

**ƏNVƏR MƏMMƏDXANLI**

# **SEÇİLMİŞ ƏSƏRLƏRİ**

**“AVRASIYA PRESS”  
BAKİ-2005**

*Bu kitab "Ənvər Məmmədşanlı. Hekayələr" (Bakı, Azərnəşr 1956) və  
"Ənvər Məmmədşanlı. Babək" (Bakı, Azərnəşr, 1994) nəşrləri əsasında  
təkrar nəşrə hazırlanmışdır*

**894.3613-de 21**

**AZE**

**Məmmədşanlı Ənvər.**

**Seçilmiş əsərləri.** Bakı, "AVRASIYA PRESS", 2005, 416 seh.

Görkəmli ədibimiz Ənvər Məmmədşanlının bu kitabı onun müxtəlif illərdə qələmə aldığı hekayələri və "Babək" romanı daxil edilmişdir.

Hekayələrdə fərqli insan tələləri və hadisələr lirik, yığcam, eyni zamanda sade bir dille təqdim edilir. Yaziçının uzun iller boyu üzərində işlədiyi "Babək" romanı isə Azərbaycan xalq qohramanı Babək haqqında yazılmış bədii əsərlər içerisinde öz orijinallığı və tarixi həqiqətlərə yaxınlığı ilə seçilir.

**ISBN-9952-421-18-2**

© "AVRASIYA PRESS", 2005

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## “NƏSRİN ŞAIRİ”

Görkəmli ədibimiz Ə.Məmmədxanlı o istedadlar nesline mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə ədəbi ictimaiyyətin xüsusi marağına səbəb olmuş, özünəməxsus yaradıcılıq yolu keçmişlər. Hələ ilk povesti olan “Bakı gecələri” (1935) Ə.Məmmədxanlıdan artıq yaradıcılıq yönü müəyyənmiş bir yazıçı kimi danışmağa imkan verir. Cavan yazıçı Bakını ancaq qəhrəmanların fəaliyyət meydanı, hadisələrin baş verdiyi sadəcə bir fon kimi yox, qədim mədəniyyəti, nadir təbiəti, özünəməxsus kəskin ziddiyətləri olan, sürətlə dəyişib təkmilləşən, inkişaf edib irəliləyən, ycni üfüqlər fəth edən ictimai münasibətlər şəhəri kimi təqdim edirdi.

Ə.Məmmədxanlı Azərbaycan nəşrində lirikanın görkəmli nümunələrini yaratmışdır. Bu xüsusiyyəti onun əsərlərindən bəhs edənlərin bir çoxu etiraf etmişdir. Maraqlıdır ki, M.Rzaquluzadə vaxtile “Mikayıllı Manafoğlu” imzası ilə çap etdirdiyi “M.Ənverin yaradıcılıq yolu” (“Revolyusiya və kultura”, №6, 1939) məqaləsində gənc yazılımı bizdə lirik-psixoloji, emosional nəşrin banisi adlandırmış, professor A.Zamanov isə təqribon 45 il sonra ədibə həsr etdiyi məqaləsini (“Kommunist” qəzeti, 1 mart 1983-cü il) “Nəşrin şairi” adlandırmışdır.

Bu keyfiyyətin parlaq təzahürlərindən biri ilə Ə.Məmmədxanlı yaradıcılığının ilk, qüvvəti nümunələrindən olan “Bakı gecələri”ndə qarşılaşırıq. Ədibin əsərlərini, xüsusən, ilk povestini oxuduqda aydın olur ki, Bakının özü də, gecəsi də, gündüzü də onun üçün gözəldir, əzizdir, doğmadır. Bu doğmaliq, bu sahilsiz sevgi təsirli ve sırayətedicidir. Bakıda yaşamayan, ömründə birçə dəfə onu görməyən həssas oxucu “Bakı gecələri” əseri ilə ünsiyyətdə olub, bu şəhəre laqeyd qala bilməz. Realist təhkiyə ilə romantik təsvirin müvəffəqiyyətlə qovuşduğu povest ictimai heyatın tamamilə yeni bir mərhələyə qədəm qoyduğu çox mürəkkəb bir zamanda bəzən kifayət qədər baş çıxarmadıqları hadisələrin burulğanında çırpınan, zümrüd quşu kimi odlara yanan, lakin təzedən canlanan, əvvəlkindən də qüvvəti qanadlar kəsb edərək inkişafın yeni ənginliklərinə qoşan gəncliyin intibahını özünəməxsus bir tərzdə eks etdirir və bu mənada böyük C.Cabbarlinin “Sevil”i ilə səslesirdi. Gerçekliyin təqdimindəki realist məqamlarla surətlərin könül

çırpıntılarının təsvirindəki romantika bu əsərdə üzvi şəkildə qoşalasıb müəllif məqsədinə uğurla xidmət edirdi.

Ə.Məmmədxanlıın əsərləri ilk baxışda sade görünən, lakin çoxcəhotlı heyat lövhələrini, mürəkkəb insan talelərini əhatə edən kompozisiya qurmağın, ardıcıl bədii təhkiyənin, ümumi qayəye uğurla xidmət edən təfərrüatları seçib mənalandırmağın, bütün bunları lirik-psixoloji təsvirin məcrasına düzgün yönəltməyin mükəmməl nümunələri ilə zəngindir.

Müasir intellectə, incə, həssas qəlbo, cəmiyyət və insanlar arasında vəzifə borcu və məsuliyyət duyğusuna malik olan bütöv səciyyəli qəhrəmanları Ə.Məmmədxanlı sevə-sevə təsvir edir. Onların vasitesilə öz oxucusunu haqqın, ədalətin, təravetli yaradıcı fikrin, incə duyğuların, yüksək bəşeri idealların təntənəsi uğrunda çarşılaşmağa, etalətə, bədxahlığa, egosentrizmə, vaxtı keçdiyi üçün ələ-ayağa dolanşan münasibətlərə qarşı mübarizəyə sövq edir. Bəzi surətlərin işqli ideallar uğrunda mübarizədə həlak olduğunu göstərəndə də ədib bununla ictimai ədalətsizliyə qarşı fəal humanizm mövqeyində çıxış edir.

Ə.Məmmədxanlı surətləri müstəqim yolla təqdim etməkdən, onlara əndəzəsiz xarakteristikalarдан ibarət hazır yarıqlar yapışdırmaqdən uzaqdır. Biz onun öz əsərlərində kimlərinsə yaxşı, mehriban, namuslu, həqiqətperəst, kimlərin isə eksinə, pis, nanəcib, zalim, yalançı, biqeyret sözleri ilə təqdim olunduğunu görmürük. Onun nəşrindəki surətlərin “pis” de, “yaxşı” da, tərəddüb edəni də, hadisələr labirintində özünü itirəni də, bir qayda olaraq öz işi, eməli, adamlara münasibəti, duyğu və düşüncələri, öz daxili aləmi ilə məhz canlı, həyatı, bədii obraz kimi açılıb göstərilir.

Şaxtalı gecədə, çölün düzündə, körpəsi donmasın deyə, bütün olan-olmazını öz əynindən çıxarıb tifli bürüyen, daha heç şeyə gumanı gelmeyəndə ise büzüşüb bükülərek bədəninin son hərəroti, qəlbinin axırıncı döyüntüləri ilə körposunu mohv olmağa qoymayan ana bir bədii obraz olaraq bu üsulla yaradıldığı üçün nəzərimizdə müəzzəm heykəl kimi ucalır. Yaqut (“Bakı gecələri”), İlyas (“Ayrıldızlar”), Odunu oğlu (“Karvan dayandı”), Süreyya (“Qızıl qoñçelər”) bizim yaddaşımızda məhz bu vasitə ilə hekk olunur.

40 ildən artıqdır ki, dərslik və xrestomatiyalara (müntoxəbatlara) düşən “Buz heykəl”, elecə də “Sevinc”, “Anamın ölümü” hekayələri, “Bəxtiyar” kino-novelləsi, digər hekayə, oçerk və yol qeydləri 1941-45-ci illər

müharibəsi dövrü cahansüməl hadiselerinin Ə.Məmmədxanlı yaradıcılığındakı özünəməxsus mikroinikasıdır.

Müharibə vaxtı bir müddət Təbrizdə xidmət etmiş Ə.Məmmədxanlıının yaradıcılığında cənub mövzusu xüsusi məhəbbətlə eks olunmuşdur. "Karvan dayandı", "Qızıl qoñçolər" ve "Baş xiyabanda" hekayələri məhz o illərin məhsuludursa, "Od içində" dramı həmin illərin təəssüfatı və olava axtarışlar əsasında, lakin sonralar yazılmış əsərlərdəndir.

"Qızıl qoñçolər" Cənubi Azərbaycanda, bütünlükde İranda xalqın zəhmətkeş təbəqəsinin ağır vəziyyəti haqda bir əsərdir. O gözəl, qeyrətli, pak və mehrİban qızın - rütubətli zirzəmədə qızıl əllərile sahibkar xalçasına əbədiyyət naxışları vuran yetim Sürəyyyanın gözümüz öündə şam kimi eriyib puç olan ömrünə dərin təəssüf və pərişanlıq duyğuları bu gün də bizi tərk etməmişdir.

Əlbəttə, ədəbiyyat obrazlı sənətdir, lakin obrazlı yazmaq sahəsində yaziçi səriştəsinin derecəsi müxtəlif olur. Ə.Məmmədxanlı həmişə obrazlı təfəkkürü, onun yaza ifadesi olan obrazlı təhkiyəsilə seçilmişdir.

Ə.Məmmədxanlı təbiət mənzərələri təsvirinin görkəmlı ustalarından biridir. Meşə, çay, deniz, dağlar, dərələr, səma, yağış, qar, külək, qasırğa onun təsvirlərində teravətli biçimlərdə açılır, başlıcası isə qəhremanlarının daxili alemi ilə bu və ya digor dərəcədə səsleşmədə, ayrı-ayrı hallarda isə koskin kontrast vəziyyətində təqdim olunur. Bəzən Ə.Məmmədxanlıının öz təsvir obyekti böyük, qlobal baxışına heyran qalmamaq olmur: "Səhərmi açıldı, axşamı düşürdü, gunesmi görünürdü, aymı batırdı, çaylarmı dənizə axırdı, dənizmi qabarib çaylara dolurdu, yermi göydə eks edirdi, göylərmi yerdə? Bütün varlıq, həyat, zaman və bütün nəhayətsiz kainat sanki yenidən yaranır, yenidən səslənir, yeni, füsunkar bir cilvədə onun gözlərində işıqlanır" ("Afaq").

Azərbaycan teatr sənəti tarixində parlaq iz qoyub getmiş rejissor, professor Mehdi Məmmədov deyirdi ki, Ə.Məmmədxanlıının səhnə əsərləri "Milli dramaturgiyamızın realist ənənələrini yaşadan, müasir həyatın, sənətin mühüm, mürokkəb problemləri ilə səsleşən sanballı dramlar, böyük çərçivəli dramatik tablolardır".

1945-ci ildə məşhur şah üsulu azadlıq hərəkatını boğduqdan sonra cənubda xalqın başına golən dəhşətli faciələri gərgin dramatik səhnələrdə göstərən "Od içində" pyesi eyni zamanda inandırır ki, ictimai

ədalətsizliyə və milli zülmə qarşı mübarizəyə qalxmış xalqın qələbə ezmi qırılan deyil. Əsərin gərgin, dramatik konflikti, canlı xarakterləri, səhnə tələbincə çox təbii səslənən dialoqları, nəhayət, qaldırıldığı məsələlərin aktuallığı baxımından belə bir əsərə Azərbaycan teatrının repertuarında ciddi ehtiyac duyulmaqdadır.

"Şirvan gözəli"ndə tamaşaçılar Ə.Məmmədxanlıının dramaturji istedadının yeni bir xüsusiyyəti ilə tanış olmuşdular. Onun komik vəziyyətlər yaratmaq, komik konfliktin açılmasında lirik çalara ölçü duyğusu ilə yer vermək, idealın bərqərar olması üçün gülüşdən inca bədii vasitə kimi faydalananmaq bacarığı bu əsərin mahiyyətini müəyyən edir. "Şirvan gözəli" komediyasının Aşqabad, Tula, Ufa, Kazan şəhərlərində tamaşaçılar tərəfindən dərin rəğbət duyğusu ilə qarşılanğına dair o dövrün qəzelərində xeyli məlumat dərc edilmişdir.

Azərbaycan kinematoqrafiyasının inkişafında Ə.Məmmədxanlıının özünəməxsus xidmətləri var. Onun ssenarisi əsasında hazırlanmış "Boxtiyar" kino-novellasını, Ə.Məmmədxanlı ilə M.Hüseynin ssenarisi üzrə çekilmiş "Fətəli xan" tammetrajlı bədii filmini mənim yaşıdlarım öz yeniyetməlik illərində yadda saxlamışdır. Kino sənətinin imkanlarını və inceliklərini yaxşı bilən Ə.Məmmədxanlı kino-povest, kino-roman və ssenarilərinin birinci növbədə əsl həyatı konfliktdən mayalanan dramaturji əsasını təmin edir.

"Leyli və Məcnun", "Xürrəmilerin ağ şahını" Ə.Məmmədxanlıının bu janrda yazılmış əsərlərinin on yaxşalarıdır desək, yanılmarıq. Həmin əsərlərin ekran təcəssümünün keyfiyyəti, bu prosesdə müəllif fikrinin hansı səviyyədə qorunub saxlanması başqa bir yazının mövzusudur. Lakin ister "Leyli və Məcnun", isterse də "Xürrəmilerin ağ şahını" hər şəyden ovvel Azərbaycan tarixinin və xalq poetik yaradıcılığının qaynaqları əsasında yaradılmış bitkin bədii əsərlərdir.

Azərbaycan ədəbiyyatının böyük dəryasında Ə.Məmmədxanlıının öz adası var. Bu möcüzələr adası ilə görüşmək, orada dalğaların özünəməxsus şiriltisi, quşların özünəməxsus nəgmələri, çiçəklərin özünəməxsus rəngi və rayihəsi ilə tanış olmaq istəyənlər ədibin bu əsərlərini bir daha oxuya bilərlər.

Bəkir Nəbiyev

## ƏNVƏR MƏMMƏDXANLININ BABƏK DASTANI

Ənvər Məmmədxanlı ömrünün son iyirmi ilində Babək mövzusu üzerinde işleyirdi. Seçdiyi mövzulara hemişə son derecə ciddi və tələbkar yanaşan yazıçı tarixi hadisələri, Babəkin şəxsiyyətini, dövrün siyasi, fəlsəfi, dini cəroyanlarını dərinlənən öyrənir, Azerbaycan, türk, rus dillərində tədqiqatlarla, ərəb, fars və yunan qaynaqlarından tərcümələrlə yaxından tamış olur. IX əsr mühitine dair, Babək dünyasına məhrəm olurdu. Bu bələdlik, məhrəmlik sonetkarın yaradıcı təxəyyüllüne qida verir, o, epoxanın əyani mənzərəsini, müxtəlif insan talelərini, o zamankı həyatın dəqiq ayrıntılarını, siyasi çarpışmaların, dini axtarışların inandırıcı səhnələrini təsvərvüründə canlandırmayı bacarırdı. Və daxili alomində gördüklerini, xırda təfərruatınlamacan bildiklerini və fəhmilə duyduqlarını qələmə alırdı.

Babək dünyasının qiyabi sakini olduğu təqribən iyirmi illik bir müddətdə Ənvər Məmmədxanlı bu mövzuya müxtəlif janrlarda müraaciət etmişdi. 70-ci illərin əvvəllərindən araşdırmağa, dərinlərinə dalmaya başladığı Babək temاسının ilk behresi – 1974-cü ilin oktyabr ayında bitirib Kinostudiyalımıza təqdim etdiyi “Babək” ssenarisi oldu və həqiqi proza səviyyəsində yazılmış bu ssenari əsasında ikiciliyalı “Babək” filmi çəkildi. 1975-ci ildə bitirdiyi “Xürrəmilərin ağ şahini” adlı 3 hissəli tarixi dramı da Babəkə və onun başçılıq etdiyi hərəkata həsr olunub. Ənvər Məmmədxanlının ikiciliyinin 2-ci cildində nəşr edilmiş bu maraqlı pyes təəssüf ki, indiyəcən teatrımızın və televiziyamızın diqqətində yarınmışdır.

Lakin şübhəsiz, Ənvər Məmmədxanlının Babək mövzusunda yaradıcılıq axtarışlarının əsas yönü – onun roman üzərində illər boyu davam edən ağır, üzüci zəhmətiylə bağlıdır.

No yazıçı ki, əcəl yazıçıya bu romanı tam şəkildə oxucusuna çatdırmaq imkanını vermedi. Ənvər müəllim yaradıcılıq prosesi haqqında heç kəslə, ən yaxın adamlarıyla belə danışmayı sevməzdə, roman üzərində işin nə yerde olduğunu, əsorin bitmesi möhləti haqqında sorğu-suallarımızı da zarafata salıb cavabsız qoyardı. Yazıçının qəfil ölümü, yaradıcılıq irsi haqqında bir vəsiyyət edə bilməməsi romanın taleyini də möchul, müəmmalı bir problemdə çevirdi.

Ənvər Məmmədxanlının eksər olyazmaları ərəb əlifbasıyladır. Uzun illər ərzində yazdığı gündəliklər, mütaliəsiyle əlaqədar qeydlər, düşüncələr, bitirib çap etdirdiyi və yaxud etdirmədiyi əsərlər, tərcümələr, bir vaxtlar Mirzə Fətəli Axundzadə haqqında işlədiyi roman ki, ancəq bir neçə fəsli mətbuatda dərc olunmuşdu – bütün bu çox zəngin, amma səliqə-sahmana salınmamış arxivdən Babək haqqında romanı tapıb çıxarmaq asan iş deyildi. Yazıçının bacısı Həbibə xanım Məmmədxanlının fədakarlığı, inadı və sebri ilə bu böyük vacib iş görüldü – ədəbiyyatımız üçün son dərəcə qiymətli olan bir tarixi roman – “Babək” romanının birinci hissesi tapıldı.

Bu roman da ərəb əlifbasıyla, xırda xətlə, karandaşla yazılıb. Ömürlərinin sonun qədər ərəb əlifbasıyla yanan o nesil yazıçılarımızın xətlərinə yaxşı bələd olan və onların mətnlərini makinada yaza bilən yeganə adam – qoçaman makinaçımız Sona xanımdır və Sona xanımın “Babək”in üzə çıxmazı üçün qatlaşdıığı ağır zəhmətə görə ona minnetdar olmalıdır. Makinada çap olunmuş mətndə bəzi oxunmamış sözləri, cümlələri (taəssüf ki, bəziləri hələ də oxunulmamış qaldı), yer və adam adlarını dəqiqləşdirməkdə tədqiqatçı Cəfer Müciri öz yardımını əsirgəmədi.

Yuxarıda deyildiyi kimi, tapılıb çapa hazırlanmış əlyazması romanın birinci hissəsidir və buradakı hadisələr Babəkin yalnız gənclik illərini əhatə edir. Əlyazmasının sonunda birinci hissənin bitirilmə tarixi kimi 1984-cü il göstərilib. 1983-cü ildə “Bakı” qozetinin 10, 11, 13, 14 və 16 may tarixli nömrələrində dərc olunmuş fəsil də bu birinci hissəyə aiddir.

Romanın ikinci hissəsi, ya heç olmasa ayrı-ayrı fəsilləri varmadır? Bu suala hələ ki, tam dəqiq cavab vermək mümkün deyil, bunun üçün yazıçının arxivində uzun illər araşdırmaqlar aparmaq lazımdır. Amma bununla berabər oxuyacağınız “Babək” heç cür yarımcıq ya natamam əsor sayıla bilməz. Əvvəla ona görə ki, elə birinci hissədə qəlembə alınmış xarakterlərin dolğunluğu, hadisələrin gərginliyi, fikirlərin dərinliyi, siyasi toqquşmaların və dini, fəlsəfi axtarışların dramatizmi o qədər canlı boyalarla təsvir olunmuş, elə səciyyəvi cizgilərlə rəsm edilmişdir ki, əlimizdəki mətni tam hüquqla bitkin sənət əsəri hesab edə bilərik. Bu bitkinlik başqa bir cəhətlə də bağlıdır. İş ondadır ki, Babəkə həsr olunmuş ədəbi ssenarisini da Ə.Məmmədxanlı bir nəşr əsəri səpki-sində və əsl proza səviyyəsində yarımışdır. Yəni ssenari janrinə xas

olan spesifik ifadələr bu ədəbi əsərin bir roman kimi qavranılmasına engəl töretmır. Həmin ssenarini əlimizdə ancaq birinci hissəsi olan "Babək" romanının ikinci hissəsi kimi təqdim etməyimizin bir səbəbi budursa, başqa səbəbi – ssenarıdəki hadisələrin – romandakı süjetin davamlı olması, eyni obrazların hər iki əsərdən keçməsidir.

Yəni birinci hissədə – romanın fəsillərində – Babəkin yaşadığı dövrün ümumi ruhuyla, tarixi hadisələrin gedisiyle və bütün bunların fonunda Babəkin gəncliyile tamış olurduqsa, Babək taleyinin ilk kəskin dönüşlərini izleyirdikə, Babək xarakterinin formallaşmasında, Babək dünyagörüşünün, əqidəsinin durulmasında hansı həyat təcrübəsinin, hansı müşahidələrin, ağrı-acıların, əzab-əziyyətlerin həllədici rol oynadıqdan agah olurduqsa – ssenarıda artıq yetişib püxtələşmiş Babəkin, mübariz Babəkin, böyük bir hərəkatın əyilməz sərvəti Babəkin obrazını görürük. Beləliklə, ssenari romanı tamamlayır, süjet təbii bir ardıcılıqla romandan ssenariyə – birinci hissədən ikinci hissəyə keçir. Şübhəsiz, oxucu bu iki hissə arasındaki müəyyən boşluğu da görəcək – yəni hadisələrin düzümündə bir olduğunu duyacaq. Obrazların inkişafı, tale yollarının müəyyən parçaları – bu iki bitkin hissənin arasında, yazılmamış, ya yazılıb tamamlanmamış, ya da hələ tapılmamış bir yoxluqda qalır.

Amma iki hissə arasındaki bu yoxluq, bu boşluq – iki hissə arasında uyğunsuzluq deyil. Yaziçının içeri dünyasında gördüyü Babək obrazı, onun ətrafi – dostlar və düşmənər – əsərlərin personajları elə dəqiq, dürüst düşünülüb-duyulub ki, birinci hissədə – roman şəhifələrində canlanan fərdler öz mahiyyətini, səciyyələrini, sıfətlərini və xisletlərini ikinci hissədə – ssenarıda də hifz edirlər. Romanda karvan qatarçısı gənc Babək haqsızlığa, ədalətsizliyə, zülümə qarşı nə qədər barışmaz, çılgın, üsyankardısa, ssenarıda əzəmətli bir hərəkata başlıq edən, möhtəşəm qoşun sorvəti Babək də cini azadlıq yanğısıyla

təqdim etməyimizin əsas səbəbi budur. İkinci səbəb hər iki əsərin eyni püxtə yazıçı qələminin məhsulu olmasıdır, üçüncü səbəb de var: əsərin hər iki hissəsini ümumi bir vəhdətdə birləşdirən böyük bir ideal, müqəddəs bir amal – Azadlıq ideyası və ya Ənver Məmmədxanlının özünün çox sevdiyi ifadəni işlətsək – "Azadlıq yanğısı". Bu ya digər dərəcədə hamını sixan mənəvi əsarət dövründə Ənver Məmmədxanlı bu əsəri azadlıq eşqinə və azadlıq eşqilə yaratmışdı.

– Ey yaziçılar, siz heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə demekdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb küle döndərir.

Yaziçının başqa bir agrılı fikri də bu əsərdə öz əksini tapmışdır. Ənver Məmmədxanlı yaşamağa məhkum olduğu cəmiyyətin, quruluşun ehkamlarını ömrü boyu qəbul etməmişdi, onlarla barışmamışdı, kənara çekilərək tərk-i-dünya, xanənişin bir həyat sürmüdü – öz içəri aləminə qapılmışdı, susmağı danişmaqdan üstün saymışdı. Amma bu sükut – lallıq deyildi və yazıçı daima – gəcc-gündüz dərdini-sərini qarşısındakı ağ vərəqlərə söyləyirdi. İlbel, aybaay, günbegün xalqa təlqin olunan şirin vədələrə, yer üzündə gələcək cənnət xülyalarına Ənver müəllim bir an da olsa inanmamışdı. Ve bu inanmazlığını, etirazını son əsərində də ifadə etmişdi. Adil Nuşirovan eyyamı haqqında nağıllara inanmayan Babəkə müsahibi: "Ya həzrət – deyir – sənin də can atığın böyük gələcək və yaxud bərabərlik dünyası məger bir nağıl deyilmi uşaqlar üçün? Və əger ədalətli keçmiş birinci yalandırsa, ədalətli gələcək də ikinci yalandır".

Bu sözlər də ədalətli gələcək və bərabərlik dünyası haqqında nağılların rəsmi ideologiya olduğu dövrlərdə yazılıb.

Şübhəsiz tarixi məlumatların böllüğü Şərq keçmişinin çoxçəsidi siyasi hadisələrinə, şəxsiyyətlərinə istinadlar, isimlər və coğrafi adlar, müxtəlif fəlsəfi, dini etiqadların şəhri – metni bir qədər ağırlaşdırıran bütün bu cəhətlər oxucudan müəyyən hazırlıq tələb edir. Qarşımızdakı mətnin oxunuşu asan, yüngül, ötəri mütaliə olmayıcaq. Dilimizin ecazini ən dərindən duyan və duydurə bilən ediblərimizdən birinin – Ənver Məmmədxanlının bu əsərlərindəki dili də müəyyən mənada mürəkkəb, qoliz bir təhkiyyə üslubuya bağlıdır. Ağır ləngərli, qollu-budaqlı, uzun, mürəkkəb cümlələr, çoxşaxoli bir cümlənin içinde dəfə-dəfə "və" bağlayıcısının və "bu" işaret əvəzliyinin işlənməsi, ayrı-ayrı şəxslərə müraciətlerin "ey Babək" yaxud "ya Vəcna" şeklinde olması və ya da eyni bir adama "Ey bacım və ey Cunay", "ya əmir və ey qardaşım"

– deyə xitab olunması və bu kimi başqa ifadə vasitelerindən Orta əsr Şərqi nəşrinin üslub xüsusiyyətləri stilizə edilmişdir, mətnin ümumi ruhu, poetikası qədim salnameləri, təzkirələrin, risalələrin təhkiyyə formalarını xatırladır. Romanda fəsillerin adları da Füzuli “Leyli və Məcnun”undakı fəsil başlıqlarını – beytləri yada salır. Ümumən bütün mətn çox naxışlı, sıx ilməli Şərqi xalisını andırır və bu mətnin hüsnümü, özəlliyi və gözəlliyini tam dərk etmək üçün oxucudan müəyyən səy tələb olunur. Fəqət bu dərin, qavramanın neticəsində alınan zövq o qədər lətif, incədir ki, düşüncələrimizdə, duyğularımızda salınacaq və uzun zaman qalacaq iz o qədər dərindir ki, bu səyin, zəhmətin bahası ödəniləcək, mənəvi qazanc vaxt itkisindən qat-qat üstün olacaqdır.

Əlbəttə, əcəl möhlet versə idi, Ənvər Məmmədxanlı Babek dastanını özü və ayrı şəkildə təmamlayardı. Amma təqdim etdiyimiz şəkildə də bu əsərin ədəbiyyatımızda öz yerini tutacağına, gələcək araşdırıcıların, ədəbiyyatşünaslarının və tənqidçilərin diqqətini çəkəcəyinə şübhə yoxdur.

...Dəhşətli edamından qabaq Babek xəlifə Mötəsimə meydan oxuyur:

– Ey kor yapalaq, bütün müstəbidlər kimi sen də səhv edirsən, çünki mənim dastanım elə bir dastandır ki, nə Babəklə başlanmışdır, nə də Babəklə qurtaracaq.

Babəklə başlanmayıb Babəklə qurtarmayacaq əbədi Azadlıq dastanının bir sehifəsini də Ənvər Məmmədxanlı qələmə alıb.

*Anar*

## Hekayələr

## BAKİ GECƏLƏRİ

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, məşə etəyində, bizim evdə hələ də yeddilik çiraq yanındı.

Anam heybəmi ayın-oyunla doldurdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözleyirdi.

Bütün gecəni yol gedəcəkdir, səhər açılanda dəmir yolu stansiyasına çatacaqdıq və hər gün səhər tezdən günbatandan gəlib beş dəqiqə o stansiyada nəfəsini dərən, sonra günçixana doğru çapan bir sürət qatarı moni həsretində olduğum uzaqlara, az qala dünyanın o başına, təkcə adı yanında çəkiləndə ürəyim döyünen böyük və efsanəvi bir şəhərə aparacaqdı. Və mən orda ömrümde ilk dəfə dəniz adlanan möcüzəni görəcəkdir, o şəhərin yan-yörosündəki neft buruqları meşəsində gəzəcəkdir, elə bir məşədə ki, orda minlərlə qara çeşmələr qaynağırdı və gecələr kəndimizin işıqlarından yeddilik çiraqların hamisində o qara çeşmələrin ağ cövhəri yanındı.

O ağ cövhəri isə bizim tərəflərə, dəmir yolundan uzaq kəndlərə vaxtaşırı günçixandan gələn dəvə karvanları gətirirdi. O karvanlar ki, caydaq dəvələrin hürgücləri dərisi qapqara tuluqlarla yüklü olurdu, onlar keçdikləri kəndlərə, obalara o şəhərin göndərdiyi işığı paylaya-paylaya baş alıb günbatana doğru gedərdilər.

Kənddə birinci xoruz bani idi, avqust göylərində tez-tez ulduzlar axırdı, ayın solğun ziyasına qərq olmuş kiçik meyvə bağlı həyətimizdə qapqara bir pişik yene cir alça ağacının gövdəsini cirmaqlayırdı və elə bil bülöv daşına bıçaq çəkib korşalmış caynaqlarını ovxarlayırdı, uzaqlarda isə başı qarlı sira dağlar etəyindəki taxılı bıçılmış kövşənlərə yenə od vurulmuşdu ki, torpaq gelenlikli əkin üçün gübrelənsin və o vaxt ki, o dağların etekləri zolaq-zolaq alovlu olurdu, o yanın kövşənlər hər gecə o dağları çəkib çox yaxına gətirirdi, gündüzlər isə dağlar yenə geri çəkilirdi və geniş bir vadivə səpələnmiş kəndlər, obalar üstündə nə-həng divarlar kimi bir-birinin dalında göye ucalırdı.

...Süret qatarı gurhagurla geləndə kiçik dəmiriyol stansiyası zağ-zağ əsmişdi. Yer titrəmişdi, ciyni xurcunlu kənd adamları vaqonlara doğru cummuşdular. Mən həyəcanla atamın ciynindən, atam isə teləsik monim alnimdan öpmüş və demişdi:

– Di get, yaxşı yol, amma orda papağımızı yerə soxma!

Bütün yolu bircə deqiqə də olsun vaqon pəncərəsindən qopmamışdım, nə bir tikə çörək yemişdim, nə bir qurtum su içmişdim, ayaq üstündə günü axşam elemişdim, cüntki ilk dəfə idi sūrot qatarında üreyimin susadığı elə bir sürətə qovuşmuşdum ki, bu süreti qavramaqla sərəmost olub bütün dünyani unutmuşdum.

Uzaqlara baxmışdım, göy oyrisi ağır tərpənişli nəhəng çevrə kimi sağdan sola hərəkətə gelmişdi, yaxına baxmışdım, rəslərin yanından torpaq kükremişdi, arxaya axmışdı.

Üfüqlərə kimi uzanan əngintiklər issə ağacsız, kölgəsiz qupquru yanlıq çöllər idи ki, o çöllərə səpələnmiş yastı-yapalaq daximalı kənd və obaların fərəhsiz mənzərəsindən göz yorulurdu, ürək sıxlırdı.

Amma sonra qatar dayanmadan kiçik bir stansiyadan çapılıb keçərkən yaxın kəndlərdən birinin arxasından çıxan ve sanki o kəndin yastı-yapalaq daxmaları üstündən uçaraq irəli şığıyan böyük bir ceyran sürüsü süret qatarıyla yarışa başlarkən bu yovşanlı-sırkanlı bomboz düzənlərə elə bir yaraşıq vermişdi ki, vaqonların pəncərələri bir anda adamlarla əhatə olunmuşdu. Mürgü döyən qocalar mürgünün yapışqanlı yuxusunu hörümçək toru kimi üzlərindən silmişdilər və kiçik uşaqların gözlərindən bir dərya işıq aşib-daşmışdı...

\*\*\*

Gün batan çagi sürət qatarı Bakı vağzalının üstüörtülü platforması qarşısında dayanmışdı və birinci olaraq vaqondan yere mən sıçramışdım, heybəni ciyinimə aşırıb vağzal önündəki meydana çıxmışdım, burda atları tumarlı, sürücüləri çox uzun çuxalı saysız-hesabsız qara rəngli faytonlar iki cərgə ilə bir-birinin dalınca düzülüb davanmışdı və müs-

---

teri çağırın o faytonçuların səs-küyü meydanı elə başına götürmüştü ki, qoca bir faytonçu ikinci dəfə məni sesleyib və demişdi:

– Ada, çölli balası, ağızını açıb hara baxırsan, otur gedək, yoxsa vağzalın xəzpuşları mafar verməz, heybəni ciyinindən, papağını başından elə çarpışdırar ki, sonra ağızin bir saat açılı qalar.

Yarım saat sonra şəhərin günbatanında dağüstü məhellənin bir küçəsində faytondan düşmüşdüm və üçmərtəbəli böyük bir evin bir əlcə həyətinin ortasında dayanmışdım, əllərimi heybəmin döşümdən asılmış gözü üstə çarpatlamışdım və aşağıdan, elə bil dərin quyu dibindən yuxarıya – şüşəbəndli mərtəbələrə baxa-baxa qalmışdım.

Cüntki böyük şəhərin bu evi haqqında bildiyim yalnız o idи ki, bu evin hansı mərtəbesindəsə mənim şəhəri sonsuz xalamla əri Əlimürsəl kişinin iki otaqdan ibarət mənzilləri var.

Yuxarıda, böyük evin yastı damı üstündə bir oğlan uşağı məheccər qıraqında dayanmışdı və bez köynəyi altından çıxartdığı ağ göyerçinləri bir-birinin dalınca göye atdıqca, o quşlardan bəziləri havalandırdı, qanad çalıb göye millənirdi, digərləri bir neçə dəfə qanadını saqqıldırıb, çox tez geri dönür və damın qıraqında bir-birinin yanına düzülrək, yanakı baxışlarla aşağıya, həyətdə dayanmış mənə tərəf boylanırdı.

Bu vaxt ikinci mərtəbənin aynabəndindən bir qız da başını çölə çıxartmışdı və eynilə damın qıraqına düzülmüş o ağ göyerçinlər kimi yanakı bir baxışla aşağı baxmışdı və başı çal papaqlı, ciyini qırmızı heybəli görkəmim görünür diqqətini çəkmişdi ki, boymunu bir az da irəli uzatmışdı. Kəhrəba boyunbağısı, xurmayı saçları axmışdı, üzüshağı tökülmüşdü və bənövşəyi gözleri bir an məni tədqiq eləyəndən sonra demişdi:

– Bağışla a... deyəsən nabəled adamsan, niyə məettəl qalmışan orda, kimi axtarırsan?

– Kənddən gəlmisəm, – demişdim, – amma bilmirəm xalamgil burda hansı mərtəbədə olur.

Şəhərli qız şuxluğa başlamışdı:

– Bu evdə o qəder xala var ki, hansı mərtəbəyə qalxsan, rastına cavənəzən bir xala çıxar, hayıl-mayıł olarsan!

Qızın bir söz deməyə macəl tapmamış bu dəfə də birinci mərtəbənin şüşəbəndin arxasından kiminse çox xırıltılı yoğun səsi gelmişdi:

– Eşidirsən, arvad, xalasigilə gelib oğlan! Daha kənddə yere bel vuran qalmadı, doldu şəhər ağızınacan motal papaqlarla. – Elə bular, bu cinni Cəfer qoşunu qapıb aldı imarətimin iki mərtəbəsini mənim əlimdən...

Qaşlarırm çatılmışdı, əgər birinci səsdən, şəhərli qızın o ilahi səsindən sonra bu ikinci nahamvar səs böyük şəhər tekəbbürünün səsi idisə, mən də dorhal kiçik bir dağ kəndinin tekəbbürü ilə qarşı qoymağa hazır idim ki, yuxarıdan yeno şəhərli qızın gümüş cingiltili səsini eşitmışdım:

– Vaxsey, fikir verme ona, qoca kişidir, elə qocalıb ki, hələ də milisə polis deyir...

Sonra bilmışdım ki, bu böyük imarət o qocanın şəxsi mülki imiş, amma indi ancaq birinci mərtəbə qocanın əlində qalıb, ikinci mərtəbə

ilə üçüncü milliləşdirilmişdir, daha sonra isə belə bir səhnənin şahidi olmuşdum ki, o milliləşdirilmiş mərtəbələrin aynabəndlərindən qadınlar bir-birilə atışanda, qoca olində çelik həyətə çıxmışdı və başını yuxarı qaldırib bağırmışdı ki, kəsin səsinizi böhəyalar, yoxsa bu saat gedib polis çağırram və bir dəqiqə əvvəl bir-birinə söz atan o qadınlar o saat hirtildəşib başların geri çekmişdilər.

Çaşib qaldığımı görən şəhərli qızı:

— A... — demişdi, — bəlkə Tutu xalanın bacısı oğlu elo sənsən, dünen dizinə döyürdü ki, Yunis gəlib çıxmadi, uşaqcıgaz imtahanlara gecikdi, çıx yuxarı üçüncü mərtəbəyə, qoy yazıq arvad uşaqcıgazını görüb sevinsin!

Və qız başını yuxarı qaldırmışdı, dam üzündə quş uçurdan balaca oğlanı sesləmişdi:

— Səttar, ordan Tutu xalaya de ki, bacısı oğlu gəldi, gözleri aydın!

Sonra yenə aşağı baxmışdı və düz üzümə yönəldilmiş şüx bir gülüşlə başını geri çekmişdi, aynabənd arxasında yox olmuşdu.

Və o dəqiqə elə bil axşamın da titrok işqi sönmüşdü, kiçik həyətə dorin zülmət qaranlıq çökmüdü.

\*\*\*

Tutu xala məni qupquru sinəsinə basmışdı, kövrəlmışdı. Hiçqırılmışdı və istəmişdi bir ağız məni oxşasın, amma Əlimürsəl kişi aman verməmişdi, məni və atamı məzəmmət eləməye başlamışdı:

— Dədənə üç dəfə kağız göndərmişəm ki, səni tez yola salsın, həzırkı kurslarına imtahanlar çoxdan başlamış, yaxşı ki, kağız-kuğazında əyər-əskik yox idi, qəbul elədilər. Size, kənddən gələnlərə güzəştə gedirlər, indi çalış imtahanlarda bizi xəcil eləmə!

— Narahat olmayın, Əlimürsəl dayı, çalışarıq şələmizi sudan çıxardarıq.

— Çixartsan yaxşıdır, yox əger şolə-küleni qoltuğuna versələr...

— Allah eləməsin a kişi, ağızını xeyirliyə aç...

— Şər deməsen xeyir gelməz... Onda aparacam səni mədənə yanımda açarçı işləyəcəkson!

Sonra qoca buruq ustası ayağa qalxıb paltarını dəyişib və mədənə getmişdi — çünki yeno bir həftə gece növbəsində işləyocəkdi.

Heybəmdəki ayın-oyunu boşaldan Tutu xala isə anamın qarasına deyinməyə başlamışdı:

— Bıy qızə bax a... Nə olub, nə xəbərdir, Basqal kəlağayısidir bu? Bu nə bədxərclikdir? — Barama qurdú saxlayırdı bu yay da?

Çay içmişdim, xalamın bitib tükenməyen suallarına cavab vermişdim və içəri qaranlıqla dolanda xalam ayağa qalxmışdı, divardakı elektrik düymesini çıqqıldırmışdı, otaq tavandan asılmış üçqanadlı çılçıraqın ağ işığı ilə dolmuşdu, sonra xalam məni dalınca salıb, mənim üçün hazırladığı ikinci kiçik otağa aparmışdı.

Xalamın ardınca içəri girmişdim və içəri giren kimi o kiçik otağın kiçik pencərəsi gözləri qarşısında elə əzəmetli bir monzərə sərmişdi ki, irəli atılmışdım. Pencərenin her iki qanadını taybatay açmışdım və elə bil bir işq dənizi aşib-dاشaraq üstümə gəlmişdi, sonra çəkilmişdi üzüaşağı axmışdı, gözümün şövqünü arxasında aparmışdı və mən handanhana səsimi çıxarmadan nəfəsimlə demişdim:

— Haradır, ora xalacan, hansı dünyadır ora?

Arxamda dəmir çarpayıdakı yatağımı sahməna salan xalam nəfəsimin səsini eşitmışdı, gəlib yanında dayanmış və demişdi:

— Hara olacaq. Bakıdır da, qadan alım... Bax ora gündəxan tərəf Qaraşəhərdir, ondan o yana Ağşəhərdir, düz qənşərindəki İçərişəhərdir, bu yan da günbatan tərəf, Bayıl təpələridir...

Gecə milyon işqların aramsız titrəyişi içinde idи və bu titrəyişdən gah o tərəfdə, gah bu tərəfdə ağ şüalar içinde mavi qıqlıcmalar uçuşurdu, sonra gedib uzaqda yan-yana düzülmüş işq topalarından at nalına oxşar böyük bir qövsü çizirdi və o atoşlı qövsün içindeki hamar və bu tutqun bir düzengahda iki qırmızı nöqtə növbələşərək bir-bir yanıb sönürdü.

Xalam da mənimlə berabər xeyli baxmışdı o gecəye, sonra yavaşdan "xudaya" deyib köksünü ötürmüştü və getmək istəmişdi.

— Dayan xalacan, — demişdim, — bax ora qaldı, demədin o hamar, o işqisz düzənlik haradır ki, sinəsində qara bir çiraq yanır.

Xalam elimin göstərdiyi uzağa baxmışdı və demişdi:

— Ora da dəryadır, qadan alım, ertədən yatarsan, sabah gedib o dörəyaya baxarsan, o salxım-salxım işqlar da o dərya qıraqındakı, xiyabanın çırqlarıdır. Ərtədən duracaqdım, sabah da gedəcəkdir o dəryaya baxacaqdım? Bir halda əl uzadıb zaman-zaman hele uşaqlıq illərinin yuxularında çalxanan o mavi sonsuzluğa çatacaqdım — gecənin qurtarınb, seherin açılacağı gözləməyə sebrim qalmamışdı.

Çal papağımı gözüm üstünə basmışdım, qapıya doğru yönəlmışdım, xalam xəbərdarlıq eləmişdi:

— Çox uzağa getmə, ha, elə burda öz küçəmizdə bir az gəz-dolan, sonra qayıt eve, yixıl yat, yol yorğunusan, canına qəsd eləmə.

Ürəyin səbirsizliyi idimi, intizarın tükenisi idimi, sırlı bir səsin çağırışı idimi, nə idisə, məni elə bir həyəcan içinde şəhərin yuxarı bəşindən aşağı başına qovmuşdu ki, elə bil o dəniz bu saat etəyini əlinə alıb qaçmağa başlayacaqdı və mən onun dalınca yüyürəcəkdir, amma çatmayacaqdım, sonra isə bütün ömrüm uzunu itirilmiş o mavi dənizin sorağıyla diyarbadıyar gəzəcəkdir.

Sonra üzüaşığı endikcə daha çıraqban olan küçələrdə daha çox vuruxmuşdum. Yolu gah düzünə, gah köndələninə getmişdim, şəhərin axşam qaynarındaki izdiham içinde çox sıxcalanmışdım, çox çalxalanmışdım, böyük şəhər içinde önmə çıxan kiçik bir şəherin yuxarı bəşindəki qala qapılarından içəri girmişdim və burda ilişdiyim sehrin əlindən qurtulmaq üçün çox çırpılmışdım, nəhayət qurtulub dəniz kənarına çıxarken, sanki daşları faciəli əfsanəsindəki qara bir ehtirasın cəhennəm dili ilə qarsılmış Qız qalasının uca və qara heykəline yalnız bircə an baxa bilmədim.

Və burada dənizkənarı xiyabanda qaynaşan izdihamı köndələninə yarış keçəndən sonra, sinəm daş hörgülü bir səddə dirənəndə o səddin çopur və nəmiş daşları üstə yaslanmışdım və ömrümün unudulmaz bir gecəsində ömrümde ilk dəfə gecə dənizi ilə üz-üzə qalmışdım.

Yaxının suları üstündə titrek işıltılar gəzinirdi, uzağın suları üstündə dağınmış qaraltılar sürünləndi və o qaraltılar arasında o iki qırımızı nöqtə yenə növbələşərək gah alışır, gah sönürdü. Yuxarıda — göy qübbəsində isə üç-dörd gecəlik aypara "Sineyvaz" qovunundan kəsilmiş sarı bir qiça kimi ağ buludlar altında üzürdü.

Qalxmışdım, daş səddin üstündə üzüm dənizə sarı oturmuşdım.

Və gözlərim açıq elə bil bir röya aləminə qərq olmuşdım.

Bu röyada gecə dənizi çadraya bürünmüş bir qadın kimi yaşlığı altından baxan yaşlı gözlərinin cadugər cazibəsile məni çəkib haraya isə sırlı-sehirli bir dünyaya aparmışdı və orda qara bir qapı açılarkən mən o qapı arxasında bənövşə gözlü ağ səadətimi görmüşdüm.

Handan-hana o vaxt oyanmışdım ki, elə bil gəlib arxamda dayanmış bir sessizlik yavaşdan əlini ciyinmə qoymuşdu. Dönmüşdüm arxama baxmışdım, dənizkənarı xiyabanda qaynaşan izdiham yox olmuşdu və kimsəsizləşmiş o xiyabanın axşam çığı ağ çiçəkli işıqları indi bir az saralmış və solmuşdu.

Və bu vaxt bu səssizlik içinde gece dənizinin çox uzaqlarda sinəsindən qopan boğuq bir sesle köksünü ötürdüyüni eşitmışdım. Dənub yerimdə qalmışdım və gözlemişdım. Çox çəkməmişdi və gecə dənizi elə bil ağrısını canından çıxarmaq istəyən canlı bir varlıq kimi bu dəfə daha dərindən və daha boğuq bir viyiltili ilə yenidən köksünü ötmüşdü.

Orda, o dağ kəndində evimizin dalındakı damı yırtıq, bir divarı uçuq o köhnə samanlıqda gecənin hansı alomindəse öküzlərdən hansı isə eynilə bu cür, sinesinin dərinindən qopan boğuq bir səsə köksünü ötürəndə bəzen mən yuxudan oyanardım və uzun-uzadı yerimin içinde oyaq qalardım və mənə elə gelirdi ki, bu təpəl öküzdür, yuxusunda qara-qura görüb o cür köksünü ötürür, yaxud bu, bütün günü ağır boyunduruq altında canına hopmuş o sonsuz yorğunluğun ağrısıdır ki, indi qəlpə-qəlpə canından çıxır.

Və indi elə bil gecə dənizi də bütün günü canına hopan bir yorğunluğun ağrısını canından çıxarmaq üçün iki dəfə köksünü ötmüşdü və mən bir dənizim canına hopmuş o azman yorğunluğu təsəvvürümə gotirmək istəkən, xəyalımda qurdugum bütün qurğuların sarsıldığını hiss etmişdim.

Ayağa qalxıb o gecə ilk dəfə üz-üzə goldiyim və sahilində sehirlənib qaldığım o gecə dənizindən ürəyime axıb dolmuş nə isə anlaşılmaz bir təlaş hissile ayrılmışdım.

Küçələr bomboşdu, bu kimsəsiz küçələrin birində direkt başındakı böyük bir elektrik saatının dəyirmi və ağ siferblatında qara oqreblərin hansı rəqəmlər üstündə dayandıqlarını görərkən, gecənin bu vaxtına kimi nigaran qoyduğum yazıq və qoca bir qadın qarşısında duydugum xəcalet hissindən başımı aşağı salmışdım. İndi məhz çox toləsdiyim üçün daha tez azmişdım, yolu daha çox uzatmışdım, dəfələrlə bu və ya digər bir dalan, yaxud bir döngənin sonunda ağızım divara dirənmişdi, geri dönmüşdüm.

Sonra gəlib dik yoxuşlu bir küçə başında içoriyə açılmış yaşıl rəngli bir qapı görmüşdüm və o açıq qapıdan çox böyük elektrik lampa-sıyla işıqlandırılmış kiçik, yarışqli bir höyət görünmüdü, höyətin üstünü örtən yaşlı talvarın kəhrəba giloli üzüm salxımları altında yerə böyük bir palaz salmışdı və o palaz üstündə halay vurub oturmuş kişi məclisində iki nəfər bir-birilə meyxana yarışına çıxmışdı. İndi meyxana deyənlərə vagırlıq eleyen bir dəstə oğlanın qıyya vuran səsleri göye ucalmışdı.

Yanında canan olsun gün batanda

Yerin Xirdalan olsun günbatanda!

Abşeron yarımadasının coğrafiyasını hele mənimsəməmişdim və düşündüm ki, görəsen hara imiş o Xirdalan ki, oranın günbatan çağında yanında cananın görmək həsrətli sinədəftər olmuşdu bu oğlanlar?

Vo elə bu vaxt, gecənin bu aləmində bir dəstə çadralı qadın o həyətin yaşıl ronglı qapısından kükçəyə çıxmışdılar, qarşı sekidə məni görərkən tez bərk-bərk çadralarına bürünmüştüllər və üzlərini məndən yana çevirmişdilər.

Lakin o qadılardan ən arxadakı başından sürüşmiş qara işıltılı liberti çadrasını başına çəkməmişdi və o vaxt mən onu, o məni tanımışdı, hər ikimiz gözlerimizi döyərək bir an bir-birimizə baxa-baxa qalmışdıq və sonra mən qeyri-ixtiyari bir addım irəli ataraq nə isə demək iştirəkən, qız tez şəhadət barmağını dodaqları üstünə qoymuşdu, səsimi çıxartmağı mənə yasaq eləmişdi. Dinməmişdim, amma qaşlarım çatılmışdı, dinməmişdim, amma şəhərli qızın bir mərtəbə yuxarıdakı qonşusuna qarşı göstərdiyi bu kəm iltifatdan üreyim sinmişdi, çünki o vaxt hələ bilmirdim ki, gecənin o aləmində bir kişi xeyləğinin üzünü ondan gizləyən çadralı şəhər qadınlarına yaxınlaşması, bir uşağı qıpquru barıta yanar kibrıt çöpü uzatması kimi çox tohlükəli bir oyundur və bundan bixəbər olduğum üçün üzümde nə cür bir ifadə zahir olmuşdusa, qız piqqıldayıb əlliə ağzını tutmuşdu, sonra başıyla işarə etmişdi ki, dinmə, danışma, amma dalımızca gel.

Sonralar mən təsadüf ilə taleyin gizlenpaç oyunu haqqında çox fikirleşəcəkdirim, amma o gecə mənim üçün elə bir röyaya çevrilmişdi ki, əger arxasında getdiyim o qara çadralı qız birdən-birə ağ bir göyərçinə dönsəydi və uşub gələrək mənim ciynimə qonsaydı, mən artıq buna heyrət etməyəcəkdirim.

Qadınlar ayaqlarındaki dabansız nəleyinlərini sürükləyərək, can üzən ağır yerişlərlə yayxana-yayxana uzaqlaşırıdlar, görünür toy, yaxud nişan möclisindən qayıdırıdlar və başları “əndamı yanmış Gülxar xanımın” qiyətinə elə qarışmışdı ki, ne arxalarınca gələn qızın hərdən bir dönüb geri baxdıqından, nə də tənha bir kölgənin o qızı izlədiyindən xəberləri olmamışdı.

Sonra həyətdə, kükçə qapısı dəhlizinin qaranlığında dayanıb gözləmişdim, qadınlardan iki dəstəyə bölünüb, ah-ufla sağdakı, soldakı pillo-kənlər yuxarı mərtəbələrə qalxıb yox olmuştular və bu vaxt mənim üçün yol açılanda yüyürmüştüm, ikinci mərtəbənin pillokon meydancasına çatmışdım ki, birdən elə bil hardansa atılan gözə görünməz bir kəməndə

ilişib büdrəmişdim, geri çevrilmişdim və aynabəndin açıq qapısı arasında dayanmış onu görmüşdüm – çadrası başından yerə düşmüşdü, yalnız bir ucunu sol əlinde tutub saxlamışdı və üzündə elə bir ifadə vardı ki, elə bil nə iso demək istəmişdi, yadından çıxmışdı və indi yaxından üzümə baxdığı halda heç bir şey görməyən gözləri dumanlanmışdı.

Susduğu üçün susmuşdum və bu sükutun məngənəsindən qurtulmaq üçün:

- Dənizə getmişdim – deyə bilməmişdim.
- Nə vacib olmuşdu ki, dəniz qaçırdı?
- Elə çağırıldı ki, dayana bilmədim.
- Kim?
- Dəniz.
- Nə deyirdi ki?
- İki dəfə köksünü ötürdü.

Birdən cəl bil özünə gəlmışdı, gözlərində nə isə bir təlaş kölgəsi zahir olmuşdu.

– Bəlkə qəşə eləmisən orda, dəniz qıraqında? Özündən xəberin olmayıb?

- Gərek mənim üreyim gedəydi orda, dəniz qıraqında?
- Bu yanda Bayıl tərəfdə batmış bir şəhər var, bir kitabda yazılıb ki, Səbayeldir o şəhərin adı, o biri kitabda yazılıb ki, “şəhri yunan” imiş o şəhər... Amma haçan batıb şəhər, haçan su altında qalıb, heç qocalar da bunu bilmirlər... Hərdən gece yandan sonra su altındaki o şəhərdən su pərisinin səsi gelir, kim o səsi cəsidişsə, o saat qəşə eləyir... Öğər qulağına səs gəlibse, gərek Tutu xala səni Nardarana aparsın!

Heç bir şey başa düşməmişdim və başa düşmədiyim üçün demişdim:

– Yox, mən əvvəlcə Xirdalanı görmək isteyirəm... Günbatan çağında...

Heç bir şey başa düşməmişdi, bir an qaşların düyünləmişdi və demişdi:

- Xirdalanda pir yoxdur, məxluq Nardarandakı pire gedir.
- Və elə bu vaxt arxasındaki qaranlıqdan, otaqlardan kimse elə çığırışdı ki, hər ikimiz səksənmişdik:
- Ağəz, Yaqt, harda batdın, gəl gir yanına, məni yuxu aparsın...
- Vaxsey, məmə, səksəndim ki, görmüsən ki, qapı-bacanı bağlayıram...

Və aynabəndin qapısını mənim üzümə bağlamışdı.

Artıq güncixan tərəfdə, Qara şəhər üstündə göy əyrisi avazımışdı və şəhərlə bir qızın bənövşəyi gözlərilo kiçik bir pəncərənin mənə göstərdiyi əzəmətli bir gecə mənzəresilə, daha sonra qaranlıqda köksünü ötürən bir dənizin sırlı nəfəsi ilə sehrlənmiş bir gecəm, böyük şəhərdəki bu ilk gecəm, bir röya kimi sona çatmışdı.

\*\*\*

Havalər hələm çox isti idi və bürkülü gecələrdə bizim tərəflərdə, şəhərin yuxarı hissəsində evlərin qara asfaltlı yastı damlarının üstündə açıq havada özlərinə yer salıb yatan adamlarla dolu olurdu.

Və bir dəfə xalam mənə demişdi:

Geceler içəridə isti olur sənə, çox çalıq yatırsan, istəyirsən sənə də burda, pəncərə altında, dam üstündə yer salım, sərində yixil yat.

O gecə kiçik otağının pəncəresi altında bizim evə bitişik qonşu evin damında köhnə kilim üstündə salmış yatağında uzanıb çox oyaq qalmışdım və qollarımı başım altında çarparayıb göydəki o tanış ulduzlara baxmışdım ki, o ulduzlar bizim dağ kəndinin gecə göylərində daha şəfəqli və daha işiqli idilər, bir-birinə göz vurardılar, bir-birini çağırardılar, burda isə nədənsə tutqunsıfat idilər, elə bil bir-birindən küsüb, bir-birindən üz çevirmişdilər.

İmtahanları vermişdim, Əlimürsəl kişi haqlı çıxmışdı, kənddən gələnləri geri qaytarmamaq üçün müəllimlər məni çox bərkə çəkməmişdilər, digər tərəfdən ali təhsilin gelecek taleyimdə oynayacağım rola tamamilə laqeyd olduğum üçün, məhz bu laqeydliyimə görə çox asanlıqla imtahanların öhdəsində gəlmışdım, xalam çox sevinmişdi. Əlimürsəl kişi məni təbrik etmişdi və mən kəndə kağız yola salmışdım ki, imtahanları verib qurtarmışam.

Həmişəki kimi yuxu yenə hansı dəqiğənin hansı meçhul saniyəsində ildirim sürətli şüurumu çalıb apardığından xəberim olmamışdı, amma sonra gecənin hansı alemindəsə o yuxudan hövlnak oyanlığı və dik atılıb yerimdən qalxdığımı hələ də unutmamışam.

Üstümə örtdüyüm nazik iplikli yorğan göydə uçurdu, başım yanında kətil üstündə yiğdiğim üst pal-paltarından tokco yaxası naxışlı köynəym gözümə dəymişdi ki, o da dam üstündəki yaxın bacaya sarınıb hələlik salamat qalmışdı, çal papağım haraya iso düşmüştü və indi bir top kimi diyirlənə-diyirlənə üstümə gəldirdi.

Ayağa qalxarkən küləyin şiddətindən səndələmişdim ki, nəfəsim tixanmışdı, sinəmdə qalmışdı, amma yene də özümü irəli atmışdım ki, təkcə o çal papağımdan əlim üzülməsin və gecikmişdim, çünki küləyin növbəti burulğanı cüço üstünə şığıyan çalağan kimi o papağı bir anda caynağına alıb fir-fırladaraq göye qaldırılmışdı, sonra əsynəmlı bir ucuşla və elə bir sürətlə şəhər üstündən birbaş dənizə doğru aparmışdı ki, arxasında baxa-baxa qalmışdım.

İndi hər tərəfdə bütün qonşu damlar üstündə də bork çaxnaşma vardı, adamlar boğuq hənritilerlə yataqlarını qamarayıb, əllərinə keçən palpalarını büküb-bükəmələyib damlar üstündən qaçırdılar, küçələrdəki çoxməftilli elektrik dirəkləri zil bir səslə vəhşicəsinə fit çalırdılar, yaxın həyətlərdə gah açılan, gah hara isə çırپilan küçə qapıları şaraqşaraq şaqquldayırdı, yuxarı mərtəbələrdən qopan pencəre şüşələri şarlı ilə küçələrin daş döşənmiş qaldırımlarına töküllüb qumbara kimi partlayırdı.

Bütün şəhər tüstüleyən nəhəng bir tonqal kimi idi, axşamın ağ işıqları indi qum və toz boğanağı içinde, gözünü kül örton bir ocağın gözləri kimi tutqun qızartılarla göz qırırdı.

Və getdikcə şiddətlənən qasırğalı kulek yaxındakı döngə və dəlanlar arasında tələyo düşmüş bir yırtıcı kimi qorxunc ularıtlarla başını hara gəldi çırırdı, qabağına ne çıxırdısa basmarlayırdı, eşələyirdi, qarışdırırdı, dağıdırırdı, sonra sovurub göye qaldırırdı və elə bil bütün şəhəri yerindən qopardıb dənizə atmağa gücü çatmadığı üçün qəzəbindən doli olub müdhiş hıçqırıqlarla hönkürürdü.

Xalam isə bu vaxt təlaş dolu bir səslə pəncərəmdən elə hey məni çağırırdı.

– Bu nə məhşərdir belə, xalacan? – demişdim və pəncərəyə təref getmişdim.

– Dəli xəzridir, bala, elə ki, başladı, Bakının qiyaməti qopur, tez yır-yığış elə gir içəri...

Yır-yığış eləmek üçün bir şey qalmamışdı və mənim o gecə dəli xəzri ilə tanışlığım nəinki həmişə gözüm üstünə basdığım o çal papağımla, eyni zamanda papaqla birdəfəlik vidalaşdığını bir tarixçəyə çevrilib qaldı.

Şəhər tezdon gecə növbəsində qayıtmış Əlimürsəl kişi papaq əhvatalından xəbor tutarkən, çal bigları altından qımışmışdı və demişdi:

– Dur ayağa, gedek sənə bir furajka alaq, tax başuva, sonra ali məktobi qurtaranda özün bilərsən ya fetr şlyapalı olarsan, yaxud ciymi saçlılar tayfasına qoşulsan, başaçıq, döşaçıq gəzməyi özünə adet eli-yersen.

Getmişdik, parusin bir furajka almışdıq, evə qayıdanda yazıq xalam yəqin xoyalında çal papaqla parusin furajkanı müqayisə eləyib yaşaran gözlərini silmişdi, amma “mübarekdir” – demişdi. Yaqut isə saqqanaq çökmişdi, axmışdı, özündən getmişdi:

– Vaxsey Tutu xala, – demişdi, – bu parusin şapka nədir ilin bu vaxtında. Elə ki, bir çin yağışa düşdü, əskiye döñecək başında.

Xalam dönmüşdü məzəmmətlə Əlimürsəl kişiye baxmışdı, yəni niyə qızırqalanmışan, tifilə iraqbətli bir papaq ala bilməzdin?

Əlimürsəl kişi də ciyinlərini çökmişdi, yəni neynəyim, özü seçdi, özü bəyəndi.

Sonra mən bütün günü zaman-zaman aşağı mərtəbedən Yaqutun gümüşü cingiltiylərə çäglayan gülüşlərini eşitmışdım.

Və günler keçdikcə Yaqut bənövşəyi gözlərlə, sedəf dişlerinin düzünmü ilə, sinq məxməri qaşları ilə, təz-tez saçından ayrılib sol gözü üstünə düşən xurmayı tellorilo gözlərim qarşısına elə sehrli bir pərdə çəkməyə başlamışdı ki, gözlərimi qapayurdum bu pərdə yox olmurdu, gözlərimi açırdım, dünya bu pərdə arxasında görünməz olurdu, başımı götürüb hara isə getmək istəyirdim, amma hələ qafil idim, bilmirdim ki, sevgi kəməndinə düşmüş bir ürək üçün bu kəmənddən qurtuluş yolu yoxdur.

Kiçik otağımın dam üstünə açılan pəncəresi yanında qoyulmuş yazı stolu arxasında oturub bir saatdan çox idi ki, iki məchullu bir cəbr məsələsinin həlli ilə əlbəyaxa olmuşdum. Yazıb pozduğum və şagird dəftərindən qopartdığını vərəqlər stol üstündə qalaqlanmışdı və o vaxt ikinci dəftərdən də bir vərəq qapqara qaralmışdı, nəhayət işiq üzü görünüşdü, konək tənliyin kor düyüünü açılmışdı və dərhal fikrim qəfəsinin qapısı açılmış bir quş kimi uçmuşdu, harayasa getmişdi, üreyim isə bir boşluq içinde asılıb qalmışdı.

İçeri qaranlıqla dolmuşdu, amma ayağa qalxıb işığı yandırmaq üçün yerimdən tərənnüməmişdim, çənəmi qollarım üstüne qomyuşdum, axşam şəherinin topa-topa alışan işıqlarına baxmışdım, hardasa veyillənən fikrimi hardansa geri qaytarmaq istəmişdim və bu vaxt birdən onu pəncərem altındakı dam üstündə görmüşdüm.

Bəlkə çoxdan üzünü görmədiyimin, sosini eşitmədiyimin xəyalı idi bu? Yox, özü idi, ağ qışum, ağ səadətim idi.

Ayağı altındakı tasdan götürdüyü kətan ağlarını, nazbalış və yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını damın bacalarına sarılmış direklər arasındaki iplərə sixaclarla bənd eleyirdi və o, iki cərgəli ağlar arasında qalaraq asfalt cığırla uzaqlaşıb gedirdi.

Dənizdən həzin bir külek əsirdi, şəhərdə alışan işıqların sayı anbaan çoxalırdı, o isə əyildi, qalxırdı, hərdən dizlərini qucaqlayırdı, küləyin qabardıb yuxarı qaldırıldığı donunun əteyini aşağı salırdı, sonra yorğun halda bir an donurdu, hərəkətsiz qalırdı və bu vaxt doğulduğu şəhərin çıraqban axşamı elə bil dönüb yalnız ona baxırdı və qız şəhərin o qızıl işıqları önünde sırlı bir rəqsə başlayırdı. Ağ bir xəyal kimi sərdiyi ağlar arasında batıb-çixırdı, dönüb əllərini iplər üstündə gəzdirə-gəzdirə yaxınlaşır və hərdən yankı və ani bir baxışla qaranlıq pəncərəmə baxarkən, qaşları çatırdı. Küləyin üzünə dağıtdığı saçlarını sol əlinin əsəbi hərəkətilə yuxarı atıb və işıqlanmayan pəncərəmin qaranlığından vəhmənmiş kimi geri dönüb uzaqlaşmışdı. Mən də ayağa qalxıb əlimi elektrik düyməsinə uzatmışdım – birdən elə bil bütün şəhər səksənmişdi, boğuq və heybetli bir nərli şəhər üstündən göye ucalmışdı, hava çalxalanmışdı, pəncərə şüselər cingildəmişdi və darmın o biri başında qızın sinesindən qopan kesik bir çıqtıdan ürəyim qopmuşdu və bütün bunlar bir saniyenin başlangıcından o saniyonin sonuna qədər sürən bir zaman müddətində bir-birini izləmişdi.

Özümü pəncərədən dam üstüne atmışdım, qızın dalınca yüyürmüştüm və indi onun da geri dönüb qaça-qaça üstümə gəldiyini görmüşdüm, sonra o vaxt ki, bir-birimə çatmışdıq, qorxmuş, rəngi qaçmış ağ səadətimi ilk dəfə bağrıma basmışdım.

Nə olmuşdu, nə baş vermişdi, göydən yerə yanar kometa düşmüşdü, yoxsa hardasa qayalar uçub dənizo tökülmüşdü, hələ heç bir şey başa düşməyərək yalnız qollarım arasında titrəyəni sakit elemək istomişdim:

– Qorxma, – demişdim, – qorxma, nə idisə oldu, qurtardı.

– Qurtardı nödir, – demişdi, – ora bax, Bayıl tərəfə... Gör nə boyda alov göye qalxıb...

Başımı çevirib baxmışdım və heç vaxt görmədiyim dəhşətli bir mənzərə qarşısında donub qalmışdım, günbatanda Bayıl təpələri arxasından fişqiran nəhəng bir alov sütunu qara-qırmızı dili ilə az qala göydəki

buludları yalayırdı, gah burum-burum burulan qapqara tüstü layları içinde boğulurdu, gah qaynayırdı, daşındı, tüstü layları üstündən aşdı və yenidən göyo sıçradıqca nəriltisindən qulaq batırdı. Qız isə sinəmə sığınıb dayanmışdı və yanaklı bir baxışla hərdən alovu qaralan, tüstüsü qızaran o məşum məşələ baxırdı və məni başa salırdı ki:

– Orda dənizdə bir yer var – Şixlar kəndinin o biri böyründə... gecələr qayıq ilə ordan keçənlər kibrit yandırıb dənizə atanda suyun üzü o saat od tutub yanır... İndi yəqin orda dəniz partlayıb, su yarılıb, bu əjdaha da başını ordan, yerin altından, dənizin dibindən çölə çıxardıb...

Gecə doğrudan da qorxunc bir nağıla oxşayırdı və qız qorxmış bir uşaq kimi xəyalında dənizi partladırdısa, suyun altından, dənizin dibindən bu odlu əjdahanı çölə çıxardırdısa, bəlkə de haqlı idi.

İndi artıq hor tərefdə bütün evlərin küçə balkonları və yastı dəmlərinin üstü izdihamla dolmuşdu, topa-topa dayanmış o adamların arxasındaki qara çadralı qadınlar başlarını yuxarı qaldırıb əllerini göye uzatmışdalar.

Bu zaman iki partlayışını qırmızı alovlu yenə bir-birini izləmişdi və başını göyo dirəmiş o heybətli əjdaha her tərefi, aşağıda çox uzaqlara kimi dəniz sularını, yuxarıda göy tağbəndino kimi ulduzlu fəzani, yuvalarına qayıdan bir cüt ağ göyərçini de titrek parıltılı qızartdaq bir röngə boyamışdı.

Handan-hana xalamın pəncərədən gələn səsini güclə eşitmİŞdim.

– Yunis, hardasan?

Yaqut diksimmişdi, qollarım arasından siyrlımaq istəmişdi, amma qollarımın çəmbərini qıra bilməmişdi və mən başını sinəm üstə qoymuş ağ seadətimin üroyimi döyündürən həyəcanından deyişilmiş bir səslə xalama cavab vermişdim:

– Burdayam xalacan, – sən bilən bu nədir belə?

– Bibiheybətdir, ora, yəqin buruq fantan vuranda daş-daşa dəyib, od çıxıb, nöyüt alışib... Kişi də hələ ordadır... səsinə nə olub, vallah o çit şapkada timov olacaqsan axırda sən...

Gecə qara vaqiəli bir yuxuya oxşayırdı, amma xalam qorxub gözü dörd olmuş bir qız uşağı deyildi, qocaman bir buruq uestasının həyat yoldaşı idi və baş verən qorxunc hadisəni görünür o daha düzgün fəhm eləmişdi.

– Əlimürsəl dayıdan nigaran qalma, xala, – demişdim, – gedərem bir xəbər gətirəm!

Bu dəfə qollarım arasındaki sağ əlilə sinəmi çəngəlemişdi və hidətlə bir piçilti ilə demişdi:

– Hara gedəcəksən? Bu saat ora yəqin qoşun gedir ki, avara adamları yaxına buraxmasın, uşaq-muşaq əl-ayağa dolaşmasın... burax məni, xalan bura baxır.

Xalam bize təref baxmırıdı, baxsaydı belə bu ağlar arasındaki mənim ağ göyərçinimi gözü seçə bilməzdı, amma elə bu vaxt xalamın yanında peydə olan Yaqutun anasının çıçırtılı səsi qulağımızda cingildəmişdi:

– Agoz, Yaqut hardasan, yiğisdir ağları düş aşağı, gece göydən hiss yağar, pat-paltar zay olub gedər.

– Bu saat, anacan – demişdi və döşümden məni elə bir siddətlə geri itələmişdi ki, qollarındaki qüvvətə heyrət eləmişdim.

Sonra pəncərədən yenə anasının səsi gelmişdi:

– Səsinə nə olub, aqəz, yoxsa qorxmusan?

– Heri səksəndim, məmə, lap üreyim qopdu bayaq...

– Yaxçı, yiğis gel evə, ağanənəyə deyərəm, Cıldıq aparar səni... Və xalam ilə qızın anası pəncərədən çəkilib getmişdiler.

Abşerona məxsus xalq təbabəti növləri haqqında təsəvvürüm yoxdu, ona görə elə bilmədim ki, Cıldıq, yaxud Cehildağ yer adıdır və qızı nənəsi haraya isə aparacağundan təşvişə düşərək yavaşdan demişdim:

– Nə üçün ağanənən səni Cıldıq aparmalıdır nə işin var sənin o kənddə, yaxud o dağda?

Piqqildamışdı, amma tez əlilə ağını tutmuşdu və demişdi:

– Tək məni yox, səni də aparmaq lazımdır.

– Məni niye?

– Əsirdin bayaq... Cıldıq ocağında əsməcəli adamların əndamına elə qəşəngcə dağ çəkirlər ki, sabahı gün əsməcəsindən əsər-olamət belə qalmır.

Aha, demişdim öz-özümə, ağ soadətimin yaxşıca cırmaqlayan caynaqları da varmış!

Sonra kömək eləmişdim, iplərdən asılmış ağları yiğisdimişdi və getmişdi, mən isə dam üstündə tek qalmışdım, göy üzü indi tutqun mis röngində idi: dan yerindəki ulduzlar zerrin duman içinde əriyib yox olmuşdu, günbatan tərefdəkiler də elə bil pəren-pəren düşüb seyrelmişdi. O aramsız və heybətli nəriltinin səsi hełə də eşidilməkdəydi.

Cit şapkamı başıma keçirib küçəyə çıxanda xalama demişdim ki, gəlib-gedəndən bir xəbor bili bəlib qayıdırəm və burdan, şəhərin yuxarı məhəlləsindən birbaşa Bayıl təpələri arxasına gedən araba yolu ilə baş alıb getmişdim...

Bir saat yol gedəndən sonra gəlib Bayıl təpələrinin günbatan tərəfindəki yamaclarını izdihamla dolu görmüşdüm. Bu izdiham içində çoxlu oğlan uşaqları vardı, sal daşların üstündə əyleşib dizlerini qucaqlamış qocalar vardı, körpələri qucaqlarında yatmış çadralı-çadrasız gənc qadınlar da gəlmisdir. Onlar bu gecə vaxtı bura, bu dəhşətli mənzərəyə yaxından tamaşaya gəlmisdir, bəlkə hər birinin orda, o odlu əjdaha ilə elbeyaxa çarpışan bir yaxını, bir əzizi üçün duyduğu nigarlıq hissi çekib bura gətirmişdi.

Izdiham içindən keçmişdim, yamac ilə üzülaşığı enmişdim, burda, deniz ilə dağ ətəyi arasındaki sahədə salınmış yeni neft mədəninin buruqları arasıyla uzanan yola düşmüşdüm ki, qoluna qırmızı şiledən sarğı bağlanmış bir oğlan qabağımı kəsmişdi.

– Dayan, a yoldaş, hara belə?

Başımıla yanın buruğa təref işarə eləmişdim:

– Ora, dayım ordadır, evdə nigarandılar.

– Qayıt geri və evdəkiləri sakit elə ki, insan telefonu yoxdur.

– Yox, kişinin özünü görmək isteyirəm.

– Kimdir axı o kişi və nəcidi?

– Buruq ustasıdır, adı Əlimürsəldir, eşli Əmirhacıyanlıdır.

Əlimürsəl kişinin adı o saat öz təsirini göstərmisdi, cünki qocaman buruq usta Abşeronda qazdığı on derin neft quyuları ilə məşhur idi və iri, çalğılı şəkilləri tez-tez qəzetlərin birinci səhifələrində çap olunurdu.

Oğlan məni dalınca salıb bir az irəli apardı, yoluñ yarısında telefon aparatı olan otaqda başqa yoldaşla görüşüb nəsə danışmışdı.

Burada o cehennəm məşəlinə hələ bir neçə yüz metr qaldığı halda dənizin yanına yaxın suları elə bil qaynayırdı, hardansa havaya ağ buxar layları qalxırdı və qızmar hava dalğası adamın üz-gözünü qarşı, ciyərlərini pörşələyirdi və aramsız heybətlə nəriltidən adamlar hamısı lal olmuşdular, ağızların açırdılar, amma səsleri eşidilmirdi, buna görə idi ki, ikinci oğlan no demisidə mənə bağıra-bağıra demişdi:

– Otur orda, bayırda, qapı ağzında, qabaqda ancaq qoşun hissəsi var, yanğınsöndürənlərin maşınları var, qıraq adamları ora buraxmağa

icazə yoxdur, otur orda gözlö, xəber göndərərik ustaya, əger macalı varsa özü gələr bura...

İkiadamlıq kiçik skamyaya üstündə çox oturub qalmışdım və üzüme vuran cəhənnəm istisindən, bir dəqiqədə qan-tərə batmışdım, otaqda oturub telefon zənginin keşiyini çəkən oğlan da iki-üç dəfə çölə çıxmışdı, yaylığı ilə alnımın tərini silmişdi, bir yanğına təref baxmışdı başın bulamışdı, bir mənə baxmışdı qaşların çatmışdı, sonra yenə içəri getmişdi. Çox gözləmişdim, Əlimürsəl kişi gəlib çıxmamışdı, ayağa qalxıb qayıdırıb getmək istomişdim, amma təroddüd içində qalmışdım, gah dönüb geri baxmışdım, gah otağa boylanmışdım ki, bəlkə o sarı rəngli telefon zəng vuracaq və bu vaxt içəridəki oğlan ayağa sıçramışdı, otaqdan çıxıb demişdi:

– Soruşmaq cyib olmasın, hara belo?

– Kişi gəlib çıxmadı, qayıtmaq istəyirəm.

Dıqqətənən başdan ayağa məni gözden keçirmişdi və demişdi:

– Farağat otur yerində, otur görək dayın gəlib çıxanda heç tanımaçaqmı seni?

– Bu ne sözdür? Başa düşmədim.



– Canım əgər o vulkanırsa...

– Vulkan nədir ada, – deyə oğlan sözümü kəsmişdi, – qazilan buruq fantan vuranda qaz alışdı, dayın Əlimürsəl kişi, əgər o kişi doğrudan da dayın isə haqlı imiş, dünəndən narahat idi, qazılmış suxuru ovcunda qoxuladıqca deyirdi ki, torpaq çox qazlıdır və nə lazımdırsa bütün ehtiyat tədbirləri görmüşdü, amma yenə də qəza baş verdi. Saçı-saqqalı ağarmış qocaman buruq ustalarının belənək azman yanğın gördüklori yadlarına gəlmir, qərəz otur yerində, xəber göndərmişik o tərəfə, cavab gələr nə yaxşı, gəlmə nə yaxşı...

Və oğlan yenə içəri keçmişdi – təhkim edildiyi telefon aparatı yanında kiçik stol dalında oturmuşdu.

Əlimürsəl kişinin qazılmış suxurdan ovcuna götürüb qoxuladığını gözlərim qarşısına gətirəndə xatırlamışdım ki, orda bizim o dağ kəndindəki qoca Diyar kişi də oyılıb ayağı altından bir ovuc torpaq götürüb ovxarlayardı, qoxulayardı və o torpağın neyə qadir olduğunu – hansı əkin üçün daha əlverişli və serfeli olduğunu həmişə sohvsız təyin etləyərdi.

Və xəyalımun yenə kendimizə doğru bu növbəti ucuşunda başım üstündə Əlimürsəl kişinin sosunu eşitmışdım:

- Deyəcəksən ki, xalan göndərib səni gecənin bu alemində bura?
  - Yox evdən çıxanda xalama ancaq onu dedim ki, gəlib-gedəndən bir xəber biliб qayıdırıam.
  - Ele isə nə vacib olmuşdu ki, oturub burda pörşələnirsən?
  - Əgər bilsəydim ki, ilişib bu budka yanında əsir olub qalacam...
  - Qulaq as, çöllü balası, bu otuz ildə mən o yazıq arvadı gecələr bu qədər nigaran qoymamışam ki, sən şəhərə gələli bu otuz gündə...
  - Bu saat Əlimürsəl dayı yüyürəppə qayıdırıam şəhərə!
  - Oğlan, yüyürəppə qayıdacaq şəhərə, gəl min görək.
- 
- 

bir araba dayanmışdı yolda və Əlimürsəl kişi ilə o qazalağa minmişdi, sonra yolda Əlimürsəl kisi gözlerini hara isə məchul bir nöştevə zillə-

məsli və öz-özüne tekrar eləmədi.

Sonrakı günlər Qaraşəher üfiqlərində gənoş ucalarkon şəhər üstündəki göyərin mis qızartıları solurdu, günəş şüalarıyla yuyulurdu, amma günbatandakı göy əyrisində bir-birinin üstünə qalaqlanan tüstü layları nəhəng bir çətir kimi hər gün bir az daha artıq qabarır və getdikcə daha geniş fəzaları qara etəkləri altına alırıd.

Əlimürsəl kişi günlərlə eve gəlmirdi, amma gələn zaman bizo de diyi yalnız bundan ibarət olurdu ki:

- Zorba ejdahadır, xamuta gəlmir.

Və tam bir ay o ejdaha həç bir boyunduruq altına girməmişdi, başına keçirilən dağ ağırlığındakı polad qapaqları hər dəfə göye vizildəmişdi, bir an susmayan fasılısız nərlitisi ilə böyük bir şəhərin yuxusunu qaćırmışdı, qırmızı xallı his püsküren cəhənnəm nəfəsilə şəhərin günbatandakı üfüqlərinə qara bir pərdə çəkmişdi.

O gecələr mən də üreyimdəki yalqızlıqdan qurtulmaq üçün sonları günbatandakı qırmızı üfüqlərə direnən küçələrdə dolaşıb dururdum, evə qayıdarkən uzun-uzadı pəncərəm qarşısında dayanırdım və o qara asfaltlı dam üstü ki, hər dəfə monim ağ seadətim orda görünəndə, o dam üstü gözümde ən gözəl bir lalezərə çevrilərdi, indi bir aydan çoxdu ki, gecə və gündüz bomboşdu, hətta bir aydı ki, Səttarın ağ göyərçinləri də gəlib o dam qıraqına qonmurdu və tam bir aydı ki, Bakının gecələri qırmızı idisə, mənim yuxularım qara-qura ilə dolu idi.

\*\*\*

O axşam birdən, ansızın olaraq şəhər üzərinə elo bir səssizlik çökmişdi ki, elo bil bütün şəhər bu dəfə də bu nagahani səssizlikdən səksənmişdi, hər halda bu səssizlik məni elo o dəqiqə pəncərəmdən dam üstünə atmışdı və o qıpqırmızı üfüqlərin indi qızartısı sönmüşdü, ejdaha yerə serilmişdi, ağızından çıxan dili qapqara qaralmışdı, amma quyruğu hələ ölməmişdi və ölməmiş o quyruğuya o vaxta kimi yeri eşib göye sovurmuşdu ki, nəhayət göydə bu axşamın bu birinci uluzu almışdı və ölü gözleri bu uluzu görərkən, bütün canı bədənidən çıxmışdı.

Sonra o axşam bütün uluzlar göydə tertəmiz ağ bir işıqla parıldamışdı, uzaqdan dənizkenarı xiyabandan musiqi səsi gəlmışdı və bu axşam qazalaqladan düşüb yuxarı qalxan Əlimürsəl kişi yalnız birçə kəlmə:

- Tamam, - demişdi və yıxılmışdı ölü kimi yatmışdı.

Bir mərtəbə aşağıda isə mənim ağ səadətim də aynabəndlərinin bütün pəncərələrini açmışdı və o açıq pəncərələrin birindən başını çöle çıxarmışdı, balaca Səttarın ucurduğu ağ göyərçinlərə baxmışdı, sonra yavaşdan nə isə oxumağa başlamışdı. Həzin neğməsini sözlərini ayırd eleyə bilməmişdim, amma səs çekmişdi məni usaqlıq illerindəki unudulmuş bir güne aparmışdı, o güne ki, mən ayaqyalın, başıaçıq yazın ağ yağışı altında dayanmışdım və amansız bir intizar içinde bu saat, bu dəqiqə nə isə olacağını gözlömişdim, amma nə qədər gözlömişdimse heç bir şey olmamışdı və heç bir möcüzə baş verməmişdi.

Amma indi, bir saat sonra otağım qaranlıq ilə dolanda və mən ayağa qalxıb işığı yandırmaq isteyəndə möcüzə baş vermişdi. Onu, ağ səadətimi qara asfaltlı dam üstündə görmüşdüm.

Her dəfə pal-paltar sərmək üçün dam üstüne çıxarken başıaçıq olardı, xummayı saçları ciyinə dağlardı, yerisinin naxış, allerinin ucuşu, sərdiyi ağ arxasında yox oluşu sırlı bir rəqso çevrilirdi. İndi isə elə bil hara isə getmək istəyirdi, tələsik mavi yelenli ağ kəlağayısimı başına atıb, yolda çəş-baş qalmışdı, nə edəcəyini bilməmişdi, nə geri dönmüşdü, nə irəli getmişdi və özünə yer tapa bilmədiyi üçün uçmaq istəyən bir quş kimi damın qırağından aşağı boylanmışdı, qayıtmışdı, geri dönmüşdü, pal-paltar asdığı qoşa iplorə iləşib dayanmışdı, başını qaldırıb göydəki ulduzlara baxmışdı, elə bil geceyəkən bir səhrada yol azmışdı və indi səmti təyin eləmək üçün o ulduzlar içinde qütb ulduzunu axtarırdı və her tərəf elə qaranlıq idi ki, nə yaxında, nə uzaqda bir işq ucu, bir işarti görə bilmirdi. Bu vaxt şəhərin bir-birinin dalınca alışan topa-topa işqları bütün ağ şüaları ilə ona doğru ucurdu və iki addımlığındakı pəncəre arxasında döyünen bir ürək elə bil guppultu ilə bağlı bir qapını döyürdü.

Sonra birdən elə bil nə isə eşitmışdı, üzü bəri dönmüşdü, qaranlıq pəncərəmə torəf baxmışdı, dalından atlı qovurmuş kimi qaça-qaça gelmişdi, qaranəfəs bir halda özünü pəncərəmə yetirmişdi və girdəba baxmış kimi gözlərini yumaraq ağ göyərçin ellərini otağimdakı qaranlıq içine uzatmışdı və demişdi:

– Hardasan, tez ol, tut əlimdən kömək elə!

Özümü irəli atmışdım, qollarından tutub havaya qaldırmışdım və onu gətirib kiçik mizin üstüne qoymuşdum ki, işığı yandırıv.

– Yandırma, – demişdi, – elə burda qaranlıqda bir hovur oturmaq isteyirəm...

Sonra yə demisdisə sözleri kicik otağının qaranlığında cəfəse

düşmüş quşlar kimi çırpmışdı, bir kor kimi onu axtara-axtara qalmışdım, çünkü dilimiz bir-birini anlamayan iki yabançının dili idi ki, bu saat dünya dillərindən yetmiş ikisini bilən bir dilmanc belə bizi bir-birimizə tərcümə eleyə bilməzdı.

...Hələ çox kiçik imiş və bir payız axşamı anası ona layla çalırmış, amma o yatırımiş, çünkü atasının yolumu gözləyirmiş və agronom atası o axşam Şağan bağlarından at üstündə Şüvelana qayıdırılmış, cibində iki dənə darçını xallı, narıncı rəngli şamama varmış, balaca qızı üçün getirilmiş, amma yolu yarı eleməmiş qaranlıqdan, meynələr arasından açılan bir namərd güllesilə at üstündən yere sərilmüşdi, at türküb qaçmamışdı, ölümçül yaranmış sahibinin başı üstündə dayanmışdı və bütün gecəni kişnəmişdi.

Böyük ömisi şəhərdə faytonçu imiş və yeno faytonçudur, Şüvelanda başsız qalan anası ilə onu şəhərə köçürmüştü və himayesi altına almışdı.

Bu gün axşamacan düyü hövsəyib, kişimiş artılamışdı, çünkü böyük ömisi xəbər göndərib ki, sabah axşam arvadı Gülxanımla onlara qonaq gələcəkdir.

Birdən başı elə ağrımışdı ki, ufuldamağa başlamışdı, anası gözün ağartmışdı ki, vaxt tapdı gic başın ağrımışa, – yaxçı, kəlağayıni başına sal, çıx dam üstündə bir az hava al.

Burda dam üstündə ürəyində qəribə bir arzu keçmişdi, əgər Tutu xalanın qızı olsaymış, çıxacaqmiş hər axşam bu dam üstüne və her dəfəsində xalaoğlunun, yəni mənim pəncərəmə xirdaca, findiq boyda bir daş atacaqmış...

“Bəxtəver başına sizin o dağ kəndinin qızlarının ki, heç vaxt başlarına nə qara, nə ağ çadra salmayıblar, Tutu xala bir dəfə danışındı ki, cavənlıqda bir dəstə qız idik, tumanımızı dizə qəder çirmayıb ayağımızı bulaq altından axan suya sallamışdıq, saqqız çeynəyirdik və at üstündə gəlib yanımızdan keçən, özlərini bize göstərən oğlanlara söz atıldıq...”

Və məhz bütün bu dərədən-topədən dediklərilo içərimdə baş qaldıran telaş hissi üroyimi elə bir məngənə arasına almışdı ki:

– Yox! – demişdim.

– Nə yox, – demişdi, – istəməzdin ki, sen mənim xalam oğlu olasan, mən də senin xalan oızı?

— Çünkü sen mənim anamın ahugözlü gəlini olacaqsan!

O zəngli saat ki, Əlimürsel kişi kooperativ mağazadan alıb mənə bağışlamışdı və o saat ki, hər seher qara-qışqırıq salıb məni ağır yuxularımın dərinindən dərtib çıxardırdı, indi də aralığa çökən bu səssizlik və qaranlıq içində o saatın ürəyi dəlicəsinə bir çapqılıtlı ilə döyünməyə başlamışdı.

Və handan-hana qaranlıqdan ağ seadətimin titrek və deyişilmiş səsi gelmişdi:

— Ah, sen hole usadsan, gözüm işi...  
— Uşaqam, yaxud qocayam, fərqi yoxdur, — demişdim, — əgər uşaq olsaydım belə yalnız səni sevəcəkdim və qoca olsaydım, dalınca sürü-nüb özümü rüsvay edəcəkdim.

Axşamüstü üfüq xəttində mis tava böyüklüyündə və o tava qırıntılığında olan ay indi kiçilmişdi, ağarmışdı və çox yuxarıda körfəzin gümüşü cıngırı suları üstündə dayanmışdı. Kiçik pəncərədən içəri düşən ay işığında indi o payızın ağ gülü kimi zərif, solğun və bir az da üşümüş kimi idi.

Başını qaldırmışdı və demişdi:

— Tutu xalanı kinoya apar, Yunis can, özün görürsən ki, Əlimürsel dayının başını qaşımışa macəli yoxdur, deyirler şəhərdə “Forum” kino teatrında entiqə bir kino gedir, kim baxırsa, gözündə yaşı durmur, sən evvelcə gedərsən üç bilet alarsan, sonra qapıda dayanıb gözleyərsən, Tutu xala da çadrasın başına salar, düşər aşağı anamdan icazə alar, başına çadra salıb məni özüylə aparar, orda üçümüz yan-yanan oturub o kinoya baxarıq, mən ağlaram, ürəyimi boşaldaram, amma sən dinməzsen, guya heç bizi tanımırsan.

Bu vaxt dam üstündən ele bil ayaq səsləri gelmişdi və kim isə pəncərə dalından keçib getmişdi.

Bu böyük dünyada bu bir tikə qara asfaltlı ərazi ki, bizim xəlvət-gahımız ididi, bu gecə vaxtı bu kim ola bilerdi?

Qalxıb pəncərenin önünə keçmişdim, o da dalımcə gəlmışdı, arxadan kürəyimə qışılmışdı və nəfəsini udmuşdu.

Və biz dam üstündə balaca Səttarı görmüşdük.

Ay işığı ilə işıqlanmış dam üstündə pəncərədən kənardakı baca yanında dayanmışdı, başını yuxarı qaldırb göydəki ulduzlara baxırdı və o ulduzlar içində Yaqutu çağırırdı:

— Gülbaci, düş aşağı, anan çağırır.

\*\*\*

O gün dördən sonra tələbə komitəsinin hazırlıq kurslarında növbəti iclas olmuşdu, axşamüstü evə gec qayıtmışdım və o axşam həyət qapısından üçüncü mərtəbəyə qalxanacaq, böyük bir evin bütün mərtəbəleri, o mərtəbələrin bütün aynabəndləri və o aynabəndlərin bütün pəncərələri, hətta bałaca Səttarin üçüncü mərtəbenin damı üstündəki quşxanasında quruldayan ağ göyerçinləri də car çəkmişdilər ki, dünən gecə Yaqutun əmisi qardaşı qızını böyük oğluna istəmişdir, Yaqutun əmisi arvadı Gülxanım qızın barmağına nişan üzüyü keçirmişdir...

Sonra da... sonrasına qulaq asa bilməmişdim, çünkü ansızın beynimdə əsməyə başlayan xəzrinin ulyışından başqa heç bir şey eşitməmişdim.

Sonrakı axşamların birində xalam mənim otağıma gəlmişdi, işişi özü yandırmışdı və demişdi:

— Ele bildim evdə yoxsan, niyə qaranlıqda oturmusan?  
— Gözləyirəm ki, həyətdəki o ses-küy kəsilsin, sonra işişi yandırıb işə başlayırm...  
— Eledir, axır günler həyətimiz dönbü zənənə hamamına, çünkü sabah qızı köçürürlər, deyirlər otuz fayton dolusu adam gəlib qızı aparacaq.  
— Hansı qızı, xalacan?  
— Guya bilmirsən, hansı qız olacaq, o bədbəxti...

Otaqda mənə hava çatmamışdım, qalxmışdım pəncərəni açmaq istəmişdim, pəncərə açıq imiş, pəncərə ağzında oturmuşdım, xalam qulaq asmişdim, xalam demişdi:

— Qonşuların hamısını toya çağırıblar, heç bilmirəm neyniyim, gedim yoxsa getməyim?

— Niyə getmirsən ki, kənddə qoca Diyar kişi deyərdi ki, əgər arvadlar eşitsələr ki, göydə toy var, nərdivan söykəyib göye çıxarlar — indi ki, xoşbəxt olub, gedərsən sən də xoşbəxt ol, deyərsən!

— Əgor görsəydi ki, necə ağlayır, kiriyerdin, belə söz deməzdin, nə olsun adaxlısı öz əmisi oğludur, qızı zülm elədi anası, zornan verdi...

— Sitt-xudadır bu xalacan, — qara qarğı yanında göyerçin balası...  
— Qulaq as, Yunis, istoyırsən bilet alıñ...

— Kinoya?  
— Kino nədir ədə, qatara bilet alıñ, get beş-on gün kənddə gedəolan, qoy dədən sənin üçün quzu kəssin, anan sohərlər sənə qaymaq yedirtsən, görürəm dərslərin çox ağırdır, ayaq üstündə lap üzülmüşən.

- Dünən özüm bu ayın toqaüdünü almışam, xalacan, aparar məni kəndə çıxardar, hələ xırım-xırdaşı da bir il orda cibimdə qalar.

- Bir il nədir ədə, peşman olduq sənə bir söz dedik, bir il kənddə qalıb neynəyəcəksən?

- Ovçuluğa başlayacağam, yaxud qəza mərkəzində kurs qurtaracam, qayıdır kolxoz atlarına baxan feldşer olacam.

Vo xalam birinci dəfə idi ki, özündən çıxmışdı:

- Yox, - demişdi, - bircə onu görmiyəcəksən, özbaşına dcyilsən, burda oxuyacaqsan - burda ali məktəbi qurtaracaqsan, sonra Qara şəhərdəki o böyük zavodlardan birində müdir olacaqsan!

Sonra yaziq arvad bilməmişdi ki, daha nə desin və ayağa qalxıb gedəndə nə elədiyinin fərqinə varmadan, divardakı elektrik düyməsini burmuşdu və işiq sönmüşdü.

Və çox qəribədir ki, son zamanlar hər gecə seheri diri gözlü açdı-  
ğım halda, indi bir az dincəlmək istəyərək pal-paltarlı demir çarpayım  
üstündə uzanan kimi, elə o deqiqə meni yuxu aparmışdı.

...Sonra gecənin hansı aləmindəsə birdən oyanmışdım, qalxıb işığı yandırmaq, saata baxmaq və bir az yazıl-pozmaq istəmişdim, amma gözlərimi açarkən yarısı ay işığı ilə dolmuş otağında çarpayımın baş ucunda ağ bir xəyalın oturduğunu görmüşdüm, bir xəyal ki, əynində qara donuvardı, sol elini yuxarı qaldırıb biləyini dodaqlarına sıxmışdı və qırımsız baxışlarını yuxarıdan aşağıya üzüme zilləmişdi:

Bax, bircə bu qalmışdı, ağ seadotim məni tərk eləmişdi, amma xə-  
yalına qara bir libas geyindirib, mənə gecəyarı qonaq göndərmişdi.

Çox gözəl, indi, bu xəyal dil açıb mənə bir söz də desə, lap bəxtə-  
vər olardıq, daha bu dünyada heç bir dərdimiz olmazdı və o xəyal doğ-  
rudan da dil açmışdı, dodaqlarını bir anlığa sol biləyindən qopartmışdı və demişdi:

- Bir tike təmiz ağ olsayıd...

Qalxmışdım, oturmuşdum və korsayağı əlimi saçlarına çəkmişdim, üzünə çəkmişdim, sonra başımı dizləri üstə qoymuşdum və demişdim:


- Nə deyirsən de, təəccüb eləmiyəcəyəm, təki səsini eşidim.

Başım üstündən yenə çox sakit və çox yorğun səsi gəlmİŞdi:

- Qan kəsilmir, bircə tike təmiz ağ tapıb gətirseydin...

Deli kimi ayağa sıçramışdım:

- Nə qan? Nə ağ?



- Pencerədən içeri girdə şüşə idi, nə idisə bileyimi kesdi... sene nə olub, niyə pal-paltarlı yixilib yatmışdır?

- Bu saat, bu saat... yod lazımdır, Tutu xalada yod var.

- Oyatma arvadı, gör burda dolabçada təmiz bir yaylıq varmı?

- Oyatmaram, yod və tənzif hardadı, bilirom...

Qonşu otağa yüyürmüştüm, taxçadan yod və tənzif götürmüştüm və mənə elə gəlmİŞdi ki, xalam taxt üstündəki yatağında tərponmışdı, amma səsini çıxarmamışdı.

Qayıtmışdım, işığı yandırmaq istəmişdim, qoymamışdı.

- Yandırma, - demişdi, - ay işığı bəsdir.

Yaralanmış biləyinə yod tökmüşdüm, ufuldamışdı, sonra tənziflə biləyini sarımağa başlayanda demişdi:

- Bir saatdır, burda oturmuşam... ay işığında üzüne baxmışam, aqlamışam... Al bu yaylığı, qoy göz yaşlarını səndə yadigar qalsın.

- Dünən biraylıq toqaüdümü almışam, - demişdim, - axırinci dəfə yalvarıram, dur bu saat elə burdan vağzala, ya Tiflis, ya da Moskva qatarına... sonrası vaqonda danışarıq...

- Uşaqlıq eləmə, Yunis can.

- Tanrim, - əsil uşaq sənsən və bir yaş da məndən kiçiksən...

- Mən qızam, - demişdi, - və qız kimi həmişə öz yaşından böyüyəm, mən qızam və kim ki, anadan qız doğulub, sonra boynu zəncirli keniz olub...


- Əger bizim o dağ kondinin çadrasız qızlarından olsaydın belə sözlərdənse, mənə deyərdin ki...

Və bir an içində gözləri elə bir hiddətlə parıldamışdı ki, sözüm ağzında yarımcıq qalmışdı və yenə bir an içində alışan əzeli qadın qısqanlığı elə bil üzümə od püskürmüştü:

- Nə deyərdim ki? Ə, iigid deyilsən? Götür qaç moni, dayna... Sonra cijimə esməşəl alarsan, tasası yatar, ulduzu barışar sənilə?

- Sakit ol, - demişdim, - səndən sonra mən də baş götürüb gedəcəyəm bu şəhərdən...

- Yox, - demişdi və sağ əlimi qamarlamışdı, - mən özüm deyəcəyəm ona ki, başqası var ürəyimdə - qoy elə birinci axşam qovsun məni öz evindən... Amma ata-ana evinə qaytarılan bir qızə bilirsən, nə cür baxırlar? Görüm onda məxluqun gözündə rüsvay olmuş bir qızə yaxın düşəcəksənmi?



— Bir dəfə yox, yüz dəfə məxluğun gözündə rüsvay olsan, mən yenə səndən, tərtomız ağ göyərçinimdən üz çəvirmərem.

Kövrəlmışdı, ağlamışdı, sonra demişdi:

— Ömrümüzün axırına kimi bu sözün mənə bəsdir... İndi çıxart beş qəpik pul ver mənə.

Heç bir şey başa düşməmişdim, gözlərimi döymüşdüm.

Beş qəpiyin də yoxdur, cibində?

Niye yoxdur, dedim ki, bir aylıq təqaüdümü almışam, amma başa düşmürəm...

— Mən də bayaq dedim ki, ay işığında üzüne baxıb ağlamışam, budur bu yaylığı tey göz yaşımıla islatmışam, al qoy göz yaşım səndə yadigar qalsın, amma yaylıq bağışlamaq hemişəlik ayrılığa bais olur, çıxart beş qəpik ver, belə çıxsın ki, mən bu yaylığı sənə bağışlamamışam, sən pul verib bu yaylığı məndən almışan.

Dinməmişdim, qəhər məni boğmuşdu, özü əlini cibimə salmışdı və cibimdən beş qəpiklik mis bir pul tapıb çıxarmışdı.

Ayrılırdı məndən, əmisi qarşısında duyduğu minnətdarlıq hissinə özünü qurban verirdi və məni ölümdən acı bir ayrılığa mehkum edirdi, amma eyni zamanda məndən beş qəpik almışdı ki, mənə yadigar verdiyi əl boyda bir yaylıq bizi bir-birimizdən ayırmاسın!

Və mən hələ bilmirdim ki, o gecə mən ilk dəfə olaraq qadın mənətiqi deyilən bir müommə ilə üz-üzə gəlmışəm.

Getmişdi, yastığımı qaldırmışdım ki, əziz yadigarını yastığım altında gizlədim, hemişə başının altında olsun, amma yastıq əlimdə qalmışdı və o hesrət, uzaqdakı dağlar qoynundakı bir kəndin həsreti ki, şohərə gəldiyim gündən başımı qoyub yatdığını bu yastıq altında idi, indi elə bil birdən ayağa sıçrayıb ürəyimo sarılmışdı...

Oturmuşdum, tələsik kiçik bir məktub yazıb qoymuşdum ki, sabah Əlimürsəl dayı xalama oxusun və hələ hava işıqlanmamış elə o gecə vağzala gelmişdim.

Və bu dəfə bu qayıdış yolunda qaon pəncərəsinə yaxın düşməmişdim, baxmaq, tamaşa elemək üçün fasıləsiz olaraq bir-biri ardınca gözlərim önündən çapan şəhnələrin hərcmərcliyi kifayət eləmişdi və o vaxt ki, kiçik stansiyada qaondan yerə düşmüştüm, o stansiyadan bizim tərəflərə yük daşıyan şələsaqqal bir malakan — qoca bir kişi idi — qüvvətli yekə atlar qoşulmuş furqonunda mənə yer vermişdi.

Və qoca malakan bütün yolu bir dəfə də olsun ruscaya keçməyərək, bizim kəndlərin yaraşlı şivesində başına golənlərdən, yädinə düşənlərdən danışmışdı, mən qulaq asmışdım.

...Kəndə axşam çığı çatmışdım və kəsik nidalı hezin sosları üçün qəribəsiyim isaq-musaq quşlarının her gecə bir-birini çağırın o ebədi çağırışlarına qulaq asmaq üçün, çöldə, evin artırmasında yatmışdım, amma içəridə qaranlıq otaqda atamlı anamın söhbətlərini eşitməli olmuşdım.

— Soxdu papağımızı yerə, — deyirdi atam, — oxuya bilmədi, suyu süzülə-süzülə qayıtdı gəldi üstümüzə... papağın da oğlanın guya külek qapıb aparıb!.. Bişmiş toyuğun gülməyi golər.

— Elə demə, a kişi, yuxusunda qara-qura görüb, ürəyi yuxadır, gəlib ki, bizə baş çəksin, yaxşı da eliyib.

— Dəməli hər dəfə yuxusunda qara-qura görəndə, yol ağardacaq, bizi də bir dərya xərcə salacaq?

— Yaxşı oxuduğu üçün aylıq alır uşaq, qaonun da, furqonun da pulun öz cibindən verib, nə xalasına, nə Əlimürsəl kişiyyə bu vaxtacan bir dəfə də olsun ağız açmayıb.

— Nə deyir axı, qayıdacaaq, yoxsa qal olub qalacaq burda?

— Dedi çox yorulmuşam, ana, sonra bu barədə danışarıq.

— Yorulub oğlan! Daş daşıyb orda, yoxsa Ənzəlidən gəlon İran gəmilerindən kişmiş, düyü tayları boşaldıb?

— Dərsləri çox çətindir, uşaq gecə yatmir, başın sindirir.

— Yaxşı, sabah durdu ayağa, avara-avara gəzəcək kəndin içində?

— Umbay gəlmışdı, ova gcdocəklər.

— Nə ovuna?

— Qaban ovuna.

— Qaban oti salacaqsan qazana?

— Ətimi tökmə, a kişi.

— Gedirdi cüyür ovuna gedəydi ki, axşam bir şaqqa et gətireydi evo.

— Yox and vermişəm ki, qabağına cüyür çıxsa atmasın.

— Niye ki,

— Cüyürün ahı tutar uşağı.

— Qabanın canı yoxdur, yoxsa qabana güllo dəyəndə şadlığından şitlik eləyir və yainki qan əvəzinə damarından su axır?

Və anam çığdırılmışdı:

— Niyə çəş-baş salırsan məni, öz dərdim özümə bəs deyil, gərək indi qamışlıqda xortuldayan çöl donuzunun da dərdin mən çəkəm?

Anamı bu cür cin atına mindirəndən sonra, atam həmişə həssiyirdi və indi də səsi xırpadan kəsilmişdi.

Hava işıqlananda Umbay gelmişdi və mən doqqazın ağızında Umbayı qarşılamışdım, yaşıdım idi Umbay, uşaqlıq yoldaşım idi və indi mənə xoş olsun deyə gətirdiyi iki tüfəngdən teklüləni özü götürdü, dayısının üçhalqa nişanlı, Zauer markalı, qoşalülesini, "sabahın xeyir"den sonra mənim çiynimə keçirmişdi.

O biri yoldaşlar Sarı qaya altında bizi gözləyirdilər, ordan aşağı enəcəkdik, içində kiçik nohurlar olan qalın qamışlıqda ova başlaya-çaqdıq.

Amma kənddən çıxıb bostanlar arasındaki çığra təzecə ayaq basmışdı ki, anac bir dovşanın ombasını yuxarı ata-ata qabağımıza düşüb qaçığını görmüşdük.

— At, demişdi Umbay.

— Jakanla dovşana?

— Jakanlar patrondaşdadır, at, yoxla tüfəngini, gör aşağı səpələyir, yoxsa yuxarı vurur.

O vaxt ki, atmışdım, şöhrətli tüfəng qırmaları nə aşağı səpəlemişdi, no yuxarı vurmuşdu — və dovşan qulaqbataran, tükləri ürpərdən bir çığırı ilə azi bir metr dikenə göye sıçrayıb, sonra daş kimi yere düşmüşdü.

Birinci dəfə deyildi ki, ovda idim, ara-sıra kənddən ova gedənlərə qoşulub, cürbəcür heyvan və quş ovunda olmuşdım, amma bu vaxta kimi vurulan heç bir heyvanın və quşun canının ağrısından bu dərəcədə dəhşətli bir səslə çığırıdığını və özünü bu ucalığa qədər göyo atlığıni görməmişdim. Elə bil qulaqlarım batmışdı, boğazım qurumuşdu, özümə nifretdən ürəyim bularmışdı, Umbay isə razi qalmışdı və demişdi:

— İnşallah ovumuz uğurlu olacaq, tüfəngi bura ver, get götür.

Qollarım sustalmışdı, tüfəng əlimdən yere düşmüşdü, Umbay tez əyilmişdi, ovçu üçün qızıldan qiymətli olan tüfəngi yerdən götürdü, dikəlib narazı bir halda üzüma baxmışdı, pencoyının qolu ilə tüfəngin lülələrini silmişdi və demişdi:

— Nə olub sənə?

— Necə ki?

— Rəngin-urufun qaçıb.

— Qayıdırıram kəndə.

— Boşla görək, amma doğrusu heç mən özüm də vurulan dovşanın nə belə çığırığını eşitmışdım, nə bu qədər bir adam boyu göyə sıçradığını görmüşdüm, get getir görək qırma irtmoyın söküb, yoxsa ürəyin?

Başımı bulamışdım, geri dönmüşdüm.

Umbay əlin atıb qolumdan tutmuşdu.

— Nə ədabazlıq eləyirsən, e?

— Burax, — demişdim və qolumu əlindən qopartmışdım.

Umbayın qonur qırğı gözləri soyuq bir işıltı ilə işildamışdı:

— Bura bax, — demişdi, — onsuz da kənddə xəber gəzirdi ki, xəzpus vağzalda papağını qaçırdanda yüyürmüsən dalınca, amma piçağın ucun göstəren kimi zəhrin yarılb, qalmışan dalınca baxa-baxa... Halbuki o papaq tek senin papağın deyildi və əger əslı varsa bu sözün, elə forz elə kəndimizin papağın yere soxmusan!

Geri dönmüşdüm, Umbayı vurmuşdum və sağ əlimlə vurdugum o sillədən Umbayın sol üzündə o saat qıpqrımızı bir ləkə emələ gəlmışdı.

Və o saat öz üzüm xəcalətdən qızarmışdı, başım sinəmə əyilmışdı, dayanıb gözləmişdim, sükut çox uzanmışdı, Umbaydan səs çıxmamışdı, başımı qaldırmışdım və Umbayın qonur qırğı gözlerini döyərək heyrlə mənə baxdığını görmüşdüm.

— Hələ çox gözlöyəcəyəm? — demişdim, — əlini pişik yeyib, niyə vurmursan məni?

Umbay köksünü ötürmüştü və çox sakit bir səslə demişdi:

— Səni ora tamaşaya aparmırdı ki, fikrin dağlışın, dedik bir az kömək eliyərsən bizo, orda o qamışlıqda qaban çox ürəyib-artıb, bildir vurdugumuz cöngə boyda qabanlar qanımızın arasına girdi, ət hazırlığı planı doldu... niyə vurmuram bunu? Sözə bir bax!

— Umbay, bağışla məni! Çox xahiş eliyirəm, bağışla!

— Umbay, diksinmişdi, elə bil bayaq yox, indi üzünə bir sillə vurmuşdum.

— Bağışla nədi e, xahiş eləyirəm nədi? Nə eliyiblər orda şəhərdə sənə? Bundansa dübare bir sillə də vuraydın sağ üzüme.

Və üz əvvəlmişdi məndən, dönüb getmişdi, amma sonra birdən dəyişmişdi, başını geri əvvəlmişdi:

— Bura bax, — demişdi, — Oruc kişi bu axşam araba qoşub dəmir yoluna gedir, get danış onunla sənə də aparsın! Qayıt şəhərə! Orda adam çoxdur, orda tek qalsan da, tek qaldığını heç kim görməz, burda tek

qalsan, kəndi narahat eliyerson. O sözü də İbiş gozdirirdi kənddə, vurduq ağızına ki, başından böyük qəlet eleməsin...

Axşam da atam xəbər tutanda ki, gedirəm, elə bil bir az sevindi, bir az təlaşa düşdü:

– Nə olmuşdu, od almağa gəlmışdin? Düzünü de, qovublar ordan səni oxuduğun yerden?

– Canım, heç kos məni heç bir yerdən qovmayıb, – demişdim, – amma indi özüm qovmaq istəyirəm özümü hər yerdən.

– Elə isə qulaq as, gör nə deyirəm – gör ha, nə isə demək istoyirdim yadımdan çıxdı... Qərəz, xərcliyin varmı?

– Var.

– Təqəüdün qurtaranda kimdən borc alırsan, Əlimürsəl kişidən, yoxsa xalandan? Əlimürsəl kişi iki dəfə özü təklif əloyib almamışan, lazımlı gəlse, bəlkə xalandan...

– Sən məndən də heç vaxt bir qara qəpik istəməmisən, həmişə anandan... Yaxşı, bir dəfə də məndən!

Qoltuq cibindən çıxardığı saralmış bir qəzet parçasına büküllü bir neçə iri qırmızı otuzluqlar içində kiçik göy bir üçlüyü tapanacaq, barmaqlarındaki titrəyiş gözümüzən qaçmamışdı.

– Lazım deyil, – demişdim, – çox sağ ol, almayaçağam.

Baxmışdı üzümə, dinmemişdi, bu vaxt anam gəlmüşdi, başındakı cunasının ucuna düyündənmiş ozinik bir onluğu çıxardıb mənə uzatmışdı:

– Bildirki barama pulundan qalmışdı, – demişdi, – biliyəm azdır, bala, amma olanım budur (atamı göstərmışdı), hər dəfə bu isteyəndə üzümü bozartmışdım, verməmişdim.

– Az niyə olur, anacan, bu pula “Təbriz” mehmanxanası ilə üzboüz “Novbahar” restoranında bir ay hər gün fisincanplov yemek olar.

– Ye bala, qızırqalanma, halal xoşun olsun!

Sonra mən Oruc kişigilə yönəlmışdım və arkada atamın anama dediyindən yalnız bunu eşitməmişdim:

– Fikir verdin ona?

– Nəyinə? – demişdi anam.

Heybəsiz gəldi, heybəsiz getdi, çamadanla gəlsəydi deyerdim ki, şəhərli olub, amma çamadanı da yoxdu, deməli hələ nə şəhərlidir, no do kendli...

Anamın nə dediyini eşitməmişdim, ancaq ah çəkdiyini eşitməmişdim.

\*\*\*

Şəttarin göyərçinləri yumurtlamışdıl, kürd düşmüsdüller, bala çıxartmışdıl, bala göyərçinlər pərvaz olmuşdular, yuxarıdan bizim evin damı üstündəki quşxanadan aşağıya – mənim pəncərəm önungündəki damın üstünə tökülmüşdüler, gah dam üstündə dar-dar eləyərək gəzmişdilər, gah dam qıraqından aşağıya, küçəye boylanmışdilar, sonra döşlərin qabardıb uçmuşdular və getdikcə şəhərəstü göyərçinlərin ya çox dərinindən, yaxud şəhəri çevreleyən üfüqlərin çox uzaqlarından geri dönmüşdülər, qara asfaltlı o dam qıraqında ağ şeridlə bir cərgəyə düzülmüşdülər.

Xalam mənə axşam çayı getirmişdi, stəkanı stol üstüne qoymuşdu və bir an yubandığını görüb demişdim:

– Otur, xalacan, o qoltuğundakı nədir?

– Qəzeləldir bala, kişi təzə qazlığı buruğu vədəsindən dörd gün qabaq qurtarıb, şəhərin üç qəzetində şəkli çıxıb, bax, sonra aparıb sandığa qoyacam, o biri qəzətlərin üstünə.

– Fotonun altındakı yazını oxuyum sənə, xala?

– Höccəleyə-höccəleyə özüm oxumağa başlamışam bala, sabah kooperativə gedəcəm, kişiye papiroş alacam, deyirəm sənə də qara maħutdan bir şapqa alım, qabaqdan qış gelir axı.

– Sağ ol, xalacan, geləndə anam cibimə xərclik qoymuşdu, gedib özüme qulaqlı papaq alacağam, çöldə-bayırda hələ bu çit şapka ilə keçinə bilərdim, amma evdə bundan sonra gerek qulaqlı papaqda oturam, cünki o arvad ki, hər dəfə aşağı mərtəbədə o cür çığır, Şəttarin göyərçinləri damın üstündə səksənib göye uçur, mənim də başım bir yana dursun, dişimin ağrısı tutur o saat...

– Görüm onun üzün mürdəşir yusun, elə bil ürəyi daşdır arvadın, hər dəfə faşir qız ər evindən qaçıb bunun üstünə geləndə elə bil arvadın başına daş düşür, alır elinə süpürgəni düşür qızın üstünə ki, çıx get öz xarabana, öz əmoğlundur, zəher də olsa yalayacaqsan.

– Ta indi ki, anası üz göstərmir, nə vacib olubmuş, niyə gelir axı?

– Danışsam əmoğlu ərinən nələr çəkir, ürəyin qana dönər, bala, yaxşısı budur, danışmayım...

Və xalamin hələ danışmaq istəmədiyindən gözləri yaşarmışdı və qalxıb öz otağına getmişdi.

O axşam Abşeronun on gözəl axşamlarından biri idi, uzaqda payız dənizi gömgöy bir süfrə kimi açılmışdı, dəniz içine doğru uzanan iskele

körpüsünün sağında ve solunda içi ağzınacan Cərco qovunu ile dolu olan ağ yelkenli türkmen barkasları bir-birinin yanına düzülmüşdü. Qız qalasının qara istivanası üstündə qanad çalan iki ağ göyərçin çiçək üstüne qonmaq isteyən, amma qona bilməyen kəpənekleri andırırdı, sabah cümlə idi, istirahət günü idi, adamlar dəstə-dəstə şəherin dağüstü məhəlləsindən üzüshağı, dəniz qırğıına axırdı. Orda dəniz sahilində nəfəslə hərbi orkestrin çaldığı adı şairənə valsın sədaları gah səmtini tez-tez deyişdirən xərif və sərsəri bir küləyin qanadına ilişərek gelirdi. Bizim tərəflərə çatırdı, gah şəhərin axşam uğultusuna qarışaraq eşidilməz olurdu, bu uğultu içinde isə küçələrdə aşib-daşan izdihamın honirtisi, hardasa yaxındakı yasti bir dam üstündə dopu çalıb rəqs eləyen kiçik qızların gülüşleri, aşağıda sağ tərəfdəki "Təzəpir" məscidinin minaresindən ucalan axşam ezanının sesi, daha aşağıda sol tərəfdə "qızılı kilsə" adlanan Aleksandr kilsəsinin zəng qülləsindən qopan boğuq çan zanqlıtları vardi...

Əlimürsəl kişi hələ mədəndən gəlib çıxmamışdı, xalam mətbəxdə qutab üçün yoğurduğu kiçik kündələri oxlov altına salıb ciğara kimi nazik və həndəsi çevrə kimi yuvarlaq yuxalar yayırdı, eyni zamanda başıashağı mənim dalimca deyinirdi, amma elə bil mən yanında dayanmışdım və nə deyirdisə üzüma deyirdi:

– Yoxsa elə bilirsən, təkcə mən görürəm, mən içimi yeyirəm, mən deyirəm, yox kişi də görür, kişi də deyir ki, nə olub a ona ki, adamın üzünə baxır, elə bil görmür, söz deyirsən elə bil eşitmır.

Çünki ürəyimin gecə və gündüz eşitdiyi səssiz bir fəryad vardi, ona görə başqa heç bir şey eşitmirdim, gözlərimin qarşısını kəsmiş qara bir divar vardi, ona görə başqa heç bir şey görmürdüm.

Əger ciyinlərində saz qürbət ellərə gedən haqq aşıqları nağılların dediyinə görə ilk dəfə yuxularında gördükleri əbədi sevgilinin sorağı ilə dəmir çarıq geyib dünyanın o başına yola düşürdülərsə, mənə beş-on pişə aşağı düşüb şüşələrinin çoxu qırılmış bir aynabəndin röngi getmiş qapısını açmaq kifayət idi ki, onu, ağ səadətimi görüm...

Lakin indi o başqasının qadını idi və qadına qarşı bütün digər dinlərdən daha artıq amansız olan bir dinin yasağı ilə mənə naməhərəm idi və indi əger biz hətta kimsəsiz bir sehrada iki yol azmış kimi bir-birimizə rast gəl-səydik, o gərok dərhal çadrasını qara bir qalxan kimi üzünə qaldırırdı, mən isə o sehrada ayağım altındaki cüceye, başım üstündəki güneşe baxa bildiyim halda yalnız onun, ağ səadətimin üzünü görməməli idim.

Təkcə bu ani fikirdən elə bil divarlar yerində qopub üstümə gəlmışdı, ayağa sıçramışdım və elə bu vaxt balaca Səttarı yenə pəncərəm altındakı o dam üstündə görmüşdüm.

Əger balaca Səttar o gecə də bu dam üstündə haman baca yanında dayanıb başını yuxarı qaldırmışdısa və ulduzlara baxaraq o ulduzlar içindən "Gülbacısını" çağırırdı, indi də ayaqyalın və başıaçıq haman baca yanında dayanmışdı, amma başını aşağı salmışdı və sağ ayağının barmaqlarıyla damın qara asfaltı üstündə nə isə yazıb-pozaraq, elə bil nə isə müşkül bir məsəlonı həll etməyə çalışırdı.

Nə olmuşdu kiçik dostuma? Dənizdə gəmiləri qərq olmuşdumu? Yoxsa axşamüstü ucurduğu göyərçinlərdən hansı isə azmişdi və hələ geri dönməmişdi?

Çağırılmışdım, başıashağı, bir ayaq-bir ayaq yaxına gəlmişdi.

Səttarin atası üç il əvvəl Pirşağı balıq vətəgəsində işlədiyi vaxt dənizdə batmışdı, uşaq anasının öhdəsində qalmışdı və anası indi üç nömrəli iki qırmızı vəqonlu tramvayda konduktor işləyirdi, Səttar isə məktəbdən qayıdan kimi bütün günü və axşamı anası eve gələnəcən göyərçinlərinin təlimi ilə başını qarışdırırdı və mən bu müddətde anasından icaze alaraq Səttarı iki dəfə kinoya aparmışdım, yanaşı oturub "Tarzan" filminə baxmışdım, bu o vaxt idi ki, kino həlo lal idi və şəhərin yeniyetmələrini dəli-divanə eləyen o lal Tarzanın əvəzinə bütün kinoteatrların salonlarında bir ağızdan qıyya vuran o yeniyetmələrin bağırılarından qulaq tutulurdu.

– Nə olub sənə, Səttar, nə üçün belə bikeşən?

Səttar başını qaldırmadan birməfəsə demişdi:

– Dedi mənə ki, get mənə bir qutu kibrıt gətir, bizimki qurtarıb, getdim getirdim, qucaqladı mən ki, sabah axşam, bax sabah axşam ha, bunu da ona verərsən...

– Kim dedi, Səttar, kimə ver dedi, Səttar, nəyi ver dedi, Səttar?

– Gülbacı dedi... amma sabah cümedir, sabah anan mən Kürdəxəniya daydaygilə aparacaq... budur cibimdədir...

Aman verməmişdim, Səttarı qamarlamışdım, Səttar müqavimet göstərməmişdi və mən elimi Səttarin dizi yamaqlı şalvarının cibinə salıb, ordan dördqat bükülmüş bir dəftər vərəqi çıxartmışdım və şagird dəftərindən qopardılmış o vərəqin sol tərəfində bir ağ gül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o ağ gülü, sağ tərəfində boz bir bülbü'l çəkmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o boz bülbü'l və

ağ gül ilə boz bülbül arasındaki ağ boşluqda iri, yumru uşaq xətti ilə yazılmışdı ki:

Gelmişdin göresən məni,  
Dərmişdin höresən məni.  
Əlinde açar olmadı  
Bir açıb göresən məni.

Və daha aşağıda bir vəsiyyət ki, məhz uşaq xətti ilə yazıldığı üçün daha dehşetli idi: "bunu mənim qəbrimin baş daşına yazdırarsan!"

Ürəyimin döyüntüsündən qulağım batlığı üçün, handan-hana Səttarın səsini eşitmışdım.

– Dadaş, sənnənəm, qorxuram mən...

– Nədən qorxursan? – demişdim və öz xırıltılı səsim ürəyimdəki qorxunu daha artıq bürüze vermişdi.

– Kağızı mənə verəndə, məməsi o biri otaqdan əlində süpürgə çığra-çığra gəldi: hełə də burdasan, canıyanmış, çıxıb getmiyəcəksən öz xarabana... Üsreyin süpürgə ilə döyürdü, amma Gülbacı dinnirdi, sesin çıxarmırdı.

Əlbətə dinməyecək, Səttar, heç vaxt səsin çıxarmayacaq, heç kəsi köməyə çağırmayacaq, nə deyirdin, Səttar, üsreyin yoni nə vaxt, haçan, ah sıraşa gün – və indi ki, sən sıraşa gün gördüyündən sarsılmışan ve mən də avqustun o sonuncu çəhərənəbə günündən dəlilik sərhədinə ayaq basmışsam, onda elə birdəfəlik iradəsi əleyhine gedərək...

Və mənim ürəyimdə başladığım sayıqlamanı Səttar tamamlamışdı:

– Eşitmirsən, Dadaş, götürək qacaq, indi ki, orda öz əmisi oğlu, burda da əndamı yanmış öz anası bu qəder zülm eləyir öz qızına.

Səttarın gözlerinə baxaraq gözlərimi döymüşdüm, her ikimiz dənizdə batarkən, saman çöpünə əl uzadanlar kimiydi.

– Hara, Səttar, – demişdim, – hara? Tiflisə, yoxsa Moskvaya?

– Yox, – demişdi Səttar, – dəniz qıraqında körpüyə bağlanmış lod-kalardan birini açarıq, Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı, kimsə orda qənbərdən bir daxma tikib, amma içində heç kim olmur, Gülbacı o daxmanı süpürüb səliqəye salar, biz də balıq tutarıq, qaşqaldaq ovlarıq, heç kəsin, Dadaş, nə milisin, nə şeytanın da ağılna gəlməz ki, biz oradayıq...

Amma hər ikimiz gecikmişdik, Səttarın o adsız kiçik adası hardasa yenə boş və kimsəsiz qalacaqdı, məni Tiflis qatarında milis axtarma-yacaqdı, çünkü elə bu vaxt heyətin o biri tərəfindən üçüncü mərtəbə-dən biryaşar qulun kimi çığıran kiçik bir qızın səsindən damarlarımzdə qan donmuşdu və hər ikimiz özümüzü dam üstündən daş pilləkənin yuxarı meydançasına atmışdıq.

Gözleri hədəqəsindən çıxmış bir qızçıqaz üçüncü mərtəbənin qarşı tərəfdəki aynabəndindən aşağı baxırdı, balaca əllorile başına döyürdü və hıçkırdı:

– Vaxsey, momə, xala yandı...

Və bizim tərəfdəki daş pilləkənin ikinci mərtəbə meydançasından üzüaşığı qaçan canlı bir məşəl vardı ki, o idi, Səttarın Gülbacısı idi, mənim ağ saadətim idi və indi o qara çadrası əvəzinə qara tüstülü qırmızı dilli bir alovə bürünərək qovulduğu ana evindən baş götürüb gedirdi.

Hər ikimiz özümüzü arxasında atmışdıq, Səttarın foryadını eşidib bürdəmişdi, bir an başımı geri qanırmışdı, bizi yaxında görüb əlini arxa-yaya çırpmışdı ki, yaxın gəlməyin və yenə pilləkənlə üzüaşığı qaçmışdı.

Pilləkənin axırıncı pilləsində özümüzü ona yetirmişdik, əlimi atıb qolundan tutub saxlamışdım, çırpinmışdı, məni geri itələmişdi, qolunu əlimdən qopartmaq istəmişdi, bacarmamışdı.

Və sonra aramızda başlanan və cəmi bir-iki dəqiqə çəkon o mübarizə, dehşetli bir mübarizə idi.

Mən onu alovdan xilas etmək üçün əynindəki paltarları didib tökürdüm, o isə məni döşümdən geri itəloyirdi ki, burax məni, sen də alişacaqsan və əlimdən çıxmaq üçün çapalayırdı və eyni zamanda tez-tez iki əlilə üzünü tuturdu ki, alov üzünü yandırıb xarab ələmosin.

Tanrımlı! Özü-özünü müdhiş bir ölümün ağuşuna atmışdı və indi bir qadının əzeli və əbədi sövqi-təbiisi ilə yalnız üzünün hayında idi ki, üzü salamat qalsın!

Artıq bütün evin qadınları və qızları bütün mərtəbələrdən çığra-çığra üzüaşığı tökülmüşdülər və görünür sabah istirahət günü olduğu üçün bu axşam bu evdə mendən başqa başı papaqlı varmışsa, o da haman dəlisov qocaymış ki, o qoca bayquş da naməhrəm bir qadına yaxın düşməyi kişiliyinə rəva görməmişdi.

Bu vaxt mən artıq geri çəkilmişdim, Səttar yürüüb hardansa bir vedre su getirmişdi və özünü mənə yetiron xalam tüstülyən köyne-yimi siyirib başımdan çıxarmışdı.

Yaqutun anası işe gəlməşdi, pilləkənin axırıncı pillesində oturmuşdu, əvvəlcə saçlarını yolub ulamışdı, sonra xalama üz tutub çığırmışdı ki, axı senin o üstüne od ələnmişinin, o ağ günü qara gelmişinin, dili ağızında kabab olmuşun, nə dərdinə qalmışdı ki, xalxın naməhərəm arvadını pəmçəloyirdi, məger biñir ki, Ağagül xəbər tutanda üzəcək onun boğazın cüca boğazı kimi?

Xalam da geri dönüb ona cavab qaytarmışdı ki:

– Az, az qarğışın öz başını yesin, uşaq əl-ayağın yandırıb, uşaq pörşələnib ki, fağır qız tələf olmasın, hanı senin vicdanın ki, ona bəddua eləyirsən, yox əgər o uşaqın başından bir tük əskik olsa, mən bu arvadlığımı senin o Ağagülünü öz əlimlə boğaram, qoymaram heç Əlimürsəl bu işə əl bulaşdırırsın!

Höyətin qadınları Yaqutun oynində nə qalmışdına didib tökmüşdülər, paltarlarının tüstüleyən tikə-paralarını söndürmüştürlər və mən pilləkənlə yuxarı qalxarkən bir anlığa başımı geri çevirmişdim və yançılpaq qızı qadınların qolları üstə görmüşdüm, üzünə birinci mərtəbənin aynabəndindən işıq düşməşdə, alovla qarsılmış üzü qaralmışdı, bənövşəyi gözləri qapanmışdı.

Bir az sonra xalam da yuxarı qalxmışdı və huşunu itirmiş Yaqutu təcili yardım maşını gelib aparmışdı.

Əllerimin dərisi qabarcıqlanmışdı, soyulmuşdu, xalam hər iki əlimi qatıqla suvayıb tənziflə bağlamışdı və qabağına salıb həkimə aparmaq istəmişdi, amma mən getməmişdim.

Və o gecə mən tekce ancaq əllerimin göynərtisindən sehərəcən yata bilməmişdəm və bir yerdə otura bilməmişdim, indi ac bir qurd kimi bütün vücudunu gəmirən o dözlüməz ağrlara zərif bir varlıq davam gətiro biləcəkdəm?

Kor ola bilərdi? Olsun – mənim idi. Şikəst ola bilərdi? Olsun – mənim idi. İflic olub bütün ömrü boyu yatağından qalxa bilməzdə? Olsun – yenə mənim idi.

\*\*\*

Xəstəxanada yatırdı, günsəri balaca Səttarla xəstəxananın koridorlarında tibb bacılarının əl-ayağına dolasırdıq və ağızlarından kəlbətinlə bir-iki söz qopardırdıq. Birinci günlər huşsuz yatırmış, bir həftə sonra gözərini açmışdır və saçlarına dən düşmüş baş həkim xəstəni quşxana kimi kiçik bir otağa keçirmişdir və müalicədə şəxsən özü iştirak etməyə başlamışdır.

Sonra növbəti bir gəlişdə baş həkim bizi beş dəqiqəliyə içəri buraxmışdı, Yaqutun üzü ağ tənziflə örtülmüşdü və həzin bir səsle bize nə işə demişdi, amma biz heç bir şey başa düşməmişdik.

Daha sonralar mən nə vaxt gəlmidişim, hər dəfə suallarımla baş həkimini tengə getirmişdim və nəhayət o həkim də bir dəfə məndən soruşmuşdu:

- Bağışlayın, Yaqut xanım sizin nəyinizdir?
- Mənim?
- Həri, sizin!
- Bir mərtəbə aşağıdakı qonşumuzdur.
- Aha, çox gözəl... Bir mərtəbə aşağıdakı qonşunuz imiş!

Və həkim qalın qaşlarını əvvəlcə yuxarı qaldırmışdı, sonra aşağı salmışdı.

Sözlərin altıvardı, sözlərin üstüvardı və baş həkimin “aha, çox gözəl” – sözlerinin altı mənim üçün qaranlıq qalmışdı və o gündən ürəyimdə baş həkimə qarşı heç də gözel olmayan bir hiss baş qaldırmağa başlamışdı.

Baş həkim isə həftələrlə pərvanə kimi xəstənin başına dolanmışdı, Yaqutun bənövşəyi gözləri açılmışdı, getdikcə səsi durulmuşdu, amma hər dəfə mən onu görməyə göləndə, o bir dəfə də olsun ağ tənzif rübəndini üzündən qaldırmamışdı və üzünü mənə göstərməmişdi.

Özü isə növbəti ziyaretlərin birində mənim əllerime baxmaq istəmişdi və ağ əlini, üstündə azacıq yarıq yeri qalmış sağ əlimin üstüne qoymuşdu, sonra geri çokmışdı.

Və mən yenə xahiş eləmişdim:

- Qaldır bu tənzifi, – demişdim, – qoy mən də birçə dəfə gözlərinə baxım.
- Yox, – demişdi, – hələ üzüm adam arasına çıxarılaşır deyil... O gülöyso narları bazardan almışdır?
- Yox, bizim qəza mərkəzindən, kiçik bir şəhərdən mənə pay gəndərmışdılər.
- Kim?
- Dayımın o kiçik şəhərdə gözel bir nar bağlı var.
- Yaxşı narlardı... Öləydim qalaydım orda... o nar bağlarında... Bu vaxt baş həkim içəri gəlməmişdi və Yaqut demişdi:
- Tutu xala niyə məni görməyə gəlmir? Gələn səfər onu da getir, kön-lümə düşüb, görmək istəyirəm onu...

Nədənse bu vaxt başımı çevirmişdim və baş həkimə baxmışdım, pəncərə qarşısında dayanmışdı, mən ona baxanda, o da qolundakı qızıl saatına baxmışdı və yene əvvəlcə qalın qaşlarını yuxarı qaldırmışdı, sonra aşağı salmışdı.

Bir həftə sonra xalam öz bişirdiyi şorqoğalı ilə mənim aldığım bir bağlama Gøyçay narı, bir bağlama Ağdaş heyvasıyla gəlmüşdi. Yaqutu görmüşdü və evə gələndə mənə demişdi ki:

– Səni soruşurdu, deyirdi ki, başı nə yaman qarşıqdır ki, bir həftədir məni görməye gəlmir.

– Xalacan başım şışib qazana dönüb, çünki “Buxar qazanlarından” imtahan verirəm, məndə vaxt ham?

– Ürəyi siniqdir bala, anasında hikkəyə bax ki, bir dəfə də olsun qızı baş çekmeyib, amma xəber göndərib ki, ordan çıxanda birbaş öz xarabasına getsin... Deyirlər ərin də silistçi danışdırır, bilmək istəyirlər ki, kim qızın canın boğazına yiğib ki, axırdı fağır öz şirin canına qəsd eləyib.

– Özü necə... Bir şey deyirmi o barodə?

– Əlində bir qəzet vardı, mənə də göstərdi, dedi bir bura bax, Tutu xala, qadınlar Əli Bayramov klubunda bir yere yiğilib çadralarını yandırlıblar, amma mendə aqla bax ki, çadramı yandırmaq əvezinə özümə od vurdum.

– Xalacan, oranın baş həkimi gəlib sənin də başının üstünü kəsdi? dimi?

– Gelmişdi, Yaqut tanış elədi, deyirlər çox yaxşı həkimdir.

– Sən bilən, o qoca hokimin neçə yaşı olar?

Xalam heyratlı üzümə baxmışdı:

– Hansı qoca həkimin?

– Onun, o çox yaxşı həkimin?

– Qoca niyə olur ki, o? Əlbettə sənin kimi nocavan deyil, amma o yaş kişi üçün ən yaxşı yaşıdır.

– Hansı yaş kişi üçün yaxşı yaşıdır, xalacan? Əlli beş?

– Əlli beş nədir, edə, fağırin otuz beş-otuz altı yaşı ancaq olar. Qızın yanından çıxanda arvad həkimlərdən biri dedi ki, o baş doktor xəstəni Leninqrada aparacaq, dedi ki, orda elə həkimlər var ki, arvad xeylağının üzündəki yanlıq yerlərini tərtəmiz eləyirlər, heç xəşxəş boyda bir nöqtə də qalmır.

– Eləysə tamam, xalacan, qurtardı.

– Nə tamam, nə qurtardı?

– Bağlandı bizim kitabımız, arasına əlfəçin qoyduq, yaxud rusca desək pesenka naşa speta.

– Dilinə qurban olum sənin, gör nə tez urusiyaca danışmağı öyrənmişən.

– Mən indi fransızca da sayıqlaya bilerəm, xala və sən gorək təcəüb elemiyəsən.

Xalam başını aşağı salmışdı və yalnız qadınlara məxsus olan sırlı bir təbəssümle gülmisən.

\*\*\*

Çox həftələr, aylar keçmişdi və xalam Yaqutun uzaq Leninqradda

- Son təccüb eləyirsən, xalacan?
- Bəs sən eləmirsən, bala?
- Mən ancaq ona təccüb eləyirəm ki, bir hekaya yerdə başlanmışdı, bir nağıl kimi göydə qurtardı.
- Biləydim ne demək isteyirsən, ay oğul, ne barədə danışırsan?
- Bakı gecelerinin hekayəsi barədə danışram xala, bir de o nağıldan danışram ki, bir ağ quş vardı, əvvəl qarantalıq bir qəfəsde çox çırpındı, sonra Zümrüt quşu kimi odda yanıb yenidən dirildi və qanad çalıb ağ ulduzlara doğru uçdu...

Və bu vaxt açıq pəncərədən içeriye bir gurultu dolmuşdu, şəhərin gecə göylərində nərildəyen bir təyyarə clo bil gəlməşdi, düz pəncərəm altındaki o bir əlcə asfaltlı, yastı dam üstündə dövrə vurmağa başlamışdı və hər ikimiz açıq pəncərədən başımızı çıxardıb göyə baxmışdıq.

Aşağıdan dənizdəki gəmilerdən fışqıran iki ağ işıq zolağı qılınc kimi fezanı yarınb göydə çarpzlaşmışdı və təyyarəni qayıçı ağızına alanda, o təyyarə, çıraq işığına ilişmiş pərvane kimi çırpılmışdı, bir an işıq kəməndindən qurtulmuşdu, görünməz olmuşdu, sonra buludlar altın da gah alışan, gah sənən uşar bir ulduza çevrilmişdi.

Və handan-hana mən demişdim:

- Kim bilir, xalacan, bəlkə bu uşar ulduz elə odur...
- Yaqut? Allah sən saxla, qızı bax a, - demişdi xalam, - gecənin bu vaxtında göyün yeddi qatında... nağıl nədi, bala bu ki, möcüzədir...

Və sonra yaziq xalam birdən diksinmişdi, çünki balaca Səttar dam üstündəki qarantalıqdan çıxıb bizi doğru gəlməşdi – xalam salam verəndən sonra əlindəki mavi rəngli bir zərfi mənə uzatmışdı:

Məktubu açmışdım və uşaq xəttinə oxşar o tanış xətti görərkən yenə əllerim titremişdi.

Xalam isə düşmüşdü balaca Səttarin üstüne ki, balam, bu qonşu damının üstünü niye karvan yoluna döndərmisiniz, bogom mənim evimin qapısı-bacısı yoxdurmu, bəğəm o qapı üstündə elektrik zenginin qıpçırmızı düyməsi yoxdurmu? Sonra xalam çıxıb getmək isterkən mən demişdim:

- Dayan, xalacan. Axı məktub almışıq.
- Kimdəndir ki? – demişdi xalam.
- O təyyarəçi qızdan... Sənə çoxlu salam göndərir, məni də təyyarəsində uçmağa çağırır.

Xalam diqqətlə üzümə baxmışdı, baxışlarından nə isə bir kölgə keçmişdi, elə bil nöyi isə özü üçün aydınlaşdırmaq istəmişdi, amma

aydınlaşdırma bilməmişdi, eyni zamanda mən özüm də konardan özümə baxmışdım və heç bir şey başa düşməyərək, yalnız onu demişdim ki:

- Bir dəqiqə dayan, Səttar, bu saat cavab yazıram.
- Məndən də ona salam yaz – demişdi xalam və mətbəxə getmişdi, Səttar isə dam üstündə dayanıb gözləmişdi.

Stol arxasında oturmuşdım, məktubuna cavab yazmışdım. Moni göyə qaldırmaq istədiyi üçün minnətdarlığı bildirmişdim, amma hər gün institutdakı mühazirələrdən sonra vağzal yanındakı "Saldat bazarı" adlanan tozlu-torpaqlı meydana gedib orda kiraya ilə verilən vəlosipedlərdə məşq cədiyimi bəhanə getirmişdim və təyyarədə uçmağa macət tapmayacağım üçün üzr istəmişdim.

Səttar məktubu almışdı və elə bil içində nə yazıldığını oxumuş kimi diqqətlə üzümə baxmışdı, köksünü ötürmüşdə və dönüb getmişdi.

Sonra elə haman geconin hansı aləmindəsə, saatların diksinərək dayandıqları o sırlı zamansızlıq anlarının birində yuxu ilə oyaniqliq arasındakı o titrək sərhəddə birdən qulağıma ses gəlmüşdi, pəncərə arxasından yağışın şırıltısı içindən, o qara asfaltlı yastı dam üstündən ağ soadətimin məni çağırduğunu eşitmışdım, amma hələ tamamilə oyanmış mənə yəqin olmuşdu ki, bu bir aldanişdır, orda yağış altında o dam üstüne heç kəs yoxdur, amma buna baxmayıaraq ogər mavi rəngli axşam çağırışından boyun qaçırmışdım, indi mövcud olmayan gecə çağırışında ayağa qalxmışdım, pəncərəni açmışdım, əvvəl dam üstündə, sonra işıqları yağışda yuyulan şəhər gecəsinə baxaraq uzun-uzadı pəncərom önündə dayanmışdım, ta o vaxta qədər ki, yağış ara vermişdi, göydə buludlar parçalanmışdı, ay buludlar arxasından çıxmışdı, təzəcə asfalt salınmış damın üstü qara mərmər kimi parıldamışdı. Mən bu dəfə konardan özümə baxanda gülümseməmişdim, sonra pəncərəni qapamışdım və başımı yenə o yastıq üstüne qoyub yatmışdım ki, uzaqda qalan dumanlı dağların həsrəti yenə o yastığın altında idi.

Və daha sonralar çox şey olmuşdu, çox hadisələr baş vermişdi, günlərle yarma aşı yemişdim, yarısı su olmuşdu, divar qozeti üçün çəkdiyim şəkildə yazın əvvəlində Ağsu qovaqlarının başında hacileyəklər yuva tikmişdi, ömür çayı isə gah daşmışdı, gah lal axmışdı və o ilk sevgi çoxdan görülmüş bir röyaya çevrilmişdi, amma ürək o röyada mənə görənən o ağ səadəti heç vaxt unuda bilməmişdi.

Bakı, 1935

## AYRILDILAR

Yarı yoldan geri qayıtlar. Qalın meşələrlə örtülü Qaraquş dağının başına qalxdıqları dik cığırla indi üzüshağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sinan quru çör-chöplərin çatırtısı, cığır qıraqından qopub aşağı diyirlənən xırdaca daşların cığiltısı eşidilirdi.

Adilə diqqotlö ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çıraqlı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol elini atıb cığır qıraqındaki ağacların yere əyilmiş budaqlarından yapışırdı və sağ eli ilə sürüşüb gedən qızı geri dərtirdi, ayaq üstündə saxlayırdı.

Bir dəfə elə oldu ki, bir-birinə sarılıb ayaq üstündən duruş gətirdilər və bu dəfə elə ki, üzleri bir-birinə çox yaxın oldu, gözlori qaranlıq getirdi, nəfəsləri qısqıldı və tezleşdi, o saat elə bil görünməz bir el arxadan dərtdi hər ikisini bir-birindən ayırdı.

Sonra yalnız əlleri bir-birindən üzülmək istəmədi və əlleri bir-birinin elində gəldilər, Beşbulaq dərəsinin kənarına çıxdılar.

Buradan aşağıya, dərə dibinə enən dolama araba yolu sağdakı yastı təpələr arasından çıxırdı, güney tala kövşənləri içərisindən keçirdi, sonra Beşbulaq dərəsi dibindən yuxarı dırmaşırdı və yoxus başında təpə üstündə yerləşən kiçik bir dağ kəndinə qalxırdı.

Adilə başyla sol tərəfə işarə elədi, fistiq ağacları altındakı üstü çox hamar böyük bir daşı göstərdi. İlyas cəld irəli keçdi, penceyini çıxardıb daşın üstünə serdi. Adilə daş üstündə oturdu, əllerini saçlarına çəkdi. İlyas arxadan əyildi, qızın saçları arasında ilişib qalmış xırdaca, quru yarpaq qırıntılarını təmizlədi. Adilə başını qaldırıb aşağıdan yuxarı İlyasa baxıb gülüməsədi:

- Oturaq, - dedi, - bir az burda... Bu gün çox yuxarı qalxdıq!
- Amma yol hələ yarı olmamışdı, geri qayıtdıq...
- Uzaqdan baxanda o dağ başı mənə çox yaxın göründü, yaxşı ki, tez başa düşdüm ki, nə qədər gec deyil qayıtmə lazımdır.
- Əger bircə dəfə qalxsaydın o ucalığa, ordan gördüyüni heç vaxt unutmadın!
- Qocaman və yalqız bir ağac? Və başına o qədər ildirim düşüb ki, qara bir skelet kimi qalıb?

- Elədir, ağac skeletidir və hər səhər, hər axşam çox qocalmış bir cüt qartal o ağacın qara budaqlarına qonub, qüssəli gözlərilə çox uzaqlara baxırlar...

- Bizi görondo üstümüzə şığımazdilar?

Qartallar təyyareləri görəndə dəli olurlar və teyyarələr üstünə cumub məhv olurlar.

- Öyleş yanında, bir hovur dincini al... Mən hər dəfə bu daş üstündə oturanda, burdan o uzaqlara baxanda, bütün o dağlar və dərələr elə bil nəhəng bir dekorasiyadır mənim üçün...

Ayaqları altında - dərə dibində qaynayan bir bulağın suyu dəmir lülədən içi yonulmuş uzunsov daş içərisinə töküldü, oradan da daşaraq dərədə şırıldayan kiçik bir çayın sularına qovuşurdu. Qarşıda yoxus başındaki dağ kəndinin əyti-üyri küçələrində, qaratikan kolundan vurulmuş qara çoporlər arasında kond uşaqları oynasırdı və konddan o torofdo, meşəli düzənler qaralırdı, sonra torpağın birdən kükreyib yuxarı qalxdığı yerde, bu mənzəreni bir-birinin ardınca qat-qat nəhəng divarlar kimi göye yüksələn sıra dağlar tamamlayırdı.

- Adilo yeno başını qaldırdı, İlyasa baxdı:

- Niyə oturmursan?

- Gəzək, bu gün çox gəzək, bir az dincini al, baş alb gedək.

- Yox, öyleş burda səhbət eliyək. Bu axı, bizim sırr daşımızdır.

- Qoy bu gün istirahət eləsin. İki aydır, biz danışırıq, o qulaq asır... Adilənin üzündən bir kölgə keçdi, əlilə daşı oxşadı:

- Eşitdin, sırr daşı, səbir daşı? Səno üroyi yanın varmış burda...

İlyas arxadan əyildi, üzünü qızın saçlarına toxundurdu:

- Səni gördüğüm o gün... - dedi, - bu daş, bu torpaq, o su, - hamisi dil açdı... və nağlı başlandı...

Adilə əllerini qaldırdı, arxasında dayanmış İlyasın boynu ardında daraqladı, bir an gözlərini yumdu, gülüməsər bir yuxuya getdi, sonra sanki ayıldı, qollarını açdı və dedi:

- Nahara bir saat qalıb, otur, bu gün səndən çox şey soruşacağam. Cünki mamamın, papamın sənə yeni sualları var.

- Məgər iki aydan bəri hər gün verdiyim cavablar, atanı və ananı qane salmadımı?

- Qötü qorara gəlmək üçün, onlar sənin haqqında çox şey bilməlidirlər.

- Özüm haqqında danışa-danışa mən axırda sayıqlaya bilərem.

– O balaca kondin böyük gələcəyindən danışanda da mən darixıram.  
– Doğuldugum kənddir. Gərek bu zəif damarımı mənə bağışlayasan.  
– Bağışlayıram, bu şərtlə ki, öz gələcəyindən, bizim gələcəyimizdən danışsan.

– O barədə bir dəfə danışdım, sən qulaq asmadın.  
– Çünkü gətirib axırda taleyimizi o kənd ilə bağladın. Mən isə şəhər qızıyam, işıqlı şəhər gecələrinin vurğunuyam, işıqsız kənd gecələrini sevə bilmirəm.

– Uzaq bir çay üstündə böyük elektrostansiya tikiləcək. Onda bu kənd gecələri də işıqlı olacaq və darixma, bir həftədən sonra şəhərdə olacaq.

– Burada sənə rast gəlməsəydim, darixacaqdım. Bura da mamam gətirdi bizi, dedi bu yay kəndə gedək, həm ziyarət olsun, həm ticarət.

– O nə deməkdir?

– Yayı kəndə gedəndə atam kənddəki xəstələri müalicə eləyir, buradan qayıdanda mama şəhərdə təzə mənzilimizə təzə mebel alacaq.

İlyas dərənin o tayına baxdı. Orda artıq günəşin şüaları ağacların yarpaqlarında sarı bir alovla yanındı. Və yoxuş başında, dikdir üstündə bir atlı dayanmışdı. Atlı başını dik tutaraq, uzaq dağlara sarı baxırdı, at isə qabaq ayağını qaldırıb səbirsizliklə torpağı döyücləyirdi. Adilə aşağı əyildi, boz daş altından yaşıł fəvvaro kimi fişqiran bir çəngə ot içindən birini qırdı. Sonra başını qaldırdı və soruşdu:

– Mamam deyirdi ki, institutu qurtaranda o şəhərdə mənzil ala biləcəkmi? Papam da dedi ki, indidən çalışsa beş il sonra institutu qurtaranda ona növbə çatar.

– Nə üçün onlar elə güman eləyir ki, institutu qurtaranda mən şəhərdə qalacağam?

– Bəs hara gedəcəksən?

– Burdakı uşaqlara da dərs deyən lazımdır.

– Lazımdır, amma... axı mən şəhərdə, sən burda...

– Burdakı xəstələri də müalicə eliyen əllər lazımdır.

– Medinstitutu qurtaranda məni bura həkim göndərsələr, mamam özün öldürər.

– Özümü öldürəm deyənlər özün öldürmürler.

– Şəhərdə beşotaqlı mənzilimiz var, mamam deyir, üç otağın yatırı

– mebeli, xalıları, ağ rovalı sənin cehizindir.

– Gələcəyin sevinci sənin cehizin olmalıdır.

– Elədir, amma şəhərdəki rahatlıq yaxşı döşənmiş geniş mənzillərə bağlıdır.

– Bezen həddindən artıq rahatlıq ürəyi narahat edir.

– Hər halda kənddən şəhərə gedənlər bir də geriya, o torpaq daxmalara qayıtmır. Sənin şəhərdəki qohumların...

– Mənim şəhərdə bir nəfər qohumum var.

– Bir nəfər olsun, geri qayıdır?

– Yox.

– Nə üçün?

– Taleyi şəhərə bağlanıb.

– Kimdir o? Sən onun haqqında mənə danışmamışan.

– Dayımdır və hələlik tekco onun haqqında danışmağa macal tapmamışam.

– Mamam deyir, onun “Kommunist” küçəsində gözəl kvartirası var, deyir bir or-bir arvad yaşayırlar, nə əcəb bacısı oğlu şəhərdə onların yanında qalmır?

– Teləbə yataqxanasında yaşamaq mənim üçün daha xoşdur.

– Papam da deyirdi ki, o məsul vəzifədə işləyir.

– Maman ve papan mənə aid ne varsa mendən yaxşı bilirlər.

– Nə olar, mən onların yeganə övladıyam, papam deyir ki, adamları yoxlamaq lazımdır.

– Elədir, amma komsomola girində məni bu qədər yoxlamamışdır.

– Bunu ona özüñ deyərsən, – çünkü bu axşam bizdə qonaqsan. Papam dedi ki, çağır onu axşam bize gəlsin, özü danışacaq səninlə.

– Yaxşı olar, birdəfəlik nə lazımdırsa qoy özləri soruşsun!

– Amma yene elə suallar ortaya çıxacaq ki, onlar mənim vasitəmə səndən soruşacaqlar. Hara baxırsan?

– Göyə, buludlar altındaki o iki qara nöqtəye.

Adilə də başını geri atdı, göye baxdı.

Göyün dərinliyində ağ buludlar altında süzen iki dağ qartalı aşağıdan iki qara nöqtə kimi görünürdü.

– Kiş, kiş, qırılmışlar! – deyə Adilə əyildi, yerdən fundiq boyda bir daş götürdü və göyə, qartallara doğru tolazlamaq istədi.

İlyas qızın bileyində tutdu:

– Atma, qorxub qaçdilar.

Adilə başını çevirib altdan yuxarı İlyasın gözlərinə baxdı. İlyasın gözlərində fərəhli işıqlar oynayırdı, Adilə də gülümsədi:

- Men axmaqlıq eleyəndə elə bil sən dirilirsən.
  - Sən öz hərəkətlərində və öz sözlərində gözəlsən!
  - Bu zaman qarşidakı yoxuş başında dayanmış at kişnədi. İlyas diksindən kimi oldu. Dönüb ona baxan Adilə soruşdu:
    - Niyə elə hey o athya baxırsan?
    - O at da, o atlı da kimi isə gözləyirlər. Amma kimin atıdır, atlı kimdir – burdan, taniya bilmirəm.
    - Nəyinə lazımdır? Nə üçün maraqlanırsan?
    - Heç...
    - Onda qulaq as, nahara yarım saat qalıb, mamam deyirdi ki, nə üçün o səni hemişə gündüzlər gəzməyə aparır, nə üçün aylı gecələr dəlinca gəlmir?
    - Nə aylı, nə aysız gecələrdə mənim anam məni gəzməyə buraxmir.
    - Hələ də ana uşaqsan, yoxsa kişi?
    - Bir az ondanam, bir az bundan.
    - Gecələr anan səni evdə saxlayıb neyniyir ki?
    - Başımı dizi üstə qoyub gah layla çalır mənə, gah nağıl deyir.
    - Sən onun sonbeşiyisən?
    - Yox məndən kiçik bacılarım, məndən böyük qardaşım var. Demişdim sənə yadından çıxıb.
    - Onda nə üçün anan səni belə əzizləyir?
    - O biri uşaqları yanındadırlar, kolxozda işləyirlər. Şəhərdə oxuyan tek mənəm. Deyir axırıncı dəfədir, səni görürom, ya mən öleceyəm, ya son bir də bu kəndə qayıtmayacaqsan.
    - Bilmirəm, bəlkə xəstədir, bizim analar xəstə olanda demirlər.
    - Yox xəstə deyil, sehor mən ona rast gəldim.
- İlyas cəld başın çevirdi Adiləyə baxdı:
- Harda? Nə cür onu tanıdım?
  - Bura səninlə görüşə gelirdim. Sizin evin yanından keçəndə, arxadan bir səs məni çağırıdı: a qızım, bir dayan! Dönüb geri baxdım. Doq-qazdan çıxan bir arvad mənə doğru gelirdi. Yaxınlaşdı, hər iki əlini ciyinlərimə qoydu: qoy bir az sənə baxım, qızım, - dedi. Dərhal hiss elədim ki, sənin anandır. Çasdım, qizardım, özümü itirdim, – deməyə söz tapmadım.
  - Bəs o?
  - Bir az üzümə baxandan sonra dedi ki, get, qızım, səni yoldan elədim. Yeno bir an hər ikisi susdu.

Bu vaxt yoxuş başındaki o at yene kişnədi və bu dəfə kişnərtisində elə ehtirəslə bir çağrı vardi ki, İlyasın gözləri yol çəkdi:

- Elə bir Tərləndir, o da belə səs salardı bu dağlara...
- Tərlən? – deyə Adilə maraqlandı. – Kimdir ki, o? Tanıdin burdan ora, o atını?

İlyas qızın sualını başa düşmədi, döndü qızı baxa-baxa qaldı və indi gözlərində elə bir dalğınlıq və uzaqlıq vardi ki, Adilə nə isə bir cür oldu və sonra başını aşağı salıb sualını tekrar edərkən, qızın səsin-də artıq əsəbi bir titrəyiş vardi:

- Kimdir axı o Tərlən dediyin?
  - Almagözlü, qız birçəkli, iti yerişli bir qaçağan idi. Və o gün... əlim ondan üzüldüyü o gün mənim də ilk gəncliyim qurtardı.
  - Sənin atın idi, atan bağışlamışdır?
  - Yox, dədəm bize, öz uşaqlarına heç bir şey bağışlamazdı. Amma dəridən-qabıqdan çıxardı ki, axşam uşaqları ac yatmasın. O öləndə mənim altı yaşım olardı. Ondan sonra bizi dayım saxladı. Tərlən da dayımın atı idi, – amma mənim ucbatımdan o möcüze məhv oldu.
  - Möcüze? – deyə Adilə başını qaldırdı.
  - Mənim gözümle onu görseydin, sən də başqa söz tapa bilməzdin.
  - Elə isə danış o möcüzədən – qoy ürəyime qısqanlıq odu düşsün...
- İlyas heyrətlə Adiləyə baxdı:
- Qısqanlıq odu?
  - Üzündəki ifadəni görsən – məni başa düşərsən. Əyləş, başımı qaldırıb sənə baxmaqdan boynum eyri bitdi.

İlyas qızın ayaqları yanında, keçənilki quru xəzəl üstündə oturdu, daşa söykəndi. Sonra danişmağa başlarken, Adilə indi onun üzünü görmür, yalnız bir az dağınış, six qara saçlarına baxırdı və bir dəfə ehti-yatla əlini onun saçlarına toxundurdu, lakin deyəson İlyas bunu hiss etmədi, elə bil indi o öz-özüylə danişirdi:

- ...Üç il sonra dayım Rusiyadan, votəndaş müharibəsindən qayıdan payız, mənim artıq 13 yaşım tamam olmuşdu. Sentyabrın axırlarında dumanlı bir axşam, kənddə çırqlar yanan vaxt, bax, orda – kəndin üstündəki o balaca təpədə kişnəyən bir atın səsi məni diksindirdi. Ürəyim döyündü, həyəcan içində bir an gözlədim. At bir də kişnədi. Artıq şübhəm qalmamışdı. İçəriyə, çırığı yandıran anamın yanına yüyürdüm.

– Dayım gəlir, ana, – dedim. – Dayım gelir.

Anam diksindi, içini çekdi, ele bildi ki, dayım artıq həyətdədir, özünü çölə, torpaq səkiya atdı, mən də dalınca qaçdım.

– Bu saat golir ana, bu saat gələcək.

Anam gözlerini döyüdü:

– Kim xəbər gətirdi axı, – dedi. – Həyətdə heç kəs yoxdur.

– Tərlanın səsini tamadım ana, təpə üstündə kişnəyən o at Tərləndi.

Anam çox məyus oldu, tək bir qardaşının həsrətindən yaş dolmuş gözlərilə mənə baxdı, köksünü ötürdü:

– Allah sənə insaf versin bala...

– Yox gəlir ana, gəlir... Bu saat yüyürürəm qabağına.

Mən sehv eləmədiyimə o qədər əmin idim ki, anam yenidən həyəcanlandı:

– Allah ağızından eşitsin bala, ağızından eşitsin. Onda tez yığır, Arəste bacıdan, ağor varisa, bir çımdık çay al gotir, evdə quru çay yoxdur.

Çəperin yatiq yerindən adlayıb qonşumuz Arəsto xalagilo keçdim, sonra ovcumda sixdiğim bir qaşıq quru çayla çəper üstündən atılıb öz həyətimizə keçəndə gördüm ki, dayım Tərlanın belində doqqazdan içəri girdi.

Evdokilor hamısı qışqırışaraq həyətə töküldü. Dayım torpaq səki qabağında Tərlanın üstündən sıçrayıb yerə düşdü, qollarını geniş açaraq əvvəlcə bizi, çolma-çocuğu, xırımkırdanı – hamımızı bir dəfəyə qucaqlayıb bağırına basdı, sonra təmkinlə anamı qucaqlarkən, mənə sari dönbüb dedi:

– Tərlanı gözdir, təri soyusun!

Cəld ovcumdakı quru çayı bacının ovcuna boşaltdım, sonra Tərlanın cilovundan tutdum, armud ağacları arasıyla çox uzağa getdim. Ele ki, həyətin aşağısına gəlib gözdən yayındım, o saat döndüm Tərlanın boynuna sarıldım, “Tərlanım, kəhərim, qara gözlüm, sərv boyulum” – və nə bilim daha nələr deyirdim və öpürdüm atın üz-gözündən, doymurdum. Tərlan isə qollarım arasından boynunu geri burub evə tərəf boyanırdı, – mənim nevazışımə zərrə qədər əhəmiyyət vermirdi. Bu etinasızlıq elbəttə ki, məni bir az məyus edirdi, amma yənə də ona tamaşa cəməkdən gözlərim doymurdu. Çünkü yaraşıqlı başı, dik, balaca qulaqları, alovlu qara gözləri, quru, möhkəm ayaqları, gen sinəsi, girdə sağrısı, məğrur görkəmi ilə Tərlan yənə bir möcüze kimi qarışında dayanmışdı.

Hər dəfə dayım onu çapıb kənddən gedəndə Tərlan həmişə o təpə üstündən geti boyanıb kişnerdi – yəni gedirəm, salamat qalın! Ve hər

dəfə səfərdən qayıdan zaman yənə o təpə üstündə başını dik tutub kişnerdi – yəni golirəm, salamını alın!

Üç il əvvəl isə o dördnala çaparaq dayımla bərabər uzaqlara, təhlükəli bir səfərə gedərkən, – mən tekbaşına o təpə üstündə oturub qalmışdım və atın ayaqları altından qalxan tozun ağ buludu tozədən yollara yatana qəder, gözümü qırpmadan onun dalışınca baxmışdım...

İndi Tərlan yənə qayıtmışdı, uzaq və təhlükəli bir səfərdən geri dönmüşdü, döyüş çöllörindən, od-alov içindən keçib gəlmışdı, amma bu qədər ki, mənə qarşı etinasız idi, ürəyimi qarsan ehtiras da bir o qədər daha artıq od tutub alovlanırdı.

Çox sonra Tərlanı gavalı ağacına bağlayıb evə qayıtdıqda, həlo qapı ağızında ikon içəridə çay içən dayımm son sözlərini eşitdim:

– Tərlan olmasayı, mən axırıncı döyüşden salamat çıxmayaçaqdım.

Və elə o gece Tərlanı yuxuda gördüm. Gördüm ki, Tərlanın belində qızığın döyüş gedən böyük bir çöldəyəm. Qırmızılarla ağlar üzərinə hückuma keçirəm. Tərlan ox kimi irəli sıçıyır, bir göz qırpmında bizim dəsteleri arxada qoyur, qəfildən qopan bir boğanaq kimi düşmən səfləri içində yeri eşib göye sovurur... Biz qarşımıza keçən nə varsa yixırıq, dağıdırıq, düşmən athalarını çalağandan hürkmüş kimi perən-perən salırıq. Lakin bir an sonra düşmən bizi bir üzük qaşı kimi mühasirəyə alır, qılınc zərbəsindən gözlərim qaralır, üzü tüstə Tərlanın boynuna yixılarım, durna boynunu qucaqlayıram, Tərlan kişnəyib şahə qalxır, sonra irəli atılıb düşmən əhatəsini yararaq məni götürüb qaçır. Arxadan bizi təqib edənlər qiy vururlar, yüzlərlə at ayaqlarının tappiltisindən yer titrəyir... Bu zaman Tərlanın ayaqları yerdən üzülür, Tərlan artıq qaçırır, bəlkə qanad açıb uçur, qarşidakı meşəli təpelər dehşətli bir süretlə üstümüze gəlir, nəhayət Tərlan uca bir təpə üstünə sıçrayıb kişnəyir, mənim isə qollarım sustalır, ağırlaşmış başım hara isə axır, vücudumu sürükləyib dalınca aparır, qaya başından qopan bir daş kimi yero golirəm, qara ağızın açıb məni udan bir uçurumun dərinliyinə gedirəm, sonra torpağa serilib gözümü açarkən, özümü anamın ayaqları altında görürəm...

Bu zaman yuxudan ayıldım. Tərlan həyətdə yanğılı-yanğılı kişnəyirdi. Ayağa sıçrayıb həyətə yürürdüm, Tərlan sekilli sol biləyini qaldırıb dirnəgiylə yeri döyecləyir, sonra başını dik tutub telaş dolu qara gözlerini qaranlığa zilləyir, ağır bir fisilti ilə dərinlən köksünü ötürürdü. Elə bil Tərlan qüssələnmişdi. Kim bilir, bəlkə o da yuxusunda

iştiarak etdiyi qızığın döyüşləri görüb oyanmışdı, bəlkə də bu səssiz kənd gecəsində qəribaşılıq döyüşə apardığı və döyüşdən gətirdiyini çagırırdı ki, arxada qalan o döyük illorində ondan ayrı qaldığı nə bir günü olmuşdu, nə bir gecəsi...

— Nə isteyirdin axı sən? İsteyirdin ki, dayın o atı sənə bağışlasın? — dedi Adilə və əyildi ayaqları altında oturmuş İlyasın üzünə baxdı.

— Yox, mən bunu ağlıma belə gətirə bilməzdim. Mən ancaq onu isteyirdim ki, birçə dəfə, mən de Tərlanın belində çapib kənddən gedəydim, o təpə üstünə qalxarkən altımda Tərlanın kişnədiyini eşidəydim, sonra yel kimi təpələrdən, sel kimi dərələrdən aşaydım, hər gecə moni çağırılan uzaqlara, sırlı üfüqlərin arxasında açılan ənginliklərə qovuşaydım. Amma bu arzuma mən yalnız yuxularımda qovuşurdum.

— Yazıq uşaq! Nə üçün dayın o atı sənə vermir? — deyə Adilə hiss edilmədən yene əlini İlyasın saçlarına çekdi.

— Mən onun gözündə hələ uşaq idim, at minmək sənətində naşı idim... Tərlan kimi qızığın mezaclı bir köhləni mənə, yaxud mən Tərlana etibar edə bilməzdi. Anamın da ürəyinə dammışdı ki, əyer mən Tərlani minsem, nə isə bir xata baş verəcək... Nehayət doğrudan da xata baş verdi. Tərlan mənim hikkəmə, doli inadıma qurban getdi ve o vaxt ki, əlim arzuma çatmışdı, xəberim olmadı ki, həsrətini çəkdiyimi öz əlimlə məhv edəcəm...

— Axı sən ona nə eliyə bilərdin? Bir halda ki, o atın mezaçı sənin özün üçün qorxulu idi.

— Bəlkə də... amma o məni yox, mən onu şikəst elədim, sonra... biz onu güllələdik.

Adilə diksindi, gözlərini geniş açdı.

— Nehayət bir gün Tərlanı minməyə müvəffəq oldum, — dedi İlyas və sönmüş papiroşunu ayağı altına atdı. — Dayım kəndə gələndən bir həftə sonra, uzaq qonşumuz malakan kəndinə qonaq gedərkən, məni də özüylə berabər aparmaq istadi. Onu cəbhə dostu Vasili qonaq çagırılmışdı. Malakan kendi elə o vaxt da günbatanda, Həftəran dərəsinin o biri tərefindəki dağlar üstə salınmış böyük və abad bir şenlik idi.

Şəhər Tərlanı yəhorleyərkən dayım gözlərimdə nə gördüsə, dedi ki, sən də get mənim adımdan Muxtar kişinin atını istə, deyinən axşama qayıdadıq.

Derhal Muxtar kişigilə yüyürdüm — indi o kolxoz sədridir — Muxtar kişi dayımdan heç bir şeyi əsirgəməzdə, ona görə atı özü yəherlədi, sonra cilovu üstümə atdı.

Dayımla bərabər, yanaşı at sürərək, kənddən çıxanda ürəyim dağa dönmüşdə. Amma gözüm yene Tərlanda idi. Ele ki, atlarmız sıçrayıb təpə üstünə qalxdılar, Tərlan dərhal başın geri çevirib kişnədi: yəni salamat qalın, gedirəm. Enişi rahat yerisə endik. Dayım isə hərədən bir gözünün ucuya mənim at üstündə nə cür oturduğuma nəzər yetirirdi. Həftəran dərəsi ilə uzanıb gedən şose yoluna düşəndə, Tərlan artıq özünü didib dağıtmaya başladı. O tez-tez finxirib cilovunu gəmirir, alovlu qara gözlərini süzərek, mənim altımdakı ata baxır, cincənib acıqlanırdı ki, biz onun ayağına çidər olub, tutub onu saxlayıraq. Axırdı dayım Tərlanın hövsələdən çıxdığını görüb, mənə təref döndü:

— Əger yolu tanışaydın, mən bunun başımı bir az buraxardım.

Yol göz qabağında idi, tanımağa ehtiyac yox idi. Başımla dayıma razılıq işarəsi verdim. Və yalnız onu gördüm ki, dayım üzəngini azacıq Tərlanın böyrünə sıxmışdı ki, Tərlan yerindən qopdu, nə qopdu. Elə bil qəfildən üzümə vuran şiddotli külekdən nefəsim tutuldı. Ağzımı açıb Tərlanın dalınca baxa-baxa qaldım. O möcüzənin dalınca çapmaq gülünc olardı, altımdakı at da bunu hiss etmişdi və qərarından getmirdi. Sonra mən Tərlanı dağ başına, malakan kəndinə qalxan dolaylarda yuxarı uçan gördüm, elə bil o qabaq ayaqlarıyla göyləri eşirdi...

Birdən sinəmdə zəherli bir ağrı hiss elədim. Mən artıq Tərlanı dayıma qışqanırdım...

Nehayət mən malakan kəndinə çatıb Vasiliinin həyatınə girəndə, dayımı və ev sahibini iki nefər topa saqqalı qoca malakanla bərabər tut ağacı altındaki stol başında oturmuş gördüm. Süfrədeki iki araq şüşəsini boşaltmışdır. Mən də iki stəkan pivə verdilər, içdim. Mən pivə içərkən Vasili dayımla bərabər bir dəfə ağlara esir düşüb, üç gün sonra güllələnməyə aparlarkən, necə qaçışlarından damışındı. Mən bu əhvalatı birinci dəfə eşitdiyim üçün, dayımın üzünü baxdım, — dayım bilinməz bir nöqtəyə baxırdı, gözleri yol çəkirdi.

Axşama yaxın geri qayıtmaya hazırlaşarkən dayım dedi:

— Apar Tərlanı göldə sula, yola düşək, — sonra əlavə elədi, — öz atını min, Tərlanı yedeyində apar.

Mən Muxtar kişinin atını minib Tərlanı yedəyimə aldım, lakin cilovu nə qədər çəkdimse, Tərlan dırəndi, dalınca gəlmədi.

Vasili gülüb dedi:

— Terlan sənin yəbinin dalınca getməz, düş yəro ikisini də yedəyinə al.

Yerə atılıb hər iki atın cilovunu əlimə alıb dalmca çökdim, amma Tərlan o saat qulaqların yapırkıb Muxtar kişinin atını elə qapdı ki, yaziq at qulun kimi çıçırdı və cilovu əlimdən qopardıb həyətin o biri başına qaçdı.

Bu dəfə Vasili bərkdən qəhqəhə çekib güldü:

— Eybi yoxdur, — dedi, — son Tərlanı apar, bu saat bizim uşaq gələr, o da sənin atını aparar.

İndi təkcə Tərlanın cilovundan çekəndə, o əvvəlcə dayıma təref baxdı, sonra arxamca gəldi, həyətdən çıxb kənd içilo üzüsağı yönəldik. Tərlanın dalmca nə cür gəldiyini bilmirəm, lakin mən başımı aşağı salıb gedirdim. Elə bilirdim ki, kənd uşaqları atı minməyib yedəyimdə apardığım üçün, məni elə salıb hoydu-hoyduya götürəcəklər. Nəhayət kənddən çıxb, enişə üzüsağı endik, böyük və süni gölün kənarına gəldik. Məndən başqa bir neçə oğlan uşağı da göl qıraqında atlarnı sulayırdılar.

Tərlan dodaqlarını mavi göl suyuna uzatdı, mən yavaşdan şirinşirin ona fit çalımağa başladım. Sonra o sudan doyub başını qaldıranda, dizə qəder çırmınıb özüm suya girdim, Tərlanın səkilli bilişlərini, durna boynunu, mexmər sağırısını yudum, barmaqlarımla yalnız daryab tumarladım, axırdı ork ilə kokilindən tutub dardım. Belə hallarda o həmişə qulaqların yapırkıb dayımla zarafata başlar, mohobbotlə, şəfqotlo dayımın qolundan qapardı. Lakin indi mənim zarafatıma o əsla etinə eləmir, titrəyen barmaqlarının nəvazışınə mehəl belə qoymur, yalnız məğrur başını uca tutub, hara isə boylanır, nə məni qapır, nə də üzümə baxırdı...

Tərlanın mono qarşı bu etinasızlığı birdən mənə elə yer elədi ki, hirs başına vurdı, nəfəsim sinəmdə qıṣıldı. Dərhal cilovundan tutub kəskin bir hərəketlə dalmca çökdim, yol qıraqındakı dikdir yanına çatarkən, qəfildən geri dönüb cilovun başından geriyə – üstünə atdım və bir göz qırpmında dikdir üstündən sıçradım, çılpaq belinə qalxdım.

Yalnız yuxularımda qovuşduğum o an gəlib çatdı. Tərlan isə məndən gözləmədiyi bu hərəkətdən diksinerək dal ayaqları üstə şahə qalxdı, qəsdimə durub, məni elə o dəqiqə üstündən yerə atmaq istədi. Amma mən ayaqlarımı onun qabarib yatan böyürlərinə elə sıxmışdım ki, qırsaqqız kimi ona yapışmadım. Və bir neçə dəqiqə o dəlicəsinə dal ayaqları üstə dövrə vurub firlandı, vüqarı coşğun mezarı mənim cəsəretimi mənə bağışlamaq istəmirdi. Mən isə qət eləmişdim – ya ona verən Allah, ya mənə...

Nəhayət Tərlan qabaq ayaqları üstə yero gəldi, hirsindən geniş açılmış burun pərələri elə bil od saçırı. Bu vaxt mən artıq fürsəti əldən verməyərək, cilovun ucların qulaclayıb var gücümə onun sağısına, acı ağrısı üroya sancılan bir qırmanç zorbəsi çəkdir. Elə bil Tərlanın ayaqları altında bomba partladı. O altımda dik atılaraq göyə sıçradı, sonra ildirim kimi irəli şığıyarkən, bir an mənə elə gəldi ki, at altından çıxdı, mən isə asılıb havada qaldım. Ömründə mahmuzların xəfif təmasından savayı heç bir kobud zərbə görməmiş Tərlanın vüqarı, heysiyatı, varlığı birinci dəfə idi ki, bu cür töhfə olunurdu. Və indi onun içindəki qəzəb elə od tutmuşdu ki, əgər qanad açıb uçmağa başlamışdısa, bu qanadları alovlanmış bir quş uçuşu idi...

Bütün sonrakı hadisələrin nə cür cərəyan etdiyini, bir qığılçımından tutuşan alovun bizi necə ağızına aldığı ardıcıl olaraq təsvir eləmək mənim üçün çox çətin olardı.

Yalnız onu xatırlayıram ki, mən Tərlanın başını kəndin şimalına doğru – dik yoxuşlara çevirmişdim və biz yoldan çıxb qaratikan kolluqları ilə örtülü təpeciklər üzərindən atılıb keçərkən, ayaqlarımı darayan, dərimi sıyran, iynə kimi ətimə sancılan kol-kosun zəhərli ağrısını mən hələ hiss etmirdim.

Terlan gah kol topaları üzərindən sıçrayır, gah qabağımıza çıxan şılğırılıyi döşüyle yarib keçir, üzümə vuran küləyin viylitisi elə bil dayımanın boğuq səsini qulağıma çırçırdı ki, saxla, saxla od aparmış, görmürsən, öldürür özünü...

Amma mən Tərlanı saxlaya bilmirdim, var gücümə cilovu nə qədər çəkirdimse, onu toxdada bilmirdim, eksino özüm onun çılpaq belindən sürüşüb dik saxladığı boynuna dirməmişdim. İndi Tərlanın bütün bedəni buglanıb qaynayırdı, qanamış cəhəenglərindən qaynar qırımızı köpük daşdayırdı. Və mən, onun qanamış cəhəenglərini görəndən sonra daha cilovu çəkmədim. Fərqi yoxdu, hamısı əbəsdi və mən dəhşətə gəldim, hiss eledim ki, qollarımda Tərlanı saxlayacaq o güc, o qüdrət yox imiş...

Gözlerinə qan sağılmış Terlan iso getdiyə dəha artıq qızıb alovlanırdı, bir göz qırpmında enişlərdən üzüsağı uçurdu, sonra bir anda çapıb yoxuşlar başına qalxırdı, altımda od kimi yanındı, ilan kimi qırvılırdı, ağ köpük və bug içinde quduz bir hirsle qaynayırdı və elə bil qəsdən ölümə, selakətə doğru qaçırdı ki, mən dəhşətə gəlib özümü yero atım, xəcıl olub üzümü toza-torpağa sürtüm!

Yox, yalnız bunu görmeyəcəkdi, kifayətdir ki, qollarımın öhdəsindən gələ bilmədiyini mənə göstərməşdi və indi üzümdən axan təxəcalet təri idi, amma ürəyime meydan oxuyub, məni gözüqipiç eləmək istəyirdisə, – bu onun xam xəyalı idi.

Amma içərisilə şose yolu uzanan Həftəran dərəsi üstündən asılmış bir sıldırım kənarına yetişənde, mən bir sövq-təbii ilə cəld Tərlanın cilovunun sol qavşını bosaldıb, sağ cavisi var gücümlə vana dardım.

---

Tərlanın boynu şaqquşdadı və yanaklı bir sıçrayışla dönüb sıldırım qırğıyla çaparaq enişə doğru getdi. Beləliklə ilk fəlakət sovuşdu və qara ağzını açmış uçurum aşzaçıq halda arxada qaldı.

İndi Tərlan dolama dağ yolu ilə üzüaşağı, Həftəran dərəsinə doğru çapırdı. Mən isə ümidiyi aşıgidakı yola bağlamışdım, – düşünürdüm ki, orda o uzun və düz yolda artıq nəfəsi qaralan Tərlanı bəlkə saxlaya bildim. Birdən növbəti dolamaların birində yol ortasında atları açılıb buraxılmış çellekli bir araba gördüm. Malakan kəndinin içmeli suyu, dərə dibindəki gur bulaqdan bu çellekli arabalarla yuxarıya daşınırıdı.

Sinəmdən qopan “Tərlan” fəryadı ağızından çıxmamış, at altımda sim kimi gərilib, nehəng bir sıçrayışla özünü yuxarıdan aşağıya, – araba üstündən o tərəfə atdı. Sonra Tərlanın ayaqları təzəden yerə dəyerkən, mən artıq hər şeyi unudaraq sonsuz bir minnətdarlıq hissili atın boynuna sarıldım. Tərlanım, amandır, delilik elədiyin bəsdir, – dedim. Tərlanım yetər, dayan bircə dəqiqə nafesini dər – və üzümü onun tərdən qaralmış boynuna sıxaraq, oxşadım, onu, ezizlədim və ovundurməq istədim.

Amma kimə deyirsən, Tərlanın hırsı soyumaq bilmirdi. Və indi mən dəhşət içinde idim. Bu cür davam ederse, Tərlanın ürəyi partlaya biləcəyini düşündükcə, alnimı soyuq tər basırdı.

Buna görə artıq son dolamadan enib şose yoluna düşərkən, Tərlanı saxlamaq üçün axırıncı tədbirə əl atdım, qəfildən başını dərədəki bulağın ayağından axan suların bataqlıq əmələ getirdiyi qamışlığa tərəf çevirdim. Zənnim məni aldatmamışdı. Qamışlıqda o artıq dizə qədər palçıga batlığından – bataqlıq çox tez onun öhdəsindən gəldi – hər addımda daha bərk tutdu ayaqlarından daha bərk buxovaldı və sordu, sümürdü bütün gücün-qüvvətin əlinənən aldı və bir-iki ümidsiz sıçrayışdan sonra büküldü qabaq ayaqları, dizləri üstə yerə gəldi.

Sonra cəld ayağa sıçrayıb tövşüye-tövşüyə dayandı. İndi onun bö-

düşünərək, dərindən rahat nəfəs aldı. Lakin elə bu an qolum qüvvətlə bir tekanla aşağı dartıldı. Cilov əlimdən çıxdı. Hələ qan-tər içinde olan Tərlan başını aşağı salıb, dəhşətli bir ürək yanğısıyla bataqlıq suyunu içirdi. Mən atın belində quruyub qaldım. Sonra dəli kimi Tərlanın böyürlərini təpikləməye, boynunu yumruqlamağa başladım. Lakin Tərlan sanki heç bir şey hiss etmər, başını qaldırmır, buz kimi soyuq bulaq suyunu ara vermedən köpüklü dodaqları arasından içəriyə sorurdı. Vaxt itirmeyərək özümü bataqlıq içərisinə atdım, Tərlanın yalın-dan yapış� başın sudan qopartmaq istədim, gücüm çatmadı. Üz-gözünü yumruqladım, suyu bulandırdım, o başını qaldırıb birçə dəfə, tek birçə dəfə mənə baxdı, – sonra konara sıçradı, yenə su içməyə başladı. Dizə qədər palçıga batıb güclə hərəkət etdiyim üçün, Tərlanın cilovundan dərəbataqlıqdan çıxarmağa imkan yox idi. Bu qayda ilə uzun zaman palçıga batıb-çixaraq, mən onun dalınca getdim, o da her dəfə konara sıçrayaraq, böyürləri qabarıb şışənə qədər su içdi.

Artıq bütün seylerim əbəs idi, iş işdən keçmişdi.

İlyas nəfəsini dərib bir an susdu. Adilə eyilib yaxından onun üzüne baxdı:

– Su içəndə ona nə oldu ki?

Bu dəfə İlyasın səsi sanki quyu dibindən geldi:

– Xəstələndi, ayaqları tutuldu.

– Bəs dayın?

– Onlar, – Vasili vo dayım at üstündə çapıb gələrək, məni aşağıda, köhnə su dəyirmənin yanında tapdırılar. Dəyirmən yanındaki köbər üstündə oturub başımı aşağı salmışdım. Terlan isə məndən bir-iki addım kənardə, başını qovaq ağacına söykeyib dayanmışdı.

– Nə dedi, dayın sənə?

– Heç nə. Nə mən danişdım, nə dayım, ne Vasili. Nə baş vermiş-disə hamısı göz qabağında idi. Dayım Vasilinin atından yerə düşüb Tərlanı yedəyinə aldı, piyada yola düzəldi. Vasili isə Muxtar kişinin atından yerə düşdü, məni qaldırıb haman at üstə qoydu, mən isə ferqinə varmadım, xəcalet çekmədim ki, məni balaca bir uşaq kimi qaldırıb at üstünə gəvurlar. Vasili dəyirmənin yanında davamıb bizim dalımızca baxırdı.

---

Muxtar kişinin atı isə tanış yol ilə dayının dalınca məni öz kəndimizə doğru aparırdı.

dayımı beline alıb uçmaq istemirdi. Mən isə Muxtar kişinin atı üstündə ele bil yuxu içinde yol gedirdim, Tərlanın yorğun kölgosunu çatmaq isteyirdim, lakin çata bilmirdim.

Gecə kəndə yetişəndə burulub Muxtar kişigilo getdim. Qoca atın cilovunu məndon alıb soruşdu: nə cür keçdi səfəriniz, Vasili sizi nəyə qonaq elədi?

Dodaqlarım əsdi, cavab verə bilmədim. Nə o gecə, nə sonrakı günler evə qayıtmadım. Yoldaşım Muradgildə gecəleyirdim, gündüzlər də kənd içinde dayima rast golməməyə çalışırdım ki, gözlərim gözlərinə sataşmasın! Dayım hələ də cəbhədən gotirdiyi köhnə boz şinelində gəzirdi, özünə təzə paltar almağa imkani yoxdu, halbuki Tərlanı satsaydı tam bir dövlət əlde edərdi, Tərlanın əvəzinə ona qeza merkozindo hoyotı bağçalı, dördgözlü bir ev təklif edən belə vardi.

— Sonra, sonra? — deyə Adilə həyəcanla səsləndi.

— Sonra hərden bir anamlı görüşəndə ondan eşidirdim ki, dayım bütün günü kirimişcə gəzir, yalnız məşhur atçı qoca Celil ata baş çəkməyə gələndə onunla uzun-uzadı danışıb məsləhətləşir.

Beləliklə Tərlanın başına gelən əhvalat bir ildırım sürətilə bütün məhala yayıldı, nəinki bizim tərəflərə, qonşu mahallarda belə Xasayoğlunun atından damışmayan, Tərlanın sorağın eşitməyon az-az adam tapılardı. Qoca Celil kişi isə Tərlanın dərdinə əlac eliye bilmədi, Tərlanın qolları açılmadı, Tərlan artıq qanadı sınmış bir quş idi.

Nəhayət bir axşam dayım Muradgilin çəpəri dalından məni səslədi. Ürəyim döyüne-döyüne yürüüb küçəyə çıxdım. Dayım Tərlanı yedəyində tutub dayanmışdı, dayımın gözlərinə baxa bilməyib Tərlanın gözlərinə baxdım. Harda idı o alovlu gözler? Elə bil sönmüş bir ocağın yerində kül qalmışdı. Birdən Tərlanın arxasından tösmərək bir kişi çıxıb baş barmağını yuxarı qaldırmış halda açıq əlini dayıma uzatdı:

— Ver əlini Xasayoğlu, ver əlini qurtaraq — dedi.

Mən arabacı Nüsrət kişini tanıdım, həftə bazarında ayaq üstü alver edirdi və indi arabacının Tərlana baxan gözləri parıldayırdı. Dayım arabacının havada qalmış açıq əlini kənar edərək, mənə dedi:

— Nüsrət kişi deyir ki, Tərlanın bundan sonra onun arabasına qoşulmaqdan başqa bu dünyada bir işi qalmayıb. Son nə deyirsən?

Başımı qaldırbıq dıqqətlə dayımın gözlərinə baxdım. Sonra arabacıya tərəf dönörök:

— Yox, .. dedim — yox, Tərlanı öz əlimlə bogaram, — amma qoyram sən onu arabana qoşub söyəsen, döyəsen, belini yağır eliyəsen! Arabacı civinlərini cekdi. davıma baxdı. Davım yavasdan ona “get”

dedi, sonra, mənə tərəf döndü:

— Biz da gedək, — dedi, — Tərlanı bir az gəzdirək, bu gün çox dərrixir, elə hey kişnəyir.

Sonra o cilovu atın üstüne atdı və geri döndü. Dərhal Tərlan da geri dönüb, bir az axsayaraq, ağır addımlarla dayımın dalınca getdi. Daha ağır addımlarla Tərlanın arxasında da mən yönəldim.

Kondən çıxdıq. Araba yolundan sola burulub cığırla yoxuşa qalxdıq. Beşbulaq dorosinin üstündəki o sıldırıma doğru gedirdik.

Dayım qabaqda başısağlı addımlayır, Tərlan da başı aşağı onun dalınca dikdərə qalxırdı, başımı qaldırıb daş kimi ürəyimdən asılmış bir qüssə içinde etrafə boylanan yalnız mən idim.

Nohayot biz dərin bir yarğanın kənarında dayandıq. Goyün üzü parçalanıb sixlaşan qara buludlarla örtülü, külək kəndə gedən arabə yolundan toz qaldırır, cığır qıraqındakı otlar yere serilib bir-birinə qısıllır, xırdaca dillərində bir-birinə nə isə piçildəşirdilər.

Dayım dayandı. Tərlan dayandı, mən də dayandım.

Sonra dayım atın cilovundan yapışib onu yarğan kənarında bir az irəli apardı. Mən heyrot və tolaş içerisinde dayımın hərəkətlərini təqib edirdim. Üfüqdə iki dəfə dalbadal ildirim çaxdı, sonra axşam göyleri başımız üstündə partladı.

Tərlan diksinerək başını qaldırdı, yarğandan o taya — hara isə baxdı, yalları küləkdə qanısb qabardı və bir an mənə elə geldi ki, o yeno ovvelki Tərlanı — qara buludlu üfüqlər önünde o qədər meğrur dayanmışdı ki...

Çiynamıdə bir el hiss edərək, diksinih yana çevrildim — dayım lülösindən tutduğu naqanın dəstəyini mənə tərəf uzatmışdı:

— Qurtar, — dedi — bu gün spekulyant arabacı geldi, sabah da kəsib dərisini soymaq, istəyen dabbaq gələcək...

Qurumuş dodaqlarımı yaladım, heç bir söz deyə bilmədim.

— Yoxsa əlin gəlmir? — dedi dayım və qəribə bir təbəssümələ güllümsəyib, naqanı özü qaldırmaq istədi. Lakin mən aman vermədim, qamarladım naqanı dayımın əlindən aldım və elə bu vaxt Tərlan kişi — siniq səslerlə dolu bir hayqrışla, yanıqlı-yanıqlı, uzun-uzadı kişi nodı. Sonra boynunu qanırb — sanki dayımla vidalaşmaq isteyirmiş kimi ona baxdı. İrəli atıldım və az qala qızdırımalı bir bayqırılıq içinde

Terlanın alındıktı qasqanı yaxından nişan alıb, tətiyi çəkdir. Tərlan elə bil göye sıçradı, sonra dal ayaqları üstü çökərək uçuruma aşdı. Na-qanı aşağı salıb, yarğanın kənarına gəldim.

Uçurumun dibi böyükən kollarıyla örtülmüşdü. Mən ancaq ozil-mış kol-kosları, sınuq şax-budaqları gördüm, Terlanı görə bilmədim. Geri döndüm.

Dayım görünmürdü. İrəli baxdım. Kəndə doğru uzanan araba yolu ilə bir qaraltı baş alıb gedirdi.

Yaxındakı kolların paxırlı yarpaqlarında bir-iki iri yağış daması tappıldı. Sonra qopan tufan içinde ağır addımlarla çöl ilə kəndə qa-yıtdım. Kəndə yetişəndə, tufan daha artıq bir şiddətlə davam edir, kənd küçələrindən üzü aşağı enişlərə doğru sel gedirdi...

İlyas susdu.

Bir an Adilədən səs çıxmadı, sonra saatına baxdı, ayağa qalxdı:

- Sən hekayəni qurtardın, - dedi, - vaxt da gelib çatdı.
- Gedək, nahara gecikirsen, - deyə İlyas da ayağa qalxdı.

Cığırдан araba yoluna düşüb, üzü aşağı Beşbulaq dərəsinə enməyə başladılar. Dörəni kəsib keçərək, sonra üzü yuxarı yoxuşa çıxanda Adilə göye baxdı:

- Göt üzü tutulub, yəqin yağacaq.

İlyas da başını qaldırdı:

- Payız buludlarıdır, - dedi, - tezliklə buranın şırtاشırtı başlanacaq.
- O vaxt biz şəhərdə olacaq. İndi yağmasın, eynimdə nə varsa zay olacaq!
- Eybi yoxdur, paltarın çoxdur.
- Sənəcən çok görünür, şəhərdə elə qızlar var ki, üç şifoner ancaq yay paltarları var.

- Bir yay ərzində o qədər paltar ona-buna göstərmək üçün, gərək vaxtı ondan-bundan borc alasan!

- Qadın gündə yüz dəfə paltar dəyişməyə də vaxt tapa bılır.

İlyas dinmədi.

İndi hər ikisi susmuş bir halda, yoxuş ilə üzü yuxarı qalxırdılar.

Birdən yuxarıdan çoxlu at ayaqlarının qarışq tapılıtları eşidildi. Bir dəstə atlı bayaqdan bəri yoxuş başında dayanmış tək athını aralığa aldı. İlyasla Adilə yoxuş başında atlılar ilə üz-üzə göldilər və atlılar içinden qaraşın bir oğlan İlyasa salam verib, salam alanda:

- Hara belə, Murad? - dedi İlyas və ayaq saxladı.

- Topçu meşəlerinə. Qolçomaq Hətəmin quldur dəstəsi bu gecə Göytəpə yaylaşına basqın etdi, kolxozi heyvanlarını sürüb meşəyə aparıblar. Milis işçiləri aşağıda bizi gözləyirlər.

- Yoldaş, qəbul eləsəydiniz, mən də sizinlə gedərdim - dedi İlyas. Murad bir an İlyasın gözlerinə baxıb:

- Gel, - dedi, - Muxtar kişini geri qaytararıq.

Sonra o ortaböylü, dolğun cüssəli, çal biğli kolxozi sodri Muxtar ki-siyə təref döndü:

- Muxtar dayı, - dedi, - bəlkə orda yubandıq, kolxoza işlərin tökü-lüb qalar, qayıtsan yaxşıdır, İlyas sənin atını gedər.

Athılardan yalnız iki nəferinin - Murad ilo Muxtar kişisinin ciyinlə-rində beşəçilən vardi. Muxtar kişi alınım evuclayıb bir an fikro gedərkən, İlyas Adileyə təref döndü:

- Hələlik Adilə, - dedi, - burdan o yana Muxtar dayı ilə gedərsən. Adilə geniş açılmış gözlərile İlyasa baxdı:

- Bos papam? Papam axı bu axşam soni qonaq çağırıb.

- Deyərsən ki, üzr istədi gələ bilmədi, - İlyas bir an susdu, sonra elavə elədi, - əger dayım barədə soruşsa, de ki, o da artıq məsul vəzi-fədə işləmir. O gün şəhərdən məktub almışdım. Bir neçə gün bundan qabaq höbs olunub - nə üçün hele molum deyil. Əlvida!

Ortalığa dərin bir sükut çökdü. Muxtar kişi ilə Muraddan başqa bütün athilar dönüb bir-birinin üzünə baxdılar. İlyas isə yaxın gedib Muxtar kişisinin atdan düşməsini gözlədi. Üzü tutulmuş Muxtar kişi İlyasi yanında görüb duruxdu. Bu zaman Murad birdən koskin bir hə-rekətə öz tūfengini ciyindən çıxarıb İlyasa uzatdı, eyni zamanda çəpəki Muxtar kişiyyə təref baxıb dedi:

- Bəri ver tūfengini Muxtar dayı ve məndən də təhvıl alarsan.

Muxtar kişisinin üzü daha da tutuldu, yana çevrilib Muradın üzünə qabardı:

- Özündən çıxma, Murad! - dedi. - Hələlik biz do kişiyik.

Və Muxtar kişi tūfengini ciyindən çıxarıb İlyasın üstünə atdı...

- İlyas tūfongi havada tutdu. Sonra Muxtar kişi aşırılıb atdan düşdü. İlyas cilovu əlinə alıb atın üstünə qalxdı.

Mahmızlanan atlar irəli atıldı, athilar təpə üstündən üzü aşağı araba yoluna təref baş aldılar.

Konddon çıxandan sonra atını qabaqda İlyas ilə yanaşı sürən Murad soruşdu:

- O qız yaylağa gələnlərdən deyilmə?
- Elədir, doktorun qızıdır.
- Kənddə danişq gedir ki, bir-birinizi könül vermisiniz!
- Nə isə vardı ayrıldıq.
- Bəlkə tələsmisiniz?
- Yox, elə rast gələn gündən bir-birinizi ayrılmaga başlamışdıq.

Elo işə filiz olma, vadimadadır.

- Heç vaxt! Bilirdim ki, ayrılacayıq, amma sevirdim.
- İndi də?
- İndi daha çox!

Murad cəld dönüb İlyasa baxdı, nə isə demək istədi, lakin İlyasın üzündə nə gördüsə susdu.

\*\*\*

Adile başı aşağı Muxtar kişi bərabər kənd küçəsilə gedirdi. Hər ikisi fikirli idi. Birdən Adile başını qaldırdı.

- Muxtar dayı, - dedi, - siz onun dayısı, Xasayoglunu tanıydınız?

Muxtar kişi sualı o saat cavab vermədi, beş-on addım gedəndən sonra hiss edilmədən köksünü ötürdü və dedi:

- Tanıydırm, Dəmir yolundan bəriyə, bizim tərefə ayrılan şose yolu o çəkdirmişdi... Qəza mərkəzində məsul vəzifədə işleyəndə...

- Tərlan da yadımızdadır, Muxtar dayı?

- Tərlan kimdir? - deyə Muxtar kişi Adiləyə baxıb, gözlerini döyüd.

- Heç... Soruşmaq istəyirom ki, sizin atınızı ki, o minib getdi, o yaxşı atdır?

- Yox, elə bir şey deyil, qızım, qabaqlarda mənim yaxşı bir köhlənim vardı.

- Bəs indi elə atlar yoxdur? Var, amma çox az.

- Niye ki? Necə olublar o köhlən atlar?

- Köhlən atları köhnə kişilər minib o dünyaya getdilər - dedi, Muxtar kişinin gözləri bir an yol çəkdi, sonra birdən Adiləyə təref döndü.

- Davan, havaq nə dedin? Tərlan da vadimadadır mı? Yادима дүсдү

Muxtar kişi gözaltı başı aşağı gedən Adiləyə baxdı, sonra çal biglari altında qımışaraq dedi:

- Bilirsən qızım, Tərlanlar çapib-çapib öz dövrünü qurtardılar. Qulaq as! Eşidirsən təpənin dalından gələn o gur sosi? Təzə alındığımız traktordur, güney talada xam torpağı sökü. İndi dövran o maşınınındır. Kənd batırıldı, o maşın olimizdən tutub, bizi yerdən qaldırdı.

Adilo höyətdən keçib səkiye qalxanda, anası Fatı qaridan almaq istədiyi bir cüt fərə üstündə çənə döyük, nənəsi tabaqda düyü arıdır, atası stol arxasında oturub zoğal mürobbisi ilə çay içir, eyni zamanda arvadı ilə Fatı qarı arasında gedən deyişməyə qulaq asıb gülümseyirdi.

Adilə nə sonə, nə mənə birdən anasının üstünə qışqırıd:

- Mama, incitmə qoca arvaddı, ya al, ya yola sal!

Anası səksənib heyrətlə qızına baxdı, sonra soruşdu:

- Nə oldu, çağırıldın onu axşam gəlsin bize?

- Çağırıdım, amma gəlməyəcək.

Atası stekanı ağızından geri qaytardı:

- Niye ki? Demədin, mənim ona sözüm var?

- Dedim.

- Sözü nə oldu?

- Dedi ki, dayım artıq şəhərdə məsul vəzifədə işləmir. Papan soruşsa, dedi, belə deyərsən.

- Bu nə axmaq sözdür? Nə bilirdi ki, mən ondan nə barədə soruştacağam?

- Axmaq deyil, bildi ki, sən ondan bu barədə soruştacaqsan.

- Tütəlim soruştacaqdım - çox da fors eləməsin.

- Fors eləmədi - dedi ki, dayım üç gün bundan qabaq həbs olunub.

Nə üçün - hələ məlum deyil.

Anası diksinib ayağa qalxdı, ərinə nə isə demək istəyirdi ki, birdən dönüb Fatı qarının üstünə çəmkirdi:

- Get arvad, nə qulaq asırsan? Lazım olmadı çölpaların.

Fatı qarı köksünü ötürüb ayağa qalxdı, çölpalarını qoltuğuna vurub yola düzəldi. Anası Adiləyə təref döndü:

- Elo işə Adya...

Adile anasının sözünü kəsti:

- Qorxma mama, görüşməyocoyik, özü məndən ayrıldı.

Adile içəri keçdi. Ər ilə arvad, bir-birinin üzünə baxıdalar. Arvad gözləyirdi ki, əri başlasın, çünki bütün məsələlərin müzakirə və həllində

birinci söz ərinin, axırıncı söz onun idi. Ər isə ixtisasının verdiği üzrə müyyəyon fikir söylemək məsuliyyətindən yaxa qurtarmaq üçün, dumansız müqəddimələrə başlayaraq, gözlərdi ki, arvadı fikrini çılpaq və qəti surətdə ortaya atısın. Bir an davam edən sükutdan sonra bu dəfə arvadın öz növbəsini gözləməyə sebri çatmadı:

— Əvvəldən monim ürəyimə dammışdı ki, o bizim tayımız deyil, — dedi və birinci özü sözə başladı.

İçəridə yanqarənlıq otaqda qurdalanınan Adilə özünü pəncəreyə atdı:

— Bu günə qədər belə demirdin, mama, bu günə qədər istəyirdin ki, aylı gecələrdə də o məni gəzməyə aparsın!

Atası öskürdü:

— Yanlış da bir naxışdır, Adya. Meseleyə hortərfli yanaşanda, eməlo gələn situasiyada her halda zoror çökən sən deyilsən. Sən menim ağıllı qızımsan, na demek istədiyimi gərkə başa düşəsen.

— Başa düşürəm, papa, başa düşürəm. Elədir mən sonin ağıllı qızınam. O məni bax ora, o dağ başına, o tek ağaç yanına apara bilmədi. Getmodim, yarı yoldan geri qayıtdım. Anam cəld cavab verdi:

— Yaxşı elədin, yad bir oğlanla sonin orda, o dağ başında nə işin vardı?

Adilə bir an boğuldı, sonra dedi:

— Bu saat, bu dəqiqliyi yığışın gedək. Qurtarın ziyarotınızı, qurtarın ticarətinizi. Bu saat, bu dəqiqliyi yığışın gedək!

— Adya, sən dəli olmusan, Adya — deyə anası kəkələdi.

— Siz qalın, gecə özüm piyada yola düşəcəyəm!

Adilə pəncəredən çökildi, anası içəriyə, onun yanına keçdi. Adilə çamadanını yığışdırırdı, anası ne isə demək istədi, lakin birdən duruxdu, hiss elodi ki, artıq axırıncı söz onun deyil, geri döndü, səkiyə çıxıb orınə yaxınlaşdı:

— Çarə yoxdur, adam çapdır rayon mərkəzinə — qoy iki fayton gəlsin!

Gecayken kənddən rayon mərkəzinə atlı getdi.

Səhər təzdən kəndə iki fayton gəldi, çamadanları, bağlamaları bir faytona yığıdlar, Adilə də keçib haman faytonda oturdu. Arxada golon faytonda isə atası ile anası oyləşmişdilər.

Kənddən çıxanda dərələrdən qalxan duman dağ başına dolanır, hardansa golon qırıq-qırıq səslərin nə dedikləri, nə istədikləri anlaşılmır və fayton atlarının ayaq tappıtları elə bil yer altından golirdi.

Bir saat sonra artıq enişləri enerək, yoxuşları qalxaraq nəhayət Həftərən dərəsi ilə uzanan şose yoluna düşərkən, qabaqlarına çıxan bir

cüt kəl qoşulmuş bir arabaya rast gəldilər. Arabanın arxasında da bir atlı addım-addım atını sürürdü.

Qabaqda gedon faytonçu araba yanından keçərkən, atların cilovunu yana burub bir az yoldan çıxdı, sonra dönüb atlıya baxaraq soruşdu:

— Nə olub, ay yoldaş? Deyəsən bədbəxtlik üz verib?

Atlı başını qaldırdı, lakin faytonçuya yox, Adiləyə baxdı. Adilə dərhal onu tanıdı, — atlı Murad idi. Adilə onun gözlərində nə gördüsə, diksinih ayağa sıçradı — dönüb arabaya tərəf baxdı və birdən faytonçuya çığındı:

— Saxla!

Qızın fəryadından faytonçular və arxada gələn atası ilə anası diksindilər. Adilə fayton dayanmamış özünü yero atıb arxaya yüyürdü, bu zaman Murad da xırıltılı bir səslə arabaçını səslədi:

— Saxla, Teymur dayı.

Araba da dayandı.

Adilə arxadakı faytonun yanından yürüüb keçərkon anası hoyo-canla qışkırdı:

— Nə olub, hara gedirsən?

Adilə ayağı bürdəmiş kimi bir an dayandı, faytondan boylanan atası ilə anasına baxdı və boğuq bir piçilti ilə dedi:

— Yaxın gəlməyin! Qoyun vidalaşım!

Sonra yürüüb arabanın yanına goldı. Arxadan arabanın banına qalxdı, arabanın içinde dizin-dizin sürünenrək, üstünə qara örtük salınmış cənazənin baş tərəfinə keçdi. Bir an cənazənin başı yanında oturduğu yerde hərəkətsiz qaldı. Sonra əyilib nimdaş qara örtüyün ucunu qaldırdı.

İlyasın başı külöş üstünə qoyulmuşdu. Saçlarını quru ot və saman çör-çöpleri ilişmişdi. Adilə əyilib titrəyən barmaqlarıyla bir-bir hamisini təmizlədi, alınına tökülmüş saçlarını əlile arxaya daradı. Sonra birdən-birə elə amansız bir yorğunluq hiss edib taqətdən düşdü ki, başını geri atıb arabanın cağına söykədi. Gözləri uzaqlara dikildi.

Uzaqda Qaraquş dağlarının başı hələ səhər dumanı içinde idi. Tek ağac görünmürdü. Ağ buludlar altında qara qartallar süzmürdü. Və birdən qız müvəzinenini itirib cənazənin üstünə sərildi, iki əlilə İlyasın başını qucaqladı, yanağını onun üzünə sıxdı və boğularaq piçildədi:

— Əgər yuxarı qalxsaydım, yarı yoldan geri qayıtmasdı... Orda, o dağ başından nə istəyirdin mənə göstərəsən? Cavab ver, nə istəyirdin ordan, o dağ başından mənə göstərəsən?

— İlyasdan səs çıxmadi... Birinci dəfə idi ki, o menim sualıma cavab vermirdi, — dedi Adilə və dərindən nəfəsini dörüb hekayəsini bitirdi.

Həkim məntəqəsi yerləşən iki gözdən ibarət komanın içərisi artıq yarıqlaranlıq idi. Ağ örtülü taxt üstündə oturub, səsini çıxarmadan, sual vermədən, bir saatdan beri Adiləni dinləyən orta yaşılı, ağ saçlı Xasayoğlu başını aşağı salıb susmuşdu. Elo bil o yuxuya getmişdi, yaxud qulaq aslığı hekayəsinin ardını gözləyərək, yerindən qımlıdanmırıldı.

Adilə bir cür oldu, ayağa qalxıb kiçik pəncərənin önünü keçdi. Yalnız bu zaman Xasayoğlu artıq hekayənin bitmiş olduğunu anladı, başını qaldırıb pəncərə qabağında dayanmış ağ xalatlı gənc qadına baxdı. Pəncərədən Adilənin çıjni üstündən sira dağlara tərəf açılan mənzərə bu axşam xüsusilə möhtəşəm idi.

Adilə bu gün xəstələrinin qobulundan sonra iş gününü qurtarıb xalatını soyunmaq isteyirdi ki, Xasayoğlu onun yanına, kend həkim məntəqəsinə gəldi. Adilənin ürəyi döyündü. O dərhal bu adamı tanıdı. Əvveldən ürəyinə dammışdı ki, bu adam onun yanına gələcəkdir. Xasayoğlunun beraet qazanıb hobsdən azad edildikdən sonra iki həftəlikdə doğma kəndlərinə istirahətə geldiyini xəbər alan gündən Adilənin ürəyində nə isə bir təlaş vardı. İsteyirdi ki, bu görüş baş tutmasın, eyni zamanda isteyirdi ki, bu görüş baş tutsun.

İndi Xasayoğlunun xahişi ilə, beş il əvvəl həyatında dönüş yaratmış o unudulmaz iki günün hekayəsini danışıb qurtardıqda, Adilə birdən ürəyində nə isə bir yüngüllük hiss elədi və dalğın bir halda pəncərədən hara isə baxaraq yavaşdan dedi:

— Mənim do həyatım o gündən, o yolda, o arabada ona verdiyim cavabsız qalan o son sualımdan, o son fəryadımdan sonra çox dəyişdi...

Xasayoğlu yavaşdan nəfəsini dörüb ayağa qalxdı:

— Çox sağ olun ki, qızım, xahişimi yerinə yetirdiniz, — dedi. — Qara bir iftiraya qarşı mübarizə apardığım bu beş ildə, mon onun da haqqında tez-tez düşünürdüm. Hələ ilk gəncliyindən o xeyalpərvər idi, bəzən həddindən artıq öz qüvvəsinə inanırdı, bəzən məyus olub özü öz gözündə mehv olurdu. Nəhayət hələ çox gənc ikən o uğursuz hadisə baş verəndə, təessüf ki, mən də ona qarşı münasibətmədə sehvə yol verdim...

— Belkə də elə idi, belkə də onda nə isə romantik bir cırınış vardı.

verir — uçursan, yaxud elə bir tilsimə salır ki, qanadı sınmış bir quş kimi çırpınırsan.

— Bilmirəm, bilmirəm, — dedi Adilə və birdən həyecanlandı. — Amma mən hələ də düşünürəm ki, əgər onunla borabər ora, o dağ başına qalxsaydım... Yox, artıq bu barədə düşünməyəcəyəm, tezliklə, bu yaxın günlərdə macal tapıb ora, o tek ağaç yanına qalxacağam.

Xasayoğlu pəncərəyə yaxın gəldi. Adila ilə yanaşı dayandı, dağlara sarı baxdı və dedi:

— Elədir, ordan o şış təpədən o torəfo, böyük Şirvan düzünə baxanda, adam uçmaq istəyir... Tek başınıza ora qalxmaq isteyirsiniz?

— Yox, yoldaşımla... Ərimlə bərabər.

— Yəqin ki, ərinizin də bu hekayədən xəbəri var.

— Var, — dedi Adilə və hiss edilmədən köksünü ötürdü və bilsə ki, biz öz keçmişimizdən ürəyimizi qoparda-qoparda ayrılıraq.

Bakı, 1937

məgər bu nöqsandırıñ?

— Bu suala qəti cavab vermək monim üçün çətindir. Hər halda

## BUZ HEYKƏL

Qırıq birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız etrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tixanır, tikan kimi boğazda qalır.

Və indi ağappaq bir zülmət içinde, günçixana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tenha bir kölgə hərəkət edir.

O gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhməsiz gecənin ağışuna atmışdır.

Və indi ağappaq bir zülmət içinde, gün çıxana tərəf üz tutub Böyük torpağa doğru gedir.

Qarşıda sahilleri meşəli böyük bir çay var, cobhə xətləri o çay yanından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.

Və ana tələsir, hava işıqlanmamış o özünü cəbhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına – azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istisi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.

Ana nəfəsini dərmədən gedir, yixılır, qar içinde batıb qalır, cirpiñir, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət ələmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.

Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılinc kimi kasır və anaya elo gelir ki, bu qılinc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacaalanmış gözləri daldalanmaq üçün bir bucaq, ponah gətirmek üçün bir sıqınacaq axtarır.

Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göye ucalmışdır, ana o ağaclarla doğru gedir, qucağındakı körpəsiylə o ağaclarla soyköniib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyə isə istinad etmək üçün bu sonsuz qarlı çöllerdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur...

Şaxta isə buzlu bir alov kimi ananın üz-gözünü qarsır və ana, ürəyində qırılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq, qolları arasındaki kövrək bir nəfəs sönəcək, sinəsi üstüne buz bağlamış bir dünyanın ağırlığı çökəcək...

Lakin ana ürəyində ağlayan qorxuya üsyən eləyir – qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə de ana ürəyinin hərarəti sönmeyecek və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!

Və ana keskin bir hərəkətə əynindən yun jaketini çıxardır və bərk-bərk körpəsini büküb bürgəleyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca, iliklərinə işleyən soyuqdan vücudu tir-tir əsib titredikcə, anaya yenə elə gəlir ki, bu donan, bu titrəyen körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.

İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa güməni yoxdur və istinadı yalnız budur ki, söyköndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əlilə əynindən nə ise qopardır və bir əlilə əynindən nə qopardırsa hamisini bir-bir körpəsinin üstüne qalaqlayır və titrəyen son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstüne örtür – qorxma tifilim, qorxma ufacığım, son nəfəsimin istisi də sənindir...

Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində siniq cingiltili mis simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kılıdlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülr və ana şaxtanın buz zəncirilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır. Və indi göydə ulduzları cingildədon amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün bühlür naxışları ağ ulduzlu yeni bir libas toxuyur...

\*\*\*

Ovxarlanmış bir qılinc tiyəsi kimi keskin işığıyla göz qamaşdırılan şaxtalı bir səher açılmışdır.

Və iki ağ sütun kimi göye ucalan qoşa ağcaqayın ağacları qarşısında çıyinləri aqxalatlı üç nəfər dayanmışdır.

Onlar gecə keşfiyyatından qayıdan üç nəfər gənc döyüşcüdür, indi hər üçü başlarını açıb, yerlərindən qımlıdanmadan, gördükleri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıqları bu mənzərəni unutmayacaqlar...

Bu donmuş gənc bir qadının buzdan tökülmüş buz heykəlidir.

Və onlar, üç nəfər gənc döyüşü müqəddəs bir mehrab qarşısında dayanmış kimi nəfəslərini udublar. Nə vaxtdan bəri gelib burda dayanıb durduqlarını unudublar və daş kimi ürəklərindən asilan hissin ifadəsi söz xaricində qaldığı üçün, susublar!

Nehayət onlardan biri yerinden tərəpənir, nə isə bilinməz bir qüvvə çəkib onu irolu aparır, yaxınlaşır, donmuş qadının buz heykəli qarşısında dayanır və bir an tərəddüddən sonra hansı bir sövqi-təbii hissin və daha artıq dələcisinə bir ümidin təlqini ilə ananın qolları arasındaki üstü buz bağlamış düyünçəni yoxlayır, heyəcandan titreyən barmaqları ilə qarı çırpır, dirnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qopardır və ürək döyüntüsilə buz altındaki örtükleri çözür, açır, dağıdır və birdən... Ordan, düyünçənin dərinindən kiçik bir varlığın baxışları gözələrinə zillenirkən, bütün gözlədiklərinə və gözləmədiklərinə rəğmən bu anşının körpə baxışından səksənir, döşündən itələnmiş kimi bir addim geri sıçrayır və sonra dönür təlaş içinde ona baxan yoldaşlarına, susub durmuş bu sonsuz qarlı çöllərin səssizliyinə və donmuş, buz bağlamış bütün bu dünyaya üz tutub qiy vurur:

— Körpə sağdır, uşaqlar eşidin, körpə sağdır və qoy bütün dünya eşitsin, körpə sağdır!..

Və o vaxt ki, hər üçü baş-başa verib ana qucağındakı körponin üstünə əyilir, baxırlar, gözərinə inanmırlar, baxırlar, boğazlarında düyünün qəherdən heç biri heç bir söz deyə bilmir, səhər işığından gözələri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə onlara baxır və gülümseyir — dəfələrlə od-alov içində keçmiş üç gənc döyüşçününin gözlerində yaş durmur və hər üçü əllerinin tersilərə gözlərini silirlər.

Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar və yərə kimi səcdə edərək, son dəfə ananın buz heykəli qarşısında baş əyirlər.

Vaxtdır — geri dönməlidirlər və hər üçü bir-biri arxasında sıraya düzülüb geri dönürler — və körpəni növbə ilə bir-birindən alıb sinələri üstə aparırlar və hər dəfə körpə kimin qucağında gedirse, digər ikisindən biri öndə, biri arkada körpenin keşiyində mövqə tutub addımlayırlar.

Və indi gənc ananın buz heykəli artıq onlar üçün tuncdan tökülmüş əbədi bir heykəldir ki, ana ürəyinin ölməz şücaəti tecəssüm etdirən ən möhtəşəm bir abidə kimi həmişə onların xəyalında həkk olub qalacaqdır...

## ANANIN ÖLÜMÜ

Ana çoxdan ölüm yatağında idi və bu son günlər gözərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.

Şam çoxdan ərimişdi, çoxdan tükenmişdi və o bir tike titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilgim kimi yayxanırdı, üzülürdü, göz qırırdı, amma sənmürdü.

Və neçə gün, neçə gecə idi ki, bu can çekişmesi davam edirdi.

Axşamlar kəndin gah yuxarı başındakı, gah aşağı başındakı evlər dən və səhərlər ananın çopor arxası yaxın qonşularından yaşılı kənd qadınları macal tapıb bir yerə yığıldılar və gəlirdilər ananın yatağı yanında kilim üstündə bardaş qurub otururdular və növbə çekirdilər ki, ana canını təslim ciliyində gözlərini qapamaq üçün yanında bir simsarı, bir kimsəsi olsun!

O gün nəbzini tuta bilməmişdilər — yaxındakı dəmir yol stansiyasına adam göndərmışdilər və orda süpürgeçi vəzifəsində işləyən qoca bir mollanı tapıb getirmişdilər ki, "yasin" oxusun!

Və qoca ilişmişdi üç gün kənddə qalmışdı, gah gecə yarısı, gah axşamüstü və gah səhər üzü yasin oxumuşdu.

Amma hər dəfə içəridəkili ananın döyüntüsü eşidilmeyən üro-yinin artıq dayandığını yəqin eləyəndə və başlanan o sırlı səssizlikdən qulaqlar cingildəyəndə elo bil ananın ürəyi yenidən dirilirdi və döyüntüsünün cəsildilmez səsile o uğursuz səssizliyi ananın başı üstündən geri qovurdu.

Bu vaxt qadınlar "Allah sən saxla" nidasıyla bir-birinin üzünə baxırdılar və ana ürəyinin bu inadkarlığına mat qalırdılar ki, ananın ölüm əzabını bu qədər uzadırdı.

Sonra bəzən ananın qupquru nazik dodaqları tərəpənən kimi olurdu, amma səsi çıxmırı və belə dəqiqələrdə ananın çoper arxası ən yaxın qonşusu Məsmə qarı ananın üstünə əyilirdi və dodaqlarının tərəpəşindən ananın nə dediyini oxuyurdu:

— Deyir, ey rəbbim, nə olardı möcüzə göstəreydin — göydə bir quş oxuyaydı ki, Murad sağdır... — deyir, xudaya nə olardı bu saat bir uşaq qaçıb geləydi, xoş xəbər getirəydi ki, dava qurtardı...

Ananın oğlu mühərabənin birinci günündə cəbhədə idи və bu oğuldan, bu yegano övladdan başqa ananın heç kəsi yoxdu və indi bu oğul o qədər uzaqda idи ki, düşmən arxası bir məşədən göndərdiyi üçkünc məktublar həftələrlə yol golub, sonra kəndə çatırdı.

Və bu il qış qurtaranda, məktub gəlməyəndə ana bir səhər yatağından qalxa bilmədi...

O vaxtdan həftələr keçmişdi və indi o labüb və qaçınılmaz son gəlib çatmışdı və artıq heç bir dava-dərman ananı həyata qaytara bilməzdi, buna görə idi ki, kəndin dünya görmüş qarlıları ananın neçə gün, neçə gecədən bəri uzanan bu can çəkişmə əzablarını yüngülləşdirmək üçün nə isə bir çarə, bir əlac tapmaq istəyirdilər, amma nə idi o çarə və nə idi o əlac – tapa bilmirdilər.

Məsmə qarı ise tez-tez mürgüləyirdi və tez-tez diksinib oyanırdu və oyanan kimi başlayırdı:

– Hə, onu deyirdim axı, öyreli dili söz tutanda birdən dikəldi, yerindən qalxdı, əlimi qamarladı, sinəsinə basdı, Məsmə nənə dedi, ölüm haqqıdır, amma mən ona görə bu qədər əzab çekirəm, ona görə sizə də bu qədər zülm eliyirəm ki, xoşbəxt ölmək istoyırəm... O günü, Məsmə nənə, dedi, o günde oğlumun əli əlime dəyən günde, mən bu ürəyimi qurban demişəm...

Qadınlar kövrəldilər, qara kağız alanların dərdi təzədən qövr eləyirdi, yollarını gözlediklərinin nigarançılığı yenidən daş olub üreklerindən asılırdı, amma özlorini boğurdular, xısin-xısin ağlayırdılar ki, səslərini ana eşitməsin, sonra əllərinin tərsilə gözlərini silirdilər və heyrətlə bir-birinin üzünə baxırdılar: xoşbəxt ölüm? Məgər vardımı, bu dünyada bele bir ölüm?

Ana üçün vardi...

Vardi ki, sinəsi ölmüşdü, əlləri-ayaqları ölmüşdü, gözləri, dili, dodaqları ölmüşdü, ciyərləri, saçları ölmüşdü, təkcə ürəyi ölməmişdi, o ürəyi ki, həmişə yalmız oğlu üçün döyünmüşdü və indi yene o ürek ananın birce dəfə oğlunu görüb xoşbəxt ölməsi üçün bu qədər inad edirdi, təslim olmurdu, son zorbosunu vurmurdu və bununla da ananın can çəkişmə əzabını bu qədər uzadırdı.

Öğül! Hələ iki yaşı tamam olmamış atasından yetim qalmışdı və o vaxt ana hələ çox gözəl və çox gənc idi, amma neçə dəfə qapısına elçi gəlmışdı, hər dəfə qapısı ağızından geri qaytarılmışdı, gənc vücutunun, şəfqət istəyən ürəyinin, çiçəkli və təravətli qadınlığının bütün istek və dileklərini boğmuşdu.

Və oğul böyütmüştü.

Elə mərd bir oğul ki, ığid yaşına dolanda bütün kənd ananın adına oğlunun da adını qoşmuşdu və böyük-kiçik, xüsusi ol balaca uşaqlar

hər dəfə anaya “Murad dayının anası xala” deyəndə, ananın gülüşü, ana üçün ən xoşbəxt bir gülüş olmuşdu.

Sonra ana oğlunu şəhərə göndərmışdı, məhrumiyyətlərə qatlaşmışdı, ayrılığa dözmüşdü, səbr eləmişdi, qoy oğlum şəhərdə böyük elm oxusun, demişdi.

Aylar keçmişdi, illər dolanmışdı, oğul şəhərdə böyük elm oxumuşdu, təhsilini bitirmişdi, kəndə gəlmışdi və ilk sözü bu olmuşdu:

– Yır-yığış elə ana, şəhərə aparıram səni, orda böyük bir fabrikdə işə başlamışam...

Və ana nə deyəcəyini bilməmişdi, oğlunun üzünə baxa-baxa qalmışdı, dədə-baba ocağından, torpağı altında ürəyinin parasını dəfn etdiyi bu yerlərdən ayrılib getmək istəməmişdi, amma oğul fəraqına dözməyə də artıq ürəyində taqəti qalmamışdı.

Və elə o gün şəhərdən gələn müharibə xəbori bütün kəndi vəlvəleyə salmışdı.

Oğul bir dəqiqə yubanmadan dəmir yol stansiyasına getmişdi, ordan şəhərə zəng eləmişdi – sonra axşam üstü qayıdır gelmişdi ki:

Şəhər səhbəti sonraya qaldı ana, səbr elə yolumu gözlə və heç vaxt məndən nəymid olma...

Və yene ana nə deyəcəyini bilməmişdi, amma o ifadə ki, gözlərində zahir olmuşdu, – oğul gözlorını qaçırtmışdı və elə o axşam şəhərə qayıtmışdı...

...İndi bu axşam yene ölüm ilə ananın ürəyi arasında elə amansız və növbəti bir döyüş başlanmışdı ki, içəridəki qadınlar ananın üzünə baxa bilməmişdilər, başlarını aşağı salmışdilar. Bu vaxt Məsmə qarı da gelib çıxmışdı, amma qarı bu dofo balaca qız novosinin əlindən tutub içəri girmişdi və qızçıqaz elə qapı ağızında geniş açılmış gözlərilə yatağında huşsuz yatan anaya baxanda və bərk-bərk nənəsinin böyrünə qışılanda, qarı yavaşdan onu irəli itəmişdi və qızçıqaz yaxın getmişdi, ananın başı üstündə dayanmışdı, amma ananın üzünə baxmağa qorxmuşdu, gözlərini yummuşdu və birməfəsə nənəsi ona nə əzbərlətmmişdə, təkrar eləmişdi:

– Xalacan... gözün aydın – dava qurtardı... Xalacan, dədəm, Murad dayı, Şirin bacının qardaşı Bədəl... hamısı ismariş göndərib ki, qırmızı vaqona minib kəndə gəlirlər...

Sonra qızçıqaz geri dönüb nənəsinin üstünə qaçmış və bu dəfə də Məsmə qarı qızçıqazı içəridən çölo qovmuşdu ki, çıx, orda artırmada məni gözlə.

Və içəridə kim vardısa, hamısının canından buz kimi soyuq bir gizli keçmişdi, amma hamı sidq ürökdən inanmışdı ki, yalnız bu bir tike məsum qız uşağının tərtəmiz, cingiltili səsi gedib can çəkən ananın huşuna çatacaq və ana oğlunun davadan sağ-salamat qayıtdığını eşidib, nəhayət son dəfə rahat nəfəs alacaq, canını təslim eləyəcək və neçə gündən bəri çəkdiyi bütün bu ozaba son qoyulacaq.

Buna görə indi içəridəkiler hamısı başını qaldırmışdı, gözlerini anaya zilləmişdi və bu vaxt günlərdən bəri yatağında daş kimi hərekətsiz düşüb qalmış ana yerindən tərpənen kimi olmuşdu, başını hara isə çevirmək istəmişdi, amma gücü çatmamışdı, gözlerini açmaq istəmişdi, aça bilməmişdi və Məsmə qarı tez yaxın gedib ananın üstündə oyılmışdı və yenə ananın dodaqlarının tərpənişindən nə dediyini oxumağa başlamışdı:

Deyir, gəldiyin yollara anan qurban oğul... deyir, gözümü aça bilmirəm, üzünü görə bilmirəm oğul... deyir, əlini ver, əlin olımo toxunsun oğul...

Və bu vaxt ananın əli sürüşüb taxt üstündən yere düşmüşdü, bir-birinə qisılıb oturmuş qadınlar qorxub içlərini çəkmişdilər, hətta Məsmə qarı diksinmişdi və bir addım geri çəkilmişdi və hamı ananın taxtdan yere düşmüş əlinə baxa-baxa qalmışdı.

Çünki ananın yere düşmüş və açıq qalmış əli tərpənmirdi, amma elə bil nəyi isə gözləyirdi, tərpənmirdi, amma elə bil nəyi isə axtarırdı, tərpənmirdi, amma elə bil fəryad edib kimi isə çağırırdı.

Və Məsmə qarı davam gotirməmişdi, hövlnak ayağa qalxmışdı, özünü açıq qapıdan artırmaya salmışdı, getmişdi orda kəllə divardakı taxçamı eşib-eşələmişdi və axırda ordan yupyumru, hamar və qaramtlı bir daş tapıb çıxartmışdı.

Və bu daşı Məsmə qarı dəfələrlə gəlib anadan alıb aparmışdı və bu yupyumru hamar, qara daşla dəfələrlə böyük bir teşt içində abqora üçün qora əzmişdi...

Sonra Məsmə qarı artırmadan qayıdır içəri gelmişdi. Anaya yaxın getmişdi, yere eyilmişdi və əlindəki bu qara daşı əlleri titroyo-titroyo ananın yero düşmüş və açıq qalmış ovcuna qoymuşdu.

Və o deqiqə ananın ovcundan rişələr keçmişdi, hərekətsiz vücudu güclə sezikən bir titrəyişlə sarsılmışdı və evvəlcə bir müddət bükülməyən barmaqları nəhayət bükülmüşdü, ovcundakı qara daşı bərk-bərk sıxmışdı... və sonra hansı bir möcüzə iləso ananın yere düşmüş

əli yuxarı qalxmışdı, sinəsi bərabərinə gəlmışdı və orda ovcundakı qara daşla bir yerdə taqqıltı ilə qupquru sinəsi üstüne düşmüşdü.

Və o şam ki, çoxdan ərimişdi, çoxdan tükonmışdı, amma bir tike alovu ilişmişdi dibində, ərinti üstündə qalmışdı, indi nəhayət o da sönmüşdü – ananın inadkar ürəyi son dəfə cirpılmışdı və son zərbəsini vurmaşdı.

Sonra o uğursuz və sırlı sessizlikdən içəridəkilerin qulaqları cingildəyəndə, Məsmə qarı dərindən köksünü ötürmüştü və hər iki əlini göyə qaldırmışdı:

Ey bu vaxtın sahibi, – demişdi, – axır ki, o əzabdan qurtulu, sən do əyer adilsən, günahından keç, sən də əger rəhmdilsən, bu aciz bəndono, həmişə dərgahında boynunu bükənə rəhm elə!

Bakı, 1944

## AY İŞİĞINDA

*Döñaydim qaval-duşa, qalaydim  
Qobuda...*

*Aşıq Bilal (Sirvanlı)*

Aşıq Valeh o qodər qocalmışdı ki, neçə-neçə yüz illər karvanını yola salmış, budaqlarının bir çoxu qurumuş, beziləri qaralıb kösəyə dönmüş və başına tarixdən əvvəlki ildirimlər düşmüş qocaman bir çı-nara oxşarı vardı.

O qocaman çınarı ki, iki kənd arasındakı torpaq yolun qırığında tək-tənha dayanmışdı, başını göylərə qaldırmışdı, bir neçə igid qucağına siğmayan gövdəsi iki yero bölünmüşdü, qüdrətli və uca budaqlarından çoxu quruyub çılpaq qalmışdı, amma hər payız saralan yarpaqlarını yerə yağıdırıv və yazda yenidən yaşıl-zümräd yarpaqlara bürünən digər budaqlarıyla elə bil özünü əbədiyyət qarşısında sərgiyə qoymuşdu.

Aşıq Valehin neinki özü, hətta oğlanları və qızları o qədər qocalmışdır ki, dizlərində hey qalmamışdı və kəndin aşağı başında səpolonmış ev-eşiklərdən kəndin yuxarı başında tək-tənha yaşayan dədələrini görməyə gəlmək üçün üzü yuxarı yoxuşa qalxmaq, artıq çoxdandı ki, onların nəzərində uca bir dağ başına dırmaşmaq kimi əlçatmaz bir arzuya çevrilmişdi.

Amma aşiq Valehin yavaş-yavaş saçlarına dən düşən on kiçik nə-vələrindən ikisi günsürü növbə ilə kəndin aşağı başından yuxarı başına at çapırıldırıv, babalarını görməyə gelirdilər və hor dəfə qoca at ayaqlarının səsini cəsidənde, qəşəri bağçalı, güllü torpaq artırmaya çıxırıv, sağ əlini alına sıpər eləyirdi və deyirdi:

– Ə, Nağdalısan, yoxsa Mehrə?

Nağdalı, yaxud Mehrələ çal bıqları altında qımışardı və deyərdi:

– Nadalıyam, ay baba!

Və yaxud:

– Mehrəlyam, ay baba!

Və qoca Nağdalının, yaxud Mehrəlinin hıqqanaraq atdan yere düşmələrini rəva görəzdi:

– Atdan düşmə, a bala, Allaha şükür bir paracıq əppəyim, bir ka-sacıq südüm var və gözəllər hələ mənə xələt verirlər, istəsom igidlər də at göndərərlər...

Və qoca aşağı xəlet verən o gözəllərdən axırncısı qonşuluğundakı gənc bir gəlin idi ki, hər seher bir kasa qaynar süd və bir dənə isti təndir çöröyilə çəpəri basıb bəri tərəfe keçərdi və hər dəfə Nərgiz gözlerinin xumar baxışlarını da bir an qocaya ehsan eləyib gedərdi.

Üstəlik o gəlini çox qısqancı idı, qoymurdu, nəvələrindən heç kes qocaya bir cürdek ayran belə getirsin!

Aşıq Valeh isə son dəfə o gəlinin toyunda çalıb-çağırmışdı.

O toyda ki, yaxın-uzaq, bütün kəndlər qocanın o toyda çalıb-çağıracagından xəbər tutmuşdu və axşam mexluq hər tərəfdən axışıb o toya gəlmışdı, gəlinin toyu el bayramına çevrilmişdi və el bayramına çevrilən o toyda hamı qoca aşığın son dəfə çalıb-çağırdığını bildiyi üçün, qoca cürə sazını çaldıqca boğuq və sıniq səslə oxuduqca kişili-qadınlı hamı o toyda doyunca ah çəkmışdı və çəkdikləri ahlardan ləzzət almışdı və heç kəsin gözündə yaş durmamışdı, hamı sessiz-sessiz ağlamışdı.

Nağdalı, yaxud Mehrələ isə artıq babalarının qayıkeşliyinə vərdiş elemişdilər, ona görə at üstündən düşməzdilər, çünki at belino sıçramaq vaxtları çoxdan keçmişdi və indi hər dəfə at üstüne qalxanda üzəngini tutmaq üçün hər ikisinin bigiburma oğlanları vardı...

Beləlikle bir hovur at üstündə babalarının hüzurunda dayanardılar, qocadan rüsxət almamış getməzdilər və qoca deyərdi:

– Ə, bizim uşaqlar necədilər?

Və Nağdalı, yaxud Mehrələ həmişə dədələri üçün babalarından üzr istərdilər:

– Əllərinin öpürər, ay baba, dizlərinin heyi kəsilib, ancaq həyetde bacada eşənlər, bir az da bostanda qurdalanırlar, sonra şil-küt olub bütün günü mürgü döyürlər...

Qoca aşığın ata üroyi bir az kövrəldi:

Qınama o tifilləri, ay bala, – deyərdi, – qocalığın üzü qara olsun... deginon xıffət eleməsinlər, olar gələ bilmir, mən gəlləm... Keçən həftə gəlməmişdimmi?

– Nə vaxt gəlmək istəsen xəbər ele, ay baba, at gətirrik, üzəngini tutarıq, bir az kənd içinde gəzib-dolanarsan, tifillərino de baş çəkersən...

Qoca həsrətlə Nağdalının yaxud Mehrəlinin altındakı ürgəyə baxırdı, yavaşdan köksünü ötürərdi, sonra, birdən deyərdi:

– Ə, harda ot çalırsınız bu yaz?

– Aydın qırında, ay baba və nə qədər ki, gün şaxiyib yonca yanmayıb...

Qoca nəvəsinin sözünü kesərdi:

– Ta onda nə durub üzümə baxırsan, xoş-beş elədik, boşdur, get işin-de ol, çünkü bu dünyada hər şeydən birinci işdir...

Və Nağdalı, yaxud Mehrəli atlarını çapıb gedərkən hər dəfə babalarının qarasına başlarını bulayardılar, çünkü hər dəfə babaları qarışında duyduqları heyret və sevinci başqa cür ifadə edə bilmirdilər.

Qocanın nəvələri çapıb gedərdilər və o ağ duman ki, hər gün qocanın gözləri qarışına bir az daha yaxın gelirdi, çapıb gedənləri çox tez-tez gözündən itirərdi, sonra isə qocanın gözləri uzun-uzadı yol çəkərdi.

No yaxşı ki, no qocalmış oğullarından, nə saçlarına den düşmüş nəvələrindən heç biri qoca kimi ömrünü, gününü bu söz yangısına qurban verməmişdi. O yanğı ki, hər dəfə söz ilə musiqini bir-birindən ayrılmaz iki əkiz bacı kimi dünyaya gətirmişdi və qəlpe-qəlpe ürəkdən qopan hər sözü cüre sazinin sedasıyla gümüşləndirmişdi, səsinin uçlarıyla pərvazlandırmışdı, sonra ağ bir quş kimi qaranlığı yaran bu noğmələr getmişdi eli-obanı gəzmışdi, ürəklərdə işıqlı iz salmışdı və naxışlanmışdı, xalq yaddaşında həkk olunmuşdu.

Amma indi ki, artıq kitab qapanmışdı, çağlayan çeşmə tükənmişdi və ömrün bu son uc yolunda qışları ocaq başında mürgüləmək, yayları ağac kölgəsində sərinləmek zamanı çoxdan gəlib çatmışdı, səbəb nə idi ki, yenə nə isə deyilməmiş bir sözün, nə isə bəstələnməmiş bir saz havasının həyulası gecələr onu dara çekməyə başlamışdı?

Megər ki, vaxtılıq ustادının ölüm yatağında dedikləri bir fal imiş? Son xoşbəxtson demişdi o vaxt, o inci sözlər qovvası, öz gənc şagirdinə, xoşbəxtsən ki, doğulanda bəxtin sənə belə bir tanrı vergisi ehsan eləmişdir, amma onu da bil ki, bu xoşbəxtlik sənə həmişə zülm eliyəcək, hətta qocalanda qocalığına da rəhmi gəlməyəcək və sağın ki, heç vaxt naşükür olmayasan!

İndi çoxdandı ki, uzaq yollardan gələn bir səs qocanı çağırırdı və hər gecə qoca aşığın yuxuları divardan asılıb qalmış sazinin həzin sizülləri ilə dolu olurdu.

Çünkü qoca bütün ömrü boyu nə qədər saz havaları bəstələmişdi, çiynində sazi, əlində qamçısı at belində çapıb toyular, el şənliklərinə getdiyi aran yollarında bəstələmişdi, sözlərini də o yollarda üzünə vuran küleklərin nəfəsi ona piçildəmişdi.

İndi isə qocanı uçurdan qanadlar əlindən getmişdi, əgor ata məsəydi, gərek üzəngisini tutan olaydı, əgor üzəngisini tutan, onu at üstünə qaldıran olsayıdı və o, üstüne mindiyi atın başın buraxsaydı, onda üzünə

vuran küleklər onu at üstündən yerə ata bilərdi, yox əgər atın başın buraxmasaydı, özünü bir yabının belinə yüklənmiş bir yük təyinə çevirəsəydi, onda yollardan ilham bacın almaq əvəzinə, o yolların ancaq tozu-torpağı içinde sürünəcəkdi.

Amma qoca getməli idi, hara gedəcəkdi və gedəcəyi yollardan geri dönəcəkdirimi – bu və ya bundan daha qaramat bir fikir artıq onun ayaqlarını cidarlaya bilməzdi, çünkü getməsəydi ürəyini əsarət altına almış bir səksəkədən xilas ola bilməyəcəkdi, o çeşmə ki, gözü tutulmuşdu, amma dibində nə isə qaynayırdı, son dəfə çağlayıb ürəyini suvarma-yacaqdı...

Və günlərin bir gündündə holo üfüqləri qızarmamış, quşları oyanmamış, bir yaz səhərinin alaqqaranlığında qoca ayağa qalxmışdı, köynök içindəki cüre sazinin divardakı mixdan çıxardıb ciyinə keçirmişdi, bu caqdakı qırmızı-qara naxışlı zoğal dəyənəyini elinə almışdı və kond hələ oyanmamış yola düzolmuşdu.

Hara getdiyini yolin ixtiyarına vermişdi, amma o tərəfə ki, yönəlməmişdi, əgər yorulub yolda qalmasayıdı, çiraqlar yananda yol özü onu birinci mənzilə, qonşu kəndə çatdıracaqdı.

O kondo ki, holo çox gənc ikən ordakı bir toyda taleyi qısa ömürlü səadətinə ona göstərmişdi və o toydan sonra səsinin eks-sodası çox uzaqlara gedib çıxmışdı.

O gündən nəfəsini dərməmişdi, başında bir adı pünhanın sevdası diyarbadıyar çox gozmuşdı və bir ildən sonra geri döndə, o kəndin yüzillik palıtlarının qaramat kölgələri altındakı bir qəbiristanlıqda o adı pünhanın yalnız qəbrini öpmək ona qismət olmuşdu...

\*\*\*

Sübhün şəhi hopmuş yaz yollarında hələ toz yoxdu və bu yolların hər iki tərəfinə haşiyə çəken yaşıł otlar, sarı çiçəklər, qırmızı lalələr də yayın qızmar nəfəsindən hələ qovrulub yanmamışdı.

Və indi qoca aşiq bu yaz yoluñun ağını əlindən alıb gedirdi, həmişə bu yollarda at çapmışdı və tələsmişdi, bu dəfə piyada gedirdi və tələsmirdi.

O vaxt ki, kond uzaqda qalmışdı, sinəsində bir zümrüdmə başlanılmışdı və gah dərinə batan, gah üzə çıxan bu zümrüdmə elə bil toxunmaqdə olan bir xalçanın çox davamsız iplikləri idi ki, tez-tez qırılırdı və yaxud boş düyünlü ilmələri idi ki, çox tez çözüldü.

Eyni zamanda qocanın önünde yolun tən ortasıyla, bir çobanalıdan quşu dazımağa başlamışdı.

Quş qocanı çox yaxına buraxırdı, qoca gəlib quşun iki-üç addımlığına çatanda bu vaxt quş uzanmasına yolun üstü ilə ucurdu və yenə yaxında yolun tən ortasına qonurdu.

Quş bu qərיבə oyundan yorulmurdu, uzağa uçub gözdən itmirdi, yana uçub yolu terk etmirdi və getdikcə arxasında gələni daha artıq yaxınlığı ilə aldadır, amma quyruğunu heç vaxt elə vermirdi.

İndi qocanı arxasında salıb aparan o gizli neğmə də qocanın sine-sində səslənən zümzümələr içində tez-tez çox yaxına gelirdi, sonra birdən eynilə o quş kimi uçub gəndə dayanırdı, heç cürə yaxınlıq vermirdi.

Gün əyiləndə qoca gəlməşdi yol qırağındaki gövdəsi iki yere bö-lünmüş o tənha çinara söykənib dayanmışdı, sonra bir hovur nəfəsinini dərmək üçün çinar altında oturmuşdu və başını qaldırıb ağacın göye sancılmış qupquru budaqlarıyla yaşıł yarpaqlı və hələ də çox qüdrətli olan şaxələrinə baxmışdı.

Bu çinar yanından o çox çapılı keçmişdi, gah yuxarıya, gah aşağıya çox uzaqlara getmişdi, amma atından düşdüyü bu ağacın böyük kölgə-sində bir hovur dincəldiyi olmamışdı.

İndi isə elə bil uzun ömür yolunun sonunda iki qoca bir-birinə rast gəlməşdi və bir-birinə çox oxşarlıqlarını görüb bir-birinə tamaşa elə-meyə davam gətirməmişdilər.

Qoca tez ayağa qalxmışdı, yola düşmüşdü, çinar yerindən tərpon-məmişdi, köksünü ötürmüşdü və əger köksünü ötürmüşdü və əger köksünü ötürmüştüsə, bunu yalnız özü eşitmışdı...

\*\*\*

Çıraqlar yanada qoca gəlməşdi o kəndə çatmışdı və yolunun üstündəki birinci mənzildə dayanmışdı, burda hansı qapını döysəydi, üzünə açılıcaqdı və üzünə açılan bütün qapılarda heyret və sevinclə qarşılanacaqdı.

Amma qoca kəndin yuxarı başına – aşiq Cəlalin qapısına doğru yönəldi və aşiq Cəlal qoca ustadını qarşısında görərkən, bir an gözlərinə inanmadı.

Sonra aşiq Cəlal qocaya ikiəlli görüşdü və əyilib üç dəfə qocanın elindən öpdü, cürə sazını çıynından aldı divardan asdı, dəyənəyini qapı

ağzında künçə söykədi, yuxarı başında həsir üstüne döşəkçə atdı, qocanın qolundan tutdu apardı o döşəkçə üstündə oturdu, süfrə açdı, çay və süd gətirdi. Ən axırda bardaş qurub əyləşmiş qocanın qarşısında dizləri üstündə oturdu. Şagird ustadı qarşısında ayaqlarını qatlayıb dizləri üstə oturmala idi.

Qoca hazırlıqlı gəlməşdi, bəlkə hansı kənddənse qocanı toya çağırmışdilar və indi qoca, aşiq Cəlalı da yanına alıb o toya aparsayıdı, bu gənc aşiq üçün bayram olardı. Amma belə bir möcüzə mümkün idimi? Bir səs ki, qartal kimi göylərdə qanad çalırdı, indi sıniq qanadları ilə yerdə sürünməyi özünə rəva görə bilərdim?

Heç bir qonaqdan hardan gəldiyi və hara getdiyi soruşulmazdı, aşiq Cəlal isə üstəlik ustadı qarşısında idi və dizləri üstə lal oturmala idi.

Yol yorğunu qoca isə hələ yatmaq istəməmişdi, şagirdinin bəstə-lədiyi yeni saz havalarına qulaq asmaq istəmişdi.

Aşiq Cəlal qalxb sədəfli cürosunu köynəkdən çıxarıb qayıtdı, yenə dizi üstə oturdu, sazını yavaşdan dilə gətirdi və səsinin yarısıyla pəsən oxudu.

Qoca gözlerini qapadı, çal və pırpız qaşları göz qapaqları üstünə kölgə saldı, dondu, hərəkətsiz qaldı, aşiq Cəlala elə gəldi ki, yorğun qocanı huş apardı və qocaya qarşı duyduğu rehm hissindən səsi titrədi.

Amma aşiq Cəlal sesini daha aşağı salıb susanda, qoca gözlerini açdı və əyilib süfrə üstündən şagirdinin alnından öpdü.

– Müsibət çaldın, müsibət oxudun, – dedi qoca, – qoy tanrım sənə qıymasın ki, bu dünya mənim ocağımı söndürəndə, o ocaqdan qopan bir çırtdaq sonin ocağında qalsın...

Yaz gecəsinin deli-divano elədiyi pərvanələr və cüclər açıq pəncədən özlərini içəri salmışdır, çıraqın şüşəsinə çırplılmışdır və indi çıraqın dövrosi özlərini atəşə qurban verən bu cüclərin və pərvanələrin rəngarəng cəsədlərilə örtülmüşdür.

Yaz və yay gecələrində bu çıraqlar bu cür, hər biri kiçik bir qurbanaha çevrilirdi.

Qoca isə yanıb çıraqın dibinə tökülmüş o pərvanələrə çox baxmışdı, çox susmuşdu və nəhayət birinci xoruz banında çıraqı söndürüb yanaşı salınmış yataqlarında uzanmışdır.

Ay pencərədən qocanın yorğanı üstünə işq salmışdı, hardasa isaq-musaq quşları bir-birini çağırırdı, içəridə isə yerinə girən kimi dərin yuxuya getmiş aşiq Cəlalin aramla nefəs aldığı eşidilirdi.

Səsi çıxmayan, nəfəs aldığı eşidilməyən yalnız qoca idi, yata bilmirdi və o yorgunluq ki, canına hopmuşdu və indi siziltili bir mahnı oxuyurdu – bunu yalnız qoca özü cəsidirdi.

Yol gələrkən, çobanaldadan quşu kimi qabağına qona-qona gələn o gizli mahnının zümzüməsi burda kənddə qırılmışdı və indi içərisindəki siziltidə qoca birdən yene nəyin isə yaxınlığını hiss etmişdi.

Artıq sazını köynəkdən çıxarmalı idi, sarı quş sinosinə qonmalı idi və əgər bu quş o gizli noğmədən bir səs tutu bilsəydi, sözler də qaranlıqdan çıraq işığına uçan o pərvanələr kimi, hardansa qopub gələcəklər və hər dəfə olduğu kimi ilk yaradılışı andıran bu hərəmərclik içindən sıyrılan o gizli noğmə çox uzaqlardan uçub gələn durna qatarı kimi çox yorğun olacaqdı, amma üçbucaqlı uçuşunun gözelliyilə göz oxşayacaqdı.

Aşıq Cəlal yatmışdı, qoca isə artıq ayağa qalxmışdı, sazını divar-dan əlinə almışdı, amma sazı köynəkdon çıxarmamışdı, çünkü nə qədər yavaşdan çalsayıdı, yatanı şirin yuxusundan oyadacaqdı, düzdür, aşıq Cəlal oyandığını bildirməyəcəkdi, amma düşünəcəkdi ki, ey gidi dünya, nəhayət menim ustadım da xəriflədimi?

Yox, ona xəlvət lazımdı, canlı qulağndan uzaq, tənha bir guşə lazımdı. Və qoca qoltuğunda saz yenə yola düşdü.

Aşıq Cəlalin həyatından çıxdı, kimsəsiz bir küçədən keçib kəndi iki yerə bölən armudlu dərə qıraqında dayandı, bir an etrafına baxındı.

Dərəyə enən ciğir başında titrək yarpaqlı qoşa qovaq ağacları qaralırdı və qoca o ağaclarla doğru yönəldi.

Goldı o ağaclar altında köbər üstündə, üzü dərəyə sarı oturdu.

Dərə ağızınacan ay işığı ilə dolmuşdu, qarşısındaki Şögkölli yamacda isə işildaquşlar uçuşurdu.

Axşam çıraqlar yananda golib kəndə yetişəndə qocaya elə gəlmışdi ki, yol onu aldatdı, cavanlığında ondan əsirgəmədiyini bu dəfə qoca vaxtında ondan əsirgədi.

Amma indi birdən hiss elədi ki, ürəyi elə dolub ki, sinosinə baslığı saz bu saat ağlayacaq sinəsi üstə...

...Sonra qoca gözlərini qapadı, elə bil yuxuya getdi və bu yuxu içinde sinəsi üstündəki sazin səsini eşitdi.

Elo bil hardansa ofsanəvi sarı bir quş uçub golmişdi və saz indi o sarı quşun sırlı noğməsini oxuyurdu.

Qoca gözlerini açıb o quşu ürkütmək istəmirdi və simləri darayan barmaqları indi elə bil odlu közlər üstündə oynayırdı...

Salatın əl-ayaq yığışılandan sonra kənd adəti üzrə çırąğı çox tez söndürmüştü. Yorğanı başına çəkmışdı, amma saatlar keçmişdi hələ də gözlərini yummamışdı.

Qız böyük bir intizar içinde yaz gecəsinə qulaq verirdi.

Və yaz gecəsi də gəlib həsrətli bir aşiq kimi qızın pəncərəsi altın-da dayanmışdı və o cür ki, qızın sevgisini elan edirdi, elo bil dağlarda çiçəklər şeir oxuyurdu.

Amma Salatin dağlarda şeir oxuyan çiçəkləri vecinə almırıldı, o yaz gecəsini doldurmuş bütün bu ehtirashlı xışırtı və piçiltilar içindən başqa bir sədənin ucalmasını gözloyirdi.

Yaz gecəsi qızın bu etinasızlığını gördü, pəncərə altında diz çöküb qızın yalvarırdı, göyərin ağ ulduzlarını qızın bağışlayırdı və qızı güllü-ciçəklə ağışuna çağırırdı.

Amma Salatin daşa dönüb insafa gəlmirdi, bacarsayıdı əlinə süpür-gə alıb bu kişiye oxşamaz yaz gecəsini pəncərəsi altından qovardı və qızın yatağına od tökülmüş kimi yerində o tərəf-bu tərəfə çevrilirdi.

Artıq gecə keçmişdi, bütün kənd çoxdan dərin yuxuya getmişdi, xoruzlar oyamıb bir ağız banlamışdalar, sonra yenə gözlərin yummuşdular. Bəs nə üçün o ses golmirdi, nə üçün gecənin bu saatlarında Salatini çağırıran o gümüş cingiltili sədalardan xəber-əter yoxdu?

Yoxsa bəxti Salatindən üz çevirmişdi?

Qız koskin bir hərəketlə yerində döndü, pəncərədən düşən ay işığından küsmüş kimi üzünü evin qaranlıq tərəfinə çevirdi.

Və bu vaxt Salatin birdən səksəndi, yaz gecəsinin bütün bu ehtirashlı xışırtı və piçiltiləri içərisindən nəhayət qız o səsi eşitmışdı və indi gözləri qaranlıq içinde par-par parıldayırdı.

Cold qalxdı, yerində oturdu, üroyi döyünmeye başlamışdı, gözlədi ki, bir az sakit olsun, sonra pəncərədən aya baxdı, dodaqlarına sırlı bir təbəssüm qondı.

İndi o saz uzaqda adı bilinmeyen bir gecə quşu kimi oxumağa başlamışdı, Salatını çağırırdı və aşıq Cəlal ahugözlü Salatının həsrətilo o sazi gecənin bu aləmində o cür ağladırdı.

Hər gecə bütün kənd yatandan sonra aşıq Cəlal o dərə üstünə gəlirdi, orda həmişə titrək yarpaqlı qoşa qovaqlar altında oturub sazin dindirirdi və Salatin kələğayının ucunu ağızına yaşımaq edib, pişik yeri

kimi səssiz addımlarla gedirdi, qovaqlar altında sevgilisinin arxasında dayanırdı, sonra birdən oyılırdı və sazlı-sözlü aşiqini arxadan qolları arasına alırdı...

Aşıq Cəlal isə həmişə əvvəlcə seksənidir, sonra başını sağa əyib Salatının sağ əlindən öpürdü, sola əyib sol əlindən öpürdü, axırda başını geri qanırırdı və üzünü Salatına tutub oxuyurdu:

Zənəxdan üzünə, gül buxağına  
Sərv qametinə, boyuna qurban!  
Şəhər çağı göy çəməndə gezəndə  
Ağ ellərlə gül-çiçekdən üzəndə  
Danışmayıb gözlərini süzəndə  
Demək istədiyin sözünə qurban!

Amma bu gecə aşiq Cəlal ahugözlüsünü çox gözlətmışdı, qızın ürəyini səksekə ilə doldurmuşdu və indi Salatın bir istədi ki, getmosın, qoy şəhər açılana kimi oğlanın gözü yorulu qalsın, ərisin şam kimi, fəraq oduna yansın...

Amma elə bu vaxt sazin səsləri elə bir fəryad qopartdı ki, Salatın sıçradı ayağa qalxdı, uzun hörukleri açıldı, küreyindən aşağı axdı və bu höruklerin ağırlığı qızın başın geri dardı, Salatına məğrur bir maral görkəmi verdi.

Və qız birdən həyəcanlandı, tələsdi, çəpər yanına geldi, ətəyini alı-nə alıb alçaq çəpər üstündən çevik bir hərəketlə dere kənarına sıçradı, sonra bir qədər aşağı enib yamacdakı tamış cığırla baş alıb yarpaqları titrek qoşa qovaqlara doğru yönəldi.

İndi həmişə bu vaxt başlayan xəfif külək əsirdi. Sübəhün yaxın olduğunu xəbər verirdi və qoşa qovaqların yarpaqları ay işığında balıq pulları kimi parıldırırdı.

Salatın səssiz addımlarını yavaştırdı, qovaq ağaclarının arxasına keçdi, astadan nəfəsini dərdi və qız bayaq nə üçün ansızın bir həyəcana qapıldığınin sebəbini elə bil yahnız indi başa düşdü, aşiq Cəlal bu gecə qızın heç vaxt eşitmədiyi bir hava çalırdı və bu havada Salatını səsləyən o şəfqətli çağırış yoxdu, qız küskün bir halda ağaclara söykondı və sazin sədası qızın başını yuxarı qaldırdı, üzünü göylərə doğru çevirdi, indi göyün yarısı qapqara buludlu, yarısı ağappaq işıqlı idi – her dəfə aşiq Cəlal qızı çağıranda sazinin səsləri güllü-çiçekli olurdu, amma indi sazin səsləri sapının yarısı ağ, yarısı qara bir yumaq kimi çözülürdü.

Qız hiss elodi ki, nə isə olmuşdur və elə bil aşiq Cəlal gündüzün günorta vaxtı onu gözden itirmişdi, sonra getmişdi əlində çiraq gecənin qaranlığında Salatını axtarmağa başlamışdı.

Salatının gözleri dumanlandı və sazin sehirli nəgməsi çəkdi onu bir röya aləminə apardı...

İndi ay yerini xeyli dəyişmişdi və qızın kölgəsi qocanın üstünə düşmüdü.

Və arabir həzir külək bir az bərkidəndə qızın ciyinə dağilan saçların kölgələri gedirdi gah qocanın boynuna dolaşırı, gah çözülürdü, yere düşürdü.

Buna görə idi ki indi qoca da özünü bir röya aləmində hiss edirdi və sazinin üstündən aşib qarşısına düşən, tərponən, titrəyən, gah sağında, gah solunda oynasañ bu kölgolərə baxdıqca ona elə gəlirdi ki, bütün bunlar vaxtile vəsf etdiyi və indi artıq çoxdan bu dünyadan köcmüş, o xumargözlü gözəllərin xəyallarıdır ki, bu gecə gəlib qocanın başı üstünə əyiliblər, özləri ilə həyatın son sırrını gotiriblər, amma dilləri ölümlə lal olduğu üçün, qocaya o son sıri aça bilmirlər...

Salatın isə bu vaxt birdən elə bir təlaş hissine qapıldı ki, dönüb özünü aşiq Cəlalın üstüne salmaq istədi, amma qız bir addım irəli atmışdı ki, gördü bu dərədi, gözləri geniş açıldı və donub yerində hərəkətsiz qaldı...

Cünki bir an əvvəl qızın kəskin hərəkatı ilə kölgəsi də yerində sıçramışdı və bu qocanı elə bil yuxudan oyatmışdı, qoca dönmüşdü, başını geri çevirmişdi, arxasına baxmışdı və bu vaxtda üstüno gələn o xeyal büdrəmişdi, gözləri geniş açılmışdı və donub yerindəce qalmışdı.

Qoca dönüb arxasına baxarkən gördüyü artıq röya deyildi, amma əvəzində bütün ömrü boyu gördüyü bütün röyalardan daha əcaib idi – cünki ayın gümüşü ziyalarına qərq olmuş, kələgayısı başından siyrib boynuna düşmüş, saçları ciyinə dağılmış ahugözlü bir qız gecənin bu aləmində gəlməşdi və başına keçən osrin qarı yağımiş bir qoca qarşısında dayanmışdı.

Və indi qızın geniş açılmış gözlərində elə bir heyrot və qorxu ifadəsi vardi ki, elə bil yere qonan kimi nədənse ürkmiş ağ bir göyərcin bu saat qanad açıb göyo uçacaqdı.

Salatın iso bir an donub qalmışdı, dili tutulmuşdu, nitqi batmışdı, sonra isə ixtiyarsız olaraq sinesindən qopan kəsik çığırtını əlini ağızına çırparaq boğmuşdu və indi qocadan üz çevirib gəldiyi cığırla üzü kəndə

doğru elə qaçırdı ki, elə bil o dəhşət ki, adı qocalıq idi, bir at yəherləmişdi, o atın üstünə sıçramışdı və indi o at dördnala qızın arxasında çapırdı.

Qoca böht içində əllərini gözlorinə çekdi, amma bu aylı gecənin ona göstərdiyi xəyal yox olmadı, çünki hələ də qaçırdı və əlbottó ki, o qaçan qız bir xəyal deyildi, bəlkə kiminsə yarı-vəfadarı idi, bu yaz gecəsində sevgilisinin görüşünə gelmişdi, amma gənc sevgilisi əvəzində qarşısında qocalığın qaramat heykəlini görmüşdü. Tanrımla, lazımdı ona bu qədər qocalmaq, bir halda dünya yenə əvvəlki kimi gənc qalacaq və o qız kimi sendən üz əvvəl qayaşacaq, istərsən arxasında at çap, çatmayacaqsan və yaxud çatıb ətəyinə el uzatsan elinə keçən həmişə bir boşluq olacaq...

Amma bütün bunlara rəğmən ürkəndəki o ümid ki, həmişə bir az dəli idi və sənin son nəfəsində belə möcüzəyə inamından əl çəkmirdi, indi elə bil qocanı da coşğun bir vəcd ilə sehirlədi və qaçıb gedən o xəyalı heç olmasa dönüb birçə an geri baxmağa məcbur əlmək üçün qocanın boğuq və sakit səsini de çəkib sinəsində çıxartdı.

Qocanın sinəsindən qopan bu boğuq və sıniq fəryad isə gedib arxadan o qızı çatdı və qız büdrəyib dayandı və dönüb bir an geri baxdı.

Və qoca aşiq ağladı.

Amma indi əgər o qızın ağ xəyalı ürkənmiş bir maral kimi ay işığında yenə yamac döşündəki cığırla baş alıb gedirdi, qoca aşiq da sorağı ilə yola çıxdığı, arxasında düşüb yol goldiyi o son gizli mahnisına qovuşmuşdu və çoxdan susmuş sazı sarı bir quş kimi sinəsi üstündə oxumağa başlamışdı.

Və qoca bundan sonra yenə bu dünyada qalmak üçün dönmək isteyirdi, o qaval daşa ki, elə bil o daş dünya yaranandan orda, Qobustan çölündə qayalıqlar içində düşüb qalmışdı və ora düşüb qaldığı gündən daş üzəyində saxladığı bir musiqi ilə əbədiyyət qarşısında dayanmışdı.

Bakı, 1944

## KARVAN DAYANDI

Axşamlar günbatan çağrı o meşədən mahni oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı - bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.

Vaxt olmuşdu ki, o səslə bərabər yaz golmişdi, meşədə cir alça çiçək açmışdı bədmüsəkün tumurcuqları şişmişdi, novruzgülü qar altın-dan çıxmışdı, qürbot ölkələrdən uçub gəlmış qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzən yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qurbət ölkələrə getmişdi.

Və necə ki, o yaz, indi də bu payız yaxındakı kiçik bir kənd hər axşam meşədən gələn o səsə qulaq asmışdı.

Kəndin ağır günlərində, zomiler quraqlıqdan od tutub yananda, o səs səhrada tək qalanın eşidilməyen fəryadına dönürdü və qırılırdı qanadı çox uzaqlara uça bilmirdi, amma elə ki, çöller bərəkətli yaşlılıqla örtülürdü, zəmilerdə qaraqlıq sunbüllər dənli başlarını yerə eyirdi, o səs yenidən qanadlanırdı, kövrek bir ümidi göyo ucalırdı və həmişə çox uzaqda olan səadət elə bil bir addım insana yaxın gelirdi.

Amma kimin səsi idi o səs - bunu heç kəs bilmirdi.

Meşə yanındaki kiçik kənddən dəfələrlə o səsə doğru gedənlər olmuşdu, bir-birinə qoşulan qız və oğlanlar çox qalınlıqlara girişmişdilər, o məchul nəğməçini çox axtarmışdılар, amma hər dəfə əlləri etəklərindən uzun geri qayıtmışdılار.

Buna görə idi ki, kiçik kəndin qızları hər dəfə axşamlar o səsə qulaq asanda, xəyal çekirdi onları əfsanələr dünyasına aparırdı və röyasında gördüyü bir ahu gözlünün sorağıyla diyarbadıyar gözən qara sevdalı bir aşiq golirdi gözləri qarşısında dayanırdı.

Çimnaz da hər axşam meşədən gələn o səsə qulaq asırdı, amma Çimnaz bir dəfə də olsun kəndin qız və oğlanlarına qoşulub o məchul nəğməçini axtarmaq üçün meşəyə getməmişdi, çünki ona elo golirdi ki, o nəğməçi kimdir, yalnız onu çağırır və əgər Çimnaz meşəyə getsə mütləq ona rast gelecekdir və həyatında no iso bir hadisə baş verəcədir və Çimnaz son günlər getdikcə artan bir həyəcan içinde hər axşam o səsi dinləyirdi və ürəyini əzən anlaşılmaz bir intizar hissindən ürəyini xilas edə bilmirdi.

İndi bu axşam, günbatan çagi yenə meşədən o səs ucalmışdı və Çimnaz bu vaxt daxmaları qabağında torpaq artırmada üzü meşəyə səri oturmuşdu, hər iki əlilə dizlərini qucaqlamışdı və çənəsini qolları üstə qoyub hərəketsiz qalmışdı.

Birdən yaxında, kənd içində çoxlu at ayaqlarının tappılıtı eşidildi, Çimnaz diksindi, başını qaldırdı, kənd içindən keçən yola baxdı.

Kənd yolu ilə keçənlər Əlyar xanın atlaları idı, xan öndo, nökər-naibləri arxasında ovdan qayıdırıldılar, yehərlorının qaşları üstə ovladıqları cüyür və ceyran leşleri aşırılmışdı, tərkəlinə bağlanmış xırçunların gözleri qızıl quşlarla – ovladıqları turac, qırqovul və sair çöl quşları ilə dolu idi.

Bu vaxt yolda nə oldusa, öndə gələn Əlyar xan cilovu çekdi, at dayandı, arxadan gələn atların da cilovları çekildi və bütün dəstə yola tixanıb hərəketsiz qaldı.

Bir kənd qızı üçün xan gözüne görünmək hemiše təhlükəli idi və Çimnaz ayağa sıçradı, qaçıdı, özünü daxmaya saldı, amma içəridən daxmanın kiçik pəncərəsindən hər dəfə ötüb gedən yad atlilara baxmaq bir kənd qızı üçün hemiše ürəyi həyəcana gətirən bir tamaşa idi və Çimnaz daxmanın kiçik pəncərəsində baxıb görəndə ki, xan atlaları meşədən gələn o səsə qulaq asırlar, qızın ürəyi anlaşılmaz bir tolaş içində sinesində döyündü.

Xan isə bu vaxt öz atlalarına tərəf döndü:

– Kimdir bu oxuyan, – dedi, – və harda oxuyur bu adam?

Xanın qoca naibi atını irəli sürdü və erz elədi:

– Xan sağ olsun, o kimdirse, çoxdandır hər axşam bu meşədə oxuyur, amma hansı kenddondır, kimdir və neçidir – bunu hələ heç kəs bilmir.

Xan iki barmağının uclarıyla biglarına tumar çökdü, fikrə getdi və səsə qulaq asdı.

İndi bu payız axşamında o sesdə yenə ele bir həsrət dil açmışdı ki, kenddə böyük-kiçik hamı nəfəsin udub, yalnız o səsə qulaq asırdı.

Həndan-hana xan yenə atlalarına tərəf döndü:

– Uşaqlar, – dedi, – mon çox xanəndələrə qulaq asmişam, ancaq belə bir sos eşitdiyim hərgiz yadına gəlmir... Səs deyil bu, cavahirdir və kimdir o doli-divane ki, hər axşam orda meşədə oxuyur, halbuki o bu cavahir səsilo hər dəfə ariflər möclisində ətək-ətək simü-zor qazanardı...

Atlılar başlarını tərpətdilər, xanın dediklərini təsdiq elədilər.

Və xan yenə bir hovur o səsə qulaq asdı, sonra gözlerində nə isə işildadi və dedi:

– Qulaq asın uşaqlar, bizim bugünkü ov dəstgahımız hələ natamadır və o vaxt tamam olacaqdır ki, bu gecəki ziyafətdə biz o səsə qulaq asıb zövq alacaq...

Atlılar bir-birinin üzünə baxdilar. Xanın bu gecəki ziyafətinə mahalın hər tərefindən kübarlar, əşrəflər təşrif gətirəcəklər və Əlyar xan qapısıcıqlığı və mehmannevazlığı ilə ad çıxartmışdı və əgər bu gecə xanın möclisində o sırlı meşə nəğməçisinin səsi eşidilsəydi, əlbəttə ki, bu hamı heyvətə salacaqdı, amma əlavəyə ki, bu qeyri-mümkündü və qoca naib xanı bu fikrindən daşındırmaq üçün dedi:

– Xan sağ olsun, dəfələrlə bu kenddən o meşəyə gedən olub, amma kimdir o meşə bülbüllü, nə izino düşübələr, nə üzünü görübələr.

Xan dodaqlarında acı bir təbəssüm qoca naibini süzdü:

– Naib, – dedi – biz adımıızı ovçu qoymuşaq və o səsin haradən gəldiyini eşitdiyimiz halda məgər bize yaraşmır bu son şikanı əldən buraxaq?

Atlılar yenə heyvətə bir-birinin üzünə baxdilar və xan bileyindən qamçı asılmış əlini meşəyə tuş tutub dedi:

– Haydi, gün axşam olmamış işə şiru eləyin və dörd bir tərofənən o qalınlığı mühəsireyo alın, kəsin bənd-bərəni, pusqu qurun və bilin ki, şikar ovlanmamış görümə görünənəniz – vayımza oturram!

Xan nə demişdi Çimnaz eşitmışdı və indi elə bil o səs də gəlmışdı, Çimnazın ayaqlarına qapanmışdı ki, nə üçün fəryadımı eşitmirsən, nə üçün boynunu bükəno rohm eləmirsen, nə üçün bunca zülm etməyi mənə rəva görürsən?

Və Çimnaza elə gəldi ki, bu son fəryaddır, o bir daha bu səsi eşitməyəcəkdir, çünki o evi başına uçmuş kimdirse, bu saat başının üstünü alan xatadan xəbəri yoxdur.

Çimnaz daxma içində çırpındı, nə edəcəyini bilmədi, özünü çöle artırmaya atdı, sonra tez geri qayıdı, cuna yaylığını başına saldı və yaylığın ucunu çekib üzünə yaşımaq elədi...

Sonra o vaxt ki, Əlyar xanın atlaları meşəyə doğru çapırkı, Çimnaz da kenddən çıxıb kəsə yolla meşəyə doğru qaçırdı...

O isə bu gün çox yorulmuşdu və gəlməşdi meşənin qalınlığında tufan yixmiş qocaman bir palid ağacı üstündə oturmuşdu və başını qaldırmışdı, ağacların çetiri arasından görsənən axşam göylərinə baxmışdı, bu vaxt yenə batan günün işığı ilişiş ağacların başında qalmışdı yenə aşağıda ağacların dibi qaranlığa batmışdı, yenə yuxarıda ağ buludlar altında iki qartal bir-birilə oynasına çıxmışdı və o gözlərini qapamışdı, bülür sos dalğa-dalğa meşə üzərində ucalmışdı.

Və nə vaxt ki, o bu cür gözlərini qapayırdı və oxuyurdu – o ahugözlü, yaz olanda yazın tər çiçəklərini, payız olanda payızın xəzəllərini tapdayaraq meşə cığırı ilə ona doğru gəlirdi...

Orda o kiçik kənddə isə o ahugözlünü, qələmqaşımı, gün işığında gördüyü yadına gelmirdi, cünti hava işıqlanandan qaş qaralana kimi bütün günü burda, meşənin bu qalınlığı içində keçirdi.

Və bütün kənd onu odunçu oğlu kimi tanıyırı.


Hələ uşaqlıq illorindən başlayaraq o atasıyla bərabər bütün günlərini bu yarıqaranlıq meşədə başa vurmaşdı, gözləri bu dərinlərdeki qalınlıqların sırlı kölgələrlə dolmuşdu, sonra artıq əldən düşmüş və çox qocalmış atası meşəni tərk eləmişdi və o bu ağaclar aləmində tek qalmışdı. İndi çoxdandır ki, o hər gün çox tezən – dan yeri sökülekən ciyinində odunçu baltası ilə təkbaşına bu meşəyə gəlirdi, sonra bir də hava qaralanda dalına atlığı ağır odun şəlesi ilə kəndin ucqarındakı daxmalarına qayıdırı...

Bu axşam isə meşə elə bil onu caduya salmışdı, durub getmek istəmişdi, ayaqları gəlməmişdi, şəlesi çoxdan bağlanmışdı, əyilib yerdən qaldırmamışdı, oxumuşdu, nəfəsini tükkendirmişdi, amma üroyunu əzən qüssə səngiməmişdi.

Və bu vaxt çox yaxında bir hənerti eşidən kimi olmuşdu, elə bil kimse içini çökmüşdi, çağırmaq istemişdi, amma öz əlilə öz ağızını qapamışdı.

Səksəndi, elə bil sehrlı bir yuxudan oyandı, başını çevirdi, səs gelən tərofə baxdı və gözlərinə inanmadı.

Xəyal idı bu, yoxsa o ahugözlü doğrudan da gəlmışdı, qarşısında dayanmışdı? Xurmayı saçları dağılmışdı, ciyinə tökülmüşdü, cuna yaylığı başından siyrilmişdi, boynuna dolanmışdı, taqəti kosılmışdı, ardıc ağaçına söykənmişdi və geniş açılmış gözlerilə heyretlə ona baxabaxa qalmışdı.



Çimnaz isə ağır-ağır nəfəs alırdı, köksü qalxıb enirdi və elə baxırdı ki, elə bil indi o da gözlərinin gördüğünə inana bilmirdi.

Və kim inana bilərdi ki, o keçən yaz və bu payız hər axşam meşədən ucalan səsi ile bütün kəndi heyran eləyən, ürəkləri gah qüssələndiren, gah sevindiren, kimliyi bilinməyən, gözü görünməyən o əsrarəngiz meşə noğməcisi kənddə hamının odunçu oğlu kimi tanıldığı ariq vücudu, solğun bənizli, yanar gözlü bu cavan imiş?

Qız kənddə son dəfə onu nə vaxt gördüğünü yadına salmaq istədi, amma sala bilmədi, yadında qalan yalnız bu idi ki, kənddə ona rast gəldiyi vaxtlar olmuşdu, amma hor dəfo o başını aşağı salmışdı və bir kölgə kimi Çimnazın yanından ötüb keçmişdi və Çimnaz da dönüb onun arxasında baxmamışdı.

Buna görə idi ki, indi Çimnaz yerində tərpenmədən mat-mat rəngi qaçmış, gözləri alacağınmış odunçu oğlunun üzünə baxır və nə qədər ümidsizcəsinə sevildiyini görür və ürəyinə nə isə bir şəfqət hissi axıb dolur, eyni zamanda təlaş və qorxu içində, eyni zamanda təlaş və qorxu içində nə edəcəyini, nə edəcəyini bilmirdi. Və nəhayət Çimnaz nə isə demək istədi və dedi:

– Nə üçün həmişə hamıdan gizlin təkbaşına bu meşədə oturub oxuyursan? Kenddə hələ heç kəs bilmir ki, hər axşam meşədən gələn sənin səsindir.

– Bütün günüm, – dedi odunçu oğlu çox yavaşdan burda, bu meşədə keçirdi, həftələrlə, aylarla səni görə bilmirdim... İndi də gözlərimə inanmırıam ki, bu sənsən... Birdən yaxında豪情的 hənritilər eşidildi, qırılan ağaç budağı şaqquşladı, tapdanan quru çör-çöplərin xişərtisi, çatırtısı bir-birinə qarışdı.

Çimnaz səksəndi, nə üçün yürüüb bura gəldiyi elə bil indi yadına düşdü və ovçu qovmuş ahu kimi özünü odunçu oğlunun üstünə atdı:

– Tez ol, qaçaq, – dedi, – Əlyar xanın adamlarıdır, tutacaqlar səni, aparacaqlar səni, elə buna görə qaça-qaça gəlmışdım ki, sənə xəber verim, amma gör huşum başımdan necə çıxdı.

Və Çimnaz, odunçu oğlunu arkasında meşənin qalınlığına çökməyə macal tapmamış, Əlyar xanın adamları başlarının üstünü alıb, qıyya vurdular və hor ikisini qamarladılar.



\*\*\*

Payız günüşi getmişdi, meşə arxasında yox olmuşdu, batdığı yerde göy əyrisi al-qırmızı boyanmışdı və bütün yollar axşam kölgələrində qaralmışdı.

Əlyar xan atlalarının önündə kənddən bir ağac yuxarıdağı böyük imarətli malikanesinə qayırdı və qolları arxasına bağlanmış odunçu oğlu xan atlalarının qabağında addımlayındı. Çimnaz isə huşsuz halda xanın öz atının yəhəri üstünə aşırılmışdı.

\*\*\*

Gecə xanın böyük imarətində cah-celallı bir məclis qurulmuşdu, qonaqlar yemişdilər-içmişdilər, ağırlaşmışdılər. Adət üzrə yemek-icmək sükut içinde davam edəndən sonra çay süfrəsi açılında səhbət başlanırdı və səhbəti birinci olaraq ev sahibi başlamalı idi. Və xan iki barmağının ucuya bığlarına tumar çəkib birinci olaraq söze başladı:

— Ağalar, — dedi, — özünüz bilirsiniz ki, mənim hərgiz ovdan əlibəş qayıtdığım olmamışdır, amma bugünkü ovum məni xüsusi silo bermurad elədi... Zira aşağı kənd yanındaki meşədə hər axşam ucalan bir səs vardı ki, böyük-kiçik cümlə eşidənləri valeh eləmişdi, fəqət bu vaxta kimi meşəyə gedənlərdən heç biri izinə düşə bilməmişdi. Amma indi bu gecə siz hamınız onun kim olduğunu görəcəksiniz və səsini eşidib feziyab olacaqsınız, çünki bugünkü ovumuzda biz o meşə büləbülünə ələ keçirmişik və bundan sonra o büləbül mənim məclislərimdə cəhəcəh vuracaq...

Sonra xan olini elinə vurdub və içəri gələn iki nəfər xidmətçisini odunçu oğlunu məclisə gətirmələrini əmr elədi.

Məclisdə tərpəniş və hənerti başlandı, xanın kübar qonaqlarından beziləri meşədən gələn o səs haqqında nə isə eşimmişdilər, digərlərinin məclislərində çox moşhur xanəndələr oxumuşdu və indi meşədən tutulub gətirilən birisinin səsile xanın öz qonaqlarını heyrətə salacağını çıxları şübhəli və istehzalı baxışlarla qarşılıdlılar.

Və nədənsə xanın xidmətçiləri xeyli yubanaraq odunçu oğlunu məclisə gətirdilər.

Odunçu oğlu bir an qapı ağızında dayandı, gözləri qarşı divardakı bədənnüma aynaya sataşdı. Ordan o bədənnüma aynadan əyni mexmər arxalıqlı, başı buxara papaqlı, beli gümüş komərlı birisi ona baxıb gözlerini döyürdü...

Və odunçu oğlu ordaktı, aynadakı oxşartıdan üz çevirdi, başını aşığı saldı.

Xanın qasıları azacıq çatıldı, əmr eləmişdi odunçu oğlunu geyindirib-keçindirmişdilər və indi bu geyindirilib keçindirilmiş oğlan içəri girəndə evvəlcə ona baş əyməli, sonra məclisə salam verməli idi.

Xan dinmədi, başıyla işarə elədi məclisin aşağısında yer göstərdi və xidmətçilər odunçu oğlunu gətirdilər. Məclisin aşağı başındaki döşəkce üstündə oturtular.

Məclisin gözü odunçu oğlunda idi və qonaqlardan biri əyildi, yanındakına dedi:

— Dcyəsen kordur, bədbəxt, nökerlər qolundan tutub gəzdirirlər.

İkinci qonaq bığları altında qımışdı və xan üzünü odunçu oğluna tutub dedi:

— Odunçu oğlu, bəxtino gün doğdu sənin! Bundan sonra daha məşədə odun doğramayacaqsan, çünki mənim məclislərimin xanəndəsi olacaqsan və herçond bu gün məşədə bizim uşaqlara əl qaldırmışan, amma keçənə güzəşt deyərlər, günahından keçirom...

Sonra xan tarçıya işarə elədi və uzun birçaklı, saçları yağılı tarçı "Rast" dəstgahına başladı.

Əlyar xan qəlyanının gümüş müşlüyünü ağızına aldı və dirsəyini qotazlı mütəkkələrə təkyə elədi.

Tarçı çalırdı, pərdə-pərdə qalxırdı və o məqamda xanəndələr "aman aman..." zümrümsünə başlayaraq özlərini içəridən sofəber edərdilər, tarçı yanaklı baxışla odunçu oğluna nəzər saldı və meşə nəğməcisinin dodaqlarında xəsif bir tərponış belə görmədi.

Tarçı başlamışdı, dayana bilməzdı və indi başlangıcdan çox uzaqlaşmışdı, amma odunçu oğlundan səs çıxmırıldı.

Nehayət tarçı heyrət ifadə edən gözlərini xana tərəf çevirdi və dəstgahı yenidən başladı.

Xan yavaşdan öskürdü və dedi:

— Odunçu oğlu, müntəzirik!

Odunçu oğlu başını qaldırmadı və sağından, solundan gələn fışılıtları ele bil eşitmədi.

— Başlasana, — deyirdilər ona sağından və solundan, — eşitmirsən, xan səninlədir...

Odunçu oğlu başını qaldırdı, baxışları bir an xanın üzünə dikilib qaldı, xan nə isə demək istədi, amma macal tapmadı, çünki odunçu oğlu döndü və çopəki bir nəzərlə yenə bədənnüma aynadakı oxşarına baxdı.

Bu vaxt tarçının mizrabı pərdələr üzərində hərəketsiz qaldı və höv-sələdən çıxan xanın səsi bu defə daha artıq bir təhdid ilə dolu idi:

– Gədo, ağızına su almışan, nədi, görmürsən ki, bütün məclis sənə müntəzirdir?

Odunçu oğlu baxışlarını aynadan qopartdı və dedi:

– Əmr eləyin ordakı oxusun, – burdakı odunçu oğlunun səsini bu məclis eşitmiyəcək!

Xan döyüdü və tarçıdan soruşdu:

– Nə dedi o?

Tarçı dedi:

– Xan sağ olsun, sayıqlayır bu, aynada özünə baxıb, deyir ki, əmr eləyin qoy ordakı oxusun, çünki deyir, burdakı odunçu oğlunun səsini bu məclis eşitmeyecek!

Qonaqlardan kimse özünü saxlaya bilmədi bərkdən güldü və xanın başına elə bil bir dolça su töküldü, şərabın xumarı duman oldu gözlərindən dağıldı və məclisindəki istehzalı gülümseyişləri görüb od aldı qamışa girdi:

– Yox, oxuyacaqsan odunçu oğlu, – dedi. İndi tarın çaldığı hava döşüne düşmədi, qırmancın çaldığı nəva döşüne düşer, əlləzinəni özberdən oxuyarsan! Və elə bu gecə bu məclis gərek sənin səsini eşitsin!

Və xan sözünü qurtarmamış əlini elino elo vurdu ki, bir neçə nökər bir-biri dalınca özlərini içəri saldılar və qamarlardılar odunçu oğlunu qonaq otağının eyvanına apardılar.

Sonra ordan çılpaq bədənə vurulan qırmancı zərbələrinin viyiltili eşidilərən indi də bütün məclis sükut içinde odunçu oğlunun nə vaxt inləyəcəyini, yalvaracağını, aman istəyəcəyini gözləməyo başladı.

Lakin qırmancılar getdikcə daha artıq bir şiddetlə havanı yarır, daha müdiş bir hava çalır, amma odunçu oğlundan yene səs çıxmırı.

İndi qonaqlardan bir çoxu nə isə bir xəcalet hissiliə başlarını aşağı salmışdır və Əlyar xan məclisi belə süst vəziyyətdə görərkən nökərlərini səslədi və nökərlərdən biri qan-ter içinde yürüüb içəri gəldi.

– Nə oldu, – dedi xan, – yumşaldımı, aman isteyirmi?

Nökər başını buladı:

– Yox xan, cinqirini belə çıxarmır, daş kimi düşüb qalıb, bilmək olmur ölüb və yainki hələ nofəs alır.

Əlyar xan bişlerini çeynədi və bağırdı:

– Sürüyüb salın dama, nə bir loxma çörök, nə bir damcı su!

Səhər dan yeri ağaranda, xoruzların üçüncü banında özünə geldi. Axşamdan üzüstə serilib qaldığı torpaq üstündən ayağa qalxdı, oturdu. İndi əynində yenə öz yırtıq arxalığı və qamçıların küreyində açdığı qanlı zolaqlara yapmış bez köynəyi vardi. Ətrafına boylandı, başını qaldırdı, pencərəsiz və qaranlıq damın bacasından tənha bir səher ulduzu ona baxıb göz qırıldı.

Əli ilə divardan tutub ayağa qalxdı və bir sövqi-təbii ilə en əvvəl damın qapısına təref yönəldi, yoxlamaq lazımdı, əgər qapı çox möhkəm idisə, torpaq döşəməni oymaq olardı... Amma birdən qapı özü açıldı, ağsaqqal bir qoca içəri girdi, gəldi əlini odunçu oğlunun ciyinə qoydu – yavaşdan köksünü ötürdü və dedi:

– Dalimca gəl oğul, mən xanın qoca bağbanıyam, başına gələn qəziyyədən xəbərim var... Axşam nökərlər səni geyindirib-keçindirəndə üroyimdə dedim ki, qəfəsəkə bülbüller az imiş, biri də yoldaş geldi. Amma sonra görəndə ki, qırmancı altında da səndən nə səs çıxdı, nə səda, onda bildim ki, sən qəfəsde oxuyan quşlardan deyilsən... Dalimca gəl, nökər-naib oyanmamış, çıx aradan başını qurtar!

Odunçu oğlu qocanın üzünə baxıb durdu, bu qoca ki onu qaçırdıb öz başını bolaya salacaqdı, qocaya minnətdarlığını bildirmək üçün nə edəcəyini bilmədi.

– No doydaq kimi donub qalmışan, – dedi qoca, – məndən xatircəm ol. Sonrasın mən özüm biləm.

Bir addım atmamış geri döndü:

– O qız xeylağı, ki, burda əsirdir, baba onu da qurtarmaq üçün mənə kömək eləsəydim...

Qoca bağban dinmədi, bir müddət susub durdu, sonra dedi:

– Axşamdan o qızın qabağında qızıl sandıqları açıblar, oğul... Nə deyim, qızdır, əgər zərxaradan arxalıq, əşrəfidən yaxalıq gözün qamaşdırmasa, qaçmaq istəsə, ona da həmiyyət elərəm – hələlik sən qaç başını qurtar!

Odunçu oğlunun üzündən nə isə bir kölgə keçdi və öpdü qocanın əlinənə, yola düzəldi...

Kəndə gəlib çıxanda hava artıq işıqlanmışdı və indi o oğlunun nigarçılığı ilə səheri diri gözlü açan qoca anasının hüzurunda dayanmışdı, başına gələnləri danişib qurtarmışdı və nə qədər ki, gec deyildi qoca atasıyla vidalaşmalı, konddən çıxmali, başını götürüb hara isə getməli idi.

Susub durmuş atası handan-hana başını qaldırdı ve dedi:

— Mənim bir ayağım qəbirdədir, oğul, sən mənim fikrimi çəkmə...  
Amma bilmirəm sən hara gedəcəksən, özgə yerlərdə, qürbət ellərdə  
nə eliyəcəksən?

Və birdən heç vaxt o baredə düşünmədiyi və heç vaxt elə bir şey  
ağlına gətirmədiyi amma indice, bir an içində ürəyində doğulan və bütün  
varlığına hakim kəsilən və özü üçün gözlənilməz olan elə bir qərara gel-  
diyini hiss etdi ki, burnu atasına elan edərkən həyəcanlandı, boğazında  
düyünlənən bir qəhərdən boğuldı və dədi:

Oxuyacağam, ata, gezəcəyəm eli-obanı oxuyacağam, gedib qürbe-  
tə çıxsam orda oxuyacağam, dönüb geri qayıtsam, burda oxuyacağam...

\*\*\*

Və o gündən odunçu oğlunun sərsəri heyati başlandı.

İndi o yurdsuz-yuvasız gəzgin bir nəğməçi idi, heç bir yerde çox  
bond olub qalmırıldı, çünki daima onu çağırın bir səs vardı ki, yolların  
çağırışı idi və gəzirdi, dolaşındı eli-obanı yorulmurdu. Kəndistanda  
olurdu kənd toylarında oxuyurdu, şəhərstana gəlib çıxdı, çayxanalar-  
da oxuyurdu və çox az bir zamanda səsinin şəhrəti yurdunun güncixan-  
ından yurdunun günbatanına kimi yayıldı.

İndi nəinki onu hər yerde sebirsizliklə gözleyirdilər, hətta səsini  
bir daha eşitmək üçün dalınca at çapılıb bu kənddən o kəndə gedənlər  
və o şəhərdən bu şəhərə gələnlər olurdu.

Sonra aylar dolanmışdı, il keçmişdi və o yeno bir dəfə də olsun  
ürəyinə xeyanət eleməmişdi, çünki oxuduğu bütün mahmularını hər  
dəfə ona ürəyimdəki azadlıq yanğısı oxutdurmuşdu və hər dəfə cah-  
cəlləli məclislərdə bir gecəsinə təklif edilən bir ətek qızıldan üz çevir-  
mişdi, amma təsadüfən gecəlediyi bir kəndli komasında yoxsul bir  
süfrə başında ona dikilən baxışlar ürəyini tərpətmış, oxumuş və sohor  
qalxıb gedərkən heybəsinə qoyulan bir cürdək ayranı minnətdarlıq hissile  
qəbul eləmişdi.

Nehayət onun bəstələdiyi mahmular dildən-dilə düşərkən və o keçib  
getdiyi şəhər və kəndlərdə tez-tez mahmularının başqları tərefindən  
oxunduguunu eşidərken, hər dəfə ürəyini suvarmağa başlayan xoşbəxt-  
lik hissini cəni zamanda nə isə bir niskil qarışdırı və elə bil hardansa  
uzaqlardan gələn bir səs onu geriyə - yurduna-yuvasına, doğma yerlərə  
çağırıır və o ümid ki, ondan əli üzülmüşdü, yenidən ona əl uzadırdı.



Bu gecə isə o müsafir olduğu bir kəndli komasında gözlərini  
yumarkən, birdən elə bil vücudunun çəkisini itirdi, sinesində nə isə  
yenə bir mahmının doğulduğunu hiss etdi yuxusu ərşə çəkildi, bütün  
gecəni qollarını başı altında çataqlayaraq gözlərini qaranlığa zilləyib  
qaldı və dodaqlarını tərpətmədən içəri səsile o mahmının gah ürküb  
qaçan və gah yenidən qayıdır gələn məqamlarını ürəyində zümzümə  
etdi və birdən bu mahmı ilə bərabər o ahugözlünün unudulmuş xəyalı  
həzin bir səhor nəsimi kimi uçdu, üstünə goldı, uyumuş o həsrət yenidən  
oyandı, ürəyini qarsdı və səhərin gözü açılar-açılmaz qalxdı yola  
düşdü və üz tutdu doğma kəndlərinə doğru getdi...

\*\*\*


Axşam günbatan çığı gəltmişdi, kəndləri yanındakı o qalın meşəyə  
çatmışdı.

Və o saat hər tərefdən gözə görünməz həyulalar ayağa qalxmışdı-  
lar, qaçıb golərək üstünə tökülmüşdülər, qollarını boynuna dolamışdilar,  
əlindən tutub arxasında çəkmişdilər, köhnə tanış ciğir ilə onu meşənin  
qalınlığına aparmışdilar və tufan yıxmış o qocaman palid ağacının üs-  
tündə oturtmuşdular.

Oturmuşdu, bir hovur dincini almışdı və elə bil çox düyünlü o saqqız  
ağaçın bu gün daramışdı, doğramışdı və bir şələ odun çıxardınca çox  
yorulmuşdu, gün axşam olmuşdu, ağacların dibi qaranlığa batmışdı,  
günün işığı ilişiб ağacların başında qalmışdı, durub getmək istəmişdi,  
ayaqları gelmemişdi, şəlosi çoxdan bağlanmışdı, əyilib yerdə qaldır-  
mamışdı və yenə ayaqları altında açılan təkliyinin qara quyusundan bir  
an gözlərinə vahiməli bir yuxu görsənmişdi və o qara vaqıeli yuxuda  
qara bir əl boğazından tutmuşdu, onu boğmuşdu və ovçu qızıl ilə dolu  
o biri qara əlini ona doğru uzatmışdı...

Soksənmişdi, oyanmışdı və ona elə gəlmışdı ki, illər var ki, burda  
oturub qalmışdı və illər var ki, ürəyi fəryad edib o ahugözlünü çağır-  
mışdır və o vaxt ki, gözlərini qapamışdır o ahugözlü bu meşə ciğirinə  
ona doğru gəlmışdır və ürek üçün yalnız bu röya həqiqət olaraq qal-  
mışdır, başqa nə olub keçibse hamısı bir qıylı-qal imiş...

Sonra gözləri öz-özündən qapanmışdı və əvvəlki səsi, gencliyinin  
səsi yenə meşə üzərində uçalmışdı.



\*\*\*

Vo o vaxt ki, bu axşam çagi meşədən yeno o səs ucalmışdı, bir anda bütün kəndi ayağa qaldırmışdı. Hami o səsi tanımışdı, daxmaların qapıları, pəncərələri açılmışdı və böyük, kiçik hamı bir-birinə deymişdi, çoxdan məhrum olmuşlar və indi yenidən qayıtmış o doğma səsə qulaq asmağa başlamışdılar.

Qoca odunçuya xəbər vermişdilər, xəstəhal qoca yatağından qalxmışdı, eşiye çıxmışdı, lakin qocanın qulaqları indi çox ağır eşitdiyi üçün neçə ildən bəri həsrətini çekdiyi oğlunun səsi gəlib təkəs ona yetişməmişdi, qoca ayaqlarını sürümüşdü, o səse doğru yaxın getmek istemişdi, lakin az getmişdi, taqədən düşmüşdü, sonra geri dönmüşdü, adamların üzünə baxmışdı və bütün yaxşılaşmış üzlərə vo işıqlanmış gözlərdə oğlunun səsi nəhayət gəlib ona da çatmışdı...

Sonra onun səsi kənd üstündən aşib getmiş, yuxarıda Əlyar xanın böyük imarətli malikanəsinə yetişmişdi və bu vaxt çay süfrəsi başında oturmuş Çimnaz ile Əlyar xan hər ikisi birdən səksənmişdilər, bir-birinin üzünə baxmışdılər və gözlerin döye-döye qalmışdılər.

Bir az sonra isə Əlyar xanın malikanəsindən çıxan üç nəfor atlı, yedeklərinde yəhərli bir atla meşəyə doğru çapmışdılər və gəlmışdılər odunçu oğlunu yənə haman yerdə, tufan yıxmış o qocaman palıd ağacı yanında tapmışdılər, əyilmışdılər, ehtiramla ona baş əymışdılər və demişdılər:

– Bizi Çimnaz xanım göndərib, Çimnaz xanım səni görmək istəyir və yedoyimizdə sənin üçün at getirmişik...

Sevinmişdi – Çimnaz sağ idi. Ürəyi döyünmüşdü, – osir-yesir Çimnaz onu görmək isteyirdi.

Və bu dəfə o xan athlalarının önünde çaparaq Əlyar xanın malikanəsinə gelmişdi və xan nökrələri onu malikanədə məxsus onun üçün ayrılmış bir otağa aparmışdılər ki, uzun yoldan sonra bir az dincəsin!

Əlyar xan isə bu vaxt bütün nökrələrini atlara süvar edib dörd bir tərəfə çapdırmışdı, mahalın bütün kubarlarını və eşrəflərini axşam məclisinə dəvət etmişdi.

Xan o vaxt qurdüğü məclisdə xəcıl olduğunu hələ de həzm edə bilməmişdi, amma indi, bu gecə o dost və əgyar qarşısında öz təntənosunu nümayiş etdirəcəkdi, həm də bu gecə onun məclisində o zaman heç kəsin tanımadığı odunçu oğlu yox, indi adı dillərdə əzber olmuş, şöhrəti düzü-dünyanı tutmuş bir el nəğməkarı oxuyacaqdı.

Odunçu oğlu isə məxsus onun üçün ayrılmış otaqda çox oturub qalmışdı və nə vaxt Çimnazın onu çağıracağını çox gözlemişdi, qaranlıq düşmüşdü, gelmişdilər onun otağında çıraq yandırmışdilar və ücayaqlı alçaq kətil üstündə qabağına bir sini çərəz qoymuşdular.

Sonra qısa fasılələrlə bayırdan at kişnərtilərinin səsi gelmişdi, dörd bir tərəfdən çapib gələn qonaqlar yənə malikanənin böyük və aynalı otağında bir-birinin yanına düzülmüş, hərə öz yerini tutmuş və məclis arəstə olmuşdu.

Bu vaxt gelmişdilər onu aparmışdilar, qarşısında bir-bir çox qapılar açmışdilar, bir-birindən zəngin döşənmiş bir sıra otaqlardan keçmişdilər və nəhayət o bircə dəfə üzünü görmək həsrətini illərlə ürəyində gəzdirdiyi ilə üz-üzə dayanmışdı.

Ve indi onun üz-üzə dayandığı Çimnaz burda bir çox qızlar və qadınlar içinde atlas bir döşəkçə üstündə oturmuşdu və elə bil sağında solunda keşikçi qoyub onunla bu görünüşün mühafizə altına almışdı.

O isə donub qalmışdı qapı ağızında, gözlərinə inanmamışdı.

Çimnaz idimi bu qadın?

Orda o atlas döşəkçə üstündə tavus kimi bəzənmiş bir xanım oturmuşdu, zərli-zibələ əlbəsesi üstündə daş-qasılar bərq vururdu, boynundan salxım-salxım qızıl gordənbəndlər, zəncirler və sap-sap mirvari boyunbağalar asılmışdı.

İncəbelli, qıvrıq tərpənişli, ahugözlü bir qızı dolğun əndamlı, ağır baxışlı, qırmızıñır tərpənməyən bir qadın əvəz eləmişdi, çənesi altın-dakı buxağı bugumularla bir-biri üstünə qatlanmışdı, vaxtilə ciyinə tökülen xurmayı saçları indi alması, incili araqçın altına yiğilmişdi və baxışlarındakı biganelik gözlərindeki yanarlığı yox eləmişdi.

O isə nitqi batmış kimi bu qadın qarşısında dayanmışdı.

Çimnaz da susmuşdu, nəfəsini udmuşdu, amma üzündə elə bir ifadə vardi ki, elə bil bu saat ya güləcəkdi, yaxud ağlayacaqdı.

Ve Çimnaz xanım gülümsəmişdi – ağızını örtmiş yaşmağı aşağı salmışdı və demişdi:

– Biz hər yerden sənin sorağını alırdıq yo gözləyirdik ki, şeytanın qıcıq sindirib bir bizim təreflərə də golərsən. Xan keçmiş ehvalatı çoxdan unutmuşdur. Bu axşam o məxsus sənin üçün məclis qurmışdır. Bütün mahaldan çox hörmətli şəxslər bize qonaq gəlmışdır. Amma o şəxslər içinde bizim üçün ən əziz qonaq sənsən. Xan da, mən də sənə ziqiyət xəletlər hazırlamışq. Mən özüm bu otaqda oturub bütün gecəni sənə qulaq asacam.

O Çimnaz ki, birçə dəfə onun üzünü görmək həsrəti onu qovmuşdu bura gətirmişdi, burda yox idi, burda başqa bir qadın vardı və bu başqa qadın xan hərəmi idi.

Və o dönüb getmək istəmişdi.

Amma bu vaxt yan qapı açılmışdı, xan gülümseyərək içəri girmişdi, gelmişdi onun qoluna girmişdi, çəkmışdi onu özüylə bərabər qonaq otağına aparmışdı və yuxarı başda öz yanında ona yer göstərmişdi.

Məclisdə hələ şerbet paylanırdı, onun piyaləsini xan özü doldurmuşdu, sonra dönmüşdü tarçıya işarə eləmişdi və haman tarçı yenə "Rast" dəstgahına başlamışdı.

Yenə hamı susmuşdu, yenə bütün məclisin gözü ona dikilmişdi və xan boğazını arıtlamışdı və demişdi:

— Odunu oğlu, süfrəyə plov gələnəcən, bu şerbet kimi şirin səsinlə bir balaca desəydin, məclisə ruh verərdin və bizi ziyadəsiyle xoşnud eləyərdin!

Başını qaldırmışdı məclisi süzmüşdü və yenə sükut və intizar içinde ona baxan bu məclisdən o tərəfdə — çox uzaqdan, izdihamlı bir şəhər meydanından yiğin-yiğin insanların da ona baxdıqlarını və gözlədlərini görmüşdü...

Sonra məclisdən bir hənerti qopduğunu və indi tok xanın yox, bütün məclisin ona nə iso dediyini və hər tərəfdən qabağına atılan ovuc-ovuc qızılların cingiltisini eşitmışdı və Nəhayət xan özü belindən qızıl kəmərini açmışdı, onun qabağına atmışdı və demişdi:

— Oxu, — bir ağız oxu, töyləmdəki qara kehər de sənindir!

Və bu vaxt ordan — o şəhər meydanından ona baxıb duran və nəyi isə gözləyən o gözlərdə elə bil səbirsizlik görmüşdü ki, qeyri-ixtiyari ayağa sıçramışdı və qapıya doğru yönəlmışdı.

...Qan xanın beyninə vurmuşdu, hiddətindən qırılan səsi ilismisdi

Nəhayət xan nökerlerinə demişdi:

— Gədələr, nə durub baxırsınız, görəndə ki, bir şəxs dəli-divanıdır, onun əllərinə və ayaqlarına bənd vururlar, aparın bunu da zəncirləyin və nə qədər ki, ağılı başına gəlməyib qoy qolları zəncirli, ayaqları kündəli qalsın!

Odunu oğlunu gətirmişdilər, yənə o qara damda həbs cləmişdilər və bu dəfə ayaqlarını və qollarını zəncirləmişdilər ki, əli hər yerdən üzülsün, qaça bilməsin!

Və üç gün üç gecə o qaranlıq məhbəsə ac və susuz qalmışdı.

Dördüncü gün gecə yarısı Əlyar xan malikanesində qopan səs-küyə oyanmışdı, nöker-naib, hamı bir-birinə dəymışdı, — malikanə imarətlərindən biri od tutub alovlanmışdı.

Xan hövlnak bir halda yanın imarətinə doğru yönəlmışdı və qabığına çıxan qoca bağbanın üstünə düşüb bağırmışdı:

— Bu nədir qoca? Kimin işidir bu?

Qoca bağban yanın imarətə tərof baxmışdı və demişdi:

Bu xəbərdarlıqdır, xan... Elin-obanın qəzəbindən həzər elə, odunu oğlunu incitmə, çünki bu işin axırı daha xətərnak ola biler.

Xan diqqətlə qocanın gözlərinə baxmışdı, qoca baxışlarını qacırıbmamışdı və xan olini çırpmışdı:

— Rədd eləyin çıxıb getsin!

\*\*\*

Elə haman gecə gəlmişdilər, zəncirlərini açmışdalar və qapımı taybatay qoyub getmişdilər.

Və o güclə ayağa qalxmışdı, açıq qapıdan çıxmışdı, ayaqlarını sürüyərək bir addım xan malikanesindən uzaqlaşmışdı.

Lakin çox gedə bilməmişdi, ayaqlarının heyi kəsilmişdi və zülmət bir gecə içinde, yol qırığında, alçaq bir təpəcik üstündə təkbaşına oturub qalmışdı.

Göydə tez-tez ulduzlar axmışdı, dağlardan sərin meh əsmişdi və o səhərin açılmasını gözləmişdi. Nə qədər ki, dan yeri ağarmamışdı, bu qaranlıq yolda araba təkorlarının ciriltisi eşidilməyəcəkdi, at ayaqlarının tappiltisi golməyəcəkdi və ins-cins göze dəyməyəcəkdi. Amma birdən hardansa gələn bir səs eşitmışdı, qulaq vermişdi — zinqirov sələri idi, hardansa üzüberi dəvə karvanı gelirdi.

Səbirsizlikle yaxınlaşan karvani gözləmişdi və o vaxt ki, böyük bir dəvə karvanı gelmişdi, gecə qaranlığında qarşısından keçməyə başlamışdı, sevinmişdi, ayağa qalxmışdı və sarbanı səsləmişdi:

– Ey sarban, – demişdi, – yollar yorğunuyam, saxla karvani məni də götür!

Lakin sarban ya onun səsini eşitməmişdi, yaxud eşitmişdi, amma gecənin bu alomində yol qırğıından gəlon o səse etibar etməmişdi və karvan dayanmamışdı.

O isə gözləmişdi ki, karvan ha indi, ha bu saat dayanacaqdır, amma dəvelər sessiz addımlarla laqeyd vo çalxanan kölgelerlə, bir-biri ardınca ötüb getmişdilər, qaranlığa batıb yox olmuşdular və odunçu oğlu alçaq bir təpəciyin üstündə – səssiz və qaranlıq bir gecə içində tək qalmışdı...

Və bu vaxt elə bil bir anda o kiçik təpəcik üstündə, bu böyük qaranlıq içinde birdən-birə sinəsi uçmağa hazırlaşan bir quş sinəsi kimi qabarmışdı, hava ilə dolmuşdu və o mahm ki hələ zindanda ikən qollarındakı zəncirlerin cingiltisi altında bestolənmişdi, indi nəhayət pərvaz olmuşdu və ürəyindəki təkliyin fəryadı kimi uçmuşdu, göylərə ucalmışdı.

Sənədli həcmi vaxarı qaldırmışdır və eyni sənədini keçdiyələr işində

kimssəsiz qalmış bir dünyamın fəryadına çevrilmişdi, getmişdi ulduzlara çatmışdı və ulduzları sarsılmışdı və o vaxt ki gözlerin aşağı salmışdı gecənin qara divarı ilə üz-üzə qalmışdı, fəryadını qaranlıqda yox olan karvanın arxasında göndərmişdi və səs getmişdi kəmənd kimi karvanın boynuna sarılmışdı, dəvelər bir-birinə dırənmişdi, zinqirovların eni katmışdı və nəcəman bir karvan volun ortasında qaranlıq içində

Başını torpaq üstündən qaldırmışdı, quyudan çıxmış kimi ağır-ağır ayağa qalxmışdı və kiçik təpəcik üstündə yola enmişdi, karvana doğru getmişdi.

Sarbanın yerə yatırıldığı qoşa hürgüclü nər dəvə odunu oğlunu belinə almışdı, zarımışdı, nərildəmişdi və ayağa qalxmışdı.

Və odunçu oğlu sarbana demişdi:

– İndi çək karvatunu, sarban, çək apar məni bu yerdən ki, burda ürək daşa dəydi və əlim burda son ümidimdən üzüldü...

Sarban karvan önungəki nər dəvənin ovsarını çəkmişdi. Karvan yenidən hərəkətə golmuşdi və qoca demişdi:

– Elə hey diyarbadıyar gəzirən odunçu oğlu, no bir yerdə qərar tutursan, nə bir hovur nəfəsinə dərirsən...

– Elədir, həmişə yollardayam, sarban – sinəmdən keçən arzular karvanıyla yol gedirəm... və gedəcəyəm son nəfəsimə kimi... Amma gecə çox uzun, çox qaranlıqdır və işiq hələ çox uzaqdadır.

Tabriz, 1944

## QIZIL QÖNÇƏLƏR

Gün olmuşdu ki, şəherin böyük bazارında iş tapılmışdı və qoca Firuz bütün gün başısağlığı işləmişdi, yük daşımışdi, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağımı gözləyirken, gah mürgüləmiş, gah səksənib oyanmışdı.

Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sizildiyirdi, çünkü uzun ömrü boyu daşıdığı yükler bir-biri üzərinə qalaqlansayıdı, yerdən göyə bir dağ ucalardı.

Böyük və zəngin bir şəhərdə yaşamışdı və bu şəhərin nə qədər tikintilərinin daş və kərpici, nə qədər böyük imarətlərin avadanlığı, ağır sandıqları, xalça və xalıları və seqfine kimi dolu ambarların nə qədər saysız-hesabsız xaralları onun çiynində daşınmışdı və bu yüklerin hər birindən bir qırğı ilişmişdi, yapışmışdı, bir-biri üstünə qalaqlanıb hemişəlik çiynlərinde qalmışdı və hər gün belini bir az daha artıq aşağı əymışdı. Və indi o hər dəfə nəfəs alanda elə bil çiynində bir yük vardi, yuxarı qaldırdı və hər dəfə nəfəsini dərəndə, cə bil çiynində bir yük vardi, aşağı endirirdi...

Son zamanlar isə qoca hor axşam günbatan çagi, eyni bir saatda, cyni bir vaxtda hara isə tələsirdi və bu vaxt əger onun boxti gətirseydi, təsadüfən bir iş çıxsayıdı, arxadan onu sosleyən, çağırın olsayıdı belo, etina eləmirdi, geri dönürdü və indi elo bil gücü ancaq kölgosunu arxasında sürüməyə çatırdı, çünkü çoxlu döngələrə burulurdu, çoxlu dalanlardan keçirdi və tozlu küçələrlə çox yol gedirdi.

Və gəldi şəhərin ucqarındakı fərş fabriklarından birinin darvazası qarşısında çoxdan qurmuş bir çinar ağacına söykənib dayanırdı.

Bəlkə bura, şəhər cəvarına gelənəcən qoca yorulurdu və bir an nəfəsinə dərmek üçün burda bu ağaca söykənib dayanırdı ki, bir hovur dincini alsın?

Yox, burdan o yana qocanın ən ağır yolu başlanırdı və qoca hər axşam burdan o yana taleyinin ən ağır yükünü çiyninə alıb aparırdı.

Çox gözlemədi, səs-küy qopdu, fərş fabrikində iş qurtardı və fabrik darvazasından çıxan dəstə-dəstə irili-xirdalı qız və oğlan uşaqları küçəni doldurdu, sonra iki qız uşağı yeddi-sekkiz yaşlarında çox ariq və solğun bonizli, xurmayı saçlı və qonur gözləri çox işıqlı bir qızçıqazı qolları üstündə qapı ağzına çıxartdılar.

Qoca yaxın getdi, minnətdarlıq hissile əlini nəvazişlə hər iki kiçik yaşılı çadralı qızın başına çəkdi, sonra nəvosini, balaca Süreyyani qızların qucağından götürüb ehtiyatla arxasına aldı və döndü yola düzəldi.

İndi o bir ayaq-bir ayaq addımlayırdı ağır-agır nəfəs alırdı, çünkü hər dəfə bu quş kimi yüyüngül qızçıqazı dalına alanda elə bil üstünə bir dağ uçulurdu və üstünə uçulan dağ isə taleyinin ona yüklediyi ömür şəlesi idi ki, son nefəsinə kimi bu şolo hemişə onun çiynində qalacaqdı.

Hər axşam dalına alıb gətirdiyi və sehər yenə dalına alıb fərş fabrikinə apardığı qızçıqaz qocanın aman zamanı idi və bu böyük dünyada bu kiçik varlıqdan başqa qocanın heç kəsi yoxdu, qızçıqaz isə ayaq açıb yeriməyə başlarkən rütubətli və qaranlıq bir zırzəmidə şikost olmuşdu, ayaqları tutulmuşdu, daha əvvəl anası hələ onu süddən ayırmamış vəfat eləmişdi, atası – qocanın oğlu iso qazanc dalınca qurbətə getdiyi gündən elə bil daş olub quyuya düşmüşdü və illər keçmişdi ondan bir xəbər gəlməmişdi və beləliklə tabdan düşmüş bir qoca ilə imdadızsız bir qız uşağı amansız bir həyat qarşısında tək qalmışdır.

Qızçıqaz qocanın ağır sükütunu hiss elədi, təşvişə düşdü və dedi:

– Baba, bu gün sən çox yorulmusan?

– Yox, gözüm işiğι, – dedi qoca, – bu gün heç bir iş görməmişəm.

Qızçıqaz başa düşdü, elə isə babasının cibində bu gün də heç bir şey yoxdur və səngəkçi dükanı qarşısından keçərkən qocanı saxladı:

– Dayan baba, səngək alaq, axşama evdə çöreyimiz yoxdur.

Qoca dayandı, səngəkçi şagirdi bir neçə səngək bükdü, getirib qocaya verdi və balaca Süreyya celd əsgini andıran yirtiq çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu – iki qramı çıxartdı oglana verdi.

Qocanı tər basdı, – deməli bu gün də axşam yeyocəkləri bir tike oppəyi yenə nəvəsinin kiçik əlleri qazanmışdı hər ikisi üçün...

Axşamlar isə onlar – baba və nəvə, rütubətli bir zırzəmidə, həsir üstünə salınmış və basma rəngi çoxdan solmuş qələmkar bir süfrə başında üz-üzə oturardılar və gündəlik ciroları adətən bir neçə səngək və bir yumru pendirdən ibarət olardı.

Və bu vaxt qoca yixılıb yatmamışdan əvvəl qızçıqazın gözlerinin bir az işıqlanması və dodaqlarına xərif bir təbəssüm qonması üçün, bu miskin süfrə başında, bu qaranlıq zırzəmidə hər gecə bir-birindən rəngarəng nağıllar və əfsanələrlə nəvəsini oyləndirməyə çalışırdı. Qızçıqaz isə nefəsinə udaraq babasına qulaq aşar, qoca damışdıqca xəyalı almas

saraylara uçar, əlvan rənglərin aşılı-daşlığı bir dünya onu ağuşuna alar, sonra gözləri qapanarken yuxuları qızıl röyalara qerq olardı.



Və dəfələrlə bu röyaları ilo oynaqlığı arasındakı bir sərhəddə işıqlı bir otağın açıq qapısından genc və gözəl bir qadın onu səsləyirdi, o dönüb bu qadına doğru yüyürərdi və bu qadın onun anası idil ki, nə canlı surəti, nə ölümü onun xatirində qalmamışdı və qala bilməzdi.

Sonra hava azacıq işıqlanar-ışıqlanmaz qoca nəvəsini şirin yuxudan oyadır, çit çadrasına bürələyib daşına alar, gətirib fərş fabrikinin darvazası ağızında qoyar, özü isə bazara tələsər və hər dəfə rastına düşən ən ağır bir işə girişmeyə, yorulmağa, əldən düşməyə, nəfəsinə qaralmağa hazır olardı – təki axşam evə qayıdanda balaca Süreyya üçün cibində bir ovuc kışmiş gətirə bilsin!

\*\*\*

Bir ildən çox idi ki, balaca Süreyya fərş fabrikində işləyirdi və hər səhər gün çıxmamış fabrik irili-xirdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu. Bir-iki ustadan və fabrikin qoca neqqasından başqa, səhər ucqarındaki bu fabrikdə bütün günü işləyən yalnız kiçik yaşılı uşaqlar idi ki, eksəriyyəti qızlardan ibarətdi və onlar iki-iki, üç-üç və daha artıq çoxluğu olan kiçik dəstələrlə böyük dəzgahlar qarşısında əyleşib bütün gün axşamacaq çeşidli fərşlər toxuyurdular.

Süreyyani isə özündən üç-dörd yas böyük olan is rəfiqəleri hər



Süreyya isə oxumazdı, çünki oxumaq üçün onun no səsi vardi, nə mahniyi. O bütün günü işıqlı, qonur gözlərini çaldığı ilmələrdən ayırmadan, şəfqətə, sevgiye susamış ürəyinin həsrötini elə bil barmaqları altından çıxan bütün bu əlvan və zərif naxışlara hörüb rəsm edərdi və buna görə idi ki, fabrikin qoca neqqası da hazırladığı çeşidli çeşnilər içində qızıl qonçeli neqşləri həmişə balaca Süreyya üçün nəzerdə tutar və o butaları və qonçeləri ki, Süreyya toxumağa başlardı, elə bil onların üstünə gün ziyasi düşsəydi, o saat hər biri tac yarpaqları açılmış bir qızılıgül kimi göz qamaşdıracaqdı.

Lakin balaca Süreyyanın rəfiqəlilə bərabər toxuduğu o xalçalar sonra hər dəfə dəzgahdan götürüləndə qızçıqaz kövrelər və baxıb doymadığı o qonçelərini o bir daha heç vaxt görə bilməzdi və beləliklə, o hər dəfə bu gün itirdiyini sabah yenidən yaratmaq üçün fabrik ustalarının qurub hazırladıqları növbəti hana qarşısında oturar və qoca neqqasın yeni neqşəsi ilə yeni yeni qonçelor toxumağa başlardı.

\*\*\*

Bu il çox həzin olan payızdan sonra şiddetli küləklərle soyuq bir qış gəldi.

Qoca Firuz isə rütubətli və qaranlıq zirzəmisi qızdırmaq üçün hələ də kürsü qura bilməmişdi, odun və kömür yoxdu, şüşəsi yamaqlı bir çırğı işıldatmaq üçün qoca çox vaxt öz boğazından kəsib bir şüşə neft alırdı və gecələr balaca Süreyyanın yırtıq bir yorğan altında titrədiyini gördükse səhərə qədər gözünə yuxu getmirdi.

Bu gün o balaca Süreyyanı hələ fərş fabriki açılmamış, hava qaranlıq ikən getirmişdi fabrikin darvazası ağızında qoymuşdu, özü də hələ dükən-bazar açılmamış gəlməmişdi, böyük bazarın qapısı ağızını keşdirmişdi, çünki bu səhər böyük anbarlardan birinə çoxlu yük daşınacaqdı və qoca bu fürsəti əldən qaçırmayaraq hamidan tez işə başlamığı qəsd etmişdi – nə cür olursa-olsun, o bu gün bir şolə odun pulu qazanmalı idi.

Vo sohor hava işıqlanan kimi o böyük anbara yük daşınması başlananda, qoca Firuz bu gün hamını heyrətə salan yaşına yaraşmayan elə bir qırvaqliqla işə girdi və bir an nəfəsinə dərmədən, qan-tərə bataraq özünü elə şəhid etməyə başladı ki, o biri cavan hamballar qocanın bu işino mat və məttəl qaldılar.

Günortaya yaxın o artıq əlliyo qədər ağır tay daşımışdı...

Və indi fikirləşirdi ki, dalındakı bu növbəti tayı da aşağı endirəndən sonra işo bir az ara versə, oturub bir az nəfəsini dərsə, qiyamət qopmaz, amma bu dəfə yarıqaranlıq dik pillələrlə no qədər aşağı enidisə, nədənsə hələ də yeraltı anbarın dibi görünmürdü.

...Birdən ona elə goldi ki, ayaq baslığı növbəti pillənin kərpici ayağı altından yana qaçdı və dərhal gözləri qaranlıq gətirdi, əlini hara isə atmaq istədi, amma bu vaxt elə bil arxadan kimse onun apardığı tayın üstünə yeni bir tay aşırıdı, qoca müvəzətinə itirdi, yerində səndələdi, cəld döşündəki kəndiri boşaldıb yükü dalından atmaq istədi, amma macal tapmadı, dizləri ikiqat büküldü və qayadan qopan bir daş kimi üzü aşağıya, yeraltı anbarın qara ağızını açmış boşluğunə yuvarlandı və dik pillələr onu bir-birindən alıb bir-birinə ötürdü, qoca çevrildi, diyirləndi və nəhayət gəldi anbarın qırmızı korpicli döşəməsi üstüne sərildi, qışkırmışa, haraya çağırmağa nəfəsi qalmadı və üzüqöylü yüksildiği yerde döşənib hərəkətsiz qaldı, sonra hələ yuxarıda açılıb düşmüş ağır tay da ilişdiyi axırıncı pillədən qopub bütün ağırlığı ilə qocanın üstüne aşırıldı.

Aşağıda anbarda işləyən kişi qocaya təref yüyürdü, dartdilar qocanı yük altından çıxartdılar, amma artıq iş işdən keçmişdi, uzun bir ömür boyu daşıdığı yüklerin axırıncı tayı altında qoca Firuz öz həyatını dəfn etmişdi.

\*\*\*


Axşam uşaqlar iş gününü başa vurub, fərş fabrikindən çıxarkən, qar yağırı və çoxu ayaqyalın olan bu uşaqlar yeri ağartmaqdə olan qar üstündə barmaqlı və pəncəli izlər buraxaraq tələsə-tələsə evlərinə sən dağlılırlılar.

Yenə balaca Süreyyanı rəfiqələri qolları üstündə küçəyə çıxardılar, amma bu dəfə darvaza qarşısında qoca Firuz babanı görməyəndə çox heyvət elədilər.

Süreyya küçənin o biri başına baxdı, gözlərini döydü – birinci dəfə idi ki, fabrikdən çıxarkon babası onu gözlemirdi.

Birinci qız dedi:

– Vay, Firuz baba niyə yoxdur?



İkinci qız dedi:

– Qar yağır, gözləyək, gelər.

Gözledilər.

Uşaqlar hamısı dağılıb getmişdi, qaranlıq kəsifloşirdi, quşbaşı qar yağırdı və balaca Süreyyanın gözleri təşviş ilə dolu idi.

Birinci qız dedi:

– Süreyya, belə köməkləşib səni birtəhər evinizo aparaq, Firuz baba görəson no iş çıxdı ki, yubandı bazarda qaldı...

Süreyya qətiyyətlə başını buladı:

– Yox, – dedi, – babam harda olsa bu saat gəlib çıxacaq, “siz gedin” gedir, sonra qorxarsınız.

Qızlar qaranlığa baxdıqca doğrudan da qorxurdular və dayanırdılar bir az da gözlədilər, sonra Süreyyanın təkidi ilə bir-birinin əlindən tutub qaranlığa cumdular.

Və balaca Süreyya bu qarlı qış axşamında, küçədə – darvaza ağızında tek başına oturub babasını gözləməyə başladı.

Küçənin nəhayətində tənha bir fanar vardı, o da yandı, amma qoca Firuz yenə gəlib çıxmadı.

Qar isə getdikcə daha artıq bir şiddetlə yağırdı və donuq işıltısı axşam qaranlığında əks edirdi.

Bir saat sonra Süreyyanın yanından iki nəfər keçib getdi, sonra biri geri döndü və tokbasına divar dibində oturmuş qızın ətəyinə mis bir pul atdı.


Qızçıqaz səksəndi, dodaqlarını dişlədi ki, ağlamasın, ürəyi başqa bir qorxu ilə doldu, indi yanından ötən onu dilənçi zənn edəcəkdi və bozisi dönəcəkdi, ətəyinə qara bir pul atacaqdı.

Onsuz da gecə həyatı olmayan bu şəhər indi bu qış axşamında tamamilə bomboş və kimsesiz görünürdü.

Xüsusilə burda – şəhərin ucqarı olan bu küçədə qışın bu birinci qarlı axşamında artıq ins-cins gözə dəyməyəcəkdi.

İndi o getdikcə daha artıq qorxur və getdikcə canına hopan soyuqdan daha artıq üzüdüyüni hiss etməyirdi, amma hələlik özünü saxlayırıdı səsini çıxarmadı.

Sonra ona elə gəldi ki, gecə keçib, bütün şəhər yatıb və hələ də gəlib çıxmayan babasına qarşı ürəyində elə bir küskünlük baş qaldırdı ki, kövrəldi və səssizcə ağlamağa başladı.



Yenə nə qədər vaxt keçdi və doğrudan da gecə yarı oldu, amma Firuz yenə gəlib çıxmadı.

Və indi o çağırmağa başladı, əvvəlcə dəfələrlə babasını çağırıdı, cavab verən olmadı, sonra Allahı, bəndəni – hamını köməyə çağırıdı, amma heç kəs səsini eşitmədi.

Artıq dili söz tutmadı, bu qarlı qaranlıq gecədə burda tek qalağının anladı və bağlı fabrik darvazasına doğru sürünməyə başladı ki, orda darvaza tağı altında qar tutmayan bir bucağa qışılıb səhərin açılmasını gözləsin...

\*\*\*

Səhər günəşinin ilk şüaları bütün gecəni yağıb şəhəri qalın və ağ bir təbəqə ilə örtmüs qar üstündə bərəq vurarkən, darvaza tağı altında bucağa qışılıb yatmış balaca Süreyya artıq yarı bayığın, yarı huşuz bir halda idi.

Çit çadrası başından sürüşüb çıyılınrına düşmüşdü, boynubükülü qalmışdı, rəngi qaçmış, üzü qış güneşilə işiqlanmışdı.

Birinci dəfə idi ki, onun üzünə seher doğan günəşin ilk şüası düşürdü və birinci dəfə olacaqdı ki, o oyanarkən qaranlıq zirzəmi əvəzinə otrafında ağappaq qarla örtülmüş bir dünya və başı üstündə şəfqənlənib yanmış bir səhər günəsi görəcəkdi.

Və indi onun şüuru üzünə düşən bu günoş ziyanlarının toxuduğu füssükər bir röya ilə dolu idi.

Uzaq üfüqde böyük və qıpçırmızı bir günəş doğurdu və o günəşin şüaları her yerdən, daşdan, divardan keçirdi, on xəfə bucaqları, on qaranlıq zirzəmləri belə öz işığı ilə doldururdu. Balaca Süreyya isə heyran-heyan o günəşə baxıb gülümseyirdi, cənubi indi onun babasıyla bərabər yaşadığını o həmişə rütubətli, o həmişə qaranlıq zirzəmi də ağızına qədər işıqla dolmuşdu, torpaq döşəmə, suvağı tökülmüş divarlar və onun – Süreyyanın toxuduğu qızıl qönçəli fərşlərlə döşənmişdi və bəzənmişdi və Süreyya özü elə bil qanad açmışdı, əlvan boyaların aşib daşlığı bir dünya içində o yana qaçırdı, bu yana qaçırdı və gəlirdi öz əllərlə toxuduğu fərşlərə baxırdı və heyrat içində gözleri geniş açılırdı: günəş şüaları vurduqca onun toxuduğu qönçələr biri-biri dalınca düymələrini açırdı və hər biri qırımızı fincanlıq bir qızılıgülə çevrilir-

di, bunu gören Süreyya gah o qönçəyə, gah bu qönçəvə doğru yürüdü, amma onlardan heç birini qoparmağa eli gəlmirdi, yalnız barmaqlarının şəfqətlə temasılı o güllerin qıpçırmızı tac yarpaqlarına tumar çəkirdi.

Birdən nə isə oldu, kimsə gəldi, qolundan tutdu və onu çəkib həraya isə aparmaq istədi, Süreyya getmək istəmədi, ayaqlarını yerə dirodi, amma qolundan tutan el çox qüvvətli idi və onu işıqlı və əlvan dünyadan qopardıb haraya isə soyuq və qaranlıq bir yerə sürüyürdü...

Qız bir an gözlerini açdı.

Qolundan tutub onu yerdən qaldıran fabrikin qoca nəqqası idi və səhər işə gəlmış uşaqlar hamısı halay vurub onun başına toplanmışdır və hamısı susqun və kirimişcə dayanıb ona baxırdılar.

Amma balaca Süreyyanın işığı sönmüş gözleri artıq ətrafdakılardan heç kəsi tanımadı, baxışları bir nöqtəyə zillənib hərəkətsiz qaldı.

Qoca nəqqas qızı qucağına aldı, içəri apardı, öz otağında taxt üstüne uzatdı, kimə isə tez manqal getirməsini tapşırıdı, sonra qızın elini elinə aldı:

– Necəsen, qızım?

Süreyyadan heç bir səs gəlmədi, kim isə isti çay getirdi, qız içmədi, manqalı getirib yamına qoydular, isti qızın üzünü vurdur, gözləri yumuldu, sonra dodaqları tərpənəndə, nə dediyini cəitmək üçün qoca nəqqas qızın üzərinə əyildi:

– Harda qalmışdin, baba, – deyə qızçıqaz sayıqlayırdı, – bir bax necə gün çıxıb... Hamısı mənim toxuduğum fərşlərdi... qönçələr də... gün vurdur açıldılar... bəs sən harda qalmışdin, baba?

Qoca nəqqas əlini qızın almasına qoydu, Süreyya od tutub yanındı, qoca uşaqlardan birini çağırıdı – həkim dalınca göndərdi, bir saat sonra küçədən fayton atlarının ayaq səsləri gəldi, qoca nəqqas qapı ağızında həkimini qarşıladı, bərabər içəri girdilər, həkim qızın üstünə əyildi, uzun-uzadı nəbzini yoxladı, sonra başını qaldırdı qoca nəqqasın üzünə baxdı:

– Gecikmisiiniz, – dedi, – artıq geedir...

Qoca nəqqas səksəndi, bir addim geri çəkildi, döndü pəncərə qarşısına gəldi, burdan qoca nəqqasın kiçik iş otağının şüşələri qırıq pəncərəsi arxasından fabrikin içi bu başdan o başa qədər gözləri qarşısında açıldı.

İndi uşaqların hamısı orda ağır bir sükut içinde dəzgahların qarşısında oturmuşdular, heç birindən səs çıxmırı, hamısı başlarını aşağı salıb işleyirdilər və heç kəs dönüb bir-birinin üzünə baxmırı.

İndi orda balaca Süreyyanın yeri boş qalmışdı və bütün günü boş qalacaqdı, amma sabah orda başqa balaca bir Süroyya oturacaqdı ki, işo başlarken onun da yırtıq çit çadrası başından sürüşüb ciyninə düşəcəkdi və o hər gün hava hələ işıqlanmamış nə qədər çox qaranlıq bir zirzəmidən çıxıb bura gələcəkdir, kiçik əlləri burda bir o qədər işıqlı və əlvən naxışlar toxuyacaqdı...

Təbriz, 1945

## BAŞ XİYABANDA

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrından çatlayırdı.

Bu şiddetli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

Küt və kənək bir ağrı qoşa çəkicə sağdan və soldan gicgahlarımı döyücləyirdi, qalxdım üst köynəyimin döş cibindən ağ bir həbin ancaq bir qəlpəsini tapdım ki, onu da udmaq üçün stol üstündəki qrafində su yoxdur.

Bu qürbot şəhərdə hərbi xidmətde olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdə yaşayırıq, evdə su lüləsi yoxdu, qonşu evdən aldığımız quyu suyunu qaynadıb içirdik.

Şincliyi ciynimə saldım, ikinci mərtəbədəki otağımdan qaranlıq həyətə düşdüm, çox uca hasarlarla dövrələnmiş həyət ortasında kiçik

bütün digər küçələrdə isə axşamdan yatırdı və səhər hava azacıq işıqlanan kimi ayağa qalxırdı.

Və nohayət bu şəhər yalnız baş xiyabandakı bir əczaxanasını bütün gecəni səhərə kimi açıq saxlayırdı ki, indi gecənin bu aləmində mən ora - baş xiyabana, - şəhərin səhərə kimi açıq saxladığı o əczaxanaya doğru gedirdim...

...Və baş xiyaban gecənin bu gec saatlarında həmişəki kimi yeno çıraqban idi, amma başqa vaxt gecə yarından sonra da burda dolaşan baxışları çağırışlı böyük kölgələr indi bu şaxtalı gecədə yox olmuşdu və hər axşam burda sizildən, ağlayan divar dibləri də artıq susmuşdu və boşalmışdı.

Gündüzlər şəherin digər mohellələrində və örtülü bazarda sədəqə üçün uzanan əlləri boş qalan diləncilərin bir çoxu axşamlar çox tez kimsesizləşən digər küçələrdən bura, baş xiyabana doğru yönəldilər, ayaqyalın, başıaçıq uşaqlar, cindir çit çadralı qadınlar, ciyni mitil yorğanlı qocalar burda divar diblərində düzülüb otururdular və bu divar dibləri xüsusilə soyuq qış gecələri yüz ağızlı fəryadla şəhərin baş xiyabanındaki izdihamından mərhəmət dileyirdi.

İndi isə şaxtalı bir gecənin bu aləmində ki, el açmaq üçün şəhərin baş xiyabanında ins-cins qalmamışdı, şəhərin dilənci uşaqlarından kiçik bir oğlanın ilişib burda, baş xiyabanda qalması çox təəccübütlü idi.

Və şəhərin sahibsiz, sərsəri, ac itlərindən böyük bir sürü o uşağı mühasiroye almışdı.

Ayaq saxladım, uşaq sürü içində sırlanırdı, sağa dönürdü, sola dönürdü və əlindəki çörəkdən qopartdığı tikələrdən süründəki ac itlərin həresinə bir pay düşməsinə cəhd edirdi.

İkinci bir çöreyi isə uşaq sol qolu altında bərk-bərk qoltuğuna sıxmışdı.

Düşünmək olardı ki, kimsesiz bir uşaq çöreyə möhtac olduğu kimi bir parça qarşılıqlı şəfqətə də möhtacdır və yəqin mehrini özü kimi hər yerdən qovulan, ac qalan, soyuqdan titrəyon bu sərsəri itlərə salmışdır.

Əczaxanaya çatmışdım, içəri girdim.

Gecə aptekçisi rəngimə baxan kimi əhvalimin no yerdə olduğunu fəhm elədi, tamış idik, vaxtaşırı qocadan nevraljin adlanan başağrısı dərmənə alırdım və üst köynəyimin döş cibində ehtiyat saxlayırdım.

Salamlaşdıq və qoca bu şəhər sakinlərinə xas olan xüsusi bir nəzakətə iltifat göstərdi.

- Çay süzüm, - dedi, - elə burda bir pay nevraljin atın!

- Təşəkkür eləyirom, - dedim, - bir stekan su.

Başımı geri qanırdım ağ nevraljin tozun dilimin üstünə səpdim, suyu başuma çekdim.

- Əyləşin, - dedi qoca, - bugünkü Tehran ruznamələridir, axşam avtobus gətirdi, baxsanız, başınız bir az qarışsa, ağrı fövrən izalə olub gedər!

Alçaq miz üstündə bir yiğin Tehran qəzetləri vardı, və ən üstdeki qəzətin birinci səhifəsində çəkilmiş karikaturada ağ bir qoyun göy çəmənlikdə ot qırıldı, amma sağında və solunda iki boz qurd şöngüyüb göz-gözə oturmuşdu, sağdakı gözünü soldakına ağartmışdı ki, dinc otur, həddini bil, soldakı da sağdakına meydan oxuyurdu ki, xam xoya-la düşmə, boğazında qalar və beləliklo o qoyun çox xoşbəxt idi ki, keşiyində dayanmış iki qurd arasında öz qoyun səadətinə qovuşmuşdu...

Başımı qaldırdım gecə aptekçisinin üzünə baxdım, qocanın işildayan gözlərində cinlər oynayırdı...

Nevraljin tez təsir elemişdi, ağrının dişi simmişdi və indi geri çəkilmişdi, hardasa sonuncu bir nöqtəyə ilişib amanatabənd qalmışdı

Gecə aptekçisi ilə xudahafizləşib yenidən baş xiyabana çıxdım.

Xərif, amma şaxtalı bir külək şəhərin digər qaranlıq küçələrində və dalanlarında özünü ora-bura çırıp geri dönmüşdü və indi burda - baş xiyabanda itlərə çörək paylayan o uşağı qabağına salıb hara isə qovurdu.

Uşaq ayaqyalın və başıaçıqdı, gah yorturdu, gah dayanıb arxasında salıb apardığı itləri səsləyirdi və indi qoltuğundakı ikinci çörək də yox olmuşdu, süründəki itlərin sayı isə bir az da çoxalmışdı.

Yenə düşünmək olardı ki, bu səxavətlə ki, uşaq bu gün diləndiyini bu ac itlərə paylamışdı, özüne heç bir şey saxlamamışdı, sabah sədəqə üçün açılan əli boş qalardısa (və belə günləri az olmurdu və az olmayıacaqdı) onda bu it sürüsünə mehribanlığı uşağı çox baha tamam ola bilərdi.

Və bu zaman uşaq birdən yox oldu.

İrəlide üç mərtəboli binada bir ticarət şirkəti yerləşirdi və uşaq o binanın giriş yolundan içəri girib yox olmuşdu və bütün sürü də uşaqın dalınca içəri cummuşdu.

Gəlib o binanın qarşısına çatmışdım ki, arxadan yortub gələn gecikmiş, daha iki it də az qala ayaqlarına dolaşaraq yanından sıvişib özlərini dəhlizə salmışdılar.

Bu nə sərri id?

Bir an tərəddüb elədim, sonra dehlizə girdim.

İçeri çox kiçik bir elektrik lampasile işıqlanmışdı və evvelcə dehlizdə nə uşağı gördüm, nə it sürüsünü. Bəlkə yuxarıya, ikinci mərtəbəyə qalxmışdır? Amma yuxarıda ikinci mərtəbənin koridor qapısı gecələr bağlı olmalı idi və pilləkənün üst meydançasına bu it sürüsü siğışmazdı.

Birdən pilləkən qanadının arxasından gələn bir hənerti diqqətimi cəlb elədi, irəli getdim, pilləkən qanadının arxasına keçdim.

Sürünün bütün itləri burda idi, sıxlılmışdır bir-birinə, biçimsiz bir kütə halında yerə döşənmişdilər və o uşaq da bu sürünen ortasında yumaq kimi bükülmüşdü, dizlərin qucaqlamışdı, böyüyü üstə yixilib yatmışdı.

Və sərr bundan ibarətmış ki, bu, şaxtalı qış gecələrində soyuqdan donmamaq və isti bir bucaq tapıb yatmaq üçün uşaq boğazından kəsərək gündüz diləndiyini bu sürüyə paylayırmış və olbatte ki, səhər tezdon səhər hələ oyanmamış ycənə bu sürünen dalınca salib baş xiyabandan uzaqlaşacaqdı...

Şəhər isə sabah yenə baş xiyabanı davranış və qılıq-qalı getdikcə müasirləşən bir izdihamla dolduracaqdı, ağır yerişli sakınlarını baş xiyabanda çevik yerişə təhrik edəcəkdi, dini toossübkeşlik təzahürünə baş xiyabanda yol verməyəcəkdi, bir yandan baş xiyabandakı əyinləri qaradonlu, başları ağpapaqlı xəçpərest rəhbərlər monastırından ucalan çan səslerine qulaq asacaqdı, bir yandan da ölkənin müqəddəs şəhərinə gedən mömin zəvvarlarının mərsiye sedaları ilo o, monastır yanında köndən köndən xarici markalı avtobuslarla yola salacaqdı və baş xiyabanda yerleşən bir çox kinoteatrların əlvan afişalarındaki çılpaq qadınlarla, her iki əlindeki tapançadan atəş açan bədheybat quldurlarla və ağızından od püskürən ejdahalarla tamaşaçı çağırıran Qərb filmlərini bütün günü və gecəni nümayiş etdirəcəkdi, musiqili, nəğməli restoranlarını, sarı bülbüllü çayxanalarını müşterilərlə dolduracaqdı və bu şaxtalı gecədə sərsəri itlərlə qucaqlaşış yatan o kiçik övladına bir gün ağlamığı yalnız bundan ibarət olacaqdı ki, baş xiyabanda dilənən bəzi dilənlər kimi o uşaga da əl açıb sədəqə aldığı vaxt fransızca "mersi" deyə təşəkkür etməyi öyrədəcəkdi...

Təbriz, 1945



## PROLOQ

*Bu başlangıç axtarışından  
Salamat qalmış qalpələrdir.  
Yaxud başlangıçda görsənmiş  
Bir mənzərədir.  
Haşiyəsi budur ki,  
“Tarixin səadət səhifələri  
Boş səhifələrdir”*

...O vaxta kimi istər ayrı-ayrı milli dinlərin və istərsə böyük dünya dinlərinin başlangıcıları tarix səhifəsinin çox dərinində cəroyan etməmiş və hələ də qaranlıq içindən çıxmayıbsa üçüncü və sonuncu dünya dini olan İslam artıq tarixin ön səhnəsində və tarixin gur işığı altında doğulmuş, beləliklə eramızın yedinci yüz illiyinin ikinci yarısında yer üzündə islam tufanı başlanmışdı.

Rəvayətə görə o gecə ki, islamın banisi Sərvəri-Kainat anadan olmuşdur, o gecə yiğün-yığın ərəb tayfalarının yüz illərdən bəri sitayış etdikləri 360-dan artıq çox çeşidli və çox şəkilli bütləri, sənəmləri və yaxud əldəqayırmaya tanrıları Məkkə şəhərindəki Kəbə adlanan (çox qədim məbəddir) tırıldılardan qopub üzü üstə yere sərilmüş, məşriqdəki qüdrətli sasanilər İranda adil şah adlanan Nuşirəvanın möhtəşəm ağ sarayı sarsılıb lərzəye gelmişdi, onun uca taqlarından bir neçəsi uçub tökülmüşdü və atəşporostların min illərdən bəri fars iqlimində yanmış ulu ateşləri titrək bir şam kimi sönmüşdü. Halbuki o vaxta qədər o əbədi məşəlin bir dəfə də olsun sönməyini heç kəs görməmişdi.

Sonra yenə o gecə moğribin hökmдарları və Bizans hökmdarı və himə dolu röyalarından qan-tər içinde oyanmışdı.

Və nəhayət, o gecə yamanlıq bayraqdarı İblis bütün qoşunlarını başına yığıb fəryad eləmişdi ki, bilin və agah olun ki, bu gecə bizim ən böyük və ən amansız düşmənimiz anadan olmuşdur. İndi zaman ilə məkan əllərini sinələri üstə tutub iki qulam kimi o şəxsin hüzurunda dayanıblar...

Miladi tarix ilə 570-ci ildə atasının ölümündən sonra Məkkədə dünyaya gələn və "Dürr-yetim" adlanan İslam peyğəmbəri qırx yaşından "dini inqilab" başlayaraq yeni dinin ehkamlarını töbliq edir ki, ürəyi iman və etiqadının ehtirasıyla yanmış vücudu zaman-zaman epilepsiya həmləleri ilə sarsılan bir xəyalpərvər kimi idi və yeni əxlaq carçısı olaraq bütövəst Məkkə aristokratiyası tərefindən məruz qaldığı bütün təqiblərə, hədə-qorxulara, acı istehzalara, zəhərli həcylərə və həyatına sui-qosd təşəbbüslerine cavab olaraq elan olmuşdu ki, əgər gündeş sağ ovcuma və qəməri sol ovcuma qoysalar belə mən yene öz haqq yolumdan dönməyəcəyəm.

Lakin günəş, ay, ulduz kimi kosmik hədiyyelər müqabilində belə haqq yolundan dönməyəcəyini elan edən tanrı elçisi əgər Məkkə şəhərində adsız-sansız bir kimseşiz idisə, sonra ölümcül təhlükələrdən qurtulmaq üçün doğma şəhərindən didergin düşüb, gizli olaraq Modinə şəhərinə hicrət eləyəndə və orda hər gün yeni dino iman gətirenlerin sayı artıb-çoxalanda, şöhrətli və döşü təperli ərəb cəngavorları bir-birinin dalınca əldəqayırmış tanrılardan üz əvvərilib qılınclarını sərvəri-kainatın ixtiyarına verəndə Məkkənin dünənki qurğun peyğəmbəri Modinədə hərbi səfərlər təşkilatçısı bir hökmədənərənən əvvərilib. "Din və hakimiyyət əkizdir" dedi və beləliklə, ilk islam qoşunları dünya tarixinin aynası qarşısında dayandı...

Və o Medinə ki, qurğun bir peyğəmbərin sığnağı idi, sonralar kafirlərə qalib gelmiş hökmədar peyğəmbərin qurduğu böyük İsləm dövlətinin ilk paytaxtı oldu və Sərvəri-Kainat həyatını orda başa vuraraq, miladi tarixilə 632-ci ildə vəfat edərkən orda dəfn edildi, sonra qəbri yanında dəfn olunmaq şərəfi yalnız birinci xəlifə Əbübəkr ilə ikinci xəlifə Əməre nəsib oldu. Amma müqəddəs məzar yanındakı üçüncü bir yer isə boş saxlandı: İsləm qənaətinə görə xəçpərəstliyin banisi və cəfəkçi, çarınxā çəkilmış tanrı oğlu İsa ikinci dəfə bu dünyaya gələcəkdi və ikinci dəfə bu dünyadan gedəndə islam peyğəmbərinin qəbri yanında dəfn ediləcəkdi.

Peyğəmbərin vəfatından sonra əmirəlməminin, yaxud möminlərin əmri ləqəbli xəlifələr dövrü və İsləm ordularının böyük işgalçı hərbi səforlar dövrü başlandı ki, müəyyən fasilelərlə bir-birini töqib edən iki qüdrətli istila dalğasının zorbəsi ilə İsləm qılıncı bir tərəfdə Zərdüşt dinli İranın qocaman sasaniler imperatorluğunu tarımar edib yere sərdi,

diger tərəfdən xristianlıq dinli Bizans imperatorluğundan bir çox Asiya və Afrika vilayetlərini qopardıb öz hakimiyəti altına aldı. Lakin bu dəfə kükrəmiş emosiya siyaseti dayanmadı və daha da şiddetlənərək Doğarıda<sup>1</sup> Asiyənin sinesi İrandan aşib keçərək Çin sərhədlerinə dərəndi. Batarida<sup>2</sup> qızılı Afrikəni ağızına aldı. Ordan Avropaya sıçradı, İspaniyada qotların krallığını darmadağın elədi və nehayət, Fransa torpaqlarında ən uca zirvə nöqtəsində tükəndi, dayandırıldı və geri atıldı...

Beləliklə, o torpaqlarda ki, bir zamanlar Mədiya çarları, İran şahları, makedoniyalı İskəndərler və Roma qeysərləri silah gücüyle yığın-yığın perakəndə xalqları və ölkələri vahid siyasi bir organizmdə birləşdirmişdilər və böyük cahan dövlətləri qurmuşdular, sonra içəridən çürümüş, zavalı uğramış, çökmiş və mehv olmuşdular, bu dəfə də eyni coğrafi rayonlarda xilafət adlanan nəhəng İsləm imperatorluğu tarixin üfüqlərində baş qaldırdı...

...Lakin dünya xalqlarının tarixi müqəddəratında paradoksal hadisələr az deyil və o qüdrətli, möhtəşəm keçmişli İran ki, yalnız ayaqlı, əbabları yamaqlı ərob qoşunları torofindən darmadağın edilmişdi və qılınc gücündə, İsləm qəbul etməyə möcbur olmuşdu, sonra üçüncü dünya dini İsləmin istinadgahına döndü. İranlı din sahibi ərəbdən daha artıq mömin müsəlman oldu və qalib gələnlər məglubiyyətə uğrayanların şagirdinə əvvərildi.

Buna görə idi ki, əgər vaxtile Əməvi xəlifələrindən biri hüzuruna çağırıldığı bir iranlıya müsəlman olmayı təklif edib rədd cavabı alanda qəzəblənərək haman iranının baldırından kəsdirdiyi eti kabab elətdirmişdən və ötkəm iranlıya öz etindən bişirilmiş kabab yedirmişdə digər bir Əməvi xəlifəsi iranlılar qarşısında duyduğu heyvət hissini ümumiləşdirmişdi və demişdi: "Mən bu iranlılara heyvət edirəm. Bunlar min il hakimiyyət başında oldular, amma bir saat da olsun bize ehtiyyacları olmadı. Biz isə cəmisi yüz ildir hökmərlərə edirik, amma bir saat da olsun bunlarsız keçinə bilməmişik".

Və bu Əməvi xəlifələrinin yüz illik hakimiyyətinə son qoyularkən, İran həlledici rol oynadı. Xorasanh Əbumüsəlümün qaradonlu, qaracaşmalı və qara bayraqlı alayları qara bir sel kimi Doğarıdan Batarida

<sup>1</sup> Şərqdə

<sup>2</sup> Qərbədə

axaraq “dinsiz” Əməvi xəlifelerini Suriyada taxtdan saldılar və peyğəmbərin əmisi Abbasın nəslindən olan “dindar” Abbas xəlifələrini İraqda taxta çıxartdırılar.

Bələliklə, Abbasilər xilafəti ərəb xəlifələrlə iranlı vəzirlerin dövlətinə çevrildi, xilafətin paytaxtı İrandan uzaq olan Suriyadan, yaxında, İranla qonşu olan İraqa köçürüldü və Dəclə çayı sahilindəki Bağdad adlı kiçik bir İran kəndinin yerində ucalan yeni bir şəhərin – Bağdadın söhəti bütün iqlimlərə yayıldı və əgər min il əvvəl Babil Şərqi dünyasının paytaxtı hesab olunurdusa, indi də Bağdad Şərqi dünyasını təmsil edən əfsanəvi bir şəhər kimi, öz fanatik cah-cəlahi ilə bütün dünyani heyrete saldı...

## BİRİNCİ HİSSƏ

*Bu xəlifə Məmunun Cahan şəhəri  
Bağdad ilə əlbəyaxa olduğudur.  
Və öz “Yaşıl inqilabı”nı  
Öz əlilə boğduğudur.*

### 1

Hicri ilə ikinci yüzilliyin sonları, miladi ilə doqquzuncu yüzilliyin ovvəlləri idi və bura Murğab çayı sahili, qədim Merv şəhərinin civarı idi. Bu imarət xorasanlı Əbumüslümün keçmiş qəsdi idi ki, Abbasilerin 7-ci xəlifəsi Məmun burda öz iqamətgahında tekbaşına qara atlas döşəkçeli məsnəd üstündə bardaş qurub oturmuşdu, əllərini bir-birinə daraqlayıb qarnının üstə qoymuşdu və yol çəkən sūrməli gözləri yuxarı çevirilmiş açıq ovuclarında sanki gələcək taleyinin sırlı cizgilərini oxuyurdu...

Nəhayət, bu gece Mervdən, taleyinin şəhərindən ayrılr, xilafətin hüdudunu tərk edirdi. Ürəyindəki on böyük muradı ürəyində qalırı. Onu taxta çıxartmış Xorasanla birləşfəlik vidalaşırı. Və ikinci dəfə ona meydan oxuyan cahan şəhəri Bağdadın üstüne gedirdi.

Əgər vaxtilə peyğəmbərin silahdaşları olan dörd mömin xəlifə dövründə xilafətin paytaxtı Mədina idisə, sonra Əməvi xəlifələri Deməşqi paytaxta çevirmişdilərsə və daha sonra Bağdad Abbası xəlifələri üçün paytaxt olmuşdusa, Məmun burda Merv şəhərində yeddinci Abbası xəlifəsi kimi peyğəmbərdən miras qalmış müqəddəs əbayə, qılıncı və osaya sahib olmuşdu və burda öz yaşıl inqilabına başlayaraq xilafətin Məşriq hüdudundakı bu şəhəri, hökmədər olduğu islam dünyasının dördüncü paytaxtına çevirməyi qət eləmişdi.

Rəvayətə görə orta Asiyanın bu qədim şəhərini Məmundan min il əvvəl Makedoniyalı İskənder bina eləmişdi. Və burdan hərəket edərək Səmərqənd üstünə getmişdi və daha qədim adı Marakanda olan o şəhəri fəth edərkən dünya tarixinin ən böyük sorkərdəsi nida eləmişdi ki: “Səmərqəndin gözəlliyyi haqqında nə eştidimsə hamısı doğru imiş. İstisnası yalnız budur ki, bu şəhər mənim təsəvvür etdiyimdən daha gözəl imiş!”.

İskəndərdən min il sonra isə islam qoşunlarının zərbələri altında sasanilər İranı darmadağın etdi və sasanilərin sonuncu şahı Yəzd-Qord Şəhriyar qaçıb bura, Mervə gəldi və burda Murğab çayı qırğındakı bir

su dəyirmanında namərd dəyirmançı tərəfindən qarət edildi və öldürüldü.

Cox sonralar (Miladi ilə ikinci əsrin ortalarında) Əbu Müslüm Xorasani de "Zilli" adlı öz nəhəng və qara bayrağını burda qaldırmış və eməvi xəlifələrinə devirən Məmunun ulu bahaları Abbası xəlifə-

lərini taxta çıxartmışdı.

Dəqquz il əvvəl xəlifə Harun ər-Rəşid böyük qoşun və böyük oğlu Məmunla, bura Xorasana gəlmış, xəstələnib Tus şəhəri cəvərində qara məxmərlə çadırı altında ölüm yatağına düşmüş, Məmun isə Mervə golmiş və burdan üşyan qaldırmış Səmərqənd valisi üstünə qoşun göndərmiş, lakin Səmərqənd qiyamı hələ yatırılmamış Harun ər-Rəşid vəfat etmiş və Məmun atasını Tus şəhərində dəfn etmişdi.

Və nehayət, atalarının ölümündən sonra iki qardaş arasında – Məmun ilə Əmin arasında taxt-tac uğrunda başlanan və dörd il davam edən qanlı savaşlardan sonra Abbasilərin altıncı xəlifəsi Əminin kəsilmiş başı Bağdaddan bura, Mervə Məmunun hüzuruna göndərilmişdi...

## HEKAYƏ

...Vaxtilə müqəddəs Kəbədə imzalanmış və orda qədim, məbədin qapısından asılmış əhdnaməyə görə Harun ər-Rəşid iranlı qızı cariyo<sup>1</sup> Mərcəldən olan böyük oğlu Məmunu ikinci vəliəhd, baş həremi və əmisi qızı Zübeydə xatundan olan kiçik oğlu Əmini birinci Vəliəhd təyin etməyə məcbur olmuşdu. Ona görə məcbur olmuşdu ki, Bağdad sərayında bir-birilə rəqabət edən ərəb əyanlarından ibarət saray ağalarıyla iranlı əyanlardan ibarət saray ağalarının gölöcök xolifo uğrunda aparıcıları mübarizədə ərəb fırqəsi, iranlı fırqəsinə üstələmiş və həddindən artıq şışman gövdəli Zübeydə xatun xilafətin birinci xanımı kimi tərazinin gözünü öz tərəfinə ayırek, oğlu Əmini birinci Vəliəhd təyin etdirmişdi...

Sonra Harun ər-Rəşid burda, Xorasanda Qədim Tus şəhəri cəvərində qara məxmərlə çadırın altında can verəkən huşunun özünə gəldiyi saatların birində başına toplaşmış saray ağalarına üz tutaraq demişdi:

Eşidin və bilin ki, özümlə borabər bura, Xorasana no gotirmişdim - so hamısı böyük oğlum Memunundur və o qoşun ki, mənimle bura gəl-

mişdir məndən sonra Məmunun ixtiyarında qalacaq ki, böyük oğlum burdan Ceyhun nehrinin o tayında tez-tez baş verən iğtişaş və qiyamları ram elesin. Və sonra bura gətirdiyim xəzinə də burda saxlanacaq ki, Momun qoşuna maaş vere bilsin və bir miqdardan özünün cib xərcəliyi olsun. Dübəre eşidin və bilin ki, birinci Vəliəhdim və kiçik oğlum Əminin payın mən orda, Bağdadda qoyub gəlmisəm və ona ele böyük bir pay ayırmış ki, bura gətirdiyim xəzinənin səkkiz məblögündən daha artıqdır. Ona görə sərvəri-kainat peyğəmbərimiz moni o biri dün-yaya, öz hüzuruna çağırandan sonra siz həmişə Əminin yadına salın ki, o müqəddəs Kəbədə and içib söz vreib ki, xəlifə olandan sonra heç vaxt böyük qardaşı Məmunun payına əl uzatmayacaq və Bağdadda oturub xilafətin Məşriqində hökm eləyəcəkdir.

Lakin bu dünyada çox hökmətlərin çox vəsiyyətləri, özlerilə bərabər dəfn edilmişdi, Harunələrəsindən vəsiyyəti isə hələ cənəzəsi dəfn edilməmiş unuduldu...

Bağdadda taxta çıxmış xəlifə Əmin dərhal qoşunu Xorasandan geri çağırıldı. Dövlət xəzinesindən Xorasana getirilən sərvəti geriyə – Bağdada qaytardı və beşikdən körpə oğlunu özünə vəliəhd təyin clədi.

Qoşunsuz və pulsuz-parasız qalmış, üstəlik vəliəhdliyi ləğv edilmiş Məmun taleyinə meydan oxudu və Cümə namazı münasibətə Mərvən cümə məscidində oxuduğu xütbədə qardaşı xəlifə Əminin adını çəkmədi.

Məscidi doldurmuş izdihamdan boğuş bir uğultu qopdu.

Ənənəyə görə Cümə namazı münasibətə oxunan xütbədə xəlifənin adını çəkmeyən bir vali bununla Bağdada təbe olmadığını bildirər və özünü idarə elədiyi vilayətin müstəqil hökmətləri elan edərdi.

Bu xəber Bağdada yetişən kimi xilafət qoşunları qara bayraqlar altında Xorasana doğru hərbi yürüşə başladılar. Və xəlifə Əmin qiyam qaldırmış böyük qardaşının qolları bağlı hüzuruna gətirilməsi üçün qoşuna gümüş bir zəncir verib yola saldı.

Məmun isə dayıları hesab olunan xorasanlıları ayağa qaldırdı və üstüne gələn Bağdad qoşunlarını qarşılamaq üçün "Rey"<sup>1</sup> hərbi düşərgə rəisi taygöz Tahir ibn Hüscynin topladığı könüllüləri müharibə məydanına gönderdi.

<sup>1</sup> Vaxtilə indiki Tehran ətrafında olan coğrafi bölgünün adıdır. İndi o bölgündən həmin yerde xarabələr və bəzi abidələr qalmaqdadır.

Abbasî xəlifələrin rəsmi dövlət rəngi qara reng idi Abbasilərin ikinci vəliohdi kimi bu vaxta qədər qara geyimli olan Məmmun qara çalmasını başından açıb atdı qara cübbəsini əynindən çıxarıb atdı və dedi ki: "Bu qara donlar ki, var cəhənnəm əhlinin libasıdır".

Yaşıl rəng seyidlər üçün müqəddəs rəng idi və Məmmun başına yaşıl çalma sarıldı, əyninə yaşıl cübə geyindi. O, elan elodi ki, "Bu yaşıl donlar ki, var, cənnet əhlinin libasıdır".

Və yaşıl bayraqlı Xorasan qoşunlarının komandanı Tahir ibn Hüseyn qəlebə çaldığı hər döyüşdən sonra qədim Merv şəhərinə, Məmmunun həzuruna kəsilmiş bir baş göndərdi.

Bir-birinin ardınca Məmmunun ayaqları altına diyirlənən bütün bu başlar xəlifə Əminin bir-birinin dalınca möglubiyyətə uğrayan en məşhur komandanlarının başları idi...

...Nehayət, Tahir ibn Hüseyn getdi öz qoşunları ilə Bağdad qapılara qondu və sonra şəhər küçələrindəki qanlı döyüşlər qurtaranda, ordan – Bağdaddan bura, Mervə Məmmunun həzuruna axırınca qanlı bir sovqat daha göndərdi ki, bu Məmmunun kiçik qardaşı və Abbasilərin altıncı xəlifəsi Əminin kəsilmiş başı idi.

Beleliklə, dörd il davam edən qanlı savaşdan sonra Xorasan seyidlərinin qılıncı Məmmunu Abbasilərin yeddinci xəlifəsi kimi taxta çıxartdı və doqquz il vəliohd Məmmunun iqamətgahı olan Merv indi xəlifə Məmmunun paytaxtına çevrildi. Bağdad iso xilafətin Məşriq ucqarındaki bir Əcəm şəhərindən gələn xəlifə fərمانlarına boyun əymoli oldu...

"Tarixi eskizlər" dəftöründən:

(Alman şairi Şiller tarixi məqalələrinin birində qeyd edir ki, "Xəlifə Əmerin elmdən qarət etdiyini Xəlifə Məmmun elmə qaytardı". Şiller bu qeydində məşhur İskenderiyə kitabxanasının xəlifə Əmerin emrili yandırıldığını və xəlifə Məmmunun emrili yunan filosoflarının ərab dilinə tərcümə edilməsini nəzərdə tutur.)

Şübhəsiz Xəlifə Məmmun ziyanlı bir hökmər idi və xilafətin en məşhur alimlərini sarayına dovət etmişdi və Məmmun chtiraslı şətrəncəci, yaxud şahmat həvəskarı idi. Orta Asiyali məşhur şahmatçı Reb-rəbi sarayına gətirdərək tez-tez həzurunda şahmat yarışları keçirirdi. Və özünün bu oyundakı uğursuzluğunu hökmərlərinin ezməti ilə qarşılaşdıraraq tarixə belə bir cümle bəxş etmişdi ki, çox təeccüblü işdir ki, mən məşriq səmtində hinddən başlamış Məğrib səmtində Əndəluse kimi, az qala dönyanın yarısına hökm edirəm. Amma eni ilə uzunu bir iki qarışdan ibarət olan bu taxta üstündəki otuz iki daşın öhdəsindən gələ bilmirəm".

Və daha artıq fəlsəfə həvəskarı olan Məmmun yene burda, Mervdə əqli ümman Rum alimi Aristotel röyasında görmüşdü və röyada ondan sual etmişdi ki, "Xeyir və yaxşılıq nədən ibarətdir?". Aristotel cavab vermişdi ki, "Dini əqidə nə deyirse ondan ibarətdir". Məmmun tekrar sual etmişdi ki, "Daha nədən ibarətdir?". Aristotel cavab vermişdi ki, "Kütə və izdiham üçün nedirsə ondan ibarətdir". Məmmun üçüncü dəfə sual etmişdi ki, "Və daha nədən ibarətdir?". Rum alimi cavab vermişdi ki, "Və daha heç bir şeydən ibarət deyil" və bu röyadan sonra Məmmunun emrili Aristotelin, Əflatunun və digər qədim yunan filosoflarının əsərləri ərab dilinə tərcümə olunmağa başlanılmışdı.

Və həmin bu illər ərzində xilafəti iki qardaş – Məşriqdə Məmmunun xorasanlı vəziri Fozl ibn Səhl. Məşrihda isə vəzirin kiçik qardaşı

Həson ibn Səhl idarə edərək, xəlifəni fəlsəfi məşguliyyətlərindən ayrılmışdır.

Nehayət, Xorasanlı şiyə vəzirinin məsləhəti və təkidi ilə Məmmun "yaşıl inqilabı"nda son və qəti addımı atmış, şiyələrin səkkizinci imamı Əli ibn Musanı uzaq Mədinədən çağırıb Mervə getirmiş və özünə vəliəhd teyin edərək "İmam Rza" fəxri leqəbile şərefləndirmişdi.

Vəliəhd təyin edilmiş İmam Rza iso dərhal xilafətin bütün əyalətlərinə və şəhərlərinə məktublar göndərərək bütün şiyə təbəqələrinə elan etmişdi ki, Memundan sonra xəlifəlik taxt-tacı bizimdir, birinci mənimdir, mendən sonra oğlumundur və oğlumdan sonra onun oğlunundu. Ta qiyamətə kimi...

...Lakin imam çox tələsmişdi və elə bu zaman Məmmunun "yaşıl inqilabı"nın zirvə dalğası uzaq Bağdadda kükreyib şahə qalxan "Qara dalğaya" çarparaq geri atıldı.

Hican şəhəri abbasilərin qara bayraqı altında ayaga qalxdı. Mervin itaetindən çıxdı və "yaşıl inqilabı" rədd elədi, amma Məmmunun bundan xəbəri olmadı.

Sonra Bağdad qılıncı el atdı. Məmmunun xorasanlı vəzirinin qardaşı İraq valisini qoşunları ilə berabər qovub şəhərdən çıxartdı. Amma Məmmunun bundan xəbəri olmadı.

Və nehayət, qiyamçı Bağdad uzaq Mervdə oturmuş Məmmunu xəlifəlikdən çıxardığını elan elədi və onun yerinə emisi İbrahim ibn Həmidi yeni xəlifə kimi Bağdadda taxtda oturdu və bu bütün xilafətdə

xəberi olmadı. Ona görə xəberi olmadı ki, aylardan bəri biri-birini izleyən bu qorxunc hadisəleri xorasanlı vəziri Məmündan gizli saxlamışdı. Ümid eləmişdi ki, İraq valisi olan kiçik qardaşı gec-tez Bağdadda asayışı bərpa edəcəkdir və o vaxt o Məmuna deyəcəkdi ki, Dəclə sahil-lərində bir balaca şuluxluq olmuşdu, cənabınıza ərz etməyə dəyməzdı.

Məmun isə bunlardan o vaxt xəber tutdu ki, artıq iş işdən keçmişdi və indi o ikinci dəfə Hican şəhəri Bağdadı ram etmək üçün birdəfəlik Mervə elvida edərək, bütün sarayı və saray qvardiyası ile özü Bağdadın üstüne getməyi qət elədi...

## 2

...Qapı yerindən qırmızı çiçəkli çin dibacınca<sup>1</sup> pərdə asılmışdı və bu pərdə azacıq titrəyib tərpanəndən sonra pərdə arxasından çıxan Məmənun mülazimi<sup>2</sup>, sadiq sırdaşı və yediyini-içdiyini onun əlindən aldığı lələsi Sirac içəri geldi və dedi:

- Səfər hazırlığı tamamdır, ya Əmirəlmöminin, qoşunun pişdarlar<sup>3</sup> dəstəsi hərokot elədi. Kitabların da altmış dəvəyo yüklənib qurtardı. Və bütün sandıqlar üstüne işarə vurulub, yolda hansı kitabı istoson, kətbilər foren<sup>4</sup> hüzuruna gətirəcəklər. Çaparlar da yola düşdülər ki, Sərəks, Tus, Rey, Kürgan və Hamadan valiləri istiqbal üçün hazır olsunlar və indi ancaq vəlihd ilə vəzir yatmayıb, hər ikisi əmrə müntəzirdir.

Məmun başını qaldırmadan dedi:

- Gecə hamilədir və sonin oyaq qalmağın kifayətdir.  
- Bəs onlar ya əmirəlmöminin, - dedi Sirac, - o dörd nəfər kafir ki, bu saat zirzənidə biri gəbərdi, altı nəfəri qaradaşla qumar oynayırlar.

Məmun başını qaldırdı:

- Qumar oynayırlar?

- Əlbəttə ki, nisyə, ya əmirəlmöminin o məlekleri ki, sənin adın-dan onlara vəd eləmişəm, indidən qumara qoyublar öz aralarında...

<sup>1</sup> İpeyindən

<sup>2</sup> Nökeri

<sup>3</sup> Əsas hissənin təhlükəsizliyini təmin edən koşfiyyat dəstəsi.

<sup>4</sup> Dərhal

- Nəqd ya nisyə, - dedi Məmən, - o kəski hor gün həyatı ilə qumar oynayıb, gərək davam elətdirsən bu oyunu axıra qədər... Və apar o manqalı, daha lazım deyil!

Salonun o biri başında qızıl manqal içinde yanğırlan ud içərinin çox qəliz rayihə ilə doldurmuşdu. Sirac getdi manqalı götürdü və çəkildi pərdə arxasında yox oldu...

...Bu gün Məmən yalnız bir nəfəri qəbul eləmişdi, daha doğrusu boyunu qızıl çəlipalı<sup>1</sup> qoca Qavril ki, ərəbləşmiş adı Cəbrayıl ibn Bəhşü idi. Özü səhər tezdən qoltığunda üstü qızıl naxışlı qara mürçüsü ilə yataqdan tezəcə qalxmış Məmənun hüzuruna golmişdi və xəlifənin gözlerino qan sağıldığını görüb çox həyecanlanmışdı.

Və indiki kimi burda qara atlas döşəkçə üstündə bardaş qurub oturmuş Məmən qocaya demisi:

- İşində ol ya Cəbrayıl. Sonra bəlkə bir az söhbət elədik.

Qoca təbibin hər günü ən birinci işi bu olurdu ki, diz çöküb xəlifənin qarşısında otururdu və əlindəki nazik qızıl çubugün ucunu qara mürçü içindəki göyümtül-qara maddəyə batırıb çıxardaraq Məmənun zıl qara gözlerine sürmə çökməyə başlayırdı.

Zamanın təbiətinə görə qızıl çubuqla gözə çəkilən sürmə gözün işiltisini və görmə qüvvəsini artırırı və eyni zamanda gözleri şəbkələq kimi xəstəliklərdən qoruyub sağlam saxlayırdı.

Məmən isə chtıraslı mütləci idi. Çox oxuyurdu və gözlerini çox yorurdu.

İcazəsiz olaraq xəlifənin hüzurunda heç kəs birinci sözə başlaya bilməzdı, amma Məmən çoxdan qoca təbibini saray toşrifatının bu yasağından azad clədiyi üçün Cəbrail ibn Bəhşü bir az kənardə bir yarısı rəhlin sağ qanadı, o biri yarısı rəhlin sol qanadı üstünə sərilmiş qalın bir kitaba tərəf baxdı və qayğıçılıklə dedi:

- Bu gecə yənə çox mütləcio əlmisiz ya əmirəlmöminin və mübarək gözlerinizi çox yormusunuz.

Rəhil üstündə açıq qalmış kitab Aristotelin "Ərğanun" əsəri idi ki, ərəbcə tercüməsi "Kitab-mentiq" adlandırılmışdı və xəlifə dedi:

- Təşviş düşmə ya Cəbrayıl, zamanı ki, gözlerimiz bizə çox cəza verir sən gəlirsən, çarəsin qılsan... Amma beynimizi didən, elə fikirlər var ki, gecələr bize sırlı röyalər göstorir və o röyalərin heç birini təbir etmək mümkün deyil...

<sup>1</sup> Çəlipa-xaç

– Elədir, ya həzrət, – dedi qoca təbib, – beynimiz çox uzaqdakı ulduzlar dünyasına nüfuz etdiyi halda çox yaxında öz içində cərəyan edən hadisələr haqqında bizə heç bir şey deyə bilmir.

– Ele işe Sokratın kəlamı həqiqətdir ki, bizim bildiyimiz bir şey varsa, o da heç bir şeyi bilmədiyimizdir.

– Amma biz çox biləndən sonra, ya Əmirəlmöminin, ən uca səviyyədə heç bir şey bilmədiyimizi dərk edərik.

Məmun gülümşündü. Özü kimi baş təbib də fəlsəfə və şətərenc heveskarı idi və xəlifə başını sola tərəf çevirdi, ancaq miz üstündə şahmat taxtasını əvəz edən qırmızı qumac dərinin ağ və qara xanələrinə düzülmüş şahmat fiqurlarına yanaklı bir nozər saldı, qoca təbib isə dərhal başa düşdü ki, şahmat xəlifəni mücerredlik buludlarından çökib aşağı salır, konkret və ehtirəslə bir oyuna dəvət edir və qoca dərhal alçaq mizi irəli çəkdi, xəlifə ilə özü arasında yerləşdirdi və təbiidir ki, nəzakətlə ağ “daşları” və birinci gedisi xəlifənin ixtiyarına verdi.

Məmun sağdan dördüncü ağ piyadəni bir xanə irəli sürdü və dedi:

– Budur göylerden yerə endi ya Cəbrayıl. Və fikri göydən yerə salan sərsorılıkdən və pərakəndəlikdən dərtib yalnız bir nöqtəyə bənd elədin. Amma sabah doqquz ildən bəri iqamətgahım olan bu şohordən ebədi olaraq ayrıldığım üçün əlbəttə ki, mən çox təəssüf edirəm.

– İndi ki, sabah köçdür, ya həzrət, bu axırıcı günü şadlıq məclisi qursayıdnız əlbəttə ki, fikriniz bir az dağıldı və könlünüz açıldı.

– Haşa, – dedi Məmun, – bu gündən başlayaraq ta ayağımız Bağdad torpağına dəyəne kimi Əmirəlmöminin Məmun xəlifə Məmuna eyş-işrət məclislərini yasaq buyurmuşdur və xəlifə Məmun Əmirəlmömin Məmunun yasaqlarını həmişə qəbul elemişdir.

– Və həqiqətən, – dedi qoca təbib, – Əmirəlmöminin Momunun hər bir tədbiri çox uzaqgörənliyi ilə həmişə bizi səlamətlilik sahillerinə doğru aparmışdır.

Məmun qocanın qırmızı turmac üstündəki növbəti gedisi baxdı və cavab gedisi ilə eyni zamanda dedi:

– Bağdaddakı oğlundan sənə məktub gəlməşdir Ya Cəbrayıl və əlbət ki, oğlu o şohordəki qılı-qal haqqında Ruma dilində sənə bir çox şəyələri nəql elemişdir.

Qocanın növbəti gedisi üçün uzanmış əli qırmızı tumac üstündə asılıb qaldı. Sonra bir an susub dinmədiyi özünə çox göründü, şahmat taxtasında növbəti gedisi yubatmaq olardı, amma xolifonin sualına cavabı yubatmağa heç kos cəsarət edə bilməzdi. Və qoca dedi:

– Ya Əmirəlmöminin oğluma rəhm elə ki, hələ çox cavandır və o, Bağdad küçələrində qaynaşan izdihamın, xüsusilə Bağdad ləşgərinin ağızından çıxan ne varsa hamısını mənə xəber verdiyi, eşitdiyini tekrar elədiyi üçün böyük günah işlediyini qanmamışdır. Və mən oğlumun əlimi yandıran o son məktubunu oda atıb yandırdım...

– Bilirəm yandırmışan, – dedi Məmun, – amma nəql küfr deyil və boynundakı bu çəlipaya and iç ki, oğlunun sənə yazdığı en qəлиз ibarələri belə bir-bir rum dilindən ərəb dilinə tərcümə edərək, mənə söyləməlisən.

– Siz Əmirəlmöminindən sonra ya həzrət, bu çəlipaya and içməyə ehtiyac varmı?

– Amma yenə də and iç, çox sevdiyin o kolam, rum filosofunun o kəlamı yadından çıxıb ki, sus və yaxud elə bir şey de ki, sükutundan yaxşı olsun?

Xəlifə ikinci dəfə təbibindən and içməsini istəmişdən bu artıq omr idi və qoca başını aşağı salıb səsini qısaraq oğlunun yazdıqlarını ərəbcəyə tərcümə əledikcə Bağdad gəlirdi aşağıda Məmunun pəncərəsi altında dayanırdı və qəzəblə hayqırtnı dağlardakı əks səda kimi Məmunun qulaqlarında guruldayırdı.

– ...Bağdadın azğın izdihamı və o izdihamla sos verən Bağdad ləşgəri küçələrdə bağırlışır ki, xəlifə Məmun bizim boğazımızdan kəsib atəşpərest oğlu xorasanlı vozirinin maaşını qaldırdı, ilde min dəfə, üç min dirhəm əledi, halbuki, Abbasilərin tarixində heç bir vezir xəzinəni bu qədər qarət eleməmişdi!..

Min dəfə üç min – üç milyon əleyirdi, amma o vaxt milyon termini hələ ixtira edilməmişdi və: – Bu doğru sözdür, ya Cəbrayıl, – dedi Məmun, – sonra?

– Sonra yenə azğın Bağdad ləşgəri bağırlışır ki, Momunun atası Harun ər-Rəşid dövründə olduğu kimi xilafəti xorasanlı vezir Cəfər Bermeki ilə qardaşı Həsən ibn Şehl idarə əleyirlər. Məmunun isə şətərenc oyunundan başı ayılmır və gündə beş dəfə namaz üçün ayağa qalxmır və quran qiraət etməyi unudub. Rum alımlərinin küfr ilə dolu kitablarını mütləcə əleyir və Allahın bizim əynimizə geydirdiyi qara libası bizim əynimizdən çıxdırb, şiyələr kimi yaşıł geyməyi bize əmr əleyir...

– Bunun da yarısı doğrudur, ya Cəbrayıl, yarısı iftiradır. Ardımı söyle.

– Və ardınca Bağdad ləşgəri yenə bağırlışır ki, Məmun xorasanlı vezirinin fitnəsilə şiyə imamını vəliəhd təyin elemışdır. Və bir xəlifə

ki, goləcək hakimiyyeti öz nəslı, Abbasilərin əlindən alır və şiyə imamlarına təslim edir, əlbəttə ki, o xəlifənin zatı şübhəlidir və biz o xəlifənin xəyanətini istəmirik.

Qocanın alını tər basmışdı. Məmənun rəngi qaçmışdı. Lakin Məməniti zəkasile Bağdad ləşgerinin bütün bu qafıl bağırıları içərisindən baş qaldıran qorxunu dərhal fəhm elədi. Bağdaddakı qoşun başçılarından bir çoxlarının əllerində Əli şiyolörünün qanı vardı və əger goləcəkde hakimiyyət Abbasilərdən şiyə imamlarının əlinə keçərdise, şiyələr əlbəttə ki, tezliklə amansız düşmənlərindən daha amansızcasına bir qisas alacaqdılar və xəlifə sakit bir səsle dedi:

Daha sonra ya Cəbrayıl?

Daha sonra, ya Əmirelmöminin, əmr eləyin kəsilsin bu laj olmuş dilim ki, bu qədər küfri təkrar elədi və məni bu qədər sizin qarşınızda xar elədi...

Sakit ol və tamam, – dedi Məmənun və növbəti gedişində qırımızı tumac üstündəki ağ vəzirini qara piyadosının zerbəsi altına verdi.

Qoca təbib bu ağır və təhlükəli sorğu-sualın qurtardığını və bir şahmat həvəskarı kimi rəqibinin bu müdhiş səhvini o qədər sevindi ki, qeyri-ixtiyari olaraq dərhal əlini uzatdı ki, qara piyadəsilə xəlifənin ağ vəzirini qətlələsən. Amma birdən diksindi, barmaqları oda toxunmuş kimi əlini geri çəkdi və başını qaldırıb mezlum bir ifadə ilə Məmənun qara işilti ilə yanana gözlərinə baxdı.

Qocanın vaxtaşırı xəlifə ilə oynadığı şahmat partiyaları əslində heç vaxt tamamlanmayan bir oyunun hərdənbir və ya digər variantından ibaret olurdu, çünkü Məmənun şətrəncə oynadığı üç nəfərin hər birinə, vozirinə, vəliəhdinə və saray təbibinə qəsdən uduzmağı yasaq olmuşdu. Özü isə bir qayda olaraq oyunu axıra çatdırırdı və hemiŞə partiyanı yarımcıq qoyub ayağa qalxırdı və indi qoca xəlifənin bu müdhiş səhvindən istifadə edərək, şahanə rəqibini möglubiyyətə uğratmaq istəyədi bu ehtiyatsızlığı ilə özü daha müdhiş bir səhvə yol vermİŞ olardı, buna görə idi ki, qoca özünü itirdi, nə edəcəyini bilmədi və dedi:

– Ya Əmirelmöminin, növbəti gedis üçün mən çox düşünməliyəm və icazenizlə sizdən möhlət istəyirəm.

– Əlbəttə ki, çox düşünmeye və möhlət istəməyə ixtiyarın var, ya Cəbrayıl, – dedi Məmənun, – çünkü bu möcüzəli oyunda ən kiçik səhvimiz bize çox baha tamam olur. Necə ki, təbabətdə ən kiçik səhvimiz bize baha tamam olur və necə ki, siyasetdə ən kiçik səhvimiz bize baha başa gəlir. Əgər mənim mərhum atam Bərməki vəzirlərin ailəsini

məhv edib, sonra peşman olmuşdusa, mənçə birinci səhv kifayətdir ki, atam onları məhv cləmişdi və ikinci səhvə ehtiyac yox idi. Sonra da peşman olduğunu elan elədi...

Qoca diqqət kesildi. Vaxtılı Harunlaşış bir gecədə bir vəzir ailəsini məhv edərkən gənc Məmənun bu hadisədən çox pərişan olmuşdu, çünkü Harun or-rəşid vəziri Bərməkinin israr və təkidi ilə Məmənun ikinci vəliəhd təyin eləmişdi, amma indi xəlifə Məmənun atasının sonra peşman olmasını da səhv hesab etdi və bu sadəcə xəlifənin ehval-ruhiyyəsindəki bir ziddiyyətdən irəli gəlmirdi, bəlkə sabah Bağdada doğru başlanan uzun və sonu məchul bir yoluñ əvvəlində xəlifə Məmənun beynində kök salan nə isə başqa bir niyyətin əlaməti idi.

Məmənun isə üzü kölgələnmişdi, baxışları bilinməz bir nöqtəyə zillənmişdi və xəlifə indi tamamilə başqalaşmış bir səsle dedi:

– Hamısı o vaxtdan başlandı. Orda Məğribde Cəfer Bərməkinin başı kəsiləndən sonra, burda Məşriqdə Xorasanın qaşları çatıldı və atamın sonrakı peşmanlığı baş verdi. O fəlakəti daha artıq aşkarladı. Və indi mənim kimi ya Cəbrayıl, sonin da o tarixi fəlakət qurbanını heç xatırladığın olurmۇ?

Və xəlifə cavab gözləməyərək ayağa qalxdı, qoca da dərhal ayağa qalxmaq istəyirdi ki, Məmənun qoymadı:

Son otur, ya Cəbrayıl, – dedi və keçdi pəncərə qarşısında dayandı.

Qoca oturduğu yerde hərəkətsiz qaldı, çox uzun çəkon sükutun ağırlığı altında ciyinləri aşağı oyıldı və getdikcə özü öz içinde qərq oldu. Pəncərə qarşısındaki Xəlifə uzaqlaşdı dünyanın o başında dayandı. Amma cavabsız qalan suah qocanın yaxasından yapışdı və qocanı dalınca çəkərək Murğab sahilindəki bir qış səhərində Fəraq sahilində qalmış çox uzaq bir qış axşamına apardı...

## HEKAYƏ

Abbasilərin beşinci xəlifəsi Harun-errəşid öz qafiləsi ilə növbəti Mekke ziyarətindən təzəcə qayıtmışdı, amma Bağdada getməmişdi, Forat çayı sahilindəki qəşrlərindən birində oturub qalmışdı. Xəlifənin burda üç gün, üç gece üzü açılmadı, gülmədi, eyş-işrət möclisleri qurmadi, baş təbibinin nəzarəti altında açılan süfrələrdəki elvan xörek-lərə ol uzatmadı və qoca baş təbib dəfələrlə xəlifənin nəbzini yoxlamaq istədi, lakin xəlifə onu redd etdi.

Bütün qəsr heyəcan və təlaş içinde idi. Xəlifə hər gün beş dəfə namazını qılırdı, heç kəsi də hüzuruna çağırırdı. Səfərləri zamanı özüyle bərabər gedirdiyi həremxanasına baş çəkmirdi. Hətta xilafətin birinci xanımı Zübeydə xatunla da görüşmürdü.

Nehayət, dördüncü gün xəlifə öz dairesində çıxdı, uşaqlıq yoldaşı canbir-qelbbir dostu, xilafətin dövlət möhürüni əlinə tapşırığı və bir dəqiqə ayrılmışa döza bilmədiyi, özündən sonra xilafətdə ikinci şəxs mərtəbəsinə qaldırdığı Xorasanlı veziri Cəfər Bərməkini hüzuruna çağırırdı və yarım saatdan sonra xəlifə ilə veziri başlarında bir alay süvarı ilə ova getdilər və axşam hava qaralanda ovdan qayıtdılar və qəşdeki bütün saray adamları gördülər ki, xəlifə ilə Cəfər Bərmək atlarından yerə endilər və bir-birinin əlindən tutaraq ov alayı qarşısına gəlirlər.

Qəsr önündəki fəvvareli çarhovuzu yanında Xəlifə Cəfər Bərməkini qucaqlayıb sinəsinə basdı və dedi:

Ya Cəfər, canına ve başına and olsun ki, bələliklə bu axşam məclis qurub zövq etməlisən. Bəlkə mənə də öz məclisimdə zövq olmayıacaq.

Sonra xəlifə döndü, qoca təbibinə də iltifat göstərdi:

Ya Cəbrayıl, – dedi, – səni də bu axşam hüzurumdan azad edirəm. Teki Cəforin məclisində vaxtnı xoş keçirəsan!

Hər ikisi xəlifəyə baş eydilər və xəlifənin əmrini yerine yetirməyə, şadlıq məclisi qurub uzun qış gecəsini xoş keçirməyə getdilər.

Lakin qoca təbibin gözündən qaçmadı ki, xəlifənin öz vezirinə və yaxud can-ciyərinə göstərdiyi bu axşamkı nəvazış və mehribanlıqladan nədənsə Cəfər Bərmək bir az özünü itirmişdi və rəngi də bir az qaçmış kimi idi.

Qəsrin vezir üçün ayrılmış dairesinde derhal eyş-işrot üçün hazırlıq başlandı. Musiqiçilər, nəğməciler, rəqqasolor – cariyələr bir-birinə dəydi və Cəfər Bərmək məclislerinin daimi iştirakçısı olan xorasanlı oyanlar qara kaftanlarını çıxardıb kimi ağ, kimi yaşıl geyindi.

...Xəlifəni isə öz dairesinə qalxan kimi qızlar ağası qarşılıması və xəber vermişdi ki, Zübeydə xatun bir saatdır axıtdığı göz yaşlarıyla şirin canına qəsd edir və cariyələri hələ də Seyidəni ovuda bilməyiblər.

Zübeydə xatun xəlifo Mensurun nevesi və əmisi oğlu xəlifə Harun-ər-Rəşidin baş həromi idi və Bağdad sarayının ifrat cah-cəlalı içinde, xilafətin birinci xanımı kimi bir çox əyləncələri içinde xüsusi yer tutan

kiçik və sevimli bir məymunu vardı ki, otuz nəfər səhər-axşam bu meymuna xidmət edərdi, dörzilər hər həftə meymun üçün yeni paltar biçirdi. Başmaççılar gūnasını meymuna qırmızı və yaşıl papuc tikirdi və meymun zərli-zibali əlbəsələr geyinirdi. Belindən qılınc asındı. At minib gəzməyə çıxanda sağında və solunda 30 nəfər qulam at çapırdı...

Və o əyanlar ki, Zübeydə xatun onlara hamilik edərdi, hər dəfə saraya xilafətin xanımının görüşünə gələrkən əyilib o meymunun əlinən öpərdilər.

İndi bu axşam qəfildən fəlakət baş vermiş və cah-cəlala alışqanlığı, yaxud pərəstişə düşgünlüyü bedbext meymunu məhv eləmişdi – cünni səhradan, Fərat çayının o tayından bədevi bir ərəb cəngavəri çapıb gəlmişdi, ovladığı ahunu xəlifəyə sovgat getirmişdi. Xəlifə hələ ovdan qayıtmadığı üçün Zübeydə xatun Bədəvini hüzuruna çağırılmışdı. Amma qapı ağzında beli qılıncı, əlbəsəleri zər-zibali meymun bədevi cəngavərin qabağın kəsib qapqara balaca əlini uzatmışdı ki, bədevi cəngavər əvvəlcə onun əlini öpüb sonra içori gırsın. Və bir anda hər şey qurtarmışdı – məğrur səhra oğlunun qan beyninə vurmuşdu. Bir göz qırıpında qılıncı sıyrımışdı və bədbəxt meymunu tən ortasından iki yerə bölmüşdü. Qəsrde volvelə qopmuşdu. Zübeydə xatun qəşə eləmişdi və bədevi cəngavəri qapalı bir otağa salmışdı ki, ovdan qayıdan xəlifə hökmünü versin!

...Dustağı ovdan qayıtmış xəlifənin hüzuruna getirdilər və Bədevi xəlifənin hüzurunda yeri öpüb ayağa qalxdı və Harun ər-Rəşid başını qaldırıb:

– Ey ərəblərin ən vəhisi, – dedi, – Qəbih hərəkətini doğrultmaq üçün bir sözün varmı?

Səhra oğlu xəlifənin sualına sual ilə cavab verdi:

– Ya əmirəlmominin, – dedi, – bir dəfə sonin əlini öpmək şərəfinə nail olan bir şəxsin sonra bir meymunun qapqara əlini öpməsini isterdimmi? Səni bilmirəm ya əmirəlmominin, amma mən heç vaxt belə bir hərəkəti qəbul edə bilməzdim.

Xəlifə təngişmiş halda “kişi” deyib çıxdı və əlini çırpıraq bədevi cəngavəri hüzurundan rədd elədi.

...Bu vaxt vezirin məclisi isə cəm olmuşdu. Birinci piyalələr dolub-boşalmışdı. Və indi o kor nəğməci ki, həmişə vezirin məclislerində hazır olurdu, uzun və nazik barmaqlarıyla əmudun simlərini darayaraq oxumağa başlamışdı. Ve Cəfər Bərməkinin məclisində yenə ərəbi boğaz səsini fars dilinin musiqisi əvəz etmişdi.

Məclisde qoca təbib də iştirak elədiyi üçün salonu iki yerə bölən sıraperdə sıyrılmamışdı. Və kor nəğməci susanda vəzirin o perdə arxasındaki dilruba cariyələri ceng və tənbur çalaraq rəqs edirdilər. Məclis onların yalnız pərdə üstündə ucuşan qızıl bilerzikli ağ goyerçin ollarına tamaşa edirdi...

Vaxtılı xəlifənin öz sevimli vəzirinə bağışladığı iki qul isə hər beş dəqiqədən bir süfrəyə yeni-yeni əvan yeməklər düzür, boşalan piyallələri doldurur və bucaqdakı manqalın atəşini üstüne məxmur<sup>1</sup> atdıqca bütün ətrafi od üstündən qalxan xoş bir rayihə bürüyürdü. Lakin yenə də bu şadlıq məclisində heç kəsin könlü açılmırıldı. Bəlağetlə məşhur olan məclis sahibi isə susqun bir halda fikir dəryasına qorq olmuşdu. Kor nəğməci Vəli Nəmətinin<sup>2</sup> – vəzirin ruhu halətinə hamidən artıq hiss edirdi və bir aralıq dedi:

Ya vəzir, ürəyim hiss edir ki, çox məlulsan, aya səbəb nadir ki, əmirəlmöminin səni bunca əziz tutduğu halda bu şadlıq məclisində könlün açılmış?

– Ya Əbu Zekoriyyə, – dedi Cəfər Bərməki çox yavaşdan, – əmrə tabe olub şadlıq məclisi qurmaq olar. Amma əmr ilə könül şad olmur və ne əqlin, ne mətiqin dəlili ilə pərişanlığa qapılmış üzək ovunmur. Çünkü bizi gözləyen fəlakətdən qəlbimiz, ürəyimiz ağlımızdan tez xəbor tutur...

Bu zaman xəlifənin göndərdiyi bir qulam Cəfər Bərməkinin süfrəsinə xəlifənin süfrəsindən getirilmiş noğul və şəker qoydu, sonra baş alıb getdi.

Bu xəlifo tərəfindən yenə yalnız öz vəzirinə göstərilən xüsusi bir iltifat idi. Amma qoca təbibin yenə gözündə yayınmadı ki, noğul və şəker süfrəye qoyularken və məclisdən “Allah xəlifənin ömrünü uzun eləsin” nidaları ucalarkən, Cəfər Bərməkinin rəngi bir az daha artıq qaçmışdı. Kor nəğməci isə yeniden ilhamı gəldi və “gözəl zeynəblər” silsiləsindən orəbce bir şorqı oxudu, sonra yenə piyalələr Gəncə ulduzunun şərabı ilə dolub boşaldı.

Və bir azdan xəlifənin göndərdiyi ikinci qulam bu dəfə vəzirin süfrəsinə gümüş sinidə Girman xurması gotirdi və birinci qulam kimi baş əyib getdi və bu dəfə qoca təbibin də ürəyində nə isə anlaşılmaz bir təlaş baş qaldırdı...

<sup>1</sup> Kökü eñrli ot

<sup>2</sup> Ona çörək verənin

Daha sonra Harunələşidin göndərdiyi üçüncü qulam xəlifənin qış süfrəsi üçün xüsusi qalaylı qablarda saxlanan bir Fərqanə qovunu getirdi və ikinci qulam kimi baş əyib getdi. Cəfər Bərməkinin süfrəsinə göndərilen bu Fərqanə qovunu doğrudan da şahanə bir nemət idi.

...Xəlifə ilə baş həremi Zübeydə xatun xidmətçini, yaxud baş qazini bir yerdə, yan-yana salınmış qoşa səccadələr üzərində gördüler və onlar iki rüket namaz qılıb qurtarmışdır. İndi hər ikisi dizləri üstə yan-yana oturmuşdular, fikrə getmişdilər və susmuşdular, qarşılarda isə heç bir təam süfrəsi yoxdu, vəzirin süfrəsinə göndərilen paylar xəlifənin tapşırığı ilə xəyalı bir süfrədən göndərilen paylar idi...

Zübeydə xatun xəlifə ərinin azğın eyş-işrat məclislərində əlbette ki, iştirak edə bilməzdi və incimirdi. Lakin o ərinin məhrəm, ailevi məclislərindən də qaçınırırdı. Çünkü Harun ər-rəşid hərədən süfrə başında oturarkən yanında Cəfər Bərməkini görməseydi yediyi-içdiyi boğazından keçmirdi. Zübeydə isə Cəfər Bərməkiyə nifrət edərdi. Ərinin vəzirinə qarşı bu hörmətinə, vurğunluğuna bəlkə də döze bilərdi. Lakin Cəfər Bərməkinin təkidi ilə Harun ər-rəşid böyük oğlu Momunu da özünə ikinci vəliəhd töyin edəndə, Zübeydənin ürəyində alışib-yanan kin odu, artıq o gündən qurban istəyirdi, qan istəyirdi. Və indi axşam ağlayışından gözleri qızarmış Zübeydə xatun başını çevirdi, erinə baxdı və dedi:

– Senin və menim babam xəlifə Mənsur görəndə ki, Əbu Müslüm Xorasani dövlət üçün çox tehlükəlidir, tərəddüd eləmədi ki, o şəxsin dövlət qarşısında çox böyük xidmətləri də var...

Harun ər-rəşid sağ əlilə ensiz alnim ovuşduraraq dedi:

– Və üç gündür mən ancaq qoca haqqında düşünürəm, uşaqlıqdan mən ona – Yahya Bərməkiyə ata demişəm və iyirmi il o qoca mənim vəzirim olub, xilafəti idarə eleyib – əgər onun da qətlinə fərman versəm, məger Allaha xoş gedərmə?..

– Vacib deyil ki, qocanı da qətl etdirəsen, – dedi Zübeydə. – Qoca indi dişsiz bir ilandır, ömrünün qalanını zindanda qalmalıdır. Amma ilan balaları Cəfər Bərməki və qardaşları səlamət qalsalar oğlunun və oğlumun – birinci vəliəhd Əminin başına golcokdə bəla açacaqlar və Məracıldən, o cariyədən olan böyük oğlu Məmmənu taxta çıxardacaqlar.

Harun ər-rəşid üz-gözünü turşutdu, çünkü özü də cariyə oğlu idi və Xorasanlı qızı – cariyəsi Məracıldən olan böyük oğlu Məmmənun xəlifliyə daha artıq layiq olduğu qənaətində idi.

Qarşıda qapı yerindən asılmış və üstündə qızıl hərflərlə quran ayolrı yazılımış pərdə azacıq tərpəndi və o pərdə arkasında kimin dayandığı hər ikisine məlum idi və hardansa xoruzların ikinci bəni başlamışdı. Pərdə arxasındaki müdhiş kəlgə pərdəni tərətməklə xəlifəyə vaxtin gəlib çatdığını xəber verirdi və Harun ər-Rəşid döndü Zübeydə xatuna emr elədi ki:

— Vaxtdır, sən dur get!

Həmisi cariyələrinin köməyi ilə oturub qalxan Zübeydə xatun çox böyük bir cətinliklə çox ağır gövdəsini yerdən qaldırdı və çəpeki baxışlarını güclə erinin üzündə qopardaraq hərəm dairəsinə getdi.

...Cəfər Bərməkinin eyş-işrət məclisi isə davam edirdi, bir eyş-işrət məclisi ki, hamı səksəkəli idi və hamı bu şadlıq məclisinin bir an tez sona çatmasını səbirsizliklə gözləyirdi. Lakin məclis sahibindən izinsiz heç kəs ayağa dura bilməzdi. Məclis sahibi isə xəlifənin əmrilə qurduğu bu məclisi öz başına dağlıda bilməzdi. Çünkü bilirdi ki, xəlifənin qulamlarından yənə kimse gələcəkdir və yənə qolları üstə onun süfrəsinə pay gətirəcəklər və bununla da xəlifə ona məclisi davam etdirməyi əmr etmiş olacaqdı...

Və indiki məclisə bir an süküt çökəndə bu süküt məclisi ele bir vahime ilə çulgalayırdı ki, dərhal hər tərəfdən kor nəğməciden oxumasını xahiş edirdilər və kor nəğməci də indi Əbu Nəvasın şerinə bostələnmiş o mahnını oxumağa başlamışdı ki, göydəki ay para gümüş bir orağa çevrilmişdi və bu gümüş oraq göydəki zülmət çiçəkləri, nərgiz gözlü ulduzları biçirdi...

Və bu zaman nəhayət, o geldi, salamısız-kəlamsız içəri girdi və dinməz-söyləməz qara heykəl kimi qapı ağızında ayaq üstə dayandı. Səssiz içəri girib qapı ağızında duranın kim olduğunu dərhal kor nəğməci də hiss elədi, sesi sindi, ayağı altına töküldü, başı əyildi, sinesinə düşdü və məclisə çökən bu məşum səssizlik içinde sarı pərdə arxasından gənc bir cariyənin hiçqırtsı eşidildi.

Qapı ağızında dayanmış çalması və kaftanı qapqara, amma ayaqlarındakı yarım boğaz məstləri rum imperatorunun çəkmələri kimi qıpqrırmızı olan adam xəlifənin xadimi, yavəri və saray cəlladı Məsrur idi. Məsrur iri vücutuna yaraşmayan qadın səsilə yavaşdan dedi:

— Ya Cəfər, özün başa düşürsen ki, məni kim göndərib və yubanırdıma məni, qalx ayağa gedək!

Cəfər Bərməki ayağa qalxdı və dedi:

— Ya Məsrur, sənə and verirəm haqq-salamımıza, məni əvvəlcə Əmirəlmöminin hüzuruna apar, çox gūman ki, bu saat möstdir — sonra ayılanda peşman olar.

Məsrurun dodaqları qaçı, sarı və iri dişləri bir an açıqda qaldı.

— Cəfər, — dedi, — Əmirəlmöminin necə məst ola bilər ki, üç gündür nə ağızına bir loğma təəm almışdır, nə də əngini meyə bulaşdırılmışdır? Məgər ki, onun omrile qulamlar mətbəxdən gətirdilər bu payları sənə...

Məsrur qurbanını qoşrın alt qatındakı zirzəmiyo gətirendə Cəfər Bərməki barmaqlarındakı üç üzüyü bir-bir çıxardıb cəlladına verdi ki, heç olmasa Məsrur özü xəlifənin hüzuruna getsin və xəlifəyə birçə bunu desin ki, Cəfəri gətirmişəm və Cəfər indi zirzəmidədir.

Ovcuna qoyulmuş üzük qasılarının parılıtı cəlladın gözlərini qamaşdırıldı, bu üzüklerin hər biri bir əyalətin xərac vergisindən daha artıq gələn bir varidata bərabərdi və yalnız xəlifənin barmaqlarında bu üzüklərə tay üzükler vardı və Məsrur başını qoltuğuna alaraq xəlifənin hüzuruna getdi və ərz elədi ki:

— Cəfəri gətirdim ya Əmirəlmöminin, aşağı qatda zirzəmidədir.

Xəlifə heyvətlə cəlladının üzünə baxdı və dedi:

— Men sənə, — dedi, — Cəfərin başın gotir demişəm, özün yox. Ya Məsrur yoxsa qocalıb xərifləmisen və yainki qulaqların ağır eşidir?

Məsrurun rəngi qaçı və dönüb gedərken cəllad bir halda idi ki, tez-tez ayaqları bir-birinə dolaşırırdı...

...Məsrur gəlib veziri aparandan sonra məclis dərhal dağılmışdı və indi içəridə yalnız iki nəfər — qoca təbib ilə kor nəğməci hełə oturduqları yerdə donub qalmışdır və kor nəğməci hiss edirdi ki, indi məclisə özündən başqa təkcə bir nəfər qalmışdır. Anma heç birinin artıq öz aralarında danışlaşası sözü qalmamışdı. Kor nəğməci yenidən əmuduna əlinə aldı, yənə simləri barmaqlarıyla daraqladı və şamları eriyib qurtaran boş məclisə təkcə bir zəngülə vurdı ki, zaman ki, oçel pəncəsini sinən üstə qoyacaq, o dəm ağlayacaqsan ki, bu dünyada sənə ən yaxın olan bu son hemişə səni aldadırdı ki, hełə çox uzaqdadır...

Sonra kor müğənni çığırıb susanda, xəlifənin qulamlarından dördüncüsü gəldi və qoca təbib xəlifənin hüzuruna çağırıldı...

Xəlifə bardaş qurub qara örtülü məsnəd üstündə oturmuşdu. Qarşısında gümüş bir test vardi və o testin içinde kəsilmiş bir baş vardi və xəlifə dalğın bir halda elindeki nazik çubuqla Cəfər Bərməkinin kəsilmiş başının qabarıq və uca alnında görünməz cizgilerlə nə ise yazırıdı. Sonra pozurdu.

Qoca tobib içəri girib baş eyəndə, xəlifə başını qaldırmadı, qoca döndü, qapı yerində asılmış ipək pərdə önungdə hərəkətsiz qaldı. İzin verilməmiş danışa bilməzdi və danışlaşır bir sözü də yoxdu və əvəzində xəlifə danışındı. Mehbubu, gözünün nuru, gözəl çöhrəli, uca alınlı Cəfər Bərməkinin kəsilmiş başı ilə səhbət edirdi:

– Niye susmusan, ya Cəfər, – deyirdi, – vay olsun sono ey əcəmlərin ən yaxşısı, necə ki, vay oldu. Mən gizli kəbin kəsdirib sevgili bacım Abbasını sənə zövcə elədim ki, hər axşam ən məhrəm məclisdə bir sən olasan, bir də bacım – çünki heç birinizin fərağına dözə bilməzdim... Amma sən niye şiyəlik eşqini üroyindən çıxartmadın. Libasları ağ, ürekleri qara şiyələri möclisdən qovmadın...

Xəlifə birdən başını qaldırdı, qaşların çatıb qoca tobibə baxdı və dedi:

– Baxırsan və ağlayırsan ya Cəbrayı! Və buna ağlayırsan, mənə yox?

Qocanın boğazı qurudu:

– Baxıram, amma ağlamıram, ya Əmirəlmöminin və Allah sizin bir ömrünüzü uzun eletsin.

Elədir, gözlərin qupqurudur. Amma ürəyin ağlayır, çünki öz xəlifələrindən daha soxavətli olan bərməkiler ayda-ildə bir dəfə bərk xəstələri üstə çağırırlar, ya çağırmadılar, fərqi yoxdu, hər il sənə min təzmin<sup>1</sup> dirhəm ehsan edirdilər və indi ki, qoca zindandadır, oğulları o biri dünyada, olbotta ki, sənə çox böyük zülm oldu.

– Ya əmirəlmöminin, – dedi qoca, – hər il sizin mənə ehsan elədiyiniz...

– Sus, – dedi xəlifə və qoltuğundan çıxardığı qara bir mendili təş üstünə atıb ayağa qalxdı, – və nece ki, mən bilirəm sən də bilirsən ki, bu cibim, bu rəfiqim, bu Cəfərim məndən səxavətli idı və bu açıq alın arxasında işiqdi bir zəka vardi. Amma təessüf ki, çox ehtiyatsız idı, o dərəcədə ki, şiyələrin qurdugu bir möclisdə məni Xorasanın istiqlalı ilə hədələmişdi. Vali nefosunu dərməyə macal tapmamış o xəber gəlib mənə çatmışdı.

Bədbəxt və ehtiyatsız qardaşım! Mən ona o qədər ixtiyar vermişdim ki, məndən soruşturmamış qızımı qardaşım oğluna nişanlamışdım və sonra gəlib mənə xəber verəndə, mən ona güldən ağır bir söz deməmişdim. Amma xəberi yox idı ki, əgər qızın nişanlandığından xəber tutmamışdımsa əvozində can-cigerimin hər dofa gecə röyasında nələr sayıqladığından o özü hələ yuxudan oyanmamış – mən xəber tuturdum...

<sup>1</sup> Bir milyon

Və xəlifə isterik qaqqılıtı ilə uğunub özündən gedərkən, hər iki elilə qarını təbil kimi döyəclədi, sonra birdən kiridi və dedi:

Üç gündür, hərdənbir ağzımı bir nogul atmaqdən ürəyim bulanı. Ya Cobrayıl, sərencam ver süfrə açılsın və tapşır xarise olsun o süfrədə və saqı bizə bir kuzə xoruz gözü “Soyuq ulduz” gətirsin...

Xarise qızardılmış qiymədən hazırlanırdı və bütün cah-cələlli toy məclislərinin süfrəsində birinci və ən vacib bir xörək idi...

### 3

...Memun pəncərə qarşısından çəkildi, döndü öz yerinə gəldi və dörrət yənə ayağa qalxmaq istəyən qocaya aman vermədi, əlini qocanın ciyinə qoydu, sonra oturdu və dedi:

– Əgər bir şəxs ya Cəbrayı, birinci səhvini ikinci ilə və ikinci səhvinin üçüncü ilə təshih etməyə başlayırsa, məger bu haman şəxsin öz evinin altından getirdiyi torpaqla öz evinin üstünə və yaxud damına suvaq çəkməsinə bənzər bir şey deyilmi?.. Və biz eştidik ki, dünən axşam bizim vəzirimiz səni də öz hüzuruna çağırmışdı.

Qoca bir an cavabı gecikdirməyib yalnız o barədə düşünməyo macal tapdı ki, vəzirin Bağdad hadisələrini xəlifədən gizli saxlaması əlbəttə ki, bağışlanmaz səhv idi və üç gündü ki, xəlifə vəzirini hüzuruna çağırırdı, vəzir isə bunu qoşun başçılarının fitnəsilə izah edərək yüksək rütbəli bir çox qoşun başçılarının maaşların çox aşağı salaraq, rütbələrindən intiqam almışdı və bu vəzirin ikinci səhvi idi ki, qoşunda özünü qarşı narazılılığı artıracaqdı...

– Elədir ya əmirəlmöminin, – dedi qoca, – dünən axşam ibn Səhl məni hüzuruna çağırmışdı və mən cənabınızın əmrilə vezir ilə vəliəhdin səhbətinə nəzarət elədiyim üçün...

– Və hər ikisi səhbətləri ilə əlbət ki, sənə borcludurlar. Amma çox qəribədir ki, nücum elmino çox dərindən aşına olan bir şəxs ilin bu vaxtında özünə həcəmet qoydurub qan aldırmaq üçün səni öz hüzuruna çağırır.

– Haqlısınız ya əmirəlmöminin və bu baredə mən də vəzirə xəbərdarlıq elədim ki, qışın bu vaxtında ki, günəş hələ balıq bürcündədir qan aldırmaq vücudu xəstəliyə düşçər edə bilər, amma cənabınızın məlumdur ki, vəzir özü üçün zil cədvəlindən fal açmışdır və özünü inandırmışdır ki...

– Gelən həftənin səşənbə günü hardasa su ilə od arasında qanı axacaq?

– Elədir ya şövketi cahan və indi vəzir hesablamışdır ki, sabah yola düşən saray qafilesi səşənbə günü vəzirin vətoni Sərəxs<sup>1</sup> şəhərinə varid olacaqdır. Həzreti Əli isə şeirlərinin birində buyurmuşdur ki, sənbə günü ova getmək üçün, yekşənbə tikintiyə başlamaq, düşənbə seyre və gəzintiyə çıxməq və səşənbə günü həcəmet qoydurub qan aldırmaq üçün on uğurlu günlərdür. Vəzir bu sənədi mənə oxuduqdan sonra dedi ki, qışın bu vaxtında özünə həcəmet qoydurub xəstelənse de, bunun eybi yoxdur, təki o bəla başından sovuşsun və tale ulduzunun təhlükəsi rəf olunsun.

Tale? Rünicə tam insanın başına golonlardır. Amma sənən kı, ya Cəbrayıł, – dedi Məmun, – Zic cədvəli ilə açılan fala və yaxud tale zayicesinə talelə bağlı olan digər işlərə və fallara gərək ki, heç bir etiqadın yoxdur.

– Elədir, ya həzret, sizin kimi mənim de tale zayicesinə və insan taleyinin göydəki ulduzların rəsm keçidi ilə teyin edildiyinə etiqadım yoxdur. Amma vəziriniz ulduz falçılığının ulduzlar elmindən ayırmır və özünə fal açdığı gündən su ilə od arasında müəmmasını həll edə bilmədiyi üçün çox pərişan idi. Nəhayət, dünən ona vəhy gəlib ki, od ilə su hamamda olur və əger səşənbə günü hamamda özüne həcəmet qoydursa, qan aldırsa, qanı elbəttə ki, od ilə su arasında axacaq və bununla da bir tərəfdən o ufaq ulduzun hökmü yerinə yetəcək və digər tərəfdən həyatını təhdid edən o təhlükə yox olacaq...

Və Məmmət dudaqlarını qonarı əyri bir təbəssümə dedi:

– Və həqiqətən çox gözol məşgolodır göydəki ufaq bir ulduzla bu siçan-pişik oyunu... amma ulduz falçılığının qədim İran tarixində çox uğursuz izləri var ya Cəbrayıł – vaxtılıq islam qoşunları ilə sasanilər İranın qoşunları Kadesiya meydan müharibəsində üz-üzə gələrkən İran ləşgerinin sərkərdəsi Rüstəm Fərruxzad çox böyük bir ordu başında dayandığı halda, münəccimliyi ilə, gördüyü röyaların pərişanlığı ilə əzmini, iradesini o dərəcədə iflic eləmişdi ki, nəhayət, özünü, Sasanı qoşunlarını və bütün İranı bada verdi...

– Haqlısınız ya həzret, İranın Kadesiya fəlakətinə Rüstəmin süstlüyü, xurafatpərəstliyi və münəccimliyi bais oldu.

<sup>1</sup> Tacikistan və İran sərhədində şohordır

– İndi də bizim vəzirin münəccimliyi bu səfor zamanı bizi bir az xərcə salacaq... – dedi Məmun, – amma onun çarəsi nedir və elbəttə ki, o gün vəzir bizdən de adına layiq bayram hədiyyəsi alacaq.

Adət və qaidə belə idi ki, həcəmet qoydurub, qan aldırın üçün o gün bayram hesab edilirdi və bütün kürəyi neşterlənən o gün bütün qohum və dostlarından bayram hədiyyələri alırdı. Çünkü zəmanənin təbabətinə görə hər il gənəş əkizlər bürçünə daxil olanda yazın oğlan çağında, damarlarda qan qaynayanda həcəmet qoydurub qan aldırmaq vücudun bütün qüvvələrini yenidən bərpa edərdi, amma bununla belə xəlifənin son sözlerindən, sürməli gözlərinin ifadəsindən və qışın bu vaxtı vəziri həcəmet qoymağa məcbur olduğundan qoca təbibin ürəyində ne isə anlaşılmaz bir telaş baş qaldırdı...

Xəlifə isə bu vaxt ayağa qalxmışdı və qocanı hüzurundan azad edərək demişdi:

– Mürəkkəsən ya Cəbrayıł, və qafiləmiz Sərəxsə yetişdiyi gün səhər tezdən bizi ziyarət edəndən sonra bütün günü vəzir ilə möşğul olmaq üçün biz sənə indidən rüsxət veririk...

#### 4

Qoca təbibi hüzurundan azad eləyəndən sonra Məmun bütün günü heç kəsi qəbul eleməmişdi və indi gecədən xeyli keçdiyi üçün yalnız lələsi Sirac istədiyi vaxt xəlifənin yanına girib-çıxa bilirdi və ne qəder ki, Əmirəlmöminin yatmadı, elbəttə ki, Sirac da yatmayıacaqdı.

Və Sirac indi ikinci dəfə gəldi və derin fikrə getmiş Məmənu ikinci dəfə başını qaldırmağa məcbur edərək dedi:

– İkinci xoruz banıdır, ya Əmirəlmöminin və o dörd nəfər kafir ciyinlərinə keçə şəlpələr salıb manqalın dövrəsində mürkü döyürlər və Miraxurun ayırdığı dörd yügürok at yohər altında hazır dayanıb və mənəcə o kafırların səhər açılmamış çıxıb getmələri məsləhətdir.

İstədiyi vaxt içəri girib-çıxan xəlifədən əvvəl özü söze başlayan və hətta xəlifəyə məsləhət verməkdən çekinməyen Siracın bu cəsareti elbəttə ki, icazəli bir cəsarət idi. Sirac dünən gecə xəlifənin en məxfi bir tapşırığını yerinə yetirərək Xorasanın karvan yollarında çapavulluğu ilə məşhur olan dörd nəfər quldurbaşıyla dilənçi bir qarının komasında gizli görüşmüş, sövdələşmiş, sonra dördünü də gecəyək gizli olaraq Əbu Müslüm qoşrını getirmiş, zirzəmiyə salmış

ve qapını bağlamışdı, çünkü quldurların axırıncı şərti bu olmuşdu ki, Siracın onlara və etdiyini şəxsən xəlifənin öz ağızından eşidəndən sonra boyunlarına götürdükleri işi yerinə yetirəcəkdilər.

Və indi Məmən nehayət, ayağa qalxdı və o Məmən ki, bu gün Qarlux türklerinin yabğusunu və Tibet Xaqanının elçisini qəbul etməyo tənəzzül etməmişdi və yaxud macal tapmamışdı. İndi özü Əbü Müslüm qəsrinin qaranlıq zirzəmisino enməli idi və bu saat orda bir dənəsi qırmızı, altı dənəsi qara daşla qumar oynayan dörd nəfər heybətli quldurbaşıyla görüşməli və Siracın onlara və elədiyini şəxsən özü təsdiq etmeli idi.

Məmən ayağa qalxarkən, Sirac dərhal xəlifənin ciyinə yunu içəriyo çevrilmiş və aşılanmış, dərisi zəfəranla boyanmış məşhur Xorasan kürkünü saldı və Məmən bir an ayaq saxladı, döndü, qeyri-ixtiyari şətrənc taxtası üstündə səhərdən qara piyadanın zərbəsi altında qalmış ağ vəzirinə baxdı. Sirac xəlifənin arxasından boylandı və şətrənc taxtası üstündəki veziyəti görərkən, heyretini bununla ifadə etdi ki, sağ əlinin şəhadət barmağını ikiqat bölbüb dişləri arasına qoydu, sonra dedi:

— Yox, kifayət deyil ya Əmirəlmöminin.

— Nə kifayət deyil? — dedi Məmən və lələsinə tərəf döndü.

Sirac qırmışdı:

— Qara şahın mat olması üçün ağ vəzirin özünü qurban vermesi kifayət deyil.

— Vəzəriyyat oxuma Sirac. Bu oyun sənin xöroyin deyil.

— Elədir ya Əmirəlmöminin, amma Rəb-rəb oynayanda çox fikir vermişəm ki, o bir-biri dalmca iki, yaxud üç daş qurban verəndən sonra rəqibini mat qoyur — əcəlo bir ağaçdır, meyvəsi peşmanlıq.

— Sakın, — dedi Məmən, — bizi həmişə şeytan tələsdirir və yalnız səbrimiz bizi salamat sahile çıxardır.

Sirac zeytin yağıyla yanan gümüş fanusu qapıb qəsrin uzun və qaranlıq dəhlizində xəlifənin önunge keçdi.

...Əbü Müslüm qəsrinin zirzəmisi divardakı domir yuvaya keçirilmiş böyük bir məşəlin hisi içində boğulan alovunun qızarındaq və titrək şölələri ilə işçilənmüşdi.

Siracın kafir adlandırdığı dörd nəfər quldurbaşı isə yemişdilər, içmişdilər, qumar oynamışdılər və indi böyük bir manqalın dövrəsində oturub ciyinlərinə saldıqları keçə şəlpələr altında mürgü döyürdülər və Siracın səsi zirzəmidə guruldu.

— Qalxın ayağa kafirlər, Əmirəlmöminin hüzurundasınız! Dördü də birdən sıçrayıb ayağa qalxdı. Sonra Siracın işaretilə dərhal yerə döşəndilər, xəlifə qarşısında yeri öpdüler və təkrar ayağa qalxb bir-biri yanında cərgəyə düzüldülər.

Sirac quldurları bir-bir xəlifəyə töqdim etdi:

— Ya Əmirəlmöminin, — dedi, — bu Qalib əl Əsnoddır, İraq əhlidir, ərebdir və müsəlmandır. Bu birisi Konstatin rumidir, xəçpərestdir. Süriyədəndir və milliyeti rumdur. O birisi Forəc Dəblimçidir. Atəşpərestdir. Təbəristan əhlidir, bu da Məkkik Sovğaklıdır. Afitab porostdır və yaxud Güneşə, ulduza səcdə edən tayfadandır və Ceyhun nəhrinin o tayinandır və həyatın, ruzigarın bunları harda və nə cür bir-birinə rast gotirib və peşələrin zənciri ilə bir-birinə necə bağlınlıqlar, olbottə bu uzun bir həkayədir...

— Kifayətdir, — dedi Məmən və sərməli gözlərinin ilişkən baxışlarını növbə ilə quldurların sir-sifətində gəzdirdən sonra mətləb üstüne geldi ki: Sirac sizo nə demişdirse doğru demişdir və zamanı ki, o tapşırığı yerinə yetirdiniz...

Xəlifo bir an dayandı və düşündü ki, hərəsi bir dindən, hərosi bir milletdən və hərəsi bir dərədən olan bu bədheybətlər yəqin indi onun bir xəlifə kimi başqa bir dil ilə, heç vaxt eşitmədikləri uca sözərin dili ilə danışacağımı gözləyirler və xəlifə uca üsluba keçərək sözüñə davam etdi:

— ...Və zamanı ki, o məlum tapşırığı yerinə yetirdiniz, yəni çıxartdimiz o şəxsin əynindən həyat libasını və geyindirdiniz o şəxsin əyninə məmat libasın — dərhal quş olub göye uçarsınız. Balıq olub suya cumsınız. Çünkü qoşun əlbəttə ki, sizi axtarmaq üçün emr alacaq... Və o vaxt ki, bizim qafıl Rey şəhərinə varid olacaq adı sizə məlum olan yəhudü sərrafın dükənində Sirac qalacağınız millətlərin baratin sizə çatdıracaq!

Və xəlifə ciyindən ağır bir daşı atmış kimi dönbü yer altından yüksək qalxan pilləkənə doğru yönələrkən Qalib əl-Əsvad yerdən qırmıldandı. Nə isə demək istədi, amma Sirac gözün ağartdı. Qalib dayandı... Çünkü Sirac əvvəlcədən dörd quldura məlumat vermişdi ki, Əmirəlmöminin hüzurunda izinsiz olaraq heç kəs ağızın açıb bir söz deyə bilməz və danışmağa izin veriləndə də səsi çox yuxarı qaldırmaq və yaxud çox aşağı salmaq, qaşları çatmaq və yaxud gülüb dişləri göstərmək olmaz. Və nəinki onlar, hətta vəzir və vəliəhd belə xəlifənin hüzuruna kor girməli, lal çıxmalıdır.

Bu zaman xəlifə özü birdən geri döndü, əlini uzadıb Sıracın qoltuğundakı gümüş dirhem dolu və ağızı büzməli bir kisə çıxartdı və dedi:

— Hələlik qoy bu sizin üçün bir heftəlik cib xərcliyi olsun!

Və xəlifə gümüş dirhem dolu kisəni quldurların üstünə atarkən, Qalib əl-Əsvad dərhal bütün təşrifatı unudaraq yerindən qopub irəli atıldı, dizi üstə yerə yığıldı. Amma o kisəni Əminulla havada qapıb, qoymadı yerə düşsün.

5

İndiki kimi və həmişə olduğu kimi o vaxt da tale ulduzu arabaçı bürçünün topa ulduzları içində ən şəfəqlisi və ən qəşəngi, görməlisidir. Və günlərin bir günündə payız göyərinin bu zərif incisi Məmən imperiyasının qüdretli voziri Fezəl ibn Səhlin həyatını təhdid etməyə başladı...

Məmən tərofindən "zolriyasəteyn" yəni "iki sınıfın qılınc vo qələm sənətinin ustası" kimi fəxri bir ləqəblə şorəfləndirilmiş vozir "Elmnūcum" adlandırılan ulduzlar elmində geniş bilgisi ilə məşhur idi və "Zicnməmən" adlanan yeni astronomik cədvəlin tərtibində yaxından iştirak edirdi. Lakin 9-cu əsrin astronomiyası hələ mistik astrologiya-dan qopa bilməmişdi və münəccim, yaxud ulduzçu simasında eyni zamanda həm astronom, həm də astroloqa rast gəlmək olurdu.

Buna görə idi ki, vozir Fezəl ibn Səhl yeni astronomik cədvəlin tərtibində iştirak edərək astronom idisə, ulduzlar cədvəli ilə fala baxanda və tale zayicəsi tərtib edəndə dərhal astroloqa çevrilirdi.

Vaxtılı Bağdad sarayındakı katiblərdən biri olan Fezəl ibn Səhl və liəhd Məmən üçün tale zayicəsi tərtib cləmiş və Məmənun iqbalının çox parlaq olacağını xəbər vermişdi, amma özü üçün tale zayicəsi tərtib eləmək istəyəndə hər dəfə mövhumi bir qorxu duyaraq, fikrindən vaz keçmişdi. Lakin eyni zamanda amansız bir maraq hissi və boylanıb gələcəyinə baxmaq arzusu öz şeytani cazibəsilə Fezəl heç vaxt rahatlıq verməmişdi.

Sonra illər keçmişdi. Məmən xəlifə olmuşdu və yenə illər keçmişdi, Fezəl xəlifə Məmənun vəziri və sağ eli olmuşdu. Və kiçik qardaşıyla borabər nəhəng bir dövləti idare eləməyə başlamışdı.

Və indi o bu qədər parlaq bir gelecəyə gəlib çıxandan sonra, bir vaxtlar özü üçün tale zayicəsi tərtib etməyə cəsarəti çatmadığını xatırladıqca o vaxt ki, ağciyərliliyinə öz ürəyində gülürdü.

...Nehayət Bağdad hadisələri baş verdi. Vəzir hadisələri xəlifədən gizlədi, ümidi elədi ki, qardaşı orda Bağdad şurişinin öhdəsindən gələcəkdir. Amma kiçik qardaşı böyük qardaşın etimadını doğrultmadı və iş işdən keçəndən sonra Məmən mesələdən xəbər tutdu. Düzdür vozinə bir söz demədi, amma vəzir xəlifənin gözündə düşdүйünü hiss etədi və perişan gecələrinin birində qarşıda onu nələr gözlədiyini bilmək üçün oturdu, ulduzlar cədvəli üzrə özü üçün tale zayicəsi tərtib etədi. Və dəhşətə gəldi — hardasa od ile su arasında qanı axacaqdı və hadisənin nə vaxt baş verəcəyi ayı, həftəsi və günü ilə xəbər verilirdi. Amma baş verəcək hadisonin yeri, məkanı müşkül bir müəmmə ididi ki, həllini tələb edirdi...

Bele oldu ki, o gündən arabaçı bürçündəki o dörd ulduzun ən işıqlısı nazik sapdan asılmış bir qılınc kimi vəzirin başı üstündən asılıb qaldı. Və o uğursuz gün yaxınlaşdıqca vezir gecələr yatmadı. Vəzir düşündü daşındı və həyatını təhdid edən o kiçik ulduzun amansız şərindən bir xilas yolu, bir nicat axtardı...

Və nehayət tapdı.

Məmən öz qaflesi və saray qvardiyasıyla üç gün sonra səşənbə günü Sərəxs şəhərinə varıd olacaqdı. Və iki gün orda səyyar bir sarayı andıran qara məxmərli nəhəng çadırı altında istirahət edəcəkdi.

Sərəxs şəhəri isə vəzirin vətəni idi. Orda anadan olmuşdu və o şəhərdə ki, bir çox mülkləri içindəki üç böyük hamamını icarəye vermişdi və təkcə bu icarədən aldığı məbləğ vezirin hər ilki mədaxilinə xeyli gəlir əlavə edirdi.

Və indi uzun bir qış gecəsinin sonunda birdən birə anstuzin olaraq ildirim kimi başına çaxan çox sadə bir fikirdən vəzir heyretə gəldi — od ilə suyun qonşuluğu hamamda olurdu. Və hər il günəş əkizlər bürçünə daxil olanda o şəxsler ki, məhz hamamda özlərinə həcəmet qoydururlar, məgər onların qanı od ilə su arasında axmırıdı?

Qurtuluş yolu təpilmişdi və elə o gecə vəzir qət elədi.

Orda, doğma şəhərində və öz hamamlarından birində səşənbə günü özüne həcəmet qoyduracaqdı. Və saray təbibi qoca Cəbrayıl ondan bir miqdar qan alacaqdı, beləliklə onu toqib edən o ufaq tale ulduzunun hökmü yerinə yetiriləcəkdi. Vəzir isə başının üstünü alan fəlaketdən qurtulacaqdı, üstəlik bu münasibətlə nəinkü xəlifədən şahanə hədiyyələr gəndərməyə mecbur olacaqdılar.

Vəzir fürsəti foto vermodi, döral Mərv qapılarından Sərəxs qapılara çapar gönderdi ki, culfaçılар mehəlləsindəki böyük hamam seşənbe günü şəhər sakinlərinin üzünə bağlansın və icarədar hamamı vəzir üçün qızdırıb hazır saxlasın.

...Nəhayət o gün gəlib çatdı.

Məmən öz qafiliyi və saray qvardiyası ilə Mərvdən hərəkət edərək gəldi Sərəxs şəhərinə varid oldu. Və şəhər cuvarındaki böyük bir bağda xəlifənin Qara məxmərlı nəhəng çadırı ucaldı. Və bu çadırın sağındə, vezirin solunda Vəliəhdin çadırları quruldu, ordu başçılarının çadırları isə dörd bir tərəfdən bu üç çadırı mühəsirəyə aldı.

Və günortadan bir az keçmiş Sərəxs şəhərinin ən böyük hamamlarından birində Xəlifə Məmənun vəziri ilə arabacı bürçünün tale ulduzu arasında faciəli bir oyun başlandı.

İrəndək bir çox digər hamamlar kimi Sərəxs hamamı da yer altındada idi. O küçənin sethindən başlayan iyirmi pillənin hamısı aşağıya yer altına gedirdi. Yuxarıda yer üstündə isə hamamın hər tərəfi qır ilə suvanmış dəyirmi günbəzi qara bir göbələk kimi qabarmışdı və indi şəhərdən çıxəkləyən yağış altında qara mormor kimi donuq bir parıltı ilə borq vururdu...

Və bu gün o günbəzin zirvəsinə sancılmış bayraq vaxtile Məmənun öz vəzirini təltif elədiyi fəxri nizə ucuna keçirilmiş bayraq idi.

Hamamın içi də bu gün gəlin otağı kimi bəzənmişdi. Paltar soyunulan dairəvi otaqda yere xalılar döşənmişdi. Taxçalardakı gümüş şamdanlarda rongborong şamlar yandırılmışdı. Naxışlı və üçayaqlı alçaq mızlər üstüne güldanlarda gül, gümüş sinilərdə meyvələr və şüşə qablardada şerbet qoyulmuşdu.

İki nofər xidmətçi qulam hamamın ön otağında vəziri soyundurmağa başladılar, sonra uca boylu vəzir başını əyərək alçaq bir qapıdan içəri keçdi. Və burda onu qarşılayan döşü ağ önlükli qoca təbib vəzire xoş gəldin dedi və baş əydi. Hamamın xəzinəsi ilə gülxanı<sup>1</sup> arasında isə böyük taxt yerleşmişdi. Üstünə dəvə yunundan toxunmuş yumşaq parça salmış və taxtin baş tərəfində böyük bir nazbalıq qoyulmuşdu.

Vəzir bu taxt üstündə oturdu və bir müddət hamamın kəllə divarındakı yağlı boyla ilə çəkilmiş əfsanəvi ənqə quşuna baxaraq fikrə getdi, divardakı ənqə quşunun üzü qadın sıfəti kimidi. Sasani minya-

türlərindəki şərqi gözəlləri kimi çatma qaşları vardi, amma qarmaqvari dimdiyi qartal dimdiyini andırırdı və dörd qanadı ilə caynaqlı iki eli fantastik görkəmini tamamlayırdı.

— Bu dünya belə dünyadır, ya Cəbrayıl, — dedi vəzir, — bu dünyada böyük vəzirlərin aqibəti bu olub ki, gül okib tikan dörüb və Aristotel ki, əqli ümman bir vəzir idi nehayət, bədxahları onu İskəndər Quminin gözündən salmadılar mı? Və Bütürk Mehr ki, hər sözü hikmetli bir vezir idi. Onu da Nuşiravanın gözündən salmadılar? Və Cəfər Bərməki kimi fazıl və comərd bir veziri nehayət bədxahları Harunəlrəşidin gözündən salmadılar mı?.. Və indi de mənim bədxahlarım qoşun başçıları nehayət, mənə qarşı Məmənun ürəyinə xal salmayıblarmı? Amma çox bilən çox yanılar deyiblər ya Cəbrayıl heç vaxt yanılmayan yalnız başımız üstündəki xudadır və ona ağır gedər — eger xəlifə öz taxtacıyla Xorasana, mənə və qardaşımı minnətdar olduğunu bir gün yadın-dan çıxartsa...

Vəzir bir an susdu. Sonra qəherlənmiş bir səslə nida elədi:

— Xub və bismillah ya təbib, başla və qoy Allah bu işin axırını xeyir eləsin.

— Amin! dedi qoca təbib və sağ əlinin üç barmağının uclarını al-nina, sinəsinə və hər iki civinə toxunduraraq xac cəkdi.

Vəzir üzü üstə taxta uzandı, çənəsini nazbalıq üstündə çarpladığı qolları üstünə qoydu və yenə baxışları kəllə divardakı Ənqa quşuna zillənib qaldı. Hamam çox isti qalanmışdı, yağlı boyalı divarlar tərləmişdi. Ənqa quşunun iri girdə gözlərində berkəyen damılalar ağırlaşanda quşun gözlerindən qopub üzüsağı yuvarlanırdı. Və indi bu əfsanəvi quş vezirin fikrini çəkib əfsanəvi Qaf dağlarına apardı, o dağlara ki, yaşıl zümrüd idi və dönyanın qurtaran yerində dik bir divar kimi göye ucalmışdı və gözə görünməz Ənqa quşu o dağlar qoynunda məskən salmışdı. Burda vezirin fikri o uca divar əyrisini aşmaq istədi. Lakin o divar arxasında dərhal varlıq qurtardı, heçlik başlandı və bu heçlikdə vezirin qorxu ilə çulğalanmış fikri ildırım sürotiylə geri döndü və gəldi Qura-nın “Qaf” surəsinə siğindi. “Qaf” surəsində Qaf dağları yoxdu, amma vezirin fikri o ayelərə penah gətirdi ki, orda deyiblərdi ki, səbr ele, qoy nə deyirler desinlər və yenə deyiblərdi ki, sən günçixandan ol və gün batmamışdan ol, həmişə öz dualarında rəbbini müqəddəs elə və sonra yenə deyiblərdi ki, sən gecənin qoynunda və səcdələrinin ardınca həmişə rəbbini yad et və rəbbinə şukr elə...

<sup>1</sup> Od yandırılan yer belə adlanır

Bu vaxt vəzir piy basmış küroyini çorten neştarın ilk temasından azacıq diksindi. Əlbəttə ki, vəzir birinci dəfə deyildi ki, özünə həcəmet qoydururdu. Amma bu dəfə bu artıq hər il yazın ortalarında təkrarlanan adice və yüngül bir cərrahiyə əməliyyatı deyildi. Bolko vəzirin düyüñ düşmüş taleyi ilə ölüm-dirim mübarizəsi idi və indi o neşterin ikinci temasında artıq diksinməməyi və qoca təbib qarşısında özünü rüsvay etməməyi qət eləmişdi ki, birdən qoca təbibin boğuq bir fəryad ilə taxt yanında yerə serildiyini eşidərkən yay kimi yerindən sıçradı, arxası üstə çevrildi və başı üstündə dörd yalnız qılincin donuq parlıtlusunu görərkən, qatillörün üzünə baxmağa belə macal tapmayıaraq, anı bir sövqi-təbii ilə hər iki əlinin yuxarı çevrilmiş ovuclarını qoşa qalxan kimi dörd qılincin qarşısına vermişdi ki, Qalib əl Əsvədin elə birinci zərbəsilə başı bədənidən üzülüb taxt üstünə düşdü və taxtin üstündən yerə diyirləndi. Sonra Konstantin Ruminin, Fərəc Dəblimüinin və Məkkik Soğdakının zorboləri yalnız qılincalarını vəzirin qanına bulaşdırmaq xatırınə idi ki, ortaq işdə, dördünün də iştirakı müsavi olsun!..

...İndi qoca təbib vəzirin nəsi yanında taxt üstündə oturmuşdu və elə bil xəstə üstünə gelmişdi, başını aşağı salaraq, xəstonin oyanmasını gözleyirdi.

Qatillörün içəri girdiklərini qoca görməmişdi. Çünkü başı aşağı idi, vəzirin üstə əyilmişdi və qüvvətli bir əl arxadan, boynundan tutub onu kənara atandan sonra nə eləmişdise elə bil bir başqası torəfindən idarə edilmişdi. Çünkü sarsılmış şüür yaxasını gen çəkmışdı, qıraqda dayanmışdı. Amma əlleri ayaqları və gözləri səliqə ilə öz işlərini yerinə yetirmişdi, əlleri vəzirin başını yerdən götürmüştü və yenidən taxt üzündəki bədənинe bənd eləmişdi, sonra cənazonın üstünü örtmək üçün gözləri nə isə axtarmışdı və keçmişdi qonşu otaqdan vəzirin zorluzıbı kaftanını gətirmişdi və bu vaxt gözləri vəzirin xidmətçi qulamlarının və hamam icarədarının qolları, ayaqları bağlı, ağızları tixachi bir-biri yanında çapaladıqlarını görmüşdü. Bir dəqiqə yubanmışdı və yalnız hamam icarədarının qollarını açmışdı, sonra golmişdi kaftanı vəzirin nəsi üstünə atmışdı və indi cənazənin yanında oturub, keşiyində dayanmışdı...

Nehayət, birinci olaraq Sirac çapıb hamama gəlmışdı.

– Bu nə müsibətdir, ya Cəbrayıł, – demişdi, – neço nofər idilər? Dörd? Amma vəzirin qulamlarından biri deyir ki, səkkiz nefər idilər, o birisi iddia edir ki, doqquz idilər. Hamamçı isə and içir ki, daha

çoxdular... tanrıya şükər olsun ki, kafırlar sənə rohm eləyiblər və bu qara xəbər emirəlmöminin qəddini əydi, belini sindirdi, emirəlmöminin ata belə süvar olmadı və bu saat müqoddəs qədəmlərile culfaçılard məhəlləsinin çamurunu tapdayaraq bura gəlir...

...Və Məmun geldi.

Birbaşa cənazəyə yaxınlaşdı, qaftanın ucunu qaldırdı, vəzirin üzünə baxdı, sonra iki olılı başına döyürek hönkürdü. Xəlifənin arxasında içəri dolmuş saray ağaları və qoşun başçıları da ağlamağa başladılar. Lakin xəlifənin hüzurunda səs-küy salmaq olmazdı, ona görə sosların qısaq xəlifənin coşğun ağlayışına yalnız züy tutmağa başladılar. Və buna görə idi ki, Məmunun hönkürtüsü və foryadı hamamın günbəzi altında tağlı tavana çaparaq qüvvətli eks-soda ilə qoca təbibi içindeki viranelikdən çökdi özüne qaytardı və indi qocanın da gözleri yaşla doldanda xəlifə döndü, yaxın geldi və dedi:

– Ağla ya Cəbrayıł, ağla, təqdirin hökmünü təgyir etmək mümkün deyilmiş...

Və heyrotindən qocanın göz yaşları bir anda qurudu, çünki bu doqiqə Məmunun dəyişilmiş səsi eynilə atası Harun-ərrəşidin o geceki səsi idi ki, abbasilerin beşinci xəlifəsi o gecə vəzirin kosılmış başının üzündə çubuqla nə isə yazıb pozarkən başını qaldırmışdı qaşlarını çatmışdı və qocaya demişdi:

– Ağlayırsan, ya Cəbrayıł? Buna ağlayırsan və yainki mənə?

Amma o vaxt, qocanın gözələri qıpqaru idi və indi də heyrotindən göz yaşları quruyarkən birinci olaraq onu gördü ki, xəlifənin sürməli gözlerindən axan qara göz yaşları yanaqlarında qara şirinlər açmışdır və qoca tez ag önlüyü açıb atdı, sonra qoltuğundan çıxardığı ipək bir məndil ilə Məmunun ağlar gözlərini sildi və bu gözlərin öz ağlayışında iştirak etmədiyini və bəbəklərinin dərinində nə isə şeytanı bir işilti reqs etdiyini görərkən davam gətirmədi, gözlərin qaçırtdı və başını aşağı saldı...

...Məmunun qafiləsi iki gün Səroxs şəhərində qalacaqdı, amma vəzirinin qətli münasibətə xəlifə yas məclisi qurub bir həftə Sərəxsədə yubandı və derhal bir neçə çapar yola salaraq vəzirin qardaşı Həsən ibn Səhlə başsağlığı göndərdi. Həsən ibn Sohл Bağdaddan qovulmuşdu; amma hələ İraqda idi. Başında qoşunu və ixtiyarında dövlət xozinosu vardı, əgər böyük qardaşının ölümündən şübhələnsəydi, qorxuya düşərdi, hətta gedər Bağdadda xəlifə olmuş Məmunun omisi İbrahim ibn

Məhmədiyə sığınardı. Bütün bunları nəzərə alaraq Məmun yas məclisindən Həsən ibn Səhlin iqamətgahına xüsusi nümayənde göndərib qızına elçi düşdüğünü bildirdi və toyu Bağdadda eləyəcəyini xəber verdi ki, beləliklə, öldürülmiş vəzirin qardaşını özüna qayınata rütbəsinə qaldırdı və təbiidir ki, bu da Həsən ibn Səhl üçün çox böyük bir şərəf idi. Sonra vəzir üçün qurulan yasın yeddisi tamam olanda Məmun qoşun başçılarından tələb elədi ki, qatillər tapılmalıdır və qatilləri tutub hüzuruna gətirənlərə on min qızıl dinar vəd elədi və Məmun qafilosı ilə berabər Tus şəhərinə doğru horokət etdi.

Lakin dorhal Məmunun qafilosı arxasında bir şayiə sürünməyə başladı, bu şayiə getdikcə sürətini artırdı və nəhayət getdi xəlifənin qafilosunu haxladı.

Məmunun əmri lə dörd qatil axtarılırdı, hansı xorabədə, yaxud hansı mağarada gizləndikləri və yaxud hara çıxıb getdikləri hələ heç kəsə məlum deyildi, amma dörd quldurun isnad elədiyi və indi ağızdan-ağıza uçan qanadlı bir xəber Memunun qafilosini bütün yol uzunu təqib edirdi ki, "Əmirelməminin özü bize əmr elədi ki, çıxardarsınız o şəxsin əynindən həyat libasını və geyindirərsiniz o şəxsin əyninə məmat libasını".

Qafiləni haxlayan bu şayiə nəhayət gəldi Siracın vasitəsilə xəlifənin çadırına da baş çəkdi və xəlifə gözlerinin iştirak etmədiyi bir təbəssümle dedi ki, haqqında düz deyiblər ki, tul əl lisan-hələk əl-insan (dilin uzunuğu insan üçün folakotdır) və bu şayiə ki, arxamızca sürünnür, nə qədər ki, bizdən qabağa getməyib heç bir ziyanı yoxdur.

Qoca təbib isə bu şayiədən xəber tutanda heyret etmedi. Cənki, qocanı ən çox heyrətə salan o idi ki, nə fərqi vardi ki, vozir öz mənəməliyi ile özü-özünü tələyə salmışdı. Hər halda tale ulduzunun hökmü yerinə yetmişdi, vəzirin qanı od ilə su arasında tökülmüşdü. Sonra bu da qoca üçün aydın idi ki, Məmun xorasanlı şiyə vəzirini buraxdığı sohv-lərə görə aradan qaldırmamışdı. Bəlkə yaşıł rəngi qara rəngə qurban verməyə başlamışdı və birinci qurban vəzirinin ölümilə burda, yolun başlangıcında Bağdadın qozob odu üstə bir dolça su endirmişdi, yaxud burdan əlini uzadıb Bağdadda əmisi İbrahim ibn Məhəmmədin taxtını bir az sarsılmışdı.

Və birdə ki, gec-tez bu hadise baş vərməli idi.

Hökmdarlar taxt-taclarıyla minnətdar olduqları şəxslərin varlığına heç vaxt dözməmişdilər.

Məmunun ulu babası xəlifa Mənsur dözməmişdi, ibn Müslümü hüzurunda doğratmışdı.

Məmunun atası Harun ər-Rəşid dözməmişdi vəziri Cəfər Bərməkini qardaşlarile bərabər məhv elemişdi.

Və Məmun da dözmədi; dörd quldurun əlilə və yaxud hevəskarı olduğu Şətrənc oyunundakı at gedişlə tale ulduzunun hökmünü həqiqətə çevirdi.

Nə idi bu? Tarix təkrar olunurdumu? Hər halda tarixin sınaqları tokrar olunurdu və bir-biri dalınca üç xəlifənin saray többi olan qoca bu təkrarın canlı şahidi olmuşdu. Və nəhayət, Məmunun vəzirinin ölümünü hazırlayan bir labüdlük onu da çəkmişdi, öz axarıyla aparmışdı.

*Bu Qoqun şəhər Xürrəmilərin  
İldə bir dəfə "Sevgi süfrəsi"  
Açıqlarıdır  
Və yolumu gözlədikləri "Güneşli atını"  
Bu gecə son dəfə çağırıldıqlarıdır*

## 1

Və o vaxtki o "Güneşli atı" gələcəkdi, qaranlığı çoxalmış bu dünya yaxşılıq işığı ilə dolacaqdı...

Güncydəki başı qarlı uzaq və böyük dağlar ilə qırmızı torpaqlı, kiçik və yaxın dağlar arasındakı bu şəhər 9-cu yüz illik Təbrizi idi və günəşin Sünbüla<sup>1</sup> bürcüնo girdiyi bu günlərdə bütün şəhər göydən yere od əleyən yay günüşi altında yatırdı. Gecələr dağlar üstündəki göylərdə tez-tez su təkin ulduzlar axır və o solğun ulduzlardan şəhər üstünə xoş bir sərinlik yağdırdı. Uzaqlardan gələn yorğun dəvə karvanları hava qaralandı şəhərə çatırdı və ağır yük'lərlə bərabər şəhər karvansaralarına bir-birindən həyəcanlı xəber və şayiələr boşaldırdı. Şəhər hava işıqlananda bütün şəhər o xəber və şayiələri yiğisdirmağa başlayırdı.

Abbasilərin 7-ci xəlifəsi Məmun isə Merv ilə Bağdad arasındaki iki-üç aylıq bir yolu il yarımlı idi ki, gedib axırını qurtara bilmirdi – amma hər dəfə qafilosilo qaldığı növbəti menzildo baş verən hadisələrin eks-sodası ilə bütün xilafəti vəlvələyə salırdı.

<sup>1</sup> Yazın son ayı

Keçən ilin qışında Məmənun qüdretli veziri Sərəxs şəhəri hamamında qətl ediləndə də Bağdad şəhərində Məmənun vələhdi İmam Rza qəfildən vəfat edərkən də Bağdaddakı qoşun başçıları daha artıq rahat nəfəs almışdır və öksino ifrat şiyələr imamət göyələrinin 8-ci ulduzunun söndüyünü görüb fəryad qopartmışdır ki, İmam Rza öz əcili ilə rəhmətə getməmişdir və necə ki, vaxtılı şiyələrin altıncı imamı Cəfər Sadiq xəlifə Məmənun ulu babası xəlifə Mənsurun əmrilə zəhərlənib öldürülmüşdü və daha sonra şiyələrin 7-ci imamı Musa Kazim də Məmənun atası Xəlifə Harunolroşidin zindanında 13 il dustaqlı qalandan sonra zəhərləndirilərək qollarındakı zəncirlərlə bərabər dəfn olunmuşdu, indi də şiyələrin 8-ci imamının süfrəsinə xəlifə Məmənun süfrəsindən zəherli üzüm göndərilmiş və İmam Rza o zəherli üzümdən çox yeyəndən sonra şəhid olmuşdur.

İstər şayiə, istər həqiqət olsun hər halda bir-birini təqib edən bütün bu hadisələr Bağdad üstüne gedən Məmənunu evvəlcə xorasanlı vozirindən, indi də şiyə vəliəhdindən azad eləmişdi və beləliklə, Məmənun yaşıl inqilabından indi əynindəki yaşıl libasdan, yaşıl çalmaдан başqa bir şey qalmamışdı.

Dünən axşam isə Həmədandan gələn dəvə karvanının gətirdiyi xəbərlərdə deyilirdi ki, Momun keçib geldiyi bütün vilayətlərdə xərac vergisini azaldır və bütün şəhərlərin cümlə məscidlərində gecəni səhərə qədər qəndiller yandırılmasını və qapılarının qoriblər, binosiblər üçün açıq saxlanması əmr eləmişdir və özü isə o məscidlərdə oxuduğu xütbələrdən sonra şəhər yoxsullarına külli miqdarda iane elşan eleyir və Tus şəhərində atası Harunəlrəşidin qəbri yanında dəfn etdirdiyi vələhdi İmam Rza üçün bütün məscidlərdə Quran oxutdurur.

Və yeni şayiələrdə deyilirdi ki, Məmən bir əli o no qədər çox ehsan paylayırsa, digər əlilə daha çox varıdat toplayır və yolüstü xorasanlı bir zabitin evinə beş dəqiqə qonaq olduğundan sonra mübarek qodomlorilo Əbu Sahibi şərəfləndirmək üçün məğrur və məşhur ʃəhər zabiti öz mülklərindən xəlifəye 300 kənd bağışlamışdır.

Daha sonra Tebrizin örtülü bazarını çulğayan bir xəbər də bu idi ki, Sərəxs şəhəri hamamında Məmənun qüdretli vezirini qətl edən dörd nəfər möşhur quldurbəsi nəhayət, əla keçmişdir və bu saat Həmədan zindanında dustaqlılar və Məmən gəlib Həmədana yetişəndə şəhər valisi o dörd nəfərin edamı üçün elə "ziyətli" bir mərasim tərtib edəcəkdir ki, bütün bu şəhər tamaşaşına golocokdır.

Vo olbətə ki, o vaxtlar və daha sonralar da istor Doğarida, istər Batarida, on modoni şəhərlərin meydانlarında on vəhi edamlar yeni bir şey deyildi.

Beləliklə, bu gün yenə küçələri, məydanları və bütün şəhəri ağızına almış xəbər və şayiələr nə qədər rəngarəng və höyəcanlı olsa da, şəhər tezdon çit çadrasına bürünüb şəhərin örtülü bazarında vurnuxan gənc bir qadın bütün bu cütdiklərinin hamusuna biganə qalmışda, çünki nəhayət, onun özüne elə bir xəbər gəlib çatmışdı ki, Ağca bütün gecəni yalmamışdı və bir gözü gülmüşduse, bir gözü ağlamışdı.

Bir qayda olaraq varlı ailələrin ipək çadralı, qanovuz çax-çurlu xanımları yayda şəhərin on serin və qışda on isti yeri olan örtülü bazara çox nadir hallarda ya das-qas almağa və vaxud. sadəcə zərzərlər cərə-

sində — **Şəfiyənlərlə görüşüb hal-ahval tutmağa galındılar. Səda adamların**

yozumlarında bazar izdihamının bu və ya digər hadisəyə qarşı münəsibəti daha canlı, daha yaraşlı və bolqə də daha düzgün ifadəsini tapırdı.

Dünən Ağca bazardan gətirdiyi xəberlərə yekun vuraraq qocaya demişdi ki, Xəlifə Məmməd hər gün ovuclarını açıb dizləri üstə qoyur, diqqətə baxır və şeytanın ovuclarına yazdığı gizli yazıları oxuyub bir təlimat alır və buna görə elbəttə ki, Məmməd orda – Bağdadda xəlifə olmuş bəstəkar, xanəndə emisini taxtdan salacaqdır. Çünkü Bağdadda xəlifə olmuş İbrahim ibn Məhəmmədin bir xanəndə kimi səsi nə qədər gözəldirse, əqli bir o qədər qisadır. Və qoca yalnız bundan sonra qəti qərara gələrək qardaşı Vəcnaya omr eləmişdi ki, bütün bir karvanla yola çıxsın və Həmədanda Məmmədu istiqbal edəcək Azərbaycandakı ərəb qəbile rəislərin içərisində Əzd qəbiləsi adından xəlifəyə öz ixləsi və sədaqətini orz eləsin və indi neçə gündü ki, Vəcna artıq yol hazırlığına başlamışdı.

Ağca hələ kiçik bir qız ikən ibn Rəvvad onu Dərbənd bazardakı bir qul tacirindən 300 dirhem bahasına satın alıb Təbrizə gətirmişdi. Və sonra qız bir az böyüyəndə, yarı qonço, yarıgül çəğinə çatanda qoca heç Ağcadan kamını almağa macal tapmadan yorğan-döşəyə düşmüşdü və indi hər gecə ölümlə qucaqlaşış yatan qocanı hər səhər Ağcanın üzünü görmək, Ağcanın səsini eşitmək həsrəti ölümün qolları arasından çəkib çıxardırdı...

İbn Rəvvadın horomxanasında milliyyəti və dini ayrı-ayrı başqa cariyələr və kənizlər az deyildi, amma sonsuz qocanın üreyindəki en böyük həsrət məhz Ağcanın onun üçün doğacağı bir oğul, bir vəliəhd həsrəti idi. Buna görə idi ki, xəsto qoca həollik Ağcanın kafir qalmayıb islami qəbul eleməsini istəyirdi. Sonra Allah kərim idi. Sonra bəlkə allah rəhmə geləcəkdi və onu bu ölüm yatağından qaldıracaqdı. Lakin qocanın təklifini Ağca dərhal rədd etmişdi. İslam dünyasında isə cariyələrə, kənizlərə və qullara zorla islamı qəbul elətdirmək enənəsi yoxdu, çünkü vaxtilə Sərvər-kainat peyğəmberin özünün on iki zövçəsi içərisində axıra qədər öz dininə və etiqadına sadıq qalmış İshəh<sup>1</sup> və qibti<sup>2</sup> qadınları olmuşdu. Amma Ağcanın islama dəvəti qətiyyətə rədd olmosı istor-istəməz qocanı çox port eləməmişdi və xəsto yatağından qalxınaraq səsini ucaltmışdı ki, ey vəhşi çöllər qızı, mənim cariyələrin içində xəçpərest var, dini nedir, tanrı kimdir heç vəchlə

<sup>1</sup> Xəçpərest – xristian

<sup>2</sup> Misirli

qana bilmədim. Çünkü nəinki mən, heç kəs sənin qovmin olan nə ağ xəzərlərin, nə qara xəzərlərin əcaib etiqadından baş çıxarda bilmir.

Bu vaxt Ağca sıçrayıb ayağa qalxmışdı, fırıfırı kimi qocanın önungdə dövrlər vurub fırlanmış, rongi qaçmışdı, gözləri çıraq kimi yanmışdı və birdən quş nəğməsini andıran cəh-cəhlə səsiyle öz tanrısi eşqinə elə ehtirash bir alqış oxumuşdu ki, qocanın nazbalışa batmış başı gicəllənmişdi. Axma Ağca hafızcasına alqışını davam etdirmişdi ki, başlanğıcda yuxarıda mavi göy, aşağıda qara torpaq vardi. İnsan oğlu bu ikisinin arasında dünyaya gəldi və alqış o ağ ulduzlu, qızmar günoşlı, qara buludlu göylərə ki, ildırım çaxanda, buludlar ağlayanda çox heyrətlidir, sonra buludlar dağılanda, üzü işıqlananda, körpə gözləri kimi tərtəmiz və günahsızdır. Və yena alqış göylərin gözəlliyyinə ki, tanrı və insan oğlu hara getse başı üstündədir və hər şey bu dünyada öteridir. Ulu tanrı yalnız orda clə-bəlo bəzənmişdir...

Sonra Ağca birdən kirimişdi, gözünə nə görünmüştüse tanımişdi, qapı yanındaki bucağa qışılmışdı və qorxunc bir şey görmüş uşaq kimi iki əlilə üzünü qapamışdı və ağlamışdı. Hərəm dairəsindəki qadınların ağlayışlarına çoxdan vordış olmış qoca isə Ağcanın qız, bala ağlayışına oxşar ağlayışından riqqətə gəlməmişdi və demişdi:

– Ağlama ey Ağca, bir olan Allaha and içirəm ki, əger o rəhəmə gəlib məni bu yataqdan ayağa qaldırsa, seni cariyəlikdən xanımlıq rütbəsinə ucaldacağam. Yox əger bu yataqdan qalxmış mənə nəsib olmayacaqsə son nofosimdə azadlıq verəcəyim qapı qullarım, konizlərim və cariyələrin içində birinci sən olacaqsan!

Qocanın andından Ağcanın üreyi döyünmüşdü; ölkənən qoca ona azadlıq verəcəkdi və Ağca bilirdi ki, hər bir müsəlman ölkənən qullarından və kənizlərindən nə qədər çox azad cləyirdiso bir o qədər çox savab və rəhmət qazanırdı. Buna görə idi ki, o gündən bir-birinə zidd iki hiss Ağcanın üreyini didməyə başlamışdı. Çünkü bir tərəfdən dərin bir minnətdarlıq hissili qocaya xidmət edirdi ki, bir az cana gəlsin, ayağa dursun, digər torofdon sobirsizliklə qocanın ölümünü gözləyirdi ki, azadlıq, səadətə və könül verdiyi bir ığid vardi ki, ona qovuşsun... Və elbəttə ki, əger qoca cariyəsinin bu gizli sevgisindən xəber tutmuş olsaydı, Ağca indi çoxdan ağzı möhkəm bağlanmış bir çuval içində – çox dərin bir quyu dibindəki qəbrində yatmış olardı.

Lakin Ağcanın əli könül verdiyi o igiddən çox tez üzülmüşdü və dörd ildən artıq idi ki, Ağca o aslan doğmuşun öldüyündən, qaldığından

xober tuta bilməmişdi. Və indi birdən Həmədandan gələn dəvə karvanı ilə Ağcaya xoş bir xəber gəlib çatmışdı ki, könül verdiyi igid sağdır və bu xəber gümüş bir dirhəmdən ibarət idi ki, Ağca o dirhəmi bərk-bərk sağ ovçunda saxlayaraq başı alovlu örtülü bazarda vurnuxurdu. Çünkü bu dirhəmlə bərabər onun aslan doğmuşu bu şəhərdəki yegana və ən yaxın dostuna da qara bir təsbeh göndərmişdi ki, Ağca bu əmanəti tezliklə və məhz bu gün sahibinə çatdırırmalı idi.

Ağca bəzzazlar cərgesində qaynaşan qadınlar arasından çıxmışdı. Papaqçı və dərzilər, xirdavatçılar cərgelerinə hətta qılınc pardaxlayanlar cərgesinə də göz gəzdirmişdi. Amma heç yerde axtardığı – oğlanı gözüne dəymemişdi. Halbuki, o oğlan da qoca ibn Rəvvadin karvanlarında qatarçı idi və sabah o da Vəcnanın karvanıyla yola düşəcəkdi. İndi tək bir ondan başqa demək olar ki, karvan oğlanlarının hamısı bu gün bazarda idi; kimi yol üçün duz və un, kimi çaxmaq daşı və qov, kimi iynə-sap və sair alırı və bəziləri də qılınc pardaxlayanlar cərgesində oyri tiyeli qəmərlərini oxarlardırdılar!

Ağca bir fikirləşdi ki, bazardan çıxsın, üz tutsun Təbrizə, dağa tərəf, çay qırığına getsin. Çünkü karvan oğlanlarından çoxları hər dəfə səfərə çıxarken, orda, Açı çay körpüsü başında oturan falçı qadının yanına gedirdilər və həmişə çox təhlükəli olan karvan yollarında başlarına no gelaceyi barede fal açırdılar. Amma sonra birdən yadına düşdü ki, axtardığı o oğlan yola çıxarken heç vaxt falma baxdırırmur, amma hər dəfə xeyir-dua almaq üçün Qaraca dədə kuzəgərlə xudahafizləşməyə gedir.

Və bu vaxt Ağca əlini alına çırpdı, örtülü bazarın sərinindən çıxdı, şöhrin qızımar günəşli boş küçələrindəki divar dibi kölgələrdə daldalanaraq gəldi. Qala darvazasından keçdi və hər tərəfdən şəhəri çevrəyə almış üzüm bağları arasıyla üzüyuxarı çox qədim və nehəng bir məbədin möhtəşəm xarabazarlığına doğru yönəldi.

Xərabəliyi bəlo çox qədim olan bu məbəd bir-birinə bitişik bir neçə tikinti tağlarından ibarət idi ki, vaxtılı spiralvari qatlarla üstündən göyə doğru ucalan qüləsinin yarısı çoxdan uçulub tökülmüşdü, uzun və tağlı dəhlizlərlə bir-birinə bənd edilmiş dördbucaqlı həyətlərindəki rəngarəng domir sütunlardan bəziləri köndələninə yere sərilməşdi və üç ayaqlı dairevi tunc bir taz içində ulu atoşın yandığı atoşgahı indi artıq əsrlərin bir-biri üzərinə qalaqlanmış qaranlığı içinde qərq olmuşdu.

Amma bu möhtəşəm xarabazarlığın yarı uçuq-yarı salamat qalmış daş divarlarına çöl tərəfdən qaranquş yuvaları kimi yamanmış bir çox komalar və daxmalar vardı ki, bunlar şəhərin yoxsul peşəkarlarından piñəçilərin, həllacların<sup>1</sup>, kuzəgərlərin və digərlərinin ustaxanalarına və yaşayış mənzillərinə çevrilmişdi. Və Ağca uca taxtbəndli tavan altındakı hər bir otağın ortasındaki səkkizguşeli üç pilləli atoş nəhrinə gəldi. Bu miskin daxmalar, ustaxanalar cərgəsi qarşısına çıxdı və gördüyü monzərə qarşısında heyvət içinde dayandı.

Qaraca dəvə kuzəgerin koması qarşısında sindirilib, qırılıb çilik-çilik olmuş kuzələrdən, cürdəklərdən, küvəclərdən, dolçalardan və sair saxsı qablardan ehramvari bir təpecik ucalmışdı. Və qoca kuzəger oyılıb-qalxaraq kəhildəyə-kohildəyə hələ də yerdən yiğmaqdə olduğunu saxsı qırıntılarını o təpecik üstünə atırdı.

Ağca dayamıb baxırdı, qocanı dindirməye cesarot eləmirdi ki, axı hansı deli-qudurmuş qocanın bu qədər zəhmətinə zay eləmişdi və sorğında olduğu oğlan haqqında da qocadan bir söz soruşturmamış çıxb Gedə bilmirdi, néhayət, canımı dişinə alaraq çadrasının ucunu soldan-sağ'a ağızına yaşımaq tutaraq, dedi:

– Görüm baisin olleri qurusun, balaca dam evi başına uçulsun, üstüno od ələnsin, feryadı ərşə diroşsin, Qaraca dədə... və üzüm ayaqların altına Qaraca dədə, səhərdən o Bilalabadlı oğlanı axtarıram. Sabah o da Vəcnanın karvanı ilə yola düşür, o karvan ki, Həmədəna gedir, Karvan oğlanlarından çoxu bazarda idi. Kimi duz alırı, kimi un, kimi ipok sap. Amma təkcə o yoxdu o oğlanlar içinde dedim belkə səndən xeyir-dua almağa gəlib, çünki bilirom hər dəfə uzaq səfərə çıxanda əlini öpməyə, səninlə xudahafizləşməyə gəlir. Əgər gəlibsa və gedibsa və yainki bir saatdan gələcəksə...

Qaraca dədə heyvətə başını qaldırmışdı. Sonra dikələrok:

– Toxta ay qadın, dil otu yemisən, nədi? – dedi.

Və bu vaxt Ağca oğlanı gördü, komamın içindeki dulus çarxının arxasından yuxarıya, balaxanaya qalxan ensiz və dik pillekənlə ağır-agır üzü aşağı enirdi, alnında ağ sariq vardi. Başı açıqdı. Gur saçları arxadan boynuna tökülmüşdü. Yay və qış ibn Rəvvadin karvanlarıyla keçib getdiyi, qayıdış geldiyi uzun yolların küləkləri, yağışları və günəş ilə yuyulmuş yaniq əsmor bənizi bulud kimi tutulmuşdu. Six kirpiklärinin

<sup>1</sup> Pambiq və yun atanları

sərt bir ifadə verdiyi gözlərində nə isə bir yanarlıq vardi və Ağcəni görkən başın aşağı saldı, dinmədi.

Ağca isə irəli atıldı və ürəyini bir an tez o sehrin məngənəsində qopardırmış kimi birməfəsə dedi:

— Gün aydın ay Babək, başını aşağı salma, xəbər vermək üçün gəlmışəm ki, Tərxan zindandadır.

Qaraca dədə yenə heyrətlə Ağcaya baxdı və sonra pilləkəndə dayanmış Babəkə tərəf döndü və dedi:

— İndiki vacib səhbətiniz var, qalxin yuxarı, xəlvətə çəkilin. Yoxsa İmam Hənibalın qoçaqları qayıdır görsələr ki, küçədə bir qadınla bir kişi səhbət cələyir, qara it sürüşü kimi düşəcəklər üstünüzə...

Babək döndü yuxarı qalxdı. Ağca da təz özünü içəri saldı. Sonra başından siyirdiyi çadrasını çəngələdi, qoltuğuna vurdu və bir göz qırpmısında pilləkənlə yuxarı dırmaşdı.

Məmənun vəliəhdii İmam Rza şəhid olandan sonra imamlıq doqquz yaşındakı oğluna keçmişdi və indi o uşaq hələ bir körpə idi və şiyələrin doqquzuncu imamı kimi irəlidə başına golocək son fəlakətə doğru hələ çox yol getməliydi.

Sunnuları əhatə eleyən dörd məzhəbin qurucularından 55 dəfə heccə getdiyi ilə məşhur olan İmam Əzim Əbu Hənifo imam Şefi ilə və İmam Malik artıq həyatda deyildilər, amma dördüncü məzhəbin banisi olan İmam Əhməd ibn Hənibal hələ sağ idi. Bağdadda oturmuşdu və getdikcə İslam dünyasını daha artıq ağzına alan əxlaq pozğunluğuna qarşı ele amansız mübarizə başlamışdı ki, özündən toəssübkeş olan müridləri vaxtaşırı Bağdadda, xilafətin digər şəhərlərinə hücum çəkorok meyxanələri və şərab satılan dükənləri dağıdırdılar, şərab çəlləklərindəki təbrizi və ağ çaxırı küçələrə axıdırdılar, eyş-işrətçi, nəğməçi cariyələri doldururdular içəriye, musiqi alətlərini sindirirdi. Küçələrdə bir kişinin bir qadınla danışdığını görəndə dərhal başının üstünü alırdılar ki, əger bu qadın sənin halalındırsa, bir müsəlmanın küçədə camaatın gözü qarşısında öz arvadıyla səhbət eləməsi çox iyrənc bir hərəkətdir, yox əger qadın sənə naməhrəmdirən bu artıq zinakarlığa berabər bir cinayətdir və ibn Hənibalın müridlərinə görə həttə bayırda-bacada və küçələrdə gülüşmək də əxlaqsızlıq idi, çünkü imamların təliminə görə qəhqəho çəkorok gülmək haram idi. Yalnız gülümsemək olardı, o vaxt gorok gülümseyen şəxsin dişləri görünmeyəydi və əgar bir məclisdə bir şəxs gülməli bir söz deyib məclisi

gülüdürüseydi, imam Hənibalə görə o şəxs özünü o dərəcədə alçalırdı ki, bu, Süroyya<sup>1</sup> ulduzundan daha uca bir nöqtədən yerə yixilmağa bərabərdi...

Təsir əks-təsirə bərabər bir bütün bu ifrat yasaqlara rəğmən məhz 9-cu əsr İslam dünyasının öz xəlifələrinə bərabər ən çox içki içdi, ən çox çalğı çaldığı, ən çox şüx mahnilər oxuduğu və ərəb poeziyasında şərəbi tərənnüm edən “tərəbat” janının ən çox çiçəkləndiyi bir dövr idi.

Bu günler isə İmam Hənibalın müridlərindən qaragürüh bir dəstə Həmədanda və sonra Zəncanda toy məclislərində belə çalınan müsinqini və oxunan mahnını susdurandan sonra Tebrizə gelmiş, şərab satan bir neçə yəhudü dükənini dağıtmış, küçələrdə çadralı qadınlarla danışan kimə rast gəlmışdılarsa döyənəklərini işə salmışdilar və nəhayət, əlib Qaraca dədə kuzəgorın koması qarşısında cərgə ilə düzülmüş kuzələri, güvecləri və sairəni qırıb tökməyə başlamışdılar ki, şəhərdə ən çox sənin kuzələrinin müştərisi var. Çünkü sən bu kuzələrin bəzilərinə qırmızı, digərlərinə reyhani şərab doldurub dükənin qabağında sərgiyə qoyursan və gözünle işaret eleyəndə imanlarını şeytana oğurladanlar o kuzələri qapıb aparırlar.

Vo bu bir hoqiqət idi ki, Qaraca dədənin müştəriləri heç vaxt əskik olmurdu, çünkü qocanın elindən çıxan o kuzələrdə və cürdəklərdə yayın cırıramasında belə kəhriz suyu sörin və tortomiz idi.

İbn Hənibalın müridləri isə kuzələri, cürdəkləri, hətta küvəcləri və dolçaları belə bir-bir qıraraq nəhayət, birindən qırmızı və yaxud ağ şərab dağılacığını gözlərkon, ümidi ləboşa çıxdığı və quduzlaşdıqları bir vaxtda Babək əlib çıxmışdı və qocanın araya girməsinə baxmayaq mütəxəssis göstərmış, müridlərlə əlbəyaxa olmuş və başı yarılmışdı, qaragürüh dəsto isə imamlarının qəhvəhəni yasaq etdiyini unudaraq kişnəyə-kişnəyə uzaqlaşış getmişdi...

...Komanın aşağı qatı qocanın ustaxanası idi, qoca dulus çarxını burda fırladırdı, ocağını burda yandırırdı. Və tavarı çox alçaq yuxarı qata ancaq yatmaq üçün qalxırıdı. İndi Ağca burda yero salınmış yırtıq həsir üstündə düşüb qalmışdı, Babək isə alçaq taxt üstündə oturmuşdu və hər ikisi susmuşdu. Ağca bir an ovcunu açmış və Tərxanın gondərdiyi dirhəmi Babəkə göstərmİŞdi. Sonra yenə tez dirhəmi ovucu içində elo bork-bork sıxmışdı ki, ele bil, o gümüş dirhəm ağ bir qışa

<sup>1</sup> Qədim nücum elminə görə göyün on yüksək nöqtəsində olan ulduz

çevrilib əlindən uçacaqdı. Amma Babəkə verdiyi qara tosbeh elə bil Babəkin əlində dərhal ağır bir daşa çevrilmişdi. Qolunu yanına salmışdı. Və indi o baxışları hərəkətsiz bir halda, yerindən qımıldanmadan və Ağcaya bir söz demədən taxt üstündə oturmuşdu. Ağca gözləməlidir ki, o getdiyi yerdən geri qayıtsın, başını qaldırsın, Ağcanı görsün və Ağcaya nə isə bircə kəlmə söz desin.

...Və o indi getdiyi o yerdən qayıdırı, o yerdən ki, yazda ayransız, qışda yorgansız keçinmiş, ömrünün ən acı tarixi orda qurtarmışdı. O, bu dünyada üreyinə ən eziz olan adama orda rast gəlmüşdi və bu o vaxt idi ki, o yerin dağ kəndlərində o il yenə achiq başlanılmışdı. O isə yeniyetmə bir oğlandı, dağ ətəyindəki bir kənddən başaçıq, ayaqyalın yola düşmüşdü, üzüasağı hələ bu vaxta qədər görmədiyi şəhərlərə doğru gedirdi. O şəhərlər ki, anasının rəvayətinə görə əkin-biçin nə olduğunu bilməyən o şəhərlərdə həmişə bolluq və ucuzluq idı, amma əkib-biçən kəndistanda vaxtaşırı achiq illeri olurdu. Mexluq ot otlayırdı. Anası onu o qədər ilin dağlardakı achiqından xilas etmək üçün şəhərlərə doğru qovmuşdu. Özü isə tokbaşına kənddə qalmışdı. Təpə üstündə dayanıb uzun-uzadı tək bir balasının – atası öldürüləndən sonra dünyaya gəlmiş oğlunun arxasında baxmışdı və qovi sinəsində çarpanlaşmış qollanyla elə bil ürəyində açılan boşluğu qucaqlayıb sinəsinə sıxmışdı...

Beləliklə, on bir yaşındakı bu yeniyetmə tək başına yurdunun şəhərləri içində o vaxt ən böyük şəhər olan Ərdəbilə doğru yollanmışdı. Səmti göstərən nişan isə Savalan dağının qarlı zirvesi idi ki, gedib o dağın ətəyindəki şəhərə yetişənə qədər bu nişanolor homişə gözləri qarşısında olacaqdı və anasının rəvayətinə görə bu dünyadakı şəhərlər içində bazarlarında satılan çörəyin ucuzluğu və ağılığı ilə məşhur olan iki şəhər vardır ki, biri Ərdəbil idisə, digəri çox uzaqda Əlvənd dağının ətəyindəki Həmədan idi.

Lakin o gedib Ərdəbile çıxa bilməmişdi, çox yorulduğu və çox aediği o günün günorta çağında taleyi onu Tərxana rast getirmişdi. Tərxan o vaxt təzecə igid yaşına dolmuşdu və yol altında şirimpladığı bir zomı qıraqında oturub süfrə açmışdı, bir yaylıqdan ibarət olan o süfrə üstündə isə bir baş soğan, bir yumru pendir və bir parça adəppəyi vardı. Amma yoldan keçən başaçıq, ayaqyalın bir oğlanı görərkən Tərxanın kəsdiyi çorok boğazından getməmişdi, dizi üstə qalxıb onu səsləmişdi ki, ay uşaq, kimsən, hara gedirsən yaxın gol otur, bir tike çorək kəs mənimlə, və uşaq o qədər ac idi ki, ikinci dəfə təklifə ehtiyac qalmamışdı.

Tərxan burda türbe dustağının sahibi bir ərəb şeyxi üçün rəncberlik edirdi və bilondo ki, bu oğlan hara gedir, nə üçün gedir, onu yanında saxlamışdı ki, çubuqqu kimi ona kömək eləsin və o gündən dörd cüt öküz qoşulmuş çox böyük və çox ağır xışın dəstoyindən Tərxan yapışdı, o isə əlində nar çubuğu irəli keçirdi və ağır tərpənişli öküzəri hohalayırdı...

Sonra Tərxan onu Təbrizə getirmişdi, özü qırmızı dağ ətəyindəki duz dağının lağımlarından duz çapmağa başlamışdı, amma qaranlıq lağımlarda duz çapmaq, çox ağır bir işdi, bezen lağımların tağı uçulurdu, adamlar üçqun altında qalırdı və hələ igid yaşına dolmadığı üçün Tərxan qıymadı ki, o da lağımlarda işləsin və qoca bir sarvanın vəsiyyətə onu Təbrizin sahibi qoca ibn Rəvvadın dükanlarında qatarçı kimi işe düzəltdi...

Sonra burda – Təbrizde bu qadını, bu saat orda qapılığında oturub o başını aşağı salmış və sağ ovcundakı gümüş bir dirhomı bərbər sixaraq donub qalmış bu qadının gözlərinə girdab çəkdi, Tərxan öz dərinində qorq elədi. Əgər dənizdə batan saman çöpünə sarılırdısa Tərxan da qoşun dəftərinə muzdlu əsgər yazıldı. Xəlifə Əmin ilə Məmun arasında başlanan müharibəyə getdi. Ümid eləyirdi ki, Xəlifə Əminin səxavətlə muzdlu əsgərlərə və etdiyi böyük maaşla varlanacaq və qayıdaq, bu qadının – Ağcanın bahasını ödəyərək onu cari-yelikden qurtaracaqdır.

Lakin xəlifə Əmin ilə Məmunun müharibəsi qurtardı, amma Tərxan qayıtmadı... Və o zamandan Babək hər dəfə ibn Rəvvadın karvanla-nyla uzaq və uzun sofrılara gedib qayıdan zaman bu qadın gəlirdi, gözlərini onun gözlərinə tikirdi ki, bəlkə soraqlaşıb Tərxanın öldüyü və ya qaldığı haqqında bir şey eşitmışdır, o isə hər dəfə başını aşağı salanda bu qadın qara çadrası altında kiçiliirdi, yumağa dönürdü, başı vurulmuş quş başı kimi ciyninə düşürdü. Və sürüyürdü ayaqlarını, uzaqlaşıb gedirdi...

Nəhayət, Ağca aralığa çökmüş bu ağır sükuta davam getirmədi, başını qaldırdı və dedi:

– Niyə dinmirson ey Babək, niyə mənə xoş bir söz demirsən?

– Şükr elə, – dedi Babək, – və min dəfə şükr olsun ki, Tərxan sağdır.

– Elədir, Sağdır, amma halallaşır səninlə ki, öz zindan cirosinin bir tikə qara əppəyindən yoğurduğu o qara təsbehini sənə yadigar göndərib və halallaşır mənimlə ki, vari-dövləti bu bir dirhomı mənə miras qoyub gedib...

Bir dustağın zindandan göndərdiyi bir təsbih və bir dirhəm ilə no dediyini bəlkə də bu qadının yozduğu kimi yozmaq olardı. Amma o dirhəmi qəbul eləməmişdi.

— Naümid olma ey qadın, — dedi, — zindana atılanların hamısına ölüm düşmür... Və sabah ki, mən Vəcnanın karvanı ilə yola düşürom, qalacam orda, Həmədanda... lazımlı gələcək ləyənlərə, sasanlara qoşulacağam. "Cavan mordlər" möclisinə yol tapacağam. Və Tərxanı dardan qurtarmaq üçün bir qaşıq qanım üçün titrəməyiçəyəm...

— İnanıram ki, məni ovundurmursan, — dedi Ağca, — amma and iç, söz ver ki, qəzavü-qədər öz işini işləsə... İzdihama qoşulub sən də tamaşaşına gedəcəksən və irəli qaçıb ön cərgədə dayanacaqsan... Təki yaxası cəllad əlində olanı gözləri son nəfəsində o qərib şəhərdə, o yad izdiham içinde ürəyinə əziz olan bir adamın üzünü görsün...

Babək ağır-ağır nəfəs aldı. Nə isə demek istədi, amma Ağca aman vermədi, həm də elə bil qızdırma içinde yanındı, ağrı deyirdi, qurtara bilmirdi.

— Gedorom səninlo, amma mümkün deyil. Aparmazsan və eger aparsaydin, mümkün deyil, gedə bilməzdim... Amma qoyma orda onun leşini boyaqçı yəhudiler dəfn eləsin; eşitmışəm, xəberim var, Homədan valisi hər dəfə orda boynu vurulanları dəfn eləməyi ordakı yəhudilərin boynuna biyar qoyub... söz ver, and iç ki, Tərxanı qara torpağa sən özün təslim eliyəcəksən.

— Bəd fal açma, ey qadın, bu nə bayquşluqdur anlamıram. Bos deyilmi ki, sənin ucbatından...

Və dərhal boğdu özünü, dayandı. İçində kül altındakı göz kimi bir tünlük vardı ki, bozon ansızın alışar, özü özüyle əlbəyaxa olurdu və Tərxan da vaxtilə bu barede ona xəbərdarlıq eləmişdi. Və indi o içinde alışanı dərhal söndürərkən elə bil o oddan qopan çırtdaq sıçradı, Ağcanın ürəyinə düşdü və Ağcanın gözləri divara qışınmış vəhşi bir çöl pişiyinin gözləri kimi alışib yandı.

— Elədir, mənim ucbatımdan! Və qoy olsun mənim ucbatımdan... Bilirəm dilin gəlmir söz verməye. Amma gedəcəksən. Bilirom dilin gəlmir and içməyə, amma gedəcəksən və keçəcəksən, ön cərgədə dayanacaqsan və tamaşa eliyəcəksən və güllümsəyəcəksən aslan doğmuşum səni görəndə... mən do burda bu xinalı dırnaqlarımla yanaqlarımı didməyəcəyəm... Üzümə qara çəkib saçını yolmayacağam. Daş götürüb dizimi döyməyəcəyəm. Onun qisasını mən özüm alacağam...

— Kimdən? — dedi Babək çox yavaşdan və öz sualına özü cavab tapmaq istədi...

Amma Ağca eşitdi və dedi:

— Özümdən, gözlerimdən. Əvvəlcə kor olmuş bu gözlerimin fitnəsi onun ağlımı başından çıxartdı... sonra o vaxt ki, ona qırmızı bir alma göndərdim — o vaxt o gün könlük dəftərinə yazıldım. Müharibəyə getdi... Amma bu dörd ildə onun ölümünə inanmayan tekco mən idim... və sən ki, hər dəfə məni görəndə başını aşağı salırdın, ona görə mənə bir söz tapıb deyə bilmirdin ki, Tərxanın sağ qaldığına inanmirdin...

Haqlı idi bu qadın. O, Tərxanın sağ qaldığına çoxdan ümidiyi itirmişi və bu qadından qaçırdı. Hətta örtülü bazardan da ayağını kosmişdi, çünki bu qadınla ancaq orda üz-üzə gələ bilerdi.

— Sakit ol, — dedi, — dəli dərvişlik eləmə. Amma haqlısan, mən ümidiyi üzmüşdüm ki, Tərxan sağıdır və o vaxtdan doğma qardaşını itirmiş kimi ürəyim molul idi, fikrim pərişan...

Çünkü çox uzaqlarda on illər yolumu gözləyən anam və kiçik bir qardaşım varsa, Tərxan mənim üçün hemişə böyük qardaş idi.

— Kiçik qardaşın, — deyə Ağca birdən heyretlə səsləndi, — amma Tərxan mənə demişdi ki, atan öldürüləndən sonra sən anadan olmusan...

Ağcanın başı üstündən hara isə uzağa baxdı və dedi:

— Elədir, atam öldürüləndən sonra mən doğulmuşam... Və on ilə yaxındır ki, kənddən çıxmışam...

Və Ağca qadına məxsus fitri, dayanılmaz bir maraq hissili və özünün duymadığı bir qoddarlıqla özünü saxlaya bilmədi:

— Və səndən sonra ərsiz anan orda sənə qardaş doğub? — dedi və dediyindən özü diksindi. İster qəsden, ister bilmədən yalnız qadın dili bu qədər serrast zərbə vurmağa qadir idi və Ağcaya bir an elə gəldi ki, ağriyan gözləri balacalanmış bu oğlan bu saat yerindən qalxıb onu vuracaqdır və Ağca yenə adəti üzrə qorxunc bir şey görmüş uşaq kimi gözlərini yumdu və bu vaxt çox yavaşdan və çox tömkinlə sanki yarımcıq qalmış sözünü tamamlayırmış kimi Babəkin dediklərini eşitdi:

— ...Sonra xəbər tutdum ki, anam o uşağ... kiçik qardaşımı, öldürülən atamın adını qoyub... Abdulladır qardaşımın adı.

Və indi Ağca bir qadın sövqi təbiisilə bu sözlərdə xaincəsinə ya özü bilmədən vurduğu zərbəsinə əfv edən çox ağriyan, çox zərif bir

başını ovucları içərisinə aldı, sonra geri çəkdiyi əllerini sağdan və soldan bərk-bərk öz gicgahlarına sixaraq hərəketsiz qaldı və bu hərəkəti ilə qarışındanın ürəyindəki ağrını öz ürəyinə qəbul elədiyinə inamı o qədər qüvvətli idi ki, yavaş-yavaş axıb ürəyinə sızmağa başlayan bir ağrı hiss edərkən başını qaldırdı və mozlam bir təbəssümle Babəkin üzünə baxdı...

2

O xürrəmiler ki, bu şəhərin sakini idilər və çoxdan yegano ibadətgahı məscid olan bu şəhərdə sayca çox az idilər, hər il yalnız bir dəfə "sevgi ziyafəti" adlandırdıqları gizli məclislərinə burda, bu qədim ateşgədənin möhtəşəm xarabazarlığı altında qaranlıq zırzəmildə toplanırlar.

Və bu məclisde örtülü bazarın darvaza tağı altındaki xəfa bir bucaqda papuc yamayan bir pincə ilə zərgerlər corgosindəki bağdakı tağ altında gümüş çəkici ilə qızıl döyocleyen bir zərger bir-birinə bərabərdir. Buna görə idi ki, "Sevgi ziyafəti" məclisində hamı həsir üstündə salınmış dairəvi bir süfrə başında diz çöküb otururdu. Çünkü bu dairəvi süfrənin nə yuxarı başı vardi, nə aşağı başı. Və hər biri sağa tərəf dönbür öz qonusunun ciyinindən öpərkən çevre tamamlanıb qapanırdı – qapanan və tamamlanan bu çevre isə onlar üçün zamanın hər dəfə özündən başlanıb özündə qurtaran ebedi fikrini təmsil edərdi...

Sonra onlar tam bir sükut içinde və sol əlləri sol dizlərinə istinad edərək və yalnız sağ əllərini süfrəyə uzadıb yeməye başlayırdılar və nəhayət, əldən-ələ keçən böyük bir piyalədən növbə ilə şərab içərek, yemek mərasimini tamamlayırdılar.

Və bu vaxt məclisdəki sükütə son qoyularkən bir ağızdan hezin bir avazla Şirvinin uca ruhuna xitab edərək oxuduqları nəğmə həm duaları, həm sürüdləri, həm çağırışları idi ki, uca Şirvinin ruhu, bizi "günəşli atlı" mütədəsilə yad et. Yad et ki, sonra ölərkən cismini anası torpaq öz ağışuna almişdi və ruhunu atası göyər öz hüzuruna çağırmışdı.

Xristianlaşmış, yaxud müsəlmanlaşmış çox qədim etiqadlar kimi bu da xürrəmilişmiş qədim etiqad idi ki, Şirvin ruhu mərhələ-morhələ çevrilişlərə uğrayaraq nəhayət günəşli bir atlı simasında öz oxşarına qovuşacaqdı və Doğarından çapılıb gələcək bu "günəşli atlı" qaranlığı çoxalmış bu dönyanın xilaskarı olacaqdı, yer üzündəki zülm və yamanlığa son qoyacaqdı...

...İndi burda bu gecə qədim xarabalığın qaranlıq zırzəmisdə qurulmuş adı ziyafət olan bu yoxsul "sevgi ziyafəti" süfrəsində yalnız səngək çöreyi, pendir, duz, ayran və bir kuzə ağappaq reyhani şərab vardi. Çünkü "sevgi ziyafəti" süfrəsi onlar üçün eyş-işrət süfrəsi deyildi. Bəlkə mənəvi qida məclisi idi və hər il qardaşlıqlarını yenidən bərpa etdikləri yegano dini mərasimləri də bu idi.

Və bu vaxta qədər onlar bu "sevgi ziyafəti" məclislərində Qaraca dədəni heç vaxt xüsusi bir döşəkçə üstündə oturmağa məcbur edə bilməmişdilər. Amma bu axşamkı məclislərində qoca ilk dofe idi ki, güzeşte getmişdi. Və indi hesir üstüne sərilmis bir pələng dərisi üstündə oturmuşdu ki, bu pələng dərisini Boz quş dağlarındakı azad xürrəmilorın elçiləri bu məclise gətirmişdilər və bu elçilərdən biri – pələng ovçusu – çılpaq oğlu dağlardakı ənənəyə görə ovladığı pələngin quyruğunu qotaz kimi sol qolundan asmışdı.

Vaxtılı islam tufanının ilk dalgaları Boz quş dağlarının etoyinə qədər gedib çıxmış, uzaq qumlu sehralardan ağnayıb golən bu sel Azəri dağlarının yamaclarını çox döyəcləmiş, amma yuxarı qurşaqlara qalxa bilməmiş və dağ kəndlərini xürrəmilik etiqadından qopartmaq cəhdleri baş tutmamışdı və indi Qaraca dədə o dağlardan golən xürrəmilərə üz tutaraq dedi:

– Siz ey şad ürokli, xürrəmdin qardaşlarım, bir kəlam var ki, dağlılar həmişə azad olublar və indi siz, dağlarınızın azad xürrəmiləri bizim qoşğun şəhər xürrəmilərinin bu gizlin qardaşlıq süfrəsinə xəs golmısınız. Və biz ki, hər il gunoş sünbüle bütçəndə menzil tutarkən bu qaranlıq zırzəmida süfrə açarıq, muradımız budur ki, qoy Şirvinin uca ruhu iqbalmızı işqli, ürəyimizi şad eləsin!

Və "Amin" demişdi bütün məclis!

Qaraca dədo davam elədi:

– Nə qəm ki, -- bir tike əppək, bir Kuzə şərab var süfrəmizdə, əvəzində etiqadımız budur ki, insan üçün bu dünyadan qeyri bir dünya yoxdur və hər bir insan ürəyində ki, bir bağça var, o bağça gorok bu dünyamın sevinci ilə abad olsun! Əlbət ki, böyük dinlər üçün bu küfrdir və o dinlərdən heç biri insanın bu dünyadakı sevincini qəbul edə bilmir, amma o böyük dinlərdə yaxşı nə varsa, bizim etiqadımız qəbul eləyir, çünkü "oldurmə və qan tökmə" buyruğu bizim üçün də ən müqddəs buyruqdur və buna görə o böyük dinlərin o yasaqları ki, insan ürəyindəki sevinci boğur və bu dünyada əzab çəkənlərə o biri dönya

tesellisilə tələ qurur və kimin ki, ruhu ən çox miskindirse ən çox onu xoşbəxt hesab eləyir, – biz bütün bu yasaqları və ehmamları qəbul etməmişik, çünki bütün insanlar üçün elə vacib bir din arzu edirik ki, o dinin bayraqı göydə gənəşdir. Ve o dinin ədaleti ilə bu dünyanın bütün nəmatları bütün insanlar arasında gerek tən bələnsün!..

Və “amin” dedi bütün möclis!

Qaraca dədə nəfəsinə dərdi və bir an fikrə getdi.

Çılpaq oğlu qocanın susub fikrə getdiyini görərkon hiss elədi ki, dağlardakı xürrəmilərin sözünü qocaya yetirmək üçün vaxt gəlib çatmışdır, amma deyəcəyi o fikrile o qədər həyocanlandı ki, yardım isteyirmiş kimi dönüb yoldaşlarına baxarken Boz quş dağlarının xürrəmiləri dərhal onun köməyinə gəldilər və hamısı birdən, bu gizli yeraltı məclisə qıyya vurub uca soslə haykirdilar:

Üstümüzdən bu qaranlığı yox etməyo  
Or gərek gəlsin, gərek!  
Sərvər – gərek gəlsin gərok!  
Rohbərimiz Şirvin gəlsin, gərek!

Və sinələri meydan bu dağ adamlarının nəfəsindən süfrə qırğına sancılmış şamlardan bir neçəsi sönərkən Çılpaq oğlu deyəcəyi sözə yoldaşlarıyla bərabər belə bir girişlə başlayandan sonra, Qaraca dədə-yə üz tutub dedi:

– Biz iş ərləriyik, Qaraca dədə, qılınc ərləriyik, amma içimizdə söz əri, söz sahibi baş bilənəmiz yoxdur, ona göro, bize elə bir şəxs lazımdır ki, hər sözü dağlardakı bütün xürrəmilər üçün qanun olsun! Çünki dağların azad xürrəmiləri içində ayrılıq, nifaq və ədavət o yərə çatıb ki, hər dəfə qış qurtarıb yay başlananda qonşu dağlar arasında döyüş olur, qan töküür... Və senin ki, sorağın Qaraca dədə, söz sahibi kimi çoxdan dillərdə dastan olub, Boz quş dağlarındakı bütün xürrəmilərin qorarı bu oldu ki, sən gərek dağlara geləsən və orda taxta çıxıb tacdar olasan və Azərsah kimi ordakı bütün azad xürrəmilərə hökm eləyəsən. Taki dağlardakı o ədavət, o nifaqa son qoyulsun...

Çılpaq oğlu dərinden nəfəsini dərdi və ağır bir yükü çıynından atmış kimi sağ əlinin tərsi ilə alının tərini sildi və bu gözlenilməz təklifdən donub qalmış bütün möclisin gözü Qaraca dədəyə tərəf çevrildi. Qaraca dədə isə başını aşağı salıb sessizcə gülürdü və qocanın

gülüşü süd dişləri tezocə tökülməyə başlamış bir uşaq gülüşünü andırırdı. Sonra qoca başını qaldırdı və dedi:

– Tanrı sizə insaf versin, dağ xürrəmiləri, məgər içinizdə mənə rəhmi gələn bir nəfər tapılmadımı?

– Nə barədə Qaraca dədə? – dedi Çılpaq oğlu və qocanın bu sözünə çox heyvət elədi.

– O barədə ki, nəinki Qaraca dədə, – bəlkə ədalət özü sabah çıxıb taxtında otursa və yaxud başına tac qoysa dannaki gün cəlladına emr eliyəcek ki, hüzurunda boyun vurulsun... Ve söz sahibi də mən deyiləm. Mən sözün ancaq başlanğıçıyam, böyük sözü gətirən və böyük işi tamamlayan o şəxs olacaqdır ki, o doğulmuşdur, doğulur və doğulacaqdır...

– Doğulmuşdur, çox yaxşı – deyə Çılpaq oğlu toslım olmaq istəmedi – doğulur yenə yaxşı, yaxud doğulacaq bu da yaxşı... Amma bizim qərarımız öz qüvvəsində qalır, Qaraca dədə və sən dağlarda öz taxtında oturandan sonra ildə bircə gün bizimlə yer şumlamağa çıxaq və yenə ildə bircə gün bizimlə bərabər biçən biçəcəksən. Və sonra ildə bircə gün bizimlə bərabər xırman döyücəksən, amma ilin bütün qalan günlərini taxtında oturub bizi emr eliyəcəksən. Yox əger bu işdən boyun qaçırsan, onda bizim də başqa çaromız qalmayacaq, Qaraca dədə, məgər ki, səni at belində dağlara qaçırtmaqdən savay.

Qaraca dədə bir an gözlərini döyə-döyə qaldı. Babəkin isə qaşları çatıldı və Çılpaq oğluna dedi:

– Dağlarda sizin qərarınız nə olub, özünüz bilərsiniz, burda şəhər-də heç kəs arzusu xilafına Qaraca dədəni narahat eliye bilməz!

Çılpaq oğlu qonur qırğı gözlorilə Babəki süzdü və dedi:

– Bir ovucsumuz siz bu şəhərdə və biz eşitdik ki, bu gün Qaraca dədənin komasını az qala başına uçurdublar. Və əger sabah özünü daş-qalaq eləsələr – nə golocək elinizdən və neyliyocəksiniz.

Və indi artıq bütün möclis uğuldamağa başladı...

Birinci dəfə idi ki, onların “sevgi ziyafəti”ndə hökm süren qarşılıqlı nəvazış yox olurdu, mərasimdəki ahəng pozulurdu. Sözleri çop golirdi, ehtiraslar toqquşurdu və əger bu dağ adamlarındakı əzoli sərbəstlik ruhu, şəhərdəki bu yeraltı qapalı möclisə sığmamışdisa, digər tərəfdən məhz heç kəsə boyun oyməmiş bu dağ adamları Qaraca dədəni özlərinə tacdar eləmək isteyirdilər ki, qolları, sinələri üstə onun hüzurunda dayanıb bütün ömrərinə tabe olsunlar.

Və indi Qaraca dədə düşünürdü ki, çoxdandır nə iso olmalıdır, amma olmur və hardasa bir qazan qaynayır, daşa bilmir və insan nə qədər çox söz deyirdi, demək istədiyi deyə bilmir və o üç böyük dünya dini ki, bir-birinə nifret edən üç bacıdır, on çox onlar bu dünyaya nifaq və ə davət getirdi və eger bir zamanlar atəşperəst İran ilə bütperəst Turan çarpışırdısa, sonra xristianlıq dünyası ilə islam dünyası bir-birilə vuruşmağa başlamışdısa, indi müsəlmanlarla döyüşen xristianlar eyni zamanda öz içlerində bir-birino qan uddurur və xristianlarla döyüşen müsəlmanlar eyni zamanda öz içlerində bir-birinin boğazın üzür və nəhayət burda, dağlardakı bu azad xürremiler bir-birilə didişir... və indi eger o "Günoşlı atlı" gelməyəcəkdi və ciyinini bu yixılan dünya altına verməyəcəkdi, başqa hansı bir möcüzə bu dünyamı xilas edəcəkdi?

Bu vaxt "sevgi süfrəsi" başında şiddotlonon mübahisə qocanı dünyanın taleyi haqqındaki şaxeli düşüncələrindən qopardıb yenidən süfrə başına qaytardı.

- Ve biz çoxdandır, - deyirdi Çılpaq oğlu, - şəhərdəki alimlərdən kimləri isə öldürənlərin və sonra daqlara qaçanların sorağın almırıq.

- Bu barədə haqlısan, - deyirdi Babok, - amma təessüf ki, biz də çoxdandır, dağlarımızın təbil vurub, qiyam qaldırdığını eşitmırıq.

- Qiyam??? - deyə səsləndi Çılpaq oğlu, - bizim üçün kifayotdır ki, hökumətin eli dağ başında bizə çatmir və hər dəfə elini uzadıb bizdən xərac istəyəndə və yaxud cizyə<sup>1</sup> istəyəndə biz onun əlinə vurub geri qaytardıq.

- Bu yaxşıdır, - dedi Babək, - amma çox azdır.

- Azdır? Elə bil ki, doqquz il bundan əvvəl Həmədanda batıniler qiyam qaldıranda bizim daqlardan çox igidlər o şəhərin imdadına gedilər, amma sağ-salamat qayıdır gələnlər beş-on nəfərdən artıq olmadı. Və men orda Həmədanda şohid olan bir kişinin oğluyam və bir iş ki, dəfələrlə baş tutmayıb onu unutmaq lazımdır, ikinci dəfə baş tutmadı, üçüncü dəfə, ta qiyametə kimi...

...Və bu vaxt zirzəminin qatı qaranlığı içinde sanki hordon qurcu-xub diksinorək və yaxud dayamb nəfəsini dərərek onlara doğru yaxınlaşan titrək və ufaq bir atəsi beziləri bir an əvvəl görmüşdülər, digorları də qanlılıb indi görərək məclisdə hənriti kesildi, hamı kırıldı və gözlənilər o vaxtacan ki, nəhayət o bədbəxt qarı gəldi, geconin bu aləmində qucağındakı tənəkə bir manqal ilə onların başı üstündə dayandı.

<sup>1</sup> Məğlub edilmişlərdən alınan bac şəklində maliyyə

Qarının qucağındakı kiçik və dəyirmi manqaldan baş qaldıran üzgün bir alovun qırmızı dili gah bir az uzanırdı, zirzəminin tavarı altından asılmış min illik qatı qaranlığını yalavırdı, gah boynunu qısırı, manqaldakı xirdəkə közler üstə sərilib yayxanırdı.

Birinci dəfə idi ki, onların gizli məclis qurdıqları bu zirzəmiyə yad bir adam gəlib çıxmışdı. Və bu yad adamı nəinki onlar, bütün şəhər tanrıydı. Amma heç kəs onun bu nəhəng atəşgədənin xarabalığında hansı tağ altında, hansı xəfə bir bucaqda, sıra sütunların hansının böyründə məskən saldığını bilmirdi və yay-qış gah şəhərin meydançalarında, gah örtülü bazarda gəzib-dolaşan bu qarının qucağındakı yırtıqları yamaqlı bu tənəkə manqalda hemiše ufaq bir atəş yanırdı.

Və qarı hər gün örtülü bazarın şatırlar corgəsində özünə bit tikə çörək dilənirdi, sonra gedirdi şəhərin kömürçülər meydanuna və orda doğranmış ərcan və saqqız odunu ilə yüklü ulaqlar yanında dayanıb müştəri gözləyirdi. Odunçulara bir tilişkə, bir talaşa və yaxud üç-dörd çör-çöp və ya cir-cırçı üçün el açaraq zarılırdı ki:

- Canımı qızdırmaq üçün istəmirəm, bu ufaq atəşo rəhm eləyin, buna ki, ulu bir atəsin qələposidi. Və min ildən bəri qucağımda gəzdirirəm...

Və heç kəs bu atəşgədənin nə vaxt tikildiyini və nə vaxt xərabəyə çevrilidiyini bilmədiyi kimi, bu qarının da əvveller kim olduğunu, sonra başına nə geldiğini və nə üçün bu hala düşdüğünü bilmirdi. Qocalar iddia edirdilər ki, gözlerini açıb qarını bu halında bu şəklində görüblər, qadınlar qəfildən qarı ile üz-üzə gələndə mistik bir vahiməyə qapılırular ki, başlarına no isə gələcəkdir və yayın qızmarında belə qucağında atəş gəzdiren bu qarı rastına çıxanların ürəklərini üzüdürdü...

Məclis susub durdu, heç kosdən səs çıxmırı və Qaraca dədə geri qanlılıb başları üstə dayanmış qariya dedi:

- Qulaq as ey məzlumə. Gecənin bu aləmində hardan geldiyini, nə üçün geldiyini və nə istədiyini bilmirik. Amma indi ki, gəlibson və gəlib bu süfrə üstə çıxmışan, gəl otur və bir tikə çörək kəs bizimle...

Məclisdəki gənclərdən biri ayağa qalxdı, qarının qolundan tutdu, süfrə başında öz yerində oturdu. Qarı esən əllərilə manqalı sinəsindən qopardıb süfrə üstüne qoydu, amma sonra belini dikeltməyə gücü çatmadı və manqal üstündə irəli geri çalxanaraq, səsi quyu dibindən gəlmış kimi iniltili bir zümlü-züməyə başladı:

- Buna rəhm eləyin. Buna sahib durun ki, tükəndi qüvvətim, qolum qırıldı. Buna ki, yubandım, bununla da qurdla qiyamətə qaldım. Buna ki, ölüm gəldi qızımı apardı. Amma bu qucağıma siğndı, salamat qaldı...

– Kim idi ki, qızın, ey bədbəxt qar!

– Yeri-cadusu idi bu atəşgədənin və o ulu atəş ki, burda yanırı, bu göylər altında ondan göyçək, ondan Cəmile bir xatun görməmişdi. Və qızın gözləri yolda idi. Ağ atlı, gümüş oxlu, qızılı kamanlı nişanlısını gözleyirdi. Yeddi məşşatəsi<sup>1</sup> vardı ki, növbo ile hər gün saçın darayırdılar. Biri Çindən, biri hinddən, biri Turandan, biri Rumdan, biri Yoməndən, biri Əndəlisdən... Min nəfər arvad da ağappaq donlarında burda yanın ulu atəşə səcdə eleyirdi... Yuxarıda atəşgahın hər divarında ömürləri hədə olmuş bir çox hökmüdarın tacı asılmışdı və aşağıda o hökmüdarların xatunları qızım üçün həyat süpürüb, qab yuyurdular... Bu vaxt gün batanda o fil gəldi, bir fil ki, Sürxab dağından böyük idi, amma o dəlikdən ki, o fil keçdi, siçan dəliyindən kiçik idi... O fil tapdadı, o söndürdü ulu atəş, o fil uçurdu. O viranə qoydu bu sazimanı... O vaxt mon idim ki, ulu atəşin külündən bir köz götürdüm bu manqala atdım və o vaxt qızım idi ki, gecə gördüyü röyaları sehor bir nəfər mürid yoza bilmirdi...

– Ulduzçular da? – deyə kimse səsləndi.

– Qoca ulduzcu başın götürüb çöllərə qaçmışdı. Demişdi ki, kaş ki, bu ulduz elmini öyrəndiyim gün göydən başına daş düşəydi – cünki o şəxs ki, susuzundan yanırı və gəlirdi çay qırığında dayanırı, baliqlar ona su verəndə qorxurdu, baliqlardan qaçırdı və o inek ki, çox kök idi, dərisinə siğmirdi, amma doğduğu ariq buzovundan süd əmirdi. Və o şəhərin xəstələri ki, ölüm yatağında can verirdilər, amma hər gün yataqlarından qaixib şəhərin sağlam adamlarına dərman aparırdılar və o möcüz ki, min ildi sinəsi üstündə atəş gozdırırdı, ürəyi soyugundan donub buz bağlayırdı...

Və birdən qarlı hiçqırdı, amma ağılaya bilmədi və Qaraca dədə döndü qarşıya dedi:

– Sakit ol ey məzlmə; ağlamaq üçün səndo göz yaşı hanı?

– Onda buna rəhm eləyin, – dedi qar, – və buna sahib durun. Əcədiniz ulu atəşə sitayış eloyırdı. Buna ki, qızı on beş yaşında əlimdən verdim. Amma min ildir qucağında layla çəhram...

Sonra birdən qarlı dikələndə, başını sağa-sola çevirərək möclisdəkilərin üzünə baxanda, gözlərində çəşqin şüurunun müsibəti ele dözlüməz bir ifado aldı ki, heç kəs davam gotirmədi. Kimi gözlərin qaçırdı, kimi başın aşağı saldı... Və o zaman ki, çox uzanan bir sükutun ağırlığı

altında qımlıdanmağa və başlarını qaldırmağa başladılar, qarını artıq süfrə başında görmədilər və əger o tənəkə manqalı içinde ölöziyon atış ilə süfrə üstündə görməsəydi, elə zənn edə bilərdilər ki, qarlı qaranlıqdan qaranlığa gedən bir xəyalət imiş ki, bir an gözlerinə görənmişdi, sonra yox olmuşdu.

Qaraca dədə isə köksünü ötürdü və dedi:

– Ele forz eləyin ki, bir yuxu idi gördük – oyändiq... Əlbette ki, nəinki xərabə qalmış atəşgədələrin və yaxud ocaqların, hətta əriyib qurtaran bu şamların da menzerəsi çox qüssəlidir. İnsan gərək həmişə ətəyini donunun əlindən qopartsın, amma donundan ciyninə getirdiyini bir günə getirsin və qədim şohorların, kəndlərin xarabazarlığı kimi, qədim sözlərin və rəvayətlərin də xarabazarlığı var – və o bədbəxt qarının fili ki, Sürxab dağından böyük imiş, amma kiçik bir dəlikdən çıxıb gəlibmiş, o İsgəndər Rumi idi ki, Məqduniyyə adlı ufaq bir əlkədən xüruc elemişdi və gəlməşdi Əcəm ölkəsindəki bütün atəşgədələri dağıtmışdı və bütün Məşriqi tapdamışdı. Ondan min il sonra da İslam qoşunları bu işi tokrar elədilər və indi fars iqlimində ancaq kəndlərdə salamat qalan kiçik atəşgədələrde od yanır – amma biz ki, Azəri xürrəmiləriyik, bizim etiqadımızda nə bütə, nə atəşə nə xaça, nə qibleyə sitayış yoxdur.

Qoca yenə bir an susdu, qarının tənəkə manqalında göz qırpan ufaq atəşə baxan gözləri yol çəkdi və sonra başını qaldırdı və dedi:

– Və əlbette ki, əcadımız üçün bu od işiq idisə, bizim üçün də bu od işiqdir və işiq həqiqət idisə, bizim üçün də həqiqət yaxşılıqdır. Cünki insan ancaq ruhu yaxşırsa dırıdır və ruhi alçaqdırsa dırı iken ölüdür. Bir rəvayətə görə tanrı ilk insan adəmi yaradanda ovvəlcə onun müqəvvasın və yaxud heykəlin palçıqdan yoğunmuşdu və o heykəli uca bir divara söykəmişdi ki, palçıq-çamuru gün altında bir az qurusun. Bu vaxt İblis məsələdən xəber tutub öz qoşunuyla çapılıb gəldi, ilk insanın palçıq heykəlinə xeyli tamaşa elədi. Sonra o heykəlin – bəni adəmin burnundan içəri girdi, beynini araşdırı və içinin bütün künc-bucağlarını gəzib dolaşdı və nehayət yenə Adəmin burnundan çölə çıxdı və öz qoşununa dedi ki, qorxmayın, Adəm deyilən bu məxlugun içi bomboşdur. Amma o zaman ki, palçıq heykəl gün altında qurudu və tanrı adəmo ruh verdi, o vaxt dərhal ilk insanın – Adəmin üzü işıqlandı, gözlərində zəka şüası yandı və o gündən insan vücutunun qidası çorok, insan ruhunun qidası işiq oldu...

<sup>1</sup> Məşşatə - gəlin və qızları bəzəndirən qadın, bəzəkçi

Vaxtı idi, ayağa qalxmålı idilər, şəfəq vaxtı idi, doğan gunoşı salamlamalı idilər və Qaraca dede ile bərabər bütün möclis ayağa qalxdı.

Yalnız Çılpaq oğlu bir an yubandi, törponməyib yerində qaldı və Araz qırığının Tuğay məçələrində pusquda dayandığı gecə şəfəq söküllərən ovlayacağı o peləngi, o dəhşəti və o gözəlliyi iki addımlığında görərkən, gözlərində alşan o heyranlıq ilə o amansız ovçu hovosı nece bir-birinə qarışmışdısa, indi də Qaraca dədədən qoparda bilmədiyi baxışlarında eyni qızdırımlı bir yanarlıq vardi.

Babek döndü, Çılpaq oğlunun qocaya zillənmış baxışlarını tutdu, üzərindən bir kölgə qaçı, qaşları çatıldı, sonra birdən gülümsündü və dedi:

— Ey Çılpaq oğlu, görürəm Reyhan şərabından çox ağırlaşmışan, tut əlimdən qalx ayağa, hamı ayaq üstədir...

Çılpaq oğlu diksindi, Babəkə torəf döndü, qonur gözlərində soyuq bir işltı yandı. Lakin Babek əlini ona doğru uzatmışdı və bir gecə bir süfrə başında çörək kəsmişdiler və indi əger bir gün hətta bir-biri üstünə qılınc çəkən iki düşmən qoşun içində bir-birile üz-üzə gəlseydilər belə, yenə də biri digərino ol qaldıra bilməzdi, çünki bütün xalqların və bütün zamanların on pozulmaz qanunu idi və bu Çılpaq oğlu Babəkin əlindən tutub ayağa sıçradı...

*Bu, böyük bir karvanın  
Həftələrlə yol getdiyidir.  
Və kiçik bir oğlanın  
O karvanın təqib etdiyidir.*

## 1

Mərvdən yola düşdüyü gündən bəri bu il yanında Doğanıdan Batarıya doğru hərəket eden xəlifə Məmunun qafiləsi özünə tale zayıcəsi tərtib etmiş veziri Sərexs şəhərində, və çərəz kimi üzümü həddindən artıq çox xoşlayan vəliəhd şiyə imamını Tus şəhərində dəfn etdiyindən sonra nəhayət, gəlib Rey şəhərindən keçmişdi. Və vaxtılıq qədim Midyanın cah-cələlli paytaxtı olan Okbatana yaxud indiki Həmədana yaxınlaşmaqdı idi.

Eyni zamanda xilafətin quzey ucqarları hesab olunan Azərbaycanda və Arranda, Ərməniyyədə və Cərzanda hər biri bir şəhər sahibi olan

qüdətli ərob feodallarının karvanları da bir-birinin ardınca Şamdan, yollar ayrıçı olan Zəncandan keçərək üzü Güneyə doğru Homədana torəf gedirdilər ki, orda xəlifə Məmunu istiqbal eləsinlər.

Bütün bu ərob tayfa və qəbilə rəisləri isə yüz ildən artıq idi ki, islam qılıncının fəth elədiyi o ölkələrin qəsb olunmuş torpaqlarında nosilbə-nəsil hökm sürürdüler.

Vo bu qism feodallardan biri də Təbrizin sahibi qoca Məhəmməd ibn Rəvvad idi ki, xəstə olduğuna görə bir həftə əvvəl qardaşı Vecna ilə Təbrizdən böyük bir dəvə karvanı yola salmışdı və o karvan dünən axşam gəlib Zəncana çatmışdı və bazaryanı böyük karvansarada bir gecə toxdamışdı...

Sonra sohər açılmış, bazar darvazası önünde təbil çılmış, quşlarla yatan şəhər quşları borabər oyanmış, izdiham axıb bazar meydanını doldurmuş, yüngül çəkicilər altında tox qırmızı misdon sizlətlili cingiltiər ucalmış, ağır çəkicilər altında boz qaramtil dəmir qəzəblə nərliyiə başlamış, bazar darvazası önündəki qocaman bir söyüdün budaqları arasına doluşan yarpaq sanı sərçələr yuxarıda məşhəri bir şivən qopartmış, aşağıda haman ağac altına qovulan bir bölük dilənçi uşağın feğanı bütün soslərə qarışlığı vaxt Təbriz karvanı bazaryanı karvansaradan çıxmışdı və Güneyə doğru üz tutaraq Həmədan yolunda gözdən itmişdi...

...Və bu il ki, xilafətin bir çox eyalətlərində yene qılıq və acliq ilidə, dağ kəndlərindən axıb şəhərlərə dilənçiliyə gələn oğlan uşaqlarının sayı hər gün bir az daha artırdı. Zəncan isə yollar ayrıçı olduğuna görə, kəndistəndən axıb gələn o uşaqların çoxu burda qaldığı üçün bazar dərgaları hər gün olduğu kimi bu gün də bazar ağızındaki qoca söyüd ağacı altında zaryan bu uşaqları bir müddət bazara buraxmamışdır və yenə hor gün olduğu kimi bir saat sonra cindirindən cin türkən bu cin yığınğı yekparo bir kütlə halında hərəkətə golərək bazar darvazasına hücum etmiş – dərgaları kənara atıb içəri dolmuş və içəridə dərhal pərpətövün toxumunu kimi dağım-dağım olaraq bütün bazara səpələnmişdir. İndi bu sürüşkən civə qətrələri ta axşamacan bazarın qaynarında çalxanacaqdılar.

Lakin dilənçi uşaqların bazar darvazasına bugünkü hücumu zamanı yalnız təkcə bir uşaq yerindən törponməmiş, söyüd ağacı altında dünya başına dolanmış və bazaryanı karvansaradan çıxan Təbriz karvanının arxasında baxa-baxa qalmışdı. Çünki uşaq o karvan başındakı azman

arvana<sup>1</sup> üstündə yırğalanan qara çalmalı, qara əbali, qalın çatma qaşlı, zəhimli baxışlı şexsi tanımışdı və o vaxt ki, tanımışdı, ürəyini qarsan və yaşına rəhm etməyən amansız bir hissin şiddətindən nəfəsi boğazına tixanmış, gözleri qaranlıq getirmişdi.

Və indi o karvan uzaqlaşdıqca uşaq içini yeyirdi, uçunurdu və nə edəcəyini bilmirdi.

Nəhayət, handan-hana ki, özünə gelmişdi və bəbəklərinin dərinində o qətiyyətin soyuq işığı almışdı, yerindən qopub bazara cümuşdu, izdihamın qaynarı içindən ilanvari ziğzaklarda şütyürek gəlib qəssablar cərgəsinə çıxmışdı və elə birinci dükan önündəki dəyirmi kötük üstünə atılmış biçaqlardan birini qaparaq qaçmışdı. Və əlbəttə ki, dərhal arxasında qulaqlarını gicitkan kimi dalayan nəhlet, söyüş səsi və ayaq tappiltisi eşitmişdi. Və nə qədər təhlükəli bir işə əl atdığını yaxşı bildiyi üçün bir qanadı qorxu, bir qanadı dehşət ilə uşub aradan çıxmışdı, çünki yaxalansayı on yüngül cəzası o olacaqdı ki, ele oğurladığı biçaqla qulaqlarından biri tən yarısınacan kəsiləcəkdi...

Sonra o qaranəfəs özünü bazar darvazasından çölo atarken, hər gün burda darvaza tağı altında duzlu suda pörtdədilmiş qarğıdalı satan yeniyetmə bir oğlan heyretlə arxadan onu səsləmişdi ki:

— Barsis hara? Barsis dayan!

Amma o artıq dayana bilməzdə və dayanmamışdı və birbaşa Zəncan çayı boyu ilə uzanan karvan yoluna doğru qaçmışdı və o vaxt ki, golib çay qırğına çıxmışdı, irəlidə uzaqlaşış gedən karvanı görüb nofosunu dərmışdı və çırçıpdırdığı biçağı da burda sol böyründən asılmış kiçik torbasına atıb gizləmişdi. Torbası isə bu gün də bomboşdu.

Bir həftə idı ki, Boz quş dağlarından bu şəhərə golmişdi və dilənçi uşaqlara qoşulub dilənməyə başlamışdı. Başlamışdı, amma bacarmamışdı. Şəhər bazar açıldan axşam bazar bağlanana kimi yalvarmaq, sizildamaq lazımdı. Yorulmamaq üçün səsini müəyyən ahəngə uydurməli idi. İnilti və siziltılardan noğmələnmış bir avazla dilənməli idi. Və əli yüz dəfə ətəklərə uzanmalı və yüz dəfə rədd edilməli idi ki, yüz birinci dəfə belkə bəxti getirəydi. Və o vaxt ki, o fəqirə pay veriləcəkdi, ovcunda heç olmasa hir fəlis miqdarında qara bir pul görəcəkdi, o vaxt dərhal şatırlar cərgəsinə qaçacaqdı və ətri bütün dünyanın otırıldırından, dağ başındaki çiçəklərin, dərələrdəki qızıl gülərin otrindən

daha cazibəli olan, üzü yumurta sarısıyla suvaqlı, xaş-xaş dənəciklərə naxışlı o nazik, uzunsov sarı buğda çörəyindən biri nəhayət ömründə ilk dəfə ona da qismət olacaqdı. Axı bu vaxta kimi bütün gününün cırəsi kəsdiyi, öpdüyü, gözü üstə qoyduğu və yüz dəfə tanrıya şürə etdiyi bir tika qara arpa çörəyindən və yaxud cad əppəyindən başqa bir şey olmamışdı...

Amma məhz birinci gündən susub konarda dayandığı və yanından öten bir kimsənin ətəyinə əl uzatmadığı və dodaqlarını bir-birinə kip sixaraq bir dəfə də olsun zarıyb sitqamadığı üçün bu çox qəribə davramış, bazar darvazasının tağı altında qarğıdalı satan və bütün günü “Məkə balıdır, qovrulmuş – yolda gəlmış yorulmuş” neğmosı ilə müştəri çağırın on iki yaşı bir oğlanın Turğayın gözündən yayınmamışdı, axşam bağlananda Turğay ona yan almış, satılmayıb böyük torbasının dibində qalan üç-dörd boyat qarğıdalıdan birini bazar Barsisə uzatmışdı və demişdi:

— Tut! Bağışlamıram, borc verirəm və bil ki, borclu borclunun sağlığı ister.

Beleliklə, sonrakı günlərdə Turğay hər səhər Barsisə bir dənə isti və hər axşam bir dənə boyat qarğıdalı uzadaraq eyni sözleri təkrar eləmişdi:

— Çək dişinə, bağışlamıram, borc verirəm və bil ki, borclu borclunun sağlığını ister.

Və indi Barsis baş alıb o böyük karvan arxasında gedərkən arxada qalan şəhərdən bir biçaq çırçıpdırdığını və o şəhərdəki bir oğlana on üç qarğıdalının dəyəri miqdarında ağır bir borcun altında qaldığını düşünərkən dərindən köksünü ötürdü...

## 2

Böyük karvan yol boyu uzanıb açılmışdı. Karvan oğlanlarından hər biri öz-natəni vanında addımlayırdı. Yeganə atlı karvanbaşı idi ki, qasqa

<sup>1</sup> Arvana — qarınbaşı nor (erkək dəvə)

ölkəsi Azərbaycanda yayın oğlan çağı idi. Üç gün əvvəl Boz quş dağlarından gəlib Zəncanda dilənci uşaqlara qoşulmuş, Barsisin do gözləri bütün qafılə içində o qara çalmalı, qara əbali, qalın çatmaqaşlı, tosqun adamdan başqa heç kəsi görməmişdi, baxışları yalnız ona zillənib qalmışdı.

Bu adam isə əməvi xəlifələri dövründə Yeməndən köçüb Azərbaycanda məskən salmış Əzd qəbilosinin rəisi Vəcna ibn Rəvvad idi ki, əcdaqlarının qamarladığı torpaqlar Urmiya gölündən Bozzeyn dağlarının ətəklərinə qəder uzanırdı və indi bütün şəhər IX əsrin Təbrizi dövrosündəki bütün üzüm bağlarıyla bərabər onun mülkü və malikanəsi idi. O vaxt ki, karvan gözdən yox olmuşdu, Barsis də qaranəfəs qacıb bazardan çıxmışdı və arxasından Turğayın bağırtısını eşitmışdı ki, dayansın. Amma dayana bilməmişdi, cavab verməyə macal tapmamışdı, çünki ayaqyalın, başıaçıq böyük bir karvanı təqib etməyə yüyürək, özü burda, bazar içinde təqib olunmağa başlamışdı...

Bu günler o çox vaxt ac qalırıdı, susuzluqdan dili ağızında yanırıdı, yuxusuzluqdan gözlərinə qan sağılırıdı, amma dayanırdı, geri dönmürdü, çünki üreyinin hökmünü yerinə yetirməyə, sinəsində yanın qisas odunu söndürməyə gedirdi və çalışırdı ki, karvan adamlarından heç kəs onu görməsin və maraqlanmasın ki, ay uşaq kimsən, nəcisen, nə itirmisen bu yollarda, nə axtarırsan...

Amma hər dəfə arxasında at ayaqlarının tappiltisini cəidərkən diksintirdi, bütün vücudu tır-tır əsirdi, qaçırdı yoldan çıxırdı, dağa-daşa dırmaşırdı, qalın gicitkanlı, qədim qəbiristanlırlara girirdi, quru budaqlarından yüzlərlə cindir asılmış pir ağacları arxasında gizlənirdi, özünü hara gəldi, çataya-çuxura, xəndəyo atırdı. Çünki hər dəfə ona elə gelirdi ki, arxadan onu haqlayan Zəncan bazarındaki qəssabdır, nizə bağlı bazar darğasıyla çapılıb onun dalınca gəlir və o bıçağı ki, haman qəssabın dükanından çırpışdırılmışdı, indi tutub onun elindən alacaqlar, öziñü at qabağına salacaqlar. Yaxud biləklərini bir-birinə bond eləyəcəklər, boynuna ip keçirəcəklər və sürüyüəcəklər, dallarınca aparacaqlar.

Yox! Təslim olmayıacaqdı! Bıçağın dəstəsini dikinə yere sancacaqdı. Özünü üzüqöylü o bıçağın üstüno atacaqdı, amma nə əlindən bıçaq verəcəkdi, nə bu yoldan geri döñecəkdi...

Karvan isə gecələr də yol gedirdi və yalnız o vaxt ki, ay batırdı, yollar qaralırdı, Vəcna ibn Rəvvad əmr eləyirdi, karvan dayanırdı. Bu zaman karvan oğlanları dərhal dəvələri yatırır, yüklerini açıb yero salır, ən əvvəl heyvanlara navalı verir, sonra kəmərlərindən asdıqları

məşin kisəciklərdən çaxmaq daşı və qov çıxardıb od alışdırır, ocaq qalayır, yol torbalarındakı duz qarışdırılmış arpa unundan xomir yoğurub deyirmi kündələri ocaqların qızmar külünlə basdırır, alaçiy bişmiş bu kündələri ağızlarını pörşələyərək isti-isti yeyir (soyuyanda bu kündələr dişbatmaz, bıçaq kəsməz olurdu) və bir az əvvəl açıb yero saldıqları, orda-burda taya vurduları yüklerin yanında yero sərilib yatırdılar.

Vəcna ibn Rovvadın qapı xidmetçilərindən iki nəfər qara qul iso, səsleri çıxmayan iki qara kölgə idi ki, karvan dayananda dərhal ağaları üçün çadır qurur, çadır önündə ocaq qalayır və bir göz qırpmında bal qarışdırılmış nişastadan şam yeməyi hazır edir, sonra Vəcna öz çadırında qırmızı naxışlı Arran xalçası üstündə yatmağa gedəndə əbalarına bürünüb çadırın girəcəyi ağızında başlarını yerə qoyub döşədikləri yerde daş kimi düşüb qalırdılar.

Bu vaxt karvan düşərgəsində sos-səmir kəsilir; bir-biri dalınca sənən ocaqların gözleri qaralır və düşərgədə yalnız dəvələr bütün gecəni çənələrini torpaqdərək gövşək vururdu.

Yay gecəsi çox tez qurtarr, adamlar çimirini almağa macal tapmaşmış gümüş parıltılar içində yatan dan ulduzu altında göy əyrisi avazımağa başlayır, qoca sarvanın kal və xırıltılı səsi karvan oğlanlarını oyadır, hamı sıçrayıb ayağa qalxır, dəvələr yenidən yüklenir və böyük karvan qarşidan, Homədan üstündə ucalan Əlvənd dağının qarlı zirvəsində qopub gələn soyuq küləklərə üz tutaraq son monzile doğru horəkət edirdi.

Və bütün bunlara Barsis gündüzler çox uzaqdan, axşamlar iso düşərgəyo yaxın gələrək, haradasa bir kol topası dalında, yaxud bir dikdir ardında pusquda dayanıb diqqətlə tamaşa eləyir və gözlərini Vəcne üçün qurulmuş qara çadırдан çəkmirdi. Ta o vaxta qəder ki, yuxu birdən ixtiyarını əlindən alırdı, başı düsürdü, torpaq üstündə hərəkətsiz qalırdı.

Sonra karvan yola düşəndo səksəkəli yuxusundan oyanırdı və o vaxt ki, karvanın sonundakı ariq-argız dəvenin boynundan asılmış zinqirovun səsi eşidilməz olurdu, durub golirdi, düşərgədəki sənmüş ocaqların yan-yörəsini araşdırırdı, çöplə ocaqların külünlə eşələyirdi, əgor bir əppək qırıntısi, yaxud yerə tökülmüş yoğurt və pendir oxantısı tapırdisa, tələsik ağızına atırdı və yeno baş alb karvanın dalısında gedirdi.

Dünəndən aysız qaranlıq gecələr başlığı üçün karvan daha gecələr yol getmirdi. Qaş qaralan kimi dayanırdı və indi karvan oğlanları topa-topa oturduqları ocaqlar başında daha çox yubanır, daha çox

söz-söhbətə qurşanır, yaxud sinədəftor qoca sarvanın nağıl elədiyi rovayətlərə qulaq asaraq, cərəyan edən hadisə cin düyüünü vuranda ağızlarını nırçıldadır, mərd namərd toruna düşəndə nəfeslərini udub içlərinə çəkirdilər.

...Nəhayət bu dumanlı və qaranlıq gecələrin birində kiçik bir oğlanın böyük bir karvanı toqib etdiyindən elə bil hamidan ovvel dağın-daşın qurd-quşu xəber tutdu və bu anlaşılmaz hadisə əvvəl onların içine vəlvələ saldı. Hardasa yaxında bir çöl donuzu xortuldandı, yuxarıda təpə üstündə bir yalquzaq uladı, aşağıda dere dibində çəqqallar səssə verib ağlaşdı, kolluqlar arasında tülküller vaqqıldaşdı və Barsis vahimələndi, karvan düşərgəsinə təref süründü, sövqi təbiisi onu yalqızlığın girdabından insanlara təref qovdu və o her dəfə ot içindən, burnu ucundan pırtlayıb dımdık yuxarıya göye sancılan xırdaca quşların yuxarıya göye sancılan xırdaca quşların kəsik çıçırlarından sok-sənərek o qədər irəli geldi ki, qarağan çırpılarından qalanmış en qıraqdakı ocağın işığında karvan oğlanlarından bir neçəsinin üzünü çox yaxından gördü və dayandı...

...Yolun uzunluğu hammı bıqdırmışdı, dağı-daşı duman bürümüşdü və bütün dünya bu ala-bula qaranlıqdan o tərefdə, çox uzaqlarda qaldığı bir gecədə ocaq başında oturmuş karvan oğlanlarından Turac oğlu Rövşən boynunu qanırmışdı, başını geri atmışdı, bir an ulduzlara baxmışdı, sonra gözlerini qapamışdı və o vaxt "ağ üzüsü, ala gözlüsü" gəlmüşdi gözleri qarşısında dayanmışdı, ürəyində aşib-daşan qüssəsi fəryada çevrilmişdi, göyo ucalmışdı:

Qurbanın olduğum bulağın yolu  
Gedəndə boş gedər, golondə dolu  
Tər məmə üstündə bənövşə kələ  
Dərəm öldürərlər, dərməsem ölləm!

Sonra sərsəri xəyalı düşmüşdü mahnısının ardınca getmişdi. Yoxşular aşmışdı, dağlar qalxmışdı. Göy əyrisi qat-qat gözləri qarşısında açılmışdı və gəlmüşdi doğma el-obanın aşağı etəyindəki "Ayrılıq çeşməsi"nə çatmışdı. O çeşməyə ki, el-oba qurbətə gedenlərdən o çeşmə başında ayrılardı və qız-gelin uzaq yola gedenlər arxasında o çeşmədən su atardı...

Əyilmişdi, o soyuq ulduzlu sudan ovuclamışdı ki, birdən dik atıldı, qamarlaşıdı, hər iki əlilə başını tutdu.

Karvanbaşı idi bu, nəhayət ki, qamçısı axtarmışdı qurbanını tapmışdı və ibn Minge sözleri boğazında qaynadaraq deyirdi:

— Anda olsun bu göylərə və bu gece orda zahir olan ulduzlara ki, adınız müsəlmandır sizin, ürəyiniz kafirdir. Gecənin bu çağında ki, ağamız orda öz çadırında sübhən namazını qılır və göyden yerə enən ağ məlekətənən mömin bəndələrinə salam gətirir, — amma siz burda ulaşış qara kürə dolu mahnilar çağırırsınız, qanınız yüz dəfə halaldır sizin, heyf ki, axıdanı yoxdur...

Və karvanbaşı yenə nəğməçi oğlanı vurmaq isteyirdi ki, qoca sarvan dedi:

— Toxta, ya ibn Mingo! Nocavandır, ürəyi qəribəmişdir... Özüm gedib ağamızdan iltimas elərem ki, günahından keçsin!

— Otur yerində, qoca! — dedi ibn Mingə. — Çəltik gərək döyüsün ki, düyü olsun və sizin lisanınızda ən fosih kəlam budur mənim üçün!..

Sonra karvanbaşı dilçiliyə dair müləhizəsini qamçısının yeni zərbəsité tamamlamaq isteyirdi ki, Babək yerindən tərpendi, kəskin bir hərəkətlə basın qaldırdı, uzatdı sol qolunu nəğməçi oğlanın ciyinə aşındı və dedi:

— Toxta deyildi sənə, ya ibn Mingə və bil ki, daha meşhur bir kəlam sizin dilinizdədir! Rəhm et ki, sənə də rəhm etsinlər...

Karvanbaşı duruxdu, aşağıdan yuxarıya dik onun gözünün içində baxan bu kafir bir dəfə də olsa gözlerini qırpmamışdı və bu qaradın-məz ki, karvan oğlanları içinde yeganə eyri dinli bir əhl-lənət idi, indi məhz o servər-kainatın kələmətini ona, ibn Mingəyə xatırlatmışdı, eyni zamanda bu cüretkar qolunu nəğməçi oğlanın ciyinə aşırımışdı və özünü qəsdən qamçının zərbəsi altına vermişdi ki, bu artıq ibn Mingəyə meydan oxumağa borabördi və ibn Mingə bir an çəşdi, sonra sağ əlinin yanına düşdүünü görərkən içini yedi və ilan kimi fisıldadı:

— Ey sən! Yadından çıxmasın, sırga olub qoq qulağından asılsın ki, bu islam məməkətində iki müsəlman bir-birinin boğazını üzsə də, qıraqdan heç bir kafirin bu işə qarışmağa ixtiyarı yoxdur.

Və karvanbaşı döndü, qaranlığa getdi.

Sonra o vaxt ki, sənmüş ocaq başında qoca sarvanla Babəkdən başqa heç kəs qalmamışdı, qoca köksünü ötürdü və dedi:

— Canın canimdən-qanın qanımdandır, ey Babək! Hər dəfə ürəyimin başına od düşür o qara ilan sənə kafir deyəndə... Vaxt çatıb oğul, vədə tamam olub, sən də iman gətir o uca varlığa ki, rəhman odur, rəhmi var, sabır odur, səbri var və kəmal onundur, nöqsan bizimdir...

Babek dinmedi. Üzü elə bil daşa dönmüşdü, bir az əvvəl dalğın və kölgəli olan gözlərində indi nə isə soyuq bir işıltının amansızlığı vardi...

Qoca dizlərini qucaqladı, başını dizləri üstə eydı. Çoxdan hiss edirdi ki, bezen günlərlə susan bu oğlanın ürəyini nə isə amansız bir qüssə didir və indi yenə o barədə düşündü ki, vay olsun o şəxsə ki, çox tez döyüşə başlayıb özüyle...

### 3

Necə ki, o dumanlı və qaranlıq gecədə, dağın-daşın qurd-quşu kiçik bir oğlanın böyük bir karvanı təqib etdiyini, gündüzler özünü karvan adamlarına göstərmədiyini, geceler karvan düşərgəsinə yaxın gedərən mariqda dayandığını görərkən, bu anlaşılmaz hadisədən təlaşa düşüb haray salmışdı, indi de günlerin bir günündə bütün karvan kiçik bir qaraltı tərəfindən təqib edildiyindən duyuq düşəndə, yenə də birinci növbədə bu hadisənin anlaşılmazlığı karvanda hamını narahat eləməye başlamışdı...

Karvan uzun yolunu yarı eleyəndə və Həmədan yaylasına az qalandı karvan adamlarından bəzilərinin gündüzlər çox uzaqda, digərlərinin axşam toranında çox yaxından gördükəli o qaraltının məhz bir uşağıın, kiçik bir oğlanın qaraltısı olduğu barədə heç kəsde şəkk və şübhə qalmamışdı və hamını da en çox heyrətə salan bu olmuşdu, cünki, karvan bələdçi qoca sarvan bu tərəflərdə heç bir kənd, oba və yaxud yol üstü karvansara olmadığını əvvəlcədən xəber vermişdi. Buna görəydi ki, kiçik qaraltı barədə başlanan söz-söhbət getdikcə qol-budaq atdı, bir-birinə zidd təxminlərə yol açdı və hətta ertəsi gün yenə çox uzaqda o qaraltı görünəndə (bezilərinin boynu əyri bitmişdi tez-tez dönüb geri baxmaqdan) karvan oğlanlarından iki nefər döndü arxaya getdi və o yerdə ki, qaraltı görünmüdü, gəldilər orda kol-kos toplarının arasını gezdilər və yenə orda təpəsi uçub etəyinə tökülmüş bir qayanın dibindəki daş qalaqlarının ara bəresini axtardılar, amma heç bir ins-cinsə rast gəlmədilər və əlleri etəklərindən uzun geri döndülər.

Sonra elə haman günün axşamı haman kiçik qaraltı karvan düşərgəsinin çox yaxınlığında görsənib yox olanda ocaq başında başlanan çox heyəcanlı bir müzakironın yekunu bu oldu ki, cindir o qaraltı, ifritədir və karvanın başında nə isə bir xəta var...

Beleliklə, en vohsi xurafatların əsir-yesiri olan bir zəmanədə, bu aysız qaranlıq gecələrdə, ətrafdakı dağların qulaqları cingildədən bu amansız səssizliyi içində, kiçik bir qaraltının doğurduğu vahime böyük bir karvamı qatı bir duman kimi çulğayıb ağızına aldı.

Digər tərəfdən iki gündü ki, Vəcna ibn Rəvvad özü başqa bir təlaş içinde idi və karvan sahibinin bu təlaşı əbəs deyildi. Cünki dünəndən yolun o hissəsi başlanmışdı ki, dik "nənəm vay" yoxuşları karvanı tez-tez dağ aşırımlarına qaldırır, sonra üzüsağı qovur, darısqal təngələrin dibində heybetli qayalar arasına tixayırdı. Bütün bu dağ-dərələr yüz illərdən bəri amansız dağ quldurlarının yatağı idi. Düzdür karvan oğlanlarından bir çoxunun qurşaqları altına iti oxarlanmış qəmələr sancılmışdı, digorları dəstəyi ortadan olan ikiyüclü kiçik xəncərlərə sahibdi. Vəcna ibn Rəvvad ilə karvanbaşının da qara əbaları altında tiyeləri çuxurlu Yəmən qılıncları vardi. Lakin əvəzində bu yerlərdəki dağ quldurlarının da sapı bilək yoğunluğunda qarğıdan dəmir ucluğu uzun nizələri vardi ki, qollarını həddindən artıq uzun edərdi və sərrast atdıqları kəməndləri vardi ki, hədələyen div olsa belə bir anda qollarını bədənинə pərcim etəyərdi. Ve bütün bunlardan daha qorxunc silahları o idi ki, tökdükləri qanın günahını boyunlarından atırdılar: "biz öldürmədik – biz ancaq vurduq – Allah öldürdü". Bu inama görə insana can verən və insanın canın alan yalnız tanrı idi, o tanrı ki, onun iradəsi olmadan bir kəsin başından bir tük belə əskik ola bilməzdi və indiki hal-hekayə belə idi, öldürən ne qodər öldürsəydi, hamısının ölümünü göydəki tanının ayağına yazacaqdı. Bu isə islamdan qopan çeşidli teriqətlərdən biri olan "Cəbriyyə" teriqətinə məxsus bir təlimin eksəsəsidi idi ki, bu təlimin dibindən və dərinindən bir qəbir zülməti baş qaldırırdı...

...Vəcna ibn Rəvvad ilkindi namazını qılıb çadırından çıxdı. Düşərgədə ocaqlar ertədən söndürülmüşdü, amma karvan oğlanları hələ də külü qızımar ocaqlar başından qalxmamışdır və orda-burda topatopa oturduqları yerlərdən hemitilleri golirdi. Vəcna qaranlıqda səssiz addımlarla bu topalardan birinə yaxın getdi. Amma özünü göstərmək istəmədi. Ayaq saxladı, qulaq asdı.

– ...Sapandı hazırlamışam, – deyirdi karvan oğlanlarından biri, – əgər o qaraltı bir də bax, orda, o yulğunluqda gözüme deysə basacam daşa, cünki cine, şeytana daş atmaq savabdır, məgər İbrahim Xəlil peyğəmber özü daş atıb şeytanın bir gözünü çıxarmadımı?

— Qaxıl-çaxıl otur yerində, — dedi ikinci səs, — əlkə kimsesiz, yetim bir uşaqdır və o qədər zülm görüb, o qədər döyülib, söyülüb, qapılardan qovulub ki, indi dağın-daşın qurd-quşundan qorxmur, amma bize, insana yaxın düşməkdən qorxur.

Vəcna bu səsi de tanıdı — bilalabaklı Babəkin səsi idi, o qaradınməz oğlanın ki, hələ yeniyetmə iken yayı çıxınlı, qışçıq qırğınlı Bəzzeyn dağları ətəyindən Təbrizə gelmiş və ibn Rəvvadların ticarət karvanlarında qatırçılığa başlamışdı.

Mərəndli oğlan sakit olmadı:

— Yetim bir uşaqdır deyirsen? Bileydim bir həftədir nə yeyir, nə içir o kimsesiz uşaq?

— Yol qıraqındakı böyürtkən kolları... dağ yamaclarında quzuqlağı, quş əppəyi... və hərdənbir bizim ocaqların yön-yörəsində qalan əppək qırıntıları, yoğurt oxantıları...

Əlbette ki, bu ikinci səsin dedikleri daha ağlabatandı. Vəcna özü do karvanı təqib edən o kiçik qaraltı haqqındaki cin-şeytan sözlerinə birinci gündən heç bir əhəmiyyət verməmişdi, lakin indi nədənse birinci səsin heterən-pətərəni yox, ikinci səsin o sırlı qaraltıya qəhmər çıxması ona xoş gəlmədi və döndü öz çadırında qırmızı naxışlı Aittan xalçası üstündə yatmağa getdi...

Bir az sonra, artıq hamı dağlımışdı, hərə öz qatarından açıb yere tökdüyü yük tayası yanında yatmağa getmişdi. Qoca sarvan da osarını çəkdiyi arvananın böyründə mürkü döyürdü və indi sönmüş bir ocaq başında təkcə bir qaraltı qalmışdı ki, o da Babək idi.

Öz-özünə heyrot edərdi. Əger getdikce karvanda təlaş artırdısa, nə isə baş verəcək bir hadisənin üreyə sızan önduyğusu adamları təşvişə salmışdısa və buna karvanı təqib edən bir uşaqın qaraltısı bails olmuşdusa haman qaraltıda sırlı və uğursuz heç bir şey görmeyən o, indi özü getdikcə ürəyini əzen tutqun bir təlaş hissindən xilas ola bilmirdi. Kim idi o uşaq? Nə üçün qarabaqara böyük bir karvanı təqib edərdi? Nə üçün achişa, susuzluğa, gecələr dağ yastanlarının soyuğuna, gündüzlər tengolor dibindəki bürkülü boğuntuya, bir söz bu uzun yolun olmazın əzabına dözerək karvanı gözdən itirmək istəmirdi? Eyni zamanda hiss edirdi ki, onu haldan-hala salan bütün bu sualların cavabsız qalması deyil, nə isə başqa bir şeydi ki, bunu özü üçün hər cür izah edə bilmirdi. Uşaqın yüzü gelirdimi? Əlbette ki, bu da vardı, amma üroyindən

asılmış bu ağırlıq başqa bir şeyin, nəse anlaşılmaz və qeyri-müəyyən bir intizarın həyecanı ilə dözlüməz idi.

Usanmış bir halda ayağa qalxdı və o yeri ki Mərəndli oğlan daşlamaq istəyirdi, üz tutdu o tərəfə getdi. Qaranlıqda ehtiyatla addimlayır və iti yerişli ayaqlarını cidalayırdı. Zəif bir varlığı qorxutmaq üçün yulğunluğa girmədi — yere tökülmüş yulğun çör-çöplerini tapdayıb şaqqıldadacaqdı və əgər uşaq doğrudan da bu gecə burda gizlənmişdisə, durub qaça bilerdi və qarantiqda yıxlardı, qol-qabırğasını sindirərdi. Dayanıb durdu, sonra oturdu və arxası üstə ot üstündə uzandı. Göylərin titrək işıqlı yaxın və iri ulduzlarına baxdı və artıq nə edəcəyini bilmədi. Ani bir hissə qapılaraq durub bura gəldiyinə peşman oldu. Amma indi ki, gəlmışdı, nə isə etməli idi və emin idi ki, uşaq hardasa burda çox yaxındadır, nəfəsini qısır dayanmışdır, bir yanını qaçaq qoyaraq sim kimi gerilmişdi. Yox, uşağı bu cür gərgin vəziyyətdə saxlamaq kifayət idi. İndi geldiyi kimi durub gedə bilməzdi, səsini çıxarmalı idi, burda pusquda dayanmadığını bildirməli idi. Ya özünə, ya bu gecəyə, ya o uşağı bir söz deməli idi. Düşündü ki, insanın özünün özünü dediyi söz heç vaxt qurtarmır, amma bu oyun ki, başlanmışdır tamamlanmalıdır və gözleri uzaq ulduzlarda, xəyalən uşağı üz tutub dedi:

— Qulaq as oğlan... Bu qədər əzabə ki, sən dözürson, günlərle acsusuz yol gəlirsən, gecələr yalquzaq kimi dağda-daşda tek qalırsan, demək sən o uşaqlardan deyilsən ki, xinalı quzudurlar öz anaları üçün... Yox əgər sən kimsesiz, yetim bir uşaqsan, döyülib-söyülib bütün qapılardan qovulmusansa... Və indi heç kəsə yaxın düşmək istəmir-sənsə... Onda necə ki, bir qurd balası anasından zülm görüb zalim olur...

Dayandı, nəfəsini dərdi və dərhal onu basmarlayan bu qurbət dağlarının amansız səssizliyi çırtma vurulmuş bir mis kimi qulaqlarında cingildədi və başladığı bu oyunu ixtiyarsız olaraq davam etdirdi:

— İndi ki, dedim, qurd balası anasından zülm görüb zalim olur, onda qulaq as, rəvayəti budur... O vaxt ki, qurd balaları böyüür, etə-cana gəlir, sırmaşırlar analarına və getdikcə oynasın həvəsləri artır... Belə günlərin bir axşamında ana qurd körpə balalarını dalınca salıb bütün gecəni baş alıb çapır, ta o vaxta qədər ki, küçükləri əldən düşür, nəfəsləri qaralır, yüyürməyə təqətləri qalmır. Bu vaxt ana qurd dayanır, guya rəhme gəlib ayaq saxlayır, tabdan düşmüş küçükler isə ayaq üstə dayana bilmir, bir-birinin dalınca yera sərilir, daş kimi düşüb hərkətsiz qalırlar və gözlərini yummağa macəl tapmamış elə derin bir yuxuya

gedirlər ki, öldüklerin və ya qalğıların bilmək olmur... Sonra o vaxt ki, gözlerini açırlar baxıb görürler ki, çölün-biyabanın ortasında tək qalıblar – nə anaları var başları üstə, nə bir ins-cins var bu vaveyəla çölündə... Sonrasını özün fikirleş ki, nə gəlir onların başına; hər gün qorxu və anasızlıq, hər gün achiq və susuzluq, və siçandan, yaxud kəsəyəndən başqa hələ heç bir canlı tutmağa, aşırımağa gücləri və qüvvətləri yox... Və guya bu minval ilə doğma analarından bu qədər zülm gərdükərinə görə, sonra o qurd balaları böyüdükcə və hər gün ölüb ölümdən qayıtdıqca, rehm və mərhəmət nədir bilmirlər və nə qədər qan içirlərse doymurlar.

Dayandı, yene nəfesini dərdi və bir an ona elə gəldi ki, nə isə eşidi və guya lap yaxında uşaq köksün ötürdü. Yalnız bu qədər. Sonra, ağır və inadlı bir sükü! Hesb-hal baş tutmamışdı. Uzatdığı el havada qalmışdı və yaxud daş qayaya rast gəlmüşdi.

#### 4

Ertəsi gün axşama doğru növbəti “nənəm vay” yoxuşlarından biri başlananda Vəcna yene öz arvanasından düşüb pay-piyada karvanın arasında gedirdi, ağasının ardına addimlayan karvanbaşı da qaşqa ürgəni yedəyinə almışdı.

Yorğun karvan nəhayət, dik yoxusu qalxıb dağın yuxarı qurşağındakı sıldırımlı qayaların etəyində çapılmış daşlıq və ensiz yola tixandı. Vo burda bir-biri ardına ağır-agır addimlayan dəvələr bellərindəki yük taylarıyla qayaların hamar divarlarını siliib-süpürməyə başladılar, çünki yoluñ sağ tərəfiñ dərin bir uçurum uzanıb gedirdi və bu uçurumun dibində çalxanan qaynar axınıñ dağ çayı təngənin növboti boğumundan qurtulub çıxdığı üçün yatağında gah sağını gemirib sola cumurdu gah solunu gemirib sağa cumurdu və bu qəzəblənmiş suların nərlitisi yuxarıdan keçən karvanları həmişə vahiməyə salırdı və getdikcə daha artıq qısnayıb az qala qayalara yapıb-yapışdırıldı.

Karvan artıq yoluñ yarısını keçmişdi və indi irəlidə görsənən dağ dirsekindən sola doğru burulanda daha geniş dolaylar başlanacaqdı.

Bu vaxt karvan önündə gedən qoca sarvan döndü, ovsarını çəkdiyi arvananı toxladı, dərhal arxadan gələn dəvələr bir-birinə dirəndi və bir an sonra bütün karvan sert qayaların dik və hamar divarına həkk olunmuş qabartma naxışlar kimi qırmıldanmadan döndü, yerində hərəkətsiz qaldı.

Qoca sarvan isə daşlı yoluñ ortasına döşəndi, sağ qulağını yerə diredi, bir müddət daşlı yola qulaq asdı. Sonra təlaş içində ayağa qalxdı və karvan yanyila geri yortub gəldi, qaranəfəs Vəcnanın hüzurunda dayandı:

– Qənşərdən böyük bir qafilə gəlir, ya Vəcna, – dedi. – Belə məlum ki, atları, qatırları və sair yüksək heyvanları var və bu taxta ki, dolayların ən darkəs yeridir, burda iki karvan üz-üzə geləndə həmişə qiyamət qopub, fəlakət baş verib, indi onlar bizi sixışdırısa – biz onları, elə bir müsibət başlanacaq ki, tanrı heç bir bəndəsinə göstərməsin.

Vəcna dedi:

– Təklifin nədir, qoca?

– Nə qədər gec deyil, bu ibn Mingə ürgəni çapib o qafiləni saxlasın, ta o vaxta qədər ki, karvan dağ dirsəyini aşib yuxarı taxtada açılığa çıxsın.

Vəcna döndü arxasında dayanmış karvanbaşıya ürgəye minmesini emr elədi. ibn Mingə dirəndi:

– Ya Vəcna mən cəhənməm, – dedi bu at heyfdir...

Vəcnanın qaşları çatıldı və karvanbaşı tez əlavə elədi:

– Bu heyvan bir cüt qanad taxmayınca onu karvan böyründən irəli keçirmək mümkün deyil... Gerek evvelcə bu heyvan rəqsülnar oynaması bacaraydı bu uşurum üstə...

Vəcna həqarətə ibn Mingədən üz çevirdi:

– Çağırın – dedi o bilalabadlı oğlan bura gəlsin.

Çağırdılar, bu dəfə Babək gəlib karvan sahibinin hüzurunda dayandı. Vəcna dedi:

– Atı son keçirocəksən karvan öünü, sonra bu şəxs dalınca yortub geləndə yügeni atarsan üstünə...

Sonra Vəcna yenə ibn Mingəyə tərəf döndü:

– Çap gör qarşidan gələn kimlədir, başa sal o camaatı ki, bir az toxtasınlar, yubanma, tez cavab gətir mənə!

İbn Mingə udqundu yenə, nə isə demək istədi, Vəcna gözünü ağartdı:

– Tamam! Tut üzəngini oğlan minsin!

İbn Mingə qulaqlarına inanmadı, karvanbaşı olduğu bir karvanda karvançı bir oğlanın üzəngisini tutmaq onun üçün çox ağır və dözlüməz bir cəza idi, amma Vəcnanın qəzəblə baxışları altında atın başına dolanıb sağına keçməyə macəl tapmamışdı ki, Babək aman vermədi, sıçradı ürgənin üstünə qalxdı və bu adamı onun qarşısında xəcil olmağa qoymadı...

Sonra o, karvanın sağında qalan və uçurum qıraqıyla uzanıb gedən daşlıq yolun çox ensiz şəridinə ötəri bir göz gəzdirdi. İndi əgər elə ilk addımda atın gözü qorxsayıdı, bircə dəfə direnib dursayıdı, sonra fəlek özü goloydi yeno ürgəni irəli qova bilməzdi, yaxud atı yedəyinə alıb dalınca çəkmək istəsəydi, qolu pəhləvan qolu olsaydı belə, yenə də atı yerindən tərpədə bilməyəcəkdi!

Döndərdi atı arxaya sürdürdü, bir qəder karvandan uzaqlaşdı, sonra birdən kəskin bir hərəkətlə ürgənin başın geri çevirdi və zəhmlı bir qiyə ilə atı irəliyə sıçratdı. Qaşqa ürgə dərhal üstündəkinin qətiyyətini hiss elədi, cyni zamanda bu qətiyyətə qarşı duyduğu etimad duyğusuya qorxuya-hürkүyə düşməyə macal tapmadı. Ən çətin isə qorxulu çığra sıçrayışdı, sonra məhv olmamaq üçün qanad taxmalı idisə at özü taxacaqdı, yerden qopub uçmalı idisə, at özü uçacaqdı.

Və çığra ilk sıçrayış baş tutdu. Karvan oğlanları dörd nala çapıb üstlerinə gələn və sanki hər nəfesində bir ölüm üstündən sıçrayan qaşqa ürgənin qarşısından qaçıb dəvələrin qarınları altına sindilər və karvanda bir dəqiqəliyə hamı nəfəsini uddu. Yalnız dəvələr qorxulu tamaşaaya laqeyd qaldılar və heç biri başını çeviririb nə yanlarından boğanaq kimi öten və hər sıçrayışda dal ayaqlarıyla dibsiz bir uçurumun qıraqlarını sökən ürgəyə, nə də haman uçurum üstündə öz həyatı ilə oynayana gözlərinin ucuyla belə baxmadılar...

Beləliklə, qaşqa ürgə uçurum üstündəki çığra karvan boyu çapıb qurtardı və minnədarlıq hissilə boynuna dolanan bir cüt qolun nəvazışına fərəhli bir kişnərti ilə cavab verdi.

Babək sıçradı, atın üstündən yera düşdü və karvanbaşı yortub gələndə atı ibn Mingəyə təhvil verdi.

Karvanbaşı cilovu əlinə almışdı və dovdaq kimi donub atın yanında dayanmışdı. Çoxda ki, qaşqa ürgə ildirim qanadlı idi, çox da ki, qara əbası altında tiyesi çuxurlu Yəmen qılıncı vardi, əgər yaxınlaşan o məchul qafılə bu yerlərin çapovolcu dağ qudlurları idisə, hara qoyacaqdı canını və hansı sıçan deşiyini satın almağa macal tapacaqdır? Digər tərefdən ibn Revvad qardaşları içerisinde ortancı qardaş olan Vəcna-nın nə qəder tündməcəz və amansız olduğuna yaxşı bələd idi, ona görə nəhayət, hıqqanaraq ürəyindəki vahime ilə bərabər atın üstünə qalxanda, qaşqa ürgə bir meyt təmasından diksiner kimi çırməşdi və dayandı, uzun-uzadı bütün sıdiyini yolun ortasına boşaltdı. Və sıdiyin ağ köpüyü aşib daşanda at özü yüyənini dartdı və yerindən tərpənib yola düşdü...

## 5.

Karvanbaşının getirəcəyi xəberin intizariylə karvan birayaq-birayaq irelidə görəsənən dağ dirsəyinə doğru hərəkət edirdi, Vəcna isə yenə öz arvanası üstündə çalxanırdı və bir aralıq arvananın ovsarını çökən qoca sarvanı səsledi:

— Ya ibn Vəhab, — dedi, — mən bilən karvanbaşı çox yubandı. Qoca başını çevirmədən bir az donquldanmağa və bir az ürəyini boşaltmağa fırsat tapdı:

— Əbü cəhl adamları qandırmaq olmur, ya Vəcna, ola bilsin ki, hələ çənə döyür, çunkü bu yollarda elə kəslərə rast gəlirsən ki, altındakı heyvan metləbi daha tez qanır, neinki üstündəki bəni-insan. Söz vaxtına çekər, öten il elə bu vaxt Əbu Əbdürəhman, ləğəbi əl-Şerir, Nisbəsi Əlsərəksi ki, evvel Bəşrənin, sonra Xorasanın səlahiyyətli valisi idi və öz qafisəsile Qəzvin teriqilə Zəncana təşrif getirmişdi...

Və qoca bir an nəfəsini dərdi, çünki, ərəb kübarının ad, ləğəbi, nisbəsi bir-birinə bənd olunmuş elə uzun bir zencir idi ki, sadalayıb qurtarınca nəfəsi qaralırdı. Lakin Vəcna qoymadı qoca hekayəsini tamamlaşın:

— Toxta və yola bax qoca, — dedi. — Kim ola o şəxs ki, azman bir ullaq üstə belə təşəxxüsle çapıb üstümüze gelir?

Qarşidan doğrudan da çox yekə bir uzunqulaq yortaraq karvan üstüne gəlirdi və karvanbaşı ibn Mingə də haman uzunqulağın palanı üstündə xurma arağı içmiş kimi gah sağa ləngər vururdu, gah sola.

Qoca sarvan karvanı saxladı, uzunqulaq gəldi düz Vəcnanın arvanası önünde dayandı; ibn Mingənin qolları arxasında bağlanmışdı və bütün vücudu keçi qılından toxunmuş ciyə ilə çalın-çarpaç uzunqulağın palanına bənd eləmişdi.

Aralığa çökən sükut çox uzun çəkmədi, no Vəcna dindi, nə karvanbaşı bir söz dedi.

Nohayət, Vəcna'nərildədi:

— Danış, — dedi, — niyə zinqin batib, dilini ki, bağlamayıblar.

Karvanbaşı zarıldı:

— Əmr elə ya Vəcna, əvvəlcə qollarımı açsınlar və düşürsünlər məni bu heyvanın üstündən.

Vəcna qəzəbindən zencir çeynədi:

— Bir kəs ki, — dedi, — Əzd qəbilesinə Mənsub ola, belindəki Yəmən qılıncı, altındakı köhlən at ola və sonra bu halətdə qayıdır

üstümə gələ, başıma and olsun ki, o şəxs qiyamətə qədər elə bir heyvanın ya üstündə, ya altında qalmaga layiqdir.

Bu zaman irəlide, yolda qopan uğultu, tappılıtlı və hənirti qarışq səsler ibn Mingəyə zillənmiş bütün baxışları çevirib başqa səmtə yönəldi.

Qarşidan, dağın dirsəyi arxasından başlayıb gələn böyük bir qafilə düz karvanın üstüne hərəkət edirdi.

Bu, izdihamlı bir küçə idi, piyadaları, süvariləri yüklü qatırları və çoxlu uzunqulaqları vardi. Köç öündə isə bir cərgəyə düzülmüş üç nəfər atlı gəlirdi. Atlara söz yoxdu – cins əreb atları idi. Lakin üstlərində yəhər əvəzinə keçə şəlpələrdən yırtıq terlikleri vardi və süvarilər ayaqlarını tapqır və üzəngiləri evez edən örkenlərin ilgəkli uclarına keçirmişdilər, əyinlərdəki bədrəng<sup>1</sup> əbələri qara yamaqlarla bezənmişdi, qılınclarını ərəbsayağı sağ ciyinlərindən aşırıqları iplərlə sol böyürlərindən asmışdilar. Daha arxada isə hərəsinin palanı üstündə kiçik yaşı uşaqların və yaxud yüklü uzunqulaqların yanı ilə addımlayan qadın və kişilərin əyinləri bir halda idi ki, başlarına bir çanaq dari tökülməydi, çox güman bir denəsi yere düşməzdidi.

Köç öündəki üç atlıdan birinin pirtlaşq saçı-saqqalı və göy gözleri vardi və gözləri göy olan bu kürənlər əreblər arasında Əzrək adlanırdı.

Sonra o vaxt ki, bu üç atlı geldi karvanlarındakı arvana öündə dayandı birdən köç arxasından başı açıq-ayaq yalın yeniyetmə bir oğlan da çapılı gəldi, altındaki yəhərin gümüş qası qara naxışlı və yəheraltısı bəbir dərilə bu at qəşqa ürgə idi və o sayaq ki, ürgə kişnədi, atın qüssə dolu, sürəkli və acı kişnətisindən arvana üstündəki Vəcna-nın başı döndü, rəngi qaçıdı, gözləri qaranlıq getirdi... Əsir edilmiş atı vidalaşırdımı onunla, yoxsa qınayırdı, məzəmmət edirdi onu və yaxud fəryad edib imdad istəyirdi sahibindən? Hamısı vardi bu kişnətində və ürgənin üstündəki yeniyetmə oğlan bunu hiss edərək, delicesinə qış-qanlıq bələsına tutulmuş gənc bir aşiq kimi, üzüsto döşəndi atın yalanına, qucaqladı ürgənin durna boynunu, sürdü üz-gözünü ahu gözlü atın gah bu üzünə, gah o üzünə...

Əzrək isə pirtlaşq və qızartdaq saqqalını gah didişdirərək, gah qası-yaraq bir müddət altdan yuxarı Vəcnanın üzünə baxıb durdu, sonra dedi:

<sup>1</sup> Təbii və açıq qəhvəyi rəngli yun ipi və bunlardan toxunmuş paltar-palaz əreb-lərde və farslarda belə adlanır

– Danışaq?

Vəcna yuxarıdan, arvana üstündən təkebbürle cavab verdi:

– Əvvəlcə ismini, künyonu<sup>2</sup>, tayfanı, qəbiləni, nəşəni söyle və sonra...

– Toxta, – dedi Əzrək,<sup>2</sup> – sorusdun kiməm, deyirəm – ləqəbim Əzrəkdir. Qəbiləm Rebiyyə və Xalid ibn Yezid ki, indi Azərbaycana vali teyin edilib, o özü yola düşməmişdən əvvəl bizi Rəbiyyə qəbilesindən olan bu camaati Araz qıraqına köçürdür. Kifayətdir?

Vəcna bir an kiridi, eşitməşdi, xəber gelib Təbrizə çatmışdı ki, xəlifənin Azərbaycana təyin elədiyi yeni vali Əraqda şəhərboşohor gezib o momlekətin dustaqxanalarında öz qəbiledəşlərindən nə qədər dustağa rast gelibse cümlesin azad eləyib başına yiğmişdir... Ve indi budur, bu rəbiyyə yoluqları ilə bu yol kəsən, karvan basan çapovulcuları bir-birinə qataraq Azərbaycana gönderir. Deməli, Azərbaycan-dakı Rəbiyyə tayfası Əzd qəbiləsinə üstələsin...

Vəcna ağır-agır başını qaldırdı. Qaramat baxışlarıyla bir daha Əzrəki başdan ayağa süzdü.

– Deyirsən yeni vali siz Azərbaycana köçürdür? Cox əcob, əlbəttə ki, ixtiyarı var. Amma hələ mənzilə çatmamış haram mala əl uzatmağa, Əzd qəbiləsinin karvanından at oğurlamağa kim sizə ixtiyar verib?

Əzrək qırmışdı və həqarətlə dedi:

– Bir kəs ki, ilxüsündə yüzlərlə ayqırı və madyam ola, o kəs bir ürgə üçün bu cür göyərərmi? Və Kəbəyə and olsun, bu oğlan ki, hələ yeniyetmedir, bu ürgoni sənin karvanbaşından alanda bizdən bir nəfər de olsun ona kömək eləməyib, amma o vaxt ki, mübadilə qurtardı və o cənab at əvəzinə uzunqulağı qəbul eləmədi, o vaxt bizim arvad-uşaq o naqabili bu nəcib heyvana süvar edib sənin hüzuruna gönderdi...

Bu vaxt rəbiyyəli oğlan da basın ürgənin boynundan qaldırıb bir nəfəsə dedi:

– Allaha and olsun, heç rəva deyildi ki, elə xain gözlü bir adamın belə ahu gözlü bir qaçağanı olsun?

Vəcna rəbiyyəli yeniyetmənin bu sadədil həyasızlığından boğuldı, bulud kimi qaraldı, amma oglana baş qoşmağa tənəzzül eləmədi, Əzrəki sancdı:

<sup>1</sup> Ata-ana qəbile, soy, kök və sairəni əhatə edən ləqəb

<sup>2</sup> Üzü qırmızı, göygöz və tükü sarı adamlar

— Qulaq as, ya Əzrək, — dedi, — əger yanılmırımsa sən o adamsan ki, bir vaxtlar Əraq məmələkətinin cəmi şəhərlərində sənin qonaq olmadığı bir zindan qalmamışdı və indi...

Əzrək aman vermedi, yene Vəcnanın sözün kesdi:

— Elədir, yanılmırsan ya həzret və o zamanlar hər dəfə mənim adım çəkiləndə karvanları yola çıxan sənin kimi əşrəflər tır-tır əsirdi. Çünkü bir şəxsin ki, neməti başından aşır, demək o şəxs müdam özgəsindən qapır və sonra üçüncü bir şəxs yandan çıxıb ondan bir tük qopardırsa, Allaha and olsun ki, burda heç bir günah iş yoxdur... Qərəz, gələk mətləb üstünə! Əger isteyirsen ki, bizim köç yubansın, burda dayansın və yol sənin karvanın üçün açıq olsun, üstəlik bir dəvə isteyirik səndon, çünkü mənzil çox uzaqdadır və qafıldəki çolma-çocuq acdır.

Vəcna nə qədər temkinini əldən verməməyə çalışsa da Rəbiyyə tayfasını təmsil edən bir adamın ona, Əzd qəbiləsinin əşrəfinə meydan oxumasına dözə bilməzdi:

— Üstəlik bir dəvə? Rəbiyyə bac almaq isteyir Əzd qəbiləsindən? Yox, siz o tayfasınız ki, həmişə ac olmusunuz və yene acsınız. Və qu-yuya su tökməklə quyu sulu olmaz. Sonra siz yene o tayfasınız ki, Sərvərikainat peyğəmberimiz sizin qəbiledən yox, Qureyş qəbiləsindən zühur etdiyi üçün siz yüz ildi ki, bir olan Allahdan da küsübsünüz.

Əzrək bozardı və səsini ucaldı:

— Çox vəzzariyat oxudun ya Vəcna, amma tamam! Son sözünü de ki, bu çənə döydüye son qoyaq!

Aralığa çökən səssizlik bir an davam etməmişdi ki, yene rəbiyyəli yeniyetmənin həyecandan qırlan səsi bu sükütu pozdu.

— Söz nə olursa olsun, bu at ki, mənimdir, gərək o son söz içində bu at barədə heç bir söz olmasın!

Vəcna bu dəfə Əzrəkin başı üstündən üzünü bütün köç tərəfə tutaraq ucadan dedi:

— Qulaq asın və agah olun, ey Rəbiyyə qəbilesi, mən bu karvanla Həmədana, Xəlifə Məmmənun hüzurunda yer öpmeye gedirəm, ona görə biz bu işi müdara yolu ilə hell eləsək, nə siz ziyana düşərsiniz, nə biz! Raziyam, qoy bir dəvə halal xoşunuz olsun! Amma bu atın ki, sahibi mənəm, gərək siz əvvəlcə o heyvanı mənə qaytarasınız, toki mənim atım burnunun suyu axan bir uşağın altında xəcil olmasın!

Və bu dəfə rəbiyyəli oğlanın sinəsində qopub boğazında qaynatılan boğuq səslerin birinci yarısı heysiyyəti ağır yaralanmış bir yeni-

yemənin hıçkıraqı idisə, ikinci yarısı artıq ölüb-öldürməyə hazır gənc bir bədəvinin nəriltisi idi. Arxada iso dayanmağa məcbur olmuş köç uğuldayırdı. Qadınlın kəsik çıçırtıları və ağlaşan körpələrin vağ-vuğu bir-birinə qarışmışdı.

Əzrək döndü sualedici baxışlarıyla rəbiyyəli oğlana baxdı. Əlbəttə ki, atı qaytarıb əvezində bir dəvə almaq daha sərfəli idi.

Və dərhal Əzrekin baxışlarının mənasını anlayan rəbiyyəli oğlanın rəngi qaçırdı. Udqundu, hulqumu yuxarı sıçradı, diyirləndi çənəsi altından aşağı düşdü, dili qurumuş dodaqlarını yaladı. Sonra ağlinı başından çıxarmış qasqa ürgənin kəkiliini cəngələvib bağırdı:

— Ey Əzrək, sənin son sözün nə olacaq öz işindir, amma bütün Əzd qəbiləsi yüksib üstüme golsə, nə qədər ki, tike-tikə doğranmamışam, heç kəs bu atı mənim elimden ala bilməz!

Əzrək gözünü oğlandan çekdi, başını qaldırdı, Vəcna yaxınlaşdırıldı:

— Oğlan no dedi, eşitdin! İndi mən deyirəm. Qoy karvanbaşın gəlsin və bacarırsa atı oğlandan geri alınsın! Amma görəm ki, sən özün və ya qaraqulların və yaxud karvan oğlanları bu işə qarışır, onda bu yolun ortasında ya sənin əcəlin tamamıdır, ya mənim...

— Elə isə qurtardıq, — dedi, — Vəcna, — Qoy kim bu ədavəti əkirse, xəsaretin də o biçsin!

Sonra o vaxt ki, karvan yola tixanmış köçün üstüne və köç də yolu tutmuş karvanın üstüne hərəkət elədi və hər iki tərəf yolu qayaları səmtini tutub uçurum səmtini rəqibinə vermək istədi, bu axşam çağında qoca sarvanın xəber verdiyi o qiyamət başlandı...

...Daha əvvəl yene bir axşam çağında hava birdən-birə bozarıb bulaşmışdı və hardasa hələ çox uzaqlarda hansı dağın zirvəsindəsə burulub qaynayan bir şovğunun ilk çaparları gelmişdi, yol üstündəki qılınc qayalar başında fit çalıb viyildəmişdi.

İndi köç mümkün qədər tez dağın yuxarı qurşağından üzü aşağı dərəyə enməli, daldalanmaq üçün özünə sığınacaq tapşıl idi, karvan isə dağ dırşayının anrisina aşaraq gecəni növbəti aşırımin qoşa donqarları arasında keçirməyə məcburdu.

Beleliklə eks istiqamətlərə doğru hərəkət edən bir-birindən inadlı iki axın, bir-birinə çal-keçir olduğundan gah irəlide, gah geridə tixantilar və burulqanlar əmələ getirməyə, getdikcə daha tez-tez toqquşmağa və getdikcə daha gec bir-birindən qopmağa başlarken, atların kosik və həyəcanlı kişnətiləri, dəvelərin ağlayışı andıran nəriltiləri,

uzunqulaqların boğuq hıqqantıları, karvan oğlanlarının bağırtıları, köç qadınlarının çığrıları, yixılıb qalanların uğultu və qarğışları bir-birinə qarışırkı ki, ağız deyəni qulaq eşitmədi.

Vaxt olurdu ki, bu məhşeri hərc-mərclik burulğanı bir dəvəni, yaxud bir qatır qeyrib köndələninə yolun ortasına qoyurdu. Kəlef düyün düşürdü, sonra bu düyün çözülüb açılana kimi tərəflər bir-birinə lənətlər yağıdır, yumruqlarını işə salır, az qala bir-birini şil-küt edirdilər.

...Mərəkə davam eləyirdi. Əzrokin köçü dəvə qatarlarının nizamini pozub karvanı əyiş-üyüş elemişdi, Vəcnanın karvanı izdihamlı köçü ortasından yarib arvad-uşağı pərən-pərən salmışdı və bu qaynar qazan içində çalxanan – dəvələrin, qatırların, uzunqulaqların arasında sıxcalanan, vurmuxan qaşqa ürgə isə artıq qopmağa hazır gərgin bir simə çevrilmişdi. Alacalanmış gözləri hədəqəsindən çıxmışdı, tövşüyüb finxıran burun pərələri geniş açılmış, sağısı ağ köpüklə örtülmüşdü. İndi o, hər addimbaşı ürkü və diksinti ilə şahə qalxırdı, düşməye yer tapmayıb dal ayaqları üstə fırfır kimi fırlımb geri otururdu, üstündəki rəbiyyəli oğlan isə atı bir an tez bu girdabdan xilas eləməyə can atır, amma xam rəftarıyla ürgəni daha artıq çash-baş salırdı.

Və nəhayət, fəlakət baş verdi.

Rəbiyyəli oğlan atı növbəti bir sıçrayışa məcbur edərkən ürgə sağındakı bir dəvənin böyrünə çarpib müvazinətini itirdi və bu zaman arxadan ireli soxulan ağır yüklü bir qatır döş vurub atı ireli atarkən, ürgənin dal ayaqları altından qopan daş-kəsek seli şarlıtı ilə axıb uçuruma töküldü... Ve Əzrək bu hərc-mərcliyin harasdansıa dönüb geri baxarkən gördüyü yalnız bu oldu ki, at uçurum üstündə havalandırmışdır. Əzrək bağırdı ki, oğlan atdan qopsun, yola atılsın, çünki hələ gec deyildi və rəbiyyəli oğlan cəld tərpənib özünü yola, yaxud qatırlardan birinin yükü üstünə ata bilərdi... Əlbət ki, ata bilərdi, əger atdan qop-sayıdı... Amma qopmadı və ele bil qopmaq istəmədi, o səadətdən ki, taleyi yarımcə saathəga ona bəxş eləmişdi.

...Sonra o vaxt ki, bu qiyamet qurtardı, karvan quyruğunu köçdən, köç etəyini karvandan qopartdı, üzüaşağı enişə axıb tökülen köç içindəki qadınlar rəbiyyəli oğlan üçün yas tutub döydüler əllərlə sinələrini qanatlılar dırnaqlarıyla yanaqlarını, yoldular qara saçlarını, ağbirçəklərini və növbələşərək gah reçəz vəznində Əzd qəbiləsini qarğıdılar, gah da bir ağızdan növhə dedilər, səs-səsə verib ağladılar.

Köçdən qopub ağır-ağır yuxarı qalxan karvanda isə tam bir səs-sizlik hökm sürdü. Yoxuş başlananda Vəcna yene arvanasından enib qoca sarvanla yanaşı yol gedirdi və hər iki qara qul dabən-dabana yene ağalarının dalısınca gəlirdi, karvan başı ibn Minge isə arxada itibatırdı. Vəcnanın gözüne görünmekdən qaçınırı.

Baş veren hadisədən sonra indi Vəcnanı ürəyinin yarısı məhv olan sevimli atı üçün yasa batmışdısa, ürəyinin o biri yarısında qara bir sevinc vardı ki, çanaq nəhayət, rəbiyyəli oğlanın öz başında sindi və qaşqa ürgə artıq rəbiyyə-yoluqları elində əsir deyil, yoxsa belə bir rüsvayçılıq bütün Əzd qəbiləsini xar edərdi və bir də ki, rəbiyyəli oğlan iki qəbilə arasında hələ islamdan əvvəl, cahiliyyət dövründə başlanmış çox qədim bir ədavətin qurbanı kimi nə birinci idi, nə axırinci...

Lakin karvanın yükdə müvazinet yaradan və sonra yol qırğıına atılan qurbət daşı kimi özüylə apardığı bu ağır sükut çox uzun sürmədi. İndi daha tez-tez səmtini dəyişdirən külekler hardasa qayalara çarparaq gah viyıldayırdı, gah uğuldayırdı, gah ulayırdı və nəhayət, zirvəsi ulduzlara dəyən Demavənd dağından qopub gələn qasırğalı bir çovğun karvanı qamarlayıb lərzəyə saldı, qarşidan Əlvənd dağından atını tersinə çapan soqcar külekler isə karvanı döşündən vurub geri atdı, nəfəsin qaytarıb sinəsinə tixadi və xəş-xaş kimi xirdaca qar dənəciklərini zərb ilə adamların üz-gözünə sancı.

Zəncandan çıxandan sonra karvan qədim Midyanın bu dağ yollarında demek olar ki, hər gün ilin bir fəslisi ilə qarşılaşmışdı, gah bahar çiçəkli dərələrdən keçmişdi, gah qış nəfəsləi godiklərdən aşmışdı, gah çıxınlı, dumankı yastanlarla hərəkət eləmişdi, gah dərin tengələrin darışqalında bürkü və boguntu içində yol getmişdi, amma indi birdən-birə bu yay axşamını basmarlayan bu qış çovğunu qəfildən qoyun sürüsünə soxulmuş ac qurd kimi elə bir quduzluğa başladı ki, adamlar boğuq və həyəcanlınidalarla bir-birinə dəyib vurmuxdular, bir anda yolu örten nazik qar təbeqəsi üstündə dəyirmi pəncələri sürüşən dəvələr bir gedib, bir dayandılar və qasırğanın hər dəfə yerə çırıp, sonra yerdən qapıb göye sovurduğu qar tozu karvan öünüə ağımtıl bir tor çekəndə ala-bula çalan bu titrək qaranlıq içinde adamlar artıq iki-iç addımlıqdan bir-birini görüb seçə bilmədilər. Nəhayət, bütün karvan əyildi, büküldü və yumaq kimi bir yerə yiğilib biçimsiz bir kütłə həlinda hərəkətsiz qaldı...

...Amma sonra karvan getdikçe artan bir vahimə içinde nə edəcəyini, başına nə kül tökeçeyini, bəlkə də ölümünü gözünün altına aldığı bir vaxtda, bu dağ çovğunun yenə birdən ve hətta geldiyindən daha artıq bir gözlənilməzliklə göydəki bütün buludları yerinə alıb, dalından atlı qovurmuş kimi bir sürətlə sovuşub getdi ki, adamlar qara vaqılı bir yuxudan oyanmış kimi, hələ bir müddət qarabasandan sonrakı sərsəmlilik içinde donub qaldılar.

Birinci olaraq qoca sarvan hər iki əlini göye qaldırdı:

— Şükür keramətinə, xudaya, — dedi və baxdı gördü ki, dağ üstü göylərin bütün ulduzları də elə bil gözlərin geniş açıb və yuxarıdan aşağıya yarım saat içinde saçlarını ağartmış bu yay dağlarına baxaraq, yerda baş veren qəribə işlərə mat və məttəl qalıblar.

Nehayət, karvan yuxarı qalxıb aşırıının iki donqası arasındaki gözdekde düşərgə salanda, Vəcna üçün tələsik çadır qurulanda, digər karvan oğlanları kimi Babek də öz qatarında yükleri açıb yerə tökdü, heyvanlara navara verdi, amma özü nə ocaq qaladı, nə karvan oğlanlarının ocaqlarına yaxın getdi.

Getdikcə daha dərindən canına işleyən bir soyuqvardı ki, bunu ocaq istisilə canından çıxara bilməyəcəkdi. Bir az əvvəlki çovğun tez sovuşduğu üçün böyük bir karvanı bu dağlar qoynunda məhv edə bilməmişdi, amma haradasa tək-tənha karvan dalınca gələn bir uşağı saman çöpü kimi ağızına alıb apara bilerdi... Üzünү görmədiyi və bezen varlığına belə şübhə elədiyi bir uşaqın fikri nə üçün ona bu qədər rahatlıq vermirdi? Nə ididi bu? Rehm hissi ididi? Yox, təkcə bu deyildi. Təkcə bu deyildise, bəs nə ididi? Nə idisə o gecə çekmişdi onu qaranlığa aparmışdı və orada, o qaranlıqda öz-özüylə danışmışdı və bir an olmuşdu ki, çox yaxında nəse bir nefes hiss eləmişdi, amma sonra eli etəyindən uzun geri qayıtmışdı və indi bu çov gündən sonra o təlaş hissi yenidən baş qaldırib ürəyini məngəne arasına almışdı. Bəlkə bu çovğun uşaqın ağızından vurub geri qaytarmışdı? Yaxud qovmuşdu bir mağaraya salmışdı? Daha nə edə bilerdi bu çovğun? Nə etmişdisə, fərqi yoxdur, yəqin ki, uşaq artıq məhv olmuşdu, sərrini özüylə aparmışdı və yaxud məhv olurdu, indi nə o, nə bir başqası, heç kim və heç kəs mehv olan o uşağı xilas edə bilməyəcəkdi.

Ele bu vaxt Vəcnanın çadırından qopan qorxunc bir bağırtdan diksinib özünə gəldi.

...Barsis çovğunda məhv olmamışdı və məhz bu çovğun onu məcbur eləmişdi ki, nə cür olursa olsun o işi ki, görməlidir, elə bu gece yerinə yetirsin! Düşünmüdü ki, bu çovğun ən yaxşı fürsətdi ki, heç kəs tərəfindən görünmədən karvan düşərgəsindəki o qara çadır yan alsın və sonra yenə bu çovğun ona imkan verəcəkdi ki, qaçın, çıxsın aradan və canını qurtarsın. Sonra çovğun sovuşmuşdu, amma Barsis öz hisslerinin çovğını içinde artıq heç bir şeyin ferqinə vərmamışdı. "Bu gece, bu gece" demişdi özü-özünə, çünki bütün qüvvələri artıq tükenirdi, ayaqları hər gün bir az daha artıq sözünə baxmırıdı və əger sabah vixilib vol cırayında can versəvdı, kim onun əvəzinə o dərədən

intiqam alacaqdı?

Vəcna isə çadırında şam işığında namaz qılırdı və o zaman ki, birinci rikuda<sup>1</sup> diz çöküb başını əydi və səcdə gərəyincə alını səccadə üstündəki möhürü basdı — arxadan kürəyinə saplanan bir biçaq zərbəsindən qorxunc bir böyürtü ilə dik atıldı və o dəqiqə yanından ötən kiçik bir qaralının özünü çadır gırəcəyindən çölə atdığını, görərən gözlerinə inanmadı, bir an səsi batdı, nitqi tutuldu. Kim idi bu kiçik qaraltı? Yoxsa haman cin idi, yaxud şəyatın idi, neçə gündü karvanda bu barede səhbət gedirdi? Lakin nə cin, nə şeytan bu vaxta kimi heç bir Allah bəndəsinin kürəyinə biçaq saplamamışdı. Vəcna hələ fikrini cəm eləməmiş və kürəyini alışdırıb yandıran yaradan artıq xurafatçı bir vahimədon özüne gelməmişdi ki, qara qullar cəld torpənib kiçik qaralını çadır ağızında qamarlamışdılar — o vaxt ki, içəridən ağalarının qorxunc bağırtısın eşitmışdılarsı sıçrayıb ocaq başından ayağa qalxmışdılarsı və çadırda özünü çölə atan Barsis özü birbaşa qulların qarasına düşmüşdü.

Barsis sürüñə-sürüñə arxa tərəfdən qara çadır yaxınlaşmış, biçağıyla çadırın ətoyini kəsmiş, səssiz içəri girmiş və çöp kimi nazik qullarının bütün qüvvəsi ilə ikiəlli biçağı Vəcnanın kürəyinə saplamış, sonra gəldiyi kimi geri qayıtməq əvəzinə çadırın gırəcəyindən özünü çölə atanda, bu uğursuz səhvinə qurban getmişdi.

Düşərgədə çaxnaşma qopdu. Vəcnanın kürəyinə sancılıb qalmış biçağı dartıb çıxardılar. Qoca sarvan əbasının etəyindən cirdiği əsgini bir az ütdü, bir az yandırdı, sonra getirdi bir ovuc dolusu külü Vəcnanın vəzni üstünlənənə həndə və həlinənə enli toxumına quraşanı zəfərənə hərk-

gətirdilər və qara qullar hərəsinin əlində bir şam uşağın sağında və solunda dizləri üstə oturdular, arxada isə Barsisin başı üstündə karvanbaşı ibn Mingə dayandı. İndi sağ bileyində qamçı əvəzinə ucu yerə deyən bir şallaq asılmışdı. Qoca sarvan isə çəkilib bir kənarda dayanmışdı və indi hər iki əli göbəyinin üstündə Barsisə baxıb gözlərini döyür, nə edəcəyini və nə deyəcəyini bilmirdi.

Vəcna qoltuğu altındakı mütekkələrə təkyelenərək qırmızı güllü Arran xalçası üstündə oturmuşdu və indi görəndə ki, günlərdən beri karvanı təqib eliyən o kiçik qaraltı nə cindir, nə şeyatindir, baş açıq, ayaq yahn kiçik bir oğlandır, daha artıq bir heyrat içinde uzun-uzadı Barsisə baxıb durdu. Sonra birinci olaraq özü uşağı dindirmeye başladı, amma Barsis nəinki heç bir suala cavab vermədi, hətta başını qaldırıb bir dəfə də olsun Vəcnanın üzüne baxmadı. İkiqat bükülüb oturmuşdu, başı sinesinə əyilmiş, çuxura düşmüş gözlərini yere dikmişdi, bir de hər dəfə sol cəhəngində sızan qan çənəsinə çatanda çənəsinə bedrəng boz köynəyinin yaxasına sürtüb qan izini silirdi.

Barsisden heç bir cavab almayan Vəcna başını qaldırdı. Qoca sarvana üz tutub dedi:

— Sən dindir bunu qoca! Soruş bu ilan balasından kim onu məcbur eləyib ki, günlərlə sürünsün bizim arxamızca, günlərlə yolların toz torpağını yesin, amma inadından el çəkməsin və axırda gəlib namaz üstündə ilan kimi məni çalsın?

Bu dəfə qoca sarvan uşağı sorğu-suala tutdu, amma Barsis yenə dinmedi və demedi ki, kimdir, nəcidi, demədi, ata-anası varmı, demədi hansı kenddən, obadan, yaxud şəhərdəndir, demədi kim öyrotmışdı ki, Vəcna ibn Rəvvada qəsd eləsin!

Nəhayət, qoca sarvan döndü Vəcnaya dedi:

— Belkə laldır və yainki kardır bu uşaq, ya Vəcna?

Vəcna partladı:

indi ağızlarına su alıb susmuşdular və məsələ aydınlaşmamış, uşağın sırrı açılmamış heç biri ayağa qalxıb öz qatarından açılmış yük tayısı yanında bir az yatmağa, yaxud bir az çimirini almağa getmək istəmirdi.

Orada yaxın bir ocağın şölesilə işıqlanmış çadır ağızında isə ibn Mingə işe başlamışdı. Barsis qırmac zərbələri altında qıvnıldı, dizi üstə hərənib diz qapaqlarıyla torpağı və qarı eşirdi, ayağa sıçramaq isteyirdi, dərhal yixildi, amma cincirini belə çıxarmır, yalvarıb-yaxarmır və bir kəsi imdadına çağırırdı.

Babək yenə orada qaranlıqda, ocaqlardan kənarda yüksək tayına söylenib dayanmışdı, dönüb çadırı təraf baxmayı özünə yasaq eləmişdi və hər dəfə yalnız qırmancı zərbəsinin viyiltisin eşidirdi, uşaqdan isə səs çıxmırı. Amma bilirdi ki, Vəcnanın emrili ibn Mingə uşağı döyür və güman edirdi ki, beş-on zərbədən sonra cəza tamamlanacaq.

Öz-özüne düşüñürdü ki, budur nəhayət, o uşaq gəldi, üzə çıxdı, karvani əldən salan bu uzun və məşəqqətli yola ac-susuz tekbaşına davam gətirdi və sonunda Əzd qəbiləsinin əşrəfinə, karvan sahibinə taqetdən düşmüş əllərilə biçaq zərbəsi vurdu — amma yene heç bir şey aydın olmadı. İndi də bu cür amansızlıqla döyülrək bir dəfə içini çəkmir, yalvarıb-yaxarmır, fəryad edib bir kəsi, bir kimsəni imdadına çağırırmı. Birdən bu fikir onu sarsıdı. Bu qədərmi yalqız idı o uşaq? Bu qədərmi insanlara etibarlı itirmişdi ki, nə Allahdan, nə bəndədən heç kimdən və heç bir kimsədən imdad gözləmirdi?

Bu vaxt ona elə gəldi ki, nəhayət, uşaq davam gətmədi, ağladı, döndü çadırı təraf baxdı, amma gördüyü bu oldu ki, qoca sarvan ebasının qolu ilə gözlərini silib başılavlu özünü çadırın içine saldı, Vəcnanın hüzuruna getdi. Başa düşdü — uşaq ağlamamışdı, qoca ağlamamışdı uşaq kimi...

...Və o vaxt ki, qoca sarvan hıçqırıb başılavlu özünü içəri saldı — döşəndi Vəcnanın ayaqlarına, yalvardı:

— Rəhm elə, ey Vəcna, — dedi, — nə eleyibse uşaqdır və uşaga ölüm düşmür.

Vəcna yarımbağaz yaşıl mestinin pipikli ucu ilə qocanı ayaqları altın-dan rədd elədi, amma qoca əl çəkmədi, yenə Vəcnanın ayaqlarına döşəndi...

...Və bu vaxt Babək orada — çadır ağızında ibn Mingənin hırıldayaraq dediklərini eşitdi:

— Öl deyirdi, — ibn Mingə hırıldayaraq, — ölü, ilan balası, ölməsən canın əlimdən qurtulmayacaq!

Hava çatmadı Babekə, boğuldı, başını yenə aşağı saldı ve sonsuz bir xəcalet hissilə özü-özündən üz çevirdi. Ona görə üz çevirdi ki, həyəsiz bir yamanlıq və həmişə cozasız qalan bir qəddarlıq yenə az-ğınlıq edirdi, o isə dəmir kimi möhkəm əllə öz yaxasından yapışib imkan vermedi ki, ürəyində şahə qalxan bir qəzəb dartsın, cilovunu qırısn! Birdən ona elə gəldi ki, nə isə oldu və qırmanıç viyiltisi kəsildi. Başını qaldırdı, baxdı. Uşaq hərəkətsiz bir halda çadır ağızında yerə sərmişdi. Ölmüşdüm? Əgər ölmüşdü, demək ibn Mingə uşağın cəsədini tapdayırdı?

Və ürəyində şahə qalxmış qəzəb dardı, cilovunu qırdı.

...Qüvvətli bir əlin endirdiyi zərbədən ibn Mingənin qara çalması başından üçub çox uzaqdakı bir kol topası üstünə qondu və gözlərində sonsuz bir heyrot ifadəsi olan ağır bir gövdə ləngər vuraraq arxası üstə çadırdan üç-dörd addimlıq məsafədə yerə sərıldı.

Hadisə elə bir sürətlə cərəyan etmişdi ki, karvan oğlanları içlerini çekmeye belə macal tapmamışdır.

İndi o, yerə sərilmiş ibn Mingəni tapdamaya başlamışdı ki, Vəcna-nın çadırından özünü çölə atan qoca sarvan qorxunc bir fəryad ilə arxadan Babekin ayaqlarına sarıldı:

– Amanın gönüdür, oğul, nə edirsen, kimə əl qaldırırsan?

Arxaya, qocaya tərəf döndü, dartındı, ayaqlarını qocanın qolları arasından çıxartmaq istədi, amma bacarmadı, yerindən tərpənə bilmədi və ayaqlarını cidartmış qocanın qollarındaki qüvvətə heyrot elədi. Sonra qoca başını qaldırıb aşağıdan yuxarıya ona baxanda, daha artıq bir heyrot içinde qaldı. Qoca elə dəhşətle ona baxırdı ki, elə bil başı üstündə ezzail dayanmışdı.

Dəfələrlə bunu görmüşdü, dəfələrlə buna şahid olmuşdu ki, qorxunun göstərdiyi xilas yolu xain bir bələdçinin göstərdiyi yoldur, cilovlanmayan qorxu guya səni təhlükədən qaçırdırdı, guya sənə xilas yolu göstərirdi, amma çekirdi, aparırdı, öz bataqlığına salırdı. Orada isə son peşmanlıq fayda vermeyəcəkdi və öz ölümü özünü iyrəndirəcəkdi...

Qoca isə dərhal bərkədən onun ayaqlarına sarılıraq, amansız bir təhlükəni onun başından sovuşdurmaq üçün ağızında dili titreyərək yalvarırdı ona və yol göstərirdi:

– Bu nə işdir elədin oğul? Niyə qoymadın yalvarım? Niyə qoymadın ağlayım? Yalvarardım, ağlayardım o vaxta qədər ki, axırdı o zalim

da rəhme gelərdi. Məger başqa bir çaremiz varmı? İtaet elə oğul, get Vəcnadan aman istə, de ki, bir xəta idı çıxdı əlindən, amma bundan sonra Sirat-əl-müstəqim olacaq sənin də yolun, o yol ki, cəmi müsəlmanların xilas yoludur...

Birdən qocanın əlləri boşaldı, yanına düdü və Babek çox yaxında kiminə ağır-agır nəfəs aldığını eşitdi, döndü baxdı.

Vəcna qara əbasında, qara çalmasında qara bir heykəl kimi çadırın girəcəyində dayanmışdı. Yaxın ocaqdan vuran titrek şöle ilə üzü gah bir az işıqlanır, gah bir az qaralırıdı.

Bir müddət nə Vəcna dinib danışdı, nə Babek bir söz dedi. Hər ikisi süküt içinde gərgin bir intizarla nəyi isə gözleyirdi...

Vəcnaya görə onun bir çobanı, bir muzdlu, yaxud bir karvan qatarçısı ki, bir kölədən artıq deyildi, oğr kiçik bir xata işləmişdisə, hətta onun dəvəsinə bir çomaq vurmusdusa və yaxud itinə, pişiyinə bir daş atmışdisə, sonra dərhal ağasının hüzuruna gəlməli, baş əyməli, peşman olduğunu iqrar etməli və aman istəməli idi. Bu həmişə belə olmuşdu. Amma indi qarşısında dayanmış bir cürətkar Vəcnanın əmrini yerine yetirən karvanbaşıya əl qaldırılmışdı, ayağı çarıqlı bir yoluq Əzd qəbiləsinin varlı carvadarlarından birinə əl qaldırılmışdı. Ən nəhayət, bu kafir bir müsəlmana əl qaldırılmışdı. Amma buna baxmayaraq bu əyri dinli ehllənət yerindən tərpenmirdi, aman istəmirdi və hətta qaçmaq, canını qurtarmaq fikrində deyildi. Deməli ölümünü qəbul edəcəkdi, amma ən yüngül bir cəzəni qəbul etməyəcəkdi, xeyr əgər ölümünü qəbul edəcəkdisə, aydındır ki, canını asancasına təslim etməyəcəkdi. Birə ki, indi kim onun əmrini yerinə yetirəcəkdi, kim bu cüretkarın kürəyini qamçı ilə odlayaqacıdı ki, karvanda bu işi icra eləyən indi özü qoşş edib yerə tir-tap uzanmışdı.

Qalırıdı özü! Qalırıdı bu saat qimanda inildəyen qılıncı!

Vəcna dedi:

– Qulaq as kafir, sən o inadkarsan ki, vaxtılı böyük qardaşım səni islamə dəvet elədi, yola gəlmədin, və o vaxt adını Hesən qoymaq istəyirdi, qəbul etmədən. Odur ki, hələ də nə dinin var, nə imanın. Hezər əcəm adından ki, yadımıda deyil. Özün sal yadımı, nədir və yaxud nə idi adın.

Babekin bəbəklərində nə isə soyuq bir işliyi yanıb söndü ki, Vəcna bunu görmədi, amma hiss elədi və sualına cavab almadı.

Vəcna bütün karvan oğlanlarının nəsəbəsini, menyyəti, haralı olduğunu və bir-bir adlarını çox yaxşı bilirdi. Amma heç kəsi adıyla çağırmağa

tənəzzül eləmirdi, istər müsəlman olsun, istər qeyri-müsəlman bütün bu yoluqlara müraciət edərkən doqquz yaşından tutmuş doxsan yaşına kimi hamiya “ya valid” yəni “ey oğlan” deyə xitab edərdi. İndi qarşısındakının bu ağır sükutundan bir an duruxdu, sonra səsini qaldıraraq əmr elədi:

— Soninləyəm, kafir, cavab ver, yadımda deyil adın!

Babek yenə dinmədi və bu dəfə daha ağır bir sükutla Vəcnanın məramını rədd elədi. İndi Vəcnanın qalın dodaqları daha artıq kip qapandı və qılınçı qızında, zəncirinin bir an tez açılması üçün sahibinin el-ayağına dolaşan və mane olan qanıq bir köpək kimi için-için zingildədi...

Aralığa çökən bu məşum sükuta birinci qoca sarvan davam gotirmədi: bir tərəfdən Babek üçün duyduğu qorxudan, digor tərəfdən Vəcnanın qarşısında duyduğu dəhşətdən ixtiyarsız olaraq inildədi:

— Vay olsun sənə ey Babek, no üçün cavab vermirsen, sən cavab ver ki, ağamız da bize rəhm eləsin.

Babek yenə dinmədi, indi o getdikcə közəren bu sükut içinde qarşidan düzüñə, dikkətməsinə vurulacaq hər bir zərbəyə və sonra nə olacaqdısa hamısına hazır idi. Gödəkcəsinin astarına tikilmiş meşin qız içindəki qəməsi yola çıxarkən tozoco ovxarlanmışdı. Lakin eyni zamanda nə isə üreyinə sızan bir hiss ona deyirdi ki, hardasa yaxında başqa bir töhlükə hər an sıçramağa hazır bir yırtıcı kimi yerə sinib nofosunu belə udmuşdur. İndi quyuğunun ucundakı xəfif titroyış bir an sonra baş verəcək ölümçül sıçrayışın son əlamotıdır. Görəmişdə, dəfələrlə şahid olmuşdu ki, ölüm çox vaxt arxadan namərdəcəsinə zərbe vurub qəfildən ovlayır öz qurbanını!

Elo bu vaxt Turac oğlunun Sarat rustakından təzəcə gəlib Təbrizdə ibn Rəvvadların karvanında qatarçılığa başlamış oğlanın qəzəbli nidasın eşitti:

— Əlini dinc qoy namərd, bəsdir quduزلuq elədin!

Babek döndü geriyə baxdı. Əlində xəncər arxadan üstüne golon karvanbaşıyla öz arasında ikicə addimlıq məsafədən artıq qalmamışdı və tengənəfəs yüksürüb çadır yanına golon karvan oğlanlarından üç nəfərin əlleri qurşaqlarına keçirilmiş qəmələrin üstündə idi.

Karvanbaşı alt dodağım dişləyib dayandı. Vəcna isə dərhal vəziyyəti qavradi və hesabladı. Təbrizdən çox uzaqda idı. Və Həmədana hələ çatmamışdı. Burada, kimsəsiz dağlar qoynunda bu, karvanda partlamaga hazır bir qiyamın başlangıcı idisə, Vəcna təmkin və tədbirlə iş

görməli idi. Buna görəydi ki, Vəcna həqaret dolu bir baxışla karvanbaşını başdan ayağa kimi süzdü və dedi:

— Ya ibn Minge, elbette ki, möminlərə əl qaldıran kafirlərin qanı halaldır, amma kimin hüzurunda yer öpməyə getdiyim sənə əyandır və mən bu karvanda qan tökülməsinə izin vermirəm.

Sonra Vəcna bir daha karvan oğlanlarından o üç nəfərə nəzər saldı və hiss elədi ki, bu yoluqlara nə cəza verəcəkse toxire salmalıdır, ta bu tanrı qarğımış yol qurtarana qədər bu yolu sonunda o yenə Əzd qəbiləsinin rəisi kimi emr verən və əmri yerinə yetirilən Vəcna ibn Revvad olacaqdı. Anma hələ də qarşısında dayanıb duran və karvanda qiyam şerarəsini alışdırıb bu əhl-lənət haqqında dərhal bir qərara gelmeli idi və karvan sahibi kimi Vəcna hökmünü ucadan əyan elədi:

— Qılıncım qızında inildəyir ey kafir, amma lənət o kor şeytana ki, əvvəlce sənə bunca cüret verir, sonra mənim səbrimi-səbatımı imtahan çəkir. Get karvandan! Və nə qədər ki, əyri dinini müstəqim edib bir olan Allaha iman gətirməmişən Azərbaycanda, nə mənim, nə Əzd qəbilesinin torpaqlarında sənə yer yoxdur.

Sonra Vəcna döndü, öz çadırına getdi...

Barsis isə bu vaxt durub oturmuşdu, ayağa qalxmaq istəyirdi, amma qalxa bilmirdi. Babek yaxın gəldi, tutdu uşağın qolundan, qaldırdı...

Hara gedəcəyini, başına nə geleceyini bilmirdi.

Bildiyi o idi ki, indi o özü qovqun idı, üstəlik xilas etdiyini bir yük kimi ciyninə alıb aparmalı idi.

Və o Barsisin qolundan tutub öz geleceyinə doğru addımladı...

*Bu tərkidünya bir qocanın  
Dağ mağarasında gecə nəğməsidir  
Və kiçik barsisin əlilə  
O qocanın dəfn edilməsidir*

1

Geriye qayıdış yolu bağlanmışdı və indi o yalnız irəliyə, hələ görəmədiyi, amma gəlib çox yaxınına çıxdığı o böyük şəhərə doğru getmeli və ibn Rəvvadın karvanından əvvəl o şəhər darvazasından içeri keçməli idi, çünkü Vəcna şəhər darvazasındaki keşikçilərə onu nişan verə bilərdi və əger yaxalansayıdı, şəhər hakimi ibn Mingənin şikayəti esasında müsəlmana əl qaldırmış bir kafirə çox ağır cəza toyin edəcəkdi və indi

qolundan tutub gecə qaranlığında addımladığı bir uşaq bu dəfə də o qürbət şəhərində başsız və kimsəsiz qalacaqdı...

...Taqətdən düşmüş uşaq isə ikinci dəfə idi ki, bürdəmişdi, dizləri bükülmüşdü. Yerdə oturmuşdu və indi o yenə ayaq üstə dayanıb gözleyirdi ki, uşaq bir an dincəlsin, nəfəsini dərsin.

Yol dağarcığı boş idi. Ehtiyat azuqəsi yükdə qalmışdı. Amma yenə də əlini salıb dağarcığın dibini silib-süpürdü, yiğişdirdiqi quru yoğurt və pendir oxantlarını uşağın ovcuna tökdü.

— Ye, — dedi, — bir az üreyində qüvvət olsun.

Sonra əynindən gödəkçəsini de çıxartdı uşağın cir-cindira çevrilmiş və tər köynəyin içində açıq qalmış arıq çiyinlərinə atdı, özü qalın köynəkdə qaldı. Uşaq başını oyib sol ovcundakı yoğurt qurusu, pendir oxantisını yaladı, amma gödəkçəni çiyinindən rədd eləmişdi. Babək uşaga təpindi.

— Qulaq as qurd balası, — dedi, — ayaq üstündə dura bilmirsən, kim bilir dağ gecəsinin bu ayazında hələ nə qədər yol gedəcəyik... Əzmini nahaq yerə mənə əzəmet satırsan. Yixılıb bu yol qrağında can vermək heç rəva deyil ki, qəbrini də mənə qazdırasan və məni qürbət dağlarda meettəl qoyasan.

Barsis dinmədi ve artıq direnmədi, qüvvəsini topladı, ayağa qalxdı. Düzdür gödəkçə ayaqlarına dolaşdı, amma dərhal canının bir az qızdırğını hiss etədi.

Sonra aşırımı üzü aşağı endilər və çox darısqal bir tengənin dibində qara batıb qaldılar və burda o tərəf, bu tərəfə boylananda irəlidə və arxada ulduzların işığında gah yanın, gah sönən yaşıl parıltılı bir neçə göz gördüler.

Axşamkı چوڭun qayalardan silib süpürdüyü qar ilə berabər, görünür bu ağızı qaraları da qovub bura doldurmuşdu. O isə dayanmışdı, nə isə fikirləşirdi. Eyni zamanda uşaga dedi:

— Birçə kəlmə din, danış oğlan, heç olmasa adını de bilim yoldaşımayaqdaşım kimdir?

Uşağın dodaqları tərpəndi və o nə isə dedi:

— Eşitmədim, Bar-sis?

Uşaq başının hərəkətə dediyini tösdik etədi və elbət ki, indi ayaq üstə durmağa taqəti qalmamış bu uşağı sorğu-suala tutmaq vaxtı deyildi və indi onun gözləri etrafda vurnuxan o qara kölgələrdə idi. Axşamkı چوڭunun bu darısqal təngəyə tixadıqı qar içində ağızı qaralar yuxarıya

doğru dikinə sıçrayışlara hərəkat etdiyice qar tozu ulduzların işığında kiçik ağı fəvvərələrlə etrafa sepelənirdi. Nə eləyirdilər bu ağızı qaralar? Tengənin qarı içində çıxmaga yol axtarırdılar, yoxsa təbiətən çox mahir bir ovçu kimi məqsədləri irəlidən və arxadan bənd-bərəni kəsib onları mühasirəye almaq idi. Hər ehtimala qarşı əyildi, uşağın çiyinə saldığı gödəkçənin astarına tikilmiş meşin qın içində tiyəsi əyri qəməsini dardı, çıxartdı və uşaq onun bu hərəkətini gördüyü üçün dedi:

— Qulaq as, Barsis, deyirlər ki, bir qaplanın vücudunda nə qədər gücü varsa, üreyində də bir o qədər gücü olur. Amma bir Barsisin vücudunda nə qədər gücü varsa, üreyindəki gücü ondan on qat artıq olur... və əger dədən də yanılmayıb sənə Barsis adı qoyubsa... — böyrüne qıslımuş uşağın üreyinin dərhal uçunduğu hiss etədi və başa düşdü ki, uşaq qorxduğu üçün yox “dədə” sözünü eşitdiyi üçün belə uğurlaşa başladı və elbət ki, uşağın sırrını açmaq üçün bu hole çox azdı. Amma əlinə keçən kələfin ucun buraxmamalı idti və o heç bir şey hiss etməmiş kimi dedi:

— Dediym o idti ki, Barsis, bu ağızı qaralar vəhşi heyvanlar içinde en dərrakoli yırtıcılardır. Təkcə bunlar bilirlər ki, iki adam bir-birinin yanında duranda ikisi bir yerdə bir qoşun kimi qüvvətli olur.

Bu vaxt Barsis onun qolun dartsıdırmışdı və əlilə çox yuxarıda yamac başında nəyi isə ona göstərmişdi. O da çox baxmış və nəhayət, görmüşdə ki, çox zeif və qızartdaq bir parıltı gah görünür, gah yox olurdu. Və o dərindən rahat nəfəs alaraq demişdi:

— Laçın, şahin gözləri varmış sondə qurd balası. Elədir. Od var orda, ocaq var orda və haydı, ölsek də, da, diri qalsaq da gərək dırmaşaq ora...

Sonra o bomboş deri dağarcığı bir az yaxına gəlmiş iki ağızı qaranın üstünə vızıldatdı və dedi:

— Çox acıdalar, qoy gəmirsinlər başları qarışın!

Bir az sonra isə dik və kolluq yamacla yuxarı dırmaşarkən o arxadan deri dağarcığının necə quru çatırtı ilə cirildığını və ağızı qaraların çənələrindən qopan şaqqlıtları eşidərkən elə bil buzlu bir dil boz köyəyi altında bir anlığa kürayını yalamışdı.

Nəhayət, ölüm-zülüm dik yoxusu qalxıb qaya altındaki daş bir yere çıxdılar və burda qara ağızını geniş açmış bir dağ mağarası onları içəriyə, qızartılı qaraltıya dəvət edərkən birdən o anı tərəddüb içinde dayanmışdı. Əgər bu dağ mağarası dağ quldurlarının yatağı idisə? Nə

alacaqdılar ondan? Bir haldə ki, toqqasından asılmış deri kisecikde çaxmaq daşından, qovdan və sekkiz dirhemdən başqa heç bir şeyi yoxdur? Bəs uşaq. Barsisi ala bilərdilər onun əlindən. Və sonra uşağı aparıb qul tacirlərinə satmaq üçün əlbəttə ki, onu da sağ qoymaya-çaqdılar.

— Qulaq as Barsis, — dedi, — Sən dur burda... Mən içərini yoxlaram...

Barsis qoymadı onu sözü qurtarsın. Kəskin bir hərəkətlə başını buladı və dərhal əyildi, yerdən iri bir daş götürdü, irəli keçdi. Döndü əlilə ona işarə elədi ki, yəni sən dayan burda, qoy mən yoxlayım, görüm içəridə nə var, nə yox. Babək ixtiyarsız olaraq güldü:

— Qurd üreyi yedirib anan sənə qurd balası — dedi. — Yaxşı, dalmca gəl, ya dövlət başa, ya quzğun leşə.

İçəridə alaqqaranlıq içində on-on beş addım irəlidə ilk önce ocağı görmüşlər. Lakin ocaq başında heç kəs yoxdu. Sonra gəlmışdiler ocaq yanında dayanmışdır, diqqətlə yan-yörələrinə baxmışdır. Səssiz dayanıb gözlemişdilər ki, hardansa bir xışltı, bir ayaq səsi və yaxud bir hənerti gələcəkdir.

Və bu zaman Barsisinin əlindeki daş birdən yerə düşmüşdü, dizləri qatlanmışdı yerə çökmüşdü və dərhal başı sinəsinə əyilmiş və uşaq üzü üstə yerə seriləndə alını ocaq qıraqındakı küle batmışdı.

Əyilmişdi uşaqın başın yerdən qaldırılmışdı... diqqətə üzünə baxmışdı. Mağaranın sahibi quldur idimi, div idimi, əjdaha idimi, fərqi yoxdu, artıq gecəni burda qalmalı idilər. Uşaqı gödəkcosinə bürmələdi, başını ocağın yanında, divar dibindəki quzulamış torpaq üstündə rahatladi, sonra qalxdı mağaranın içini gözdən keçirdi. Mağara boşluğun qaranlıq içində harayacan uzanıb getdiyi və harda qurtardığı görünmürdü. Amma yaxında gözünə bir çırpı şəlesi dəymışdı, getdi o şələdən bir çəngə çırpı çıxartdı, qatdı gözü qaralan ocağı gur qaladı.

Quru çırpılar çox tez tutaşdı, bir az əvvəl qaramat mağaranın sirli səssizliyindən qulaq cingildəyirdi, indi hər təref ocağın çatırılışla doluydu və sükut mağara boşluğunundakı qaranlıq ənginliyində geri çekildi. Sonra çekildiyi o yerde rəşeli və tələsgənliliklə dingildəmeye başladı. İndi dabanları üstə ocaq karşısında oturmuşdu, dirsəklərini qatlanmış dizləri üstə qoymuşdu, ellərini irəliyə ocağın alovuna doğru uzatmışdı; yer nəmişlik olanda gecə ocaqları başında da həmişə belə oturardı, gözləri oda baxardı, fikri uzaqlara çapardı.

Sonra əlini daha da irəli uzatdı, alovun qırmızı dilleri içində əllərini yuyub ovuşturdu və əllərini geri çekəndə alov dolu ovularını üzüne çırpdı.

Bu vaxt pərdə arxasında nə isə bir hənerti eşidən kimi oldu, dərhal qeyri-ixtiyari olaraq əlini toqqası altına keçirdiyi qəmonin üstüne qoydu. Çevrildi geri baxdı və qulaq kəsildi.

Hənerti yaxından golirdi və el bil kimse yer altında inildəyirdi və o yerdən ki, bu səs gəlirdi, orda bir çuxur qaralırdı. O çuxurun solunda daşlı-kəsəkli torpaqdan kiçik bir təpəcik ucalırdı. Qalxdı ayağa və ağızı qaralan o çuxura doğru yönəldi. Və ona elə gəldi ki, dərhal ordan qaralığa iyriyən çekildi ki, ombası, sağısı, bel sütunu bir az yuxarı əyildi<sup>1</sup> gəlib gördü ki, çuxur səliqə ilə qazılmış bir qəbir quyusudur və indi ağızı açıq qalmış bu qəbir inildəyirdi, yaxud sayıqlayırdı və daha doğrusu titrek və hozin bir avazla nəğmə oxuyurdu:

— ...Ey rəbim, vay həbibim, mən ki, her axşam dərgahına gəldim, gecəm də vahəsrata oldu, gündüzüm də. Və bu minval ilə ömrüm tükkəndi. Amma bir döfa mənə lütf ctdiyini görmədim... Və indi bu növbət hüzurundan getmərem, ta ki mənə bildirmiyince. Bunca ki, mən soni sevdim, sən doxi məni sevmirsən? Getmərem, ta ki mənə aşkar olmayıncə. Bunca ki, mən sənə doğru goldum, sən dəxi mənə intizarmisan? Getmərem ta ki mənə bildirmiyince. Bunca ki, mən soni sevdim, sən doxi mənim həsrətimlə ağladığım pərişan halıma yanarmışan?

Əllərini dizlərinə dirəyib aşağı əyildi, diqqətlə qəbrin dibino baxdı, əlbəttə ki, orda kim isə vardi. Və o şəxsin saç-saqqlı düməğ idi. lakin qəbrin dibindəki qaranlıq bundan artıq görməyinə mane olurdu. Döndü ocağa doğru getdi. Bayaq orda gözüne bir neçə quru gərməşəv çubuğu dəymışdı (ta qədimdən dağ kəndlərində yoxsul daxmaların, yeraltı qazmaların şəmi, çırığı, qaranlıq gecələrinin istisi bu çubuqların alovu idi). Gəldi o quru gərməşəv çubuqlarından üç dənə götürdü, bir-bir ocaqdan alışdırıldı. Sonra yenə geri döndü, qəbrin qıraqında diz çökdü. Ağca sıfət bir anlığa yanın və maraqlı yanım ilə şəmi işıqlandıran bu çubuqların işığında zənn ilə qəbrin içine baxdı. Bir qoca uzanmışdı orda, üstüne yirtiq bir keçə salınmışdı və yastiği bir qucaq küləş idi. Qocanın gözleri açıqdı və iri qara gözlerinin baxışlarında elə bir qaynarlıq və parıltı vardi ki, son iqamətgahında uzanmış bir qocanın

<sup>1</sup> Ölyazmasında bu cümlə oxuna bilmədi

bunca diri gözleri ister-istemez onu heyrete saldı. Qocanın dodaqları yene tərpenirdi və eyni neşeli sayıqlama, dalğa-dalğa qəbirdən yuxarı qalxırdı: "Və ey həbibim, bunca ki, yoxsulluğumda mən səni gördüm, mümkün deyil ki, sən məni görməyəsən. Çünkü bu yer üzündəki dirilik nədir. Əger sənin perişan və qorxunc röyaların deyilse və yaxud o göyər nədir, sənin qənd sünbüllün ilə bəzənmiş mənim obalarım deyilse? Və indi xaraba qalmış can evimdə və yorulmuş və usanmış bir ürəkde son yuxumdan evvel su kənarı ilə keçəm..."

Birdən qoca diksinən kimi oldu və bayaqdan bəri əlində üç yanar çubuq ilə başı üstündə ucalan və qırımsız baxışları ona zillənmiş bu varlığı nəhayət, tanıdı, derindən köksünü ötürdü və nida elədi.

— Nəhayət ki, gəldin, ya ezzail? Və gəldin ki, hər gecə bu qəbirde sənin mətəlin idim... Və indi ki, düz həyatım məmat ilə tamə yetişdi, qoy rəbbimə siğindığım bu gecə yüz dəfə mübarek olsun.

Və qoca gözlərini döyə-döye qaldı və çox gözlədi, amma qəbirdən daha səs gəlmədi. Nəhayət, davam gətmədi, əlindəki yanar çubuqları bir-bir qəbirin qırğına sancdı. Sonra çox ehtiyatla ayaqlarını yerə diriyərək üsulluca qəbrin içini endi, bir əlini qocanın alnınına qoydu. Gözləyirdi ki, əli artıq alnı soyuq tər basmış bir cəsədə toxunacaq, amma gözlədiyinin əksinə qocanın alnı od tutub yanırı və indi hənerti onun üçün aydın oldu; Qoca qızdırmanın şiddətindən sayıqlayırmış. Çəngələdi qocanı yatağından qaldırdı, bir dəri bir sümük idi, evi başına uçmuş bir quş müqəvvası kimi yup-yüngüldü. Qaldırdı qocanı qəbrin qırğına qoydu, sonra özü də qəbirdən çıxdı və qocanı yene də qucağına aldı. Gətirdi ocaq yanındaki çürük həsirin üstünə uzatdı və qocanın yamaq üstündən yamaq vurulmuş bədrəng əbasının yaxasın açdı.

Qocanın huşu özüne gəldi... hələ də gözleri qapalı idi, lakin qup-quru dodaqları zarıldı.

— Ya ezzail, uçağının adı hörmötinə... evvelcə bir qurtum su... və sonra yubanma, otur sinəm üstə, canımı al ki, uçardım, ancaq vücudun əsərətindən qurtarsam... Bucaqdakı cürdökən su töküb ağacdan yonulmuş piyaləni doldurdu. Sonra qocanın başını yerdən qaldırdı.

Və qoca ürək yanğısıyla qurtum-qurtum neşeli bir inilti ilə piyaləni son qətərsinə kimi boşaltdı. Və dərhal elə sustaldı ki, təkrar başı yere dəyən kimi dərin bir bayığlıq içini yuvarlanıb hərəkətsiz qaldı.

Uşaq onun gödəkçəsi altında ayaqlarını qatlamışdı, dizlerini qarnına sıxmışdı və indi yuxusunda nəfəs alındı. İnlidəyirdi. Nəfəs vermirdi, sizildayırdı və herdən bir nə isə deyir, sayaqlayırdı. Qırmacı zərbələri altında bir dəfə de olsun cincirini çıxarmamış uşağın indi namərd yuxusu "rüssvay" edirdi. O isə diqqət kesilərək uşağın nə dediyinə qulaq asırdı. Bayaq da uşaq yuxusunda kimi isə çağrırmışdı. Amma o yaxşı eşitməmişdi. İndisə uşağı "Cunay" deyə kimi isə çağrıdığını aydın eşitdi. Cunay, kim imiş görəsən bu Cunay? Bəlkə anası idи? yox, uşaq yuxusunda anasını adıyla səsləyib çağırıa bilmezdi və indi yene ürəyində bu qurd balasına qarşı bir şəfqət dalğası baş qaldırırdı. Dərhal qaşların çatdı və öz-özüne topındı ki, yavaş, zənen xeyləgi deyilsən!

Sonra yene ocağın oduna dikilmiş gözləri yol çokdı, kim idi yaxud kim imiş bu uşağın atası? Nə üçün "dədə" sözünü eşidən uşaq o cür ucunmuşdu? Bəlkə öldürülülmüş bir ananın oğlu idи? Və yaxud atası ele — Vəcna ibn Rəvvad idи ki, uşaq öz atasını öldürməyə gelmişdi? Məgər azmı idi doğduqları uşaqları ilə bərabər kübarların qəsrlerindən və kaşanələrindən qovulan, daha doğrusu sahibləri tərəfindən satılan kənizlər və cariyələr? Və belə uşağın ürəyində qisas odu yanırı.

O vaxt bu mağaraya girmişdilər. Vaxtı bilmək üçün başını qaldırıb dağ üstə göylərin ulduzlarına baxa bilməmişdi, amma indi hiss eləyirdi ki, çöldə qalmış o böyük dünyada artıq gecə çoxdan yaridan keçmişdir. Bura, bu qaramat mağaraya tixanmış zaman isə ele bil donmuşdu və dayanmışdı və əlbəttə ki, bu gün təlaş dolu yorğunluğu gecə onu yat-mağə qoymayacaqdı və o sağında ölü kimi düşüb qalmış, amma hər nəfəs ilə heyata qayıdan bir uşaqla, solunda yuxusu ilə oyanıqlığı arasındakı sərhəd olmayan, hər nəfəs ilə həyatdan uzaqlaşan bir qoca arasında səhəri diri gözlə açacaqdı.

Məhz bu mağara uşağı xilas eləmişdi, eyni zamanda can verən bir qocanı da indi onun ixtiyarına vermişdi. Ele isə ilişib bu mağarada qalsayırlar nə yeyəcəkdilər, nə içəcəkdilər? Əger bu tərkidünya qocanın hər gün bir öynəlik ciresi bir xurma və yaxud bir tıka arpa çörəyi idisə...

Halbuki, qoca bu halda olmasayı uşağı burda, onun yanında qoyub gedə bilərdi, yaxındakı o böyük şəherdə bir iş tapıb qulpından yapışırıdı, sonra golərdi, uşağı qocadan alıb aparardı. Amma indi nə cür

can verən bir qocanı burda tek başına qoya bilordi və ac bir uşağın qolundan tutub necə yola düşəcəkdi?

Birdən hiss elədi ki, sol tərəfdən bir cüt göz ona zillənib. Seksənen kimi oldu. Başını qaldırdı. Qoca qalxıb həsir üstündə oturmuşdu və gözlerini döye-döye oturduğu yerdən ona elə baxırdı ki, elə bil saçaqlı papağı altından saçları boynuna tökülmüş, ocağın şölesindən üzünün rəngi his rənginə boyanmış iti və ilışken baxışları rehmsiz olan bu qarşısındaki məxlüq məhz onun gözlədiyi varlıq idi. Amma nədənse öz işini görmək evəzinə, qocanın ocağı başında oturub qızınmağa vaxt tapmışdı. O isə çox sevindi ki, nəhayət, qoca özünə gəlmişdi və birinci olaraq özü sözə başlayaraq:

— Xoş gördük ata, — deyə gülümsədi. — Elə bil qızdırman səngiyib, gözlərin bir az durulub. Çox şükür. Ürekden dilərdim ki, vücudun şəfa tapıb, ürəyin şad olsun.

Qocanın elə bil matı-qutu qurudu və ixtiyarsız olaraq dedi:

— Sübhan Allah, bu nə röyadir göstorırsən mənə? Məgər əzrail öz peşəsindən ol çəkibdi? Və yainki təbibliyi özünə şüar edibdir?

Başını buladı, qocanın indi də oyanmış halda sayıqlamasını yorğun bir xidmət hissələ qarşıladı.

— Allahı sevirsən ata, — dedi, — gəl bu əzrail söhbətinə son qoyaq və eger bilmek isteyirsən biz özümüz, yəni o uşaq da, mən də en azi beşaltı yol boz əzrayılın elindən can qurtarmışıq.

Gözlemədiyi belə bir cavabdan bu dəfə elə bil qocanın nitqi batdı, başlaşı alını ovuşdurmağa və bir müddət kirimişə dayandı. Sonra çox fağırcasına, qorxa-qorxa dedi:

— Gecələr növbənöv xeyalət müsafirim olur... və qulağım bir-birindən əcayib ləfzler eşidir... İndi aya sən beş-altı yol, əzrail dedin və yainki qulaqlarım məni aldatdı, səhv eşitdim?

— Səhv eşitməyibsən, ata, — dedi, — odur orda bax, odur o boz əzraillərdən ikisi, odur orda, mağara ağızında nəzikib bura baxırlar.

Qoca sağ əlini alına söber elədi. Zənn ilə uzun-uzadı mağara ağızına tərəf baxdı. Bayaq üstlərinə atılan yol dağarcığını gəmirmiş o ağızı qaralardan ikisi golmişdi və indi orda mağara ağızında bir-biri yanında nəzikib oturmuşdu. Və gözləri yenə də gah yaşıł bir alovla yanındı, gah sönürdü.

Qocaya isə orda uzaqda gördükleri, burda yaxında gördüyündən və eşitdiyindən daha artıq gerçek görünürdü və dodaqlarına qonan solğun bir təbəssümle dedi:

— O küçüklərdimi, əzrail?

— Əcəb küçükdür, — dedi Babək, — amma tamam. Və çox şükür ki, bu əzrail səhbəti qurtardı. İndi qulaq as ata. Mən də, o uşaq da hər iki-miz qəribik bu dağlarda... Və eger Allah qonağı kimi senin bu mağarana pənah getirmişkə...

— Toxta, — dedi qoca, — eger bu bir yuxudursa, aman ver qoy oyanım, özümə gelim. Bu eger röya deyilsə, haçan uçdum o quyu dibindən və geldim buracan?

Üzr isteyirmiş kimi yavaşdan dedi:

— Yanırdın qızdırma içində və uçurdun. Mən çıxarddım səni ordan, o yerdən və gətirdim bura qoydum...

### 3

Qoca titrək əllerilə o uşağın başını xızırlamış torpaq üstündən qaldırdı və bir çengə quru otu Barsisin başı altında yastıq elədi, sonra bu dağ mağarasında doqquz ilin soyuğu hopmuş buz barmaqlarını uşağın saçlarına toxundurdu və dedi:

— Bir dünya ki, orda bir elcə tiflə bunca zülm olur, şeytan yaradıb o dünyani, mənim rəbbimin bu işdən xəbəri yoxdur.

Babək gözlərini döydü. Şeytan yaradıb bu dünyani? Və tanrıının bu işdən xəbəri yoxdur? O tanrıının ki, bütün rəvayətlərə görə əvvəl bu dünyani yaratmışdı və sonra bu dünyananın harasındasə, bir ovuc qırmızı torpaq götürüb birinci insanı — bütün insanların atası Adəmi yaratmışdı və o vaxt ki, torpaq insanın anası olmuşdu, fəryad eləmişdi, insan adlanan övladının gelecek aqibətini düşünüb çox ağlamışdı və indi bütün bu axan, çağlayan çaylar, bulaqlar və irmaqlar o vaxt çox ağlamış ana torpağın göz yaşları idi ki, nəhayət, qiyamət günü zaman dayananda, dağlar uçurulanda, dənizlər buxar olanda, gün məğribdən çıxanda quruyacaqdı.

Elə isə bu tərki-dünya qoca hansı çovğun əqidənin sahibi idi ki, insanlardan qaçıb bu kimsəsiz dağlara gəlmişdi, bu qaranlıq mağarada özünə qəbir qazmışdı və hər gecə öz qəbrinə girib yatırıdı və indi də “bu dünyani şeytan yaratmışdır” — deyərkən ağızdan qara bir küfr çıxardı?

— Görürəm ki, gözlərin doğrudur, — dedi qoca, — insan ne cildinə girsə girsin, gözləri xaindirse, dəyişdirə bilməz. Gözlerini dəyişdirə bilər, baxışlarını dəyişdirə bilməz. Bunu gizlədə bilməz və haqlısan

ki, ev sahibi mənəm... Amma ev sahibi xəcildir ki “əvvəlcə təam sonra kəlam” düsturuna emel edə bilmir... Çünkü iki gündür ki, alnimin tərini qatib ruzumu qazanmışam və o çırpı şələsini atmişam orda bucaqda qalıb, taqətim çatmayıb yerdən qaldıram... Amma sebr eleyin sabaha kimi... Çünkü o vaxt ki, qoca quş yuvasından qem dəlinca uça bilmir, iki rahib dağ başından düşüb bura gəlir və görəndə ki, qoca xəstehaldır, şələni özləri dallarına alıb aparırlar...

— İki rahib?

— Yuxarıda dağ başında nəsrəni rahiblərinin də yeri var, hasar içində kiçik bir qələdir — ağappaq, və rumi dilində ona manastryon deyirlər... İslam dənizindəki xəçpərest cəzirələrindən biridir ki, gecə də açıqdır qapıları, gündüz də. Çünkü o manastryon xəçpərest rahiblərin ibadətgahırsa, müsəlmanların da xəlvətgahı vardır və o rahiblər ki, gecələr öz hücrələrində dua və ibadətə başlayırlar, gündüzlər bura-yaya gələn mömin müsəlman müsafirləri üçün eyş-işrət içki məclisleri qururlar və elbəttə o kəslər üçün ki, ciblərdə qızıl dinarları və yaxud gümüş dirhəmləri çoxdur.

Bu yaxşı xəbər oldu. Yaxında dağ başında monastır var idisə ora qalxacaqdı, rahiblərdən çörək, pendir, yoğurt alacaqdı. Uşağı və özünü achiqdan qurtaracaqdı. Cibində səkkiz dirhəmi vardi. Qoca yeno başın qaldırdı, çox əzab çəkmış, indi ac yatmış və səhər oyananda bir tike çörək verə bilməyəcəyi uşağa baxdı, köksünü ötürdü və dedi:

— Bil ki, səkkiz ildir kimsesiz bir xarkeşəm və doqquz ildir bu dağlarda tikançılıqdır peşəm, gedirəm yaxadan-yamacdan kol-kos qırıram, düşürəm dərə dibinə, çaybasardan çör-çöp yiğiram, çünkü birgünlük yeyəcəyimi qazanmaq üçün hər axşam o ağ kilsəyə bir şələ çırpı aparmalıyam... Ömr bəndə rahiblərdən bir çımdık duz və bir ovuc arpa unu alıramsa, sonra rəbbimə yüz dəfə təşəkkür edirəm ki, bu gün də öz ruzumu özüm qazanmışam...

Və o qeyri-ixtiyari olaraq zəhərli bir təbossümlə qımışdı.

— Demək olmaz ki, çox səxavətlidir o rahiblər.

— Yox, — dedi qoca, — çəkdiyim zəhmetin haqqı o miqdardır, ondan artığına əl uzatsam nəfsimin esiri olaram. Və o rahiblər də heç vaxt mənə sədəqə verməyə cəsarət eləməyiblər...

Və qoca birdən susub hekayəsini qıraraq diksindi. Bayaq da belə olmuşdu. Qoca hər dəfə susanda ələ bil mağaranın aşağıdakı bu nəmli qaranlıq bir az irəli gelirdi və o qaranlığa bürkələnmiş iyriyəcək bir

varlıq da bir az yaxınlaşırıdı və mariğa dayanırdı — və bu qocadakı həyat naminə yalnız söz almışdı və hər dəfə sözün qayları onu dirildirdi, həyata qaytarırdı. Buna görə o istəmirdi ki, qoca süssün, istəmirdi ki, qoca bu gecə ölsün və qaranlığa bürkələnmiş o iyriyəcək varlıq yaxın gəlsin və nəhayət, istəmirdi ki, bu gecə hər iniltisi həyat ilə dolu olan, hər nəfəsi ilə ol atıb daha bərkədən həyata sarılan bu uşaq ilə — hər nəfəsində həyatdan üzüllən, hər dəfə susanda dorhal damarlarında qanı donan bir qoca arasında tek qalsın...

Buna görə idi ki, bir az çəkinərek, bir az sıxlaraq dedi:

— İzin versəydi ata... səndən bir-iki söz soruşardım.

— Soruş, — dedi qoca gözləri qapalı halda, — amma bil ki, sualların quru sehrsəsi cavab çeşməsindən içdiyi sudan heç vaxt doya bilməmişdir.

Düşündü ki, qoy belə olsun, hər halda lənətə qalmış o sualların o quru sohrası üçün cavabin ciliz məşəsindən bir qurtum su da qəniməti də və dedi:

— Görürəm ki, tərk-dünyasın, qaçmışan işıqlı dünyadan və gəlmisən bu qaranlıq mağarada məskən salmışan...

— Yox, — dedi qoca yenə gözləri qapalı halda, — əksinə qaranlıq gördüyübün bu mağarada işıq tapmışam. Çünkü işıqlı dediyin o dünyadan qaranlığında gözlərim kor olmuşdu və təzəcə doğulmuş pişik balası kimi burnumun hara dirəndiyini görə bilmirdim.

— Qoy sən deyən olsun, amma nə üçün insan gərək öz qəbrini özü qazsin və o qəbirde öz əlilə özünü dəfn eləsin? Vo nə üçün o sonuncu peyğəmbər ki, “ölmemişdən evvel ölü” demişdi, amma sonra özü bu dünyadan gedərkən ağlamışdı, gözlərində yaş durmamışdı?

Bu dəfə qoca diksindi, gözlerini açdı, başını qaldırdı və gözloru yenə qızdırımlı bir parıltı ilə alışib yandı:

— Ürəyimə dammışdı ki, — dedi, — səni və uşağı rəbbim göndərib bu gecə bura... Və indi sən ki, birinci ocaqdan sonra ikinci ocağa çırpı atırsan...

— İkinci ocağa?

— Birinci ocaq odur, çırpı atmışan yanır. İkinci ocaq beynimizdədir və çırpısız o suallardır ki, cavabı yoxdur...

— Elə isə susdum, ata...

— Gecdir, — dedi qoca, — və bilmek istərem, fəqirsonmı? Vo bi ki, fəqir o kəsdir ki, gündəlik yeyəcəyindən qeyri heç bir şeyi yoxdur.

— O vaxt ki, bir günlük yeyəcək üçün dağlarda çobanlığa başlamışdım, doqquz yaşım həle tamam olmamışdı, ata.

— Binəsibsenmi? Və bil ki, binəsib o kəsdir ki, çox vaxt nəinki bir günlük yeyəcəyi, hətta əyninə geyməyə köynəyi də olmur.

— Binəsiblərin həmişə əynində köynəkləri var, ata... Məgər ağır ehtiyac həmişə atəşdən köynək deyilmə?

— Məzлumsanmı? Və bil ki, mezlum o kəsdir ki, çox matəm və müsibət görüb və bütün ümidi ürəyində ölüb. Yamanlığın azığınığına, yaxşılığın acizliyinə şahid olub və taleyinə boyun əyib, qismətin qəbul eləmeyibdir...

İndi o həyəcanlandı. Kirpikləri ilə kölgələnmiş gözləri daha sort bir ifadə aldı, qeyri-ixtiyari olaraq döndü sağ tərəfində yatmış uşağı baxdı və səsində nə isə bir mis cingildədi:

— Yox, ata, insan gərək başını uca tutub ölməyi də bacarsın, amma yamanlığa baş əyməsin və ancaq itaəti qəbul eləməsin.

— Sakın, — dedi qoca və az qala boğuldı, — sakın ki, toxtamaz ürəyin şübhələr odunda yanıb külə dönməsin. Və dua eləyərəm rəbbim səni hifz eləsin. Amma mənim rəbbim məndən daha aciz, məndən daha kimsəsizdir. Cünki göydə o məzлumdur, yerde mən...

İndi o ikinci dəfə gözlerini döyə-döyə qaldı. Birinci dəfə idi ki, məzлum və aciz bir tanrıının varlığından xəbər tuturdu. Hər tərefdə xristianlıqdan, yəhudilikdən, islamdan, nəşranılıkdən və atəşpərestlikdən qopmuş yüzlər məzhəb və təriqət əhlini dindirşəyin görecəkdi ki, onun iman götirdiyi tanrı daha uca və daha qüdrətlidir.

Əzəldən, yəni kainatın yarandığı gündən bəri dünyənin inkişaf əsasları, insanın taleyi — yalnız o qüdrətlə tanrıların əlində ikən, indi bu qocaya görə başqa bir tanrı da varmış — zəif və məzлum bir tanrı — və o ister-isteməz səsləndi:

— Aciz və məzлum bir tanrı? Məgər bu ağıla sığan bir şeydirmi?

Qoca kaşkin bir hərəketlə başını qaldırdı:

— Qüdrətli və heybetli bir tanrı necə? — dedi. — Məgər bu ağıla sığarmı ki, onun iradəsi olmadan dünyada bir kəsin başından bir tük belə düşə bilmədiyi halda, dünya yaranandan bəri keçən bu min il ərzində bir an, bir ləhzə də olsun zalimlərin qılıncından məzлumların qanı qurumamışdır və o qüdrətli və heybetli tanrı nə üçünse buna göz yummuşdur və dünyənin ki, ömrü yeddi min il müəyyən edilmişdir, deməli həle min il də qabağa kimi qüvvətinin qılıncı qan içəcek və zəifin fəryadın göy eşitməyəcək?..

Diqqət kəsildi, hara gedirdi bu qoca, əgər göyləri boşaldıb viranə qoyurdusa, bəs o açız və mozлum tanrıının işi nə olacaqdı?

— Qorxun və sevin, — dedi qoca və başını qaldırdı, — elə yerin, kainatın başlanğıcından sonuna kimi və sonundan başlanğıcına kimi yüz dəfə seyr etdim və hor defə ancaq bunu cəitdim ki, qorxun və sevin! Lakin bu mümkündürmü? Qorxu ilə iflic olmuş bir ürəkdə sevgi üçün boş bucaq olarmı? Məgər her gün qarşısında titrədiyin bir qüdrətə bir şey etmək olarmı? Və yaxud o ifrat qüdrət özü ayağı altındakı cüçülərə rehm edə bilərmi? Axı bütün ifrat qüvvələri öz qüdrətləri kor edir. Məgər qılınc kor deyilmə? Sərvət kor və şöhrət kor deyilmə? Və mənim mürşidim ki, miskin bir qoca idи və Allah onun nozərində o qədər heybetli idi ki, faşır qoca hor defə namaz qılmaq üçün ayağı qalxanda “Allah” deyərdi, amma “Əkbər” deməyə macal tapmamış qəşş edərdi və öلنə qədər bu hal davam elədi...

Qoca dayana bilmirdi və beynindəki o ocaq ki, ikinci ocaq adlandırmışdı, elə bil getdikcə od tutub alışırı və o getdikcə daha gərgin bir diqqətlə qocanı dinləyirdi.

— Mürşidim öldü, — dedi qoca və səsi bir quyu dibindəki suya atılmış bir daşın batqın gumbultusunu andırdı. Öldü, amma ürəyindəki o vahiməni, o qorxunu mənə miras qoyub getdi, cünki tez-tez mənə deyərdi ki, ey zəif nə vaxt imanına rəxnə düşdü: düşün ki, o şəxs (isəv dostun) Dibarın diyarında yaşayardı və dünyada ən doğruçu, ən kamil bir insandı, ürəyində həmişə Allah xofuvardı və daima yamanlıqdan çəkinərdi və öz qovmı içərisində ondan xoşbəxt bir Allah bəndəsi yoxdu... Amma günlərin bir günündə göyün bütün mələkləri ki, tanrıının hüzurunda cəm olmuşdular, adı lənətlə damğalanmış seytan da o mələklər içinde, Allahın hüzuruna goldı. Ərz elədi ki, yer üzərində gezirdim diyarbiyar və bütün iqlimlərə baş çəkirdim və sənin bəndlərinə gülür-dür, cünki cümləsinin dodaqlarında dua, ürəklərində riya vardi və cümləsinin fikri-zikri ancaq yamanlıq və xəbislik idi.

Tanrı nida elədi ki, ey mələk, orda mənim bəndlərim içinde Əyyub adlı sədaqətli bir qulum var və ondan hənüz bir yamanlıq görünməmişdir, cünki ürəyində allah xofu var və həmişə yamanlıqdan, şər işlərdən yüz fərsex<sup>1</sup> gen gəzmişdir.

<sup>1</sup> Hor fərsex ya fərsəng altı km-a bərabərədir

Şeytan irişdi, dişlərini ağartdı ve “elbette gen gəzər”, – dedi, – “çünki ürəyi nə istəyibse ona vermisən, yeddi oğlu, üç qızı var, yeddi min qoyunu, üç min dəvəsi, beş yüz cüt öküzü və bir o qədər də ulağı var, hələ qaravaşlarını, kənizlərini, qulbeçələrini demirəm”...

Və gün tanrıının qanı bu sözlerdən çox qaralmışdı, şeytanın Əyyubu imtahana çekməsinə icazə verdi və şeytana dedi ki, nəyi varsa get bu saat elindən al, bircə camından savayı. Çünkü camı bizim ixtiyarımızdadır. Ve durduğu yerdə Əyyubun başına daş düşdü, xəber geldi ki, Keldani quldurlar qoyun sürüsünü qovub aparıblar, sonra xəber geldi ki, bədəvilər üç min dovesini qabaqlarına salıb sehrada yox oldular. Daha sonra xəber geldi ki, öküzləri və ulaqları da əldən gedibdir və nəhayət, müdhiş bir xəber geldi ki, evinin damı uçub yeddi oğlu və üç qızı o dam altında qalıb həlak olublar. Qoca ayağa qalxdı, cirdi yaxasın dağıtdı, başına kül sovrurdu. Amma sonra diz çökdü, əllərini göye qaldırdı və dedi: rəbbim vermişdi, rəbbim aldı və qoy rəbbimin ismi mübarek olsun! Amma şeytan yenə qocadan el çəkmədi və Əyyubu müdhiş cüzam xəsteliyinə mübtəla elədi, dərhal Əyyubun bütün vücudunu təpəsindən dırnağa kimi yara-xora ağızına aldı və gecə-gündüz dözlüməz əzablar vücudunu gəmirəndə qoca getdi sönümüş ocağın külli içində oturdu. Bir əline bir saxsı qab qırığı aldı və bütün günü işi-güçü o saxsı qab qırığı ilə bədənini qaşovlamaq oldu, ilan kimi ocağın külli içində qırvıldı. Arvad rahibə bu hali görəndə davam gotirmədi, qiyha vurub ciçirdi ki:

– Ey evi başına uçmuş. Ey başına kül olmuş kişi, tanrı ki, sənə bu qodər ezab verir, ası ol o tanrıya, üz çevir ondan...

Qoca dedi:

– Qəhr olaydı o gece ki, atamın belindən gelən ilə anamın botnına düşdüm. Mehv olaydı o gün ki, anam yükündən azad olub məni bu dünyaya getirdi və indi qoy göylərin bütün bəla və müsibətləri qoşun çəkib üstümə gəlsin, hamısın qəbul edəcəyəm, vücudumu yara-xora alıb diyarbədiyər gozdırəcəyəm, amma tanrıya ası olub rəbbimdən üz çevirmerəm...

Mürşidim hekayənin bu yerinə çatanda hönkür-hönkür ağladı və deyərdi ki, bundan sonra tanrı Əyyubu daha artıq sevdidi. Bütün mal-dövlətin ona qaytardı və Əyyubun yeni övretindən oğlu, qızı, yeni övladları oldu.

Tanrı varlığını qəbul etməmək olarmı?




Amma rəhman mənə rəhm etmədi. Mən də mürşidim öləndən sonra ömrümün 60-70 ilini yenə tanrıya yalvarış və ağlayışa həsr etdim... və nəhayət məxluğun gözündə müqəddəsə çevrildim... Şöhrətim aşdıdaşı, Xorasanı bürdü keçdi, İranı işgal etdi, Azerbaycandan əks sedası gəldi və adı “Piri-həqiqət” ləqəbi ilə bütün xilafətdə diller əzbəri oldu.

Vo bu vaxt xəlifo Harun or-reşid məni hüzuruna çağırıdı...

Xəlifə qoşun çəkib Xorasana gəlməşdi, böyük oğlu Memunu da özüylə gətirmişdi. Tus şəhərinin cəvarında ordugah qurub oturmuşdu ki, Ceyhun nehrinin o tayındakı Səmərqənd qiyamını yatırsın. Amma ocol quşu da gəlməşdi bura, xəlifənin sinəsinə qonmuşdu, xaçporost baş təbibi də, Əmirəlmöminin dərdinə bir çare tapa bilmirdi. Oğullarının casusları xəlifənin yatağını mühəsirəyə alıb nəfəsini sayırdılar. Xəlifə naməlum bir şərin bir misrasını xatırlayaraq az qala bogulurdu. O misrada deyilirdi ki, oğullar atalarının ölümünü arzulayırlar. Xəlifə qoca təbibindən də şübhələnmmişdi. “Əlacında qolot var” deyib qoca təbibi edam etdirmək qərarına gəlməşdi. Amma bu vaxt birdən məni xatırlayı və əmr edir ki, “Piri-həqiqət” hüzuruma gəlsin. Və xəlifənin atlı qulamları bir axşam çapıb gəldilər, daxmani üzük qaşı kimi mühasirəyə aldılar. Başçıları at üstündən bağrıdı ki, ey qoca, yurbanma ki, Əmirəlmöminin səni hüzuruna çağırır. Müqəddəsliyimə güvənib cavab verdim ki, mane olmayı, rəbbimə dua edirəm. Başçıları dedi ki, qısa elə duanı qoca. Fərman beledi ki, əlində su içirsə qoysun, ayağa qalxsın. Cavab verdim ki, ibn Vəqtəm yəni vaxtin, zamanın, daha doğrusu – anın, bir ləhzenin oğluyam və bu bir an həyatı ehətə elədiyim üçün mənim rəbbimə duam sübh əzəldən, yəni kainat yaranandan başlayıbdır bir də qiyamet günü qurtaracaqdır.

Tez bigli qulamlar baxdilar bir-birinin üzünə və dişlerini ağardılar. Sonra başçılarının işarəsi ilə oğlanlardan biri sıçradı atın üstündən yerə. Düşdü, qamarladı məni, iki qatladi bükdü və gətirdi it ölüsü kimi atının başı üstündən aşındı... qıy vurdular, çapdılardı və neçə dəfə qəss elədim yolda, özümən getdim, xəborları olmadı. Vəclorino almadılar.

O vaxt ki, özümə gəldim, özümü xəlifənin məşhur qara məxmərlı çadırı altında gördüm. Kimsə arxadan çıxımdən basdı ki, xəlifənin hüzurunda diz çöküb yeri öpüm. Bu vaxt xəlifo özü dikoldı, yatağında oturdu və dedi:



– Ey “Piri-həqiqət” xəlayiq dedi ki, xilafətdə səndən böyük zahid yoxdur. Həqiqətdirmi bu sözlər?

– Yox, – dedim, – sehv edirlər. Ya Əmirəlmöminin xilafətdə məndən daha böyük bir zahid var.

– Kim ola o? – deyə xəlifə maraqlandı.

– Sənsən o böyük zahid, ya Əmirəlmöminin – dedim.

Harun-ər-reşid bir müddət gözlərini döydü, sonra nida elədi:

– Sübhanallah bu ne cür olur ki?

Cavab verdim ki, mən elə bir dünyadan üz çevirmişəm ki, bir dır-həm qiyməti yoxdur və əvezində o biri dünyani vo ancaq bu dünyani qamarlamışan və indi ki, hal-hekayət belədir, deməli son daha böyük qurban vermişən. Və en böyük zahid də sənsən...

Xəlifənin hələ elə pozuldu ki, hər iki əlilə başını döyüclədi. Sonra saqqalın yolub zar-zar ağlamağa başladı. Və bil ki, ey novcavan, zəmanəmizin moşriqində ağlağan müstəbid hökmər böyük Karlos id... (Qoca haqlı idi. doqquzuncu əsrin müstəbidləri tez-tez ağlayırlar. Şərqdə Harun-ər-reşid ağlayındı. Məğribdə böyük Karl... Gündüz cəlladına boyun vurdururdu, gecə noğmə cariyəsinin oxuduğu nəğmədən riqqətə gəlib ağlayındı).

Qərəz geldilər ipak mendil ilə xəlifənin saqqalını və üzünü sildilər və yenə o yekə, heybətli şoxs yapışdı boynundan, sürüdü məni çadırdan çölə atdı və xudahafizi bu oldu ki, dalımdan kök bir təpik vurdu. Bir müddət üzü üsta döşənib qaldım.

Sonra ayağa qalxdım və pay-piyada yola düşdüm.

...Həmədana yetişəndə gördüm ki, o yol ki, hər iki tərəfdən cərgələnmiş ceviz ağacları arasıyla uzanıb gedən gözəl bir xiyabanı idı, indi orda yol boyu hər ağacın aşağı budağından başsız bir cəsəd asılmışdır. Bu o vaxt idi ki, Harun-ər-reşidin sərkordelerindən Əbu Dolaq ilə Abdullah ibn Mübərek Həmədan qapılarda qiyamçı batinilər ilə xürrəmiləri qılıncdan keçirmişdilər. Başımı aşağı saldım ki, o ağaclarla baxmayım. Bu vaxt yol qıraqında dikdir üstündə boyu beş qarışdan artıq olmayan bir oğlan uşağı gördüm. Sağ elində kiçik bir bıçaq arxası üstə yere serilmişdi və sinəsinə sancılmış uzun bir nizə çıxarılmamışdı, sinəsində qalmışdı... Palçıqlı yalnız ayaqları dikdir üstündən aşağı salanmışdı... Yaxın getdim, diz çökdüm və qucaqladım, o uşağın palçıqlı ayaqlarından üç dəfə öpdüm – və riyakar mürqəddosliyimi o uşağın ayaqları altına atıb ayağa qalxdım.

Və o vaxt doqquz il bundan əqdəm, nəhayət elə bir həqiqətə vaqif oldum ki, göydə mənim rəbbimdən, mənim kimi kimsəsiz, mənim kimi mezlum rəbbimden savayı başqa heç bir tanrı yoxdur... Və keşf elədiyim bu həqiqətlə artıq özündən özündə heç nə qalmadı...

Qoca susdu.

İndi qocadan artıq o həyocanlanmışdı. Doqquz il əvvəl burda, bu yaxında, Həmədan qapılarda batinilər ilə xürrəmilərin qılıncdan keçirdikləri barədə çox eşitmışdı. Amma kim imiş onların başçıları və nə üçün belə dəhşətli bir möglubiyyətə uğramışdılar? Bu barədə heç şey ona dürüst bir məlumat verə bilməmişdi. Davam getirmədi və soruşdu:

– Nə üçün Həmədan batinilər o xürrəmilər ki, içərilorində Azərbaycan dağlarından gəlmış xürrəmilər də az deyilmiş, elə dəhşətli bir möglubiyyətə uğramışdılar və kimlər olub döyüş zamanı onların başçıları?

– Nə fərqi var, kim imiş başçıları? – dedi qoca. – Bildiyim və inanğım ancaq budur ki, yamanlığı qılınc ilə mehv etmək olmaz!

– Nə qalır onda? – deyo qeyri-ixtiyari səsləndi. – Zalımlı zülmünə dözmək? Və yainki amanlıq qarşısında diz çökmək?

– Bu suali mən də rəbbimə vermişdim, – dedi qoca, – Amma cavabı süküt oldu...

– Və əlbettə ki, sübut olacaqdı, – dedi Babək və dodaqlarından istehzalı bir töbəssüm şüzdü.

– Qınama rəbbimi, – dedi qoca... çünki ilkin yamanlığı rəbbim özü yaratmışdı və sonra öz yaratdığı yamanlıq qarşısında özü aciz qaldı...

Babək yene qulaqlarına inanmadı.

– Yamanlığı tanrı yaratdı?

– O yaratdı, – dedi qoca və təngənəfəs oldu, – məgər gecə gündüzdən və qaranlıq işıqdan yaranmadımı? Yoxsa ki, bəşəriyyətin anası Həvvənin cənnətdəki bir almaya tamah salmasıyla və o almanın dərib ondan bir dişdəm vurmasıyla yer üzündə ilkin günah və yaxud ilkin yamanlıq yarana bilməzdi ki? Xristianlar bunu iddia edirlər. Yaxud bəşəriyyətin atası Adəmin bugda yeyib cənnətdən qovulmasıyla dünya günaha bata bilməzdi ki? Müsəlmanlar bunu iddia edirlər. Yox, ən böyük yamanlıq ən uca yaxşılıqdan yarandı. Vo o uca yaxşılıq mənim rəbbim idi ki, ən ülvü düşüncələrinin zirvəsində sırlı bir qüvvə peydə olub onun qarşısında dayandı və rəbbim öz düşüncələrinin qaynarından yaranmış o sirrə, qüvvəyə baxıb heyrat elədi. Alınıt tor basdı və sonra alnından o torı silib atanda yer üzündə insan yarandı...

Sonra o sırılı qüvvə qaranlıq gecenin hükümdarı oldu və ateşperestlər ona Əhrimən dedilər, yaxud yehudilərin Əzazıl dedikləri də o idi ki, indiki xristianların Diyavol dedikləri də o idi və nəhayət müsəlmanların İblis dedikləri də o idi və menim rabbim də öz düşüncəsindən yaranmış o sırılı qüvvə qarşısında aciz qaldı. Və mögor insan da yaranlığı gündən eyni müşgül ilə üz-üzə gəlmirmi? Əgər min bir yamanlığı aradan qaldırmaq üçün düşünüb-daşınub bir çərə tapmağa can atırsa, düşünəsindən yaranmış yeni bir yamanlıq qarşısında qalmır mı? Sehrli bir silsilə ki, sonu yoxdur. Sehrli bir silsilə ki, yaxşılıq və yamanlıq halqları bir-birindən qopmur...

Qocanın gözləri artıq dəli bir ifade almışdı, bayaq qobri içinde uzandığı və qızdırma içinde yandığı və nəğməli bir avazla sayıqladığı vaxtda olduğu kimi yenə bu gözlərdə elə amansız bir parıltı vardı ki, əgər bir az əvvəl o, bu gecə qocanın susmasını və mağara boşluğun-dakı bu soyuq qaranlığın qocanı alıb aparmasını istəməmişdi, indi artıq qocanı od tutub alışan fikirləri ağızına alıb onu hara isə aparırdı və elə bil o düşüncələr çox uca fezalara ucaldıqca dəhşətli bir təklik içinde qalırdı və göz qaraldan o uzaqlıqda uçan o düşüncələrə dəlilik qanadları lazımdı.

Qoca dünyadakı yamanlığın sərçəsməsini aparmışdı göyo çıxartmışdı, "yamanlığı tanrı özü yaratdı" demişdi. Həm də qüdretli və heybetli bir tanrı yox, qocanın mozlam və aciz tanrısi yaratmışdı və qocanın bu iddiası nəinki onu heyrot salmışdı, fikrini çəşdirmişdi, eyni zamanda çəkic kimi beynini döyürdü. Doqquz ildi ki, ibn Rovvadın ticarət karvanlarında ilin bütün fəsillerində yollarda idi. İstər gecələr karvan düşərgələrindeki ocaqlar başında, istər yol kənarı qala-karvansaralarda, ister böyük və kiçik şəhərlərin izdihamlı bazarlarında nə qəder bitib-tükənmeyən dini mübahisələrin şahidi olmuşdu, saysız-hesabsız çəsidi təriqət adamlarının gizli və aşkar bidət dolu təlimlərindən nə qəder qolpolor eşitmışdı, hafizəsində qalmışdı. Ulayışlı bir sədə ilə dünyanın yaxın sonunu xəber verən nə qəder sünbüll qocalara, "o zaman ki, nə əvvəli var, nə axırı olacaq" deyən hindli "Çərvək filosoflara", zorla özlərinə qarşı nə qəder mümkündür bir o qəder çox nifrat doğurmağı qarşılara mütqəddəs vəzife qoymuş məlamət təriqətinin cəhənnəm zəbanilerinə oxşar dorvişlərinə rast gəlmışdı və nəhayət göyləri tamamilə tanrılarından boşaldıb virano qoyanlar və tanrıları göylərin köhnə bir yalan olduğunu iddia edənlər vardı ki, çox tez bazar

meydanlarında boyunları vurulurdu, başsız-cəsədləri isə həftələrlə dar ağaclarından asılı qalırdı.

Son zamanlar isə bütün xilafəti titrəmə-qızdırma növbəsi ilə sarsıdan qızığın bir mübahisə tufanı qopmuşdu ki, "aya Quranı Allah yaratmışdır, yəni Quran Allahn peyğəmbərə dediyi sözlerdir, yoxsa ta sübhı özəldən və daha əvvəldən Allahn özü kimi Quran da hemiše mövcud idi?" Fanatik möminlərlə fikri azadları iki qılınc kimi üz-üzə gətirən bu mübahisədə nəinki islam dünyasının bütün ruhanişleri, imamları adlandıran məqzilər təriqətinin başçıları, eyni zamanda şəhər esnafları, peşəkarlar, boyaqçılar, papaqçılar və başmaqçılar, misqerlər və düləgərlər, hətta kürəkləri palanlı hamballar və ayaqları çarlı qatırçılar da iştirak edərdilər ki, nohayət bir gün xəlifo Məmmunun maşhur fərmanı bu mübahisədə də son sözü deyəcəkdi və xəlifənin omrili en fanatik möminlərin başçısı İmam ibn Hənbəlin kürəklərini zolaxlayan qamçılar bu mübahisəyə son nöqtəni qoyacaqdı...

Amma indi bu gecə dənyadan və insanlardan əlini üzümüş bu bədəbəxt quca, öz ümidişizliyinin girdabı içindən göylərə öz varlığı ilə yoxluğuna arasında gizlənpaç oynayan bir tanrı qaldırmışdı və yer üzərindəki müvəqqəti varlıq göydə oturan Əbədinin dərdini çəkərək ağlayırdı ki, insan gərek o mezlum tanrıni xilas eləsin, ele bir tanrıni ki, batınilərin öz tanrıları haqqında dedikləri kimi "nə vardı, nə yoxdu, nə diri idı, nə ölü, nə qadir idı, nə aciz, nə alim idı, nə cahil. Nə dilli idı, nə dilsiz, nə gözləri vardı, nə kordu, nə eşidirdi, nə kar idı. Və heç vaxt olmamışdı, amma hemişi və hər yerdə vardı"...

Bir az vardı ki, qoca yene susmuşdu. Gözlərini qapamışdı, elə bil demişdi bütün sözləri, tükənmışdı, qurtarmışdı və bu vaxt yənə çımçənən kimi oldu. Başını çevirdi, mağara boşluğunun qaranlığına baxdı və yənə ona elə gəldi ki, qaranlığa bürğələnmiş o iyrənc varlıq yənə bir az yaxına gəlib qaramat baxışlarıyla qocaya baxır.

— Nə baxırsan o qaranlığa, — deyən qocanın səsin eşitdi... qatqan kimi qocalmış bir qarıdır, gecələr mən düşüb qəbrimdə yatanda o gəlir burda ocaq başını, qəbir qıraqını, yan-yörəmi süpürür.

Döndü heyrətlə qocaya baxdı, qocanın gözləri qapalı idı və düşüncələri elçatmaz ucalıqlarda uçan qoca ən yaxındakı o iyrənc varlığı hiss etmirdi...

Və indi o ocağın üstü kül ilə örtülen gözlərinə baxaraq özü-özüyle danışmış kimi dedi:

— Məger insanın öz dərdi özünə bəs deyilmə ata, indidə gərok o göydəki məzəlum bir tanrıñın dərdini çökəsən? Və deyirsən ki, yamanlıq möhvedilməzdir... Alaq otları kimi. Amma Qaraca dədənin dediyi kimi, o yamanlığı zəncirləmək olardı ki, gəmirmək istəyirsə, qoy gəmirsin öz zəncirini istədiyi qədər...

— Qaraca dədə, yeni müqəddəs, yeni peyğəmber?

— Kuzəgərdir, şəhərdəki xürəmiləro atalıq edir.

— Eyvah, — dedi qoca, — nə dedim ki, deyəcəyiimdən yaxşı olsun.

Və inanırsan ki, bu mümkündür və yamanlığı keməndə salıb zəncirləmək olarsa, qoy gəmirsin öz zəncirini istədiyi qədər? Xürrəmiliyidir etiqadın. Məger o etiqad bu dünyadakı bütün etiqadların ən əcaibi deyilmə? İnsan bu dünyaya golmişdir ki, sevinsin və gərok bütün dünya nemətləri cəmi insanlar arasında təm bələnsün? Yaxud başımız üstündəki bu göylər bomboşdur? Amma insan köhnə yalan torundan qurtula bilmir? Və nə göydə cənnət var, nə yer altında cəhənnəm və heç kəs qorxmur ki, bu həmişə matəmlı dünyadan sonra o həmişə bayramlı dünyada insan öz xoşbəxtliyinin boşluğununda qərq olub boğular. Və yer üzündə ən bədbəxt, ən miskin bir varlıq olar? Oyatdıq həqiqət yolunun körpə yolçusunu.

Babək döndü soluna baxdı, uşaq doğrudan da oyanmışdı, yerində oturmuşdu və heyrot dolu baxışlarla gah qocanın, gah Babəkin üzünü baxırdı. Nə olmuşdu burda? Kim idi bu qoca? Bu mağaranın, bu ocağın sahibi idi ki, indi gəlmüşdi? O isə yatıb qalmışdı. Səhər açılmışdı. Sonra uşağıın baxışları Babəkin üzünə dikilib qaldı. Nə üçün xilaskarının rəngi bu cür qaçmışdı. Alını tər basmışdı, gözləri özgə səmtə yönəmişdi, baxışları dumanlanmışdı?

Uşağıın ürəyində tutqun bir təlaş baş qaldırdı. Axi nə demişdi və nə deyirdi bu qoca ki, qorxubilməz bu oğlanı bu cür bərkə qısnamışdı və susdurmuşdu? O yatarkən qocanın dediyindən bir az cəşitmişdi, axşam orda o dağ başında, o çöl donuzu kimi xırdaca gözülü, yoğun muskullu yekəpəri dəmir yumruğunun bircə zərbəsilə yerə sərmiş, bu döşü təpərli igid nə üçün indi burda bu müqəvvə qarşısında aciz qalmışdır? Və bir qoca ki, üfürsən yixılardı nə cür bu dağ kimi oğlana meydan oxuyurdu?

Uşaq davam gətirmədi, çırpındı, içinde qiyə vurdı ki, gelirəm və xəyalında qalxdı, yüyürdü, özünü cəmbat qurmuş xilaskarına yetirdi və xırdaca gözə görünməz neşərləri çıxarılmamış tikanlarla dolu kiçik olını uzatdı, Babəkin əli üstünə qoydu ki, budur gəldim...

Və möcüze baş verdi. Babək uşaqa baxdı, gülümsədi. Bu isə uşaq gözlerinə baxarkən böyüklerin dodaqlarına qonan o gülümsəyiş idi ki, çəkirdi insanı quyu dibindən çıxardırdı. Sönmüş gözlerində işiq yanğındırıcı, ürəyini möngənə ağızından qopardırdı, sürüsündən uzaq düşmüş qızunu yenidən özünə qaytarırdı. Bir anlıq qurtuluş idi bu? Əvvəli birinci mənasızlıq olan bu həyatda başqa bir istinad nöqtəsi varmı idi?

— Yat, — dedi Babək uşaga, — yat yuxunu al... Yollar hələ ağarmayıb və sabaha hələ çox var.

Uşağıın ovurduları batmış arıq üzündə gözləri çıraq kimi yandı, elə bil ciyindən bir dağ götürüldü, içində gərilmiş bütün simlər boşaldı. Çünkü başı üstündə yenə axşamkı o qorxmaz igid oğlan dayanmışdı və indi istədi ki, gülümsəsin, axşamdan bəri ürəyində saxladığı minnədarlığı xilaskarına bildirsin, amma macal tapmadı, yuxunun növbəti həməsi bir anda şüurunu çulgadı, gözlərini qapadı və huşunu bu dünyadan alıb öz dünyasına apardı...

Handan-hana elə bil mağara dörində köksünü ötürdü və qoca uşağı oyatmamaq üçün boğuq bir piçilti ilə dedi:

— İndi ki, qovuşan yollar oğlusan... yəni sabah başına nə goləcoyini bilmirsən, hara getsən bu tifil bir yük olacaq ciyində... qoy qalsın burda... qalsın məni dəfn eləsin və o vaxt ki, məni dəfn elədi...

— Bir tiko uşaq səni dəfn eləsin?

— Qəbrim hazırlır... O vaxt ki, məni dəfn elədi... gedər, axtarar, tapar səni... ya oxşarın olub kölgənə düşər... Yaxud qənimin olub qarşına çıxar...

Məger istədiyi bu de rildimi? Elə bil qoca keçən gecə o arzunu oxumuşdu və əlini uzadıb ciyinə aldığı bu ağır yükden onu azad eleyirdi. Elə isə nə üçün ürəyini bir soyuq aldı? Və içində hardasa çox dərindəki bir nöqtə dirənib durdu, qocanın merhəmətini və yardımını rədd elədi. Qalsın bu tifil burda? Qurd balası alını xinalı bir qızuya dönsün? Dünya işığından üz çevirsin? Və beli büküləndə, çənəsi yerə dəyəndə, o da bu qoca kimi özü üçün qəbir qazmağa başlasın burda?

Qoca yena nə isə deyirdi və səsi mağara boşluğununda boğuq bir əksədə ilə geri dönürdü:

— Qalardı burda... Ürəyindəki qisas odu sönerdi burda. Fəlakət yollandan üz çevirərdi. Ölüb-öldürmək ehtirasından qurtulardı və oturardı bu ocaq başında səbət toxuyardı...

— Səbət toxuyardı?

– Süleyman peyğəmbor ki, İbranilərin şahı idi, uçan xalçası, tilsimli üzüyü vardi, əqlinin açdığı müşgüllərə moxluq heyran qalardı, varidövleti başından aşardı, səhər gün çıxanda sarayının şüşə damları almas kimi bərq vurardı... Axırda bilirsemmi neylədi? Oturdu səbet toxumağı özünü adət elədi ki, dar macalda qara günündə dadına çatsın...

– Qulaq as ata, – dedi, – bilirəm ki, uşaq burda qalsayıdı, başı salamat olardı. Və nefəsi ilə bu soyuq daş-dıvar bir az qızınardı... Amma...

Qocanın ona zillənmiş gözlərində ele bir yalvarış vardi ki, davam getirmədi. Baxışlarını qaçırtdı, başını aşağı saldı və dedi:

– Amma ciyinimdən bu yükü atsaydım, zalim əlinən qurtulanı məzəlum əlinə təslim eləsəydim, bir daha böyük zülm olardı bu qurd balası üçün... və başım həmişə aşağı olardı bu uşaq qarşısında...

Qoca bir an kiridi, sonra piçiltisi güclə eşidiildi:

– Rebbim, – deyirdi qoca, – nə üçün bu ümidsizlik dənizinə tilov atıb ölü bir ümid çıxartmaq istədim və yolun bu son nöqtəsində sədəqə üçün həyata əl uzatdım? Və indi ki, cılpaq etiqad və inamların şiddəti gec-tez bizi yalana, riyakarlığa doğru aparır, qurtar moni özündən və özündən ki, gedim o sonsuz azadlığa qovuşum... Əger varsa bir damlaşı olum, yoxdursa boşluğununda qərq olum.

Və nehayət qoca susdu, oxudu son neğməsini, tükəndi. O isə başı aşağı öz fikirlərile baş-başa qaldı. Hərdən mürgü döyürdü, gözləri qapanırdı, sonra oyamırdı, mağara ağızına boylanırdı. Ordan görsonon göy əyrisinin ensiz teridində təkce bir ulduz yanındı. Gecə uzanırdı... Gecə qurtarmırdı...

4

...Xırdaca gözlü neheng gövdəli bir çöl donuzu qamışlığı yanib gedirdi və irelide Barsis, arxada o – hər ikisi o çöl donuzunun arxasında qaçırdı və hər ikisi oxların atıb savaqların boşaltmışdır. Atılan oxların hamısı çöldonuzunun böyrünə, ombasına, boynuna sancılıb qalmışdı və çöldonuzu çevrilib neheng bir kirpiyə dönmişdi, amma yixılmışdı və sinəsilə six qamışlığı yararaq baş alıb gedirdi və ele bil qamışlığı od düşmüşdü. Qamışlıq tutaşib çathaçatla yanındı.

Sonra birdən o özünü qaranlıq bir meşənin qalınlığında gördü, çünkü yuxarıda, meşə üstündəki on dörd gecəlik ay əvvəlcə çatdamışdı, sonra çilik-çilik olmuşdu. Və ağ qəlpələri yuxarıdan onun başına tökülmüşdü.

Burda o nə edəcəyini bilmədi. Çünkü Barsisi itirmişdi və böyründən asılı savaqda artıq ox qalmamışdı. Və neheng kirpiyə çevrilmiş qaban yox olmuşdu. Səsləmek istədi Barsisi, səsi çıxmadı. Bilirdi ki, Barsisin də savaqında ox qalmamışdır. Hər ikisinin oxlarını çöldonuzu belində, böyründə, ombasında aparmışdı. Birdən ürəyi döyündü. Əlbəttə ki, indi Barsis əlində bıçaq hardasa o qabanın dalınca qaçırdı və əger uşaq çox yaralanmış qabani haxlasayıdı, məhv olacaqdı. Əlindeki oxsuz qalmış kamanı tulladı. Kaman ilişdi ağac budağında qaldı. Sol böyründən asılmış savağı da açıb atdı, toqqası altında tiyosi eyri qəməsi vardi və indi gürmanı yalnız bu qəməyə idi. Yüyürdü. Barsisi qurtarmaq lazımdı. O çöldonuzu məkerçin deyildi, qabandı, qurd balası, çox da




artiqdır. Məgər xiyar soyduğun bir bıçaqla, vücuduna sancılmış saysız-

yinlərində təberzin tutmamışdı, amma onu görən kimi ayağa qalxdı, nərildəyə-nərildəyə üstüne gəldi. Əlini atdı ki, toqqası altından dartsın, qəməsini siyirsın, qəmənin tiyəsi qızından siyrilmədi. Dəstəyi qopub elində qaldı. Geri sıçramağa macal tapmadı, ayı onu qılı və qüvvəti qolları arasına aldı və elə sıxdı ki, qabırğalarının şaqqıltısın eşitdi. Ölmek istəmirdi. Barsis darda idi. Ölmek istəmirdi. Arzusu ürəyində qalırdı. Ölmek istəmirdi, xeyalında bir dağ vardı və o dağda yeddi nəfər fədai onun yolunu gözləyirdi. Amma ayı bir dəfə yox, bir neçə dəfə onu öldürüb, hər dəfə öldürdüyüնü hara isə atırdı və yenidən öldürməyə başlayırdı. Birdən bu ayı yox oldu. Yere yixilmişdi. Qalxdı oturdu. Başını qaldırdı, ocağa tərof baxdı və gördüyü mənzəredən damariarında qanı dondu. Ayı yenə ocaq başında oturmuşdu və qucağında bir uşaq cənəzəsi vardi. Ayı o cənəzəni dizləri üstə yırğalayırdı. Gah iniləyirdi, gah ağı deyirdi və ağlayırdı ki, rəbbim vermişdi, rəbbim aldı və o uşaq cənəzəsi Barsisin cənəzəsi idi. Ayağa qalxmışdı ki, uşaqın cənəzesin ayının elindən alısm, birdən ayaqlarına yumşaq bir şey dolaşdı, baxdı ayağı altına, gördü ki, yypyumru bir ayı potası və ayı potası pəncəsi ilə gözlərini silib ciyildədi ki, niyə qoymadın ocaq başında otursun, niyə qoymadın orda səbet toxusun. Çox da ki, qurd balasıydı. Məger qaban bir tikə uşaqın çörəyi idimi?

Və hövlnak qan-tər içində qara vaqiəli yuxusundan oyandı...

## 5

Döndü yan-yörəsinə baxındı, mağaranın ağızı xeyli ağarmışdı. Qoca əbasına bürünmüdü və üzü divara sarı həsir üstündə iki qat bükülüb qalmışdı. Sağına baxanda diksindi. Barsis yerində yox idi, bürğeləndiyi gödəkçənin altı bomboşdu. Gördüyü qara vaqiəli yuxu bu imiş? Sıçradı ayağa qalxdı. Gödəkçəsini tapdı, ciyninə atdı. Nə qədər gec deyildi uşağı haxlamaq lazımdı, özbaşınalığına son qoymaq, qulaqlarını qopartmaq lazımdı. Amma mağara ağızına çatmamışdı ki, Barsisin qayıdır gəldiyini gördü. Barsis yırtıq köynəyinin eteyini ellərinə alıb yuxarı qaldırmışdı, az qala belinə yapmış qarnı açıqda qalmışdı. Gözlədi, Barsis yaxın geldi, qənşərində dayandı, dodaqları, çənesi nəyə isə bulaşmışdı və ağızını çapqal yalasayıdı doyardı; eteyi qapqara böyürtkən gilələrilə dolu idi. – Ye, – dedi Barsis, – yoğurt ovxanımı mənə vererek özün ac qaldın, ye ürəyində qüvvət olsun!



Əlbette acı və məhz bu acliği onu beş dəqiqlik sərsem yuxusunda qaban ovuna aparmışdı və qara bir röya ilə ürəyini qana döndərmüşdi və sonra oyaniqliğa qaytarmışdı.

Böyükən gilələrindən bir ovuc götürdü və ağızına atdı, sonra sorusu ki:

- Hardan tapdırın bu qaranlıqda böyükənlik?
- Gece bura qalxanda yerini bələdləmişdim...
- Gece bura qalxanda o zil qaranlıqda?
- Əlimə qoluma qaranlıqda tikan batanda acısından bilirəm ki, hansı qara tikandır, hansı böyükənkarandır, hansı cir əzgildir, hansı yemişandır...

Heyatının başlanğıc yolu uşaşa çox acı ders verməyə başlamışdı, bundan sonra başlanacaq tufanlı bir həyat yolu onu çox uzaqlara, qurbanet bir ölkəyə aparıb elə uca bir zirvəyə qaldıracaqdı ki, ora gedib çıxmazı və orda məhv olması sonralar bir efsanəyə çevrilecəkdir...


Ocaq başında diz-dizə oturdular. Barsisin köynəyinin otoyi bir yerde duz-çörək kesdikləri ilk süfrə oldu. Barsis qara gilələrden bir-bir ağızına atırdı və baxışlarını Babəkin daşdan çapılmış kimi sert çizgili, mis rəngi almış üzündən çəkə bilmirdi.

Hənerti eşidib başlarını qaldırdılar. Mağaranın ağızı tamamilə ağarmışdı, ordan görsənən göy eyrisindəki tək ulduz da sönüb yox olmuşdu. Mağaraya giren iki nəfərin qapqara libaslarının uzun etekləri yer süpürürdü. Hər ikisinin qiyafəsi Babəkə tamşdı. Xristianlığın nəstəri qoluna mənsub rahiblər idi ki, qoca bunların dağ başındaki monastırları haqqında ona xəbər vermişdi.

Qoca üçüncü gündü ki, dağ başına monastır şəhər aparmamışdı. Rahiblər qocadan nigaran qalıb bu sohər aşıqı enmişdilər. İlk dəfə mağarada yad adam görüb bir az heyrat elədilər və əllərini sineləri üstə qoyub salam verdilər, sonra döndülər üzü divara sarı uzanıb qalmış qocaya baxıdilar. Babək rahiblərin salamını aldı və dedi:

- Xəstədi qoca ve çox üzgündü.

...Sonra qoca oyanimişdi, qalxmışdı, oturmuşdu. Rahiblər də monastırın baş rahibi ibn Anastasin salamını qocaya yetirmişdilər və gətirdikləri eskiyə bükülü bir ovuc arpa unu ilə bir çımdık duzu həsir üstünə qoymuşdular və əlavə olaraq müqəddəs Barbara bayramı münasibətilə qoca zahidə göndərdiyi qırmızı yumurtanı qəbul etməsini çox xahiş etmişdilər.



Qoca yumurtaları uşaq üçün qəbul eləmişdi və üzünü Barsisə tutub demişdi:

– Sən də məndən qəbul elə Əbuladəm və elə fərz elə ki, çəkəcəyin **ağır zəhmətin haqqıdır** bu...

Uşaq qocanın dumanlı sözlərindən bir şey başa düşməmişdi və Babəkin üzüne baxmışdı. Babək yumurtaları qocadan almışdı. Barsisin hələ də boynundan asılı qalmış bomboş torbasına atmışdı.

Bundan sonra qoca rahiblərdən xahiş eləmişdi ki, yola nabələd olan qərib və qovğun müsafirlerini onlar Həmədan dolaylarına qədor ötürsünlər və iki gündən bəri orda bucaqda qalmış çırpı şələsini aparmağı unutmasınlar. Rahiblər də qocanı arxayın eləmişdilər ki, elə çırpı şələsini aparmağa gəliblər, çünki bildirdilər ki, eks təqdirdə bir ovuc arpa ununu və bir çimdik duzu qəbul etməz.

Sonra rahiblər Babəkə bildirmişdilər ki, sabah monastırın baş rahibi ibn Anatas başında bir böyük rahib Həmədana yola düşəcəkdi ki, orda xəlifə Məmmənu istiqbal eləyənlər içinde Nəsturi xristianlarının ixlasını xəlifəyə elan eləsin və Babəkə uşağından həmin qafiləyə qoşulması mümkün idi.

Nəhayət, hamı ayağa qalxmışdı, bir-bir qocaya baş eymışdilər. Tanrıdan salamat qalmasını diləmişdilər...

İndi qoca mağaranı tərk edib gedənlərin arxasında baxırdı və mağaranın uzunluğu elə bir sürətlə qocanın şüurunu çekib eks istiqamətə torəf aparırdı ki, mağaranın ağızına doğru gedənləri dünyadan o biri arasında göründü.

Və qoca hiss elədi ki, ezzailə ehtiyac yoxdur. Ölüm elə bu uzaqlaşmadır ki, onu ağızına alıb bu dünyadan aparır və qoca son dəfə nida elədi ki:

– Rəbbim, qaytar tifili ki, çox uzaqdadır. Qaytar məni dəfn edib getsin!

Gedənlər arxalarında qocanın sönən bir şəmin son şələsini andıran səsini və sizitlisini eşitmədilər, amma dərhələr arxalarında mağaranı çulğayan amansız bir səssizliyin forjadını eştdilər. Döndülər, mağara ağızında dayandılar.

Sonra Babək geri döndü, qocanın çırpı şələsini aparan rahib də şələni çox chtiyatla yerə qoydu və hər iki rahib Babəkin arxasında yönəldilər.

Uşaq çəşqin bir halda mağara ağızında qaldı, hiss elədi ki, nə iso baş vermişdir və indi ancaq böyükler bilirdilər ki, nə elomok lazımdır. O iso nə eləyecəyini bilmədiyi üçün yerində qalmalıdır.

Babək əyildi, arxasını divara söykəyib oturmuş, başı sol ciyninə əyilmiş qocanın nebzini yoxladı və sonra dikəldi, rahiblərin üzünə baxdı. Sözə ehtiyac qalmamışdı, rahiblər sağ əllərinin bir-birinə sixilmiş barmaqlarının uclarıyla alınlarını, sinolərini, sağ və sol ciynlərini nişanlayaraq xaç çəkdilər.

Qocanı aparıb qobrində rahatlayandan sonra Babək uşağı səslədi ki, yaxın gəlsin və Barsis yaxın goldı.

– Torpaqdan at üstünə, qəbir dolsun, – dedi Babək. – İndiki son arzusu bu idi...

Barsis boynundan asılı kiçik torbadan üç dənə qırımuzyumurtanı bir-bir çıxartdı, mağara divarındaki oyuqlardan birinə qoydu. Rahiblər uşağıın bu hərəkətindən heç bir şey başa düşmədilər. Babək hiss elədi ki, uşaq qocanın bayaq dediyi sözlərinin mənasını indi başa düşdü və çəkəcəyi zəhmət üçün verilmiş üç yumurtadan imtina elədi.

Sonra uşaq bəlli əlinə aldı, qəbir qırığındakı təpəcikdən torpağı kürütüb qəbir quyusunu doldurmağa başladı. Babəklə hər iki rahib başı aşağı qəbir qırığında dayanıb Barsisin qan-tər içində doldurduğu qəbirə baxırdılar.

Birinci rahib dedi:

– Nəhayət ki, müqəddəs qoca əbədi azadlığına qovuşmuşdu. Amma bu dünyada yalnız Nəsihin ağuşunda nicat tapmaq olar ki, qoca bu həqiqətə doğru çox yol goldı, amma təessüs ki, Məsihin etəyinə əl uzatmadı.

İkinci rahib dedi:

– Bu dünyadakı azadlığa can atanların istədikleri azadlıq – qui azadlığdır. Halbuki tanrı oğlunun azad qulu olmaqdan savayı nə bu dünyada, nə o biri dünyada başqa heç bir azadlıq yoxdur.

Barsis başını qaldırdı, Babəkin üzünə baxdı, başa düşmədiyi bu sözləri Babəkin nə cür qəbul elədiyini xilaskarının üzündən oxumaq istədi və gördü ki, Babəkin qaşları çatılmışdır və Babək qəbir içində baxaraq dedi: “Nə müsəlman idi qoca, nə xristian”. Altdan yuxarı rahiblərə elə baxdı ki, gözlərində parıldayan işıltından rahiblər sanki üşüdülər.

*Bu xəlifə Məmunun mənzil-mənzil  
Həmədana yetdiyidir.  
Barsisin örtülü bazarda  
Şəhər calladını rüsvay etdiyidir.*

1

Dağ başındaki nasturiler monastırına çıxandan sonra indi baş rahibin bu böyük və sərtin hücrəsində, qızıl işləntili yumuşaq və zərif Abadan hosır üstündə Barsis ele bil tikan üstündə oturmuşdu. Başını arxaya qanırmışdı, çənəsini yuxarı qaldırmışdı. Ağzı azacıq açılmışdı və çəşqin baxışlarının dərinində nə isə bir vahimə baş qaldırmışdı. Çünkü uşaq öm-

qapılmışdı ki, nə qədər çalışırdısa da gözlerini bir an da olsun kəlle divardan asılmış o şəkildən qopara bilmirdi. Çünkü o şəkil özü bir an da olsun gözlerini ondan çəkmək istəmirdi.

Və Barsisin getdikcə ürəyini vahimə ilə dolduran məhz bu idı ki, içəri girdiyi dəqiqədən o şəkil ne üçünse eley bil yalnız onu qaralamışdı və eley bil burda, bu hücrədə ondan, Barsisdən başqa heç kəs yox imiş kimi, bayaq uzaqda qapı ağızında ayaq üstə dayandığı vaxt da və indi gelib yaxında həsir üstündə oturduqdan sonra da baxışlarını tekce Barsise ilişdirib qalmışdı. Halbuki onu və Babəki baş rahibin hüzuruna getirmis o rahiblərin hər ikisi bu saat arxada, əlləri göbəkləri üstündə həle de hücrənin qapısı ağızında dayanmışdılar – amma şəkil onlara baxmırdı. Şəkilin altında alçaq bir taxt vardi ki, monastırın baş rahibi qırmızı yanaqlı qoca o taxt önündə yerə serilmiş bir kılım üstündə oturmuşdu və arxasını o alçaq taxta söykəmişdi. Amma şəkil o qocaya da baxmırdı və nəhayət Babək də burda idi, həsir üstündə onunla yanaşı oturmuşdu, başını aşağı salmışdı, sükut içində qoca rahibin dediklərinə qulaq asırdı. Amma şəkil ona baxmırıldı. Birdən uşaq bu şəkli kime isə oxşatığının fərqinə vardi və Zəncan bazارında gördüyü çılgın baxışlı bir dərviş gəldi gözləri qarşısında dayandı. Hələ karvanın dalınca düşməzden evvəl Zəncan bazarında sedəqə dilenmək üçün əl aça bilməyib ac qarınna dolaşıb durduğu günlerin birində bütün bazarı səksəndirən boğuq bir fəryad ucalmışdı. Bazar bir anda kirimişdi ve izdihamı yarib keçən dərviş gəlmışdı, Barsisin yanından ötüb keçmişdi. Dərviş bir dəri, bir sümük idi. Pırtlaşış saçları əlçim-əlçim çılpaq ciyinlərinə tökülmüşdü. Və dərviş “ey çərx cəfacu” deyə qıyya vuranda səsində mis cingildəyirdi. Sonra “ya əhəd-min bir adından məded!” deyəndə bazardakı çarşaklı qadınlar əllerini sinələrinə döyüb ağlaşdırıldılar və dərvişin gözlərində elə bil qara bir alov yanındı. Heç kəs başını qaldırb dərvişin gözlərinə baxa bilmirdi. Barsis isə başını qaldırmışdı və dərvişin gözlərinə baxmışdı, amma sinəsindən geri itələnmiş kimi yerində səndelemişdi.

Sonra duzlu suda pörtlədilmiş qarğıdalılarıyla Barsisi açıqdan qurtaran Turğay onu başa salmışdı ki, o dərviş çox yaxından tanrıının üzünü gördüyü üçün o hala düşmüştür və kim ki bir dəfə çox yaxından tanrıının üzünü gördü, o adamın bəbəklərində qara bir ala alışib yanır və heç kəs o qara şöleyə baxmağa davam göturmır.

İndi bu şəklin də gözlərində tanrıni görmüş kimi qara bir alov yanındı və əyni o dərvişin əynindən daha çox yahn idı. Belində yalnız bir

olcə ağ fitə vardı, özü də o qədər ariq və cansız idi ki, qabırğalarını bir-bir saymaq olardı və elbəttə ki, çox acliq olmuş bir adam bu hala düşə bilərdi. Elə isə çox güman ki, achiğa davam gətirməyib hansı şəhərin örtülü bazarindasə bir ovuc xurma oğurladığı üçün bazar dargaları onu tutub şəhər celladının əlinə vermişdilər və qırmızı donlu şəhər cəlladı onu bu uca dar ağacında çarmixa çəkərək, geniş açılmış qollarını köndələninə çarmixın tırınə, uzun və çılpaq ayaqlarım da çarmixın dirəyinə mixlamışdı.

Və indi onun batıq sinəsini, zəif və taqətsiz vücudunu tərk etmiş həyat yalnız gözlərində cəm olub qalmışdı və bu cür ki, qırımsız baxışlarla o Barsisə baxırdı, elə bil üreyində sözü vardı. Barsis isə ancaq onu gördü ki, o dözləməz əzablara dözür. Şəklin üzəri kölgələrlə örtülüb qaralırdı və sonra tez açılırdı, tez işıqlanırdı və elbəttə ki, uşaq bu saat hücrenin qoşa tağbönd pəncərələri arxasında göy üzündən ötüb keçən sərsəri buludların içəridəki işığı tez-tez dəyişirdiyinin fərqinə varacaq halda deyildi.

...Amma çox sonralar bi. çox illər keçəndən sonra gənc Barsis keskin dönüslü taleyinin onu aparıb çıxardığı qürbət bir ölkədə hələ də bir çox şəkillər qarşısında dayanacaqdı ki, xristianlığın müqəddəslerini təsvir edən bütün o ikonaların – şəməyillərin hamisinin solğun cöhrelerinde batan zil qara gözlörinin qırımsız baxışlarla öz tamaşaçılarının düz gözlörinin içine baxdıqlarının sırrına vəqif olacaqdı və hətta xristianlığın cəfakeslərində Yehya peygəmbərin çar Heradosun əmri ilə kəsilmiş başını özü bir sini içində öz əlində tutduğunu təsvir edən bir ikonaya belə tamaşa edə çəkdi, amma yənə də indi burda, bu dağ başındaki kiçik monastırın divarından ona baxan tanrı oğlu Məsihin qarşısında keçirdiyi bu heyecan və sarsıntıni heç vaxt unutmayacaqdı.

Ayaqyalın, başı açıq, ariq ciyinləri bez köynəyinin yırtıqlarından çıxmış bir uşağın Məsihin ikonası qarşısında keçirdiyi bu həyəcan baş rahibin gözlərində yayılmamışdı və indi qoca Babekə xıtabən nə deyirdi, bütün fikri və diqqəti yalnız Barsisde idı. Və elbəttə ki, qoca rahib başa düşürdü ki, neinki qeyri-xaçpərəst, hətta xaçpərəst bir uşaq üçün də Məsihin çarmixa çəkilmiş bu ikonası çox qorxunc bir rəsmdir, təsvirdir – üstəlik məşhur Qüstəntiniyyə rəssamı bu ikona əserində Məsihin çəkdiyi əzabları və Məsihin ilahi mənəviliyini elə sənətkarlıqla canlandırmışdı ki, bir həftə əvvəl bu ikona dağ başındaki bu monastır gətirilib burda təmteraqla asılırkən qoca rahib özü bu müqəddəs

bütün qarşısında diz çöküb ağlamışdı. Və xüsusilə riqqətə gətirən bu olmuşdu ki, bu ikona dünya xristianlığının istinadgahı olan bir ölkədən qaçırıldırlaraq bu dağlara getirilmişdi, çünki o qüdərətli xristian dövlətinin hökmətləri – qırmızı çəkməli Bizans imperatoru Feofil bütün kilsələrdən və monastirlardan ikonaların yiğisdiriləsi üçün emrlər vermişdi, ikonalara sitayışi bütperəstlik elan etmişdi.

Və xristianlığın müqəddəslerini təsvir edən bütün ikonalara ibadət mərasimləri yasaq olunmuşdu. İndi eger Barsis gözlərini Məsihin ikonasından qopara bilmirdi, qoca rahib də Barsisə baxaraq düşünürdü ki, tarixin gərdişi çox vaxt sərxoş olur, budur xristian imperatorluğunun sərhəddindən qaçaq maş kimi keçirilmiş bu ikona burda xilafət adlanan nəhəng islam dövlətinin himayəsi altındakı nəsturi xristianların dağ başındaki monastırında kiçik və günahsız bir varlığın gözlərini çırraq kimi alışdırılmışdır, elbəttə ki, bu uşaq bu günü, bu saatı, bu anı bütün ömrü boyu heç vaxt unutmayacaqdır. Və xristianlığı təbliğ edən heç bir ənsin, vəz tanrı oğlunun yaxud tanrı anasının – Mariyanın surətlərini canlandıran bu ikonaların bir anda ürəkləri tərəpdən sehri qüvvəsini əvez edə bilməyəcəkdir. Hələ qadınlar! Imperator Feofilin bütün yasaqlarına rəğmən hansı xristian qadının ürəyini tanrı anası Mariyanın müqəddəs ikonasından qopartmaq olardı? Və elə orda Qustəntiniyyədə imperator sarayında imperatriça Feodora özü yataq otığında ərindən gizlədiyi Mariyanın ikonası qarşısında diz çöküb ağlayırdı, elbəttə ki, son nehayətində göylər mələkən Feofilin əcrini verecekdir!

Qoca rahib artıq qəherlənmişdi. Və Barsisin keçirdiyi həyəcanlar getdikcə qocanı daha artıq kövrəldirdi, çünki rahiblər əvvəlcədən baş rahibə Babok ilə uşaq haqqında nə lazımdırsa demişdilər, mağaradakı tərki-dünya qocanın bu uşaqın əlində dəfn edildiyini xəbər vermişdilər: Və indi taleyinin qovğunu olan yollar oğlu bu gənc ilə, ölümündən qurtulmuş bir uşaq belə bir gündə, tanrı oğlu Məsihin ölübü dirildiyindən 40 gün sonra göylərə ucaldığı bu müqəddəs bayram gündündə, gəlib bu monastırı çıxmışdılarsa, qoca rahib üçün bütün bunlar elbəttə ki, bir təsadüf deyildi, belkə əlamətdar hadisə idi.

Babek isə bu vaxta kimi qocanı ona görə sakit bir halda dinləmişdi ki, əslində öz fikirlərinə qorq olub qalmışdı, amma indi qoca rahibin səsində getdikcə artan bir həyəcan və titrəyiş hiss edərkən qeyri-ixtiyari olaraq başını qaldurmışdı və doluxsunmuş qocanın ona yox, Barsisə baxığını görmüşdü.

Barsis isə nə qocaya baxırdı, nə də qocanın dediklərinə qulaq asırdı.

Onun gözləri divardan asılmış ikonaya zillənmişdi, rəngi qaçmışdı, hərədən dodaqlarından bir titrəyiş keçirdi və elə bil uşaq ürəyində dua edirdi.

Və indi öz növbəsində Babek də həyəcanlandı, çarmixa çəkilmiş Məsihin ikonası qarşısında Barsisin keçirdiyi bu hal onu təlaşa salmışdı, amma qoca rahib kimi o da uşağın nə üçün belə bir hala düşdürünnün esl sebəbinə dərk etməkdən hele çox uzaq idi və buna görə də başına gələn ilk fikir bu oldu ki, xristianlığın digər ikonalarına nisbətən en çox məşhur olan və ürəyi en çox tərpədən bu facieli təsvir görünür ilk baxışda Barsisi əfsunlaşmışdır və bu dəfə heç gözləmədiyi bir tərefdən yenə uşağı bir tehlükə gözləyirmiş kimi ürəyini qarsan anlaşılmaz bir qısqanlıq hissindən qaşları çatıldı.

Baş rahib isə bu vaxt moizəsinin o yerinə gəlib çıxmışdı ki, ruhun vücud üzərindəki təntənəsinin yalnız Məsihin şəfqəti ilə işıqlanmış үrəklərde bərqrər olacağını töbülḡ edirdi. Çünkü insandan doğulan ağca bir quzu kimi qurban gedən, aslan kimi ölümündən dirilişə dənən, qartal kimi uçub ucalan və indi göylərdə öz rebbinin və öz tanrı anasının sağ tərəfində oyləşən Məsih hamının və o cümlədən də bütün qeyri-xristianların da qurtuluş və nicatı uğrunda dəhşətli bir əzabı öz çıyinlərinə almaq üçün bu dünyaya gelmişdi.

Əger bu saat Barsis sarıdan bu qədər nigaran olmasaydı Babek qocanın moizəsinə daha artıq diqqət və maraqla qulaq asmağa hazırlı və o birinci dəfə deyildi ki, xristian monastırına ayaq basırdı.

İllerdən beri ibn Rəvvadın karvanı ilə getdiyi və dönüb geri qayıtdığı yollarda karvan öğrencileriyle bərabər bu və ya digər bir monastırda müsafir qaldığı gecələr az olmamışdı, çünkü xilafətdəki bütün xristian monastırlarının qonaqpərvər qapıları gece və gündüz dinindən və miliyyətindən asılı olmayaraq bütün yol adamlarının, qar uçqununa düşənlərin, gecəni bir dam altında sığınacaq istəyenlərin üzüne açıq idi və ciblerində dirhəm olanlar üçün rahiblər həmişə öz hücrələrində çox hevəslə şərab süfrəsi açırdılar. Amma nə bu monastırda, nə başqa bir yerdə heç bir xristian ruhanisi bir müsəlmanı xristianlığa dəvət etmək kimi qorxulu bir təşəbbüs edə bilməzdı. Çünkü xilafətde, harda olursa olsun, istər xristian monastırlarında, istərse yehudilərin dua evlərində və yaxud atoşperəstlərin orda-burda salamat qalmış atəşgədələrində bir müsəlmanı başqa bir dina dəvət etməyin cəzası ölüm idi və eyni

zamanda öz doğma dinindən üz çevirib digər bir əyri dini qəbul edən hər bir müsəlmani ölüm cəzası gözleyirdi.

Və indi əger baş rahib qorxmadan, çəkinmədən öz ehtiraslı moizəsi ilə Babekə xristianlıq həqiqətlərini təlqin etməyə cəhd göstərirdi, bu yalnız ona görə idi ki, qoca Babəkin müsəlman olmadığından xəbər tutmuşdu. Və indi ki, bu iki kimsəsiz və binəsib sabah başlarına nə gələcəyini bilməyərək haraya isə üz tutub gedirdilər və belə müqəddəs bir gündə gəlib monastırı çıxmışdilar, bəlkə bu bir mənzilgah idi ki, hər ikisi üçün yol ayrıçı olacaqdı və hər ikisinin ürəyini yalnız İsa şəfqəti ovundura biləcəkdi.

Baş rahibin moizəsi olsun ki, hələ çox davam edəcəkdi, amma dünən gecə mağarda olduğu kimi indi də burda yuxunun anı və amansız homləsi Barsisin keçirdiyi həyəcan və gərginliyə birdən-birə son qoydu, uşağın gözləri qapandı, başı axdı sol çıynının üstüne düşdü, alıñ gəlib Babəkin böyrünə direndi.

Və elo bil qoca rahib də nə isə bir gərginlikdən qurtuldu, dərindən köksünü ötürdü və dedi:

— O tərk-i-dünya qoca ki, bu uşağın temiz əllərilə dəfn olunmuşdur, doğrudur o öz məzəlum tanrı ilə no islamə qovuşmuşdu, nə də xristianlıq, amma buna baxmayaraq, müsəlmanların nəzərində olduğu kimi, bizim üçün də müqəddəs bir varlıq idi. Və günsarı axşamüstü monastırı gətirdiyi bir şələ çırpını yere qoyub bir hovur nefəsini dərmək üçün orda səkide oturarkən, mən də hər dəfə hückromdən çıxırdım, gedirdim xatirini əziz tuturdum və suallarımı alıñım cavablara mat qalırdım...

İndi sizi bura gətirən rahiblər o qocanın xahişini mənə yetiriblər və mən ki, sabah öz qafiləmə Həmədana doğru yola düşürom sizi öz qafiləm içinde Bab əl Əsəd dərvazasından içəri keçirmək əlbəttə ki, mənim üçün savab bir işdir...

Babek rahat nəfəs aldı, qoca baş eydi, minnətdarlığını bildirdi.

— Amma qulaq as övladım! — dedi qoca və yene riqqot dolu baxışlarla dərin yuxuya getmiş Barsisə baxdı. — İndi ki, özün qovğunsan və sabah başına nələr golocayıni bilmirsən, ferz elə ki, cismini ölümündə xilas edədiyin bu tifli elə bir girdaba doğru sürükləyirsən ki...

Babek səksəndi, budur, nəhayət bu qoca mətləb üstüne gəldi və indi bundan sonra nə deyəcəkdir, deyo bildi... Nə olmuşdu axı, nə isteyirdi bu qocalar bu qurd balasından? Uşaq burda qalırdı və hər gün qarnı

doyurdu? Uşaq burda qalırdı ve Davud peyğəmbərin məzhurlatını əzbərleyirdi. Sonra gecələr xoş avazlı tər-təmiz səsilo: Tanım nə üçün məndon üz döndərdin, nə üçün məni tek qoydun? - nəgməsinə oxuyurdu. Qonşu iberlər ölkəsi Xaxaniyadakı bir monastırda gecələyərək rahibe gürcü qadının öz hücrəsində bu Məzhuru oxuduğu hələ do yadında idi. Uşaq burda qalsayıdı qara əbasının uzun etəkləri ayaqlarına dolaşan gənc bir rahibə çevrilərdi və hər gün bu qaramat ikonalar qarşısında diz çökərdi, dua edərdi. Uşaq burda qalardı və nəhayət bütün xristian bayramlarında yaxın şohrlərdən gelib bu monastırlara doluşan, cibləri dirhəmlə dolu əhlkəf müsəlmanlar üçün şərab süfrələri açardı...


Şükür ki, o biri tərki-dünya qoca çox üzülmüşdü, çox tükenmişdi və Barsis onun son arzusunu yerinə yetirərək o məzəlum qocanı öz elilə qazdığı qəbrində dəfn etmişdi. Amma bu qocanın, bu baş rahibin yanaqları Sava narı kimi qıpqırmızı idi və çox güman ki, hələ o qədər yaşayacaqdı ki, xiffətdən, qüssədən uca hasar arxasında çərləyən bir qurd balasını nəhayət bir gün bu qoca özü dəfn etəcəkdir.

Və Babəkin ürəyi üşyan elədi, qeyri-ixtiyari olaraq sağ qolunu uşağın boz köynəyinin yırtıqlarından çıxmış artıq çıyılmasına qoydu və derin yuxuya getmiş Barsisi bərk-bərk böyrünə sixdi. Sonra yeno diqqət kosıldı, çünki indi bu qoca rahib ona xəbərdarlıq edirdi və bütün dünya şəherlərinin başına lənət yağıdırıdı.

O şər qaynağı Babil ki, bütün şəhərlərin ulu ecdadı idi, dünyanın bütün qövmlərinə və millətlərinə azığın zina şərəbi içirdiyi üçün bu gün xərabolorində bayquş ulayır və eyni yavalıq girdabına qərq olmuş bütün digər şəhərlər nəhayət o Babil aqibətinə düçər olacaqdır. Və indi sən ki, yanında hənzəl<sup>1</sup> iqbalının sorağıyla Həmədana doğru can atırsan, bil ki, o şəhər də ta İsgəndər zəmanından kiçik bir Babildir, çünki o şəhərin müsəlmanı həqiqi müsəlman deyil, xristianı həqiqi xristian deyil, yəhudisi həqiqi yəhudü deyil, və atoşperəsti də həqiqi ateşperəst deyil...


Defolorla bunu eşitmışdı. Xüsusilə tanrı bəndələri bütün bu qocalar üçün bütün şəhərlər zənginlik və harılığın azığınıq elədiyi qattat yavaxanaları idi, o şəhərlərin Rabat adlanan ucqar xarabalarında moskən salanların, yaxud Təbrizin bir ağaclığında duz dağının qaranlıq lağımlarında duz çapınların güzəranı kəndistandakı yoxsulluq və səfalətdən daha artıq qaramat idi.

<sup>1</sup> Zəher kimi acı olan çöl qarğısı Əbucəhl qarğısı



Doqquz il idi ki, ibn Rəvvadın ticaret karvanlarıyla yollardaydı və dəfələrlə neçə-neçə şəhərlərdən keçmişdi və dəfələrlə bu və ya digər bir şəhər həftələrlə mənzilgahı olmuşdu, amma indi ilk dəfə olaraq karvan oğlanlarından bir çoxu ile bərabər heç vaxt görmədiyi Homodan ayaq basacaqdı, ona görə sağa gün axşam tonçal başında çox oturmüşdular və qoca sarvan qədim tarixləri eşələyərək karvan oğlanlarına biliq vermişdi ki, səhrəni bina edən şəxs Nuh peyğəmbərin novesi olmuşdur, o şəxs ki, adı Həmədan idi, Həmədan isə Feloçin oğlu idi. Feloç isə Samin oğlu idi və Sam Nuhun üç oğlundan biri idi ki, Allah onların hamisəna rəhmət elesin. Sonra qoca sarvan demişdi ki, o şəhərdə damları quzdan saraylar ucaldan və bir-birinin içine geydirilmiş yeddi rəngli yeddi uca hasarlı o şəhəri çevreleyen Mədiya şahları çox böyük cah-calal içinde çox az ömrə sürmüdüllər. Onlardan sonra o şəhər Əcəm padşahlarının əllərinə keçmişdi və yaylaq şəhərinə çevreilmişdi və Əcəm şahlarının toyları orda çalılmışdı. Eys-ışrət məclisləri orda qurulmuşdu və xəzinələri də o şəhərdə saxlandığı üçün Məğribdə zühur edən İsgəndər Rumi qoşun çekdi gəldi və cəmi o yerləri zəbt etdi. Sonra ilişdi Həmədanda qaldı. Və ürəyindəki şərab içmək meyli o şəhərdə çox gücləndi və o İsgəndər ki, dirilik çeşmosunu axtarırırdı, suyundan içib ömrün uzatsın, qurdla bu dünyada qiyamətə qalsın, ürəyindəki yanğını yamanlıq sərçəşməsinin zərərlə suyu ilə suvardıqca ömrü o qədər qısalı ki, anasını ağlar qoyub igid yaşında bu dünyadan nakam getdi. Yoxsa ki, bütün dünyanın və bütün iqlimlərin namdarı olmaq, dünyanın cəmi şahları içinde tekce bir ona yaraşındı. Çünki başında möhtəşəm bir fikri vardı, Məğrib ilə Məşriqi birləşdirib dünyada vahid bir səltənət qurmağa can atırdı. Amma müsəlman olmadığı üçün Allah-teala rüsxət vermədi ki, muradına çatısmı.

Arxada qalan əslər ki, doqquzuncu əsrədə do dünya hələ ona görə çox gənc idi, fasilosiz müharibolordən, qırğınlardan salamat qalan çox az qocalar sinədəftəri tarix idilər. Əlli il əvvəldən xəber verən bir qoca - çox qədim dövrdən yadigar qalan uçqu abidələr kimi idi və qoca sarvan ki, bütün ömrünü uzun yollar qalın bir kitab kimi oxumuşdu, karvanın Həmədan yaylasına qalxlığı o axşam karvan oğlanlarına xəbərdarlıq etmişdi ki, Həmədanın sakınları ta qədimdən kef və əyləncəyə çox hərisdilər. Və başlarına nə müsibət gelirse gəlsin çox qəm çəkməyi rədd edirlər və bütün bumlara sebəb odur ki, o şəhər buğa bürcü altındadır, buğa bürcü isə axşamlar Batarda yanın və sübh çağında Doğarida parıldayan işvəli zöhrə ulduzunun mənziliidir. O ulduzun ki, vaxtilə yer



üzündə yaşayan çox göyçək bir xatun idi və o qədərcəmилə və can alan idi ki, göydəki həlqelərdən Harut ilə Marut yuxarıdan aşağıya baxanda o afəti görcək gözləri qamaşdı, ağılları başlarından çıxdı və göydən yerə enib o fitnə gözəli ne istədisə müzaqiye etmədilər və çünkü qadın kişinin əyri qabırğasından yaranmışdır və buna görə heç vaxt düz işlə arası yoxdur; ona görə Zöhrə de hiylə gəldi və o, məlekərdən Allahın gizli adın öyrəndi, o gizli adı ki, dünyada heç bir bəndoyə məlum deyildir. Və elə ki Zöhrə bu sirre vaqif oldu əlüstü qalxdı üçüncü göydə ağ bir ulduzu çevrildi, indi o zamandan beri Zöhrə göylərin ələlgisidir və gecəli-gündüzlü üçüncü göydə eyleşib dəf çalır, Allah tərəfindən cəzasın alan Harut ilə Marut isə o zamandan beri Bail quyusunda başları aşağı asılıq qalıblar. Amma məlekələr ki, ölüm düşmür, heç biri nə ölen kimi ölürlər və yene heç biri nə diri kimi dirilir... Zöhrənin isə göydə iki evi var – biri tərəzi bürçdür, digəri buga bürçü və o göylər gözəli hər iki bürce növbə ilə dəf çaldığı üçün kim ki, Həmədana ayaq basdı, çox tez caduya düşüb yoldan azır.

Sonra qoca sarvan şəhadət barmağını, o barmağını ki, əyri bir qarmaq kimi idi, yuxarı qaldırmışdı və karvan oğlanlarını hədələmişdi:

– O şəhərin örtülü çarşısında və yaxud qarşı yanındakı qəsriyyədə ağ çadra altında sizə müjgan oxu atan ahu gözlüləri görəndə yumun gözlərinizi, kor olun və yain ki, yəhudi məhəlləsindəki meyxanelərdən mərmər sinələri qırmızı xaçlı rumiyeli cariyələrin can alan noğmələrini eşidəndə tutun qulaqlarınızı, kar olun.

...Nəhayət qapı ağzında əlli göbeklərinin üstündə dayanmış iki rahib irəli gəlmışdı. Hərəsi bir tərofənən baş rahibin qolundan tutub ayağa qaldırmışdı və qoca rahib Babəkə demişdi:

– Mənim heqiqət evladım, rahiblər gecələmək üçün sənə və bu tifilə hücrələrində yer göstərəcəklər və bu tifil ki, belə müqəddəs bir gündə bu monastır ayaq basmışdır, qoy yeyib içməyi monastırın ehsanı kimi halal xoş olsun!

Babək də gözləri qapalı Barsisin qolundan tutub qaldırmışdı və demişdi:

– Əksik olmayıñ müqəddəs ata, cibimdə beş-on dirhem xərcliyim var, özümü və bu tifili dolandırmaq üçün kifayət əloyər bir heftə bizo...

Baş rahib köksünü ötürmüştü:

– Şəxs qabilən, övladım və ezermet satırsan... amma Məsih buyurmuşdu ki, səadətlidir o kəslər ki, ruhları səqir, zəlil və məğrurdur, çünkü göylərin ilahi solənəti onlarındır, yene buyurmuşdur ki, səadətlidir o kəslər ki, ürəkləri matəmlədir. Çünkü ovunacaq ürokları və onlara təselli bəxş ediləcək...

Baş rahib ibn Anastasin qafiləsi dan yeri ağaranda yola çıxmış, dağ üstü monastırdañ üzü aşağı enmiş, Şamzidə yola düşərək güneyə doğru yönəlmüşdi. Qafilədəki rahiblərin hamısı piyada idilər. Təkcə baş rahibi qaldırib qafilə önündə gedən palanlı qatırın üstünə qoymuşdular. Qoca isə nə qədər təkid eləmişdə Barsisi tərkino ala bilməmişdi, uşaq dirləmişdi, Babəkin böyründən ayrılmak istəməmişdi. Qafilə hadnasa azib gelmiş göydəki tonha bir bulud topasının qara kölgəsi kimi sessiz-somirsız hərəkət edirdi. Yalnız bir dofo yol qıraqında kəhriz başında dincəlmışdılər. Süfrə açmışdılər, çörək kəsmişdilər, ayran içmişdilər, sonra ayağa qalxmışdılər və qara libaslarının uzun ətəklərini yoluñ qızmar tozuyla ağartmış qafilə Həmədan qapılarına çathaçatda artıq qəş qaralmağa başlamışdı.

Əger bütün yolu digər rahiblər ağızlarına su alıb susmuşdularsa Babəklə yanaşı addımlayan şışman görkəmli rahib çənə döyərək yola körpü salmışdı. Və qafilə növbəti bir yoxuş başına qalxarken dayanmışdı, nəfəsini dərmişdi, sonra olindəki dəmir üclüklü çəliyini təpə üstündən gərsənən qarşidakı şəhərin hasarlar arxasındaki ümumi mənzərəsi üzərində gozdirmişdi və gah o yanı, gah bu yanı nişanlayaraq demişdi:

– Odur o zaman tikinti ki, şəhərin ortasını işğal eləmişdir və yastı damı altında ikinci bir şəhərciyi gizləmişdir. Həmədanın qapalı çarşısıdır, ora... Və əgər yayda şəhərin en sərin yeri oradırsa, qışda da on isti yer oradır. Və indi ki, günü sabah sən o şəhərdə özünə iş axtaracaqsan, bunu da bil ki, o örtülü bazarda bütün boyaqçılar və sərraflar yəhudi, dərzilər iso cümləsi xristianlardır. Qalan peşə sahibləri – dəmirçilər, miskənlər, qalayçılar, papaqçılar, başmaqçılar və sair əsnaflar müsəlmanlardır və bütün ticarət də müsəlmanların elindədir.

Babək də təpə üstündən şəhəre göz gəzdimişdi, fikrə getmişdi və ürəyində baş qaldıran bir təlaş hissili yene Tərxanı düşünmüştü. Rahib isə bu vaxt çəliyini şəhərin yaşıl günbəzli qoşa minarəli cümə məscidi tuşlamışdı ki:

– Şəhərdə sübhə kimi işçilərini söndürməyo yeganə bir bina ancaq o məsciddir. Çünkü Həmədanın o məscidi bütün günü və gecəni orda namaz qılan, oruc tutan və Quran ayəlerini zikr eliyən mömin qocalarıyla məşhurdur. Xalq arasında o qocalara məscid gøyərçinləri deyirlər.

Babək dönmüşdü şəherin gün batanına baxmışdı, orda şəhər içinde dörd bir torəfi hasarlarla çevrələnmiş ve ayrıca darvazası olan bir məhəllə diqqətini cəlb eləmişdi. Rahib isə dərhal izah eləmişdi ki:

– Yəhudiyə adlanır şəhərin o qismi və sakinləri əsəson yoxsul boyaqçılardır, sinaqoqları yoxdur, amma ziyarətgahları var. Onların mənşələri barədə soruşanda vaxtıla Babil əsəretində olarken Babil çayları sahilində ağlaşan qədim yəhudilərin neslindən olduqlarını iddia edirlər. Davud peyğəmbərin də mezhurlatında deyilmişdi ki, "Babil çayları qıraqında Sionu yad etdikcə ağlaşardıq" və yenə onların əqidələrinə görə Əcəm şahı Ahaş Dərvişin sevimli zövcəsi yəhudü qızı Esfirin də moqberəsi o məhəllədədir. O Esfirin ki, hekayesi "Kitabi-müqəddəs" də nəql edilmişdir. Amma bizi ən çox həyrətə salan o şəhərin müsəlman camaatıdır ki, onlar da yəhudilərlə bərabər Esfirin o məqberəsini müqəddəs bir ocaq kimi ziyarət edirlər, halbuki bizim baş rahib dəfələrle sübut eləmişdir ki, o moqberə Esfirin aramgahı deyil. Çünkü Esfir burda, Həmədanda yox, Saray şəhəri qədim Şuşanda dəfn edilmişdir. Və rahib bir rəqib üçün ilk dəfə ayaq baslığı yad bir şəhər haqqında ən mühüm nöqtələri nişan verib qurtarmışdı ki, birdən Babəkin gözlənilməz bir sualından bir an duruxmuşdu, diqqət kəsilmişdi, sonra qeyri-ixtiyari olaraq tekrar eləmişdi:

– Necə? Bu son günlər Həmədan zindanındaki dustaqlardan edam edilen olmuşdurmu?

Babək başının hərəkəti ilə sualını təsdiqləmişdi:

– Yeqin ki, şəhərdə baş verən hadisələrin sos-sədasi her dəfə golib monastırda size çatır.

– Elədir, – demişdi rahib, – şəhərdə baş verən hadisələr haqqında örtülü bazarın xristian dərzilər həmişə bizim baş rahibe xəbər göndərirlər. Və son günler şəhərdə edam edilən olmayıb. Amma olacaqdır. Çünkü xəlifə Memunun vezirini Sərəxs şəhərinin hamamunda qətl edən dörd quldurbaşı ki, içlərində bir nəfəri xristiandır, bu saat Həmədan zindanında oturub xəlifə şəhərə varid olandan sonra başlarına nə gələcəyini gözləyirlər. Əgor onları nəzərdə tutursansa...

– Yox, – demişdi Babək, – çoxdan itkin düşmüş bir dostumdan nohayət ki bir xəbər gəldi ki, Həmədan zindanında dustaqdır.

Və işlətdiyi cinayet o qədər ağırdir ki, edam ediləcək?

Babəkin qaşları çatılmışdı:

– Edam edilənlər içində canilərdən yüz dəfə çox edam hökmü verənlərin cinayətinə qurban gedənlər olub... Əslində karvandan qovulandan sonra mən dostumdan bir xəber tutmaq üçün geri dönmədim və indi bu şəhəre gelişim ondan xəbor tutmaq və mümkün olsa onu görmək üçündür.

– Və səbr elə ki, tezliklə dostunu görəcəksən!

Bu dəfə Babək heyrlə rahibin üzünə baxmışdı və rahib demişdi:

– Həmədan valisi neinki kəndistənən yiğilan xərac vergisini və şəhərdəki xristian və yəhudilərdən alınan can vergisini "Cizyəni"<sup>1</sup>, hətta şəhər zindanını da icarəyə vermişdir və indi Həmədan zindanındakı bütün dustaqlar gınaşrı örtülü bazara gelib dilənməye başlayıblar.

– Dustaqlar üçün dövlətin buraxdığı çörək, su pulunun çox yarısı valinin cibində qalır. Amma zindanı icarəyə götürən zindan rəisi də qazanmalıdır...

– Yene başa düşmədim.

– Dustaqlar olanda başa düşərsən – o vaxt ki, zindan rəisinə peşkəş verəcəksən, hər ayın başında altı dirhem. Məzəndəni zindan rəisi özü təyin eləmişdir, ona görə dustaqlar bütün dilendiklərini hər ayın başında zindan rəisinə peşkəş verirlər. Nə dedin? Dilənməzsən? Və zindan rəisinə qara bir danaq belə ehsan verməzsən? Və qamçı altında mum kimi yumşalmazsan? Onda əlbəttə ki, intihar edə bilərsən, yəni ac və susuz qalıb özünü öldürmək ixtiyarını heç kəs sənin əlindən ala bilməz!

Və rahib o saat öz dediyindən özü səksənmişdi və xəç çökmişdi, çünkü xristian bir rahib üçün ən ağır vəziyyətdən çıxış yolu kimi intihar ən böyük və bağışlamılmaz bir günah idi və rahib başını göye qaldıraraq dua eləmişdi:

– Tövbə ilahi, dilimə küfr getirdiyim üçün günahımdan keç!

...Sonra hər ikisi kirimişdilər, ağır bir sükut içində susmuşdular və rahiblər qafiləsi gelmişdi, şəhərin dörd darvazasında ən möhtəşəmi olan Bab-əl-Əsəd adlanan ala qapıdan içəri keçmişdi və baş rahib ibn Anastas sexavət də göstərərək qatır üstündən darvaza keşikçilərinə peşkəş olaraq bir ovuc dirhem dağıtmışdı. Çünkü xilafatda bu və ya digər bir iş ilə kim isə canını bütün icbari vergilərdən qurtara bilərdi. Amma peşkəş adlanan könülli vergidən heç bir Allah bondəsi yaxa qurtara bilməzdı və qurtarmamışdı.

<sup>1</sup> Müsəlman olmayanlardan alınan vergi

Baş darvaza iso ona görə Bab-əl-Əsəd yaxud Şir darvazası adlanırdı ki, bu darvaza öündə uca bir özül üzerinde daşdan yonulmuş bir şir heykeli min illərdən bəri başı tufanlı bir şəhərin keşiyində dayanmışdı və bu daş şirin daş gözleri o qədər şeylər görmüşdü, daş ürəyi gördüklerindən o qədər daşa dönmüşdü, daş vücudu o qədər qalın zaman qatlarının düzülməz ağırlığı altında qalmışdı ki, cəl bil sübh əzəldən başlanmış əbədiyyəti yorub arxada buraxmışdı və sabahdan başlanacaq qarşidakı əbədiyyətə də ayaqdə olub qalacaqdı və mehz buna görə idi ki, haçansa hardansa gəlib heykəlin qarşısında dayanıb durmuş qərib və dərbədər bir şairin xəyalını daş şir o qədər göz qaraldan əzaqlara – ta zamanın başlangıç nöqtəsinə qədər qovmuşdu ki, şair bədahetən söylədiyi iki misrada daş şirdən sual eləmişdi:

“Sən zamanından əvvəl də vardin, – yoxsa səndən əvvəl də zaman vardı?”

Her halda daş şair böyük Midiya çarlarının burda, qədim yunanların Oğbatan adlandırdıqları bu şəhərdə damları qızıl təbəqələrlə örtülmüş, mərmər sütunları Əlvənd dağından çapılan ağ məmərdən yonulmuş möhtəşəm saraylardakı qısa ömürlü cah-cələlinə şahid olmuşdu. Sonra Midiya dövlətinin tarix üfüqlərində İranın Əheməni şahları tərəfindən qəsb edildiyini və şahlardan yunanların arfa Kəsərkəs adlandırdıqları Ahasen vuruşları hekayəsi Bibliyada nəql olunmuş gözel yəhudi qızı Esfirin bu şəhəri özləri üçün yaylaq malikanesinə çevirdiklərini yadında saxlamışdı. Daha sonra bir qasırğa kimi Asiyanın sinesi – İran yaylaşrı üzündən əsib keçən Makedoniyah İskendərin ən çox bu şəhərdə eyyaşlıq qurşandığına və ən yaxın ürək dostu Kefestyün bir-birini əvəz edən şirdirgi içki məclislərinin şiddətindən bu şəhər demək olar ki, bütün xalqların və zamanların ən ulu sərkərdosının ən çox burda ağladığına, başına döyüb saçlarını yolduğuuna şahid olmuşdu. Və min il sonra bir-birinin dalınca çaldıqları zafer və qalibiyyətlərə mest olmuş islam ordularının göyə ucalan təkəbbür və sədalarıyla Əlvənd dağının gödiklərində üzü bəri bir sel kimi aşib daşaraq şəhər üstüne gəldiklərini unutmamışdı. Və o zamandan daş şir arxasındaki mavi kaşılərlə üzənmiş qoşa və uca qüllələrlə əzəmətlili bir tağdan ibaret olan Bab-əl-Əsəd darvazasının üç bucaqlı alınlığında yaşıyordı. Daş xonça içində kufi xətti ilə hekk edilmiş islamın məşhur disturu “la qaliba Allah-Allahdan qeyri qalib yoxdur” kələmə şəherin yazılışı olaraq qalmışdı...

...Ve indi artıq bütün qafılə içəri keçmişdirse, təkcə Barsis o qafılədən üzülmüşdə, burda bu darvaza öündə qalmışdı və sağ elinin şəhadət barmağını qatlayıb dişləri arasına alaraq bununla dünya qarşısında duyduğu böyük heyretini ifadə edirdi, sebeb o olmuşdu ki, uşaq gözlərini daş şirin tamaşasından qoparda bilməmişdi, çünki şir elə bil hardasa nə isə müdihiş bir şey görmüşdü və onun daş gözleri hədəqəsindən çıxmışdı. Və haraya isə sıçramaq istəyərək qabaq ayaqları üstündə dikəlmışdi. Amma sarğısını yerdən qoparda bilməmişdi. Nərə çəkib Əlvənd dağını lərzəyə gətirmek üçün ağızını açmışdı. Amma sinessindən qopan daş nərəsi trixanmışdı, boğazında qalmışdı, şirin daş gözləri ağlamaq istəmişdi. Amma şir olduğu üçün ağlaya bilməmişdi və buna görə sifeti yırtıcı bir qüdrətin dəliliyi ilə damğalanmışdı.

Bu vaxt Babek sorğu-sualsız içəri keçirildiyi üçün minnetdarlıq hissilo qatır üstündəki baş rahibin əlini tutmuşdu və qatır üstündə yol gəldiyine baxmayaraq taqətdən düşmiş qoca bir müddət susqun bir halda Babəkin üzünə baxmışdı, sonra demişdi:

– Əlvəda övladım, qoy rəbbin seni və o tifli bütün bələlərdən hifz etsin! Amma o qəzəb ki sənin ürəyində bir şir kimi yatmışdır, saqın övladım, qoyma ürəyində yatan o şir oyansın!

Babek dinməmişdi. Yalnız son dəfə dalğın bir halda qocanın üzünə baxmışdı. Necə ki, yolda bir dəfə qocanın qatırı ilə yanaşı addimla-yarkən baş rahib Həzərət İsanın sayı on olan məşhur buyruqlarından söhbət açarkən yalnız başını qaldırmışdı, qocanın gözlərinə baxmışdı və qoca bu baxışda nə görmüşdəsə kirimişdi.

Sonra Babek bütün qafılə ilə vidalaşmışdı və birdən görəndə ki, Barsis yanında yoxdur, qaşları çatılmışdı, tez geri dönmüşdü və iti addimlarla darvazaya doğru gedərken darvaza keşikçilərindən biri bürç altın-dakı hücrəsindən çıxmışdı və Barsisə təpinərək demişdi:

– Qara keşş dedi ki, sən onun dəst fərmanısan və indi ki, buyuruq uşağısan, nə orda ağızını açıb milçək tutursan? Bəlkə payandaz döşəyək qabağına ki, o palçıqlı qədəmlərinlə sən bizim bu diyara xoş gəlmisen?

Barsis soksənmişdi və baxışlarını şir heykəlindən qopartmışdı, dönmüşdü, darvazadan içəri keçmişdi və Babəkən üz-üzə gələrənən başını aşağı salmışdı, Babək isə narahathığını bununla biruzə vermişdi ki, tez Barsisin qollundan tutub, ən iti yerisilə darvaza ağızından ta moltanilə karvansarasına kimi qurd balasını birməfəsə yortmağa məcbur cləmişdi. Barsis iso nə sesini çıxarmışdı, nə danışmışdı, nə dirənmişdi...

Həmədan qeyseriyəsi yaxud örtülü bazarın yanındakı iki qonşu karvansaradan biri şəhər əhalisi arasında ağ karvansara, digori moltanilər karvansarası adlanırdı. Ağ karvansaranın böyük və xaçar gül, çargül həyatını çevrəleyən uca hasarlar boyu yaşıł sorvlər cərgelenmişdi. Dəstəməz almaq üçün heyətin ortasında fəvvareli çarhovuz vardı, alt mərtəbəsindəki çilov mətbəxində bir-birinin yanına düzülmüş, böyürləri qara hisli qazanlarda günorta vaxtı və axşam çəgə zəfəranlı plov dəm alırdı. Buradakı dövrələmə eyvanlı hücrələr döşənəkli idi. Və gecələr bu hücrələr zeytun yağı ilə yanmış qəndilləri ilə çıraqban olurdu. Karvansaranın hətta xüsusi şalğıcıları və nəğməçi cariyələri vardı ki, bu və ya digər hücrədə xudmani eyş-işrat möclisi qurulanda nəğməçi cariyələri vardı ki, bu və ya digər hücrədə xudmani eyş-işrat möclisi qurulanda nəğməçi cariyələr o möclislərə ruh verir, ovezində maddi nemətlər kəsb edirdilər. Çünkü ağ karvansara kübar müsafirlər ilə topdan mal satan yadelli tacirlerin karvansarası idi. Moltanilər karvansarasında vəziyyət təfəvütlü idi. Qapısız və gecələr işsiz olan hücrələrin döşənəkləri çürük hesir qırıqlarından ibarətdi. Hücrələri dövrələyən ensiz və uzun eyvan altında atlar, qatırlar, uzunuqlar bağlanırdı. Həyatdə isə dəvələr xıxırıldıraq yere yatırılırdı.

Moltanilər karvansarası şəhərə gəlib çıxan binəsib qəriblərin, karvançı oğlanlarının və şəhərlər arasında yə! ağardan sərsərlərin karvansarası idi və diləncilərlə dolu olurdu. Bu günlər isə şəhər həbsxanasında artıq yer olmadığı üçün, bir dəstə ayaqları kündəli, qolları zəncirli dustağı da bura getirmişdilər, yük heyvanları yanında zəncirlərini divardakı dəmir halqalar berkitmişdilər və iki nəfər pasibanı da üstlərində keşikçi qoymuşdular.

Karvansara sahibinin qoca xidmətçisi qara bir qul iki danaq alaraq Babək ilə Barsisi burdakı en kiçik hücrələrdən birində yerləşdirmişdi və hücrənin damundakı yırtıqdan gecələr hansı bir ulduz isə hücrənin qaranlığına baxırdı. Babək bağlamasından çıxardığı bir tike çörəyi iki bölmüşdə və hər ikisi qaranlıqda öz cirələrini gevələyirdi, sonra başlarını həsir qırığı üstündə yere qoyub sağ qollarını başları altında yastiqlayıb yol yorğunu olduqları üçün axşam çox ertədən yixiltib yatmışdilar.

Və gecenin hansı aləmindəsə qapısız hücrənin çargül oyugundan içəri düşən ay işığında Babək birdən oyanmışdı, Barsisi yanında görməmişdi, hücrəyə göz gəzdirmişdi. Hətta Barsisi səsləmişdi, amma cavab olmayaraq tez ayağa qalxıb eyvana çıxmışdı.

Bütün karvansara dərin bir yuxu içinde idi. Hətta dustaqların keşini çəkən iki nəfər pasiban hasar dibində yerde oturmışdalar, ayaqlarını irəli uzadıb arxalarını hasara söykeyib yatmışdilar. Gecenin bu alemində hara gedə bilərdi Barsis? Yad bir şəhərin kimsəsiz küçələrində nə işi ola bilordi? Olmaya itmişdi, ondan ayrılmış və şəhərdən çıxıb getmişdi. Amma bu vaxt şəhər darvazaları bağlı idi və bu vaxt heç nə şəhərdən çıxa bilərdi, nə şəhərə giro bilərdi və kimsesiz küçələrdə yalnız Təberzin<sup>1</sup> baltalarının dəstəklərini qurşaqlarına keçirmiş əllerin fanuslu<sup>2</sup> gecə gözətçiləri gazirdi. Və bir də ki, bu dərəcədə vefasızlıq heç o qurd balasına yaraşardı?

Və birdən Babək vəhy gelmişdi. Axşam yuxarıya ikinci mərtəbədəki hücrələrinə qalxarkon Barsis tez-tez dövrələmə eyvan altında heyvanlarla yanaşı zəncirleri divardakı dəmir halqlara bənd edilmiş, ayaqları kündəli, qolları zəncirli dustaqlara baxırdı və o dustaqlardan biri nə qədər dərtimirdiça əlini yuxarıdaqı atın başına keçirilmiş arpa torbasına çatdırıbilmirdi...

Babək harmağını dişləmişdi və tez aşağı karvansara həyatınə düşmüdü. Yanılmamışdı.

...Barsis burada idi, dövrələmə eyvan altında idi, cumurdu, qolunu dirsöyinə kimi qiraqdakı atın başına keçirilmiş torbaya salırdı, dönürdü, arpa dolu ovcunu bir dustağın ovcuna boşaldı və xırmanın dan den oğurlayan sərçə kimi tez-tez qanlılardı, hasar dibində yatmış keşikçilərə təref boyanırdı. Və nə dustaqlardan bir səs çıxırdı, nə Barsis onlara bir söz deyirdi. Və növbəti dustaq arpa payını alırdı, tez acgözlükə başını ovucları üstə əyirdi və bir an tez ovcundakını çeynəyib qurtarmağa çalışırdı. Və o dustaqlardan heç biri xəcalətlə başını qaldırıb uşağın üzünü baxa bilmirdi, çünkü çox yaxşı bilirdilər ki, əger keşikçilərdən biri bu saat oyansayıdı, yaxud at sahibi təsadüfən yuxarı qatdakı hücresindən çıxıb aşağı ensəydi, o vaxt burda onların gözləri karşısındakı bir tike uşağın başına nələr gələcəkdi.

Və indi Babək də təlaş içerisinde keşikçilərə təref baxa-baxa qalmışdı və ta o vaxta kimi baxa-baxa qaldı ki, Barsis nohayət ki, atın arpاسını qarət edib qurtardı, dustaqların yanından ayrıldı, gəldi yene başı aşağı Babəkin yanından keçdi və yalnız səssiz addımlarıyla pilləkənlə yuxarı qalxdı.

<sup>1</sup> Gecə keşikçilərinə məxsus baltalar

<sup>2</sup> Xüsusi el çırığı

Bundan sonra Babek dərindən nəfəsini dərmışdı, dönmüşdə yuxarı qalxmışdı, gəlməşdi öz yerinə, Barsisə yanaşı uzanmışdı və heç bir şey baş vermemiş kimi təmkinlə demişdi:

— Qulaq as, Barsis, hava işıqlananda, bazar darvazası ağızında təbil çalınanda mən qalxıb gedirəm. Günəmuzd bir iş təbib qulpundan yapışmaq lazımdır. Hələ nə qədər bu şəherde qalacayıq allah bilir. Çoxdan itkin düşmüş bir dostum, mənə qardaşdan daha yavuq idi. İndi burda şəher zindanındadır. Bir yol təbib ondan xəber tutmalıyam və sonra nə edəcəyəm onun üçün — bu barədə çox fikirləşirəm. Çünkü qış qapını almamış biz gərək yola düşək və yol ki, çox uzundur, həftələrlə, belə bir aydan çox piyada gedəcəyik... Çox uzaqlarda Barsis, homişə dumanlı və çiçkinli Bəzzeyin dağları ətəyində kiçik bir kənd var və o kənddə hər evin çay qirağında irili-xirdalı bağlarında; cərgə-cərgə əkilmış ağ tut ağacları hər il yaxşı bar verir, indi bu saat hər gün o bağlarda sıdırğı tut çırpırlar və çırpılan tutu tərəcələr üstündə, gün altında qurudurlar, sonra o quru tut üyüdüür və tut unundan bişirilən oppək bütün qış o kiçik kəndin ruzisi olur... Nə dedin?

Barsis heç bir deməmişdi və Babek susmuşdu. Güman edirdi ki, indi gecənin bu aləmində doğma kəndini bu cür yad etməsi bəlkə Barsisi də kövrəldi. Ve uşağın dili açılıcaqdı, özü barədə, kəndləri barədə, orada kimi vardı kimi yoxdu bu barodo nə isə deyəcəkdi. Amma Barsisdən səs çıxmamışdı və Babek əlavə etmişdi:

— Söz ver ki, sabah sən bax burda bu hücredə oturacaqsan, mən də harda olsam gün günortaya kimi qayıdır gəlləm. Ayın-oyun getirərem. Oturub bir yerde bir tike çörək kəsərik...

Ve nehayet Barsisdən səs çıxmışdı:

— Sabah meni də apar özünlə, — demişdi, — Amma sabah mənə çörək lazımlı deyil. Elə bu gün yemədimmi?

Babek uşağın nə dediyinin fərqinə varmamışdı.

— Bu gün yavanlığımız olmadı, — demişdi, — amma sabah bir cürdək ayran alıb gətirərik ki, bayat songok boğazımı deşməsin!

Amma Barsis yenə citraz etmişdi:

— Songok al, çünki sən şəhər adamısan, çünki sən hər gün oppok yeməyə adət etmişən.

Və indi o, Barsisin nə dediyini eşitmışdı və kirimişdi.

Barsis yenə sağ qolu başı altında dərin bir yuxuya getmişdi. O isə susmuşdu. Məgor ki, qurd balası üçün o, şəhər adamı imiş. Çox uzaqlar-

da qalmış dumanlı və çiçkinli dağlar qoynundakı kiçik bir kənd qaranlıqdan siyrilmişdi, golmişdi gözləri qarşısında dayanmışdı. Kiçik bir kənd ki, orda da Barsis kimi ayaqyalın başaçıqdı və Barsis kimi yamaqlı köynəyinin yırtılarından qol-qabırğaları çıxmışdı. Kənd yazda ayransız, qışda yorğansız, axırətde imansız qalanların kəndi idi ki, o il yenə qara bir qışdan sonra yaz açılanda dağın-daşın ot-alığını otlamağa başlamışdı. Və bu vaxt anası bir gecə gördüyü yuxunun zülmündən yuxusunda ağlamışdı və səhər durmuşdu onu kənddən qovmuşdu. Çünkü hardasa uzaqlarda böyük şəhərlər vardi və o şəhərlərdə yaşayan məsləhət o qədər harin və israfçı idi ki, hər gün çörək yeməyi özləri üçün adət etmişdilər.

### 3

Yarıqaranlıq dəmirçixanada bir az yuxarıda külek uğuldayırdı və bir az aşağıda kürenin kömür közləri üzərində yayxanan göyümtül dəm alovu gah süzüldü, gah da çözüldü. Sonra haça ucları xirdaca ilan dillərile köz üstündə qıpqırmızı qızarmış dəmir parçasını duz-buz kimi yalamağa başlayırdı.

Babek ağır gürzü bir anlığa dikino zindan üstünə qoymuşdu. Sağ əlini gürzün sapı üstündə saxlamışdı və baxışları torpaq döşəməni örtmüş yaşıl momtəzin dəmir oxantularına dikili qalmışdı.

Yenə Tərxan haqqında düşünməyə başlamışdı və yenə usta ona aman verməmişdi. Demirçi usta Məmtəzin deri önlüyü hər gün üstünə yağan çırtdaq yağışının qara naxışları ilə bozənmişdi. Lopa bigləri xinanadan qızartdaq bir rəngə boyanmışdı. Hər həftə ülgüclə qırxılan işiltılı başını qara bir təsekklə örtmüşdü və indi usta kürədə qızardıqca ağaran dəmir parçasını uzun qollu kəlbətinle gah tersinə, gah avandına çevirdi. Eyni zamanda nefesini dərmədon döyürdü.

— İndi ki, yurdundan-yuvandan ayrı düşmüsən və Təbrizin qapısı bağlanmışdır üzünə, hərçənd Təbrize hələ şəhər demək olmaz, çünkü məscidin minberi yoxdur və o şəhərin ki, minberli məscidi yoxdur, o şəhər islam dünyasında şəhər hesab olunmur. Qərez indi ki, qoşğun bir didərginsən, gəzəcəksən qurbət iqlimləri bir-bir, onda agah ol ki, minberli məscidləri olan şəhərlər içində Basra məşhurdur məharət və fəndgirliyi ilə, Kufə — üzü dönüklüyü və beləğəti ilə, Bağdad cahcalılığı ilə, Leylac — əyanları ilə, Rey — məkr və xəyanətçiliyi ilə, Merv

– simiciliyi və tamahkarlığıyla, Herat – paxılılığı və darqursaqlığı ilə, Nişapur – eyş-işroti və zinakarlığı ilə...

Babek başını qaldırmışdı, sol əlilə alınının tərini silib atmışdı və qeyri-ixtiyari demişdi:

– Toxta, usta. Qoy heç olmasa üç-dörd şəhər bu dünyada salamat qalsın.

Ustanın qasıları yuxarı sıçramışdı, sonra aşağı düşmüdü. İstədiyi elo bu idi, danişdirməq – dilini açmaq istoyirdi bu qurbət qonağın ki, iki gündü yanında işə götürmüşdü, yoxlamışdı, işindən razı qalmışdı. Çünkü qulları qüvvətli, zərbələri serrast idi və iki gündü zindan arxasında ustamın işarəsilə ağır gürzünü bir anlığa zindan üstüne qoyub dayanırdı, şəherin bu örtülü bazarındakı xüsusiət dəmirçilər cərgesindəki bütün bu qulaq batırı난 daranqlı, gumbultu içorisindən usta bu oğlanın ağır sükutunu eşidirdi və bu susqunluqdakı gərginlik ustanın aramını elindən alırdı, hətta ürəyində nə işə tutqun bir təlaş hissi baş qaldırırdı...

Və usta gözlərini qiyaraq yanaklı bir baxışla Babəki süzmüşdü. Sonra əlavə eləmişdi:

– Əlbotto ki, Somərqond var bu dünyada o şəhər məşhurdur səxavəti və mərdanəliyi ilə, və yaxud Bağ şəhəri həmişə məşhur olub cəngaverlik və necabəti ilə və yainki çox şəhərlər toxuculuğu ilə ad çıxardıb və o şəhərlərdə toxunan kətan yumurta kimi ağappaq olur. Amma sən ki, Ərdəbil tərofdonson, o şəhər haqqında da bir giziz vurardım ogorçı xətrinə dəyməsəydi...

Babək qeyri-ixtiyari gülmüşdü və:

– Toxta usta, – demişdi, – mən də Həmədan haqqında deyərəm, sən eşidərsən.

Bu dəfə usta da gülmüşdü və bu gün üçün kifayətdi ki, nəhayət bu qaradınməzin ağızından iki-üç kəlmə söz qoparmışdı. Kürədəki dəmir parçası isə artıq dəmhadəmdə idi. Və usta uzun qollu kəlbətinə ilə qızarmış dəmir parçasını kürəden getirmişdi. Bir-iki dəfə havada silkolmuşdu, elə bil tozunu çırpırdı. Sonra usta dəmir parçasını zindan üstüne atdı və başıyla Babəkə işara elədi; yeganə bir hərəkət idi ki, buna izah yoxdu. Və Babəkin ağır gürzü zindan üstüne endikcə ağır çəkic zərbəsi altında qışqıran qırmızı çırtdaqlar fəvvarəsi domirçixananın ala-qaranlığında yelpazə kimi gah açıldı, gah yığıldı. Usta tez-tez dəmir parçasını gah avandına, gah tərsinə çevirdi, dəmir parçası yayıldı, dəyirmiləndi. Sonra usta Babəki dayandırdı. Öz çəkicini sağ əlinə alıb işə

saldı... və bir neçə dəqiqədən sonra ustanın çəkici altından çıxan daha bir at nəli daranqlı ilə torpağa qalaqlanmış və qaralmış o biri nalların üstünə düşdü.

Bu dəfə də usta alınının tərini sildi. Gözleri dəmirçixana küncündə köndələninə çox hamarcasına kəsiilmiş kötük üstündə oturmuş Barsisə ilişdi. Qurd balası eynilə yaşıllar kimi əllerini dizləri üstüne qoymuşdu. Açıq ovuclarına baxaraq fikrə getmişdi. Usta güc-bola heç olmasa Babəkdən bir söz qoparmışdı. Amma bu uşaq bütün günü ağızına su alıb susurdu və usta özünü saxlaya bilmədi:

Niyə bu uşağı ayağına duzaq elomisən, – dedi, – qoy getsin bazarda tay-tuşlarına qoşulsun. Qoy heç olmasa dirləməyi öyrənsin və heç olmasa əlində bir peşəsi olsun...

Amma Babəkin baxışları ustaya yaxşı bir şey vəd etməmişdi. Usta dayanmamışdı:

– Deyir boş dayanınca, get düşməninə daş daşı. Qoy bizim uşağı qoşulub qonşu karvansaradakı nalbəndlərə nal daşısın.

Ustanın qonşu karvansara höyətindəki nalbəndlər cərgesində öz müşterisi vardi və kiçik oğlu bütün günü ora nalbənd üçün nal daşıyırırdı.

Babək dinməmişdi. Barsis isə o saat ayağa qalxmışdı və hazır nallardan dəri torbaya doldurub dalına atmışdı. Və ustanın kiçik oğluna qoşulub getmişdi. Usta isə arxalarınca xəbərdarlıq eləmişdi:

– Amina dinc durun ha. O gün bir-birinizi dişinizi vurdunuz kifayətdir. Ustanın xəbərdarlığı səbəbsiz deyildi.

...O gün ki, Babək ilə Barsis uca tağlı bazar darvazası altından içəri keçib şəhərin örtülü bazarına golmişdilər, cümə axşamı idi. Və xüsusi silo bu cümlə axşamları Homədanın örtülü bazarında elə bil ki, Ərsaat meydanında qiyamot günü məşq olunurdu. Uca tağlar altındaki darış-qal və dərin tunelleri andıran bazar cərgolərinin getdikcə sağa və sola, uzununa, köndələninə əyilən şaxənin hor tərefi qaynar qazanlar kimi qaynayırlar, arı pətəkləri kimi aramsız uğuldayırdı və əger gündüzün günorta vaxtı şəhərin küçələrində, tek-tük adam gözə döyirdisə, bu ona görə idi ki, səhər hava işıqlanandan, axşam hava qaralana kimi bütün şəhər bu örtülü bazarda olurdu – kişilər də, qadınlar da, hətta bütün uşaqlar da...

Və Babək ilə Barsis bu qarışqa kimi qaynaşan izdihamı yararaq gedirdilər.

Burda hor peşənin və hər növ ticarətin öz “əlaqə cərgoləri vardi” cümlə bütün şəhərin çörəyi burda bışırıldı, geyimi burda tikilirdi. İstehlak

etdiyi mallar burda istehsal olunurdu. Və şohər nə satırıda burda satırdı, nə alırdısa burda alırdı. Acları burdan dilənirdi, xəzpusları burda vur-nuxurdu, dünyada nələr olduğundan xəber tutulurdu. Gecə gördüyüն yuxular da burda təbir olunurdu. Kiminsə doğuluşu ilə dünyaya gəlişti və kiminsə ölümü ilə dünyadan gedisi bir hadisəyə çevrilirdi, burda müyyəyen edilirdi.

Yuxarıdan uca tağlı damlardan göye doğru açılmış xirdaca poncörələr hətta yay günlərinin bol işığından belə aşağıdakı bu dərin tunellərə çox cüzi bir işıq buraxırdı. Və buna görə bütün cərgələrdəki yan-yanan düzülmüş irili-xurdalı saysız hesabsız dükanların içərisində küncüt, zeytun, genəgərçək yağılarıyla yanmış çıraqlar işildiyirdi. Dükənlərin tavanından asılmış mallar üstündə isə bir ucu nazik, bir ucu yoğun, çox uzun, əlvən rəngli şamlar yanındı və hansı malların üstündə nə qədər şam yanırdısa, perakəndə satış tacirləri bu çıraqbanlıq ilə satdıqlarını bir o qədər daha yaxşı çağırışla tömin edirdiler.

Lakin oturaq ticarətdən fərqli olaraq başlarındakı dolu tabaqlarla izdiham içinde vurnuxan səyyar xirdavatçılar bütün günü boğazlarını yırtaraq mallarını şifahi olaraq terifləməyo məcbur idilər. Və bir qayda olaraq satıcı nə qədər yoxsul idiso, bir o qədər çevik tərpənişli idi və əksinə bir tacir nə qədər long tərpənidisə deməli bir o qədər zongın idi.

Qırmızı körpicdən hörlümüş taxtlar altında uzanıb gedən çit, qumaş, şal, kotan, yun parça satılan bəzzazlar cərgələrini isə başdan-ayağa kimi qatar-qatar ciyinləri ağ çadralı, üzleri qara rübəndlə qadınlar işğal etmişdi ki, bir-birinə qarışmış civiltiləri quş bazarına çevirmişdi. Çünkü əndərumilər əsiri bu qadınlar yalnız üç yerde – hamamda, örtülü bazarda və qəbiristanlıqdə üreklerini boşaldırdılar. Və bu üç yerin hər birinə səhər gedib – axşamüstü qayıdırıllar və beləliklə hər üçündə bəs deyinçə döyürdülər.

Və burda örtülü bazarda bir kişi öz çadralı arvadının yanından keçərən öz halalını tanımadısa, qadınlar hələ çox uzaqdan dərhal bir-birilerini tanıydırlılar.

Babek ilə Barsis çadralarla çulğanmış quş bazarını andıran bu cərgəni sağda buraxıb, çox tez sola tərəf dönmüşdülər. Peşəkarlar cərgəsi başlananda palaz döşənmiş dükanlarında bardaş qurub oturmuş dərzilər görünmüdürlər. Burda ustalar biçirdilər, şagirdlər tikirdilər və Həmədan bazارında bütün bu dərzilər xristian idilər.

Sonra golən cərgələrdə qoca sərraflar vardı yohudilərdən, boyaqçılar isə yoxsul yəhudilərdən ibarət idi və uzun saqqallı, qartal burunlu sərrafların sandıqçaları üstündə bütün dünyanın qızıl, gümüş və mis pullarından nümunələr vardı, boyaqçı yəhudilərin isə qara və iri gözləri qazan və küplərdən qalxan buxar içinde par-par parıldayırdı.

Babek ilə Barsis bu cərgələrdə dayanmadan keçib getmişdilər.

Və gelmişdilər yüzlərle irili-xurdalı çəkicilərin zindanlar üstündə mis döydüyü misgərlər cərgəsinə çıxmışdilar. Burda Babek bir hovur ayaq saxlamışdı, qarşısında dayandığı dükənanın içinde on üç nəferin bir zindan üstündə bir nöqtəni döyen çəkicilərinin aramsız və ritmik horoketine bir an tamaşa etmişdi. On üç çəkic, on üç mizrab kimi zindan üstündə musiqi çalırdı. Və Babek dönmüşdü Barsise baxmışdı, gülümşəmişdi. Yəni burda bir inciklik eləyen olmayıcaq və olsa belə bu kol biz giren kol deyil. Barsis də gülümşəmişdi ki, başa düşdüm nə deyirsən.

Və burda onlar dəmirçi Mehran ile üz-üzə gelmişdilər. Usta Mehran iki yeniyetmə oğlunu dalınca salib öz dükanını açmağa gedirdi. Gecikmişdi və fikirli idi. Çünkü ağır gürz vuran oğlu xəstə yatırdı. Ona görə iki yeniyetmə oğlu ki, növbələşdiklori körүү basıldılar, indi onlardan biri çəkic vurməli olurdu. Amma yeniyetmənin vurdugu zərbələrdə kosor yoxdu. Buna görə ustanın işləri ləng gedirdi. Özü də elə bir vaxtda ki, bu günler Həmədan bazarının en rəvac günləri idi. Örtülü bazarda bir canlanma vardı, çünkü xəlifa Məmunun qafilosı şəhərə yaxınlaşdı. Təbii idi ki, başqa mənzillərdə olduğu kimi burda da peşəkarlar çoxlu sıfariş alacaqdılar. Nalbəndlər bütün günü Məmunun qafiləsindəki nalları düşmüs atları nallayacaqdılar. Və dəmirçilər nalbəndləri nal ilə təmin etmeli idilər. Serraclar yüyen-yeher əsbabını səhmana salacaqdılar. Dorziler və papaqcılar da boş dayanmayacaqdılar; gələnlər libaslarını burda təzələyirdilər.

Və indi dəmirçi usta Mehran misgərlər cərgəsindən keçərkən ustanan yeniyetmə oğlanlarından ciyinin əli dinc durmamışdı. Barsisin böyrünə bir dürtmə ilişdirmişdi. Ayaqyalın, başı açıq, ciyinleri boz köynəyinin yırtıqlarından çıxmış bir uşağı dürtmə ilişdirmək en adı bir iş idi.

Amma dürtmə yeyən kimsəsiz dilənçi bir uşağın borclu qalmaq istəmeyorok cəld geri dönüb ustanan oğlunun boğazından basması və ustanan oğlunun gözlerinin az qala kəlləsinə çıxması tamamilə gözlənilməz bir iş idi.

Yaxşı ki, Babək tez geri dönmüşdü, Barsisin qolundan tutub geri çəkmişdi və dəmirçi usta Mehran bir Babəkə baxmışdı, bir Barsisə baxmışdı və demişdi:

— Yanılmıramsa qəribən oğlan?

— Yanılmısan, — demişdi Babək. — Mən də qəribəm, uşaq da qəribdir. Usta xinalı bığları altında qımışdı:

Qonşu həyətə keçən xoruzun gözü adətən qıçıq olur, amma senin bu beçə xoruzun...

Babək də gülümsemişdi.

— Bu beçə xoruz deyil, bu qurd balasıdır, amma heç kəslə işi yoxdur. Bu şərtlə ki, heç kəsin də onunla işi olmasın.

— Əger desəm ki, bura nə satmağa gəlibən, nə almağa, yanılma-ram ki?

— Yox, — demişdi Babək, — yanılmazsan...

— Və ogər yenə desəm ki, iş axtarırsan zənnim məni aldatmaz ki?

— Yox aldatmaz. Və xahiş eləyərəm, çox uzatma!

— Elə isə getdik-demişdi usta, — böyük oğlum xəstə yatır, gürz vuram yoxdur.

Sonra gəlib dəmirçilər cərgosino çatanacan usta həftədə üç dirhəm muzd verməyi barədə şərt kəsmişdi. Babək: — azdır, — demişdi, amma razi olmuşdu...

...Günorta idi və dəmirçi usta Mehran dəmirçixananın arxasında günorta namazını qılırdı.

Barsis ilə ustanın hor iki oğlu qonşu karvansaraya dallarında nalla dolu torbaları aparmışdılar. Babək kötük üstündə süfrə açmışdı, süfrədə iki səngəh ilə bir cürdek ayran vardı. Amma süfrəyə el uzatmamışdı. Barsisi gözleyirdi. Və başını divara söykəyərək bu günlər getdikcə şiddətlənən istidən yorğun bir halda mürgüleyirdi.

Və bu gün ki, cümə axşamı idi, bazarın ən gur, adamların ən çox soxavət göstərdikləri bu cümə axşamında şəhər zindanının dustaqları örtülü bazara dilənməye göndərilmişdilər.

Qolları zəncirli bu adamlar kiçik dəstələrə bölünərək nizəli mühabizəlerinin nəzarəti altında bazarın cərgolorindo dilənməyə başlamışdılar. Bir-birinin arxasında dükanların qabağından keçirdilər. Hər dükan qarşısında bir an dayanırdılar. Səslerini çıxarmadan gözləyirdilər, sədəqə verilmirdi və ötüb keçirdilər.

Və indi usta Mehranın dəmirçixanası qapısında bir-birinin dalınca iki dustaq dayanmışdı və sədəqə verən olmadığı üçün səslerini çıxardı.



Ağzında dayanıb bir an gözləmişdi, keçib getmək istərkən birdən ayaq saxlamışdı və gözləri Babəkə zillenib qalmışdı. Sonra sağ əlini gözlərinə çəkmişdi və gözlerini döymüşdü. Bu vaxt pərdə arxasından çıxan usta gəlmışdi və təcəccübə keçib getməyən dustağa baxmışdı, amma dustaq ustaya baxmamışdı və baxışlarıyla ustadan sədəqə istəməmişdi, fikri Babəkdə idi və Babəkdən gözlərini çəkmirdi. Və usta Babəkə demişdi:

— Nə fikrə getmişən, oğlan, bu gün cümə axşamıdır və bu gün bu binəvalardan heç olmasa birino sədəqə vermək savabdır. Əger xırdan varsa, bir şey qoy ovcuna, çıxıb getsin. Çünkü məndo on xırda pul bir danadır. Babək müttəfiq onurçılığı icindən

Görürəm, danış!

— Bu barədə sonra.

— İndi sənə görə ilisib qalmışam burada. Əmanətlərin gəlib çatıb, dirhəmin adı pənhədir. Təsbehin məndədir.

— İndi ki, mənə görə qalmışan burda, bir həftə də gözlo, ya qaçaqçıq, ya məhv olacaq. On gündür lağım qazarıq. Ele ki, bazara xəbər yayıldı: "zindandan qaçan var" gecə yaridan sonra şəhər qırğındakı yəhudü qızının sərdabosino gələrsən, o yere ki, yəhudilərin ziyarətgahıdır. Və o sərdaboda — qoca bir çiraqqı var. Nə lazımdırsa o sənə deyəcək...

Bu vaxt mizraklı<sup>1</sup> mühafizolordan biri Tərxana doğru yönəldi. Və Tərxan mühafizə baxıb Babəkə dedi:

— Getmə, o pulu yerdən götür və yaxamdan sal içəri.

Babək yərə düşmüs danaqı götürdü və Tərxanın açıq yaxasından köynəyinin içəne saldı. Mühafiz isə Tərxanın başının üstünü aldı:

— Sizi bura dilənməyə getirmişik, hər yetənlə mirt vurmağa gətirməmişik!

Tərxan çənəsilə yaxasına işaret etdi və dedi:

— Peşkəşdir.

Və mühafiz elə süretlə elini Tərxanın yaxasından içəri sahb danaqı çıxartmışdı, yənə elə bir süretlə yarım boğaz papucunun quncuna yerləşdirmişdi ki, en leylaç bir xəzpus bu məharətə qibə edə bilərdi.

Sonra Tərxan demişdi:

— Burda yurddasına rast gəlmisəm, aman ver xoş-beş eləyim.

Və eyni zamanda Tərxan elə bir sərt ifade ilə mühafizin gözlerinin içəne baxdır ki, mühafiz üzürgələndi və dedi:

— Yaxşı, yaxşı amma kütah<sup>2</sup> Tez danış qurtar.

Mühafizə dönüb gedən kimi Tərxan dedi:

— Olan olmazın elə bu id?

Babək cibində nə vardısa hamısını çıxartdı.

Tərxan diqqətə Babəkin ovçundakı altı dirhəmə baxaraq çənəsilə sağ tərəfə işaret etdi.

O dörd nəfər dustaq ki, kor kimi ağır-agır addımlayırlar və heç bir dükən qarşısında dayanırlar, onların hərəsinə bir dirhəm sədəqə vər. Nə qalır özündə, iki dirhəm?

<sup>1</sup> Deyənəkli

<sup>2</sup> Tez elə.

Bu da olmasa eybi yoxdur, — dedi Babək, — kimdir onlar?

— Dörd məşhur quldurbasıdır. Sərəxs hamanında xəlifə Məmmənun vəzirini qətl ediblər və yəqin ki, əhvalatdan xəberin var.

Babək dönüb baxdı, dörd nəfər quldurbasının üzleri niqab altında idi. — Keçə papaqlarının altından sallanan qara məndillər üzlerini örtmüşdü.

— Nə üçün üzlerini niqab altında gizlədiblər? — dedi Babək.

Tərxan qımışdı:

— Zindan rəisinin işidir və kim onlara sədəqə verərsə məndilini qaldırıb üzlərinə baxa bilər və baxmaq istəyən də az olmur. Çünkü xəlifə Məmmən şəhərə varid olanda çox güman ki, dördü də şəhər meydanında edam olunacaqdır. Yaxşı, mən getdim. Qulağım səsdə olsun. Yəhudü qəbrinin sərdabosı, qoca Çıraqçı Tərxan dönüb getmişdi. Babək isə kor kimi bir ayaq-bir ayaq bir-birinin dalınca gələn üzleri niqablı dustaqlara təref yönəlmışdı. Quldurları iki nəfər mizraqlı mühafiz müşayiət edirdi. Babək olini qabaqdakı quldurun çıymına qoymuşdu. Birinci Qalib əl Əsəd dayanmışdı və Babək Qalibin ovcuna bir dirhəm atmışdı. Sonra keçib ikinci quldura doğru gedərkən Qalib ovcundakı pulun bir dirhəm olduğunu müyyəyon eləmişdi.

— Dayan, cy Allah bəndəsi, kimsən mənə bu qədər sədəqə verdin, amma sir-sifətimə tamaşa elemək istəmirən?

— Tərxanın dostuyam və yerlisiyəm, — demişdi Babək.

— Onda mendili qaldır üzümdən, biz zindanda Tərxanla çörək kesmişik. Əger bizim üzümüzü görmək istəyirsənə, biz senin Tərxanın dostuyuq, senin üzünü görmək istəyirik.

Babək naəlac durmuşdu. Qalib əl Əsədin üzündəki mendili qaldırımsı və Qalibin zəhmli qaramat baxışları bir an Babəkin gözloruna zilləmişdi. Mizraqlı mühafizlərdən biri ireli gəlmışdı:

— Kifayətdir, oğlan — demişdi ört üzünü, məgər birinci dəfədirmi quldur görürson?

— Yox, sıqnaq meşə adamlarını çox görmüşəm — demişdi Babək və Qalibin üzünü örten mendili aşağı salmışdı, sonra keçmişdi arxadan üç quldurun da hərəsinə bir dirhəm vermişdi.

Bu zaman birdən bazaarda hay-küy və çaxnaşma başlanmışdı.

Qarşidan dəmirçilər cərgəsi arasıyla bir dəstə atlı gəldi və atlıların önünde addımlayan iki nəfər izdihamı yarmaq üçün əllərindəki kamanlardan adamların başına ox əvəzinə findiq atırdılar və baş gözünü bu xirdəcə "daşlardan" qorumaq istəyən izdiham dərhal yarıltır, divarlar qırılır, dükənlər düzürlür və atlılara yol açırdı.

Atlı dəstəsinin önündə gələn yaşıł çalmalı, şışman göbökli adam Həmədan valisi idi ki, mühafizlər dörd quldurbaşını validən qraqa itəleyəndə vali elini qaldırmışdı və dərhal arxasındaki atlaların hər ikisi – tez sıçrayıb dörd quldurbaşının üzlərindəki qara məndilləri qoparıb atmışdilar. Vali isə üzünü quldurlara tərəf tutub demişdi:

– Arxamca gəlin, sabah xəlifənin hüzuruna çıxacaqsınız və buna binaən lazımdır ki, bu gün diləndiyinizdən hərəniz bir əba alacaqsınız. O meymun qılı əndamınızın üstünü örtəceksiniz!

Və dörd quldurbaşının gözləri par-par parıldamışdı. Cummuşdular bir-birinin üstünə və qollarındaki zəncirlərin imkanı verdiyi qədər bir-birini sinolörinə basmışdilar. İndi ki, ikinci dəfə xəlifənin hüzuruna çıxacaqlar, deməli ən azı boyunlarını cəllad əlindən qurtaracaqdılar. Axi xəlifənin əmrilə o şəxsin əynindəki libası çıxarmışdilar. Axi xəlifənin əmrilə o şəxsə ölüm libası geyindirmişdilər.

Silahlı mühafizlər isə dörd quldurbaşını valinin atı arxasında qovub aparmışdilar.

Və yalnız bundan sonra nəfesini dərmış usta Babəkin qolundan tutub içəri çəkmişdi və demişdi:

– Başa sal moni oğlan, bağrina basdığım o hökumot dustağının olin-dən nə xəta çıxıb ki, zindana düşüb?

– Soruşa bilmədim. Özü də bir söz deməyə macal tapmadı.

– Əlbette, macal tapa bilməzdi. Bir haldakı vacib sözü varmış.

– Qulaq as usta, başıma nə gəldiyi barədə o gün sənə demişdim, bundan sonra no golocoyi barədə heç bir söz deyo bilmərəm.

– O gün nə demişdinsə bir kişiye demişdin oğlan və bu gün də bizim başımızdakı arvad ləçəyi deyil. Amma əlbettə ki, üç cür kişi var: bütün kişi, yarımcıq naqis kişi və kişi olmayan kişi...

Babək ustanın gözlerinin içində baxmışdı və demişdi:

– Və indi monim səndən tok bir xahişim var usta, vəsiyyət yüngül-lükdür. Əger işdi, şayəd başıma bir qəza gələrsə ata ol o uşağı ki, başsız qalmasın.

– İndi ki, savab iş üçün mənə ağız açırsan, xob, elə billəm ki, dörd oğlum var... Amma o uşaq müsəlman balası deyilsə, gərək əvvəlcə sünnot olunsun!

Mən onu zalim əlindən alanda bilmədim müsəlmandır o uşaqın atası yaxud xristiandır və yainki atəşpərəstdir. Və yenə də bilmərəm.

– Amma mən bilirem ki, dini ayrılıq çox vaxt bir ana qarnından çıxan iki qardaşı bir-birindən ayrı salır. Mənim bədbəxt qardaşım getdi batinlərə qoşuldu və on il bir-birimizə rast gələndə bir-birimizdən üz çevirdik, sonra doqquz il əvvəl orda “Bab ol-Əsəd” qapısında şəhərdə qiyam qaldırmış batinlər qılınadan keçirildi... İndi hər cümə axşamı gedirəm, qəbrini ziyaret edib ağlayıram.

Və usta qara köynəyinin qolu ilə gözlərini silmişdi.

#### 4

Axşam bazar bağlanmışdı. Babək ilə Barsis karvansaraya gəlmüşdilər və bu dəfə Barsis baş aşağı yuxarı qalxmışdı. Dönüb aşağıda dövrələmə cyvan altındakı atların, qatırların yanında zəncirləri divara bənd edilmiş dustaqların üzünə baxa bilməmişdi. Babək isə qyri-ixtiyari olaraq dönüb baxmışdı və dustaqların Barsisə zillenmiş baxışlarını görərkən qaşları çatılmışdı – yox bu gecə sayıq yatacaqdı və yuxuda belə gözü Barsisin üstündə olacaqdı.

Və bu günlər taxt-tac etəyinin adamlarından bir çoxları artıq Bağdad xəlifəsinin iqbalından naümid olaraq, Hecan şəhərindən üz əvvərib, xəlifə Məmənu istiqbal etmək üçün Həmədana doğru gəlirdilərse, digər tərəflərdən pay-piyade olaraq Həmədana doğru axıb gələn baldırı çarpaqlar kuya düşməşdülər ki, xəlifə Məmən uzun yolundakı bu və ya digər bir şəhərə varid olanda və şəhərləri tərk eleyəndə küçələrdəki izdihamın başına yaşı kimi dirhəm yağıdır.

Buna görə idi ki, bu gün moltanılar karvansarasının nəinki bütün hücreleri bir-birinə yad adamlarla dolmuşdu, hətta karvansaranın dörd bucaq böyük heyətinə tixanmış bir izdiham açıq havada gecələmək üçün divar diblərində məskən salmışdı.

...İndi onların da hücrələrində iki nəfər yeni müsəfir vardi ki, o müsəsirlərdən biri üzü divara sarı döşəmə üzündə uzanmışdı, sağ qolunu başı altında yastıq eləmişdi, başında rongi solmuş yaşıł bir çalma-sı, əynində nimdaş bir obası vardi. Və bu adamın başı yanında bardaş qurub oturmuş sarışın bir genç şam işığında dizləri üzündə bir yığın qara atlas tiko-paralarını qara saplı bir iynəylə bir-birinə bənd eleyirdi.

Babək içəri girəndə dərzilik eleyən oğlan başını qaldırmışdı, sonraaya qalxmışdı və hər ikisi sağ əllərini sinələrinə basaraq başlarının hərəkəti ilə bir-birini salamlamışdilar.

Sonra Babək hürədə, öz güşəsində çit yaylığını həsir qıraqı üstündə sərmişdi, axşam süfrəsi açmışdı və bu süfrə üstünə iki səngək, bir cürdek ayran qoymuşdu, amma dönüb baxanda Barsisin artıq yere döşəndiyini görərken Barsisin qarasına başını bulamışdı. Və üzünü hürədəki qonağına tərəf tutaraq demişdi:

— Xahiş eləyi rəm, yaxın otur və bir tike çörək kos mənimlə. Yeni müsafir yenə başını qaldırmışdı və minnətdar bir təbəssümələ gülümşəmişdi və əlbəttə ki, bununla kifayətlənə bilərdi bir-birinə amma hardasa bir-birinə rast gələn iki nəfər — yad adam bir dam altında gecələyəcəkdilərse, hər hankısının bir süfrə başında çörək kəsməkdən boyun qaçırması nəinki bir nəzakətsizliyə bərabərdi, hətta bir-birindən şübhələnmələri üçün kifayət idi.

Və yeni müsafir demişdi:

— Amma bil ki, süfrənə çağırduğın xəçpərest bir quldurdur, burda yatan bu şəxs isə müsəlmandır və mənim ağamdır.

— Mən də vezir yaxud vəkil oğul deyiləm, — demişdi Babək, — dünənə kimi karvançı idim və burda yatan bu uşaq yolda mənə qoşulmuş bir kimsəsizdir.

Eyni yaşda idilər və qisaca olaraq özlərini bir-birinə töqdim etmələri və bir-birinin adlarını bilmələri hər ikisi üçün aralarında sadəcə ünsiyyətin başlanğıcı üçün kifayət olmuşdu. Sonra hər ikisi süfrədəki çörəkdən bir tike kosmişdilər. Tikələrini duza batırıb yemişdilər, növbə ilə cürdekdəki ayrıandan bir neçə qurtum içmişdilər. Bu iso o deməkdi ki, geconi bir-birindən arxayı yata bilərdilər, çünkü bir süfrə başında kəsdiyi çörəyi heç kəs, hətta ürəyində xain bir niyyəti olan bir kəs belə tapdamaya cəsarət edə bilməzdə, çünkü zəmanenin çox ölümünlü, çox təhlükəli bir zəmanə olduğuna baxmayaraq, bütün dünya xalqları üçün hələ elo müqəddəs adət və ənənələr vardı ki, bir-birini inkar edən dinlər və məzhəblər belə o adət və ənənələrin qüdrətini sarsıtmağa qadir deyildi.

Yeni müsafirin adı Vadila, milliyəti rum idi və o vaxt ki, Vadila süfrə başından qalxb öz yerinə getmek istəmişdi birdən gözleri Barsisin sataşmışdı və ehtiyatla Barsisin əynindən köynəyi çıxartmışdı, aparmışdı, bucaqdakı çantasından çıxardığı cın-cindirdən o köynəyə üç yerdən yamaq vurmuşdu. Sonra qayutmuşdı, köynəyi yenə Barsisin əyninə gevindirmişdi, üstəlik Barsisin şalvarının dizlərini də gözəmişdi və bütün bu müddətdə Barsisdə oyanacaq hal olmamışdısa, Babək minnətdarlıq

hissile Vadilanın bütün hərəketlərini izləmişdi və birdən yaddaşının hansı güşəsindəsə alışan ağ bir işiqda özünü Barsis yanında görmüşdü. O vaxt ki kiçik yaşı bir dağ çobanı idи. Və kəndlərində kəndxuda ibn Boyanın qoyun-quzusunu otarırdı. ibn Boyanın isə qullarından biri çox qoca idи və qoca qul ona tənbur çalmağı öyrətnmişdi. O qocanın o tənburdan savayı heç bir şeyi yoxdu. Öləndə o biri qullara vəsiyyət eləmişdi ki, tənburu o uşağa verərsiniz, o da gəlsin cümo axşamları qəbrin üstündə “Rəməş can” havasını çalsın! Amma o qoca qulun qəbri üstündə “Rəməş can” “çala bilməmişdi — çünkü o tənburu divardan asıb kənddən çıxandan sonra bir daha doğma kəndlərinə qayitmaq ona nəsib olmamışdı.

Və indi Vadila yenə ağasının baş yanında bardaş qurub oturmuşdu və yenə dizi üstüne yiğdiyi qara atlasdan ibarət bir yiğin tike — paraları bir-birinə gözəməyə başlamışdı və Babəkin sualedici baxışlarına cavab olaraq demişdi:

— Müqəddəsdir bu cın-cindirlər, ey Babək və her bir tike təkcə mənim ağam üçün yox, bütün şıələr üçün bir təkəbbürdür, çünkü bunlar şahən şühədə<sup>1</sup>.

İmam Rzanın öz çiynindən çıxardıb mənim ağamın çiynino saldığı bir əbadan salamat qalmış tike paralarıdır.

Babək diqqət kesilmişdi. Xəberi vardi, xilafətdə bütün şıələr böyük yas içindəyidilər. Çünkü xəlifə Məmən İmam Rzanı özünə vəli-əhd təyin edərkən, şıələr nehayət tanrıdan arzulanan səadət əyyamının gəlib çatdığını və Məmündan sonra şıə imamlarının nəsilbənəsəl islam dünyasının əmirəlməminləri olacaqlarına nə qədər böyük bir ümidi bəsləmişdilərse, sonda imam Rza xəlifə Məmənun qafilesində Bağdada doğru gedərkən Tus şəhərində süfrəsinə qoyulan zəhərli üzümdən çox yeyib şəhid olarkən bir o qədər dörin bir yasa batmışdilar və bütün ümidi ləri yenə puça çıxmışdı.

İmam Rza isə şıələrin imamət göylərində səkkizinci ulduz idı.

Cünki daha əvvəl imam Rzanın bütün əcdadı, yəni birincini əvəz edən yeddi əvvəlki imamlar da bir-birinin ardınca ərin və Abbası xəlifələri tərəfindən məhv edilmişdi.

(Və daha sonralar imam Rzanın nəslindən üç imam da eyni aqibətə düşər olacaqdı, yalnız on ikinci imam canını qurtarmaq üçün bir gecə qayıb qeyb olacaqdı və sonra min il keçəcəkdi, amma şıələr yenə də imam

<sup>1</sup> Şəhidlər şahı

axirel-zaman adlandırdıqları on ikinci imamın bir gün yenidən zühur edəcəyini və qaranlıq dünyaya işiq gətirəcəyini gözlöyəcəkdilər.)

Sonra Vadila başını qaldırmışdı və əlavə eləmişdi:

– Vo əger bilmək istəsən ki, İmamın ağama bəxş elədiyi o müqəddəs əbadan nə üçün indi əlimizdə ancaq bu tikə-parə qaşılıb, onda gərek mən ağamın hekayəsinə başlayım və mənim ağam ki, bir vücuiddur, hekayəsinə başlasam, sən əlbəttə ki, məettəl qalacaqsan!

Babək gülümsemişdi:

– Ey Vadila demişdi, – nə lazımlı bilsən və nə danışsan qulaq asmağa hazırlam.

Vadila da dizi üstündə gözelediyi tikə-paralar kimi indi də ağasının sərgüzəştini qəlpə-qəlpə bənd eləyerkən, ən əvvəlcə özündən başlamışdı. Vaxtilə Vadila Misirdəki “Əklil İsa” monastırında təhsil alan çox gənc bir rahib imiş və bir gün cümə məscidindən bir fitnəkarın o məscidə atlığı bir qaban başı tapılmışdı və bundan qəzəblənen möminlər gəlmisdir, monastırı dağıtmışdır və bütün rahibləri aparıb qul bazارında satmışdır. Ağası isə bu vaxt Bağdaddan Misirə varid olmuşdu. Çünkü Asuan vilayətinə vali təyin olunmuşdu və qul bazarından keçərkən Vadiləni iki yüz dirhemə satın alıb özüylə bərabər Asuan vilayətinə aparmışdı. O vilayətə ki, ordan o tərəfdə qum sehəsi başlanırdı. Vadila dərindən köksünü ötürmüştü və davam eləmişdi:

– Ağamın Misir məmləkətində keçirdiyi günlər ömrünün on xoşbəxt günləri idi. Ağamın hər yeni qozolini əzber bilirdim. Bütün xristian bayramlarında xristian rahibliyinin beiyi olan o cümə məscidində, bütün monastırlarda həftələrlə qonaq və məni özüyle bərabər aparırdı, çünkü o vaxtadək mən imamın etibarlı xəzinədarı idim. Dinar, qızıl peşkəsi mənə etibar edərdi. Şərab süfrəsinin saqısı mən idim, hər gün sehər onun üçün xüsusi şorab süfrosı açırdım.

Amma ağasının birdən bəxt ulduzu sönmüşdü və günah özündə olmuşdu. Misirden qaçmışdı və İraqa gəlmışdı, burda diyarbadıyar gəzmışdı və nəhayet gəlib Bağdad əyanlarına pənah gətirmişdi və əger Bağdad əyanlarının xəlvətgahı olmasaydı, Harunərləşidin saray cəlladı Məsrur çıxdan ağasının ya dilini kəsib boynu arxasından çıxarmışdı, yaxud boynunu vurub başını Xəlifənin ayaqları altına atmışdı... Və bütün bu illər ərzində Vadila əlinə aldığı bu iynə ilə özüne və ağasına bir qarın çörək pulu qazanmaq üçün bu və ya digər bir şəhərdə dərzilər çörək pulu qazanmaq üçün bu və ya digər bir şəhərdə dərzilər yanında

şagirdliyə başlamışdı. Çünkü hansı şəhərə gəlmışlərse xristian dərzilər ağası müsləman olan xacpərost bir qulun halına yanıb onu yanlarında işə götürmüdürlər. O isə günəmzdə qazandığı bir yaxud iki dirhomı hər axşam gətirib ağasına vermişdi...

Babək davam gətirməmişdi və demişdi:

– Qeribədir vallah, qul öz ağası üçün bir qarın çörək pulu qazanır. Vadila qımışdı:

Çünki hər bir qulun öz ağasına hissə-hissə verməklə özünü ağasından satın almağa ixtiyari var və mən də misqal-misqal özümü ağamdan satın almağa başlamışam. Və o vaxt ki, 200 dirhəmi ağama verib qurtardım, köləlik boyunduruğundan azad olacağam.

Babək heyrətlə gözlərini döymüşdü. Üzü divara sarı uzanmış bu adam vaxtilə Misirdə böyük bir vilayətin valisi olmuşdur, elə isə səbəb nə idi ki, sonralar qaçmışdı, xarabələrdə məskən salmışdı və eyyarlara qoşulmuşdu.

– Çünkü ağam heç vaxt dilini dinc qoymamışdır ey Babək və dilini ona görə dinc qoymamışdı ki, anadan olanda canında şairlik gicəməsi varmış.

Hər dəfə ağamın qələmindən çıxan həcvlərdə o qədər zəher olur ki, cəhənnəmdə, onun hücrelərində bu qədər zəher yoxdur. Və buna görə vaxtilə Harun ər-rəşid ağamın ona yazdığı həcvdən xəber tutanda zəncir çeynəmişdi. Gecə və gündüz məst xumar olan xəlifə Əmin ağamın ona göndərdiyi həcvi oxuyub üç gün üç gecə yasa batmışdı. Daha sonra indi özünü Bağdadda xəlifə elan eləmiş İbrahim ibn Mehdi ağanın onu rüsvay edən həcvinə oxuyanda qara cübbəsinin yaxasını yırtmışdı və saqqalını göz yaşıyla suvarmışdı.

– Elə, – isə Babək demişdi, – nə əcəb sonin ağanın başı hələ də ciyni üstündə salamat qalmışdır?

– Bu barədə ağam özü dedi ki, mən dar ağacımı öz ciynimdə gəzdirirəm, amma hələ də məni asan yoxdur.

– İndi ki, sənin ağan zalimləri həcv edir, onları sevmir...

– Teləsmə, – dedi, – Vadila mənim ağam məzəlmləri da sevmir və həmisi kimi sancıq mərəzинə o qədər mübtəladır ki, bir dəfə yazmağa başlayıb, bir həcv üçün hədəf axtararken qafiyələndirmek üçün bir ad tapmamışdı, ayağa qalxmışdı, ləngimmişdi, aynaya baxmışdı və gəlib oturmuşdu: – Bu gün dili yenə çox gicikmişdi və zəhərli sözə ox atlığı o həcvi belə qurtarmışdı: – O hədəfi tapmamışdım, qalxmışdım,

aynada özümə baxmışdım. O ayna ki, onu mənə göstərmişdi “qoy lənətə gəlsin bu sür-süfət”, – demişdi, – “və min dəfə daha artıq lənətə gəlsin o şəxs ki, tanrı ona bu cür sür-süfət bəxş eləmişdir.”

Babək qeyri-ixtiyari gülmüşdü və Vadilanın ağasına tərof baxaraq demişdi:

– Ey Vadila nə əcəb heç ehtiyat eləmirsen ki, ağan bütün bu dediklərini eşidib oyanar.

Vadila qımışmışdı:

– Ey Babek, əvvəla, mənim bədbəxt ağamın qamçı almağa belə dirhəmi yoxdur və kim axı öz çörək ağacına balta çalar: Və bu da düzdürü ki, mənim ağam zəhər tulugudur və əqrəb kimi neşterini hara isə sancmasa canı rahat olmur, amma yene də mən onu zəmanəmizin qabyalayan və sahib mənşəblor qarşısında özlərini oyen bütün digər şairlərdən üstün tuturam... Və nə isə gələk yene mətləb üstüne. Yeni o məqama ki, xəlifə Məmunun İmam Rzani özünə vəliəhd təyin etdiyi xəberi hər tərəfə yayılmışdı və ağam məni yanına alıb pay-piyada Mərvə doğru hərəkət eləmişdi. Bu vaxt Məmunun qafiliyi de Tus şəhərinə varid olmuşdu. Ağam o şəhərdə səkkizinci İmamın hüzuruna çıxmışdı və o müqəddəsin mübarek üzünü gördüyü üçün sevincindən dili söz tutmamışdı və dosmal çəkib zar-zar ağlamışdı. İmam isə riqqətə gəlmışdı və öz əbasını çıynından çıxardıb ağamın çıynına salmışdı və ağam belə bir şərəfə nail olduğu üçün yerə-göye sığmamışdı. Amma deyir: sən saydığını say, gör felək nə sayır. Çünkü iki gündən sonra İmam Rza qəfiləndən şəhid olarkən ağam qəşş eləmişdi və bir gün, bir neçə gecə özünə gəlmemişdi, üç gün sonra isə ağam İmamın qəbrini ziyarət eləmişdi, qucaqlamışdı o müqəddəs qəbri və qara torpağını göz yaşıyla suvarmışdı. Sonra üç dəfə o qəbrin baş daşını öpüb ayağı qalxmışdı və elə o gün qamış qədəmin mürəkkəbə yox, ilan zəhərinə batırılmışdı və xəlifə Məmənə elə bir həcv yazmışdı ki, əgər o gecə Tusdan qaçıb yola düşməsəydi, çox güman ki, Məmən o həcvdən xəber tutanda xəlifənin o iki nəfər saray cəlladı ki, biri çox qoca, digəri çox cavandır, növbə ilə ağamın şaqqlayacaqdılar. Yox, hələ nəfəsini dərmə, ey Babək, axı elə o gecə yağışdan çıxıb yağmura düşdü. Çünkü Qum şəhərindən Tusa gələn şələr ağamın qaçığından və özüyle bərabər müqəddəs əbanı apardığından xəber tutub gecəyən yolumuzu kəsmişdilər. Və ağama bir qatır yükü, yeni 30 min dirhəm təklif cələyərək imamın müqəddəs libasını satın almaq istəmişdilər. Amma ağam dirənmişdi. Mənim

qazandığım bir dirhəmə, hətta 5-6 fəsə möhtac olan ağam, bir qatır yükü dirhəmə tamah salmamışdı. Və sonra gecə qaranlığında o müqəddəs əba uğrunda elə bir dartsıdırma, elə bir süpurləşmə başlamışdı ki, neçə nəfərin uzun saqqalı ağamın elinə keçmişdi. Və ağamın öz saqqalı neçə nəfərin əlinə keçmişdi və mən saqqalsız olduğum üçün öz tanrıma şükür eləmişdim və son nəhayətdə ağamın və monim elimdə gördüyü bu yekə paralardan savayı heç bir şey qalmamışdı...

Vadila nəhayət nəfəsini dərmişdi, birinci şam erimişdi, ikinci şamı yandırılmışdı və yene başını dizi üstüne əymışdı, iynosunu işə salmışdı. Babək isə başını divara söykəmişdi, azacıq gözleri qapanmışdı. Yollar oğlu idi, çox şey görmüşdü, çox şey eşitmişdi. Xilafətdə bütün varlıkların, ister müsəlmanların, ister xristianların və isterse də yəhudilərin satın alınmış qulları vardi. Və bir qayda olaraq qara qullar qapı qulları kimi, qapı-bacaya nozaret edirdiler, ağ qullar isə rumlardan, saklablardan və türkdilli nəmuzlardan ibarətdi ki, süfrə başında saqılıkdən başlamış, silahlı silahlı mühafizlər kimi ağalarına xidmət göstərən qulam vəzifəsini icra edirdilər. Əger orta hesabla bir qulun qiyməti 200 dirhəm idisə, Bağdadın məşhur Əlrəqib adlanan qullar tərbiyəxanasında təhsil alan sənətkar qullar içindəki nəğməçi çalğıçı qadın və kişi qullar od basına satılırdı.

Xəlifənin qulları içərisində elələri vardı ki, xəlifələr onların bəzilərinə nəinki azadlıq verirdilər bu qulları hətta böyük bir memlekətə hakim təyin edirdilər və dünənki bir qul azad adamlara hökm edən bir hökmər rütbəsinə qədər ucalırdı. Neçə ki, vaxtilə xəlifə Mənsur səryindəki türkdilli bir qulu Misir məməkətinin hakimi-mütələqi təyin eləmişdi və o qulun ağası onu yola salarkən demişdi: o elə bir şəxsiyyətdir ki, başı üstündəki Allahdan belə qorxmur, amma yena təkco bir bəndədən, Allah-tealanın qulu olan məndən qorxur.

İndi Babək ilk dəfə idi ki, belə ecaib bir ağa ilo, belə ecaib bir qula rast gəlmışdı, qul dərzilər yanında şagirdlik eləyib ağasını dolandırır, ağa isə zalimlərə və xəlifələrə həcv yazırıb, amma məzəlumlara da üstənən aşağı, xor baxırıb və nəhayət öz-özünə də həcv yazarmış. İlən kimi qıvrılıb özü öz quyruğunu çalırmış. Və bu vaxt Vadilanın ağası birdən seksonerek oyanmışdı. Qalxmışdı, oturmuşdu, sonra Vadilanın dizi üstündəki qara atlas tikə-paradan getirmişdi, öpüb gözləri üstə qoymuşdu və sonra demişdi:

– Bu saat röyamda Şəhrevanı gördüm, cənnətməkan müqəddəs əlini göydən yerə uzadıb öz payını istədi... və mən yera döşəndim, dedim:

cy Şemşiri – Zülfüqarın sahibi, sonin nəslinin iftixarı olan səkkizinci imam öz müqəddəs əbasını mənə bəxş eləmişdir. Allah-təala nəcə, mənim günahlarımı mənə bağışlayacaqmı? Dedi: ey didar, heç vaxt nañım olma, çünki bir gün bir qarışqanı qurtardığım üçün rəbbim mənim bütün günahlarımdan keçdi.

— İndi Vadila başını daha artıq aşağı, dizləri üstə endirmişdi və dodaqlarını bərk-bərk bir-birinə sıxmışdı. Bilmək olmurdu ki, ağasının röyasından riqqətə gelmişdi, ağlamaq istəyirdi, yoxsa yoxsa gülməmək üçün bütün qüvvosunu səfərber elemişdi.

Vadilanın ağasının top qara saqqalına dən düşmüşdü. Dəyirmi gözləri bayquş gözləri kimi qırımsız baxırdı və birdən o hücredə Babəkin kövrək baxışlarında bir an nə isə yırtıcı bir parıltı alışib sönmüşdü. Sonra yaşarmış gözlərini əlinin tori ilə silmişdi və demisi:

– Kimdir o? Bu gecə bəlkə məni öldürməyə göndəriblər onu buraya?

— Yat Seid dünya, yat, mən oyağam və o da bizim kimi bir qovğun-  
dur. Həmədana gələn bir karvanda karvançı imiş və karvan sahibi təre-  
findən o karvandan qovulmuşdur. Bir az əvvəl biz onunla duz-çörək  
kəşmişik. Sən yat, çünki hələ gecədir, səhər açılmayıb və karvan sahi-  
bi süfrəsinin vaxtına hələ cox var.

- Amma dedinmi ona bari, mən kimem, son kimsən?

— Demişəm, Seid dünya, demişəm ki, sən ağəmsan, mən sənin quşunam!

— Qoy onu da bilsin ki, sen elə bir qulsan ki, mənə oğuldan əzizsən  
ve bu barədə o Əcom şairi çox gözəl demişdir: elə qul var ki, yüz  
oğuldan qiymətlidir. Çünkü sədaqətli bir qul həmişə dua eləyir ki, ağa-  
sının ömrü uzansın, amma oğulların hamısı ürəklərində ataların ölümü-  
nű arzulayırlar.

Sonra Vadilânın ağası üzünü Babaka taraf çevirir demisdi:

- San neca ev valid, hec atanın ölümünün arzularasını? 3

Gözlenilməz bir sual qarşısında Babək bir an susmuşdu, amma Vadilənin ağası ol cəkməmişdi və dəmişdi:

- Aydındır nə üçün susursan və əlbette ki, oğul atasının ölümünü arzularken çox vaxt bundan özünün xəbori olmur, çünki biz həmişə özümüzdən bixəberik və hemisə özümüz üçün özgələrik.

Babek çiyinini çekmişdi, sonra dodaqlarında oynayan həqarətli bir təbəssümlə demisiđ:

- Yox ərəb, mən atamın ölümünü arzulamağa macəl tapmadım, çünki mən anadan olanda atamı öldürməndilər.

- Elə isə sənin o tifilin bir gün sənin ölümünü arzulayacaq.
  - Bu tifil de yolda mənə qoşulmuş bir kimsəsizdir.
  - Müsəlman balasıdır, yoxsa xəçporəstdir?
  - Fərqi yoxdur, kimdirse indi mənim üçün kiçik bir qardaşdır.
  - Bu cavan yaşında çox təmkinlisən, fəqat bir söz demək istəmirsin.
  - Təbrizdə mənə atalıq cloyan bir şəxs var, Qaraca Küzəgerdir adı.

Əfərə çıxarkən onun kələməni unutmuram

- Nədir o şəxsin kəlami?
- Şeyxlər məclisində özünü gözlə, alimlər məclisində sözünüzü  
gözlə, əmirlər məclisində gözünü gözlə.

Vadilanın ağasının gözleri parıldadı.

— Qulaq as, ey vəlid, məni tanıyanlar bilirler ki, mən kiməm. — Tanımayanlara ləqəbimin də nə olduğunu söylemişəm və mən ki, söz sərəfliyam və həmişə kesərli söz sorağındayam, başıma and olsun ki, küzəgər çox gözəl demişdir; Və eger mən o sözlerin oğlu olsaydım, foxr edərdim.

"Mən bu sözlerin oğluyam" – mən bu sözlərlə, bu misralarla məşhur olmuşam demək idi. Vadila isə başını tikişdən qaldırmış və ağasını təskin etmişdi;

— Meyus olma Seid dünya, sən də bu sözlərin oğlusən ki, “hanı mənim gencliyim, harda qaldı, yoruldumu yollarda yoxsa məhv oldu? Vo heyret eləmə o şəxşə ki, ağaran saçları başında gülərkən, ağlayan gözləri acı göz yaslarıyla doludur.”

— Haqlısan ey Vadila, menim şerimin şöhrəti bu misraların qanadına ucaldı və mən dördüncü dilənciliyə başladım, yəni vəzifəli və qüdrətli şoxslərə mədhiyyələr yazdım, amma yazdığım hər mədhiyyədən sonra öz üreyim bulandı. Və indi əlli il var ki, menim hər beytim səhranın susuz ilanı kimi düşmənlərimi sancır, fəqat yenə də insanlara qarşı üravimdəki kın tükenmir.

Bu defa Vadıla basını tiksandan qaldırmadan demisdi:

... Amma yene insanlara karşı üreyində kin yoxdur. Peyğemberimiz buyurmuşdur ki: rahm-əla ki, sənə də rahm-əlaşınlar.

— Elədir Vadila, — mən ki, rəhm etməmişəm, mənə rəhm etməyəcəklər və son nehayətində mən öz əcəlimlə ölməyəcəyəm, ona görə vəsiyyətim budur ki, heç kəs mənim qisasımı heç kosdon almasın. Və indi yegano bir arzum odur ki, dizin üstündə yazmadığın o müqəddəs cincirdir mənim üçün kəfənimizi evez eləsin, son lıbasım olsun və o vaxt

cənazom arxasında gələn bir nəfər tapılsara o adam əlbəttə ki, sən olacaqsan...

— O barədə arxayı ola bilərsən Seid dünya, amma o vaxta qədər ki, mən özümü səndən satın alıb qurtaracam, sənə bu dünyada yas tutan yeganə adam bu iynəsi ilə özünü köləlikdən azad eləyən Vadila olacaq.

— Ay allah eşqinə sus, Vadila. Məgər sən özünü məndən satın alıb qurtaranda azad olacaqsanmı? Əksinə, ey kafir. Daha artıq sən öz nəfəsinin, öz şəhvətinin, öz yırtılmış qarnının qulu olacaqsan. Nə üçün axı bu qədər azadlığa can atırsan. Biz hamımız başımız üstündəki bir olan allahın qullarıyıq.

— Bu kiçik ümidi mənə çox görmə Seid dünya, mənim rəbbim Məsih buyurmuşdu ki, insan yalnız əppoklə yaşaya bilməz. Qoy heç olmaza özüm-özümü aldadım ki, qurtuluş günüm çox yaxındadır.

— Ve əbes yerə özünü aldadırsan Vadila, çünki o Həzrət ki, bu saat, röyada mənə görsənmişdi və o həzrətin ki, sözü zülfiqarından daha kəsəri idi, bir şərində buyurmuşdur ki, əger sən yaxında olan bir şeyə ümid bağlamışansa, unutma ki, hər saat, hər dəqiqə sənə hər bir şeydən yaxın olan ölümdür.

Sonra susmuşdu, başı sinəsinə düşmüdü. Vadila isə artıq başını dizi üstündəki tikişdən qaldırmışdı. Ve Babek oturduğu yerdə arxasını divara söykəyərək mürgüləməye başlamışdı. Barsis yuxusunun dərinliyində “Cunay” deyə yene kimisi çağrılmışdı və bu vaxt hər birinin əlinde bir fanus olan və yaşıl çalmalı iki nəfər yarıqaranlıq hücreyə girmişdiler. Salam vermişdilər, sonra qara çalmalı üzünü Vadilanın ağasına tərəf tutub birnəfəsə demişdi:

— Ya Rəbil, mən şair Əbu Tamamın ravisiyem və sənə məlumudur ki, mənim ağam çoxdandır seyahətə başlamışdır, dünən isə gelib Həmədana çıxmışdı. Və mənim ağam rəb səferindən yeddinci məcmuəni tərib edib qurtardığı üçün bu axşam şəherin “Beytül ziyafat” evində şeir məclisi qurmuşdur və nəzm ilə yazdığı bu naməni o məclisdən sənə göndəmişdir.

— Toxta oğlan, xəborimiz var. Sənin ağan xeyli zamandır Məmmən qafiləsinin arxasında sürünür, amma xəlifə Məmmən ki, özü şeir yazır, özünü ərəb şerinin bilicisi sayır, hələ də nə sənin ağanın mədhiyyəsinə qulaq asmışdır, nə də onun eteyinə bir dilim peyda bir ovuc dırhəm atmışdır.

— Məgər mənim ağam xəlifəyə yeni mədhiyyə yazmışdır? Məgər mədhiyyə bütün şairlerin çörək ağacı deyilmə? Və ta qədimdən istər Məşriqdə, istərsə də Məqrİbdə mədhiyyə şairlərin əlinde ele bir aclar olub ki, valilərin xəzinələrini qarət etmək üçün quldurların qılıncları o aclar qədər iş görə bilməmişdir.

Vadila başını qaldırmışdı və demişdi:

— Haqlısan oğlan. Qədim Roma şairlərindən Marişbal da əhsənli təriflər alverçisi idi və sənin ağan Əbu Tamam kimi əhsənli zənginlərdən sədəqə dilənməkdə tayı-bərabəri yoxdu...

— Ya Rəbil bu qulun cilovunu çək, həddini bilsin və özün ki, bu qədər əcaibsən, kifayətdir bizim üçün.

— Vadila yalnız mənim qulum deyil. Vadila mənim ravimdir. Lazım gələndə o mənim şerimi oxumuş və şeir məclislərində iştirak eləmişdir.

— Amma bir qulun ki, bahasına 200 dirhəm ola Əbu Tamamın ravisini onunla münazire məclisi qurmağa tənezzül etməz.

— İstəsə də bacarmayacaq, çünki mən özüm onunla bacarmıram.

— Əlinə qamçı alsaydın bacarardin.

— Sərvəri-kainat buyurmuşdu ki, nə əlinizlə, nə dilinizlə binəsib qullarınıza ziyan vurmayı...

— Her halda ötkəm qulu satıb, müti qul almaq olardı.

— Vadila mənim üçün oğuldur və ata oğlunu sata bilməz.

— Atannın oğulluğa götürdüyü hər bir şəxs də atanın qanunu qulu ola bilmez.

— Məgər zəmanəsinin ən böyük şairi Əntərə öz atasının qanunu qulu deyildim?

Ya Rəbil, sənilə mübahisə xörəyim deyil. Amma ağamın məclisindəki bütün şairlər sənin ağama nə cavab verəcəyinə müntəzirdir. Və oxu ağamın nəzm ilə sənə yazdığını, onda məsələ sənin üçün aydın olar.

Rəbil naməni almışdı. Vadilanın üstünə atmışdı və demişdi:

— Ey Vadila, oxu görək nə isteyir bizdən və gör orda hansı şairdən hansı təşbihləri çırılışdır? Və yainki, hansı misraları büsbüütən öğurlamışdır?

— Mənim ağam heç kəsin yoxsul şeir süfrəsinə ol uzatmamışdır və bir bələğot dahisi kimi ərəb şerini və ərəb dilini ən gözel incilərlə süssəmisişdir.

— Sən özün necə, oğlan, ərəb dilində çox qüvvətlisənmi?

– Əbu Tamamın ravisi kimi istor islamdan əvvəlki cahiliyə dövründən və istorse islamdan sonrakı ərəb şerindən 30 min beysi əzber bilirom. Vo ərəb dilində nə qədər ince nöktəli söz varsa bütün mənələri ilə mənə melumdur.

– Hətta mənim ləqəbimin mənası da?

Əbu Tamamın ravisi bir an duruxmuşdu və bu vaxta qədər susub durmuş yaşıl çalmalı oğlan demişdi:

– Ustad, icazo versoydin Rəbil sözünün birinci mənasını mən deyərdim.

– Və daha yaxşı olardı ki, daha əvvəl sən kim olduğunu bize ərz eliyesen.

– Ustad, mən səni özüne dost bilən şair Hesən ibn Atinin qulamıym və mənim ağam bu saat Əbu Tamamın məclisində dara düşdüyü üçün sonin köməyinə möhtacdır. Və sən ki, bu gün ərəb şerinin karvanında qocaman bir dəvəsən, Rəbil sözünü ona görə özünə ləqəb götürmüsən ki, bu ləqəbin birinci mənası güclü-qüdrətli bir arvana deməkdir ki, o arvana yanındakının köməyi ilə yol gedir...

Əbu Tamamın ravisi dərhal etirazını bildirmişdi:

– Ya Rəbil mən ona görə susdum ki, həya elədim vo Rəbil sözünün mənasını mənim ağamın nə cür izah elədiyini tokrar elemek istəmədim.

– Nəqəl küfr-küfr deyil oğlan. Tokrar edə bilərsən.

– Mənim ağam sübut edir ki, Rəbil sözünün birinci mənası qurbağa yumurtasıdır vo ogor başqa gizli bir varsa onu lisanbat elminin alımları də bilmir.

– Elədir, – demişdi Rəbil, – və nə qədər ki, bir kəsin başına hava gəlməmişdir, yəni o kəs bùsbütün dəli olmamışdır, Rəbil ləfzinin ən gizli mənası nədirse, onu dərk edə bilməz.

Yaşıl çalmalı qulam səslənmişdi:

– Ustad, məger o ecaib rəvayet həqiqətdirmi?

– Başına gələn her bir qəziyyo sonra çox tez rəvayətə çevrilir. Olgərez, bir dəfə Kufə bazarında bir divanə elə həşir-qiyamət qopartmışdı ki gözləri hədəqəsindən çıxmış o bədbəxtə bir Allah bondosu yaxın düşə bilmirdi ki, o qara sevdalını sakit eləsin. Amma mən yaxın getdim və bilmirəm ne üçünsə ona Rəbil dedim və elə ki, mən ona Rəbil dedim, qara nər kimi qızmış o divanə birdən sustaldı, elə sozaldı, elo pejmürdə hal oldu ki, başını aşağı salaraq xinalı bir quzu kimi qoca bir qarının arxasında düşüb Kufə bazarını tərk elədi. Amma dilimdən qopan

o söz sonra döndü və yaxamdan yapışdı və o gündən bəri mən nə yazmışsam, təxəllüsüm Rəbil olmuşdur və bu təxəllüsə dörd xəlifəyə vurdugum damğanı tarix o dörd xəlifənin adından heç vaxt silə bilməyecək.

Bu vaxt Vadila başını əlindəki namedən qaldırmışdı və demişdi:

– Seid dünya, xəlifə Məmunun saray ağalarından Tusiye yazdığını həcv yadindadırı?

Yadımdadır, Vadila və mənim həcvinin zohəri Tusiye elə sirayət eləyib ki, o gün yediyi-içdiyi zoqqum dadı verib.

– Elə isə buyur, sənin Tusiye yazdığını o həcvə cavab olaraq Əbu Tamam da sənə qırmızı biberden daha acı bir namə yazıb göndərmişdir.

Yaşıl çalmalı qulam tez eləvə cəmişdi:

– Ustad Əbu Tamam o həcvi Tusiñin sıfarişi ilə sənə yazmışdır və ovəzində Tusidən 10 min dirhəm qopartmışdır.

– Daha artıq qopara bilerdi – dəyə Rəbil eləvə etmişdi – və biz elə bir zəmanədə yaşayıraq ki, hansı şairin ağızı daha böyük dursə en böyük mükafatı o alacaq, necə ki, vaxtılı xəlifə Əmin Bəsrəli bir şairi mükaftıllandıranda o şairin etəyini qızıl dinar, ağızını inci ilə doldurmuşdu və o şair də çəçələ barmaqlarıyla çohenglərini dərtib cırmuşdu ki, ağızı Əshabkəhf mağarası kimi daha dərin və daha geniş olsun!

Yaşıl çalmalı qulamın gözleri parıldamışdı və cəmişdi:

– Ustad, sənin ki, dilin tiyəsi çuxurlu Yəmen qılıncından daha kəsəlidir və mənim ağam ki, bu saat Əbu Tamamın məclisində zolidir, rəva deyil ki, sən mənim ağamdan öz köməyini osırgəyəsən.

– No olmuşdur axı oğlan və nə hadiso üz vermişdir o məclisə?

Vo indi də yaşıl çalmalı qulam Əbu Tamamın məclisində baş veren hadisəni birməfəsə nağıl elemişdi:

– Ustad, Əbu Tamamın dilrubə bir Rum cariyəsi var ki, boynundan asdığı qızıl xaç, qırmızı bir qərenfil kimi mormər sinəsinə rövnəq verir. Və mənim ağam çıxdandır o cariyanın həsrətilə can verir, cünki o fitnə-gözlü afət hər dəfə ağama rast geləndə haça dilli bir nizə kimi ağamın üreyinin başına sancılır.

Vo indi Əbu Tamam bu işdən xəbər tutub ağama hədə-qorxu gəldi ki, əger sən Rum məməkətinə başmaq seyrino çıxmışan, Allaha and olsun ki, mon də Xəzər ölkəsində çapqıncılığa başlayacağam.

– Nə üçün Xəzər ölkəsində?

— Çünkü mənim ağamın da bir cariyəsi var ki, Xəzər ceyranıdır və Əbu Tamam hərdən o afəti görəndə ağam da ağızı ətə çatmayan pişik kimi dodaqlarını yalayır. Amma Xəzər qızı Əbu Tamamı adam yerinə qoymur.

— Ve sonra oğlan?

— Sonrası budur ki, ustad, ağam Əbu Tamamın hədəsindən qorxmadi, dedi ki, ya Əbu Tamam əgor sən bu sözleri mənənə şeirlə desəydiñ bəlkə qorxardım, çünkü şeir şahdır, nəşr rəiyatdır.

Ona görə də nəşr ilə dediyin bu sözlər vəcimə gəlmir, təsadüfi və boş sözlərdir. Və dərhal Əbu Tamam ilə mənim ağam şeirlə atışmağa başladılar, amma heç biri digərinə qalib gələ bilmədiyi üçün Əbu Tamam hiyləyo əl atdı, nərdi ortalığa çəkdi və ağam ilə bir-birinin əbasından qumar oynadılar. Sonra o vaxt ki, ağam nərdə uduzdu. əbasını çıxnındən çıxardıb Əbu Tamamın üstüne atdı. Vay ustad, bilişənmi Əbu Tamam nə clədi? Ağamın əbasını yırtdı, tikə-tikə eledi, və patava kimi baldırlarına doladı. Ağamın isə rəngi qaçı və Əbu Tamam dedi ki, qoca Rabil burda olsayı sənə hiddətini bildirərdi, çünkü Rabil vaxtılı xəlifə Harunərəşidlə nərd oynamışdı. Və kəfəni boynuna salıb xəlifəyə uduzmamışdı.

Bu vaxt Əbu Tamamın rəvisi yenidən söhbətə müdaxilə eləmişdi və demişdi:

— Və mənim ağam bu vaxt cin atına mindi və nezm ilə sənə o naməni yazıb dedi ki, get baldırı çılpalar karvamı arasında küllənən Rabillər meydani mağətsin, şeirlə atışaq və yaxud nərdə yarışaq və indi ki, sənin qulun o həcvi sənə oxumaq isteyir, izin ver ilk misraları mən dil cavabı sənə ərz edim.

Rabil əlini Vadilanın çıynıno vurmuşdu və demişdi:

— Ey Vadila, oxu, nəyi gözləyirsən?

— Qoy öz rəvisi oxusun ki, Seid dünya mən bu çirkabı dilimə gətirməyə həya edirəm.

Və Rabil başını qaldırmışdı. Əbu Tamamın rəvisinə demişdi:

— Və oğlan deyirsən sənin ağan ki, oğlanlara eşqnamə yazmağa başlamışdır, deməli o Rum cariyesinə zülm edir; çünkü töylədəki at kimidir, nə özü arpa yeyir, nə qoyur töylədəki atlar arpa yesin.

Əbu Tamamın rəvisi qəzəblənmişdi və səsini qaldırmışdı:

— Elə isə qulaq as ya Rabil, ağam sənə göndərdiyi o həcvi belə başlayır ki, ey Rabil əgər bu gecə o cələb-cüləblər karvansarasında birelər

canına daraşib səni yatmağa qoymursa, sonə göndərdiyim bu həcvin zəheri canına hopduqca o birlər sənin qanından ikrəh edəcəklər və sən ki, o sir-sifətlə bu camaat içinde namaz qılırsan, deməli səndə cə bir üz var ki, atəşə girsən də üzün qızarmaz. Və o vaxt sən cəhənnəmə vasıl olacaqsan...

— Kifayotdır, — deyə Rabil bağırmışdı və ayağa sıçramışdı.

Vadila isə olini uzatmışdı, ağasının etəyindən yapışmışdı və demişdi:

— Dayan Seid dünya, getmə və sakın, çirkabə daş atma, üstünə sıçrar.

— Burax məni, Vadila və sən işində ol. Bu görünməmiş işdir ki, bir dildili bir filə meydan oxusun.

Və Rabil dərhal fanuslarıyla onun yoluna işiq salan Əbu Tamamın qara çalmalı rəvisiyle ibn Atinin yaşıl çalmalı qulamına qoşuldu, getdi.

Sonra handan-hana Babək yenə başını dizləri üstə eymış, Vadilaya demişdi:

Ey Vadila, əger sən bazarlarda dolaşsan, dəmbəllərdə yançağı açıq, iştancaq şeir yananlar görsən, o şairləri bu saray bülbülləri arasında nə fərq varmış?

— Ey Babək, hoqiqi şeir odur ki, əger sən xoşbəxtsənse, gorək səni bir az bədbəxt eləsin. Və yaxud bədbəxtsənse, gorək səni xoşbəxt eləsin. Və istər burda, Şərqdə, istər orda Misirdə belə şeir deyən şairlər az deyildir. Və necə ki, bir hoqiqət fədaisi insan həmişə iztirab içinde qalmağa məhkum olur, o cür gözəl bir söz də həmişə üreyin güşəsində qalır.

Və Babək qeyri-ixtiyari heyrətlə səslənmişdi:

— Başına and olsun ki, ey Vadila, sən ağandan daha artıq biliklison və baxmayaraq ki, sən ağanı saxlaysırsan, amma yenə də o ağadır, sən qulusan!

Vadila gülmüdü və demişdi:

— Yox. Mən alım deyiləm, amma monastırda təhsil aldığım üçün Rum tarixinə bir az bələdəm. Və hələ min il bundan əvvəl Roma şəhərində elə qullar vardı ki, öz ağalarından savadlı idilər və qullar içinde elələri də var idi ki, çox böyük alım idilər.

— Elə isə nə keçmişdə ədalət olub, nə indi var.

— Və nə goləcəkdə olacaq.

— Yox, ey Vadila, bu dünya hamiledir və nə isə doğacaq, necə ki bir qadın doğanda qırx qəbir ağızını açır. Və o vaxt Uca Şirvin günəşin atlısını bu dünyaya göndərəcək...

– Şirvin? Kimdir o?

– Təbriz cıvarında Əsanət Rumi adlı bir yer var, yetmiş min il bundan əvvəl orda bir şəxs zühur eləmişdi ki, ecaib insan imiş ya tanrı imiş o şəxs, gələmiş, kendli toylarında rəqs edərmiş.

Vadila gözlerini döymüşdü.

– Kəndli toylarında rəqs edən tanrı? Desəm ki, bir az ecaib tanrıdır, inciməzsən ki?

– Yox incimərom, amma deyərəm ki, özünü dar ağacından qurtara bilməyən bir tanrı məgər daha ecaib deyilmi?

Bu vaxt Barsis oyanmışdı, qalxmışdı, oturmuşdu, çənəsini sola çevirmişdi, sağ çıynına baxmışdı və başını qaldırıb heyrlə Babəkin üzünə baxa-baxa qalmışdı.

– Nə olub Barsis, niyə elo baxırsan?

– Bu saat yuxumda gördüm ki, Cunay gelib köynəyimi yamayıb.

– Kimdir o Cunay ho, demirsən Barsis? Amma köynəyini bu saat Vadila yamadı və ona sağ ol desən xançalanın qaşı düşməz.

– Sağ olsun. Borclu – borclunun sağlığını istər, amma sən məndən arxayı ol, yat. Çünkü biliyəm niye yatmırsan.

Və Barsis yenə dərhal böyrü üstə yerə yixilmişdi, amma elo bil son sözlərilə Babəki caduya salmışdı və çekib aparmışdı. Çünkü Babəkin gözləri qapanmışdı, oturduğu yerdə kürəyini divara söykəyib yuxuya getmişdi. Vadila isə heyrətlə bir Babəkə, bir Barsisə baxmışdı. Və hər ikisinin də artıq yuxuya getdiklərini görərək qıbtə hissiliə köksünü ötürmüdü, çünkü özü də yatmaq istəyirdi, amma ağasının qayıdib gəlməsini gözləyəcəkdi.

Və indi hücrəni çulğamış səssizlik içində ürəyində baş qaldıran bu təlaş hissili üçüncü şəmə yandırmışdı və iynəsini işə salmışdı.

...Sonra haçansa, gecenin hansı aləmindəsə Babək hücrədəki hənirtilərdən səksənərək gözlerini açmışdı.

İndi Vadila dizləri üstə gözəldiyi qara atlas tikə parçalarını bir konara atmışdı və hər iki əlilə başını qucaqlayıb hərəkətsiz bir halda oturmuşdu. Şairler məclisindən qayıdib gəlmış Rabil isə hücrədə vur-nuxurdu. Və hər iki əlilə gah yambızlarına, gah başına döyərək təəssüflənirdi.

– ...O vaxt ki, ey Vadila “mim” qafiyəsindən “nun” qafiyəsinə keçdi, nəhayət ki, rəqibim əlinin dalını yere qoydu, amma o vaxt ki, nərdi qabağıma çəkdi, uydum şeytan vəsvəsəsinə, basaratım bağlandı.

Şeytan icadı, tanrı qarğışı bu oyunda bəxtim “Yekdu” ilə qolumu bağladı və rəqibim bir “şəş-beş” ilə başıma daş yağırdı. Və uduzdum ey Vadila, nəyim vardısa, uduzdum...

Vadila xırıltılı bir səslə demişdi:

– Sənin məndən, bədbəxt bir qulundan başqa heç bir şeyin yoxdu, Seid dünya.

– Elədir, səni də uduzdum Vadila və sindi belim, evim başıma uçuldu.

– Əgər mənim qıymotim 200 dirhəmdirse, mən o məbləğdən sənə 43 dirhəm qaytarmışdım.

– Çarə tap cy Vadila, çarə tap, iki yüzdən qırx üç çıxan vaxtı deyil.

– Çarə odur ki, xristian kilsəsi qulları müsəlmanlara satılmasına və yainki peşkəş verilməsinə icazə vermir.

– Xristian kilsəsi xristianlara icazə vermir ki, öz xristian qullarını, müsəlmanlara, yaxud yəhudilərə satsınlar. Mən ki, xristian deyiləm, cy Vadila!

Bu vaxt Vadila donmuşdu, Babəki səsləmişdi:

– Ey Babək, yatmışanmı?

– Oyanmışam, ey Vadila, qulaq asıram.

– İndi ki, oyanmışan sən də de, nə edim mən? Yenə bu qovğun qoca ilə qaçıb çölə-biyabana düşüm və ac qalıb, yoxsa xəbis Əbu Tamamın qapısında qul olum, firavan həyat sürüm və qarnımı otaram?

– Hər ikisindən qaç, canını qurtar ey Vadila... Dağlara, kahalara... Mən dəfələrlə dağ yollarında qaçqın qullara rast gəlmişəm.

Rabil səksənmişdi və kəskin bir hərəkətlə Babəkə terəf dönmüşdü:

– Sakın oğlan, Vadiləni yoldan çıxarma, vəhşi dağlardakı azadlıq – ac azadlığıdır, amına şəhərdəki bir kölənin qarnı həmişə toxdur.

– Ey Vadila, elədir, dağlardakı azadlıq ac azadlığıdır və şəhərdəki bir kölənin qarnı həmişə toxdur, – demişdi Babək. – Amma mən sözümüzü dedim, ey Vadila və indi öz məsləhotini sən özün bilərsən.

Və qapıya doğru addımlayan Vadila demişdi:

– Əlvida Seid dünya, şəhəre az qalib. Bir azdan şəhər darvazası açılaçaq. Əbu Tamamın qulamı dalımcə gələndə deyərsən ki, bir qul idi ki, həmişə qaçmaq üçün fursət axtarırdı. Sən də gecə gəlib görübsən ki, oba köçüb yurdu qalib.

Və Rabil fəryad etmişdi:

– Bəs mən ey Vadila? Mon sensiz nə edərəm? Demirəm ki, qulunu uduzmuş bir ağaya rəhm elə, oğlunu uduzmuş bir ataya rəhm elə, ey Vadila!

Və birdən Rəbil ağlamağa başlamışdı. Və o vaxt ki, Vadila ağasının ağladığını eşitmışdı, bürdəmişdi və qapı ağzında dayanmışdı. Babek də bir cür olmuşdu və demişdi:

— Ah-zar vaxtı deyil, ərbab. Qoşulun bir-birinizi, qaçın, başınızı qurtarın!

Və bu dəfə də Vadila fəryad eləmişdi:

— Hara qaçaq ey Babok? Məşriqdən Məmunun qaflesi gelir və ağam Məmuna həcv yazmışdır. Məğribə üz çevirək? Amma ağam orda xəlifilik eliyən İbrahim ibn Məhdini ele sanmışdı ki, ağamın qanını içməyə hazırlır. Və indi mən bu evi başına uçulmuş ağamı hara qaçırdum ki, qoca vaxtında acıdan ölməsin?

Və Rəbil gözlərinin yaşını silmişdi və demişdi:

— Bağdada ey Vadila! Daha qəddar düşmənimə doğru qaçaq, çünkü Bağdad ele bir şəhərdir ki, qırıq şəhərdən ibaretdir və o şəhərlərin birində erbablar yenə imdadımıza çatarlar və yeno bir xolvotgah taparlar. Və yenə sən xristiyan dərzilər yanında günəməzd işləməyə başlarsan...

Vadila dərindən köksünü ötürmüdü. Qapı ağzından geri dönmüşdü və Baboklə vidalaşmışdı:

— Salamat qal ey Babek, və arzum budur ki, ya mənim, ya sənin və yaxud bu qocanın tanrısi, hansı daha morhomətlidirsə, bizi yenə bir-birimizə rast getirsin!

Babek də ayağa qalxmışdı və demişdi:

— Amin və yaxşı yol, ey Vadila.

Sonra Rabil ilə Vadila, əcaib ağa ilə əcaib qui hücrendən çıxmışdılar, qaranlıqda yox olmuşdular.

Babekin gözleri isə hücrənin o biri başında eriyib qurtarmış şəmlərim ərintiləri içində göz qırpan ufaq bir alovə zilləni qalmışdı.

## 5

Bu gün Həmodanın yasti damları üstündən uşaqlar, qadınlar və qocalar Əlvənd dağının ətəyində qurulmuş Məmunun səyyar şəhərciyinə tamaşa edərkən, baxışları ağ çadırlardan ibarət xəlifə düşərgəsinin ortasında ucalan qara məxmərlı nohong bir çadırı dikelib qalmışdı. İslam tarixinə daxil olmuş o qara xeyməgah artıq il yarımlı idi ki, nə-həng bir qara quş kimi mənzil-mənzil qonaraq Məğribdən-Məşriqə doğru horoket etdi və nəhayət dünən gəlməşdi çoxdan möhv olmuş Midiya

dövlətinin paytaxtı Həmədana. Xəlifələr qoşun başında düşmən üstünə gedəndə yol boyu varid olduqları şəhərlər içinde özləri üçün iqamətgah qurmurdular, çünkü xəzinələri və hərəmhanaları da arxalarınca hərəket edərkən tikilib sökülən çadırı səyyar bir saraya çevrildiyi üçün bütün bu qurğunu darisqal orta əsr şəhərlərinin nə mərkəzinə, nə cəvarına pərcim etmək mümkün olmurdu. Xəlifa Məmun isə üstəlik yüzlərlə dəvələrə yüklenən böyük kitabxanasını hara gedirdisə özüyle borabər aparırdı. Və bu karvanın dəvələri əlifba sırasıyla bir-birinin dalınca düzüldüyü üçün, xəlifənin tələb etdiyi hər hansı bir kitab, dərhal hüzuruna getirilmiş olurdu.

Beləliklə, xəlifələr bu və ya digər bir şəhərə yalnız o şəherin cümə məscidinə xüsusi meturədə namaz qılmaq, sonra minbərə qalxıb xütbə oxumaq üçün daxil oldular. Məmun isə üstəlik keçib gəldiyi bütün şəhərlərdə yekşənbə günü əhalinin şikayətlərini dinləmək üçün cümə məscidlərində “divan xitəm” məclisi qururdu.

Və bu gün səhər namazından sonra Məmun İsləm tarixinə daxil olmuş qara atlas çadırının içərisi çox hissələrə bölünmüş ən möxfi guşələrinin birində birinci olaraq Həmədan şəhərinin bələdiyyə rəisi ni qəbul edərkən, rois yer öpəndən sonra təşrifat qaydasınca müəyyən məsafədə diz çöküb oturmuşdu, amma Məmun onun daha yaxın oturmasını istəmişdi ki, bir xəlifə tərəfindən kiminsə bu qəder yaxına buraxılması çox nadir şəxslərə qismət olan bir şərəf idi.

Xilafətdə dövlət poçtu sahib-bərid adlanırdı və bu dövlət poçtu sasanıllor İranından xilafətə miras qalmış digər hökumət idarələrindən biri idi ki, əgər qonşu Vizantiyada bu dövlət poçtu atlar poçtu idisə, xilafətdə qatırlar poçtu idi və elə bu gün qatırlarla Semerqənddən qapalı qalan qablarda Məmənunun süfrosi üçün getirilmiş məşhur Fərqanə qovunlarının ince etri bütün çadırı çulğamışdı. Məmun üçünsə obədi olaraq vidalaşmağa məcbur olduğu o yerlərdən getirilmiş bu qovunların etri həttə bağın rayihosundan daha xoş idi.

Brid sözü isə dirhəm, dinar, saklab, iqlim və sair bir sırə sözələr kimi ərəbcənin yunancadan exz elədiyi sözlərdən biri idi, amma xilafətdə “sahib-bərid”, yaxud “sahib-xəber” adlanan dövlət poçtunun rəisi eyni zamanda xəfiyyə rəisi idi və xəlifənin görən gözü, eşidən qulaqları kimi ixtiyarlarındakı casuslar şəbekəsi vasitəsilə valilərin, əmirlerin, qüdrətli feodalların hərəketləri və davranışları, xəlifə düşmənlerinin bəd eməlli və təşəbbüsleri, şəhər sakinlərinin əhval-ruhiyyəsi haqqında

öyrəndiklərini və təhqiq etdiklərini vaxtaşını xəlifəyə çatdırmağa iddi. Beleliklə, bu və ya digər bir şəhərin kiçik vəzifəli poçt rəisi ilə xəlifə arasında corəyan edən rubəri bir damşıqlardan, yaxud poçt rəisinin xəlifəyə göndərdiyi məxfi xəberdən sonra bəzən böyük bir əyalətdə həmişə kral kimi hökmranlıq edən qüdrətli bir valinin, yaxud əyanın həyatına gizli bir el tərefindən son qoyulurdu və bir qayda olaraq bu ölümə məhkumular yuxudan oyanırmışdı, yaxud yuxuda havasızlıqdan boğulurdu, sohər yatağından qalxmırırdı. Çünkü bütün o vali və sairə içərisində həmişə brid rəisinin gizli omrini yetinə yetirən kimse olmalıdır idi və olurdu.

Buna görə idi ki, hər vaxt, istər gecə, istər gündüz, xəlifənin hüzuruna gəlməyə ixtiyarı olan dörd nəfərdən biri hava işıqlananda xəlifəni yatağından sübh namazına qaldıran şəxs – əzançı, digəri süfreyə yemek düzən canigir, üçüncüsü sərhəddən mühüm xəbər getiren çapar idisə, dördüncüsü sahib-bərid, yaxud sahib-xəbər adlanan rəis idi.

İndi Məmən da sübh namazından sonra dərhal hüzuruna Həmədanın brid rəisini çağırmışdı, daha doğrusu, brid rəisi Hacibdən xəlifənin hüzuruna buraxılmasını tələb etmişdi. O qüdrətli Hacibdən ki, xəlifo sarayının uca mənəsəblə əyanları belə hüzuri-humayuna qəbul edilmək üçün bozən o Hacibin ovcuna bir qızıl dinar yerləşdir dikləri və hələ bundan sonra da o qızıl dinar Hacibin qapalı ovcunda tərləyənə kimi gözlədikləri halda bərid reislorının Hacibə yan almadan dərhal xəlifənin hüzuruna buraxılmasını tələb etməyə cürətləri çatırdı.

Həmədanın brid rəisi ən əvvəl xilafətin ucqar əyaletləri hesab olunan Azərbaycandan, Arrandan, Ərməniyyədən və Xaxaniyadan xəlifə Məmənu istiqbal etmək üçün kimlərin Həmədana göldiklərini və peşkəş olaraq xəlifəyə nələr getirdiklərini sadalarmışdı. Sonra Bağdad xəlifəsindən üz çəvirov və Bağdaddan qaçıb gələn əşrəflər içərisində xilafətin ən məşhur neğməcisi və bəstəkarı İshaq ibn İbrahimin adını çəkərkən Məmən gülümsemişdi, çünki bu saat Bağdadda xəlifə olan əmisi İbrahim ibn Mehdi də xilafətin ən məşhur müsiqiçisi idi. Və İshaqın bəstəlediyi mahniların şöhrəti artlıqca neinki qısqanlıq hissili boğulurdu, hətta vaxtılı muzdla tutulmuş qatil göndərib İshaqı məhv etmək istəmişdi. Daha sonra brid rəisi şəhərdəki vəziyyəti təsvir etmişdi. Və Həmədan valisinin, hotta şəhər həbsxanasını belə icaroya verdiyini, həbsxana rəisinin, isə bütün dustaqları və o dustaqlar içinde dörd nəfər quldurbaşını da günaşırı bazara dilenməyə göndərdiyini xəbər

vermişdi. Və Məmənun çohrəsi büləd kimi tutulmuşdu. Bərid rəisi isə xəlifənin düyünlənmiş qasılarının açılması üçün Əbu Tamamın Məməna ithaf etdiyi yeni mədhiyyənin surətini iki oli üstündə xəlifəyə doğru uzatmışdı. Məmən kağızı almışdı. Oxumağa başlamışdı və şairin şah misralarına çatmışdı: Məmən yetimlərə qarşı o dərəcəde şəfqətli və səxavətlidir ki, bütün məxluqun bir arzusu var: Ey kaş, biz də atadan, anadan yetim qalaraq o yetim-yesir içinde xoşbəxt olaydıq. Xolife qənd kimi ağ Səmərqənd kağızında yazılmış qənd kimi şirin qosideyən üzgözünü turşutmuşdu və kağızı brid rəisinin üstüne atmışdı. Buna görə idi ki, brid rəisi indi do Rəbilin zəhər kimi acı həcvini xəlifəyə təqdim edərkən əlləri titromışdı. Amma çarəsi yoxdu. Ən acı həqiqəti belə xəlifədən gizli saxlamış olsaydı, sonra başı ciyini üstündə salamat qalmazdı. Məmən isə Rəbilin həcvini alıb oxumuşdu və elo bil ağızı qırmızı bibərdən alovlanmış kimi alt dodağını çeynəmişdi. Amma sonra həcvi yazılı kağızı bükmişdə, qısa boğazlı çəkməsinin quncuna pərçim eləyorek özündə saxlamışdı və bu hereketi ilə heç bir şeyə heyrot etməyən bərid rəisini heyvətə getirmişdi.

Sonra xəlifə bərid rəisini hüzurundan azad edərək ayağa qalxmışdı, çadırından çıxmışdı və üzəngi ağalarının irəli çadıqları atına süvar olaraq, qafitəsi üçün qurulmuş çadırlar arasıyla uzanan küçədə – istiqbalına gələnləri atının üzəngisində yaxın buraxaraq qəbul mərasiminə başlamışdı.

İndi xəlifə atını addım-addım sürüb gedirdi, atının sağ tərəfində saray Hacibi addımlayırdı. Atın arxasında saray ağaları gəlirdi və bir-biri yanında sıraya düzülmüş ucqar əyaletlərin qəbile başçıları, şəhərin əşrəfləri, xristian və yəhudî məhəlləsinin nümayəndələri Hacibin işarəsilə növbə ilə irəli addımlayırdı. Atını saxlayan xəlifənin üzəngisində baş əyərek “yer öpürdülər” və ehsamı alqışlarla Məmən salamlayırdılar.

Xilafətin taleyində həllədici rol oynayan iki məməkətdən biri İraq, digəri İranı təmsil edən Xorasan idi. Azərbaycan Arran, Ərməniyyə və Xaxaniya isə xilafətin ikinci dərəcəli ucqar əyaletləri hesab olunurdu və indi xəlifəlik və əyaletlərdən istiqbala gələnləri atının üzəngisində yaxın buraxması o “Muluk-el Təhayif” üçün tamamilə kifayət idi.

Hacibin işarəsilə birinci olaraq Tebrizin sahibinin ortancı qardaşı Vəcna ibn Rəvvad irəli çıxmışdı. Xolifənin üzongisində baş əyərek “yer öpmüşdü” və Məmənun işarəsilə dənişməğə izin alarkən demişdi:

– Ya Əmirəlmöminin, Təbrizin sahibi böyük qardaşım Məhəmməd ibn Rəvvad çoxdan xəstə haldadır və əger yatağından qalxmağa iqtidarı olsaydı, hüzurunuzda yer öpmek səadətini elbəttə ki, mənə güzəştə getməzdı.

Məmən gülümsəmişdi və demişdi:

– Məhəmməd ibn Rəvvadın tanrıdan şəfa dilerəm. Və əger bir iltiması varsa, izin verildi, deyə bilərsən.

Və Vəcna ibn Revvad demişdi:

– Allah ömrünü uzun eləsin ya Əmirəlmöminin, Azərbaycanda mesken salmış Eynəli Əzd qəbiləsinin yeganə arzusu budur ki, Əmirəlmöminin necə ki, xorasanlı əcəmilərə qarşı bu qədər mərhəmetlidir, bizi də, Əzd qəbiləsinin övladı-fatmanlarına və cümlə ərəblərə də cyni mərhəmet gözüyle baxayıd.

Məmənun üzərindən kölgələr keçmişdi və sürməli gözləri azacıq qiyılmışdı.

– Ya Vəcna, – demişdi, – son ərəb qəbilələrinə lüzumundan artıq qəhmar çıxırsan, o vaxt olub ki, xəzinəmdə bir dirhəm qalmayıb, nöyim varsa hamisini Qeys qəbiləsinə ehsan elemişəm, amma o qəbilənin gözü yenə doymayıb, yaxud Rəbiyyə qəbiləsini momnun etmek üçün nə mümkündürsə elemişəm, amma o qəbile nəinki məndən, sərvərkainat o qəbildən zühur eləmodiyi üçün Allahdan de küsübələr. Eynəli memlekətino gəlinco nə mən o memlekəti sevdim, nə o memlekətə məni və indi sizə, Azərbaycanda, Arranda mesken salmış orəb qəbilələrinin övladı-fatmanlarına mənim sözüm budur ki, əger bir çoban sürüünü həmişə qırxmaq istəyirse, gorok o sürüünü acıdan öldürməsin. Çünkü mən xəracı azaltdım, amma sizin o ucqar memlekətlərdə şəhəriniz bu olub ki, yeddi para kəndin bir deşik qazanı varsa, o deşik qazan belə sizo muzdurluq eləyən yerli əhalil üçün çox imiş...

Vəcna ibn Revvadin boğazı qurumuşdu, öskürmək istəmişdi, amma xəlifə hüzurunda öskürmək yasaq olduğu üçün öskürməyini boğduğu üçün boğulmuşdu. Ardın-ardın geri çəkilmişdi və başa düşmüştü ki, bu il Boz quş dağlarında kəndlərdən xərac vergisi yığılarkən orda baş verən hadisələrin eks-sədəsi xəlifəyə çatmışdı və ticarət karvanında Həmədan bazarına gətirdiyi malların içinde xəlifə süfrəsi üçün gətirdiyi Şirvan zəfəranının, Təbriz paxlavasının, xəlifənin quş ovu üçün gətirdiyi üç cüt torlanın, xəlifənin ceyran ovu üçün gətirdiyi bir cüt hind pişiyinin, xəlifənin namaz qılması üçün gətirdiyi gülobotinli

səccadənin və xəlifənin şoxsi silah dəstəsi üçün gətirdiyi Yəmen yağıtu ilə süslənmiş qılıncın Məmuna heç bir təsiri olmayıcaq. İndi xəlifənin bu kəməltifatı və üstəlik üzünü Vəcna ibn Revvada tutaraq dediyi töhmətli sözlər Əzd qəbiləsinin əşrəflərini nə qədər məyus edəcəkdir, Azərbaycanda məskən salmış Rəbiyyə qəbiləsinin başçısı və Məriənd şəhərinin sahibi ibn Bəiyyəti bir qədər çox sevindirmişdi və Hacibin işarəsilə ibn Bəiyyət özünü irəli atanda iki əlilə Məmənun üzəngisini qamarlayıb “yer öpmüşdü” və demişdi:

– Ya Əmirəlmöminin, məzluma ədalətini göstər.

Məmən bir an susmuşdu. Çünkü keçib gəldiyi bütün şəhərlərdə olduğu kimi burda, Həmədanda da o şikayətləri yüksənbə günü şəhərin cüme məscidində dinləyəcəkdi, amma Brid reisinin dediklərindən yandıda bu da qalmışdı ki, Azərbaycana təyin edilmiş qüdrətli vali Rəbiyyə qəbiləsindən olduğu üçün indi orda Əzd qəbiləsi ilə Rəbiyyə qəbiləsi arasında qədim ədavət daha da kükrəmişdir və ibn Bəiyyət də macəraçılığı və tərs-məzəhbəliyi ilə məşhur bir zatdır.

Buna görə idi ki, Məmən bir an nə isə düşünmüşdü və demişdi:

– Kim sənə zülm ələmişdi, ya ibn Bəiyyət və yainki şikayətin kimdəndir?

– Ya Əmirəlmöminin, şikayətimi Əcəm dilində nəzəmə çəkib aciz bir şəxs kimi hüzurunuza gətirmişəm.

– Əcəm dilində?

– Əcəm dilində Ya Əmirəlmöminin, çünkü qədim pohləvi dili ki, ölmüşdür və o dildə yazılmış Əcəm şerisi də unudulmuşdur. İndi bu günün farsçası ilə yazılmış bu ilk şeri mən senin uca adımla ziynətləndirmişəm. Məmənun ilişkən yaddaşı vardi. Cahilliyyə dövründən Əmirəlqeyslərdən başlayaraq bu güne qədər Əbünevləslər kimi ərəb şerinin ən məşhur misralarını əzbor bilirdi və əger indi söhbət farsca yazılmış ilk şeirdən gedirdiso, hələ on il əvvəl vəliəhd kimi Morvo varid olarkən hüzurunda oxunmuş və ona ithaf edilməmiş bir şeir farsca yaranan şerin ilk qaranquşu hesab edilməli idi və Məmən demişdi:

– Qulaq as ya ibn Bəiyyət, əvvəla əcəm dilində qədimdən bir məsələ var ki, bir şəxsin özünü tərifləməsi pambıq çeynəmək kimi bir şeydir və binaeyn ən azi on il gecikmişən. Çünkü hələ on il əqdəm mən vəliəhd kimi Mərvə varid olarkən Abbas ibn Tərxan adlı bir şəxs yeni fars dilində yazdığını və mənə ithaf etdiyi bir şeri hüzurumda oxumuşdu və şeirdə də deyilirdi ki, yəni yaranan İran şeri mənim adımla ziynətlənəcəkdir.

— Allaha and olsun ki, Əmirəlmöminin, mən bu şerimdə heç bir kəsdən heç bir bir şey oğurlamışam.

Məmən istehzaya keçmişdi:

— Əvvəla bilirom ki, hec kəsdən hec bir sey oğurlamamışan, amma

özünükü də deyil. Necə ki, yoldan-izdən bir dirhom tapan bir kəs də o dirhəni heç kəsdən oğurlamamışdır, amma eyni zamanda özünükü deyil. Qərəz, mətləb üstünə gol ki, yeni farscasının həqiqi şairi çox güman ki, indi hardasa hələ dardar eliyen bir tifildir.

Mərəndin sahibi ibn Bəiyyət qüdrətli rəqibi ve Təbrizin sahibi Vəcna ibn Rəvvad kimi bir karvan hədiyyəylə Məmənun istiqbalına gəlmişdi, amma Beiyyətin canında şeir yazmaq gicəsməsi də vardi. Hərdən ərəbcə şeirlər yazırıdı. Ona görə Məmənun istiqbalına gələrkən bir aldanişa əsir olaraq güman olmışdı ki, fars dilində quraşdırığı bu ilk şeirlər anası fars qızı olan, şeir hoveskəri Məmənun heyran edəcəkdir, lakin indi Məmənun istehzasına məruz qalaraq bütün ümidişorının puça çıxdığını görorkən, çox kəskin bir şəkildə nəsrə keçərək demişdi:

— Ya Əmirəlmöminin, Təbrizin Məşriqindəki Surxab məhəlləsi Hicazdan Azərbaycana köçmüs əcdadımdan mənə miras qalmış bir mülk idi. Amma Eynəli Əzd qəbilesi hiylə işlədərək o məhəlləni qəsb elədi və indi neçə ildir ki, o məhəllədəki üç hamamın gelirini də Vəcna ibn Rəvvad menimsəmişdir, halbuki bir müsəlman üçün haram mala əl uzatmaq yasaq edilmişdir, ən böyük bir günahdır.

Məmənun üzü sert bir ifadə aldı. Əlbəttə ona məlum idi ki, xilafətin ucqar əyalətləri hesab olunan Azərbaycanda, Ərməniyyədə ve Arranda vaxtıla böyük torpaq sahiblərini qəsb eləmiş ərəb qəbileləri başçılarının hor biri indi böyük və ya kiçik bir şəhərin də sahibi idi və eləleri də vardi ki, bu və ya digər bir şəhərdəki bir məhalla, hətta bir küçə onların mülkü hesab olunurdu. Ve dehqan adlanan bu ərəb qəbilelərinin başçıları daima bir-birilo boğuşurdular, amma indi onlardan birinin üç hamam münaqişəsinin Əmirəlmöminin hüzuruna çıxarılması elə bir nəzakətsizlik idi ki, Məmən başını geri çevirmişdi və atının arxasında gələn saray ağalarına xıtab edərək demişdi:

— Ey camaat, məgər Azərbaycan məmləkətində bizim səlahiyyətdar valımız, ədalətli qazilerimiz və şəriət məhkəməmiz yoxdurmu?

Saray ağalarından səs çıxmamışdı, çünki Məmənun bu nidası sual deyildi, belkə ən azı ibn Boiyyətin dərhal hüzuru-humayundan qovul-

ması üçün bir əmr idi və Məmən atını terpedəndə, mülazimi Sərrac ərəli atılmışdı, əlinin tersilə ibn Bəiyyətin qarnına bir çırtma vuraraq demişdi:

— Başma and olsun ki, çölün-biyabanın bir dəvəsi səndən daha artıq mərifətiidir ya ibn Bəiyyət və get Allahına şükür elə ki, Əmirəlmöminin cəddi Əyyub Əleyhüssalamın səbri kimidir.

İbn Bəiyyət dodaqlarını cəvənəvarak ardın-ardın əri cəkilmədi

alının soyuq torini silmişdi. Düzdür xəlifə onun rəqibi ibn Vəcnaya da töhmətli sözələr demişdi, amma ibn Bəiyyəti nəinki özü, hətta mülazimi vasitəsilə də daha artıq xecil və rüsvay eləmişdi. O ibn Bəiyyəti ki, içərisində dəli bir şeytan vardi, onu tez-tez təhlükələrə doğru itələyirdi və indi ürəyində Məmənuna qarşı alovlanan bir kin çox çəkəmeyeçəkdi ki, əvvəlcə onu böyük bir macəraya sürükləyəcəkdi, sonra qara xəyanətlərə, qanlı cinayətlərə doğru aparacaqdı...

İbn Bəiyyətdən sonra Azərbaycandakı kürd elatının başçısı İsmət əl Kürdi Hacibin işaretilə irolu çıxmışdı, Məmənun üzəngisində baş əyib dikenmişdi və demişdi:

— Ya Əmirəlmöminin, Savalan dağındaki kürd elatının ağsaqqallı kimi hüzurunda yer öpdüyüm bu gün-mənim üçün nə mübarək bir gündür. Amma mən ki ibn Bəiyyətin qayınatasıym, kürəkənim hüzurunda lüzumsuz söz söylədiyi üçün acızanə üzr istəyirəm.

Məmənun çöhrəsi bir az açılmışdı və demişdi:

— Üzrxahttığın qəbul olunur möhtorəm qoca və əger yezidi kürdlər istisna edilərsə, xilafətdəki kürdlərin cümləsi islam dininin şücaətli övladları kimi hemişə iltifat görecəkdir.

Sonra xəlifə yenə atını irolı sürmüştü və Hacibin işaretilə irolu çıxmış, “Əklil-eyn” monastırının baş rahibi xəlifənin üzəngisində doğru əyilərkən Məmən aman verməmişdi, at üstündən əlini uzadaraq qocaya ol verib görüşmüşdü. Baş rahibin isə bu gözlenilməz iltifatdan bir an nitqi batmışdı, söyləyəcəyi alqış unutmuşdu. Və tək qoca deyil, saray ağaları da heyrət içinde bir-birinin üzüne baxa-baxa qalmışdılar. Cünki islamın Əmirəlmöminin hər qədəri...

Qoca baş rahib bütün ömrü boyu qatır üstündə sefərlərə çıxmışdı və indi qatır üstündə monastırı qayitmaq onun üçün daha rahat olacaqdı, amma Əmirəlmöminin bu gün ona, xristian bir rahibə el verib görüşmüdü və indi ona bir at etə edərək onun at üstündə monastırı qayitmasını isteyirdi. Bu cə mühüm hadisə idi ki, Məmən bununla atası Harun-ərəşidin xilafətdəki xristianlar üçün müəyyən əldiyi bir çox məhdudiyyot vo yasaqlardan daha birini də ləğv edirdi.

Baş rahib ibn Anas nəhayət özünə golmişdi, nəinki özüno gelmişdi, hətta üreyində bir ümidi baş qaldırmışdı ki, beləkə ölməyəcək, o günü də görəcək ki, Məmən monastrlardakı kiçik kilsələrin qüllələrindən çan çalınmasına da izin verəcəkdir. Amma qocanın ömrü tamam olmuşdu. Bunu görməyəcəkdi, çünki Məmən xristian kilsələrində çalınan çan səslərinin minarələrdən ucalan azan səslərinə qarışmasına heç vaxt icazə verə bilməzdi və verməmişdi. Baş rahib isə xəlifəyə üz tutaraq demişdi:

– Ey Xəlifələrin ən şöhrətlisi, xilafətdəki bütün xristianlar həmişə dua edəcəklər ki, sən bu çox mənzilli, çox uzun yolunda muradına çatasan, bütün məqsədlərinə nail olasan və sən ki, Bağdadi qanunsuz xəlifədən xilas etməyə gedirsən, qoy rəbbim səni bütün bələlərdən hifz eləsin!

Və xəlifə atının arxasında addımlayan bütün ağalar bir ağızdan “amin” deyə səslənmişdilər.

İndi Məmən çadırlar arasıyla uzanan küçənin sonuna doğru yönəlmüşdi və yene atını bir addım-bir addım irəli sürərkən gözləri o küçənin sonundakı qaraltılarə zillənib qalmışdı.

Uzaqdakı o qaraltılar isə Sərəxs hamamında vəzirini qətl etmiş o dörd nefər quldurbaşı idi ki, indi bir-birinin yanında sıraya düzülmüşdülər, bilekləri zəncirli ollorunu göbəkləri üstünə qoymuşdular və arxalarında dörd nəfər qısa mızraklı mühafiz keşiklərində dayanmışdı.

Və o dörd quldurbaşının cdarı haqqında ömr verməsi üçün onların hüzuruna getirilmələri heç də vacib deyildi. Amma Həmədanın sahibi-xəberi səhər görüşündə digər xəberlər içində Məmənə məhz bunu da ərz etmişdi ki, o dörd nəfər kafir hər dəfə bazara dilənməyə getriləndə bar-bar bağırırlar ki, ey camaat eşidin və agah olun ki, bizim xəlifəyə deyiləcək çox vacib bir sözümüz var.

Buna görə idi ki, xəlifə düşüncəli olmuşdu. Cənubi cətirəsli şətrənc həvəskarı olan Məmən vəziri, veliohdı və yaxud saray təbibi ilə oynadığı

şətrənc partiyalarını tamamlamamış qoya bilirdi, amma o şeytanı oyun ki, bir il əvvəl o dörd quldurbaşı ilə onun arasında başlanmışdı və nəhəng bir dövlətin hökmdarını Əbu Müslüm Sərayının qaranlıq zirzəmisinə enerək o dörd quldurbaşıyla görüşməyə məcbur eləmişdi - tamamlanmamış qala bilməzdi. Düzdür vəzirin qırxi çıxandan sonra Məmən vəzirinin qardaşı Həsən ibn Səhlin qızına elçi düşmüşdü və Bağdadi emisindən geri alandan sonra Dəclə sahilindəki “Sühl” qəsrində toyunu çalacağını elan etmişdi, amma tamamilə arxayıncılığa qapılması üçün bu hələ kifayət deyildi. Həsən ibn Səhli isə qoşunu ilə bərabər Bağdaddan qovulandan sonra indi burda çox yaxında Noxzvan şəhərində möhkəm dayanmışdı, amma golon xəberlərə görə çox fikrli imiş, həm də çox icirmis və çox susurmus. Elə isə qardaşının qətl hərədə

amansız şübhələr Həsən ibn Səhli rahatlıq vermiş və əgər indi Məmən vəzirinin qatillərini danışdırmadan edama göndərsəydi bu Həsən ibn Səhlin şübhələrini artırmazdım? Axi quldurlar vəziri hamamda qətl eləmişdilər və hamamda özünə höcəmət qoydurulan vəzirin yanında qarət cdiləsi bir şey yoxmuş. Belə olduqda Həsən ibn Səhli bütün xilafəti idarə edən qüdrətli və şöhrətlü qardaşının Məmənun fitvəsi ilə öldürülüyü barədə arada gəzən şayiələrə uymazdım? Və öz həyatı üçün qorxuya düşməzdəmi? Və nəhayət Məmən gəlib Həmədana çıxanda aradan qaldırdığı vezitinin qardaşı Həsəni də qot etdirəcəyini düşünərək başının-dakı qoşun və xəzinəsi ilə qaçıb Bağdad xəlifəsindən aman istəməzdəmi?

Beleliklə, əgər Məmən vaxtilə yanında yalnız Sirac olduğu halda qaranlıq bir zırzəmida mexfi olaraq o dörd quldurbaşıyla üz-üzə gəlməmişdə, indi arxasında gələn saray ağalarının, Həmodan valisinin və Həmədan şəhəri qazisinin gözləri qarışısında bu oyuna son qoymaqdan çəkinmeməliydi. Cənubi Həsən ibn Səhlin şübhələrini dağıtmak üçün qot edilmiş vozirinin Sərəxs şəhəri hamamındaki cənəzəsi qarışısında başına döyərək ağlamışdı, sonra vəzirinin yeddisini və qırxını vermişdi, indi vəzirinin axıdılmış qanını qan ilə yumaq qalırdı ki, yalnız bundan sonra qüdrətli vəziri Fəzl ibn Səhlin dəstənini tamamlayıb islam tarixini töhvil verəcəkdi. Düzdür İran Cəfər Bərmekidən sonra fəxr elədiyi Fəzl ibn Səhlini də itirmişdi, amma Həsən ibn Səhlin böyük bir şərəfə nail olaraq Məmənun qayınatı dərəcəsino kimi ucalıldıği ilə özünə təşkinlik verə bilirdi.

düzülmüşdülər. Məmun da atını saxlamışdı və ilk dəfə görürməş kırı dörd quldurbaşını bir-bir diqqətlə gözdən keçirməyə başlamışdı. Quldurların oynında ucuz mitkaldan qara əbalar vardı. Məmun əvvəller də dustaqların eyninin nə halda olduğunu az görməmişdi. Ona görə indi bu təmiz əbaları o dörd quldurun kimin əmrlə diləndikləri pula alıb çıyınlarınə atdıqlarından xəbəri vardi.

Məmun susmuşdu, quldurlar və Məmunun atının arxasında dayanmış saray ağaları bir az əvvəl Məmunun qoca xristian rahibə əl verib görüşdüyüncə bir an mat və məəttəl qaldıqlarından sonra indi özlərinə gelmişdilər və xəlifənin bu dörd qulduru hüzuruna çağırıldıguna artıq heyrot cləmirdilər. Çünkü Məmun gözlənilməz hərəkətləri və davranışları ilə həmişə onlar üçün bir müümma idi və bir müümma olaraq qalacaqdı.

Amma saray ağaları bunu da görürdülər ki, əgər Məmun qırılımsız baxışlarla bir-bir dörd qulduru süzürdüse, quldurlar da baxışlarını qaçırmadan, başlarını aşağı salmadan düz Məmunun gözlerinin içini baxırdılar.

Halbuki hüzur-humayunda heç kəs gözlerini xəlifənin gözlerinə zilləyib dayana bilməzdi. Əvvəla belə bir horokot təşrifata görə yasaq idi və ikinci Məmunun sürməli gözlerinin ilan gözləri kimi soyuq-soyuq işıltılı baxışlarına yalnız bir an davam gətirmək olardı.

Nehayət ətrafi culğamış səssizlik içinde Məmunun boğazından qopan, amma kip qapanmış dodaqları arxasında uğuldayan bir piçiltiliyi, yoxsa neriltimi, hankısı isə fərqi yoxdu, çünki dörd quldura qarşı ürəyindəki sözərin ifadəsi idi: "Axı mən sizə bir həftə möhlət vermişdim ki, gözden itib yox olasınız və qoşun sizi vəzirin yeddisi çıxandan sonra axtaracaqdı və mən ki, bu oyundan şərtlərimi pozmamışdım və siz ki, buna baxmayaraq yaxanızı ələ vermisiniz, indi nə desəniz əbəsdir".

Və bu səssiz xitabından sonra Məmun demişdi:

— Ey üç dəfə lənoto gəlmışlar, menim hüzuruma çıxmak istəməsiniz və Həmedan bazarında car çəkmisiniz ki, mənə deyiləcək vacib sözünüz var və indi deyin, nə deyəcəksiniz və qoy bu camaat da eşitsin!

Dörd quldurbaşı bir-birinin üzünə baxmışdılər, aldıqları təlimata görə Xelife izin verəndən sonra sözo başlayıb bağışlanmaları üçün yalvara bilərdilər və dörd müxtəlif dinli quldurlar içinde yalnız Qalib ol Əsəd müsəlman olduğu üçün birinci olaraq sözə başlayaraq demişdi:

— Ya Əmirəlmöminin, əlbətto ki, bizim bəxtimiz getirmədi, baxtalıq, çünki basaratumız bağlıdı. Və gərək öz fərasətsizliyimizi bize bağışlayan!

İndi nəinki saray ağaları, valisi və şəher qazisi belə donub yerlərində qalmışdılər. Əlbətto ki, bu dörd nəfer quldurbaşından mərifətli bir tərzdə xəlifədən aman kölgəsində nicat istəyəcəklərini gözlemək olmazdı, amma ağızlarını açan kimi fərasətsizlikləri ucbatından əlo keçdikləri üçün xəlifənin bu maymaqlığı onlara bağışlamasını xahiş etmələri əlo əndazədən çıxan bir xahiş idi ki, Məmun belə bir an gözlərini döymüşdü, sonra dodaqlana qonan əyri bir təbəssümələ demişdi:

— Deməli yalnız maymaqlığınızı bağışlanmasını xahiş edirsınız. Amma axıtdığınız qan üçün peşman deyilsiniz.

Bu dəfə dörd quldurbaşından Qostəntin Rumi ki, xristian idi, xəlifəyə cavab vermişdi:

— Ya Əmirəlmöminin, biz sənin əmrini yerinə yetirmişik və səni xain vəzirindən xilas eləmişik və insaf ki, dinin yarısıdır lazımdır ki, indi son də insafla iş görəsən.

Məmun əlini qaldırmışdı və sakit bir səslə Qostəntin Rumi ni susduraraq demişdi:

— Və hoqiqəten düz deyiblər ki, şər elə bir oddur ki, aeqözlük onun anası, zülm onun oğlu, tamah onun qardaşı, xəbislik onun ayaqdaşıdır. Və bir halda ki, mən mərhum vəzirimi şərefləndirmişdim, qoşunlarımın sərkərdəliyini və siyasetimin cilovunu onun əlinə vermişdim və bir illik maaş təyin etmişdim və yene mərhum vəzirimin xahişini yerə salmadan böyük oğlumun vəliəhdlik haqqını tapdalayaraq cənnət məkanı İmam Rzant özümə vəliəhd təyin eləmişdim ki, bütün bunlardan sonra mən sizin kimi bədniiyyətlərə nə cür deyə bilərdim ki, çıxararsınız o şəxsin əynindən həyat libasın və geyindirərsiniz o şəxse ölüm libasını?

Və xolifa sözünü tamamlamamış papagını gözü üstə əyri qoymuş Deylomi davam gətirməyərək bağırmışdı:

— Ya Əmirəlmöminin, məgər ürəyində Allah xofu yoxdurmu, bax elə o vaxt da sən elə bu sözəri deyib vəzirini qotl etməyə göndərmədinmi?

Məmunun sürməli gözlerinin dərinində bir anlığa qaramat işıltı yanıb sönmüşdü, amma etidəlini pozmadan sözüne davam edərək demişdi:

— Sizi hüzuruma çağıranda düşündürdüm ki, aya zülm görüb zalim olmuş bu adamların cəzasını yüngüldəşdirmek üçün bir çarə tapmaq olarmı? Amma indi görürəm ki, sizin ki, üçünüz kafir, biriniz müsəlmandır, fərqi yoxdur, dördünüñ də qanı halalıdır və lazımdır ki, dörđünüz də cəhonnəm odunda yanınız!

Və indi az qala xəlifə sözünü tamamlamamış Siracın işarəsilə mühafiz nəfərləri bir anda dörd quldurbaşını qamarlamışdır. Artıq səsleri çıxmasın deyə ağızlarını tixamışdır və sürümüsdürlər Məmunun hüzuruna aparmışdır.

Məmun da atının başını geri çevirmişdi, saray ağaları yanmışdır və yenə Məmunun atının arkasına keçmişdir. Həmədanın qazisi isə Məmunun üzəngisində baş əyib dikeləndən sonra demişdi:

— Ya Əmirəlmöminin, sabah ki, yekşənbədir, cümə məscidində şikayətçiləri dinişmək üçün şəhərə varid olacaqsan. Amma mən görüram ki, sən yollar yorğunusun və lazımdır ki, sabah istirahət edəsən — çünki şikayətçilər qacmırlar və canları çıxar və daha bir gün də səbr edərlər.

— Məmun şəhər qazisinin sözünü keşmişdi:

— Ey qazi, o şikayətçilər ki, hökumət adamlarından zülm görübler və bir ildən ziyado bizim yolumuzu gözləyiblər, təxire salınan bir gün indi onlara bir ildən uzun görünəcəkdir və bir şəhərdə ki, dustaqları günsəri bazaarda dilənməyə qovurlar və o şəhərin hebsxanası o qədər dolub ki, dustaqların bir parası karvansaralar həyətində qatırlar yanında zəncirlənilərlər, son nə cür bize hələ bir gün daha istirahət etməyi rəvə görürsən?

Sonra xəlifə atını terpədib, qara atlaslı xeyməgahına doğru yönəlmışdi. Həmədan valisi isə yerindən tərpənə bilməmişdi, çünki xəlifənin dilənen dustaqlar baredə vurduğu girizdən ayaqüstündə ölüb qurtarmışdı, amma bu vaxt xəlifənin mülazimi Sirac Həmədan valisinin başının üstünü almışdı və demişdi:

— Vay olsun sənə, ey vali. Nə durub gözlorini döyürsən, boşaltmaq lazımdır, o zülm evini ki, dilənen dustaqların qohum-oqrəbəsi sabah qoşun-qoşun axıb Əmirəlmöminin üstünə gəlməsinər.

Ayaq üstə ölmüş vali dərhal dirilmişdi və bir anda barmağının derisini soyaraq dartıb çıxardığı çox iri alması üzüyünü Siracın barmağına geydimişdi, bir az sonra isə başındaki bir dəstə atlı ilo dördnala geriye şəhəre doğru çapmuşdı.

Nalbəndlər dərbəndi şəhərdə nisbatən ən geniş və çox qısa bir kückədən ibarətdi ki, hər tərəfində cərgə ilə düzülmüş dükanlar öündə bütün günü minik heyvanlarından atlar, qatırlar, uzunqulaqlar, cüt və qosqu heyvanlarından isə öküzlər və kollar də nallanırdı.

Amma elə ki, axşam olurdu, hava qaralırdı, nalbənd dükanları bağlanırdı, bir müddət boş qalan bu dərbənd sonra yavaş-yavaş izdihamla

dolub daşaraq şam satılan və şamlarla işıqlanan bir bazar meydanına çəvrilirdi ki, bu şam bazarı şəhərin yəhudilər məhəlləsindəki meyxanələr kimi gecə yarısından çox sonraya qədər açıq olurdu.

Və bu şam bazarına şam almağa gələnlər çox tez bu bazardan çıxıb gedirdilərsə, şübhəli kölgələr gecə yarısına kimi burda izdiham içinde vurmuxurdu, çünki bu yarıqaranlıq və böyük hənritilər istər halal olsun, istərsə də haram, nə satır və nə alırdısa, ucuz illətsiz, baha hikmətsiz deyildi. Burda istəyən imamını çox baha qiymətə şeytana sata bilirdi. Yaxud həyatını çox ucuz qiymətə bir sələmçi yanında girov qoya bilirdi. Burda gözleri kor olan bir falçı hərflər vasitəsilə fal açırdı və qara nöqtələrlə dolu bir aynada iqbaliyi sənə göstərirdi. Burda yarıçılpaq bir dərviş qara sövdalıları od bahasına bir ovuc ağ arpə satırdı ki, dualanmış o ağ arpəni aparıb bir gözelin yaşadığı dalana səpəndə o afotin üroyində perəstikarına qarşı ehtiras odu alovlanırdı. Burda bir cadugor ağ yumurtaları bir-bir ağızına alırdı, sonra o yumurtaları bir-bir ağızından qıpqırımızı çıxardırdı. Və kim ki, o qırmızı yumurtalarla hazırlanın ilan ətin yeyirdi cavanhı geri qaytarırdı, yaxud tükenmiş kişilik qüvvəsini yenidən bərpa edirdi və burdan müəyyən fasilelərlə ağ çadırları ciyinlərində ilişib qalmış qırmızı meşin şalvarlı qadınlar gəlib keçirdilər ki, çoxlarını sevmiş o qadınlarla müvəqqəti evlənmək istəyənlər evvelcə mütləq şəhər qazisi yanında kəbin kəsdirməli idilər.

Barsis ilə ustanın kiçik oğlu axırıncı dəfə bura, nalbəndlər dərbəndino gəlmışdır və hər dallarındaki torbalarda gotirdikləri nalları tanış nalbənde təhvil vermişdir, sonra boş torbalarını ciyinlərinə ataraq geri dönerkən, ustanın oğlu çıxıb getmişdi. Barsis isə birdən elə bil bündömişdi, ayaq saxlamışdı, üzünün ifadəsi dəyişilmişdi və dərbənd başında görəsən bir qafıldən gözlerini çəke bilməmişdi, çünki bir an ona elə golmuşdi ki, aran biçinciləri kimi başları boz ləçəklə, ayaqları çarıqlı və əyinlərinin cin-cindirindən cin ürkən bu adamlar onun həmkəndliləridir. Və haçansa onlar da Barsis kimi uzaq Boz quş dağları qoynundakı Günabad kəndindən yola düşübər, amma aranda taxıl yandığı üçün biçincilər dura bilməmişdilər, ona görə baş alıb həftələrlo bu şəhərə doğru geliblər ki, Ərdəbəldən sonra bu dünyada ən ucuz çöreyi ilə məşhur olan Həmədanda bir qarın çörək pulu qazansınlar və indi bu saat onlar yaxınlaşan kimi neinki Barsis bir-bir onları tanıyacaqdı, eyni zamanda onlar da Barsisi tanıyacaqdılar və hətta Barsisin üstüne düşəcəkdilər ki, od aparsın sən uşaq, son hara, bura hara? Kənddə qoca baban iti

itmiş çoban kimi dağa-daşa düşüb səni axtarır, elə biz özümüz də vay-sınlanırdıq ki, səni qurd-quş basıb yeyib, tələf olmusan...

Sonra Barsis məyus olmuşdu, çünkü dəstə yaxın gəlmışdı və Barsis çox tez ayırd elemişdi ki, bu adamlardan heç birinin üz-gözü ona tanış deyil. Amma bu qafıldedəki kəndlilərden her birinin arxasında yeniyetmə bir qız uşağı gəlirdi ki, o qızların gözlerindəki qızdırımlı bir işilti, açığın alısdırığı o qara isıltı. Barsise coxdan tanış idi.

Nəhayət, o kiçik qafılı Barsisin yanından keçmişdi ve qarşı tərəfdəki artıq qapısı bağlanmış nalbənd dükən qabağında özlerinə yer seçib oturmüşdular, say dizlərini qaldırıb qucaqlamışdalar və arxalarını bağlı qapıya söykəmişdilər, yanlarındakı qızlar isə yirtiq, bədrəng çadralarına bürgələnərək hər biri o kəndlilərden birinin başı üstündə dimdik dayanmışdılər, gözlerini yere dikmişdilər.

Və Barsis ürəyinə daman uğursuz bir hissin tolaşı içərisində nə isə baş verəcəyini gözləməyə başlarkən, bu intizar uzun çəkməmişdi.

Çünki ele o saat hardansa zahir olan bir əcuz ki, beli əyri bir qarı idi, əl ağacını tiqqatlıq yere döyerək o kəndlilərə doğru yönəlmışdı və salamsız-kalamsız dərhal bir-bir o yeniyetmə qızları əlləşdirməyə başlamışdı. Qarının xınadan qızartdıq kiklələrinə ele bil heç vaxt daraq dəyməmişdi və dişsiz ağızı bağlı pul kisəsi kimi büzməli idi, qırmızı nöqtələrlə səpgili gözlerinin ağı içinde bəbekləri işim-işim işildayırdı.

Və bu əcuz, indi baş barmağı ile şəhadot barmağı arasında bir-bir o qızların ordalarını sıxıb ağızlarını açırdı. Sədef dişlərini yoxlayırdı, im-siləyirdi və xırıltılı soslo “bir gülsənə, başı batmış, – deyirdi, – gül görüm yanaqların çuxurlanıb qəmsizlənirmi?”

Amma qızlar gülmürdürlər. Bir dəri bir sümük idilər və hər iki tərəfdən batmış ordalarının çuxurları açığın möhürlədiyi acı qəmzələr kimi solğun bənizlərində həkk olub qalmışdı.

Barsisin isə rəngi qaçmışdı, alt dodağını dişləri arasına almışdı və bu vaxt arxasında bir-birinə qonşu dükənlərini bağlayan nalbəndlərdən biri demmişdi:

– İmansıza bax. Ele bil at almağa gelib və hər dəfə dağ kəndlərinin də açıq başlayanda burda bu əcuzənin bazarı rəvac olur, bu bədbəxtlər də ki, nə müsəlman kimi müsəlmandılar, nə xaçperəst kimi xaçperəst.

İkinci cavan demmişdi:

– Oğlan, qarın ac olanda nə din, nə məzhəb, nə tanrı? Deyirlər vaxtı ilə bir tayfa varmış və o tayfa xurma unundan xəmir yoğurub özləri

üçün çoxlu tarı və büt quraşdırılmış, amma sonra bir dəfə qılıq və qəhətlik ilində açıq o tayfaya o dərəcədə güc gəlib ki, səcdə etdikləri bütün Allahlarını bir günün içinde yeyib qurtarıblar və yaxşı da eləyiblər, çünkü acın imanı olmaz deyiblər. İndi bu bədbəxtlər də oğlan uşaqlarını açıqdan qurtarmaq üçün qız uşaqlarını qurban verirlər.

Sonra arxadan gələn o səslərdən biri Barsise təpiñmişdi:

– Sən nə durmusan burda ay uşaq? Get bala, bu söhbət hələ sənin xöröyin deyil.

Amma Barsis çıxıb gedə bilməmişdi və qeyri-ixtiyari olaraq qızları əlləşdirən qarına doğru addımlamışdı. Qarı isə bu vaxt qızları əlləşdirib qurtarmışdı və indi kondililərden birini burnu qabağında tutaraq, sövdələşməyə başlamışdı:

– Ortancı oğlum üçün alıram bu qızı. Golinim olacaq, xinalı kakliyim olacaq, buyur bu da məhriyyəsi, aç ovcunu, Allah xeyir eləsin!

Kəndli isə qarının ovcuna baxmışdı, köksünü ötfürmüştü və zarımışdı:

– Azdır qarı nəno, insafın olsun!

– Azdır? Əlamən sizin kimi əkinçidən. Əkinçi tayfası kimi naşükür bir tayfa, acgöz məxluqat yoxdur. Bir qızına bax, bodheybət, gərək buna bir il sorasər yağı bozbaş yedirdəsen ki, heç olmasa bir qucaq doldurən sağırsı olsun...

Barsis boğazında düyünlənən acı qəhərdən boğulurdu. Qoca nalbənd haqlı idi, əlbəttə ki, bu adamlar oğlan uşaqlarını açıqdan qurtarmaq üçün qız uşaqların qurban verirdilər. Necə ki, Barsisi açıqdan qurtarmaq üçün Cunay da özünü qurban vermişdi.

...Yeraltı qazmada gecənin hansı aləmindəsə birdən yuxudan yuxudan oyanmışdı və qoca babası ilə Cunayın qazmanın ortasındaki sənmüş ocaq başında xisin-xisin nə barədəsə danışdıqlarını eйтmişdi. Uzun azarı olan babasının səsi gah sürəkli öskürəkler içinde baturdı, gah ele bil quyu dibindən gəlirdi. Cunayın cingiltili səsi isə gah titrəyirdi, gah qırılırdı.

– Apar baba, – deyirdi Cunay, – qaravaş durmaq lazımdır, qaravaş duraram, kəniz olmaq lazımdır kəniz olaram təki Barsis ac qalmasın, təki odumuz-ocağımız sənməsin.

– Elədir qızım. Mənim uzun azarım var, bir ayağım qobirdədir. Sən ki, qızsan, köçəri quşsan. Allah deyən olsa, səni aparıb bir Allah bəndəsinə nişanlaşsam, əvəzində otuz-qırq dırhəm mehriyə alsam o tifili açıqdan qurtaranıq və bir Allah şahiddir ki, birçə dənə qara pul versəydlər

əvvəlcə mən özümü satardım və qapılarda qul durardım, təki o uşağın öynədə bir tikəsi olsun.

Yenə Cunayın səsi eşidilmişdi ki:

- Apar baba, apar, yüz canım olsayıdı, hamisının bir-bir o uşaqa qurban verərdim, apar baba. Zəncana aparırsan, Zəncana apar, Həmədana aparırsan, Həmədana apar. Qoy qismətim qürbətdə kənizlik olsun, amma Barsisim, körpə quzum ac qalmasın, böyüüsün boy-a-başa çatsın.

Sonra Cunay susmuşdu. O Cunay ki, cəmisi ondan dörd yaş böyüdü və hələ Barsis çəgə ikən onu dalına saryıb hoyot-bacanı süpürmiş, xamır yoğurmamış, sac üstündə yuxa çevirəmiş, meşəyə gedərmiş, ot-əncər yiğarmış, qayıdarlığı qazan asarmış, doğa bulayıb Barsisin qarnını doyurarmış. O isə əvəzində Cunayın saçlarını yolarmış, çünkü qanırmaz-annamaz bir cin toxumu imiş. Sonra o da böyümüşdü və Cunayın hərdən axşamlar qazmanın damı üstündə ağı deyib anasını yad etdiyinə qulaq asmışdı, çünkü Cunay anasını görmüşdü, şəklini yadında saxlamışdı. Barsis isə anası öləndə bir yaşında imiş. Və anasının şəkli yadında qalmamışdı, buna görə Cunay ona böyük bacıdan artıq kiçik ana olmuşdu...

Handan-hana qoca yenə dillənmişdi:

- Ölməli mən idim, qız, - demişdi, - amma geldilər və ehdi sindirdilər, sizi atasız, məni oğulsuz qoydular. Amma indi lazımdır ki mon ölmeyəm, yoxsa bütün əbabü-əcdadım o biri dünyada yaxamdan yapışar ki, o uşağı orda ac qoyub hara golmisən. Məgər bilmirsən ki, qara big nəslinin yurdunda bayquş ular. Əger ocağımızın kültü altındakı o qor da sönsə. Ele özün görmüsən ki, dədən can verəndə bir yol da olsun nə senin üzünə baxdı, nə mənim, çünkü gözləri ancaq o uşaqa zillənmişdi, nə sözü vardisa o uşaqa demək isteyirdi. Amma deyə bilmediyi o sözü ürəyində apardı...

...Qaranlıq yeraltı qazmalarda yaşayan Günabad kəndi üç ildi ki, xərac vergisini ödəyə bilməmişdi və hər dəfə Təbrizdən gələn ibn Rəvvadin təessübdarları alıbos geri qayıtmışdır.

Nehayet bu yay Vəcna ibn Rəvvad xəstə yatan böyük qardaşının əmrlə başında böyük bir atlı dostosı özü Günabad kəndinin üstünə gəlmişdi.

Və o vaxt ki, Vəcna ibn Rəvvad qışqa ürgəsini kəndin yuxarı başındaki bir qazmanın damı üstünə sıçratmışdı. Günabad kəndinin qazmaları, damları tir-tir əsmişdi.

Bütün kəndi Vəcnanın atlıları sarğı içine almışdı və bu artıq bir kəndin düşmən qoşunu tərəfindən basqına uğramasını andırırdı; nə ələ keçir-disə qarət edilirdi. Bütün həyətlərdə güman gələn yerlər qazlırdı. Buğda-arpa basdırılan quyuların ağızları axtarılırdı. Çünkü dağ kondılarda pərinc buğdasi basdırılan bu quyuların ağızi suvanırdı, hamarlanırdı, üstünü ot-əncər basırdı və əgər kəndə basqın olurdusa, bütün kənd qaçıb dağa-dاشa düşdürüse, yaxud meşəlerdo gizlenirdi, basqından sonra bu quyulardan salamat qalanları kəndi achiqdan qurtarırdı.

İndi yoxsul bir kəndin qarəti nə qədər az nəticə verirdi, qarətçilər getdikcə daha artıq quduzaşlığı üçün kənd qadınları ilə uşaqların fəryadı göye ucalırdı. Bu vaxt Vəcnanın atlılarından iki nəfəri Barsisgilin həyətində atlarından yerə sıçramışdılar və qazmanın qapısı ağızında ayaqlarına dolaşan Barsisi vurub qırqaq ataraq içəridə bir başa Cunayın üstünə cummuşdular. Cunay isə çığırılmışdı, qaçıb özünü atasının üstüne atmışdı...

Bir qayda olaraq xərac vergisini ödəyə bilməyen kəndlərə basqın zamanı çox vaxt qara gözlü, uzun kirpikli yeniyetmə qızlar ovlanaraq girov kimi şəhərlərə aparılır və xərac vergisi toplayan təessübdarlar qızların vergi ödəniləndikdən sonra kəndlərinə, evlərinə, ata-analarına qaytarılacağıını şərt qoyurdular. Amma gedənlərdən çox aži geri dönürdü. Çünkü bir parası xəbərsiz-ətərsiz yoxa çıxırı, digərlerinin sorağı çox uzaqlardan gəlirdi. Beziləri isə özləri şəhərlərde ilişib qalırdılar və doğma yurdlarını ürəklərində dofn edirdilər.

İndi Cunayın çığartışını eşidərkən Barsis yixildiği yerden sıçrayıb ayağa qalxmış və yarıqaranlıq qazmada atasının o iki nəfərlə əlbəyaxa olduğunu görərək qaçmışdı, qazmanın ağızına atılmış çırpı şeləsi üstündəki dəhrəni taparaq o iki nəfərin üstünə cumarken bu dəfə Cunay ikinci dəfə çığırıb atasının arxasından çıxmışdı və özünü Barsisin üstüne ataraq, dəhrəni Barsisin elindən almaq istemişdi. Və bu vaxt Barsisi taparaq Cunayı aradan çıxarıb xilas eləmişdi, böyüklərin görə bilmədiyi bir işi görmüşdü. Cunayı arxasında sürüyüb qazmadan çıxarkən həyatdə cilovları yehərləri üstünə atılmış atlardan birinin belinə sıçramışdı, əlini uzadıb Cunayı tərkinə qaldırmışdı, sonra kəndin yuxarı başından dağ döşündəki meşəliyə doğru çapmışdı və orda meşənin qalınlığında Cunayın təkidilə atı çubuqlayıb geriye kəndə tərəf qovmuşdu. At isə çapılıb getdiyi yolu baş aşağı addımlaya-addımlaya geri dönerək qarabuğ oğlunun qazmasında artıq fəlakət baş vermişdi. Atının

oğurlandığından quduzlaşan qarətçinin qılıncı Barsisin atasını ölümcül bir zərbə ilə yerə sərmişdi...

Barsis ilə Cunay isə hava qaralandan, Vəcənən atları kəndlərdən uzaqlaşandan sonra, məşədən çıxmışdır. Və kondə doğru yüyürmüştü düler. İşıqsız qaranlıq kənddə artıq kişi səsi eşidilmirdi. Gah uzaqda, gah yaxında ağı deyən qadınların səsləri, kənd itlərinin üzüntülü ularıları və kiçik uşaqların ağlayışları bir-birinə qarışmışdı.

Cunay ilə Barsis qaranəfəs özlerini içəri salanda, çoxdan xəstə yatan babaları ölümcül yaralanmış oğlunu göttirmişdi, öz yatağında uzatmışdı və qocanın bir qoyun dərisində iبارət olan yatağı yanında torpaq döseməyə sancılmış bir görməşov çubuğu yanındı ki, ta qədimdən dağ kəndlərinin şamı və çıraqı olan o yanar görməşov çubuğunun işığında can verən ata başı yanında diz çökən Barsisi gördüyü üçün gözleri geniş açılmışdı. Elo bil əzraildən möhlət almışdı və bu anda baxışları yalnız Barsiso zillənib qalmışdı və dodaqları tərpənməyə başlamışdı, amma dili söz tutmamışdı və Barsisin babası can verən oğlunun üstüne oyılmışdı, oğlunun nə dediyini eşitmədiyi üçün fəryad eləmişdi:

— Bir söz de a qurbanın olum, bir söz de, bilim nə deyirsən, nədi arzumanın elə baxırsan?

Və qoca ağlamağa başlamışdı. Cunay da evin yegane qadın xeylağı kimi ağı deməyi özünə borc bilərək “yeddi gün yeddi gecə ağlayacağam, ay dədə, atımı çöllerdə bağlayacağam ay dədə” — deyo hönkürmüdü.

Barsis isə ağlamamışdı, cünki dili söz tutmayan atasının baxışları ona demişdisə hamısını eşitmışdı. Və atası ona: “evimin böyüyü oğul, ağlamazsan, — demişdi. — Başına döyüb vaylanmazsan, — demişdi. — Böyüvərsən, igid yaşına dolarsan, — demişdi. Atanın qanını düşmenin qara qanı ilə yuyarsan”, — demişdi.”

Sonra o vaxt ki, atası baxışlarıyla sözünü deyib qurtarmışdı birdən gözleri şüşələnmişdi və Barsis aşağı oyılmışdı, atasının gözlerini qapamışdı.

...Və o gündən Barsisin qoca babası bütün günü yatıb qaldığı yatağına yaxın düşməmişdi. Gecəli-gündüzlü ocaq qırğında gah mürgüləmişdi, gah oyanmışdı, gözlerinin dərinində qara bir işltı alışib-yanmışdı. Və nəhayət bir gecə Barsisi yuxuya verəndən sonra Cunayı yanına salaraq pay-piyada dünyasın o başına yola düşmüşdü ki, hardasa böyük şəhərlərin birində qız nəvəsini əre verəcəkdi, əvozində kəbin haqqı-mehriyyə alacaqdı və geri dönüb Barsisi acliqdan qurtaracaqdı.

Amma Barsis o çörəyə el vura bilməzdı, Cunayın göz yaşları bahasına babasının evə gətirəcəyi əppək tixanardı boğazında qalardı və oppoyn hər tikosi ağu olardı, burnundan töküldərdi.

Buna görə idi ki, iki gün sonra səhərin alaqqaranlığında sərçələr tut ağacında sıvən salanda Barsis kənddən çıxmışdı. Boz quş dağlarından aşağı enmişdi və karvan yolu ilə baş alıb gedərək arxaya baxmışdı ki, orda qalanlar — yeraltı uçuq bir qazmadan, dibində bir ovuc arpa unu qalmış bir torbadan, göbələk papağına oxşar qara bir sacdan, sapi sıniq qodim bir xışdan, dişləri korşalmış bir oraqdan, boşqab boyda bir kirkirədən, gil yamaqlı bir su səhəngindən və hər il pitraq kimi bar verən bir tut ağacından ibarətdi. Bundan sonra həmişəlik olaraq qara bir vira-nenin meskəni yiyesiz qalacaqdı...

...İndi isə hava qaralıqca qaralırdı. Şəhərin şam bazarı izdihamla dolmağa başlamışdı. Və inadkar kəndli ilə sövdəsi baş tutmayan o əcuzə yenə çəliyini tiqqatıq yerə döyərək şam bazارından çıxarkən Barsis də gözleri heç bir şey görməyən, amma hara isə baş alıb gedən yuxulu gəzərlər kimi o qarının arxasında düşmüdü. Cünki özünü inandırmışdı ki, yaziqbabası da bu kəndlilər kimi Cunayı bu şam bazarına gətmışdı, Cunayı bu qırmızı kilgeli qarı alıb aparmışdı. Və indi Cunay bu qarının evində qaravaşdırısa, qarı gedib öz qapısını döyen kimi içəridən Cunayın “gəldim” deyən səsi eşidilecək və Cunay qarı üçün qapını açanda o bir anlıq Cunayın üzünü görəcəkdi.

Amma qaranlıq və darısqal bir döngədə qarı birdən-bire yoxa çıxmışdı, çəliyinin tiqqiltisi kəsilmişdi və Barsis o qaranlıq döngədə tək qalmışdı. Və döngə elə bil dərin bir dağ kimi Barsisin başı üstündə gəyə ucalmışdı, arxasındaki çökək həyatları de gizlətmışdı. İndi o sə-həri dirigözlü burda açacaqdı. Hava işıqlananda bu döngədəki bütün qapıları döyəcəkdi. Əgər Cunay bu döngədəki evlərin birində, qarının yanında qaravaş idisə, o da qalabənd olub bu şəhərdə qalacaqdı. Məscidlərə su daşıyan uşaqlara qoşulacaqdı. Bir qarın çörək pulu qazanacaqdı və bir gün fürsət tapıb Cunayı qarının evindən qaçıracاقdı. Gecələr karvan yolu ilə Boz quş dağlarına doğru gedəcəkdilər, gündüzlər yoldan çıxıb dağda-daşda gizlənəcəkdilər... Birdən səksənmişdi. Yaxında çox alçaq bir qapı açılmışdı, qaranlıq dalana titrək bir işıq düşmüdü. Sonra o qarı özü olində uzun və qırmızı bir şam o alçaq qapıdan çıxmışdı və qapı ağızındaki üstü mişarlanmış girdin kimi çox hamar olan dəyirmi bir daş üstündə oturmuşdu.

Və bu andan Barsis geniş açılmış gözlerilo elə bil bir röya görməyə başlamışdı ki, qırmızı bir şamla işıqlanmış o qaramat röyada başları ağ çadralı bir qatar qız bir-birinin ardına başlarını aşağı əyorek qarının çox alçaq və yaşıl rəngli qapısından döngəyə çıxmışdır və golmişdilər. Barsis nəfəsini dərməmişdi. Gözleri dörd olmuşdu. Qaranlıqda üzlerini yaxşı seçə bilmədiyi o qızlar içində doğma bir simanı görəcəyi ümidiş üreyi döyünməyə başlamışdı, amma sonra çox tez ayırd ələmişdi ki, o qızların hamısı Cunaydan bir boy ucadılar. Ve əgər içlərində Cunay olsaydı, başı o qızların çiyinlərindən çox aşağı qalardı.

Bu vaxt döngə başında ayaq səsləri cəsildilmişdi və orda olan bir qaraltı çalxalana-çalxalana, gah sağa, gah sola ləngər vura-vura üzü bəri gəlmışdı. Bir başqa qapıya doğru yönəlmüşdi, salamsız-kalamsız qarının əlindən şamı qapılmışdı və qırmızı şamla bir-bir qızların üzlərini işıqlandıraraq birincidən ikinciye və ikincidən üçüncüyə keçərək getmişdi, qızların ağ cərgəsinin axırına çıxmışdı. Sonra ordan geri qanırlaraq birməfəsə demişdi:

— Ey küpəgirən imansız, eşitdim keçən həftə şam bazارında taza gül almışan. Və mən ki, üzümün üstüne bir üz qoyub bura golmişəm, son gərək o gül rənanı mənə göstərəsem!

Qarı başına bir qazan qaynar su tökülmüş kimi ayağa sıçramışdı və quyuğu tapdanan bir ilan kimi fişildamışdı ki:

— Belə sen çox qolet eləyib bura gelmişən, çünki bura gelən bir kəsin gerek mərifəti olsun. Yox əgər qaysavadan pay uman kimi bura gelmişənsə, dediyin o gül sənin o çopur burnun üçün deyildir.

İndi də məst-xumarın başına elə bil bir badya soyuq su endirilmişdi. Və bir an nitqi batmışdı, gözlərini döyə-döyə qalmışdı, sonra ağızından gövhər saçan bu əcuzuya yaltaqlanmağa başlamışdı:

— Əl aman ey qarı, başına and olsun ki, mənim dilim bir az zinakədir, amma, üreyim tərtəmizdir və demək istədiyim o idi ki, əgər o qonçeyə yad nəfəsi deyməyibsa halalim olardı və mehriyəsi nə qədərdir, son deyərdin, mən əsirgəməzdəm.

Bir anda bir çəngə küləş kimi alışmış qarı indi bir çəngə küləş kimi də tez sönmüştü. Qayıtmışdı öz yerində oturmuşdu və demişdi:

— Onda öz bextindən küs, çünki çox gecikmişən, və o gül ki, hələ açılmamış idi, apardım bu ilin hesabına valinin baş həremənə peşkəş verdim.

— Evin başına uçulsun, qarı, kim inanar ki, valinin baş həremi o ilin və ya bu ilin hesabına səndon peşkəş alır?

— Əlbettə ki, heç kəs inanmaz. Amma cəmi şəher bilir ki, əgər valinin o höşəri arvadına mən hər ilin üç bayramında bir qəderi-qüvvə peşkəş aparmasaydım vali çoxdan tifaqımı dağıtmışdı və bu halal kosbkarlığım əlimdən getmişdi.

— Qulaq as qan, xəlifə Momun keçib geldiyi bütün şəhərlərdə yekşənbə günləri şikayətçiləri həzəruna qəbul eləyir, özü də hamidən əvvəl o şohların zənənə xyclağından sənin kimi Nuhu taxtda, Süleymanı qundaqda görmüş bir qarının şikayətinə qulaq asır, indi ki vali sono zülm eləyir...

— Annamaz bir tifil kimisən, oğlan. Xəlifə hamidən əvvəl qəddi bükülmüş, beli əyilmış o qarıya qulaq asır ki, şəhər hakimi əvvəlcədən o qarının dərsini vərib xəlifənin həzəruna buraxır.

— Və həqiqətən sənin bilmədiyinə qor düşər qarı, elə isə bunu da bil ki, mən qumarda uduzduğum haram pulu savab işə sərf etmək üçün and içmişəm... Ona görə elə indi ki, bura gelmişəm, qoy elə bu qaranlıq döngədə bu ağ cücoloron biri məni öz xoşumla qarət eləsin.

— Elə isə atan rəhmetlik, oğlan. Axır ki, gəldin motlob üstüno. Hərçəndi yenə bir az da yönəməsiz danışırsan, amma elə qədimdən rəvayətdir ki, “verdiyin sonındır, vermədiyin özgənin”. Çünkü nə verəcəksən əlinə gedəcək səninlə. Bayaq özün əlinə şam alıb öz gözünü gördün ki, mənim cücelərimin hamısı qızıl dinar kimi bir-birindən göyçəkdilər, indi də gerək son özün olını pul kisəsinə salıb dən çıxardasən ki, o cücelərdən biri sənə rəğbet eləsin.

— Başa düşdüm ey çox bilmış qarı. Bilirsən ki, kisəm doludur? Nə olar? Buyur bu daş, bu tərəzi, bax, bu meydan, bu da şeytan...

Və məst-xumar boğazı büzməli, qıraqları gül muncuqlu pul kisəsini dartıb qurşağı altından çıxarmışdı. Amma kisənin ağızını açımağa macəl tapmamışdı ki, birdən divar boyu düzülmüş o qızların hamısı yerləndən qopmuşdular və gecə qonağını elə bir sarğı içinə salmışdilar ki, qadın nəfəsinin yaxınlığı məst-xumarın ixtiyarını əllindən almışdı, pul kisəsini əlindən buraxmışdı və o ağ çəmbər içindən qarını səsləmişdi:

— Qulaq as, ey ocuze. Mənim ki, yeddi göydə bir ulduzum yoxdur, və yerde ənisim<sup>1</sup> ancaq boz bir çeyirtkədir, qoy bu ağ cücolorin cümləsi bu gecə elə topdan mənim olsun, çünki əslində mənim başqa bir təmonnam yoxdur. Və əgər varsa, başımı yumşaq diz üstə qeyub ağlamaqdı muradum.

<sup>1</sup> Yolda həmsöhbət

Qarı bir an duruxmuşdu, yaddaşında no isə alışib yanmışdı və bayaqdan bəri tanımaq istədiyi bu adamı nəhayət tanımışdı: elədir, o bu bazar şairi idi ki, bütün günü nazik buduna bir sap bağladığı boz bir çeyirtkəylə “ey xiridar” deyə bazarda gozirdi. Və bu xiridar niadasından izdiham səksənib yarılırdı. Bu vaxt çayirtkə irəli sıçrayırdı. Amma o saat buduna bağlanmış sap dərtlirdi. Çeyirtkə bir mənzil uçub yerə düşürdü və izdiham hırıldayırdı. Beləliklə dövrəsində oturan cavalar bazar şairini fərəhli niðalarla qarşılayırdılar, yuxarı başda ona yer göstəriridər. O isə çayirtkəsini bucaqların birində papağı altında dustaq edirdi, saçlarını çıynına dağıdırırdı, sonra gəlirdi qara dövrəsində otururdu və burda onun hər dəfə bədahotən dediyi yançığı açıq şeirləri içində mis kimi cingildəyən bir misra o gün bütün bazar əhlinin dilində özber olurdu.

İndi belə bir xanəxarabın başını yumşaq bir diz üstü qoyub ağlamaq üçün bir gecəda bir kise dirhemin göye sovuracağına qarının artıq şübhəsi qalmamışdı. Və artıq gece yarısına kimi burda oturmayaçağı, əriyon şamları bir-biri dalınca dəyişdirməyəcəyi üçün qarının gözləri işıqlanmışdı, tez ayağa qalxmışdı və qızlarının hamisin bazar şairile bir yerə qovub qapıdan içəri salmışdı, sonra əlində şam çox alçaq və tünd yaşılı rəngli qapısını bağlamaq istərkən birdən hardansa qaranlıqdan çıxan bir oğlan uşağı özünü irəli atmışdı və dili topuq çalaraq zarımışdı:

— Qarı nənə... can nənə... o qızın nə idi?

Və qorxu bilməz bir ifritə indi bu uşaq səsindən səksənmişdi, qapı ağızından geri çevrilmişdi, şamın işığı Barsisin üzüne düşmüdü. Qarı bir an gözlərini döyə-döyə qalmışdı. Sonra birdən bütün vücudu, qarnı qəhqəhələrlə çalxanmışdı, uğunub özündən getmişdi. Və bu axşam qarının əlinə nadir bir vücud keçmişdi ki, ona görə keyfi durulmuşdu. Aladağa çıxmışdı və indi qarnı tox qoca pişik kiçik bir siçan balasıyla oynamaya başlamışdı.

— Vay olsun od aparmış şeytan toxumu, mənim bir qatar qızım var, necə yəni o qızım adı nə idi? Yoxsa indi də badımcən durub üstümüze gəldi? Deməli sən axşam hər gelib burda maritlaysırsan. Oğru pişik kimi xəlvətə salıb müft-müsəlləm, qızlarına baxırsan və xumarlanaxumarlanan müft dəm ahırsan?

Barsis boğularaq fəryad eləmişdi:

— Yox... Bunları demirəm... O biri qızı... Onu ki, aparıb valinin arvadına peşkəş cləmison.

Qarı əlini şappadan yambızına çırpmışdı:

— Mən qinayan qarının qarnı yansın, buna da, ince bala sorçeyə də bir qatar qız bəs eləmirmiş. Vallah onda o dəli dərvish elə düz deyirmiş ki, bir zaman gelecek ki, kök inoklər öz ariq buzovlarından süd öməcək...

İndi artıq heç bir şeyi başa düşə bilməyen Barsisin başı taqqıldamışdı, ağrı-acısı qalmışdı, qarı isə tumanının ətəyini qaldırıb gözlerinin yaşını silmişdi və Barsisə təpinmişdi:

— Sürüş burdan xakbəser, no olub, no xəbərdir! Bu gün sabah bir şəhərə gedərsən, pul kesərsən, karvan soyarsan, elə ki, ciblərin dirhom-lö doldu, onda gelib qarı nənənin qapısını döyərsən. Dayan görüm! Gözlərinə bax, başuva çadra salsaq görən elə biler ki, sən özün gözəl qızsan. Düz deyirəm vallah bu gözlər ki, səndo var, əger Yusif gedib Fironun ölkəsində tekçə Züleyxanın əndamına od salmışdısa, big yerin torloyəndə sən bu şəhərdə no qədər Züleyxa varsa, hamisinin sinəsinə dağ çəkəceksən...

Kirimək bilməyon qarı nəhayət, kirimişdi və əlini uzadıb soyuq sümük barmaqlarıyla Barsisin çənəsini ollosek istəmişdi. Barsisin oti çımçəşmişdi, geri sıçramışdı, sonra çox alçaq və tünd yaşılı rəngli qapı örtülmüşdü.

Və Barsis yeno o qaranlıq döngədə tek qalmışdı.

1984

## İKİNCİ HİSSƏ

Azərbaycan dağları. Bilalabad kəndi.

Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırıdı.

Bir dəstə atlı çaparaq kəndə girdi. Atlılar kənd içilə çaparaq uca hasarlı bir ev qarşısında dayandılar. Bir nofər atdan yero sıçradı, böyük darvazanın dəmir toxmağını çalmağa başladı. Handan-hana darvaza arxasından bir səs eşidildi:

- Ey adam, kimsən?
- Açıq qapını – görərsən.

Yaşıl darvazanın bala qapısı açıldı, əlində qara çiraq tutmuş başı küləahlı bir nəfər küçəyə çıxdı, lakin qarşısında bir nəfər əvəzinə bir dəstə atlı görərkən, qaşları çatıldı və başını geri çevirdi, kimi isə səslədi:

- Ey gecə çırığı, harda yubandın?

Dərhal pəhlovan cüssəli, qulaqları cüt sırgalı qapqara bir qul əlinde moşol, başını eyib bala qapıdan küçəyə çıxdı və ağasının arxasında əmrə müntəzir dayandı.

Atlıların başçısı ev sahibinə dedi:

- Zəncandan gəlirik, ey kətxuday, yolda yubandıq. Dağlarda çovğundur. İzin ver, bu gecəni sənin kəndində, sənin evində qalaq.

Kətxuday dinmodi, qaramat baxışlarılı məşəl işığında atlıları gözdən keçirməyo başladı. Aralığa sükut çökdü. Atından yere sıçramış genç dedi:

- Nə durub baxırsan, ey kətxuday? Tanımadın Cavidan? Şəhrək oğlu Cavidanı ki, Bozzeyn dağlarının hakimi, Bəzz qalasının sahibi və ağıköynək xürəmилərin sorveridir??

Kətxudayın əlindəki qara çiraq titrədi, lakin üzünü Cavidana tutub təmkinlə dedi:

- Ey Cavidan, bir dəfə Miyaniç bazارında mən sənə rast gəldim, amma qəsdən tanımadım səni, çünki mən divan adamı, sən isə bir ası idin. Və əger tanışaydım səni, gerək dərhal yapışaydım yaxandan... Və indi də mən səni görmüşəm, nə sən məni!

C a v i d a n. Qulaq as, ibn Boyat, atlar yorulub, yolda qalmışdıq. Ocaq ver bizi, çörək ver bizi atlara yem ver, və havayı istəmirik – al!

Və Cavidan qoltuğundan çıxartdığı kiçik pul kisəsini yuxarıdan aşağı kətxudayın üstüne atdı. Lakin ibn Boyat yerindən tərəpənmədi və pul kisəsini arxasında dayanmış qara qul tutdu.

İ b n B o y a t. Bir də deyirəm, ey Cavidan, mən yatmışam və xəberim yoxdur ki, kəndə kim gəlib və sehor tezdən xəbərim olmayıacaq ki, kenddən kim çıxb gedib...

Və ibn Boyat pul kisəsini qara quldan alaraq yuxarıya, Cavidanın üstüne atdı. Bu dəfə Cavidanın atlalarından biri pul kisəsini havada tutdu. Cavidan isə çəkmosinin quncuna keçirdiyi qamçımı dərtib çıxartdı. ibn Boyat yerindən tərəpənmədi və dedi:

- Toxunma mənə, ey Cavidan, əger istəmirsen ki, qan tökülsün. Amma qəsdin evimi talan etməkdirsə, bu saat omr edim, qul darvazanı açsın!

Cavidan əlini saxladı və dedi:

- Biz heç kəsin evin talan etməmişik, ibn Boyat! Biz ancaq xərac karvanlarından bac almışık. Və sənin talan edilməli bir şeyin də yoxdur. Çünkü dədə-baba torpaqlarını Əzd qəbiləsi çoxdan qapıb əlindən alıb və ibn Rovvad qardaşları səni bir xoruza yük eləyiblər...

İbn Boyat sevər yerindən yaralanmış kimi bir an boğuldı. Sonra başını dik tutub dedi:

- Bu çərx-gərdündür, ey Cavidan, əvvəl bizi ne verirse, sonra əlli-mizdən alır, amma əsil-nəsəbimiz həmişə bizimlə qalır. Və mənim ki, yeddi göbök yuxarıda yeddi arxa dənənlərim əcəm şahları və türk xanları ilə oturub-durublar, bu mənə bəsdir.

- Amma özün...

İ b n B o y a t. Özüm də haqq yolun tapıb müsəlman oldum və indi əmirolmominin sadiq quluyam.

Hələ də atına minməmiş genç xürrəmi davam gotırmadı, bağırdı:

- Sizi, namərd dehqanları hər yerdə belə gördüm. Siz o vaxt haqq yolun tapırsınız ki, yadelli əşrəflər qapıb torpaqlarınızı əlinizdən alılar və o vaxt müsəlman olursunuz ki, hökumət xərac yiğməyi sizə tapşırır. Və yeno başlayırsınız bizi soymağa, torpağa dən atanları, kirpiyi ilə od eşenləri...

Və gənc ibn Boyatın yaxasından yapışdı, lakin Cavidan əlini qaldırdı:

- İşin olmasın, nahaq qana bizim inandığımız izin vermir...

Və üzün qara olsun, ey kətxuday, çünki bir müsəlman qapısın döy-səydik, indi çoxdan ocaq qırığında qızınırıq...

Yaxasını gənc xürrəminin əlindən qoparan ibn Boyat birdən no gördüsə diqqətlə baxmağa başladı, sonra istehzali bir təbəssümlə dedi:

– Müsəlman qapısına niyə gedirsiniz ki, odur, ordan ucdakı dax-madan işiq gəlir, belə məlum Barmida arvad hələ yatmayıb və sizin kimi o da xürrom – dindir... Deyirlər bu axşam böyük oğlu hardansə uzaq sefərdən gəlib... O arvada bir dirhəm versəniz, səhərə qəder can-başla qulluğunuzda durar.

Cavidan dönüb baxdı. Bütün işqları sönmüş kənddə yalnız bir dax-madan işiq gəlirdi.

### Barmida arvadın daxması.

Buxarıda arçan odunu yanırkı və buxarı başında Babək ilə anası üz-üzə oturmışdır. Babək gur yanmış ocaqdan doymurdu, əllərini ocağın alovundan oyuşdurub yuyurdu və nəhayət ocağın alovun iki əlilə ovuc-layıb üzünə çırpdı...

B a r m i d a. Hələ də canın qızmayıb, oğul?

B a b ə k. Bu dəfə yol çox ağır oldu, ana... qar, çovğun... bir də ki, ocaqda arçan odunu yananda nə ətrindən doymaq olur, nə istisindən...

B a r m i d a. Nə deyirsən, danişım ibn Boyatla? Yاردارlıqla bir əlco torpaq götürüb, əkerliyə başlardıq...

B a b ə k. Təbrizdən didərgin düşmüşəm, ana, amma Ərdobil var... Və orda qılın pardaxlayan ustalardan biri hələ bildir mənə demişdi ki, işdi, şayəd Ərdobile gələnən, sənə iş tapılar.

B a r m i d a. Demoli, yenə gözümdən iraqda?

B a b o k. Əgər oralar ucuzluqdursa, gelləm sizi də aparram. Babəkin kiçik qardaşı Abdulla ki, daxmanın o biri kuncundə yorğan altında yatmışdı, birdən yorğanı başından atıb dik yatağında oturdu və dedi:

– Ərdəbilə, ana, Ərdəbilo, çünki Ərdəbilin süd kimi ağ əppəyi var... və mən Babəklə gedirəm Ərdəbilo...

B a r m i d a. Qaynama, otur yerində. Bir tike boyu var, Ərdəbilo gedir.

A b d u l l a. O vaxt ki, Babək kənddən Təbrizə gedib, indiki mondən ancaq iki yaş böyük imiş.

B a r m i d a. Və o vaxt ki, Babək indiki səndən iki yaş kiçik idi, dağda qoyun-quzu otarırdı. Amma sən hələ de tumanından tutub gözirsən.

Balaca Abdulla nə deyəcəyini bilməyərək üşyan elədi:

– Çünki bəhməz vermirsən, xaşıl bişirmirsən və cad əppəyi, arpa çörəyi yeməkdon dişimin dibə gedib.

B a r m i d a. Qudurasan, qart qurbanğa, arpa çörəyi peyğəmberlərin və müqəddəslərin çörəyi olub.

– Və inanan daşa dönsün, – deyə balaca Abdulla burnunu çekdi.

Babək ixtiyarsız güldü və bu dəfə Barmida arvad pərt oldu:

– Kime inanmırısan oðo, mənə, yoxsa peyğəmberlərə?

Babək anasını sakit elədi:

– Bəsdir ana, nə düşmüsən uşağın üstünə.

Barmida kiçik oğlundan el çəkdi. Şəfqətlə böyük oğluna baxdı:

– Gedir oğul, sən də yixil yat. Mən təndirxanda ocaq üstünə sac qoymuşam. Sabah kond arvadları gözaydınınğına gələcəklər. Gərek yuxa arasında tərək verəsən ki, ağızları şirin olsun!

Barmida arvad ayağa qalxbıb daxmadan çıxdı. Babəkin gözlori divardan asılmış tənburə sataşdı. Balaca Abdulla da başını qaldırıb divardan asılmış tənburə baxdı.

B a b o k. Tellərin qırmamışan ki?

A b d u l l a. Anam qoyur ki... deyir tənbur çalmaq sənin xörəyin deyil.

B a b ə k. Dur gətir bura, görüm.

Abdulla ayağa sıçradı, tənburu mixdan çıxartdı, gətirdi Babəkə verdi, Babək bir müddət tənburu köklədi, sonra yavaşdan çalmağa başladı. Balaca Abdulla heyranlıqla qardaşının üzünə baxır, tez-tez gözlerini qırparaq qulaq asındı...

Sonra Babək bir an əlini saxlamışdı ki, Abdulla tez soruşdu:

– Təbrizdə öyrənmisən, yoxsa Miyaniçəd?

B a b o k. Burda, son boyda olanda, ibn Mingənin qullarından biri öyrətmışdı mənə, – o vaxt ki, ibn Mingənin çobanı idim.

A b d u l l a. Müsibət çalışırsan, adın de, yadımda qalsın!

B a b ə k. Qədim havadır, adı "Sörvstan", macal tapanda öyrədərəm, sən də çalışırsan.

Daxma arxasında nal səsleri və at kişiñətisi eşidildi, sonra qapı bərk-dən döyülməye başladı...

Babək tənburu Abdullaya verib cəld ayağa qalxdı, taxçadan qəmə-sin götürüb köynəyinin altında gizledi və tez daxmadan çıxdı...

### Daxmanın artırması. Kellədə təndirxana.

Barmida arvad əlindəki oxlovla qızmar sac üstündəki yuxaları tez-tez tərsinə və avandına çevirirdi və balaca Abdulla anasının tabağında yuxuları içəriyə daşıyırdı.

...Daxmanın içi Cavidanın adamlarıyla dolmuşdu və adamlar iki cərgeyə bölünüb hosır üstündə qarşı-qarşıya oturmuşdular. Ucuz qə-

ləmkar süfro üstündə yuxa qalaqları, baş soğan və kasalarda şüyüdlü şor vardi və çox üzümüş, çox acılmış adamlar iştaha ilə yeyirdilər.

Cavidan ilə Babək isə süfrənin başında, buxarı yanında üz-üzə oturmışdalar.

Barmida olində bir kuzə içəri girdi və dedi:

— Doqquz ildi bunu yero basdırımişam və əhd eləmişəm ki, oğlum golənə qalsın. Və indi ki, oğlum gəlib çıxdı, için, halal xoşunuz olsun!

Məclisdən sevincli bir uğultu qopdu. Barmida kuzəni və piyaləni qapı ağızındaki gənc xürremiyo verdi, gənc xürremi isə yuxarı başda oturmuş Cavidana tərəf baxdı, Cavidan gülümşədi:

— Elə ordan başlayın və əgər bizi de bir damcı qalsa, bilorəm ki, insanınız varmış.

Gənc xürremi piyaləni mət kimi qaramtul şərabla doldurub başına çökdü və nəfəsinə güclə dərib dedi:

— Başına and olsun ki, şərabı ki, Cəmşid şah icad eləmişdi, o da ömründə belo şahanə şərab içməmişdi.

Barmida arvadın gözləri güldü və çökilib qapı ağızından getdi.

Kuzə ilə piyalə isə eldən-eldən keçərək, yuxarı başa doğru hərəkət edirdi...

### Təndirxana.

İkinci xoruz bəni idi, sehərə az qalmışdı, Barmida arvad hələ də təndirxanada sac üstündə yuxa çevirirdi. Balaca Abdulla yürüyüb anasının yanına gəldi:

— Hamısı yixılıb yatırlar, ana, bir tək o çal papaqdan başqa, cünki o kişi söz soruşur, Babək cavab verir, sonra təzədən yene söz soruşur və Babək yene cavab verir...

Barmida arvad yuxarı sac üstündən götürüb ayağa qalxdı, gəldi qapı ağızından içəriyə baxdı. Cavidanın adamları bir-birinin yanında həsr üstünə döşənib yatmışdılar, içəri girməyə yer qalmamışdı. Buxarı başında oturmuş Cavidan ilə Babək isə fikirli bir halda başlarını aşağı salmışdılar. Barmida arvad öz-özüno piçildədi:

— Son özün rehm et, ey yaradan, görən axı nə istəyir bu adam mənim oğlumdan?

Barmida arvad yeno qapı ağızından çökilib getdi. Cavidan maşa ilə ocaqdakı közleri cəsəldədi.

Elədir, Əzd qobilesi Rəbiyə qobilosunu üstələyir və belə getsə, bütün Azerbaycana ibn Revvad qardaşları hökm edəcək...

— Və biz də qiraqdan baxıb tamaşa edirik, — deyə Babək kəskin bir horokotlo başını qaldırdı:

— Nəyə tamaşa edirik? — deyə Cavidan heyretlə Babəkə baxdı.

— Ona ki, görək hansı qəbilə uzaqdan golmiş hansı yad qobile biziə ağa olub hökm edəcək... Robiye qabiləsi, yoxsa Əzd qabiləsi?

Cavidan diqqətlə Babəkin gözlorinə baxdı:

Səhərə az qahib, vaxtdır, biz durub gedirik. Amma o sözleri ki, sən mənə dedin, o sözleri mən burda qoyub getmək istəmirem və o fikirlər ki, sənin başından keçir, sənin də burda qalmağın məsləhət deyil! Ərdəbil fikrini çıxart başından! Və gedək mənimlə Bəzz qalasına!..

Babək bir müddət dinmədi, sonra gülümşədi:

— İndi mən anamın ixtiyarındayam.

Cavidan da güldü:

— Sen mənə mane olmasan, anadan mən icazə allam.

Cavidan ayağa qalxdı, bir-birinin yanına döşənmiş adamların arasından keçib eşiyo çıxdı, gəldi təndirxanada Barmida arvadın başı üstündə dayandı.

Barmida ocaq qırığında başını divara süykəyib oturduğu yerdə yuxulamışdı. Balaca Abdulla da başını anasının dizi üstə qoyub yatmışdı. İndi kiminsə, başı üstündə dayandığı hiss edərək, Barmida diksini bıxudan oyandı və ayağa qalxmaq istəyirdi ki, Cavidan olini Barmidanın çıynıno qoydu:

— Durma ayağa, uşaq oyanar. Görünürəm, sonbeşiyin çox kiçikdir və böyük oğlundan başqa heç kəsin yoxdur. Özün də ori öldürülmüş bir qadınsan. Ona görə ayda 50 dirhəm göndəracayəm sənə, qoy Babək mənimlə Bəzz qalasına getsin.

Barmida bir müddət çəş gözlerile aşağıdan yuxariya Cavidanın üzünə baxdı, sonra başını aşağı saldı və dedi:

— Ürəyim deyir ki, sən yaxşı adamsan, ey Cavidan, mənə 50 dirhəm göndərsən də sağ ol göndərməsən də... Amma indicə burda bir hovur gözümü yumdum və yuxumda qara-qura gördüm, gördüm ki, qara çalmaли qara atlı bütün Əzd qabiləsi...

Cavidan dedi:

— Qorxma, ey qadın! Bilirəm oğlun ibn Revvadlara ası olub. Amma Cavidan da ölməyib. Bəzz qalasında Əzd qabiləsinin eli ona çatmaz... Və onun öz olindo də qılınca olacaq!

## Bəzzeyn dağları. Sildürməli bir zirvədə Bəzz qalası.

Ətrafi daş hasarlı Bezz qalası içində ikinci bir qalacıq vardı və burda ucalan qədim bir qəsr Cavidanın iqamətgahı idi.

Qəsrin tava daşla döşənmiş yeraltı mərtəbəsində divara sancılmış hisli məşəllər yanındı. Bucaqlarda isə nizə-qılınc və qalxan qalaqları vardi.

Və burda, yarıqaranlıq zirzəmido Cavidan ilə Babək sağ əllerində qılınclar və sol əllorında qalxanlar bir-birinin üzərinə hücum edərək qan-tar içinde vuruşurdular.

Babəkin növbəti bir zorbesindən sonra Cavidan bağırdı:

– Bu nə zorbedir bele, ey nöcavan?

Babək bir an macal tapıb qolu ilə alının tərini sildi və dedi:

– Bir dəfə Cürzan yolunda dağ quldurları ilə vuruşanda...

Cavidan onun sözünü kesdi:

– Cavidan dağ qulduru deyil, senin üçün! Zərbənin cavabı bax budur!

Və yenidən Babək ilə Cavidanın qılıncları bir-birinə çarparkən Cavidanın sərrast zərbəsindən Babəkin qılıncı əlindən çıxıb çox uzaqda yere düşdü.

Babək qaçıdı, qılıncını yerdən götürdü və bu dəfə elə bir şiddətli Cavidana hücum cəldi ki, Cavidan davam getirməyiib geri oturduqca, Babək üstələdi və nəhayət Cavidanın küroyi divara dirənəndə, çox yaxında bir qadın çığırtısı eşidildi.

Babək diksinih geri döndü.

Zirzəmiyo enən daş pilləkən başında gözləri geniş açılmış bir qadın dayanmışdı.

Cavidan qılıncını kənara ataraq qadına təref döndü:

– Yaxın gol, gözümün nuru... Bilalabad kəndində gəncliyimə rast gəldim. Yanıma salıb Bezz qalasına gətirdim. Qılınc vurdu, dəst-xətti yoxladım... yaxın gəl, sən də bax, körpə qartala oxşarı varmı?

Pilleken başında dayanmış genc qadın Cavidanın arvadı Zərnisə idi və indi o, ağır-ağır aşağı enmeye başladı. Sonra yaxın gəlib Babəkin qarşısında dayanarkən sanki gur saçlarının ağırlığı başını qanırb geri dardı, sol əli sağ tərəfdə örpoyi çəkib ağızına tutdu. Və qadın diqqətə Babəkə baxdı. İndi yalnız gözlərini göstəren bir qadının bütün cazibəsi və sehri bir anda Zərnisəni gözlərində cəm oldu və bu gözlərin dərinliyində alişan qara qığılçılardan sanki Babəkin yüzəyi gərmədi.

– Alqış və günaydin, ey igid!

Başaşağı dayanmış Babək cavab verdi:

– Alqış və günaydin, ey, Banu!

Zərnisə döndü, erinə baxdı və gülməsədi.

– Gəncliyin başını qaldırıb üzümə baxmir.

Cavidan bextəvərcəsinə güldü:

– Neyləsin, dikinə günəşə baxmaq olur, sənə baxmaq olmur...

## Bezz qalasının divarları üstündə.

Yaz idi, dağ yamaclarında qar əriyirdi, axşam səmasında qartallar süzürdü...

Cavidan ilə Babək qala hasarları üstündə dayanmışdilar. Her ikisi diqqətə dərənin o biri tayında ucalan güney dağına baxırdı və aşağıdan yuxarıya güney dağına bir dəstə atlı qalxırdı...

Cavidanın qaşları çatıldı:

– O gün də sənə dedim ki, güney dağı tərponmeye başlayıb... və dünən bir dəstə atlı qalxırdı ora... lənətə gəlmış Əbu İmran... qışda ayı kimi öz kahasında yatıb pəncərəsini yalayıb və elə ki, havalar istiləndi, dönür ac qurda və gece basqınlarından gözümüz açılmış...

Babək xatırladı: Üzüm bağları arasıyla uzanan yol. Ağ karvansara-dan çıxan böyük dəvə karvanı uzaqda üzü şərqə doğru hərəkət edirdi və Babək o karvana yetişmək üçün iti addımlarla yol gedirdi. Qırmızı dağın dirsəyi arxasından yola bir dəstə atlı çıxdı və atlıların önündə gələn bir süvari atının cilovunu çekdi, dedi:

– Toxta ey Babək, sənə sözüm var. İndi ki, səfərin çox uzaqdır, lazmıdır ki, son dəfə danışaq!

Babək ayaq saxladı, qarşısındaki atlını tanımadı.

Vaxt dardır, ey Əbu İmran, təlosirom ki, özümü karvana yetirim və yubanımağa ixtiyarım yoxdur.

Əbu-İmran yanındaki atlardan birinə təref döndü:

– Düş atdan! Və gözloyin məni burda. Ey Babək, min, karvana səti sürüb danışarıq...

Babək ister-istəməz atländi və hər ikisi bir müddət yanaşı at sürüb dinmədiler. Nehayət Əbu İmran dedi:

– Yadindadırıım Cürzan yolu? O vaxt men do ibn Rəvvadlara qulluq edirdim və her dəfə ibn Rəvvad məni karvanbaşı təyin edərdi, karvanlarına... və o axşam ki, dağ quldurları karvan üstünə hücum etdilər, çox

adam qaçdı, yanında tek son qaldın və o zaman məni ölümden son xilas eledin...

B a b e k. Mən qaçsaydım, sən məhv olardın, sən qaçsaydın - mən.

- Elədir, qaçmadıq və karvan da salamat qaldı. Amma mükafatımız nə oldu? İbn Rəvvad sənin muzdunu bir dirhəm artırdı?

B a b e k. Uman yerdən küsorlər.

- Haqlısan və kifayətdir ki, 9 yaşından gah ibn Mingələrə, gah ibn Rəvvadlara qulluq edirsən. Düzdür, bu gün Azərbaycanın ton yarısı ibn Rəvvadlara muzdurluq edir, amma sonin kimi nocavan gərok öz baxtını şir ağzından qopartsın! İndi mən Mimed mahalında güney dağında oturmuşam və Ərdəbilo gedən hər karvandan insaf dairəsində bac alram.

Bir dəfə sənə işmarış göndördim, - gəlmodin. Amma bil ki, bu gün mənim igidlərimə qoşulsan, sabah yoxsulluğun daşın atarsan və altındakı bu dəli boz elə inididən sənidir...

B a b e k. Ey Əbu İmrən, mənim yolum ayrı, sənin yolun ayrıdır. Və heç vaxt qılıncla çörək qazanmağı qobul etmərəm.

- Qocalanda zahid olarsan və yaxud hindli birehmonlərdən dərs alarsan.

B a b e k. Hindli zahidlər nə deyir, bilmirəm, amma mənim öz imamım, öz etiqadım var.

- Əgər öz etiqadına sadıqsənsə, - dağlara gol! Çünkü bu namərdə şəhərlərdə dəyanət yoxdur, amma mərd dağlarımız hələ də İsləm diniñə boyun eymir.

B a b e k. Bolkə qaçıb dağlarda azadlıq tapardım. Amma bundan daha böyük arzum odur ki, dağlar təbil vurub bizi vuruşmağa çağırınsın.

- Oiyam? Yenə Azərbaycanda yürüsemilər. Hərəkət etmə!

Qardaş yaxşı olsayıdı, Allah özü üçün yaradardı. Və onu da bil ki, hər gün mənim igidlərimin sayı artır və sən inididən imranılərə qoşulsan, vaxt gələr, özün bir dağ sahibi olarsan... Yetişdik karvana, nə deyirsən?

Babok aşırıldı atdan yera düşdü:

- Bir qoca vardı, deyərdi ki, lenot olsun o kiçik balıqlara ki, didirlər böyük balığın qarnında bir-birini...

Və Babek döndü, karvana doğru getdi. Arxadan Əbu İmrən səsi gəldi:

- Fikrin xəternakdır ey Babek, istərdim ki, başın ciynin üstündə salamat qalsın, amma bu gün ki, mənə dal çevirdin, istəməzdim ki, sabah tale bizi üz-üzə gotırsın.

...Xatirələrindən ayılan Babekin üzü sərt bir ifadə aldı və o Cavidanə müraciətə:

- Ustad, - dedi, - əgər izin versəydim, mən gedərdim o adamın yanına.

- Dəli olmusan! Üç ildir bir igidim orda əsirdir, o da elçi getmişdi güney dağına, amma Əbu İmrən qoluna zəncir vurub quyuya atdı... Və hələ də igidimi namərd əlindən xilas edə bilməmişəm.

Birdən hardansa, aşağıdan, dərədəki kol topları arxasından atılan bir ox viyaltı ilə Cavidanın ayaqları altında, qala divarlarına sancıldı...

Cavidan aşağı əyildi, dərtib onu divardan çıxardı. Oxa kağız bağlanmışdı. Cavidan oxu Babekə uzadaraq, oxdan açdığı məktubu oxudu:

“Mən də divan gözündə asıyəm, sen də. Amma mən kahada yaşayıram, sen qəsrdo. Ya təqsim, ya ölüm!”

Babek: - Əbu İmrən? - deyə soruşdu.

Cavidan: - Əbu İmrən! - dedi.

- Təqsim nə deməkdir?

- Təklif edir ki, Bəzz qalası iki yerə bölünsün. Yarısı mənə qalsın, yarısına də o hökm eləsin... Burda qala altında həmişə onun casusları və bələdçiləri olur - qala divarları üstüne qalxanda ehtiyatlı ol!..

B a b e k. Lənətə gəlsin Əbu İmrənlər! On ildir yollardayam, hər yerde nifaq, hor yerde ikitirəlik gördüm. Xırdaca kəndlər gördüm ki, yuxarı başı aşağı başı ilə vuruşurdu... Böyük şəhərlər gördüm ki, aşağı mehəllə yuxarı mehəllə ilə döyüşürdü... Və hər yerde böyük balığın udduğu kiçik balıqlar naqqa balığın qarnında bir-birini didirdi... Ustad! Bizi yalnız böyük üşyan birleşdirə bilər, bizi yalnız böyük üşyan xilas edə bilər. Elə bir üşyan ki, aşağı yuxarının üstüñə qalxsın və bu dəhşətli

yoxsulluq o dəhşetli zənginliyin üstüne qılınc çəksin! Taki o böyük yanğın içində içimiz de temizlənib pak olsun!..

Və Babek əlindəki oxu qanırib ikiqat boldü.

Cavidan bir an heyran baxışlarla Babekə baxdı, gözləri yandı, sonra gözləri kölgələndi, köksünü ötürdü:

- Ey Babek, səni mən bura gətirmişdim ki...

B a b e k. Başım salamat qalsın?

C a v i d a n. Ey səbr daşı, çatdadı ürəyimin başı... Və çatdışa da, dözməlisən. Çünkü az olan biz hemişə çox qırılmışıq.

### Cavidan qəsri. Zərnisənin otağı. Gecə.

Gece keçmişdi, Zərniso alçaq taxt üzündəki yatağında uzanmışdı. Cavidan isə yanındakı nimdar üzündə oturmuşdu. Çox fikirli idi, başın aşağı salmışdı.

Zərnisənin gözləri yuxarıya, tavana zillənmişdi və yuxarıdan qəsrin hansı hücresində çalınan tənbur səsi gəldi...

Zərnisənin piçiltisi eşidildi:

- Getdin... Hardasa gəncliyini tapdın... Qolundan tutub Bezz qalasına gətirdin və indi gecələr yata bilmirsən...

Cavidan başaşağı sanki öz-özünə dedi:

- Tək mən yox, o da yata bilmir...

Zərnisə dik atılıb yerində oturdu:

- Yoxsa elə bilirsən, mən yatıram? Yuxusuz gecələrimdən sərxos kimiyəm, - Zərnisə ilan kimi fistıldadı, - qaytar onu, ey Cavidan, qaytar onu getsin!..

Cavidan başını qaldırdı, heyrətlə Zərniseyə baxdı:

- Hara?

- Öz kəndinə, öz daxmasına, öz anasına ki, deyirsən çəşgöz bir qadındır.

- Heç vaxt! Və indi mən onu tek buraxsam, o məhv olacaq... Bir gün Varsan bazارında boynundan təbil asmış bir qiyamçı gördüm. Əvvəl təbil vurdu, bazar susdu. Sonra zülmə lənet oxudu və qiy vurdı ki, ey mezlumlar, arxamca gəlin, ya gərək insan bu dünyada azad olsun, ya gərək belə bir dünya məhv olsun! Məxluq bir-birinin üzünə baxaraq qalmışdı ki, hardansa çapıb gələn diyan atlılarından biri at üzündən qılıncı elə çaldı ki, qafilin başı bir göz qırpmında ayağı altına düşdü...

Zərnisə piçildədi:

- Ey Cavidan, kimin almında nə yazılıbsa, o olacaq...

C a v i d a n. Yox, tək əldən səs çıxmaz... indi ki, Əbu İmran qüvvə toplayır, sabah mən də yola düşürəm. Mütləq Mazyar ilə görüşməliyəm. Qoy dar günümüzdə Təberistan xürrəmiləri bizo öz kömoklərini əsirgəməsinler.

Zər n i s o. Mazyarın xürrəmiləri qırmızı köynəkdir, sonin xürrəmilərin ağ köynək...

C a v i d a n. Köynəklərimiz burda ağ, orda qırmızıdır, ulu Şirvinin ruhuna etiqadımızı bədir.

Yenə yuxarıdan tənburun səsi gəldi və indi bu səslerdə elə bir həsrot dil açmışdı ki, hər ikisi susub fikrə getdilər. Zərinsə yenə yatağında uzandı və gözləri yenə tavana zilləndi:

Əvvəl tənburun bütün simləri bir-birinə səs verib oxudu, sonra sarı sim fərqənə başlamışdı ki, qırıq bir cingilti qopdu və tənbur diksini bəsusdu...

C a v i d a n. Nə oldu görosən?

Z e r n i s e. Dostgah tamamladı, sim qırıldı.

C a v i d a n. Nə idi ki, çaldığı?

Z e r n i s e. "Səni görən gözlərim bəxtiyar oldu"

Cavidan başını çevirdi və uzun-uzadı gözlərini qapamış Zərnisənin üzünə baxdı...

### Bezz qalası. Böyük darvaza. Dik yoxusu kükə. Cavidan qəsri.

Yaz səhəri idi, dərələrden dağlara ağ duman qalxırdı.

Babek qalanın böyük darvazası ağzında dayanmışdı. Atlı və yaraqlı Cavidanı yola salırdı.

Cavidan döndü, dağdan aşağı enən atlılarının arkasınca baxdı, sonra Babekə dedi:

- Menzil uzaqdır, sefərim uzun çəkəcək. Əger Arnul şəhərində Mazyarı tapmasam, gərək dağlara qalxam... Sayıq ol ki, körpə oğlumu, Zərnisəni və Bezz qalasını sənin umuduna qoyub gedirem. Və Şirvin amanatı, ey Babek!

B a b e k. Ulu Şirvinin ruhu bələləri səndən iraq eləsin, ey Cavidan!

Cavidan atını tərpətdi. Babek darvaza ağzında dayanıb Cavidan və atlıları duman içinde gözdən yox olana qəder onların arkasınca baxdı...

Sonra döndü qala darvazasından içəri girdi, dik və darısqal küçələrən keçərək Cavidan qosrinə doğru yəndi...

Tindən bir dəsto qız çıxdı, ciyinlərində su sonokları vardı, nəşrin bulağından gəldilərlər.

— Alqış və gün aydın, ey Babək, — deye qırmızı tumanlı xürrəmi qızları Babəki salamladılar.

Alqış və gün aydın, ey qızlar, — deyo Babək qızların salamını aldı və birdən xürrəmi qızları içərisində çadralı bir qız gördüyü üçün dayandı. — Çadralı banu Bezz qalasında qonaqdır?

I qız. Qonaq niyə olur? Bezz qalasında müsəlman da var.

II qız. Amma batini mezhobdir, hamısı...

III qız. Ve bizi kafir deyən mömin müsəlmanlar batinilərə də kafir deyirlər.

Babək batini qızına baxaraq dedi:

— Batinilər hələ 9 il evvol Həmədan qapılardakı vuruşlarda xürrəmilər ilə qardaş olublar, amma etiqadları nədir, hələ də başım çıxmır...

Çadralı batini qızı üzünü Babəkdən gizlətməşdi və indi Babəkə cavab verdi:

— Bizim etiqadımız budur ki, Allah ne var, nə yoxdur, nə diridir, nə ölü, nə qadirdir, nə aciz, nə alimdir, nə cahil, nə dilliñir nə dilsiz, nə gözü var, nə kordur, nə eşidir, nə kardır...

Batini qız nefəsini dərəndə Babək dedi:

— Və belə bir tanrı?

— Və belə bir tanrı heç vaxt olmamışdır və olmayıacaqdır, amma həmişə hər yerde vardır. Və bizim etiqadımız bütün etiqadlardan ona görə ucadır ki...

Batini qız bir an söz tapmadı, Babək kömək elədi:

— Ona görə ucadır ki, heç kəs öz ayranına turş demir.

Və batini qız güldü, xürrəmi qızları da qaqqlıdaşdilar...

...Bu vaxt qəsrin yuxarı artırmasında gozinərək, qucağındakı körpəsinə yırğalayan Zərnisiə tez-tez aşağıya baxır, gözlərini yaxınlaşmaqda olan Babəkdən çəkmirdi.

Babək yuxarı qalxdı, artırmaya gəldi, Zərnisiəyə baş eydi, körpəyə baxaraq gülümşədi:

— Açıq alnı, cəsur gözləri... və Cavidan nuru var üzündə...

Zərnisiənin qaşları çatıldı:

— Burdan baxırdım, xürrəmi qızlarına bir deyirdin, beş gülürdün...

Və çox qəribədir ki, o müsəlman qızı da üzünü örtməyib sənə nə barədən nitq deyirdi...

B a b e k. Batinilərdən idi o qız və batinilərin etiqadı barədə mənə bilgi verdi, bir az...

Zərnisiənin gözlərində qara qığlcımlar alışdı:

— Bu qalada ateşpərest də var, axtarsan xaçpərest də taparsan. Amma o kəs ki, şüx qızlardan dinlər və toriqətlər haqqında bilgi yiğar, öz dini və öz imanı tez gedəcək əlindən...

Babək gülümşədi:

— Sabahın dərdinə sabah ağlarıq... Mən golmişdim ki, ağcları aparm. Qosrin altındakı gizli yolları hər ehtimala qarşı yoxlamaq lazımdır.

Zərnisiə. Mənsiz o gizli yollarda azarsan və yaxud düşüb bir quyuda qalarsan... Qoy uşaq yatsın və deyəsən yatdı... Tut gedim ağcları getirim...

Babək yaxınlaşdı, uşağı Zərnisiənin qucağından götürmək istədi və o vaxt ki, əlleri bir-birinə toxundu, nə Babək uşağı götürə bildi, nə Zərnisiə uşağı verə bildi və hər ikisi ani bir diksintidən sonra bir-biri qarşısında donub qaldılar.

Zərnisiə başın aşağı saldı, süküt etdi, sonra səsi titrodi:

— Vay olsun mənə, cy Babək soni görən gündən üroyime qarğış edirəm.

Ağır bir sükutdan sonra Babək dedi:

— Mon eləbilirdim ki, xürrəmi qızları həmişə öz istədiklərinə erə gedib xoşboxt olublar.

Zərnisiə. Xoşbəxtlik vardı, tez qurtardı... sonra yaşlar arasındaki uçurum qaldı...

B a b e k. Mən taleyime şükür etdim ki, o böyük insana rast gəldim, bu dağa qalxdım, amma bilmədim ki, burda səni gördüğüm gün, taleyim mənə meydan oxuyacaq...

Və aşağıdan gələn bir qadın fəryadından hər ikisi diksindilər. Üzüñü yuxarı tutmuş bir qadın aşağıdan çıçırdı:

— Zərnisiə banu! Zərnisiə banu! Qaynar bulaqdan aşağı Əbu İmranın adamları Cavidana hücum ediblər... qiyametdir, qırğındır və bizdən ölen-yaralanın çıxdı...

Babək artırma başındaki pilləkənə doğru atıldı, Zərnisiə arxasında çıçırdı:

— Dayan... birinci dəfə deyil... beş ildir... yay gələndə vuruşublar, qış düşəndə dincəliblər!

Babek heç bir şey eşitmək istəmədi və pilləkənlə üzüaşığı yürüdü... gəldi zırzəmiyo endi, divardan qilinc götürdü, həyətə çıxdı, tövələyə girdi və qara kəhəri tövlədən çıxardıb, üstünə atıldı...

...Zərnise qucağında uşağı qəsrin önündə Babokin qarşısını kəsdi:

– Dayan ki, sözüm var...

Və Zərnise qucağında yatmış uşağı səki qirağında yerə qoyub atın üzəngisindən yapışdı:

– Getmo, iki dağ arasındaki bu ədavete men sobob oldum... və bu gecə gördüğüm qarşıq yuxum... və Əbu İmran amansız, sən ehtiyatlı... və o sırrın ki, quşu dilimdən uçdu, indi sənin ixtiyarın yoxdur ki, gedəsən və mənəni bu dünyada tek qoyasan...

Babek bağırdı:

– Və çək əlini sən dəli olmusan!

Sonra şiddetli bir qamçı zərbəsilə at göyə sıçrayıb ireli atılarda, əlini üzəngidən üzəməyən Zərniso atın arxasında üzüqöylü yerə döşəndi...

### Darışqal dərə. Hər iki tərəfində sildirim qayalar.

Babokin qara kəhəri uçurum kənarında dayanıb şahə qalxdı. Babok atın üstündən yerə sıçradı, əyilib uçurum kənardan aşağı baxdı.

Hər iki tərəfində sildirim qayalar ucalan darışqal bir dərədə Cavidan başındakı adamlarla bərabər mühasiroyo alınmışdı. Yaz sellərinin oyuqladığı dərə at üstündə vuruşmağa imkan vermədiyi üçün, hər iki tərəf atlarından enmişdilər və ayaqları çidarlı atlar bir-birinə qarışib qaya altına tixanmışdılar.

Bu dar dərə dibində Cavidanın adamlarıyla Əbu İmranın dəstəsi arasında qilinc döyüşü gedirdi və yavaş-yavaş geri çekilən cavidanilərin arxasında indi dik bir yamac ucalırdı...

Babek yamacın dik divarında ayaqlarına yer edərək enməyə başladı və nəhayət elində qilinc özünü aşağı atarkən Əbu İmranın dəstəsi qarşısında yerə düşdü.

Gözənləilməz hadisədən Əbu İmranın adamları bir an dayandılar, cavidanilər de ol saxladılar.

Babek ise yalnız:

– Hanı Cavidan, – deyə bağırı bildi.

Arxada daş üstündə oturub, başının yarasını sarıtdıran Cavidan ayağı qalxdı və Baboki görüb gülümsədi:

– Cavidan burdadır, ey Babek və indi ki, golmison var ol, amma dayan!

Və Cavidan adamlarını yararaq ireli çıxdı, – üzü qanlı və heybətli idi, Əbu İmranın adamları ixtiyarsız olaraq bir addım geri çekildilər. Cavidan isə ucadan Əbu İmrani seslədi:

– Hardasan, cy Əbu İmran? Və bəsdir bu nahaq qan tökdük. Ireli çıx, təkə-tək vuruşaq! Çünkü bu gün ya sən ölməlisən, ya mən!

Əbu İmran dərhal adamlarını yarib bir az axsaq yerisilə ireli çıxdı və dodaqlarından qaçan istehzalı bir təbəssümlə dedi:

– Təklifin qəbul olundu, ey Cavidan, çünkü bu dağlara ya sən hökm etməlisən, ya mən və əger ayaq üstə durmağa iqtidarin varsa, mən hazırlam.

Sonra Əbu İmran döndü Babekə baxdı və dedi:

– Ey Babek, yadindadırımlı Tebriz – Miyaniç yolu? Mən o vaxt sənə demişdim ki, istəməzdim ki, tale bizi üz-üzə gətirsən! Babek döndü Cavidana baxdı və dedi:

– Ey ustad, izin ver, əvvəlcə bu adamla mən...

Cavidanın qaşları çatıldı və Babekə təpindi:

– Farağat dayan yerində, indi bu son döyüşə nə o tərefdən, nə bu tərefdən heç kəsin qarışmağa ixtiyarı yoxdur.

Dərhal hər iki tərəf yeddi addım geri çekildi və iki dəstənin ortasında açılan meydanda Cavidan ilə Əbu İmran ölüm-dirim döyüşünə başladılar...

Birinci həmlədə Əbu İmran üstələməyə – yaralı Cavidan geriləməye başladı – hər iki tərəf isə cincirini çıxarmadan həyəcan içinde tamaşa edirdi. Birdən Əbu İmranın növbəti zərbəsindən sonra Cavidan səndələdi, papağı başından yerə düşdü, qanlı sarıq altından saçları boyununa töküldü...

Və Babek davam gətirməyərək, boğuş bir inilti ilə üzünü döyüşdən çevirdi və alını qaya divarına söykodi... Arxasında bir müddət qilinc-ların şaraqqılıtısını eşitdi və o zaman ki, hər iki tərofdən eyni zamanda bir fəryad qopdu, Babek diksində, geri döndü:

Əbu İmran hərəketsiz bir halda yerde uzanmışdı. Cavidan isə çökmüş, qilincə olindən düşmüş, sağ qoluna söykləmiş, başı sinesinə qayılmışdı.

Hər iki tərəf ireli cumdu, güney dağının xürrəmili Əbu İmranın cenazəsini çiyinlərinə aldılar. Babek isə ireli keçib Cavidanın yerdən qaldırmaq istədi, lakin Cavidan qoymadı:

– Mon özüm...

Və ayağa qalxdı. Lakin iki addım atmamış, arxasınca gələn Babəkin qolları arasında düşdü...

### Bəzz qalası. Cavidanın qəsri.

Gece idi. Zərnisənin otağındaki şamlar yanırırdı.

Və Cavidan burada, alçaq taxi üstündə hərəkətsiz uzanmışdı. Zərnisə sağında. Babək isə solunda kılım üstündə oturmuşdular. Hər ikiinin başı sinəsinə əyilmiş, gözleri yerə dikilmişdi...

Cavidan gözlerini açdı, elini Zərnisəyə uzatdı.

Zərnisə. Oyandın, gözüm işığı?

Cavidan. Mehribanımı bir daha görmək üçün... çünki bu üçüncü gecodir və bu gecə vədə tamamdır... Və o vaxt ki, mənim üçün zaman dayandı...

Zərnisə hicqiraraq Cavidanın sinəsinə qapandı Cavidan elini Zərnisənin saçlarına çökdü:

— Ağlama bizim ki, dinimiz sevinc dinidir, gərək son nəfəsimiz də pərişanlığa dönməsin, və o zaman ki, həyatdan gedirik, cismimiz anamız torpağın, ruhumuz atamız göylərindir.

Zərnisə başını qaldırdı:

— Bilirəm, son qüvvətlisen, ey Cavidan və uca təlimində ölməz bir işiq var... Amma cəzə zeif ürəklər də var ki, həmişə bir az tosəlliye möhtac olublar... Və indi ki, bizim ağ dinimiz böyük dinlərdə yaxşı nə varsa rədd etmir, nə üçün biz də o biri dünyaya inanıb, axırət təsəllisilə bir az ovunmayaq?


Cavidanın üzü kölgeləndi:

— Tələdir — axırət təsəllisi! Və bu tələ vasitəsilə böyük dirlər azad insanı əsir edib qula döndörür. Və o üç böyük din ki, bir-birinə nifrot edən üç bacıdır, ən çox onlar bu dünyaya nifrot gotirdi, kin gətirdi, nifaq gətirdi... və hər üçünün bir nağılı var ki, guya hardasa oturmuş bir tanrı bir gün yerdən bir ovuc palçıq götürüb özünə insan adlı oyuncaq yaratdı... Halbuki insan da ot kimi torpaqdan bitir və ot kimi saralıb torpağa düşür. Yalnız ruhumuz ölmür ki, o da öz dünyamızda qalıb, yenə də yaşayan, nəfəs alan və döyünon canlı bir ürək axtarır... Və mənim ki, ruhum bu gecə cismimdən çıxıb ayrılaçqdır...

Cavidanın nefəsi qıṣıldı, alnıñ tər basdı.

Zərnisə. Amandır, ey Cavidan, özünü yorma.

Cavidan. Zamandır, ey mehribanım, dur mənə son piyalemi getir!



Zərnisə qorxub geri çököldü:

— Yox, yox... İndi ki, sən ayrılıq camı istəyirsən, qoy qapı bağlan-sın, zaman gəlməsin və uzansın bu gecə mənim ömrüm qədər...

Cavidan. Mehribanım, sən vaxt itirirsən, sən hələ qaranlıq zirze-miye enəcəksən və mənə o şərabdan gotirəcəksən ki, Cavidana bir dəsto reyhan atdırıñ o axşam... o reyhan şərabından içib səninlə ömr yoldaşı olduq...

Zərnisə sondələyərək ayağa qalxdı, sonra taxçadan gümüş bir piyale götürüb otaqdan çıxdı.

Cavidan gözlerini qapadı və Babəkə dedi:

— Ey Babək, bilirəm, bu son gecə sən məndən söz gözləyirsen və birinci sözüm sənə budur ki, oğlumu sənin umuduna qoyub gedirəm... Və sonra... və sonra səbr et, dostum və hemişə ölməyən ümidişənle yaşa...

Babək başını qaldırdı, rəngi qaçmışdı, gözleri yanırırdı:

— Ey ustاد, ulu Şirvinin ruhuna and olsun ki, sənin oğlun mənim oğlum olacaq, amma indi ki, bu son gecədir, o böyük məram üçün mənə xeyir-dua ver ki, uca ruhun hemişə mənə rehber olsun!

Gözleri qapalı Cavidanın piçiltisi eşidildi:

— Ulu Şirvinin ruhu! Əger amin desəm, o qurban gedəcək, deməsem, bizim ağ dinimizi kim xilas edəcək?

Babək. Ustad, əgor o ağ dinimiz bizim üçün azadlıq dinidir, başqa bir din ki, kölölik dinidir və qanlı qılınıcı ilə üstümüze gəlib, o dini qılınclə mahy edib yer üzündən yox etmək, gərək bizim üçün əbədi şurə olsun.

Gözleri qapalı Cavidan dedi:

— Bəlkə də o din... Məhəmmədin icad elədiyi İsləm dini öz və-tənində bədəvilərə lazım idi. Amma xəlifə Ömerin ixrac etdiyi İsləm dini zülmkar bir dindir... Və bir din ki, ucalıq sevmir və alımları torpağa basır və dar göz təəssübüs ilə mömin ilə kafir arasına Çin seddi çekir, əlbəttə ki, daha miskin edəcək sabahımızı və alacaq əlimizdən istiq-balımızı...

Babək sıçrayıb ayağa qalxdı və başını yuxarı qaldırb nida etdi:

— Ulu Şirvinin ruhu! Ele isə başqa bir yol varmı bizim üçün?

Və Cavidanın səsi yuxarıda taqlı tavan altında əks-səda verdi:

— Başqa yol yoxdur, ey gənc! Yol da sənsən, yolcu da sənsən, yol göstoron də sənsən!

Sonra sessizlik və Cavidanın sol əli taxt üstündən yere düşüb hərəkətsiz qaldı.

Babək dizi üstə yere yığıldı, əyildi, Cavidanın əlini öpdü.

Və Zərnisə qapı ağzında görünəndə, şərab dolu gümüş piyalə elindən yere düşdü.

### Araz qırğı. Taxıl zəmiləri.

Başı ağçalmalı biçinçilər zəmilərə yayılıb qan-tər içində taxıl bıçıldılardı.

Babək ilə Tərxan da bir-birile yanaşı taxıl biçə-biçə gəlib narvənd ağacı altına çıxdılar.

Tərxan dikəldi və dedi:

— Toxta, dərziləri bağlayaqq, her 12 çəngədən bir dərz... və xetrinə dayməsin ki, biçinçilikdə bir az təcrübəsizsən...

Hər ikisi biçilib sağa və sola atılmış çongolardan dərz bağlamağa başladılar və Babəkə dedi:

— İrad tutdun, qəbulundur. Amma pis-yaxşı, bir gün işləmişəm, nə düşür payıma?

Tərxan. Bir ovuc arpa.

Babək. Xəsis olma.

Tərxan. Düzü budur, çünki buralarda, bu Araz qırğından əvvəllor hər 20 pəncədən 3 pəncə biçinçin idi. Amma bu il biyi xinalı bizim dehqanlar və beli gümüş kəmərlə Arran batrikləri dildit olub cirəmizi yarışdırı kəsdilər.

Babək. Belə də olmalıdır.

Tərxan. Nə üçün?

Babək. Çünkü varlı getdikcə varlanmalıdır və yoxsul getdikcə yoxsullaşmalıdır.

Tərxan. Və sonra bu işin axırı nə olur?

Babək. Və sonra bu işin axırı həmişə partlayış və intiqam olur.

Tərxan. Gün oyıldı, gedək ağac altına... Biçdin və biçinçilərlə danışdın. İndi qalır o söz ki, dalını qurtarmaq lazımdır.

Hər ikisi gəlib narvənd ağacı altında oturdular. Tərxan su dolu cürdəyi götürüb Babəkə uzatdı. Babək sol əlini tərli alına basıb, sağ əlinə cürdəyi başına çekdi. Sonra cürdəyi Tərxana verib dedi:

— Söz, yoldakı sözdür... Sən o vaxt demişdin ki, burda Varsan şəhərində köhnə cəng dostların var.

Tərxan. Və az deyil.

Babək. Etibarlı adamlardır?

Tərxan. Hamısına vəkil ola bilmərəm, amma elə igidlər var ki, ölüdəm — öllerlər.

Babək. Lazımdır ki, hazır olsunlar. Vaxt çatıb. Mehrcan gecəsi yaridan aşanda, o böyük işə idam edəcəyik. Siz burda aşağıda, biz orda yuxarıda.

Tərxan sol əlini tərli alına basaraq cürdəyi başına çekdi, sonra dedi:  
— Bəzz qalası möhkəmdir?

Babək. Qala çox da möhkəm deyil, amma elə möhkəm bir yerdə qərar tutub ki, her yerde xilafət ordusu üstümüzə goləndə, Bezzeyn dağları yavaş-yavaş dəyirmən kimi üydəcək onları...

Tərxan. Demək, uzun müharibə?

Babək. İldirim kimi alışib, ildirim kimi sənən qiyamlar çox olub... Bizim müharibəmiz, gecə müharibəsi olacaq. Gecələr qoşilden şəbxun vuracaq, gündüzlər qaranlıq məşələrdə əlçatmaz qayalar arxasında yox olacaq.

Hardasa, yaxında qara kehər kişnədi. Babək ilə Tərxanaya qalxdılar.

Tərxan. Sağlıq olsun. Bəzz qalasında görüşərik əger burda mehrac gecəsindən salamat çıxsam...

Babək. Və eitsən ki, o gecə mən orda mehv olmuşam, yenə Bəzz qalası səni gözləyəcək, çünkü mənim vəzifəm məndən sonra sənin boyuna düşür...

Və dostlar xudahafizləşdilər...

### Bəzz qalası. Cavidan qəsrini qarşısında meydan.

Axşam idi, meydan izdihamlı dolmuşdu. Ağköynəkli gənc xürrəmiler, qırmızı tumanlı xürtəmi qızları, qocalar və uşaqlar — hamı böyük bir intzar içində nəyi isə gözləyirdi.

Qəsrin yuxarı artırmasında dayanmış Zərnisə isə uzaq yollara baxırdı və bu gün o, geyinib-keçinmişdi, başında zümrüd daşı ilə bəzənmiş ipək araqçın vardı...

Nəhayət, aşağıda uğuldayan izdiham içərisindən bir nəfər çıxbəsərə doğru yönöldi, içəri keçdi, daş pilləkənlə yuxarı qalxdı, artırma-yə gəldi və Zərnisəyə baş əydi:

— Alqış, ey Zərnisə hanı!

Zernise diksini geri döndü:

— A, sənən, ey Rüstəm? Alqış və gün aydın.

Rüstəm. Axşamdır, ey Zernise banu və hamı Cavidanın qəbri üstünə təzə torpaq atıb borcunu verdi. İndi uzaqdan və yaxından gelmiş cavidaniler bilmək isteyirlər ki, ustadımız son nəfəsində nə dedi?

Zərnisə. Gözləsinlər, çünki mən özüm də gözləyirəm.

Rüstəm. Kimi gözleyirson ki, ey banu, hava qaralır və mexluq bir yerdə yığılonda çox səbirsiz olur.

Zernisə qaralan uzaqlara baxaraq ixtiyarsız olaraq inildədi:

— Bu günə vədə vermişdi, dünən ay tamam oldu... və bu gün yollar qaraldı, gəlib çıxmadi.

Rüstəm. Eşitmədim, ey banu.

Zernisə. Deyirəm ki, hava qaraldı, məşəlləri yandırsınlar, gəlirəm.

...Babek qara kehər üstündə özünü Bəzz qalasına çatdıranda hava çoxdan qaralmışdı və indi o qalanın dik yoxuşlu küçəsile yuxarıya, Cavidanın qəsrinə doğru çapıldı.

Ağ köpükler içinde olan qara kehər tindən burulub özünü qəsrin qarışından meydana atarkən, önündəki mənzərədən ürküb kənara sıçradı...

Meydanı doldurmuş adamların başları üzərində indi çoxlu məşəllər yanındı və hamının gözü qəsrin aşağı artırmamasında, iki daş sütun arasında dayanmış, qırmızıtumanlı, aqköynəkli Zernisenə zillənmişdi. Yenə orada iki nəfər gənc xürromi Zornisenin sağında və solunda dayanaraq əllərində məşəl tutmuşdular və Zernisenin zümrüdüllü araqçını bu məşəllerin işığında yaşıł işıltılar saçaraq alışib yanındı...

Və indi Babek də izdiham kimi gözlorını Zernisədən çekə bilmədi və sehrlənmiş kimi atın üstündə donub qaldı. Elə bil indi orda tama-milə başqa bir Zornise dayanmışdı və meydan üzərində ucalan sesində atəşgah kahinlerinin cadusu vardı...

Babek aşırıldı atdan, yerə düşdü və alını atın boynuna söykəyib herəkətsiz qaldı... İndi vəcdə gəlmış bir qadının ehtiraslı səsi gah ona yaxınlaşır və yalnız ona müraciət edərək qulaqlarında qızığın bir piçılıtiya çevirilir, gah uzaqlaşır, hardasa böyük bir izdihamı sehirleyirdi:

...Və üçüncü gücə Cavidan dedi ki, vədə tamamdır və gecənin ki, axırında mən gedirəm, o vaxt ölməz ruhum sinəmdən uçub o şəxsin ruhuna qovuşacaqdır ki, onu mən çox gözləmişdim və nəhayət, ulu Şirvinin ruhu onu mənə rast gətirdi və o şəxsin adı Babek xürremidindir... Və onu, dedi Cavidan — yalnız onu, ruhumun seçdiyini özümdən sonra öz yerimdə qoyub, bütün cavidanilərə sərvət edirəm...

Çünki o, və yalnız o, — dedi Cavidan, — sizdən ən aşağıda olanları ən yuxarı mərtəbəyə qaldıracaq və sizi indiyə qədər heç kimin nail olmadığı bir məqamə çatdıracaqdır. Çünki o, və yalnız o, zalimləri məhv edəcək, başımız üstündən bu qaranlığı qovacaq, ağ və ayaz dinimizə rövnəq verəcək və ulu Şirvinin vəd etdiyi qardaşlığı yer üzərində həqiqətə cevirəcək vən zaman dünvənin hütün nemətləri hütün insan-

lar arasında tən bölünəcək...

Budur, Cavidanın vəsiyyəti, ey xürrəmilər və əger mənim borcum demək idisə, mən dedim, borcumu yerinə yetirdim və indi sizin də borcunuz bu vəsiyyətə sədəqətdirəsə, and içün və tabe olun o dilavərə, taki Cavidanın ruhu şad olsun!

Ve Zernisenin sanki bütün qüvvəsi tükəndi, ayaq üstündə səndəldə, yixilməməq üçün daş sütuna söykəndi, və önündə dayanmış böyük bir izdihamın sükütu qarşısında, qorxunc bir şey görmüş uşaq kimi gözlərini yumdu...

Lakin ona sonsuz görünen bu süküt partladı və bütün meydan bir ağızdan nəğmə oxumağa başladı, o nəğməni ki, xürrəmilərin duası, sirudi və çağırışı idi:

Ulu Şirvinin ruhu, soni gözləmişik, soni  
gözleyirik,

Ulu Şirvinin ruhu, bizi bu dünyada, öz dünyamızda  
şad et!

Sonra inçdan susanda, nəğmə qurtaranda, izdihamın ön sıralarında dayanmış Rüstəmin səsi eşidildi:

— Ey Zerniso banu, nə qədər ki, Cavidan sağ idi, biz onun heç bir emrindən boyun qaçırmamışdıq və indi ki, cismi getmişdir, ruhu qalmışdır, biz onun vəsiyyətini qəbul edirik.

Və gözleri qapalı Zernisenin üzünə sevinc dolu bir işıq yayıldı...

Lakin cini zamanda izdiham arxasından ucalan və göylərə xıtab edən bir ses eşidildi:

— Ev ulu Şirvinin ruhul Cavidanın ruhu kimin sinəsində nərər tu-

iman və etiqada rəxnə düşəcəyindən dəhşətə gelərək, daş sütündən qopub irəli atıldı və qəzəbdən alışib-yanan gözlərile izdihamın arxa sıralarında Babəki axtararaq və Babəkə meydan oxuyaraq səsini ucaldı:

– Ey arxadan gelən tənha səs! Ulu Şirvinin ruhuna and olsun ki, sən gecikmisən... Çünkü o gecə, o gecə ki, zaman dayandı, Cavidanın ömrü qurtardı, o gecə Babək inandı və inanmalı idi Cavidanın ölməz ruhu artıq onun sinasındadır... Və indi də görür ki, bəlük-bəlük xürrəmилər arxasında aparmaq üçün, nifaqə, ikitirəliyə, pərişanlığa yol verməmək üçün, bu gün bu saat yeni bir Cavidan lazımdır... Və siz də, cavidanılor, çağırın o dilavər hardadırsa, meydana çıxsın, çünkü o burada, mənim arxamda, bu qəsrə deyil, orda, sizin içinizdə və sizin sırlarınızdadır...

### Meydan. And mərasimi.

Meydanda, izdiham qarşısında yerə öküz dərisi sərilmüşdi, üstünə şərab dolu test qoyulmuşdu və test yanında bir qalaq doğranmış çörək vardi.

Babək ilə Zərniso öküz dərisinin baş tərəfində ayaq üstə dayanmışdır və öküzün dərisindən qoparılmamış buynuzlu başı hər ikisinin ayaqları arasında idi. İki nəfər ağköynəkli xürrəməti isə əllərində məşəllər Babək ilə Zərnisənin arxasında mövqə almışdır. Başını aşağı salmış və rəngi qaçmış Zərniso piçildədi:

– Ey Babək, bu saat onlar sənə tabe olacaqları baredə and içəcəklər... və bu güce mən el süfrəsi açdırıram... və qoy bu xoşbəxt gecəmizdə üşyan baredə səhbət olmasın...

Babəkin üzü daşa döndü:

Yalnız üşyan haqqında and içiləndən sonra bu gecə mənim ömrümü işıqlandıracaq və yalnız o vaxt Babəkin səninlə xoşbəxt olmağa ixtiyarı var...

Və Babək bir addim irəli atdı, əyilib bir tike çörək götürdü, tikəni teştdəki şərabə batırdı, sonra dikəldi, üzünü izdihamə sarı tutub dedi:

– Mən, Babək xürrəmdin, bu uğurlu və müqəddəs tikəyə and içirom vo siz də and içün ki, üç gün sonra Mehran gecəsi yaridan aşanda hücum edib hökumətin xərac divanlarının dağıdacayıq, qızıl kəmərindən gümüş xəncər asanların malikanolarınə od vuracayıq, yadelli qəsbkarları yurdumuzdan qovacayıq, istər özümüzdən, istər özgələrdən olsun, qan içən zalimləri öldürəcəyik və döyüşəcəyik o zamana qədər ki,

torpaq əkənin, məhsul biçənin olsun və yenə vuruşacayıq o zamana qədər ki, yurdumuz başdan-başa azadlıq diyarı Xürrəmistana çevrilsin...

Babək bir addim geri çəkildi və yenə Zərnisənin yanında dayandı.

Izdiham isə sanki nəfəsini udmuşdu, ortağə çökən sükut içərisində yalnız məşəllərin çatartısı eşidilirdi... və Babək gözleyirdi...

Sonra rəngi qaçmış Babək yenidən bir addim atanda, Zərnisə əllerilə üzünü qapadı və qulaqlarında Babəkin boğulub partlayan səsi canlandı:

– Nə üçün susmusunuz, ey xürrəmiler? Öldürün Babəki, amma Mehrcan gecəsi tək qoymayın!

On beş yaşlarında gənc bir oğlan izdiham içərisindən irəli atıldı və bağırdı:

– Var ol, ey Babək və namərdəm əger Mehrcan gecəsi səni tek qoysam... Və izin ver, birinci mən and içim!..

Babəkin gözləri işıqlandı:

– Adın nədir sənin, ey gənc?

– Azin!

– Gəl yanımıda dur, ey Azin, sen artıq and içdin!..

Və Babək sol qolu ilə Azini queaqlayıb yanına çəkdi. Sükut isə artıq pozulmuşdu, izdiham çalxanıb uguldayırdı...

Və Rüstəm izdiham içərisindən irəli çıxdı, gəldi ayağını öküz dərisinin üstünə basdı, əyildi bir tikə çörək götürdü, tikəni teştdəki şərabə batırdı, sonra dikəldi və üzünü Babəkə tutaraq dedi:

– Ey Cavidanın seçgini! Bu müqəddəs və uğurlu tikəyə and içirik ki, bu gündən sənə tabe olacayıq və üç gün sonra Mehran gecəsi yaridan aşanda, qılıncımız varsa, əlimizdə qılınc, xəncərimiz varsa, əlimizdə xəncər, baltamız varsa, əlimizdə balta, yabamız varsa, əlimizdə yaba evimizdə çıxacayıq ki, son nəfəsimizə qədər ağ və ayaz dinimiz uğrunda vuruşaq!

Rüstəm geri çəkildi və ağ köynəkli xürrəmilor bir-birinin dalınca gəlib eyni and mərasimini təkrar etməyə başladılar...

### Meydan. El ziyaftı.

İndi qəsrin qarşısındaki meydanda böyük bir tonqal yanındı, tonqalın dövrəsində böyük bir el süfrəsi açılmışdı. Xürrəmilar, qadınlı-kişili, bu süfrə başında oturmuşdular, xürrəmi qızları süfrədəki piyalələrə şorab doldururdular.

Zərnisə isə süfrə başında, nimdə üstündə təkbaşına oturmuşdu, əlində bir dəstə reyhan, qarşısında iki boş piyalə vardi. İki xürrəmi qız gəldi və hər iki piyaləni şərab ilə doldurdular.

Zərnisə piyaləldən birini əlinə aldı və el süfrəsi başında oturanların hamısı Zərnisəyə təref baxaraq piyalələrini qaldırdılar və birdən Zərnisə sət əlindəki reyhan dəstəsini sağ ciyini üstündən arxaya atdı...

Və dərhal qaranlıqda çıxan Babek reyhan dəstəsini havada tutdu və gəldi Zərnisonın başı üstündə dayandı. El süfrəsində sədalar qopdu:

— Ey igitbaşı, mübarek olsun! Ey Zərnisə banu, mübarek olsun!

Və Babek ilə Zərnisenin nigah mərasimi tamamlandı.

Zərniso ikinci piyaləni qaldırb başı üzərində dayanmış Babəkə verdi, Babək və bütün xürrəmilər ayaq üstündə öz piyalələrini içdilər. Sonra Babək Zərnisenin yanında və hamı öz yerində oturdu...

Və musiqi başlandı.

Bir dəstə qız-oğlan, Babəkin ilə Zərnisenin qarşısında dayandı. Oğlanlardan birinin əlində nar çubuğu vardi, Babəko verdi, qızlardan birinin əlində qırmızı qərəfil vardi, Zərnisəyə verdi.

Babək ilə Zərnisəyə ayağa qalxdılar.

Və qara zurnanın fəryadı altında, böyük tonqalın dövrosində yallı dəstəsi dövrə vuranda, Babək ilə Zərnisə oğlan və qızların başında rəqsə başladılar...

### Dəclə çayı sahilində Bağdad şəhəri. Abbası xəlifələrinin “Əbədiyyət” sarayı.

Zümrüd qübbəli “Əbədiyyət” sarayı Bağdadın yaşılı tacı idi. Və bu gün abbasilərin 7-ci xəlifəsi Məmən sarayın ən ziynətli salonunda, qızıl naxışlı taxt üstündə oturmuşdu...

Xilafətin adlı-sanlı ayanları isə Məmənun hüzurunda, dibac xalılar üzərində dizləri üstə bir-birinin yanına düzülmüşdülər. Məclisdeklər içərisindən baş qazı yer öpüb ayağa qalxdı və dedi:

— Ya əmirəlmöminin, bu günkü mübarek nigahınız əqd olunur və bu axşamkı qız evində toyunuz başlanır və bu xeyir işin sorağı ki, Məşriqdən Məğribə yayılıb və indi Çin fəğfurundan, tibet yabqusundan, xəzər xaqanından və Rum hökmüdarından ki, sizə ərməğanlar gəlmişdir, izin versəniz, elçilər hüzurunuza çıxarlar...

Məmən soyuq işltılı gözlörilə məclisi süzdü və dedi:

— Əcələyə ehtiyac yoxdur, ay qazı, elçiləri dəvet edin, axşam toya gəlsinlər... və bu gün bu “Əbədiyyət” sarayında ən əvvəl biz özümüz hədiyyə və ehsanlarımızi xilafətin eşrəflərinə təqdim edəcəyik.

— Və həqiqətən əmirəlmöminin bilən daha yaxşıdır, — deyə qazı bir addım geri çəkildi və öz yerində oturdu.

Məmən. Sizə məlumdur ki, altı il idim, mən Xorasanda, Məşriq həddindo, Mərv şəhərində iqamət etmişdim. Və bu illər ərzində burda, Bağdadda bir çox əzim fitnələr baş verdi. Və iş o məqama çatdı ki, atamın xanəndəsi olan əmim çıxdı üç ay burda mənim taxtında oturdu... Və sonra ki, biz öz qafiləmizlə Mərv şəhərini tərk edib, Bağdada doğru hərəkət etdik, qəza öz hökmünü verdi, vəliəhdim İmam Rza rəhmətə getdi...

Məmən nəfəsinə dərdi, məclisin arxasında isə bir nəfər digərinin qulağına piçildədi.

— İmam zəhərlü üzüm yeyib rəhmətə getdi, o üzümdən ki, qızıl sinidə əmirəlmöminin özü ona nübar göndərmişdi. Amma bil ki, mən qulaq günahkariyam və eşitdiyimi deyirəm...

Məmən sözüne davam etdi:

— ...Və mən o cigə-parəmi dəfn etdiyim gün, necə nələlər, necə fəryadlar etdim, bütün Xorasan, bütün Məşriq buna şahiddir. İndi ölönlərə bir daha tanrıdan rəhmet dilərəm və bu uğurlu gündə qardaşım Əbu İshakı özümə vəliəhd təyin edirom və onu Mötəsimbillah ləqəbi ilə şərəfləndirirəm...

Məclisən səslər ucaldı:

— Mübarek olsun, ya əmirəlmöminin, mübarek olsun!

Məmən. Ya vəliəhd, ey Mötəsim, qalx ayağa və gel mənim sağ tərəfimdə öz yerində otur.

Yeni vəliəhd məclisdeklər içərisində ayağa qalxdı, getdi Məmənun qarşısında yerə döşəndi, yer ödədi sonra qalxdı, xəlifənin sağ tərəfində taxt yanında nimdə üstündə oturdu.

Məmən. Və yənə size məlumdur ki, bu ağır və uzun yolumuzda bizi başqa bir müsibət də üz verdi, qafiləmiz Sərəxs şəhərinə varid olandan sonra vəzirim hamamda qıslı edərkən, dörd nəfər quldurbaşı vəzirimi hamam içində qətlə yetirdilər...

Məmən nəfəsinə dərdi, məclisin arxasında isə bir nəfər digərinin qulağına piçildədi:

– Ve o dörd nəfər quldurbaşı edam olunanda hamısı bir ağızdan feryad etdilər ki, ey müsləmanlar, biz Əmirəlmöminin əmri lə hamamda qüsl edən şexsi qətl elədik, çünki Əmirəlmöminin bizi əfv eləmişdi və söz vermişdi ki, dördünüz də mənim mehtərim olacaqsınız...

Məmun sözüno davam elədi:

– ...Və indi ölenlərə bir daha tanrıdan rəhmet dilərəm və bu uğurlu gündə xilafətin vəzirliyini Əhməd ibn Xalidə hevələ edirəm.

Məclisdən səslər ucaldı:

– Mübarək olsun, ya Əmirəlmöminin, mübarək olsun!

Məmən. Ya vəzir, ya Əhməd ibn Xalid, qalx ayağa və gəl mənim sol tərəfimdə öz yerində otur.

Yeni vəzir məclisdəkiler içərisindən ayağa qalxdı, getdi. Məmən qarşısında yere döşəndi, yer öpdü, sonra qalxdı, xəlifənin sol tərəfində taxt yanındakı nimdar üstündə oturdu.

Məmən. Və qalan bütün həzərat da bu axşam bizdən xəlet alıb il-tifat görəcəkdir və indi hamı yol üçün hazır olsun ki, qız evi bizi "Sühl" qəsrində toya dəvət edir.

Bütün məclis ayağa qalxdı.

Məmun taxtdan endi və sarayın salonuna doğru yönəldi. Və indi onu vəliəhd, vəzir və baş qazı müşayiət etdilər. Məmun salonun axırına çatanda dərhal qarşısındaki "ceyran göz" pərdələr siyrildi və xəlifə ikinci salona daxil oldu. Burda divar boyunca bir-birinin yanında saray qulamları düzülmüşdülər və hor birinin qolu üstündə xəlifəyə məxsus bir dəst ziynetli libas vardi.

Məmun dayanmadan, üzərində incilər və almaslar parıldasañ libas-larına öteri bir nəzər salaraq qulamlar qarşısından ötüb keçdi, vəliəhd, vəzir və baş qazı da xəlifənin arxasınca getdilər.

Məmun ikinci salonun axırına çatarkən, dərhal yeno qarşısında "ceyran göz" pərdələr siyrildi və xəlifə müləzimini söslədi:

– Ya Sirac!

Müləzim dərhal pərdə arxasından çıxıb Məmunun qarşısında dayandı:

– Ya Əmirəlmöminin, qulluğunuzda hazırlam.

Məmən. Get mənim qara dəstarımı, qara cübbəmi, və qara uçqurumu gətir ki, burdakı libaslardan heç biri bu axşam bizi lazımlı yayaq.

Müləzim baş əyib pərdə arxasında yox oldu, baş qazı isə xəlifəyə təzim edib dedi:

– Ya Əmirəlmöminin, səbəb nədir ki, toy məclisinə qara libas intixab etdiniz? Və halonki bir gün özünüz buyurmuşdunuz ki, qara don cəhennəm donudur, amma cənnət əhlinin donu yaşıldır.

Məmun geri döndü, soyuq baxışlarıyla baş qazını süzdü və dedi:

– O sözlər Xorasanda deyilmişdi, ya qazı və orda yaşıł geyinmek bizi düşmədi... Qara donlara, golincə məgər qara libas kişilərin və dirilərin libası deyilmə?

Baş qazı bir an gözlərini döydü, sonra dedi:

– Əlbettə ki, qara rəng 70 ildir abbasilər dövlətinin əlamətməxsusəsidir, ya Əmirəlmöminin... Amma nə üçün qara don kişilərin və dirilərin libasıdır, bunu həqiq bəndəniz başa düşmodi...

Məmunun gözlərində istehzalı işıltılar oynadı:

– Çünkü heç bir qadını qara libasda əra vermirlər, demək, qara libas kişilərə məxsusdur və heç bir ölüyü qara kəfəndə dəfn etmirlər, demək qara libas dirilərə məxsusdur.

Məmun döndü, sarayı üçüncü salonuna daxil oldu və indi xəlifəni yalnız Mötəsim müşayiət etdi. Burda heç kəs yoxdu və Məmun üçüncü salonun axırına çatarkən, qarşısında "ceyran göz" pərdələr sıyrılmadı. Xəlifə heyrət içerisinde ayaq saxladı, qaşları çatıldı və səsləndi:

– Ya oğlan! Ya qulam!

Lakin pərdələr yenə tərpənmədi və pərdə arxasından səs gəlmədi və Məmun səsini ucaldı:

– Ya oğlan! Ya Bəşir!

Və birdən Məmunun qarşısındaki pərdənin ucu göye firlandı, xəlifə qeyri-ixtiyari bir addım geri çəkildi və pərdə arxasından çıxan Boşır boğazında tıxanmış tikəni güclə udaraq və yağı əllərini yambızlara silərək bağırdı:

– Ya oğlan! Ya qulam! Bütün günü ya oğlan, ya qulam! Məgər anası ölmüş oğlan bir tikə zəhrimər yeməzmi? Məgər evi başına uçulmuş qulam bir qurtum su içməzmi?

Məmun ilə Mötəsim yerlərində donub qaldılar. Və xəlifə başını aşağı saldı. Mötəsim isə hirsindən boğulub qaraldı. Lakin səsini çıxara bilməyərək, Məmunun əmrini gözləyirdi. Nəhayət Məmun başını qaldırdı və dedi:

– Ya Mötəsim, tanıldığım bu kölə kimdir?

Mötəsim xəlifənin qarşısında yere döşəndi, yer öpdü, sonra ayağa qalxbı dedi:

— Tanıdım, ya Əmirəlmöminin. Bu mənim sənə bağlılığım türk kölesi dir. Və izin ver məlunun basın bu saat ayaqların altında kəsim.

— İstəməz, ya Mötəsim, — dedi Məmun gülümsoyərək — və sən ki, bu türk kölələrini çox sevirsən, nə əlinlə, nə dilinlə ona ziyan vurma, çünki bu gün hamının günahından keçib hamını ofv edirəm...

Və xəlifə sarayın hərem dairəsinə doğru yönəldi və burdan o yana onu artıq heç kəs müşayiət etmədi.

### İkinci salon.

Pərdələr arxasından Məmun ilə Bəşir arasındaki sohnəni seyr edən vəzir ilə baş qazi hələ də bir-birinin üzünə baxaraq qalmışdır. Nehayət vəzir dedi:

— Ya qazi, hələ dünən qul bazarından satın alınmış bir türk köləsinin bu gün əmirəlmöminin üstüne necə bağırdığını eşitdimmi?

Q a z i. Eşitdim, ya vəzir, amma kar olmuş qulaqlarına inanmırıam.

V e z i r. İnan, ya qazi, çünki bundan sonra gerek Xorasan ilə İraq arasındaki nifaqo son qoyulsun, və xilafətin paytaxtı ister Merv olsun, ister Bağdad, fərqi yoxdur, abbasiler xilafəti ta əvveldən ərob xəlifələri ilə İran vəzirlərinin dövləti idi. İndi lazımdır ki, bundan sonra da bu hal nə təgyir tapsın, nə pozulsun...

Q a z i. Sonra, ya vəzir?

V e z i r. Nə sonra, ya qazi, məgor bilmirsən ki, yeni vəliəhd Mötəsimin anası — türk qızı bir cariyo idi və görmürsən ki, vəliəhd başındakı türk kələmonları Bağdad küçələrində at çapanda, kim qabaqlarına çıxdı, tapdayıb keçirlər? Və düşünmürsən ki, o gün ki, Mötəsim xəlifə oldu, başına yığıdıği bu şeytan toxunu nə ərəbə etinə edəcək, nə əcəmə? Və saqqalımız qalacaq bu saqqalsızlar əlində?

### Məmunun hərem dairəsi.

Məmun indi qara calmada və qara cübbədə, qara atlaşı bir döşək-cə üzündə oturmuşdu.

Boynundan qızıl xaç asmış baş təbib qoca Cəbrayıllı isə xəlifənin qarşısında diz çökmüşdü.

T e b i b. Ya Əmirəlmöminin, toya getməyə hazırlaşırsınız, amma çox fikirlisiniz.

M e m u n. Mən en mohrəm arzularımı sənə açmışam, ya Cəbrayıllı... və özün gördün ki, mən Bağdadı sakit etmək üçün Mervi qurban verib paytaxtı yenə bu şəhərə köçürdüm və bu gün yenə qara libas geyinib

yaşıldan və şielordon üz çevirdim... Və indi də İranı sakit etmək üçün bu axşam xorasanlı qızı ilə evlənirəm...

T e b i b. Və tanrıdan dilarəm ki, bu yeni izdivac sizə yeni səadət, yeni boxtiyarlıq bəxş eləsin, ya əmirəlmöminin.

Məmun istehza ilə gülümşədi və dedi:

— Ya Cəbrayıllı, deyir, biri bu gün bir canavar tutdu və cəmi məxluq bir yero yiğilib o canavarı döymək istədi, amma bu vaxt biri o yandan çıxbı dedi ki, dayanın; ey qafillər, nə edirsiniz və əger istəyirsiniz ki, o zalim qiyamətə qədər əzab çəksin, lazımdır ki, siz o canavara toy edib arvad alasınız...

### Dəclə çayı sahili. "Sühl" qəsri

Qesrin ən ziynetli otağında qızıl şamdanlarda qırmızı, yaşıl və sarı şamlar yanırı. Və döşəməyə qızıldan toxunmuş böyük bir həsir salılmışdı.

Və bu qızıl həsir üzündə, əynində ziynetli ağ libas olan gəlin ilə, başdan ayağa qara geyinmiş Məmun ayaq üstündə bir-birinin yanında dayanmışdır.

Xəlifənin bibisi əlində qızıl bir sini içəri girdi və sininin içindəki inciləri gəlin və Məmunun başına əndərdi və Məmun qızıl həsir üstüno sopolonmış incilərə baxaraq dedi:

— Ya bibi, neçə dənə idi bu incilər?

— 303 dənə idi, ya əmirəlmöminin.

— Bu qədəri israfdır, ya bibi, və mən bu inciləri qız evinin cariylarına bağışlayıram, çağır gelib yiğisdirsinər.

Bibi əlini əline vurdu və dərhal bir dəstə cariye qız yüzürüb geldi və bir göz qırpmında inciləri qızıl hosır üzündən denlədilər. Sonra qızlar və xəlifənin bibisi pərdə arxasında yox oldular.

İndi də xəlifənin ögey anası şışman Zübeydə xatun içəri gəldi və Zübeydənin üzündə o qədər cavahırat vardı ki, qoltuğuna girmiş iki cariye qızı söykenib güclə ayağı üzündə dayanırdı.

Zübeydə cariylərin qolları üzündəki çox zinətli xələtdən birini Məmunun, digerini gəlinin çiynino saldı.

M o m u n. Ya Zübeydo, bizə böyük ikram elədin, amma bibim kimi sən də israfə yol verirsən.

Z i b e y d e. Ya əmirəlmöminin sənən səxavətin müqabilində bu heç dərəcəsindədir. Və qoy olmasın, Araz qırğından Varsan şəhərindən gələn bir ilin xəracı ki, bu naçiz hədiyyələrə sərf etmişəm.

Məmən. Ya Zübeydə, sən mərhum atam Harunelrəşidin baş hərəmi idin və əmirəlmöminin sənə Azərbaycan məmlekətindəki Varsan şəhərini mehriyyə verdi. İndi mən də bu uğurlu gündə o məmlekət-dəki şəhərlərdən Təbrizin xoracını ömürlük sənə bəxş edirəm...

Zibeydə. Ey xəlifelerin ən yaxşısı, görüm sənin ömrün Süleyman peyğəmberin ömründən uzun olsun və yeni övrotin sənə 7 oğul doğsun, bir qız doğmasın!

Və Zübeydə xatun qoltuğuna girən iki cariyənin köməyi ilə otaqdan çıxdı.

Məmun ilə gəlin otaqda tək qaldılar və xəlifo qara cübbəsinin döş cibindən, her biri sərçə yumurtası boyda olan bir ovuc almas çıxardıb gəlinin başına səpələdi, sonra qızın duvağın üzündən qaldırdı.

Yuvarlaq iri almaslar dayanmadan qızıl həsir üstündə o yan-bu yana diyirlənirdi. Məmun dayanıb gözleyirdi, baş aşağı dayanmış gəlin isə yerindən torpənmirdi...

Məmun qızıl həsir üstündə diyirlənən almaslara baxaraq şair Əbu Nəvasdan iki misra oxudu, sonra dedi:

— Ey Səmərqənd kimi uca boylum, səbəb nədir ki, bizim hədiyyə-lərə etinə etmirson?

Gəlin eyildi və yalnız bir dənə almas götürdü, sonra Məmunun qarşısında diz çöküb yeri öpdü və ayağa qalxıb dedi:

— Ya əmirəlmöminin, Həsən ibn Şəhlin qızı Boran bu gündən sənin kənizindir və sənin səxavətinin bir zərrəsi bütün ömrü boyu kifayət edər.

Məmən. Ya Həsən ibn Şəhlin qızı, bundan sonra sənin adın Boran olmayıacaq, çünki bu gündən mən sənə həzərət Xədicənin ismini bəxş edirəm ki, bu ismin sahibi peyğəmberimizin birinci övrəti idi və övrətlər içində birinci olaraq İslami qəbul edən də o qadın idi.

Xədicə. Bu gündən Xədicə də əmirəlmöminin kənizidir və kəniz söz demək üçün izin isteyir.

— Izin verildi, de, — dedi Məmun və gülümşədi.

Xədicə. Ya əmirəlmöminin, səbəb nədir ki, Xorasandakı dostlarını qurban verdin, amma burda, Bağdaddakı düşmənərini əfv elədin və mənim əmin ki, sənin vezirin və sağ olin idı, Seroxs şəhərində hamam içində qətl edildi, amma öz əmin ki, sənə rəqib idı, cəzasız qaldı?

Məmun diksində, gözləri qəzəblə parıldadı, lakin xəlifənin sürməli gözlerinin heybətli baxışlarını gəlinin uzunsov badamı gözləri cəsərətlə qarşılıdı. Məmun özünü ələ aldı və dedi:

— Ya Xədicə, boynunu itaət xaltasından çıxaranlar qurban getdi və boynunu yenidən itaət xaltasına salanlar əfv olundu...

Xədicə. Ya əmirəlmöminin, dübərə izin isteyirəm.

— Dübərə izin verildi, — dedi Məmun və qasları çatıldı.

Xədicə. Və yene səbəb nədir ki, ya əmirəlmöminin, qardaşın Əbu İshakı özünə vəliəhd təyin elədin və ismin Mötəsim qoydun, amma bizim gələcək oğlumuzu indidən xar ctdin və qanuni haqqını tapdadın!

Sübhanallah! — deyə Məmun səsləndi, — oğlu olan övrətim cəsərət edib mənə bir söz demədi, amma ki, hələ oğlu olmamış övrətim birinci gecədən mənim hüzurumda qılqal edir? Və elə iso qulaq as, ey Boran, qulaq as, ey Xorasan qızı...

Xədicə. Ya əmirəlmöminin, sənin anan Məracil də xorasanlı qızı idi və görüm o banunun qəbri nur ilə dolsun!

Məmun özünü böyüdə və təmkinlə dedi:

— Ya Xədicə, mən bosirət gözüyle çox uzağa baxdım və qardaşımı ona görə özümo vəliəhd təyin elədim ki, məndən sonra baş verəcək əzim fitnələrdə böyük oğlum Abbas və səndən olacaq digər oğullarım salamat qalıb məhv olmasına!

Xədicə. Ya əmirəlmöminin, nəyə lazımdır mənim oğlumun salamat qalması, əger səndən sonra bu xilafetə o sahib durmayacaqsə və bu gün əmirəlmöminin kənizi olan Xədicə vəliəhd anası olmayıacaqsə...

Məmun hövsələtəng oldu, çiynindəki almışlı xəleti dərtib yere cirpdi və başı alovlu gəlin otağından çıxdı. Və qulamlar bir-birinin dalınca xəlifənin qarşısında ipək pərdələri siyirdilar və Məmun iti addimlarla bir-bir otaqlardan keşib getdi və nohayət gəldi; böyük salona yetişdi. Mülazimi Sirac son pərdəni açmaq istərkən, əlini qaldırdı;

— Toxta, ya Sirac?

Dayandı, nofesini dərdi və bir an fikrə getdi, sonra başını qaldırdı və tooccübə soruşdu:

— Nə olub, ya Sirac? Nə üçün məclisdən səs gəlmir, nə üçün çalanoxuyan yoxdur?

— Ya əmirəlmöminin, uzaqdan bir-birinin dalınca çaparlar gəldi, vəliəhdə nə dedilərsə, məclis susdu və indi hamı sizin intizarınızdadır.

Məmun işarə elədi. Sirac pərdəni siyirdi və xəlifə məclisə daxil oldu. Cörə ilə divar boyu bir-birinin yanında oturmuş və susmuş qonaqlar dərhal yer öpüb ayağa sıçradılar.

Məmən. Nə olub, həzərat? Toya gəlmisiniz, yoxsa bura yas məclisidir?

Mötəsim irəli çıxdı və baş əyib dedi:

– Ya Əmirəlmöminin sənин ki, bu mübarek toyun hələ 40 gün davam edəcək və hələ o 40 gün ki, sən bu "Sühl" qəsrində çıxmayaqsan, izin ver, xilafətin ucqarından golən mühüm bir xəberi təxirə salmadan hüzuruna ərz edim.

Məmən. İzin verildi, ya Mötəsim, söyle.

Mötəsim. Ya Əmirəlmöminin, Azerbaycan məməkətində müdhiş bir qiyam baş vermişdir.

Məmən. Gah Azorbaycanda, yaxud Curzanda və yainki Ərməniyyədə və ya Mavəraiənəhrdə həmisi qiyamdır, ya Mötəsim və mən sükanı elime alduğum zaman bütün xilafət od tutmuş bir gəmi kimi idi...

Mötəsim. Lakin bu başqa bir qiyamdır, ya Əmirəlmöminin – bu aşağıının üsyənidir yuxarı üstünə. Və bu üsyənin başçısı ucqararda ası olmuş bir vali deyil, Ceyhun çayının o tayindakı bir ixşid deyil, Ərməniyyədəki bir batrik deyil, Misirdəki bir xariciyun deyil və Kufədəki bir əlevi şiyəsi deyil...

Məmən. Demək mocusi və atəşperəstdir?

Mötəsim. Daha müdhiş bir dinin sahibidir, ya Əmirəlmöminin, Bozzeyn dağlarında zühr etmiş Babək xürrəmdin adlı bir kafırdır ki, əyri dinini əlinde silah edib, islamın üstünə qılınc qaldırmışdır. Və o məməkətindəki bütün xərac divanları darmadağın edilmişdir. Vergi toplayan təhsildarlar qötöl olunmuşdur. Dehkanların malikanələrinə od vurulmuşdur. Şəherdəki məscidlər qarət olunmuşdur. Və indi məməkətin cümlə küberələri qaçıb Marağa şəhərində qalabənd olublar...

Vəzir irəli çıxdı, xəlifəyə təzim edib dedi:

– Ya Əmirəlmöminin, o tanrı düşməninin telimi budur ki, islam dini noyi haram buyurubsa, halaldır və gərək bütün dünyadan nəmətleri bütün insanlar arasında tən bölünə...

Məmən. Bizim türki-dünya zahidlər və xəçpərəst rahiblər də xalqa moizo edirlər ki, gərok varlı öz sərvətinə yoxsullara paylaşın... Və islam dini göydən ona görə nazil olub ki, zəifi qüvvətliyə müsavi qılsın...

Baş qazi irəli çıxdı və xəlifəyə təzim edib dedi:

– Ya Əmirəlmöminin, heç kəs ki, öz halal malından könüllü olaraq fəqirə bir pay verirse, əlbette ki, bu savab işdir. Amma o məlun zorla varlığının etəyin kosib yoxsulan cın-cındırına yarmaq vurur və deyir ki,

dünyadakı bütün cinayətlərin iki səbəbi var, biri sərvətdir, biri qadın və onun fasiq əqidəsinə görə dünyadan cəmi övrləri və kişiləri hər gecə bir yorğan altına girib yatmalıdır...

Məmunun gözlərində uğursuz işıltılar aldı:

– Ya sərəsgər, ya ibn Müaz, hardasan, irəli çıx!

Xilafətin adlı-sənə sərkərdələrindən biri irəli çıxdı və Məmuna təzim edib dedi:

– Qulluğunuzda hazırlam, ya Əmirəlmöminin.

Məmən. Ya sərəsgər, burdan evinə yox, birbaş ordugaha gedərsən və no qədər sənə ləşkər lazımdır, özün bilərsən və səhər açılonda üç qara bayraq altında kafir Azərbaycan dağları üstünə yürüş edərsən. Və o gizli dinin adamları ki, yenə zihur ediblər, cəmi kişilərini qılıncdan keçirərsən və boyu beş qarışa çatmış oğlanlarına belə rəhm etməzsən və sonra arvad-uşaqlarını əsir edərsən və getirib burda qul bazarında satarsan və nə qazandın, beşdə biri xozinənindir və qalan beşdə dördü halal xoşun olsun!

Ibn Müaz baş əyib dedi:

– Ya Əmirəlmöminin, buyruq sənən, itaət bizim və axırıncı hökm Allahındır.

Məmən məclisə xıtab elədi:

– İndi əyləşin, ey həzərat və acı sözər eşitdik – kifayətdir...

Məmən keçib məclisin başında öz yerində oturdu və bütün qonaqlar da öz döşəkçələri üstündə əyləşdilər. Xəlifə üzünü məclisdəki müğənniye tutub dedi:

– Ya ibn Cami, ey Bağdad əndəlibi, indi cəngi əlinə al və bize bir qəzel oxu ki, şirin sözlərində məst olaq...

Və xilafətin məşhur müğənnisi mizrabını ipək qotazlı cengə vurub oxudu:

– Yenə mey dolu piyaləmdə xoyalımı gördüm...

Bir-birinin ardınca açılan qırmızı bayraqlar küleklərə çarpıb dalğalandı və qızaran bir fozada yazı başladı:

"Qızıl bayraqları azəri xürrəmiləri ilə qara bayraqlı İsləm orduları arasında gedən müharibələrin 13-cü ili id. Bu müddət ərzində xəlifə Məmunun bir-birinin ardınca üsyənlər üstünə göndərdiyi 6 böyük ordu Bozzeyn dağlarında darmadağın edilmişdi... və indi Əmirəlmöminin əmrilo xilafətin en məşhur sərkərdələrindən Tusi çox böyük bir ordu ilə Babəkin üstünə geldi".

## Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.

Yaz gecesi idi. Cavidan qəsri qarşısındaki meydan piyadə və atlı dəstələrlə dolmuşdu və səf-səf düzülmüş bütün silahlı dəstələr yürüş ovrinə hazır dayanmışdilar...

Qəsrin yuxarı qatında – Babəkin qorargahında işıqlar yanındı. Tağ altında həsirlərlə döşənmiş böyük bir otaqda Babək - yuxarı başda döşökə üstündə bardaş qurub oturmuşdu, dərin fikrə getmişdi, başını aşağı salmışdı və köndələninə dizləri üstə qoyduğu qlinca zillənmiş gözleri yol çəkirdi. Qoşun başçılarından Tərxan, Rüstəm və daha gənc komandanlardan Azin ilə Muaviyə də içərido idilər. Babəkin sağında və solunda eyləşmişdilər və hamısı cəng libasında idi, başlarında dəmir tolğalar, oyinlərində zirehli kaftanlar vardı...

Babəkin qardaşı gənc Abdulla içəri gəldi, başıaçıq idi, uzun saçları boynuna tökülmüşdü və ağ köynəyi üstündəki kəmərindən sədəf dəstekli xəncər asılmışdı. Abdulla dedi:

– Ey Babək, ey ulu sərvər, qala içinde tutulmuş düşmən casusu qapı arxasındadır.

B a b ə k. Buraxın gəlsin içəri.

Və iki silahlı xürrəmi əlo keçmiş düşmən casusunu içəri itələdilər, özləri isə qapı ağızında ayaq üzündə dayandılar. Casus dizləri üstə yerə çökdü və başını sinəsinə əyib dayandı.

B a b ə k. Ey çox bilmış kişi, salamat qalmaq istərdinmi?

C a s u s. Əlbətə ki, istərdim, ya həzret, amma nə bahasına?

B a b ə k. Suallarına düzgün cavab vəson, səni edam etdirməyəcəyem. Bəzz qalasında 7 min mühərribə əsiri müsolman var. Son də onlardan biri olarsan.

C a s u s. Ya həzret, mən bura gəlməşdim ki, Bəzz qalası haqqında bilgi yiğam və indi eksinə, sən mondən bizim qoşunlar haqqında söz soruşursan – yaxşısı budur ki, əmr cələ cəllad boynumu vursun!

B a b ə k. Üstümüzə gələn 6-cı xilafət ordusu haqqında səndən bilgi almağa ehtiyacımız yoxdur, bilirik ki, Tusi xəlifənin ən şücaəli sərəsgəridir... və dünən xilafət ordusunda neçə nəfer zükəm olub ondan da xəborimiz var... Sen ancaq mənim bít sualıma cavab ver. Əgər sağ və salamat Tusinin yanına qayıtsaydım, nə deyəcəkdiñ öz əmrinə?

C a s u s. Ya həzret, Tusi göndərmişdi ki, öyronim görüm Bəzz qalasında çaxnaşma başlanıbmı və sənin qoşunların içinde pərişanlıq nişanələri varmı? Amma Bəzz qalasının övretlərinə iyne-sap satanda

ağzımı bir az boş qoydum və çox tez ələ keçdim və indi Tusi qarşısında üzüm qaradır.

B a b ə k. Əlbətə ki, çox tez ələ keçdiyin üçün təessüf etməyə haqqın var. Çünkü tez ələ kecməsəydi, bəlkə öyrənə bilərdin ki, düzdür, qoşun içinde heç bir təşviş yoxdur, amma bəzi qoşun başçıları bir az pərişanlıq qapılıblar.

Və Babək sağında və solunda oturanlara iti və çəpəki bir nəzər saldı. Casus gözlərini döydü. Babəkin qoşun başçıları isə dönüb heyrottər bir-birinin üzünə baxdılar. Babək silahlı xürrəmilərə dedi:

– Aparın, əsirlər düşərgəsinə salın və ayaqlarına buxov vurun ki, qaçmasın!

Casusu apardılar. Babək ayağa qalxdı, dərhal qoşun başçıları da ayağa qalxdılar. Babək dedi:

– Oturun və süfrə açdırın! Süfrədə İberiya şərabı, xurma nəbizi və bal şərbəti olsun. Və hava ki, çox bürküdür, tolğalarınızı başınızdan açın... Və o kəs ki, süfrəmizə qonaq gələcək, mən özüm onu məclisimizə dəvət etməyə gedirəm...

Babək qərargahından çıxdı, işaret elədi, Abdulla da onun arxasında getdi. İçəride bir müddət bir-birinin üzünə baxdılar. Coşqun təbiətli Azin dedi:

– Ey Tərxan, nə olub bu gecə ulu sərvərə? O nə söz idi ki, düşmən casusuna dedi? Neco yəni bəzi qoşun başçıları içərisində pərişanlıq var? Və bir halda ki, böyükler çoxdan yürüşə hazır dayanıblar, bu şərab süfrəsi nə deməkdir? Və yaxud o mechul qonaq kimdir?

Tərxan. Ey Azin, müşgül suallarına cavab verə bilmərəm. Amma onu bilirəm ki, Babək yənə təşəbbüsü Tusiyyə verib xilafət ordusunu bir az da yaxına buraxsa, hər iki tərəf uçurum qıraqında döyüşən iki qoş veziyyətində qalacaq və tərəflərdən biri mütləq möhv olacaq. Və nə isə çox cəsarotlı, digər məhv olacaq. Və nə isə cəsarotlı, digər tərəfdən çox qorxulu bir addım atmaq istəyir ulu sərvər...

## Cavidan qəsrinin zirzəmisi.

Babək yanında iki nəfər məşəlçi, qəsrin zirzomisine endi və aşağıda keşikçilər bir hücrənin qapısını açıdlar. Məşəlçilər irəli keçib içərini işıqlandırdılar.

Tağlı zirzəmi hücrəsində qaraçalmalı, ayaqları qandallı bir nəfər küleş üstündə oturmuşdu və dizlərini qucaqlayıb başını dizləri üstə

qoymuşdu. Hücre işiqlananda dustaq başını qaldırdı ve Babek qarşısında görüb ayağa qalxdı.

B a b e k. Gecən xeyir, ya ibn Cüneyd, nə ecəb hələ yatmamışan?

İ b n C ü n e y d. Gecən xeyir, ya Babek, mən əsirəm, dustağam, fikir-xəyal qoymur məni yatmağa, sənə nə olub ki, öz qəsrində, gecənin bu aləmində oyaqsan?

B a b e k. Ya ibn Cüneyd, ömrün axırı var, işin axırı yoxdur və nəhayot, bu gecə seninle məşgül olmağa vaxt tapmışam...

İ b n C ü n e y d. Əgər öldürməyə gölmisənsə, izin ver, yataq namazımı qılım, sonra edam elə!

B a b e k. Ya ibn Cüneyd, məqsədim budur ki, bu gecə səni azad edim və sən bu gecə mənim tərəfimdən Tusinin ordugahına elçi gedəson...

### Babekin qərargahı.

Hesir üstündə süfrə açılmışdı və qoşun başçıları bu süfrə başında oturmuşdular. Lakin heç kəs dinib-danışmirdi. Babek içəri goldi və hamı ayağa qalxdı. Babek başından tolğasın çıxartdı, qılincini belindən açıb süfrə yanına atdı, divardan tənburu aldı və döşəkçə üstündə bardaş qurub yavaşdan simleri cingildətməyə başladı...

Və indi hordenbir qəş qarışındaki meydandan, səbri tükenmiş cəng atlarının kişnərtisi eşidilər, Azin diksinib başını qaldırırdı və tutqun baxışlarla Babek düzürdü...

Keşikçilər ayaqlarından qandalları açılmış ibn Cüneydi getirdilər. İçəridəkilər başlarını qaldırdılar və ibn Cüneydi görərkən dönüb yenə heyrottə bir-birinin üzünə baxdilar.

B a b e k. Gəl ayləş, ya ibn Cüneyd, burda süfrə başında oturanlar mənim ən yaxın cəng yoldaşlarımdır, bu Rüstəmdir, bu Azin, bu da süd qardaşım ərəb oğlu Muaviyədir və Tərxanı sənə təqdim etməyə nə hacət ki, səni əsir alan odur və sən onunla çoxdan tanışsan...

İbn Cüneyd süfrə başında oturdu və dedi:

– Ey Babek, müharibələrdə çox qəribə şeylər olur. Və o qəribə şeylərdən biri budur ki, rumlar biz ərəblərin qarşısında davam getirə bilmirlər, biz ərəblər də türkərin qarşısında davam getirə bilmirik və türkər də rumların qarşısında davam getirə bilmirlər.

B a b e k. Haqlısan, müharibənin sırları çoxdur. Ona görə biz xürrəmilər ki, altı dəfə ordularına qalib gəlmişik, indi istəmirik ki, bu qalibiyətlər bizi məst eləsin. Amma bu süfrə ki, xoş niyyətlə açılmışdır, bu

süfrə başında bir az məst olmaq günah deyil. Və biz ki, kafirk, İberiya şərabı və xurma nəbizi meyl edəcəyik, sən də bir müsəlman kimi buyur, bal şerbeti iç ki, o mühüm məsələ barədə danışaq...

İ b n C ü n e y d. Ey Babek, indi ki, sən əsir düşmüş bir İsləm əmirinə bu qədər iltifat edirsən, ibn Cüneydin fikri belədir ki, o da bu dünya kövəsindən meyl etse, qiyamət qopmaz.

B a b e k. Elo isə, hamımız İberiya şərabı içək ki, söhbətimiz uğurlu olsun.

Babek ilə ibn Cüneyd piyalələrini qaldırıb içdilər. Tərxan, Rüstəm və Muaviyə də piyalələrindən bir qurtum içib yere qoydular. Lakin tokcə Azin əlini piyaləyə uzatmadı və Babek gözünün ucuya Azini süzdü və bığları altında gülümser kimi oldu...

Abdulla təlaş içerisinde qərargaha goldi və dedi:

– Ey Babek, ey ulu sərvər, düşmən, casusu əsirlər düşərgəsinə aparılında fürsət təpib qaçmışdır.

Babek bir müddət dinmədi, sonra Abdullaya dedi:

– Ey qardaşım Abdulla, bu yaxşı əlamət deyil və bu saat hər iki keşikçini zindana sal və sən özün də cəzəsiz qalmayacaqsan!

Abdulla dönüb getdi, Babek üzünü ibn Cüneydə tutub dedi:

– Ya ibn Cüneyd, axır günlər Tusi bir-birinin dalınca Bəzz qalasına çox casus gönderir... və əgər bu hazırlanın qəti hücumun əlaməti dirlər, sən çox savab iş görərsən, əgər mənim teklifimi Tusiya yetirənən.

İ b n C ü n e y d. Ey Babek, əgər sən mənim ovəzimə Tusidən yüz min dirhəm fidye istəsən, men bir əsger kimi and içərem və günü sabah o məbləği Tusidən alıb sənə göndərə biləm... Amma söz verə bilmərəm ki, Tusini seninle danışmağa razi salacağam və bu barədə and içməyə dilim gəlməz.

B a b e k. Nə üçün? Tusinin do canı dəmirdən deyil və iki ildən artıqdır ki, vuruşuruq, amma nə o qalib gəlib, nə mən və indi bəlkə Tusi də mənim kimi bir az yorulub? Nə üçün danışığa razi olmasın?

İ b n C ü n e y d. Ona görə ki, üç il bundan əvvəl xəlifə Məmmən cəmi Azərbaycanı ta Qəzvinə qədər mənə bağışlayıb, sənin üstünə göndərmişdi. Və indi də bütün Azərbaycanı ta Qozvinə qədər Tusiyo bağışlayıb, sənin üstünə göndərib...

B a b e k. Qoy Qəzvin və Azərbaycan Tusinin olsun, amma Bəzzeyn dağları mənim. Təki danışığa başlayaqq.

Azin diksindi ve süfrə başında oturan diger qoşun başçılarının qasları çatıldı.

İbn Cüneyd başlarını aşağı salmış bu adamlara baxdı ve dedi:

- Ey Babek, eger sən aman isteyirsənse, gerek Tusi bu barədə xəlifədən icazə ala vo eger xəlifə sənə aman bəxş edib Bəzzeyn dağlarında sənin muxtariyyotini qəbul etsə, sən gerek bu dağların 13 illik xəracını verəsən...

B a b o k. Hələlik qoy Tusi otursun öz yerində və Həstadsar dağının etəyindən yuxarı qalxmasın... Və sonra xəlifə bizdən xərac istəsə, düzdür, 13 ilin xəracını verməye gücümüz çatmaz, amma 7 ilin xəracını verməyə iqtidarıımız var.

Və gənc Azin davam getirməyərək partladı:

- Ey Babek, ey ulu Sərvər, bəlkə xəlifə səndən xərac hesabına hər il 300 qaraqashlı, uzun kırpikli qız istoyacak-kəniz istoyacak, bunadəm razılıq vereceksən?

Babek hirsindən "boğuldı" və dedi:

- Ey Azin, izinsiz danışdın və ötkəm danışdın. Sus vo ehtiyatlı ol ki, Babekin səbr kasası dolub-daşmasın.

A z i n. O vaxt ki, xürrəmilərin şərəfi tapdanır, Azini heç bir qüvvə susdura bilməz!

Və Babek bağırdı:

- Ey ağızından süd iyi gələn cüretkar! Qorxmursan ki, bu saat basınçınindən qopub ayağın altına düşər?


A z i n. Və yubanma, ey ulu sorvər, götür qılıncını, evvəlce mənim boynumu vur, sonra bazar aç, Tusi ilə alverə başla...

B a b e k. Və tamam! Çix, qapı dañında edam saatını gözlə! Azin ayağa sıçradı və otaqdan çıxdı. Babek isə ibn Cüneydə dedi:

- Ya ibn Cüneyd, son doğru gözlü, doğru sözlü bir kişisən və get mənim təklifimi Tusi yə söyle və mənim ki, ətrafında bu qədər nifaq var, mən Bəzzeyn dağlarıyla kifayətlənməyə razıyam.

### Qala darvazası.

Gecə yarından keçmişdi, ikinci xoruz bəni idi. Bəzz qalasının darvazası açıldı vo ibn Cüneyd iki nəfər məşəlçinin müşayiətilə qaladan çıxdı və atını çaparaq bir an sonra qaranlıqda yox oldu...



### Babekin qərargahı.

Qoşun başçıları artıq ayaq üstündə idilər. Babek tolgasın başına qoydu, qılıncını yerden götürdü və sesləndi:

- Ey Azin, içəri gəl!

Və bir an yubanmadan Azin içəri girdi, qapı ağzında dayandı. Babek dedi:

- Yaxın gəl!

Azin yaxın geldi, Babekin elindəki qılıncı baxdı. Başını əydi və dedi:

- İndi ki, qurtardin alverini, vur!

Və Babek coşğun hərəkətlə Azini qucaqlayıb sinəsinə basdı və dedi:

- Çoxlu kendir və nərdivan götür və birinci sənin dəstən hərəkət edir...

### Zərnisənin otağı.

Babek cəng libasında Zərnisənin otağına gəldi.

Taxçada şamlar yanındı, Zərnisə taxt üzündəki yatağında uzanmışdı, böyrünə qışılıb yatmış qızı dərindən nefəs alıb fisildayırdı. Yerdo xalı üzündə isə bir-birinin yanında iki oğlan uşağı yatmışdı – biri Cavidanın oğlu idi, 13 yaşında, digeri Babekin oğlu idi, 12 yaşında.

Babek yaxınlaşdı, Zərnisənin yanında taxt üzündə oturdu. Zərnisə piçildədi:

- Gedirsen?

B a b e k. Gedirem... gəldim ki, uşaqlara baxım və səninlə xudahafizləşim.

Zərnisə. Oğlanları oyadım?

B a b e k. İstəməz, qoy hələ doyunca yatsınlar, elə ki, üç ildən sonra pərvaz oldular...

Zərnisə yatağından qalxıb oturdu:

- Üç il? 13 il bes olmadı? Hələ üç il də?


B a b e k. Üç il, on il, otuz il... bəlkə ömrümüzün axırına qədər... nə qədər ki, onlar var, biz də varıq...

Zərnisə. Yox, son başladın bu müharibəni, sən də qurtaracaqsan... Nəyim vardi sənə qurban verdim, gəncliyimi, gözəlliyyimi... və indi onlar qalıqlar mənə və hər ikisi mənimdir.

Babek körpə qızına baxaraq gülümşədi:

- Hər ikisi senin olanda, onda mənə nə qalır? Kəpənəyə oxşar bu zərif varlıq?

Zərnisənin bəbəklərində qara qığlıcılardan alışdı:



– Təzə arvadın Şuşan sənin üçün oğul doğar.

B a b e k. Şuşan Arazin o tayında mənim nümayəndəmdir, Artan batriklorini cılıvda saxlamaq üçün. Vo bu, ittifaq xatirinə izdivacdır və Şuşan mənim qoşunlarımı taxıl göndərir.

Qısqanlıq növbəsi ilan kimi Zərnisənin ürəyindən çaldı:

– Gecə qaranlığında ağ yasdıqlar bir-birinə yaxın olanda, qaba istək var, od tutub yanın yorğan-döşək var, ittifaq, siyaset və taxıl, – hamısı, hamısı boş sözdür və üç uşaq emizdirəndən sonra sən məndən soyudun, yaxud səndən aldiğim mükafat – unudulmaq oldu.

Babək ayağa qalxdı:

– Hər dəfə sənin yanına gələndə mənə hava çatışmır və haqlı imiş Adom peygəmbər ki, bir gün Həvvayə dedi: ey qadın, ey göylərin bolası, nə sənsiz yaşamaq mümkündür, nə səninlə yaşamağa tehəmmülüm var...

### **Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.**

Dan yeri təzəcə ağarmışdı, xilafət qoşunlarının böülükləri dağ ətəyində sıraya düzülmüşdü və bütün ordu yürüş əmrinə hazır dayanmışdı...

Tusi, yanında ibn Cüneyd öz çadırından çıxdı və rikabdarlar dərhal ağ atın üzəngisini tutdular və əmiri-leşgor atına mindi. İbn Cüneyd də öz atına süvar oldu. Tusi atını irəliyə, orduya doğru sürdü və əlini qaldırdı. Dərhal münadiler car çökdilər:

– Ey müsəlmanlar, sükut! Ordu sahibi əmir həzrətləri sizə xıtab edir.

Və Tusi dedi:

– Ey mənim əsgərim və camaatım, nəhayət ki, son mənzilə yetişdik. Və bu gün dumanlı Bəzzeyn dağlarında ova başlayırıq. Çünkü bu dağlarda bir mağara var və o mağarada bir pələng yatır və pələngin ki, canı bərk olar, biz ona altı zərbə vurmuşuq, amma hələ də kafirin canı çıxmamışdır... və bu gecə o tanrı düşməni ibn Cüneydi mənim yanına elçi göndərib ki, İslam qoşunu burda-yerindo qalsın, amma elçilər yuxarı dırmaşıb aşağı ensin və bu minval ilə yaralanmış macal tapıb bir az nəfəsini dərsin... Və indi, siz ey müsəlmanlar, bir olan Allaha sığınib, o kafirin üstüne hərəkət edin və monim təkbirimə müntəzir olun! Və o vaxt ki, mən təkbir dedim, cümləniz qəti hücumu keçin və inşallah qalibiyyət bizimdir!

Dərhal nəhəng təbillər gumbuldu, qara bayraqlar dalgalandı və Tusinin böyük ordusu hərəkətə başladı...

### **Dağ yolu. Seyrək duman.**

Dağ yolu dikinə yuxarı qalxırdı və xilafət ordusunun hissələri bu yol boyu o qədər uzanmışdı ki, ön səflər yuxarıda duman içində yox olurdu, arxa səflər aşağıda duman içində sıyrılib çıxırdı və sanki bu ağ duman içində nəhəng qara bir ilan qırılırdı və durmadan yuxarıya doğru şütyüyürdü...

Ordunun mərkəzində Tusi ilə ibn Cüneyd atları üstündə yanaşı gedirdilər. Tusi dedi:

– Ya ibn Cüneyd, sən bilən, pələngin mağarasına qotı hücum məsləhətdir, yoxsa mağara ağızında dayanıb kafiri achiq koməndilə böğməq daha əlverişli olar?

İ b n C ü n e y d. Ya əmir həzrətləri, əsir düşmüş, rüsvay olmuş ibn Cüneydin sənə məsləhət verməyə ixtiyarı yoxdur. Mən ancaq onu deye bilərem ki, İslamin qılıncı az qala dünyanın yarısın fəth olmuşdur, amma ərəblərin çoxu yenə acıdan ölürlər... Və indi zorla bu dağları da müsəlman etmək, bilmirəm bizi nə verəcək və hansı dərdimizi rəf edəcək?

T u s i. Vay olsun sənə, ey ibn Cüneyd, vaxtilə siz ərəblər İranı da qılınc gücünə müsəlman etmişdiniz, amma indi biz iranlılar siz ərəblərdən daha mömin müsəlman olduğumuzla fəxr edirik...

Və Tusi bərkədən güldü...

Dorhal sanki Tusinin gülüşünə cavab olaraq ordunun duman içində itən ön səflərdən sürətli qəhqəhə səsleri ucaldı və bu qəhqəhə susma-yaraq, qoşunlar irelilədikcə arxadan səflərə də sirayet etdi və sol torof-dəki qayalarda eks-səda verdi, sonra dərin dərələr üstündə guruldadı...

Tusi ilə ibn Cüneyd heyrot içində bir-birinin üzünə baxdilar, sonra ordunun mərkəzi ilə bir az yuxarı qalxmışdalar ki, bu dəfə yanlarındakı qoşun hissələri içində qəhqəhə qopdu və ibn Cüneyd əlini yuxarı qaldırıb haranı isə Tusiyə göstərdi...

Yol kənarında, hərəkət edən qoşunların başı üstündə dik və sildirrim bir yamac qırığında miskin və zavallı bir daxma vardı – dövresinə qaratikan kolundan çəpər vurulmuşdu, həyəti iki lekdən ibarət bir torpaq idi və bu loklarda ekilmış lobbyalar qarşılara dırmaşmışdı. Yuxarıda daxmanın qalın ot basmış yastı damı üstündə bir keçi dayanmışdı, aşağıda daxmanın səkisində isə əyri ayaqlarında dar şalvar və əynində cır-cındır arxalıq olan bir qarçı əlindeki pashı bir gordaya söykənib durmuşdu, və belini qabartmış bir pişik qarının ayaqlarına qıslmışdı...

Və indi yuxarıya "pələng ovuna" qalxan zəhmli bir ordu – əlində paslı bir gorda ilə onu qarşlayan bu miskin qariya baxıb kişneyirdi...

Ordu mərkəzindəki oxçu əsgərlərdən kiminsə eli dinc durmadı – viyilti ilə şıqışan bir ox daxma üstündə dayanmış keçinin boğazına sancıldı, keçi dam üstündən aşaraq qarının ayaqları altına düşdü...

Qari dinmədi və yerindən tərəfənəmədi.

Tusi bu səhnəni gördü, qasıları çatıldı, sonra cibindən çıxardığı pul kisəsini mülaziminə verdi və başıyla qariya təref işarə elədi, mülazim atını çapdı və pul kisəsini yuxarıya, qarının ayaqları altına fırlatdı.

Qari dinmədi və yerindən tərəfənəmədi.

Vo birdən ordu arxasında qorxunc bağırıtlar qopdu. Tusi diksindi, dönbü geri baxdı...

Arxada qalmış qızıl qayaların, qara ağızlı kahaların sanki beçə verən arı pətekleri idi və bir-birinin arxasında aşağı kahalardan çıxan eli qılınclı xürrəmiler özlerini yuxarıdan aşağı düşmən qoşunlarının səfləri üstüno atır, yuxarıdakı kahalardan çıxanlar isə aşağı sallanmış kendirlərlə bir göz qırıpında sürüşüb yerde bənd alır və dərhəl nərə çəkərək İslam qoşunu üstünə hücum edirdilər...

Bu zaman irelidən, duman içində gözdən itmiş pişdarlar firqesi tərəfindən də, müdhiş bağırıtlar eşidən Tusi, böyük bir ordunun tələyə düşdürüünü anladı və dönbüb məzəmmətə ibn Cüneydə baxdı və dedi:

– Evin yixılsın, ya ibn Cüneyd, kafir bizi hıylə gəldi və bütün fikri-xəyalı arxadan bizi zərbo vurmaq imiş.

Və Tusi almışlı qılıncını sıyırib "təkbir" deyə bağırıdı, təbillər guruldu və ordu mərkəzindən avaz ilə səslənən "Allah-əkbər, Allah-əkbər" nidaları göyə ucaldı...

Lakin çox tez bir zamanda ön səflər pozulub geri axdı, arxa səflər gah irəli, gah geri oynadı və böyük bir ordu Tusinin gözləri qarşısında zəlzələdən sarsılmış bir bina kimi uculub tökülməyə başladı...

Vo bütün bu hərc-mərclik içərisində Tusi gah irəliyə, gah geriyə çapır, gah dərələrə enir, gah yamaclara qalxır, bağırır, təhdid edir, yalvarır, lənət oxuyur və fəryad edirdi:

– Ey islam camaati, geri dönün!

– Ey xəlayiq, səbr edin, sabit qədəm olun ki, fürsət sizindir.

– Ey müsəlmanlar, amanın gündür, qeyrətə gelin!

– Ey könülli mücahidlər, ey anaları fahisələr, siz ki, şəhid olub cənab həqqə qovuşmaq üçün bura gəlmişdiniz!

Lakin hamısı obos idi... və nəhayət Tusinin atı büdrəyib dayandı. Tusi ətrafinə baxındı, yanında birçə nəfər vardı – o da ibn Cüneyd idi. Tusinin başı sinəsinə düsdü və dedi:

– Ya ibn Cüneyd, böyük bir ordu tar-mar oldu, fürsətdir, sen do qac, başını qurtar!

– Ya Tusi, – dedi ibn Cüneyd, – bir dəfə qaçdığını üçün hələ də tanrıdan utanıram, sonra asır düşdürüüm üçün Allah qarşısında üzüm qaradır. Və indi səninlə qalib özümü rəbbimin ixtiyarına verirəm, zira məni diri qılan və öldürən odur...

Tusi başını qaldırdı və irəlidə təpə döşündə bir dəstə müsəlman ilə bir dəsto xürrəmi arasında qızığın döyüş getdiyini gördü. Tusinin gözləri işıqlandı və dedi:

– Ya ibn Cüneyd, arxamca gol, haqq təala həzrətləri şəhid olmaq üçün bizi fürsət verdi.

Və hər ikisi qılınclarını sıyırib atlarını döyüşən dəstələrə doğru çapıldalar. Tusi özünü vuruşan əsgərlərə yetirib bağırdı:

– Ey müsəlmanların on yaxşları, həyatınız – mənim həyatım, məmatınız – mənim məmatımdır və şəhid olanlara eşq olsun!

Və qanlı, müdhiş bir döyüş daha da siddətləndi...

Birinci olaraq ibn Cüneyd sinəsinə sancılan bir mizraq zərbəsilə at üstündən yerə yixildi...

Sonra ayaqları qılıncla doğranan Tusinin ağ atı təpəsi üstə yerə gəldi və Tusi ayağa qalxmaga macal tapmamış sinəsinə sancılan bir nizə ilə arxası üstə yerə sərildi...

...Babək, başında kiçik bir dəstə təpə arxasından çapıb gələrkən, artıq təpə döşündə vuruşan hər iki dəstədən bir nəfər belə salamat qalmamışdı və hər iki tərəfin ölüleri bir-biri üzərinə qalaqlanmışdı.

Tusi bir anlığa gözlərini açdı və Babəkin işarəsilə bir nəfər atdan yerə sıçradı və çəkib, nizəni Tusinin sinəsindən çıxartdı. Tusi sol elini qanı fişquran yara yerinə basdı və başı üzərində dayanmış Babəkə baxaraq dedi:

– Ey şeytan kölgəsi, qohrəman əsgərsən, buna söz ola bilməz, amma tanrı kölgəsilə vuruşursan, – iqbəlin yoxdur.

Və Tusi gözlərini yumdu. Babək dedi:

– Ordusu tanı-mar oldu, bütün əmirləri qaçdilar, amma bu adam qaçmadı və qohrəman kimi ölen bu əsgəri qılıncı ilə bir yerdə dəfn edin!

## Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.

Qara geyimli xristian rahib qapı ağızında ayaq üstə dayanmışdı. İmperator Feofil əlindəki məktubu oxuyub ayağa sıçrayan anda imperatriça Feodora salona daxil olmuşdu.

— Bravo Babək, bravo, — deyirdi imperator Feofil. — Bözzeyn pələngi! Feodora, mən hesab aćmışam. Bu yeddinci xilafət ordusudur ki, Azərbaycan dağlarında tar-mar olur. Və Tusi ki, xəlifə Məmunun en şücaətli sərkərdəsi idi, döyüş meydانında həlak olub! Ey Rahib, son cəbu gece yola düşəcəksen — mənim təbrikimi Babəkə yetirmək üçün.

Feodora tövəccübələ baxdı:

— İmperator, — dedi, — bu mümkün olan şeydirmi? Sən — Roma imperiyasının hökmədarı, bir kəndli üsyancısını təbrik əloyocəksən?

— Neinki təbrik edəcəm, mənə herbi ittifaq lazımdır o qəhremanla, — xəlifə Məmun əleyhino, xilafət əleyhino, ümumi düşmən əleyhino.

— İmperator, bu eşidilməmiş bir şeydir. Avropa nə deyer buna?

— Yəni kral Lüdovik nə deyər buna? O Lüdovik ki, qorxdu, xilafət əleyhino mənimle hərbi ittifaqdan boyun qaçırdı. Və nezərə almadı ki, oğlu bacım qızının nişanlısıdır? Bu gündən o nişanı loğv edirom.

— Feofil, özünə gəl, bu rüsvayçıhqdır.

— Feodora, saqın, kiminlə danişdığını unutma!

Feodora baş eyərek:

— Əfv eley cesarətimi, imperator! — dedi.

Feofil üzünü rahibə tutdu:

— Yaxın gəl, rahib, — dedi. — Bir daha qulaq as! Monastır üçün çəkdiyin rəsmələrini görmüşəm və bəyənmişəm. Məktubu Babəkə çatdırıandan sonra özün Bəzz qalasında qalacaqsan. Bəhanon bu olacaq ki, mənim əmrimlə mənim üçün Babəkin portretini çəkməyə başlamışam...

Feodora söhbətə qarışdı:

— İmperator, rahib mənim portretimi çəkir, — dedi, — monastır üçün.

Feofil:

— Rahib daha vacib işlər görməlidir, bizim üçün, — dedi və yenə rahib müraciət elədi, — uzat orda işi! Qoy portret əlində bəhanə olsun, tez-tez Babəkə görüşmək üçün. Və əger Babəkin ürəyində xristianlığa qarşı meyl oyada bilsən...

Rahib:

— Amin, imperatorum! — dedi. — Büyük meramını derk edirəm. Əgər Azərbaycan və İran həzrət İsa ağışunda nicat tapıb xristianlaşarsa, bu en müdhiş zərbə olacaq islam xilafəti üçün.

— Yaxşı vol, rahib və bil ki, o gündən ki, sərhəd şəhərim düşmənə əlindədir-Tarsus matəmi var ürəyimdə. Və Nə qəder ki, xəlifə Məmunu o şəhərdən qovmamışam, yədiyim-içdiyim haram olsun mənə — dedi imperator Feofil.

## Bəzz qalasının gece mənzəresi.

Gecə idi, xürrəmilər döyüşdən qayıdırıldılar. Babək yaxın silahdaşları qoşun öündə, at üstündə gedirdi...

O vaxt ki, öncül atlılar yoxuş başında qala qarşısına çıxdılar, Babək ixtiyarsız olaraq qara kehərin başını çəkdi və bütün atlılar da dayandılar.

Qarşılarda əfsanəvi bir mənzərə açılmışdı. Bəzz qalasının divarları üstündə və qala içindəki bütün evlərin damlarında saysız-hesabsız rəngarəng şamlar yanındı və bütün qala nəhəng bir qəndil kimi 50 min şamın işığı ilə döyüşdən qayıdanları salamlayırdı...

Qala darvazasından çıxan üç atlı Babəkə doğru çapdı və qoca Mehran dədə atını Babəkin qarşısında saxlayıb dedi:

— Ey Babək, ey ulu sərvər, yene qalib gəlmış azadlıq bayrağına eşq olsun! Və damlarında 50 min şam yanan Bəzz qalası səni və qəhrəmanlarını təbrik edir.

— B a b ə k. Qoşun adından Bəzz qalasına təşəkkür edirəm. Mehran dədə və bu 50 min şam bir az israf olsa da, çox gözeldir.

— M e h r a n D ə d ə. Belə lazımdır, ey Babək, qoy rum elçisinin də gözləri qamaşın.

— B a b ə k. Rum elçisi?

— M e h r a n D ə d ə. Ərməniyyədən keçərək gizli yol galırmış. Bu gecə Bəzz qalasında olacaq və başında 15 nofor atlısı var. Sənə rum hökmədarından məktub gətirir.

— B a b ə k. Elçi özü kimdir?

— M e h r a n D ə d ə. Deyirler, imperatorun yaxın qohumu və Rum ordusunda qoşun başçısıdır. Yanında rahib var — hem də rəssamdır. Və indi lazımdır ki, sabahkı qəbul mərasimi üçün dərzilər cələ bu gece sənə dibacdan ya qumaşdan zinətli bir libas tiksinqələr, mənə də lazımdır ki, elə bu gece iməcilik ilə 7-ci zəfər sütununu göye ucaldım...

Babək güldü və dedi:

— Ey Mehran dədə, bilirom, sən cavənlıqda 15 il Rum məmləkətində esir olmuşsan və Qüstəntinodə Rum padşahlarının cah-cəlahını görmüsən və indi isteyirsən ki, üst-başımız Rum elçisini ürkütməsin,

amma Rum imperatoru bizim qas-gözümüzə aşiq deyil və bu elçi də üst-başımıza baxmaq üçün Bezz qalasına gəlmir...

Mehran Dədə. Amma yenə də...

Babek. Haqlısan, elçiyo no işe göstərmək lazımdır. Və çalışarıq, göstərməyə bir şey taparıq...

### **Bezz qalası. Cavidan qəsrinin qarşısındaki meydan.**

Dağlarda güneşli yay səhəri idi və Babek qəsrin aşağı qatından məydana enən daş pillekən başında sadə və ağ köynəkdə kürsü üstündə oturmuşdu. İkinci kürsüdə Babeklə yanaşı əyləşən Zərnisə geyinib-keçmişdi, başında yenə zümrüdü araqçın vardı və indi o, sanki gəncliyini və gözəlliyyini də qısa bir möhələtlə kimdənse borc alıb bura götirmişdi.

Aşağıda pillokonin sağ tərəfində qırmızı tumanlı xürrəmi qızları əllərində çiçək dəstələri, bir-birinin yanına düzülmüşdülər.

Və pillekənin sol tərəfində Rum elçisi ilə Mehran dədə öndə və elçinin adamları arxada ayaq üstündə dayanmışdılar.

Tez-tez təbillər çalınırdı və meydandan bir-birinin arxasında xürrəmilerin atlı dəstələri çapılıb keçirdilər.

Qəsrin yuxarı artırmasında dayanmış bir carçı isə hər dəfə car çökərək, atlı böyükəkləri, qonaqlara təqdim edirdi:

- Varsan atlıları! Başçıları xəzər oğlu Tərxan!
- Zəncan atlıları! Başçıları əcəm oğlu Rüstəm!
- Ərdəbil atlıları! Başçıları Azəri oğlu Azin.
- Mərənd atlıları! Başçıları kürdoğlu Fezlun.

Və atlı böyükəklər meydandan çapılıb keçərkən dünənki döyüşdə düşməndən qənimət aldıqları qara bayraqları ağ daşdan tikilmiş 7 zəfər sütunu önünde yero atırdılar...

Yerə atılan qara bayraqlar zəfər sütunları qarşısında bir-biri üzərinə qalaqlananda, Rum elçisinin adamları içərisində nidalar eşidildi:

- Əlindən bu qədər bayraq vermiş xilafət ordusu çox müdhiş bir məğlubiyyətə uğramışdır.

Bir-birinin yanına düzülmüş 7 zəfər sütunu! Bizdə hansı strateq bir-birinin dalınca bu qalibiyətlərden üçünü qazansayıdı, Romey ordusu onu dərhal imperator elan edərdi.

-- Əgər Babek xürrəmilikdən üz çəvirib xristianlığı qəbul etsə... kim bilir, belkə bir gün...

- Bir az yavaş Stefanus, sen çox uzağa getdin...

- Nə üçün? İspaniyali və iranlı, suriyalı və erməniyyəli imperatorlarımız olmamışdır? Və imperatriçə İrina Xəzər qızı Çiçək deyildimi?..

Atlı böyükəklərin keçid rəsmi qurtardı, Babek ilə Zərnisə pillekən başındakı kürsülerindən ayağa qalxdılar.

Və dərhal Rum elçisi də, başındakı bütün dəstə ilə geldi pillekən aşağısında dayandı, əvvəl Zərnisəyə, sonra Babekə baş oydi və dedi:

- Ey Babek! Və ey Atropatananın ulu sərvəri! Belə uğurlu bir gündə gəlib Bezz qalasına çıxdığım üçün bəxtiyaram və bu misilsiz qalibiyətini imperator Feofil adından təbrik edirəm!

Babek cavab nitqində rum elçisinə dedi:

- Ey rum diyarından gəlmİŞ böyük elçi! Sen bizim dağlara xoş gelmişən, səfa getirmişən. Və cüntü İslam xilafəti sizin üçün də bizim üçün də amansız bir düşməndir, mən rum imperatoru ilə cəng meydanında dost olmağa hazırlam...

### **Samirə şəhəri. Afşin sarayı. Gecə.**

Tarixdə Afşin leqəbilə məşhur olan xilafət ordusunun səraslamı Heydər ibn Kavus pərdəni sıyrıb, qırmızı şamlaqla işıqlandırılmış tağlı bir otağa daxil oldu.

Otağın divarlarında kölgələr oynadı, Afşin keçdi yuxarı başda döşəkçə üstündə bardaş qurub oturdu.

Otağın ortasına nət adlanan deri bir xalça serilmişdi və bu xalçanın üstündə bir gənc diz çöküb başını aşağı salmışdı, bədəni qurşağa qədər çilpaq idi, əlləri arxasında zəncirlənmişdi, gözləri isə qara bir yaylıqla bağlanmışdı. Əlində yalnız qılınc olan bir adam isə divar dibində ayaq üstündə dayanmışdı. Afşin qarşısındaki gənce xitab edərək dedi:

- Ya Abbas, əger bilmək istəyirsənə hardasan, borcumdur sənə ərz edəm ki, bu saat Samirə şəhərində, xilafətin yeni paytaxtında, mənim, yəni ki, Afşinın sarayundasan və yeni xəlifə Mötəsimin əmrlə mən səni mühakiməyə başlayıram.

Abbas başını qaldırmadan dedi:

- Ey Afşin, mənim ki, ulduzum sönük, bəxtim dönük imiş, başla-maşa nə ehtiyac ki, qurtarmaq lazımdır.

A f s i n. Tələsməyə ixtiyarım yoxdur, cy Abbas, cüntü sən xəlifə Məmunun oğlusun... amma-indi ki, yeni xəlifəyə sui-qəsədin baş tutmamışdır, bundan sonrakı ömründən neçə gün qalıb, mənim hökmündən və qərarından asılıdır.

A b b a s. Ey Afşin, indi ki, bundan sonraki hayatı səndən asılıdır, qoy rəbbim mənə göz qırpmı qədər ömr verməsin, çünkü hələ dünənə qədər son mənim qapımın qulu idin.

Afşin bağırdı:

– Və bu gün də olardım... əger son fürsəti fota verməsəydin, əger yenİ xəlifənin, emin Mötəsimi, o mənhus adamı mehv etseydin və bu gün xilafət taxtında özün otursaydin.

Və birdən Afşin hicqirdi, gözləri bağlı Abbas başını qaldırdı və heyvətə soruşdu:

– Sən ağlayırsan, ya Afşin, yoxsa qulaqlarım məni aldadır?

A f ş i n. Ey mənim vəlinemətimin oğlu! Afşin necə ağlamasıñ ki, atan xəlifə Məmmən ölümdən sonra yeni xəlifə sən olmalt idin və Afşin bu gün əlləri sinəsi üstə sənin qulluğunda durmali idi... Amma indi mən sənin gözlərini bağlatdırışam, qollarına zəncir vurmuşam, başın üstündə cəllad qoymuşam və xəlifə Mötəsimin əmrlə səni mühakimə edirəm, o şəxsin əmrlə ki, siz ərəbler də ona nifret edirsınız, biz əcəmlər də... o şəxsin əmrlə ki, Bağdad əhalisinin lənətindən qulaqları batdı və indi gəlib bu yönəmsiz şəhəri özünə paytaxt eləmişdir. Və yenə o şəxsin əmrlə ki, anası türk qızı bir cariye idi və indi şctyan toxumu türk əmirləri, Mavorayinəhrin ac qurduları və hələ dünənə qədər qul bazارında satılan bədheybetlər bu gün xəlifə sarayında hökm edirlər.

Bu vaxt elə bil tərpəndi, Afşinin sarayı titrədi və saray arxasından dördnala çapıb gedən atlıların daşlı yolu döyücləyən nallarından qopan müdhiş bir gurultu içəri doldu və bu gurultu uzaqlaşarken Afşin dedi:

– Eşitdinmi, ya Abbas? Geçə bilmirlər – çapırlar, gündüz bilmirlər – çapırlar və bilmək olmur ki, bu şəhər İslam dünyasının paytaxtıdır, yoxsa türk kələmenləri üçün at meydanidır...

A b b a s. Mən də buna qarşı üşyan elədim, ey Afşin, çünkü gördüm ki, hakimiyyətin məhveri türk qoşun başçılarından Aşnasın əlindədir, itaxın əlindədir və böyük öküz – Buğa əl Kəbirin əlindədir.

Afşin yene bağırdı:

– Baş tutmaz! Afşin hələ ölməmişdir. Xilafət ordusunu zəfərdən-zəfərə mən aparmışam, Misir məmləkətində qibtilərin üşyanını mən boğmuşam, Rum imperatorunu İsləm sərhədlərindən mən qovmuşam... Və qom çəkmə ki, ey Abbas, sənin qiyamın baş tutmadısa, Afşinin qiyamı baş tutacaq və bu gün səni ölüme məhkum edən Afşin sabah sonin qisasını alacaq?

A b b a s. Məni ölümə məhkum edib, sonra qisasımı alacaqsan?

A f ş i n. Ey Abbas, siyaset meydanına atulan hər bir kəs gah ilan olmalıdır, gah aslan.

A b b a s. Ey ilan oğlu, aslan atası, məqsədin nədir ki, bu qorxunc sirlərini mənə açırsan?

Afşin köksünü ötürdü:

– Ey Abbas, vətənimdən, Üsrüşanadan ayrı düşdürüm gündən mən bu islam dünyasında bir qəribəm və sinəmdə ürəyim qəribidir və ürəyimdə sırrı qəribidir... Və mən edam etdiyim adamlara sırrımı açanda ürəyimi bir az yüngüləşdirirəm...

A b b a s. Vay olsun sənə, ey Afşin! Xəlifa və sən! İki yamanlıq üz-üzə gəlib! Amma iki yamanlıq bir-birini məhv etse də, bədbəxt yaxşılıq heç bir şey qazanmır... Və indi ki, hökmünü bəyan elədin, əmr elə, collad boynumu vursun.

A f ş i n. Collad rəsmiyət xatırına burda dayanmışdır və mən ki, Üsrüşana şahzadəsiyəm, heç vaxt olimi şahzadə qanına bulaşdırıram.

A b b a s. Sən də esgərsən, ey Afşin, mən də indi və sənə yaraşmaz ki, məni cəlladına boğdurub öldürdürüsən.

A f ş i n. Sən boğulmayacaqsan, ey Abbas, amma bu gündən susuz qalacaqsan və tədricən zindanda can verəcəksən!

Abbas dehşetə gələrək bağırdı:

– Və yüz dəfə sənə lənət olsun, ey kafir ki, məni belə dehşətli bir ölüme məhkum edirsən.

Girocokdəki pərdə siyrildi və Afşinin qardaşı Fəzl içəri girdi və dedi:

– Ya əmir və ey qardaşım, əmirəlməminin sarayından xadim golmişdir, xəlifə Mötəsim gecə süfrosi açdırıb, səni gözləyir...

Afşin sıçrayıb ayağa qalxdı, gəldi qapı ağzında başını qardaşının ciyinino qoysdu, sonra boğuq bir səslə inildədi:

– Ey Fəzl, gecənin bu aləmində, cəhənnəm maliki özü gəlib məni cəhənnəmə qonaq aparsayıb, onun arxasında daha arxayın gedərdim... Və indi nə qəder ki, o mənhus adamın yanından qayıtmamışam, diz çök, dua et mənim üçün...

**Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.**

Alçaq mız üstündə mey-məzə vardı və bu mız arxasında xəlifə Mötəsim ilə Afşin bir-biri qarşısında döşəkçələr üstündə bardaş qurub oturmuşdular.

Xəlifə qızıl ab gordən ilə qızıl teşdən şərab götürüb miz üstündəki gümüş piyalələri doldurdu, sonra öz piyalesini başına çəkib dedi:

– Ey Afşin, bizim ki, həyatımız gah qara, gah ağ üstündə son mənzilə doğru çapır, nə qədər ki, gecənin qara atından düşüb, gündüzün ağ atına minməmişik, bu piyalələri yerə qoymayacaqıq.

A f s i n. Əmirəlmöminin, neçə ki, nə atdırında, nə covukan oyununda mən səninlə bacarmıram, o cür də bu süfrə başında səninlə yarışmağa mənim gücüm çatmaz.

M ö t e s i m. İç ki, mən sənə əmr edəndə sənin hər şeyə gücün çatar. Və indi ki, Abbası susuzluğa məhkum təriqilə edam edirsən, bu gecə çox ki, öz ürəyin yanmasın... və bil ki, göyərçin qanadında Həmədan

M ö t e s i m. ...və əger O Babəkin ölüsdürsə, yenə də inanıram ki, o ölmüşdür. Taki özüm onu öldürməyincə... və iç ki, sənə, dünənki kafiro bu gecə əmirəlmöminin özü saqılık edir.

A f s i n. Rəhim et, ya əmirəlmömin, başım dəyirman daşı kimi dönür.

M ö t e s i m. İç! Sən ki, no Allahdan qorxursan, nə qiyamət gүnündən, – heç olmasa məndən qorx vo iç!

A f s i n. Ya əmirəlmöminin, bu sözlərinlə mənə zülm edirsən, cüntki 15 ildən artıqdır ki, mən müsəlmanam.

M ö t e s i m. Amma hələ də üzündə islamın nuru yoxdur və bir dəfə başına ülgüt dəyməyib və saçın-saqqları bir-birinə qarışır. Və sən hər çəhərşənbə günü qara bir qoçu qılıncla şaqqlayıb iki yero bölürsən və şəraitö müğayir kəsilmiş heyvan ətindən yeyirsən... və yemekdən əvvəlki bismillah ilə yeməkdən sonrakı əlhəmdülillahi unutmusan.

– Ya əmirəlmöminin! – deyə Afşin fəryad elədi.

M ö t e s i m. Və aç o qılılı ki, ürəyindən asmışan, nə qədər ki, mən onu vurub sindirməmişəm.

– Ya əmirəlmöminin! – deyə Afşin inildədi.

M ö t e s i m. Və sən o adamsan ki, Üsrüşanada atan Kavusun vezirini öldürdün, sonra gəldin islam qoşunlarını doğma yurdunun üstünə apardın və qoca atanı əsir edib Məmunun hüzuruna gətirdin və öz dinindən üz çəvirdin və adın Kidra ikən dəyişdirdin, Heydər elədin və nəhayət sən...

Gözləri dəhşətlə dolmuş Afşin artıq davam gətirməyərək xəlifənin sözünü kesdi və bağırdı:

– Və kifayətdir, ya əmirəlmöminin! Və mən ki, müsolman olmaq üçün bu qodər qurban vermişəm və sen ki, evəzində məni bu qədər ittiham edirsən və indi ağızından çıxan hər sözün mənim üçün bir ölüm hökmüdür və yəqin ki, pərdə arxasında cəllad gizlətmisen və sen ki, biz əcəmilərə bu qədər nifrat edirsən.

Və gözləri dolı bir ifadə almış Afşin birdən alçaq miz üstündən özünü Mötəsimin üstünə atdı. Xəlifə diksinib başını geri çəkdi, Afşinın əllərinə yalnız xəlifənin ciyinləri keçdi və hər ikisi bir an bu gərgin vəziyyətdə donub qaldılar...

Xəlifənin əlləri bayaqdan arxasında çataqlanmışdı və indi sağ əlinde, gizlincə döşəkcə altından götürdüyü bir xəncər vardı, buna görə idi ki, Mötəsim yerində qımlıdanadan Afşinin gözlərinin içine baxırdı və nəhayət dodaqlarında qorxunc bir təbəssüm oynadı:

– Maşallah, dəmir kimi əlli varmış, ya Afşin və başın da şir başı kimi çox heybətlidir. Niyə dayandın? Boğ! Sən ki, Allahından qorxmursan. Yox, əger boğa bilmirsən, sat bu dəmir əllerini mənə!

Afşin davam gətirmədi, əlli boşaldı və xəlifənin ayaqlarına yığınlaraq inildədi:

– Allahdan qorxmayan Afşin, səndən qorxur, ya əmirəlmöminin və Afşin qiyamətə qədər sənin sadiq qulundur. Və izin ver, kəlmeyişahadətimi gətirim, sonra əmr elə, cəllad golsin boynumu vursun!

Mötəsim arxasında tutduğu xəncəri yenidən döşəkçə altında gizlətdi və sıçrayıb ayağa qalxdı.

Afşin də sendələyərək ayağa durdu və başı aşağı xəlifənin hüzurunda dayandı. Xəlifə ise bağırdı:

– Sən və yalnız sen getməlisən o tanrı düşməninin üstüne. Sən və yalnız son, bacara bilərsən allahın o müdhiş bələsi ilə. Ölübse ölüsü ilə sən bacara bilərsən, diridirse, dirisi ilə sən bacara bilərsən. Və əger məhv olsan, onu da özünlə bərəbor sən məhv edə bilərsən. Ve mən ki, bayaq dedim, o dəmir əllerini sat mənə, sənin istədiyi nədir məndən? Cibal məmləketi? Sənin olsun! Azərbaycan? Sənin olsun! Ərməniyyə? Sənin olsun! Azdır? At üstünə minib onunla cəng etdiyiñ hor gün üçün 10 min dirhəm alacaqsan və o günler ki, at minməyəcəksən, cəng etməyəcəksən hər gün üçün 5 min dirhəm alacaqsan. Və bu şir başına ki, tac çox yaxşı yaraşır. Bağdadın yəhudİ zərgərləri sənin üçün almaslı bir tac hazırlayacaqlar. Və əger boynunda dünyanın ən qiymətli həməyillərini görmək istoyırsən, dərtib çıxardacağam öz boynundan həməyillərimi. Üst-üstə sənin boynundan asmaq üçün... Niyə dinmirsən? Niyə nitqin batib?

Afşin. Əfv et məni, ya əmirəlmöminin. Və bütün bunlar gözümde bir heçdir, əger bilsəm ki, ürəyində məni əfv etməmisən.

Mötəsim. Və indi ki, bütün bunlar gözündə bir heçdir – əməviləri yixan, abbasileri taxta çıxardan taxta gün çıxan ölkəsi – Xorasan necə?

Və Afşin diksində, Afşını sanki ıldırım vurdur, rəngi qaçı və başı elə döndü ki, ayaq üstü durmağa təqəti qalmadı, yerə çökdü və başı sinəsinə düşdü. Xəlifə çəpəki baxışlarla Afşını süzdü və dodaqlarından qaçan əyri bir təbəssümle dedi:

– Nə oldu, döndümü Xorasan həsrətindən başın? Və başıma and olsun ki, o gün qalib ki, gəldin və qolları bağlı Babəki hüzuruma getirdin, Xorasan da sənindir... Və qalx ayağa ki, sənilə bərabər bütün

xilafət islam qılıncını rüsvay edən o müdhiş bəlinin üstüne gedir və əger görsəm ki, yanında təkcə berberim qalmışdır, onu da sənin ixtiyarına göndərəcəyəm, və əger görsəm ki, yanında təkcə dərzim qalmışdır – onu da sənin dalınca göndərəcəyəm və əger görsəm ki yanında təkcə aşbazım qalmışdır, onu da sondən əsirgəməyəcəyəm!

### Gecə. Samirənin uzun küçələri.

Afşin yüyürüb xəlifənin sarayından çıxdı. Küçədə atının üstüne sıçradı. Sonra moşolçılardan birinin əlindən moşolin qapıb atını çapdı. Afşinin silahlı qulamları da dərhal onun arxasında çapdilar, lakin Afşinə çata bilmədilər və yalnız qarşıda, gecə qaranlığında da bir məşəl alovunun sərxiş dairələr cızaraq uzaqlaşdığını görə bildilər...

### Gecə. Afşinin sarayı.

Afşin atından yerə sıçradı, məşəli kənara atdı və sarayın içeri həyətinə yüyürdü. Sonra pilləkənlə yuxarı cumdu və pərdələri bir-birinin arxasında qarşısından ataraq salondan-salona keçdi, xeyli getdi və nəhayət golib ən dərindeki məxfi bir otağa girdi, divardan asılmış bir xalını qopardıb yerə saldı və xalı arxasındaki taxçada oturmuş gözləri qırmızı yaqutlu bir bütün boğazından tutub qaldırdı, gətirib alçaq mız üstünə qoydu, sonra taqətsiz bir halda bütün qarşısında yero çökdü və qara qızdırıma tutulmuş kimi gah yavaşdan piçildədi, gah səsin ucaldı:

– Ey Zarvah, xeyir-dua ver ki, gedirəm və belə son dəfədir ki, sənə səcdə edirəm. Və çox da ki, sən cansız bir taxtasan, amma yadlar icadı bütün tanrılarından daha artıq sən ürəyimə yaxınsan, çünkü ecaib-sən, amma doğmasan və əbədi bir susqunsan ki, qulaq asırsan və mən bu islam dənizində qərq olduğum gündən yegane həmdəmim və gizli sirdəşim sənsən. Və yalnız sən bilirsən ki, nifrət etdiyim bir dinin qalıbiiyyəti uğrunda qılınc çalan mən, kiçik veterənim ona görə tapdadım ki, zirvəyə qalxım və böyük üsyənləri ona görə boğdum ki, sonra bir gün öz üsyənum, öz qiyamım, öz intiqamım üçün qüdrətim olsun! Və indi yubanma, xeyir-dua ver ki, mən artıq öz taleyimin üstüne gedirəm, çünkü Xorasan həsrəti ilə yanıb quru səhraya dönmüşdür ürəyim. Və o gün ki, Xorasan mənim oldu, Mavərayinəhr də mənimdir, Üsrüşana da mənimdir və bütün İran, bütün Turan mənimdir və o vaxt islamın

omirelmöminin sənin kimi bir büt olacaq əlimdə, elə bir büt ki, lazımlı  
geləndə səcdə edəcəyəm və lazım geləndə tutacağam boğazından...

Və Afşın bütün boğazından tutub elə sıxdı ki, taxta şaqquşladı və  
sənki bütün qırmızı yaqutlu gözlərindən od çıxdı və Afşın diksintərək  
bütün boğazından əlini geri çəkdi...

### Araz qıraqı. Qalın və uca qamışlıq.

Six və keçilməz qamışlıq o qədər uca idi ki, qaban sürüllerinin aç-  
dığı cığırla hərəkət edən dörd nəfər atının başlarından çox yuxarıda  
dalgalanırdı...

Atilar qamışı biçilmiş bir talaya çıxdılar. Burda, qamışdan hörülümüş iki komanın dövrəsində qılıncı və nizəli adamlar oturmuşdular və  
hər tərefdə yəhərli atlar və yüklü qatırlar görünürdü. Talaya çıxanlar  
atlarından endilər və başçıları Fəzlun bir nəfərə müraciət edərək dedi:

– Ey Abdus, sənin gözətçilərin çörək isteyirler.

Taladakı adamlar bir-birinin üzünə baxdılar və Abdus dedi:

– Çörək nədir, ey Fəzlun, bir ovuc qovutumuz da yoxdur və çörək  
dalınca Barsis səni göndormişi.

F o z l u n. Biz qara bir xəyanətə qurban getdik, ey Abdus...  
Mərəndin sahibi məlun ibn Bəis ki, uzun illərdən bəri Babekə qulluq  
edirdi və qoşunlarına sursat göndərirdi, nəhayət axırınca qanlı  
ziyafəti ilə bizi tora saldı. Adamlarımızı içirdib qılıncdan keçirtdi...  
qurtulan bir mən və üç nəfər yoldaşındır...

Barsis hardadır?

A b d u s. Babekin yanındadır.

### Babekin koması.

Qamışdan hörülülmüş komada başı sarıqlı və qolları arxasında bağlı  
olan Babek küləş yatağı üstündə oturmuşdu və başını aşağı salmışdı.

Və bir nəfər silahlı adam Babekin qarşısında diz çökmüşdü ki, bu  
Kuhistan xürrəmilerinin başçısı Barsis idi.

B a r s i s. ...Ey Babek, ey ulu sorvər! Axırda məcbur oldum qollarını  
bağladım. Və indi qarşında diz çöküb yalvarıram. Allahı sevərsən inadı  
burax. Bir aydan çoxdur ki, yol gəlməmiş, geceler hərəkət etmişik, gün-  
düzlər dağlarda, meşələrdə gizlənmışık. Və sen ki, ölümcül yaralanmışdım,  
Həmədan qapılardan ta buraya, bu Araz qıraqına qədər huşsuz  
halda monim ciyinimdə və mənim döyüşürlərimin ciyinində gəlmisən,

və bu bir ayda bacım Cunay sənin yaralarını sarıdı, pərvanə kimi ba-  
şına dolandı və nəhayət səni ölüm dən geri qaytardı... indi bu axşam  
hava qaralana kimi biz yeno tərəpenməliyik. Və əgər Ərmənİyyədən  
səlamət keçsək, sonra Rum torpağındayıq. Və mən ki, sənin ölüünü düş-  
mənə vermedim, indi dirini də düşmənə verə bilmərəm. Və bil ki, bir  
nəfər də olsun səninle geri qayıtmaga razı deyil, çünki geri qayıtməq  
– ölümdür və Həmədan felakətindən sonra burda hər şey qurtardı. Və  
indi bizim nıcatımız – yalnız Rumdur. Orda, Rum imperatorunun qul-  
luğunda iso bizim sərvərimiz və sorkərdəmiz yenə sən olacaqsan...

Babek ağır-ağır başını qaldırdı və dedi:

– Vay olsun sənə, ey Barsis ki, Həmədan folakətinə sən bais oldun.  
B a r s i s. Mən?

B a b e k. Sənin qoşunların Əlvənd dağının keçidlərində pusquda  
durmalı idi və düşmoni arxadan vurmah idi. Sonra mən xəber tutanda  
ki, sən Həmədan valisinin sarayını mühasirəyə almışsan və şəher  
məclisindəki qızıl qəndilləri qarət edirsən, artıq iş-işdən keçmişdi...

Barsis bağırdı:

– Nə qondıl, nə qarət? Men Həmədan valisinin sarayından əsir ba-  
cımı xilas etdim. Sonra xəbər gələndə ki, darvaza ağızındaki döyüşdə  
sən helak olmuşsan, geri döndüm, mühasirə çəmberini yardım ki, cəna-  
zən alçaq düşmən əlinə keçməsin!

B a b e k. Ölen Babekə göstərdiyin hörmət üçün sənə minnətdaram,  
amma indi qorx diri Babekin qəzəbindən və qollarımı aç!

B a r s i s. Heç vaxt! Ey, gotirin o xəbisi bura!

Derhal Barsisin döyüşçülərindən bir dəstə adam səs-küy ilə ko-  
maya doldu və qolları bağlı bir nəfəri sürüyüb özlərilə bərabər içəri  
götürdilər.

B a r s i s. Bax! Bir aydır, bu xəbis qarabaqara bizi izleyirmiş və gü-  
dürülmüş görsün səni harda dəfn edəcəyəm. Sonra qəbrini eşəcəkmiş ki,  
başını bədənindən üzüb aparsın. Çünkü yeni xəlifə sənin başın üçün  
elə dəhşətli bir sərvət vəd edib ki, hər yetən anası qohba səni ovlamaq  
xəyalına düşüb və ogor sən təkbaşına Bəzz qalasına qayıtsan, bu qamış-  
lıdan çıxan kimi ovlanaçaqsan. Ey Abdus, sən nə deyirsən?

A b d u s. Ey Babek, ey ulu sorvər, adamlar acdırılar və hava qa-  
ralan kimi biz tərəpenməliyik. Və biz ki, səni ciyinlərimiz üstündə  
buracan götürmişik, lazımdır ki, burdan o yana sən də bizimlə bərabər  
Ruma gedəsən.

B a b e k. Ey Abdus, sizi, Kuhistan xürrəmilerini xilas etmək üçün mən 7 min azəri qəhrəmanını qurban verdim və mənim sərkərdələrimdən Rüstəm həlak oldu və İsfahan xürrəmilerinin hər on nəfərin-dən doqquzu məhv oldu... və indi bütün bunların əvəzində siz məni qolları bağlı Ruma aparacaqsınız?

I D ö y ü ş ç ü. Başqa çarəmiz yoxdur, ey Babək, biz arvad-uşaqlarımızı itirdik, yurdumuzdan-yuvamızdan didərgin düşdük və indi Rum padşahı nə bizi tanır, nə Barsisi, amma seninlə ittifaq bağlamışdır və əger sən bizi Rum imperatorunun hüzuruna aparsan, onun borcudur ki, bizi qulluğa götürsün...

B a b e k. Qulaq asın, ey Kuhistan xürrəmileri, müsibətə dözmək lazımdır ki, müsibət asan olsun və bizi ki, azadlıq qulluğa götürmişdür, öz bayrağımız altında məhv olmaq Rum imperatoruna sığınmaqdən daha üstündür.

II D ö y ü ş ç ü. Ey Babək, bu vaxta qədər sən bizim üçün tanrı idin, xudavənd idin, çünki bu 20 ildə sən məglubiyət nə olduğunu bilməmişdin, amma indi biz gördük ki, sən də insansan və bəxti dönmüş bir qəhrəmansan... Və ey xürrəmilerin sərvəri, sən burda qalsan, məhv olacaqsan – ondansa öldür özünü, cənəzəni Ruma aparaq, taki orda qəbrin bizim üçün ziyarətgah olsun.

B a b e k. Eştidinmi, Barsis, sən deyə bilmədiyini bu adam dedi, və Babək sizə müqəddəs bir ölü kimi lazımdır ki, qurbətdə qəbrini ziya-rət edib, ağlaşasınız. Amma Babək müqəddəs ölü deyil, və nə qədər ki, mən nefəs alram – burda, öz yurdumda, Azərbaycana lazınam. Və omr edirəm sənə, bu saat qollarımı aç, və səndən iki şey toləb edirəm – bir qılınc və bir at.

Barsis dinmədi, Babək səsini qaldırdı:

– Bir daha qulaq as, Barsis, mən ki, bütün xürrəmilerin sərvəri-ym, emrimdən boyun qaçıran hər bir xürrəmini edam etməyə mənim haqqım və ixtiyarım var.

Barsis diksindi və dedi:

– Məni təhdid edirsən, ey Babək? Arxasında 9 min döyüşü dayanmış Barsisi?

Babək bağırdı:

– Və get o 9 min döyüşüne elan et ki, Babək səni ölümə məhkum edir.

Aralığa dorin bir süküt çökdü. Sonra Barsis dedi:

– Görünür, sən Barsisi yaxşı tanımirsan, ey Babək... Və indi, iş bu məqamə çatdı, aç deyirən, açıram qollarımı, qılınc isteyirsən, qaytarıram qılıncını. Amma bir şərtlə. Elə bu saat burda tökə-tök vuruşaca-yıq. Və o vaxta qədər ki, ya sən məhv olacaqsan, ya mən...

B a b e k. Sən uşaqsan, Barsis... Babək ölümə məhkum etdiyi bir adamla vuruşa bilməz!

Barsis bir an boğuldı, sonra özünü komadan bayra atdı, qaşları çatılmış döyüşçülər də Barsisin arxasında komadan çıxdılar və qolu bağlı casusu sürüyüb özlərlə bərabər apardılar.

### Barsisin koması.

Barsis qamışdan hörülmiş ikinci komaya girdi və üzü quylu küleş üzərinə sərildi. Komanın o biri künçündə dizlərini qucaqlayaraq oturmuş gənc bir qadın təlaş içərisində ayağa qalxdı, gəldi Barsisin yanında diz çökdü:

– Nə olmuşdur, Barsis?

B a r s i s. Heç bir şey, Babək məni ölümə məhkum etdi.

Qadın diksindi, Barsis isə oturdu və bu zaman casus ilan kimi sürünenək içori girdi və dedi:

– Ya Həzret, Babəki dərin bir yuxuya vermək üçün burda, mənim qoltuğunda bir məndil var, qollarım bağlıdır, çək özün çıxart, amma söz ver ki, məni öldürməyəcəksən və öldürmək nə üçün ki, əsir kimi Ruma aparsan Qüstəntine bazarında satarsan...

Barsis bir an gözlerini döydü, sonra qeyri-ixtiyari dardı casusun qoltuğundan qırmızı tumac bükülmüş bir bağlama çıxardı.

C a s u s. Qoy banu tumac içindeki məndil ilə son dəfə Babəkin başın sarısın, o vaxt Babək elə rahat olub yatar ki, bir də gözlerini Sı-nopda açar...

B a r s i s. Və yaxud elə yatar ki, bir də heç vaxt gözləri açılmaz?

Casus çıyinlerini çəkdi. Barsis dönüb qadına baxdı. Qadın diksini bərili çəkildi. Barsis casusa təpindи:

– Ey xəbis, sən çıx komadan.

Casus sürünenü komadan çıxdı.

B a r s i s. Ey Cunay sən doğrudan da mənim bacımsansa...

C u n a y. Şübə edirsən?

B a r s i s. On beş yaşında idin, mən səni itirəndə...

C u n a y. Vo on beş yaşından bu güne qədər mən yatanda da Barsis demişəm, duranda da... Çünkü şəklin xəyalından silindikcə, qorxurdum ki, adın da yadımdan çıxsın...

B a r s i s. Bağışla məni, ey bacı, bu saat başımı elə itirmişəm ki, nə danışdığımı heç özüm də bilmirəm. Çünkü bu axşam burdan torpoməsek, acıdan cana doymuş qoşun üzümə ağ olacaq və hamı tixacaq itaətimdən... Və indi ki, başqa çarəmiz yoxdur, get son dəfə onun yarasın və təbiidir ki, bu məndil ilə... Və bunu da bil ki...

C u n a y. Son dəli olmusan, Barsis!

B a r s i s. ...buru da bil ki, gözlerinden götürəm ki, ürəyin öz ixtiyarında deyil və indi ki, sevirsən, sevdiyini düşmən əlinə verməmək üçün mehv etsən, ürəyin qorxmasın ki, günaha batarsan, çünkü tanrıça Anahidin amanındasən...

Və Barsis sıçrayıb ayağa qalxdı, tumac bağlaması Cunayın üstünə atdı, sonra komadan çıxdı. Qamışlıda oturmuş döyüşçülərdən böyük bir dəstə dərhal ayağa qalxdı və Barsisi ortalığa aldı və Abdus dedi:

— Ey Barsis, izin ver atlardan bir-ikisini kəsək.

Barsis bağırdı:

— Ay Abdus, başıma and olsun ki, məni yemek istəsəniz, belkə dinmərəm, amma kim atlara toxunsa, soyub dərisini boğazından çıxarıram.

Döyüşçüler müxtəlif səmtlərdən bağırlıdılar:

— Ey Barsis, acıdan başımız dönür, çünkü üç gündür ağızımıza bir loxma almamışq.

Barsis təpiyin yerə vurdu:

— Acsınız, torpaq yeyin, acsınız qamış çeynəyin və yırtılmış qarnıza daş bağlayın, necə ki, qədim peyğəmbərlər ac qalandı qarınlarına daş bağlayırdılar.

Və Barsis geri döndü, qayıdır yenə komaya gəldi, lakin girecək ağızında heyrət içində ayaq saxladı.

Cunay içəridə mücrüsünü açmışdı və indi mücrüdən çıxardığı sırgaları qulaqlarına taxdı, sonra mücrüdən bir cüt bilərzik çıxartdı və bileklerinə keçirdi, daha sonra aypara şəklindəki bir gülpiçi saçlarına bənd elədi və üzü gümüşlənmiş tunc aynanı əlinə aldı, aynada öz xoyalını seyrə başladı...

Və Barsis davam getirmeyərək səsləndi:

— Ey Cunay və ey bacı, tanrı qarğımış belə bir gündə məgər sən toya-bayrama gedirsen?

Cunay aynada öz xəyalına gülümsədi:

— Ey Barsis, əger öldürməyə gedirəm, demək ölməyə gedirəm və son dəfə mən ona gözəl görünməliyəm...

### Babəkin koması.

Cunay əlində tumac bağlama içəri girdi, bir an girecək ağızında dayandı, sonra getdi Babəkin qarşısında diz çökdü, başın aşağı saldı və susdu:

Babək başını qaldırdı, uzun-uzadı Cunaya baxdı:

— Mən elə bildim ki, bir daha gelməyəcəksən... və əger bu son gelişindirse...

C u n a y. Elədir, son dəfə hüzuruna gəlmİŞəM, ey xudavənd... çünkü hava qaralanda biz tərponməliyik... və sən ki, bizimlə getmirsən... axırıncı dəfə başındakı sarğım döyişdirməyə gəldim...

B a b e k. Məni sən diriltdin, ey Cunay və mən həyatımla sənə borcluyam, amma çox şum bir taleyim varmış ki, borcumu sənə qara bir təşəkkürlə qaytarıram...

C u n a y. Eşitdim... qardaşım və sən... Cox tez iki qılinc kimi üz-üzə geldiniz... qismətim... vəzifəm... qulaq as, ey xudavənd...

B a b e k. Mənə xudavənd demə.

C u n a y. Nə üçün?

B a b e k. Hələ dünənə qədər mənə xudavənd deyən Kuhistan xürəmiləri bu gün qollarımı bağladılar və tez dəyişdir sarğını, sonra sənə sözüm var.

Cunay tumac bağlama içindən sarımtıl bir məndil çıxartdı, sonra dizləri üstə qalxdı, istədi Babəkin başındakı köhnə sarğını açısm, lakin birdən əlli titrədi, gözləri qorxu ilə doldu və Cunay əlindəki məndili kenara ataraq, başını Babəkin dizi üstüne qoyaraq ağladı...

B a b e k. Nə oldu sənə?

C u n a y. Zəhor hopdurulub o məndilə...

Aralığa həzin bir süküt çökdü... Handan-hana Babək dedi:

— Mən bunu da sənə ofv edərdim... Bir gecə bilmirəm, hansı dağda, hansı mağarada idi, bir anlığa gözlərimi açdım və gördüm ki, yanımıda sən oturmuşsan və həzindən nə isə oxuyursan. Harda olduğumu və nə üçün yixiləb qaldığımı anlamadım. Və sən kim idin, nə üçün yanında

oturmuşduñ – bilmədim. Amma elo bil nəgməli səsindən tutub dərin bir quyudan çıxdıñ... və hiss etdim ki, artıq ölümdən geri qayıtmışam və bu həyatı yenidən mənə sevdiren sen olacaqsan...

C u n a y. Əger indi sen də bizimlə bərabər Ruma getseydin... və ey xudavənd, kim bilir, bəlkə Qüstəntinə şəhərində biz xoşbəxt olacaqıq?

Babək gülüməsdi:

– Sən elə burda, bu qamış komada məni xoşbəxt edərdin, – əger qol-larımı açıb mənə bir qılınc gətirseydin.

C u n a y. Qılınc? Qardaşım Barsisi öldürmək üçün?

B a b ə k. Plümə mehkum edilmiş hor bir xürrəminin möhləti var, döyüş meydanında öz günahını yumaq üçün... Qolumu aç ki, bundan artıq yubanmağa vaxt qalmamışdır, çünki daha amansız döyüşlər hələ qabaqdadır.

C u n a y. Aman Allah, məger sənin bütün döyüşülerin Həmədan qapılarında məhv olmadılar mı?

B a b ə k. Atalar məhv oldular, oğullar sağdırlar... Və əger mənim taleyimi qəbul etson, elə bu axşam fürsət tapıb bu qamışlıqdan çıxarıdıq... Yox, əger muradın Rumdursa, Babək ömrü boyu səni unutma-yacaq...

### Araz qıraqı. Kiçik təpəciklər.

Səher dan yeri söküldənə nəhayət onlar qamışlığı yarıb açıqlığa çıxdılar və getdilər kiçik bir təpə üstündə qalxdılar. Bütün gecəni qılıncı ilə qamışlığı biçərek Cunay üçün çığır açmış Babək indi qılıncını qırına qoydu, alınının tərini sildi və döndü Cunaya baxdı...


Cunayın qolları və üzü qırmızı zolaqlarla naxışlanmışdı, donu didik-didik olmuşdu və Cunay vücudunun açıq yerlərinə baxaraq utandı, təpə üstündə yere oturdu. Babək isə döndü ətrafına baxındı. Uzaqda dağ eteyində at İlxisi otlayırdı.

B a b ə k. Bizə o ilxidən iki at lazımdır. Amma mənim cibimdə siyan oynayır...

C u n a y. Qulaqlarımıla sırgalarım, qollarımda bilərziklərim...

B a b ə k. Barmağındakı üzük kifayətdir...

C u n a y. Yox, üzüyü vermərəm... və əger düşmən bizi mühasirə edərsə, məndən arxayıñ ol ki, Cunay əsir düşmeyecek, çünki dişlerim bu zümrüd qası daha tez sindiracaq və zəhər boşalandısa son sözüm, son fəryadım "Babək" olacaq!



Və Cunay birdən barmağını bükdü, üzüñ qasıni sədəf kimi ağ dişləri arasına aldı və Babəkin üzünün necə dəyişildiyini görərken, şaqquşdayıb güldü, Babək yaxın gəldi, Cunayı sinesino sıxdı:

– Gizləmirəm, ürəyim qıslıdı, – və ölümlə gizlənpaç oynamaq lazım deyil!

### Dağ ətəyi. Otlayan at İlxisi.

İlxı yanındakı adam bir cüt bilerziyi ovcunda atıb-tutdu, sonra döndü, haraya isə baxdı...

Babək ilə Cunay iki at üstündə dördnala dağlara çapırıldilar...

### Dağ yolu. Axşam dumani.

Axşama doğru dağları six dumana bürüdü və Babək bu dumana içinde atını addım-addım sürməyə məcbur oldu və indi Cunay da atını Babəkin arxasında sürürdü.

Babəkin atı birdən qulaqlarını dik tutdu, sonra kişnədi və dərhal qarşidan, çox yaxın məsafədən başqa bir atın kişnortisi eşidildi və dumandan sıynıb bir-birinin qarşısına çıxan iki atın başı bir-birinə direndi...

Babəkin qarşısına çıxan adam əlini qılıncının qəbzəsi üstə qoyaraq dedi:

– Ey şəxs, kimsonse, salam olsun sənə və mən ovçuyam, dəstəm-dən ayrılmışam, sonra dumana düşüb azmişam... Əger bu ycrlərə bələ-dsənse, yol göstər mənə və xəcalətindən çıxməq mənim boynuma...

B a b ə k. Gün aydın ey kəs ki, bu dumanda mənə rast gelmişən. Və söyle, hardan golirdin və indi hara gedirsən?


– Geldiyim yer çox uzaqdır... amma indi Bərzənd qalasına qayıtmalıyam.

B a b ə k. İndi ki, bu yerlərə nəbelədson, bu dumanda yol tapmaq sənin üçün çətin olacaq. Qalxaq mənimlə bərabər Bezz qalasına gecəni orda mənə qonaq olarsan və səher açılanda aşağıya Bərzənd şəhərinə enərsən...

. Ovçu ixtiyarsız olaraq qımışdı:

– Ey dost, mən Bezz qalasına qədəm qoysam, Babək kəllemi qopardıb qoltuğuma verər, amma bərabər Bərzəndə getsək, sən məndən çox böyük hörmət görərsən.

İndi do Babək ixtiyarsız olaraq qımışdı:



– Ey şəxs, əger mən də özüm öz ayağımla Bərzəndə getsəm, demək başımı müftəcə Afşinə peşkəş vermişəm...

Və bütün bu söhbət zamanı gözünü ovçudan çekməyən Cunay indi "Afşin" adını eşidərək, birdən diksindi və Babekin arxasından çağırıldı:

– Vay olsun mənə, ey Babek, axır ki, tanıdım... Afşin ibn Kavusdur qarşında duran və sən öz ölümünlə şuxluq edirson...

Və hər iki atlı bir an gözlərini döyərək donub atları üstündə hərəkətsiz qaldılar, sonra hər ikisi birdən qırmızandı və hər ikisi bir anda qılıncların sıyırdılar və hər ikisinin atları eyni zamanda şahə qalxdı...

B a b ə k. Nə uğursuz bir təsadüf, ey Afşin!

A f ş i n. Bəlkə uğurludur, ey Babek, çünki sən hələ mənim kim olduğumu bilmirsən.

B a b ə k. Sənin kim olduğunu bilməyən yoxdur, ey Afşin, dünənə qədər sənin öz dinin, öz vətəninvardı və sən Üsrüşana şahzadəsi idin, sonra vətənidən üz çəvirdin, müsəlman oldun və indi xilafət ordusunun səraslanısan!

A f ş i n. Bunu uşaqlar da bilir, ey Babek, amma heç kəs bilmir ki, mən sənin qardaşınam.

B a b ə k. Ele isə bu vaxta qədər qafil olmuşam və elo bilmışəm ki, iki qardaşım var, biri kiçik qardaşım Abdulla, digori süd qardaşım ərob oğlu Muaviyə...

A f ş i n. Və üçüncü qardaşın da Afşindir ki, bu gün əlində qılınc sənin üstünə golib, çünki sən yeddi dəfə xilafət ordularını tar-mar etmişən və mən yeddi dəfə üzünü görmədiyim sənə üreyimdə "qardaşım" demişəm. Amma bu dünyada hər şeyin bir sonu var, cy Babek və insan başı soğan deyil ki, biçdikəcə yenidən cürcəsin. Ona görə sual edirəm sondən, nə vaxta qədər vuruşacaqsan? Və iyirmi il ki, bir ığidin ömrüdür, 20 il axan bu qan selinə nəhayət son vermək lazımlı deyilmə?

B a b ə k. Bunu İsləmin Allahından soruş ki, nə vaxtacan onun əmrilə İsləm qılıncı qan tökcəkdir, bunu öz xolisendən soruş ki, nə üçün səni mənim üstümə göndərmişdir və no üçün xürrəmilərin sevinc və azadlıq dini İsləmə görə bu yer üzündə ən günahkar və ən cinayətkar bir dindir?

A f ş i n. Ey xəyalporvərlərin peyğəmbəri, İsləmə mən səndən artıq düşmənəm! Amma indi gəlmışəm ki, səni də İsləmə dəvət eddim. Çünkü İsləmi qəbul etməmiş qüdrətli İsləm xilafətini məhv etmək olmaz. Və

bu məqsədlə mən 15 ildir ki, qara bayraqlı xilafət qoşunları başında hər gün 5 dəfə namaz qılram... Və indi sən birinci şərtimi qəbul etsən, günü sabah sənilə gizli danişqlara başlarıq və o vaxt ki, ürəklərimiz birləşdi, qılınclarımızı da birləşdirərik...

B a b ə k. Birinci şərtini – İsləmə dəvətini redd etdiyim üçün, sonrakı danişqlara ehtiyac qalmır.

A f ş i n. Ey Babek, dil tapmasaq ya sən məhv olacaqsan, ya mən... Düşün dediklerim barədə, bir də görüsək.

B a b ə k. Və hər gün döyüş meydanında görüşəcəyik, ey Afşin, ta o vaxta qədər ki, xürrəmiliyin qırmızı bayrağı altında məhv olacağam, yaxud İsləmin qara bayrağı altında sən...

Dalğa-dalğa axan ağ duman içərisində bir-birinə dəyən saysız-hesabsız qılınclar parıldadı və gah qızaran, gah qaralan bir fəzada yazı başlandı:

“Və Babek ilə Afşin arasında başlanan qanlı döyüslər artıq iki il idi ki, davam edirdi...”

### Dağlar qoyununda Afşinin ordugahı.

Yerə üç barmaq qalınlığında dəmir tikan səpilməşdi, tikanlı sahə qurtaran yerdə xondək qazılmışdı və xəndəyin kənarında hündür hasar ucaldılmışdı və bu üçqat manəx xətlərinin arxasında Afşinin böyük ordugahı yerləşmişdi.

Ordugah mərkəzində isə nəhəng bir qübbə kimi Afşinin qara çadırı ucabırı.

Gecədən xeyli keçmişdi və Afşin içəridə üzünü qibləyə tərəf tutub – günün birinci və axırıncı namazı olan Yatsu namazını qılırdı. Afşinin arxasında yer almış qoşun başçıları da leşgər əmirilə bərabər namaz ayınindo iştirak edirdilər.

Və bu vaxt hardansa yuxarıdan, dağlardan uçub gələn bir qadın nəğməsi əllerini göye qaldırmış, dodaqları dua piçildən bu adamların qulaqlarında oks edərək cingildəyirdi. Və indi əger arxada namaz qılanların üzleri tutqun idisə, əksinə, öndə namaz qılan Afşinin yalnız dodaqları dua piçildəyirdi, üroyi bu duada iştirak etmirdi və gözləri bu qadın nəğməsindən duyduğu bütperəstcəsinə bir zövq parıldayırdı...

### Ordugahın uca hasarları.

Afşinin ordugahdakı türk kələmenləri uca hasar üstünə qalxıb bir-birinin yanında cərgələnmişdilər və yuxarıda, təpə üstündə yüzlərle

nizelerin uclarında yanın kiçik məşəllorə tamaşa edərək, ordan gələn musiqi və qadın nəğməsinə qulaq asırdılar...

Və o vaxt ki, musiqi kosıldı, nəğmə susdu, hasar üstündə dayanmış türk kələmənlərindən biri uca sosla car çəkdi:

– Ey hey kafir xürrəmilər, çox çalın, çox oynayın, amma bilin ki, axırınızdır, çünkü biz Cəfər ibn Dinarın adamlarıyıq və golmişik, getirmişik bir ejdaha...

Və bütün hasar üstü bir ağızdan nəqərat kimi təkrar elədi:

– Gəlmışik, getirmişik bir ejdaha!

Dərhal yuxarıdan təpə üstündən xürrəmilərdən biri uca səsle car çəkdi:

– Ey hey xəlifənin kələmenləri, Buğa Əlkəbir də özünü ejdaha sanırdı və indi gedin Afşindən soruşun ki, o hardadır? Çünkü qovmuşuq, itirmişik bir tülküñü!

Və dağ başındaki bütün xürrəmilər bir ağızdan nəqərat kimi təkrar elədi:

– Qovmuşuq, itirmişik tülküñü!

#### Afşinin çadırı.

İndi qaşları çatılmış Afşin namazını qurtarıb əllerini saqqalına çəkdi və üzünü gircədən asılmış pərdəyə təref tutub bağırdı:

– Ya Divdad!

Divdad dərhal pərdəni sıyrıb içəri girdi:

– Qulluğunuzda hazırlam, ya əmir!

A f ş i n. Məgər mən əmr verməmişdim ki, o kafirlər hər gecə bizim ordugah etrafında gəzişəndə, bizim qoşunlardan heç kəs onlarla ağız-ağıza verənən?

D i v d a d. Ya əmir, o kafir qövmi ilə ağız-ağıza verən bu yeni müsəlmanlar, türk kələmənləridir ki, Allaha and olsun, nə hir qamırlar, nə zir...

A f ş i n. Get o xalqa söylə ki, lal olsunlar, yoxsa hər on nəfərdən birin qamçıladaram. Və çağır, Buğa əl Kəbri ilə qardaşım Fəzl hüzuruma gəlsinlər.

Divdad pərdə arxasında yox oldu və çadırın ikinci qismində oturmuş Buğa ilə Fəzl ayağa qalxıb Afşinin hüzuruna geldilər. Buğanın başı-gözü sarıqlı idi, Fəzlin isə sol qolu boynundan asılmışdı. Afşin bir müddət Buğanı süzdü, sonra dedi:

– Ya Buğa əl Kəbir, hanı mənim qohrəman Canaxım?

B u ğ a. Ya əmir, şəhid oldu.

A f ş i n. Tədbirli, təmkinli ibn Cauşan hanı?

B u ğ a. Ya əmir, şəhid oldu.

A f ş i n. Mosil əmiri Əbdülrahman hanı?

B u ğ a. Ya əmir, əsir düşdü.

Və Afşin bağırdı:

– Və bir gecədə 7 min atını bada verib, indi durub üstümə gəlmisən ki, təzədon sənə qoşun verim?

B u ğ a. Ya əmir, özün bilirsən ki, mən saçımı-saqqalımı mühərbiyələrdə ağartmışam, amma bu kafirlər apardığımız hər döyüşdə mühəharibə qanunları alt-üst olur. Və o övrətlər ki, yoxş başında bizə rast gəldilər, birdən qılıncları sıyranda məlum oldu ki, cümləsi qadın libasında kişidirlər...

A f ş i n. Elə buna görə o yerdə ki, Tərxan sənin saqqalını yolub, o yerə qalxmaq üçün biz sənə emr verməmişdik və qardaşım Fəzli mən sənin yanına göndərdim ki, hava qaralan kimi sənin qoşunların da qayıdır ordugaha gəlsin və bu səbəbdən mən bütün qoşuna əmr vermişəm ki, gecələr at üstündə yatsınlar və at üstündən yerə düşməsinlər...

Türk qoşun başçılarından Cəfər ibn Dinar üzü danlanan həmyerlisinə qohmər çıxaraq dedi:

– Ya əmir və ey Afşin, mənim bura getirdiyim türk qoşunları soninlə Babək arasındaki bu gizlin-paç oyununa gəc baxır. Çünkü qoşun görür ki, 17 gündür hava işıqlananda sən bütün ordunu götürüb gedirsən və Bəzz qalasını mühəsirəyə alırsan və elə ki, hava qaraldı dərhal bütün ordunu geri qaytarırsan və gotırıb bu ordugaha salırsan. Sonra hava qaralan kimi Babək bir ovuc qoşunu ilə gelir və səhərə qəder ordugahı telaşa salır... Beləliklə, bir aydır ki, gündüzləri sən o kafiri mühəsirəyə alırsan, gecələri o kafir sən... Amma əmirəlmominin bizi, türk qulamlarını bura cəng etməyə göndərməmişdir, bu uca hasarlar, bu dərin xəndeklər və yere səpilmiş bu demir tikan arxasında oturmağa göndərməmişdir...

A f ş i n. Ya Cəfər ibn Dinar, yadından çıxmasın ki, əmirəlmominin sizi, türk qulamlarını bura, mənim ixtiyarıma göndərməmişdir, mənim döyüş nizamımı pozmağa göndərməmişdir.

Cəfər. Ya əmir, olbotto ki, ordunun sahibi sənsən, amma biz ki, bu qədər yuxarı qalxmışq ve Bəzz qalasına iki addım yol qalmışdır, yenə də kafirlor bizə meydan oxuyurlar və hər gecə Yatsu namazında burda qulağımızın dibində əlib oynayırlar və mən Cəfer ibn Dinar öz adamlarımın üzünə baxa bilmirəm və öz qoşunlarından utanıram...

Sol qolu boynundan asılmış Fəzl davam götirməyərək bağdı:

– Ey Cəfər, bura qədər sən özün qalxmamışan və səni bu nöqtəyə qədər qaldıran var və iki ildir ki, biz min-bir məşəqqətlə qarış-qarış yuxarı qalxmışq və hər 10 nəfərdən doqquzunu qurban vermişik və indi əmirəlmöminin bayrağın Druz təpələrinə sancandan sonra sən gəlmisən ki, belə edərdim, ele edordim...

Cəfer ibn Dinar əlini qılıncının üstə qoyaraq dedi:

– Ey Fəzl, unutma ki, mən bura əliboş gəlməmişəm və otuz min elə mahir türk oxusu götirmişəm ki, yerde sürünen, yaxud yeriyən, göydə uçan, yaxud ağaca qonan canlı onların oxundan can qurtara bilməz! Və indi sənin kimilər gərək mənə dərs deməsin!

Fəzl. Ey Zəfər, şükr et ki, əmirin hüzurundasan və əgər burda əmirin hüzurunda olmasaydıq, Fəzl ibn Kavus sənə həddini göstərərdi.

Afşin təpiyini yere vurdub, qardaşına və Cəforə təpindi:

– Ey Fəzl, sus! Və sən də sus, ey Cəfər! Və monco başını özü qırxmağı bacaran hər kəs deyə bilər ki, əlverişli yerdə mövqe tutub dayanmaq, olverişsiz yerdə hücumu keçməkdən daha üstündür. Və o gün ki, casuslar xəber gotirdilər ki, Bozz qalasında bir ovuc döyüşü

A fş i n. Elçini burax, hüzuruma gəlsin! Sonra azançını soyundub küroynə yüz təziyanə vurarsan!

Cəfər. Ya əmir, fədailor çox müteəssib xalqdır və azançıya bu qədər ağır cəza o xalqı şurişə gotirər...

A fş i n. Ey Divdad get əmrimi yerinə yetir!

Divdad çadırdan çıxdı və sol qolu sarılmış ibn Boyat sağ əlində böyük bir səbət içəri goldı, Afşinə baş əydi:

– Ya həzret! Xürrəmilorın ulu sərvəri burda təpə üstündə süfrə açmışdır və indi bu yer-yemişi öz süfrəsindən sənə sovqat göndərib və bu qovun-qarpızlar o bostandadır ki, o bostanı ulu sərvər öz əlilə becərib.

İçəridekilər bir-birinin üzünə baxdilar, Afşin isə güldü və dedi:

– Biz Babəkin sovqatını qəbul etdik. Və mən ulu sərvörin səni nə məqsədle bura göndərdiyini anlayıram. Əlbettə ki, Buğanın başına gələn fəlakət bizi məyus etdi, amma özün görürsən ki, başımıza döyüb ağlamırıq. Yox, ogər Babək səni göndəmişdir ki, yeni gəlmış türk qoşunlarına baxasan, saylarını öyrənəsən və gecələr də atdan düşməyib, at üstündə nə cür yatlıqlarını görəsen, əline məşəl alıb get ordughacı gəz və qorxma yanında keşikçi olacaq və nə gördün – görmüsən, sonra yanına gol ki, görmədiklərin baredə mən özüm sənə məlumat verim.

İbn Boyat gözlərini döydü. Afşin işarə elədi, ibn Boyatı apardılar. Və indi meclisdəkilər yenə bir-birinin üzünə baxdilar...

Bu zaman çadır arxasında yenidən səs-küy qopdu və bir dəstə fədai əllərində yalın qılıncalar, bağrışaraq çadırda doluşdular və içəridəki qoşun başçıları sıçrayıb ayağa qalxmək istəyirdilər ki, Afşin dedi:

– Ey camaat, hər kəs yerində otursun.

Sonra Afşin üzünü içəri dolmuş fədailərə tutub dedi:

– Ey fədailər bir-bir danışın! Yoxsa əmirəlmöminin başına and olsun ki, bu saat qırmancı əlimə alıb ayağa durram.

Və birinci fədai bağdırdı:

– Ya əmir, biz kafirin casusunu öldürmek istədik, sənin mülazimin qoymadı və indi sənin mülazimin bizim azançıya 100 təziyanə vurur. Və belə olduqda, səninlə kafir Babəkin arasında nə fərq vardır ki, Babək əlinə keçən azançların dilin kəsir, sən də Allahın mömin bəndəsi bir azançının diri-dirisi dərisini soydurursan. Məgər Allahdan qorxınsan, ey əmir?

A fş i n. Elçiyə toxunmazlar və mənim nizamımı pozmaq olmaz!

**II Fədai.** Vayela, bu nə cür müharibodır ki, kafir sənə qovunqarız göndərir və sən do kafirin casusunu ordugahda gəzdirirsən?

**A fən.** Cəmi ordunun sahibi mənəm və mən nə ediromsə, yalnız əmirəlmöminin qarşısında cavabdehəm.

**III Fədai.** Elə isə biz hamımız – bütün könüllü fədailər sənin ordu-nu tərk edib gedirik.

**A fən.** Və dalmızcə qara bir daş. Siz könüllüsünüz. Nizami ordu-yā daxil deyilsiniz və nə vaxt istəseniz, çıxıb getməyə ixtiyarınız var. Amma əmirəlmöminindən maaş alan nizami ordu istidən yanacaq, mənim yanımda qalacaq, soyuqdan donacaq, mənim yanımda qalacaq, acıdan öləcək, mənim yanımda qalacaq. Və nə qədər ki, siz də burdasınız, mənim əmrimə tabe olacaqsınız!

**IV Fədai.** Ya əmir, səndən əvvəl biz Allahın ixtiyarındayıq və qorx bu mömin kişinin gördüyü yuxudan.

**A fən.** Ey mömin kişi, danış yuxunu, bəlkə qorxacağam.

**V Fədai.** Ey əmir, dünən gecə mən röyamda Sərvəri-kainat pey-ğemberimizi gördüm və servəri-kainat mənə dedi ki...

Vo əçərdək bütün qoşun başçıları dərhal ayağa qalxdılar, Afşin də ayağa qalxmağa məcbur oldu.

**V Fədai.** ...və Sərvər-kainat mənə dedi ki, ey Əbu Rizvan, nə durmusan, get Afşinə söyle ki, əger tezliklə kafir Babəkin işin bitirməsə, mən bu dağlara əmr edəcəyəm ki, Afşının başına daş yağıdırımlar...

Aralığa gərgin sükut çökdü. Sonra Afşin dedi:

– Ya Əbu Rizvan, bir olan allah özü bilir ki, mən iki ildir, elə bir kafirlə vuruşuram ki, o 22 ildir, üstünə gələn bütün islam ordularını darmadağın etmişdir və əger robbim istəsəydi ki, bir adamı daş-qalaq elesin, on ovvəl o tanrıtanımadı Babəkin başına daş yağıdırardı ki, biz müsəlmanların camı bu ozab və eziyyətdən qurtulsun!..

Fədailər bir an duruxdular, döndülər bir-birinin üzünə baxdılar, sonra bircinci Fədai dedi:

– Ya əmir, əger bize şəhid olmaq qismət iso, sən gərək bu səvabı bizdən əsirgəməyəsən, çünki bizim bura golmekdən məqsodimiz odur ki, din yolunda şəhid olub cənab haqqə qovuşaq və sən bizi tez hücumə apar ki, ya qalib galək, ya məhv olaq.

Bu zaman ibn Bayati yeno içəri gətirdilər və Afşini bu mütoəssib fədailər qarşısında islama və xəlifəyə qarşı sədaqətini nümayiş etdirməye fürset tapdı və bağırdı:

– Gördünmü görmək istədiyini? İndi qulaq as, görmodiyin barədə mən sənə deyim. Burda, şəhid olmaq cilov gemiren minlərlə bu fədailərdən başqa mənim arxamda yüz minə yaxın qılınçlı və mizraqlı döyüşü dayanmışdır. Və məndən o tərəfdə əmirəlmöminin arxasında böyük bir dünya – islam dünyası dayanmışdır. Və bu gün Hind və Sind məmləkətləri əmirəlmöminə bac verir. Tibet Yabğusu əmirəlmöminin hökmüne boyun əyir, Çin fəğfuri əmirəlmöminə müşk və enbər göndərir. Rum imperatoru əmirəlmöminin vahiməsindən gecələr yata bilmir və firəng kralı uzaqdan əmirəlmöminə təzim edir və bu gün dünyanın cilovu islamın əlindədir və bütün bunlardan sonra nə vaxta qədər kafir bir dağ əmirəlmöminə meydan oxuyacaq? Əlbəttə sənin ulu sərvərin öz məsləhətini özü hamidan yaxşı bilir. Amma təslim olub əmirəlmöminə pənah götirmək istəyirse vaxt itirməsin, dərhal hüzuruma gəlsin! Yox, əger inad edərsə, qoy bilsin ki, artıq biçaq sümüyü direnməsidir və bütün azəri xürrəmilərinin başları kəsilmədikcə, mən – Heydər ibn Kavus – bu Azərbaycan dağlarından geri dönməyəcəyəm!..

Və əçərdək bütün fədailər bir ağızdan bağırıldı:

– Ey əmir, var ol ki, biz də səninlə qalrıq və inşallah, qalibiyət bizimdir.

Və birdən ibn Boyat Afşinin qarşısında diz çökərək dedi:

– Ya həzret, mən xəlvət istəyirəm.

– Bütün məclisə dərin bir sükut çökdü və Afşin də uzun-uzadı susdu, sonra diqqətən ibn Boyatın gözlerinə baxaraq dedi:

– Ey kişi, xilafət ordusunun omirindən xələt istəyən bir adam gərok ona elə bir söz desin ki, qiyməti bu qovun ağırlığında qızla bərabər olsun. Yox, əger baş ağırmadırsa, lazımdır ki, belə bir adamın boynu vurulsun.

**Ibn - B o y a t.** Raziyam, ya həzret və əminəm ki, dediyin müka-fata sahib duracağam və o mükafata sahib duran kimi, dönüb yene müsəl-man olacağam.

Afşin qoşun başçılarına dedi:

– Ey camaat, sizinlə məclisim qurtardı.

Və yene hamı bir-birinin üzünü baxdı və qoşun başçıları bir-birinin arxasında Afşinin əçərdəndən çıxdılar.

Afşin iso bir müddət fikirli halda əçərdəndə gezindi, sonra ibn Boyatın qarşısında dayandı və dedi:

– Ya ibn Boyat, indi ki, Babokdən üz çevirib yenə zəngin və mömin bir müsəlman olmaq istəyirsən, bil ki, mənə çox böyük bir xəyanət lazımdır və mən xırda-xuruş xəyanəti qəbul etmərəm.

İ b n - B o y a t. Xəyanət nədir, ya əmir? Mən günahlarımı yuyuram və sənə elan edirəm ki, Babek yenə islam qoşunları üçün çox müdhiş bir tələ qurmuşdur, qaya altında dağı oydurmışdır, yer altında lağım qazdırılmışdır və cəmi qüvvələrini Azinin ixtiyarına vermişdir, özü isə qalada tek oturmuşdur. Və oğər sən o pusqu yerini kəşf etməmiş Bəzz qalasına hücum etsən, dilim qurusun, çox güman ki...

Afşin aman vermədi, olini ibn Boyatın ağızına basdı və xırıldadı:

– Sus və əlbottə ki, mehv olacaqdım! Sus və şükr olsun ki, qurtuldum. Və yenə sus ki, mənim qurtuluşum onun məhvidirsə, nə cür çıxmı bu vəziyyətdən, ey iblis?

### Qaranlıq yer altı lağım.

Qaya altında qazılmış lağının qolu uzanıb hara isə gedirdi və Babok iki nəfor məşəlçinin müşayiətli ağır-agır bu lağım içərisində addımlayırdı və arxasında başını aşağı salmış Azin gəlirdi.

Qaranlıq lağım isə dil açaraq gah sağdan, gah soldan bağırırdı:


– Kifayətdir, ey ulu sərvər, bizi bu quyudan çıxart!  
– Taki bu zülmətdən, bu soyuqdan, bu əzabdan qurtulaq.  
– Yorulduq günləri saymaqdan və 23 gündür ki, gün işığı görməmişik.  
– Xoşbəxtidir sənin bir ovuc dəliqənlərin ki, hər gecə şəbxun vururlar.  
– Amma biz – qızından siyrilmayan 7 min qılınc, tixanıb bu deşikdə pas atırıq.  
– Onu da bil ki, dözməyən var və qaçanların sayı 17-yə çatıb...  
– Və sonuncu fərari kimin oğludur, özün bilirsən...

Babek diksindi və dayandı. Lağımı ağır bir sükut çökdü. Babek başını aşağı saldı və Azinə dedi:

– O sonuncu və 17-ci fərari ki, mənim oğlumdur və mən ki, hər yerdə onu axtarıram, ölübsə qoy qara torpaq udsun, diridirsə, o yənə sənin ixtiyarında olacaq və onu sən mühakimə edəcəksən, ey Azin...

A z i n. Yox, ey ulu sərvər, yox!

B a b e k. Səbəb?



A z i n. Fərərilərin hamısı üçün ölüm və yalnız ölüm olacaq, mənim qərarım!

B a b e k. Və bil ki, 17-ci fərari üçün çıxaracağın ölüm hökmünü Babek nə ləğv edəcək, nə təğyir...

Sonra Babek qaranlıq lağımı müraciət etdi:

– Çağırımadınız – gəldim. Bağırdınız – qulaq asdım. Nədir istədiyiniz məndən? Meydan mühəribəsi? Mərdanə ölüm? Mərdanə ölüm bizim üçün son silahdır və bu silahı heç kəs heç vaxt bizim əlimizdən ala bilməz. Amma ölməmişdən evvel ölməyi mən size yasaq edirəm! Çünkü mən sizi burda, bu qaranlıqda, bu yer altında qurtuluş və həyat naminə gizlətməşəm və siz burdan o vaxt çıxacaqsınız ki, düşmən öz qalibiyətinin zirvəsində olacaq və o vaxt düşmən gərək öz qalibiyətinin zirvəsində möhv olsun! Və mənim ki, çörəksiz qaldığım günlərim çox olub, amma ümidsiz qaldığım günüm olmayıb, bilin ki, indi də son umidim bu quyu dibindədir, ancaq...


### Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Geca.

Babek əlində şam, təkbaşına ağır və yorğun addımlarla Cavidan qəsrinin yeraltı qatına düşdü. Zirzəmiyə enən daş pilləken başında sanki taqatı kəsildi və dayandı. Vaxtılıq o Zərnisəni ilk dəfə burda görmüşdü, indiso Zərnisə burda dustaq idи, həsir üstündə oturmuşdu, pərişan bir görkəmi vardı və Babek pilləken başında görərən, ayağa qalxdı.

Zərnisə. Yenə gəldin? Və kifayət deyil sənin üçün? Kifayət deyil ki, məni mərtəbə-mərtəbə aşağı saldın və axırdı gətirdin bu zirzəmidə dustaq elədin? Amma özün hər gecə yuxarıda o gəldəni qızıyla, o qaraçı qızıyla, məst-xumarsan? Məgər o afətin adı Cunayın nəğmələri basın deyil? Gərək hər gecə gəlib mənim ah-zarimdən da həzz alasan?

B a b e k. Ey Zərnisə, inadı burax! Oğlumun yerin de, sonra hərbi qənimotlər xəzinəsindən nə isteyirsən götür və hara isteyirsən get! Ərmeniyyə, Cüzran yaxud Rum. Hara isteyirsən səni göndərməyə həzirəm!

Zərnisə. Mənə nə xəzinə lazımdır, nə diyari – Rum... İndi ki, böyük oğlumu, Cavidanın yadigarını əlimdən aldın, kiçik oğlumu, Buğdayı sənə verməyəcəyəm!



B a b e k. Buğdayı sənin kiçik oğlundur, mənim ilkimdir, mənim vəliəhdimdir ve bu rüsvayçılıqdır ki, xürremi qızları da vuruşduğu bir zamanda sən mənim böyük oğlumu tumanın altında gizlətmisən.

Zərnise. Aman Allah, Cavidanın bir düşməni vardı. Əbu İmran! O da ki, yayda vuruşardı, qış düşəndə qonşu dağda dinc oturardı... Amma sən Məşriqi də düşmən elədin bize, Məğribi də... Və qara sellər axdı üstümüzə geldi, qırmızı dərya çalxandı üstümüzə gəldi və boz sahra kükredi üstümüzə geldi... Və indi bircə Buğday qalmışdır mənim üçün... tek qalmış, məhv olmuş mənim üçün... sən yuxarıda Cunay ilə... görüm o cənginə qurbətde ölsün!

B a b e k. Ulu Şirvinin ruhu! Nə üçün sən o uğurlu gündə bu ugursuz qadını məne rast gətirdin?

Zərnise çıçırdı:

– Mənəm ugursuz qadın? O Zərniso ki, səni Babək elədi? Əger dul qalmış Xodice yetim Məhəmmədi – Məhəmməd peyğəmbər elədisə, dul qalmış Zərniso də səni quyu dibindən dağ başına çıxartdı. Və məni diri-diriyə bu zirzəmidə dəfi etson də, yenə də Buğdayı sənə verməyəcəyəm. Çünkü o mənim oğlumdur, sənin yox...

Babək ağır-agır nefəs aldı və dedi:

– Sən haqlısan ey qadın, mənim Buğday adlı oğlum yoxdur və mən ancaq 17-ci fərarını axtarıram.

Zərnise. Axtar! Amma tapmayacaqsan! Və dalınca at çapsan da çatmayacaqsan. Çünkü bədbəxt balam indi çox uzaqdadır. Çünkü üç gün ağlayıb balam yola saldım və yola salanda xeyir-dua verdim ki, müsalmanların olsun, qoy xristian olub, xristianların olsun, amma sənin olmasın və salamat qalsın!..

Babək boğulub yaxasını qamarladı, sonra əli yanına düşdü:

– İlən! İlən! Və yenə İlən! Axır ki, çaldın ürəyimin başından!

Babək dönüb getmək istəyirkən Buğday qaranlıqdan çıxdı.

– Dayan ata, – mən burdayam dedi. – Və bağlıla məni...

– Buğday, bədbəxt balam, niyo göldin? – dedi Zərnise.

– Gəlməyə bilməzdim, ana, qoşun sərdarının əmrini eşitdim.

Babək Buğdaya:

– Arxamca gəl, – dedi.

– Hara gedirsen və hara aparırsan onu gecənin bu aləmində?

– Babək Zərnisəyə cavab vermədən Buğdaya baxdı:

– Qılınçını götür. Getdiyim yerdə yanında tek sən qalacaqsan və bu gecə bir döyüşü kimi həyatımın keşiyində son duracaqsan.

### Bəzz qalası.

Babəkin qərargahında Xristian rahib çəkib qurtardığı rəsmiñ yanında dayanmışdı. Babək kənardan öz portretinə baxaraq fikrə getmişdi. Rahib:

– Ya həzrət, elədir, – dedi, – suretinin yarısı qaranlıqda, yarısı işıq-dadır, çünki işığı gücləndirmək üçün kölgə lazımdır. Və mən istərdim ki, təsvirinə baxdığın bu doqıqlarla özün haqqında özün mənə bir söz deyəsen.

Babək ciyinlərini çəkdi.

– İnsanın özü haqqında öz sözü? Deyirlər bu barədə qədim peyğəmberlərdən biri öz-özündən sual edilmiş ki, əger mon özüm özüm üçünəmsə, nəyə lazımadam, yox əger özüm üçün deyiləmsə, onda bəs özüm kiməm? Nə isə, qoy bu müəmməma müəmmələğində qalsın... Sən isə hazırlan, elə bu gecə yola çıxırsan, İmperator Feofilə mənim məktubumu aparacaqsan. Qoy Feofil bilsin ki, xəlifə Mötesim Rum sərhədlərini boşaldıb bütün hərbi qüvvələrini mənim üstümə göndərib. Ona görə əger sənin imperatorun mənimlə müttəfiq kimi öz əhdinə sadıqdırsə, yubanmasın, dərhal Suriya sərhədinə qoşun yürütsün, taki erəb xəlifəsi bərberini, dərzisini və aşpazını da mənim üstümə göndərməsin!

R a h i b. Ya həzrət, Afşinin qoşunları qara bulud kimi bütün etraf dağlara qonub. Afşinin qoşunları qara sel kimi tənge və dərələri doldurub. İmperator Feofil tərəpənib Suriya sərhədlərinə qoşun yürüdənə qədər...

B a b e k. Nə demək istəyirsən?

R a h i b. Nə qədər gec deyil, başında say-seçmə igidlerin, sən özün Ruma doğru getməlisən!

B a b e k. Qəribədir, vaxtılı Barsis aparırdı məni Ruma, indi də sen...

R a h i b. Düşün ki, orda xristianlığı qəbul etmiş Babək islam dünəyasi ilə vuruşursa, müqəddəs xaç uğrundakı bu xidmeti onun qohremanlıq həyatı üçün ən ziynetli bir tac olardı...

B a b e k. Rahib, mən ilk gündən hiss etmişdim ki, çəkdiyin bu rəsm bəhanədir. İmperator səni bura moni xristianlığa dəvət etməyə göndərib, ona görə də Rum elçiləriyle vətəninə qayıtmadın, burda qaldın.

R a h i b. Qoy bele olsun... Öger sən bizim Romey ordusuna strateq olsaydın, beş xilafət ordusu üzərində çaldığın qalibiyyətdən üçü kifayət idi ki, Romey səni imperator elan eləsin!

B a b e k. Yavaş rahib, sən çox uzağa getdin!

R a h i b. Mən sənə Romey dövlətinin tarixindən bəhs eləmişdim. Bizim imperatorlar içində ispaniyalı və iranlı olub, suriyalı və erməni olub. Elə imperatriçə İrina xəzər türklərindən Çiçək adlı bir qız deyildimi? Və Barsis ki, sən onu Araz qırğında ölümə məhkum eləmişdin, Rumda xristianlığı qəbul edib, müsəlmanlarla müharibədə elə bir rəşadət göstərdi ki, Romey qoşunu az qala onu imperator elan eləmişdi.

B a b e k. Barsis əlbəttə ki, çox şücaətli şəxsiyyətdir.

R a h i b. Və indi Barsis Feofilin bacısı ilə cəvlenəndən sonra, imperatorun en yaxın dostu və həmdəmidir.

B a b e k. Rahib, Şərqdə en çox oxunan bir kitab var, "Kəlilə və Dimnə"dir adı. Orda deyilir ki, dəli o kesdir ki, sırrını qadına etibar edir və yeno dəli o kesdir ki, bilmək istəyir zəherin dadı ne cürdür və nəhayət dəli o kesdir ki, şahla, hökmüdarla dostluq edir, yaxud xeyallına düşür.

Babek qapıya tərəf getdi, sonra dönüb yenidən Rahibə müraciət elədi:

— Orda Barsisə deyərsən ki, mon xürrəmidin Barsisi ölümə məhkum eləmişdim, indi ki, Barsis xürrəmiliyəndən üz çevirib xristian olub, bu gündən mən də o ölüm hökmünü ləğv edirəm!

### Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.

İmperator sarayında Rahib çəkdiyi rosmin yanında dayanmışdı, imperator Feofil kənardan Babəkin portretinə baxaraq fikrə getmişdi.

— Daşdan çapılıb, elo bil üzünün hər çizgisi — dedi Feofil, — doqquz yaşında dağ çobanı. Sonra ilk gənclik illərində karvan oğlanı... Ola bilər bu mümkündür. Amma heç vaxt inanmaram ki, zeytun tuluqdə yağı satan bir kişinin oğludur bu... hər ehtimala qarşı şəcərə düzəltmek lazımdır bu adam üçün, guya İran şahı Behram Çubinin nəslindəndir. İndi oxu mektubunu! Döyüş dəst-xəttinə həmişə qibət etmişəm. O mektubunu, yazı üslubu ilə də tanış olum.

Rahib mektubu oxumağa başladı:

“Azərbaycan xürrəmilərinin sərvəri Babək Xürrəmidən Romey dövlətinin hökməarı imperator Feofile mektub”...

Feofil kəskin şəkildə rahibin sözünü kəsdi:

— Kifayətdir, — dedi. — Sən bu adama xristianlıq etiqadı aşılıaya bilmədinsə, heç olmasa təkcə bunu ona başa salmalı idin ki, Romey imperatoruna yazılıan hər hansı bir məktubda birinci imperatorun adı çəkilməlidir, sonra Babəklərin və sairənin...

— Əfv et, imperatorum, mən...

— Izahat lazım deyil. Apar məktubu Barsisə ver, oxusun və sonra yandırsın. Başda Babəklərin adı çəkilən bir məktubu Romey tarixi qəbul edə bilməz! Elə ki, Barsis məktubu oxudu, gəlsin məzmununu mənə ərz eləsin!

Rahib gedəndən sonra imperatriçə Feodora həyəcanlı bir halda gəldi, portreti süzərək dedi:

— Aman Allah, imperator vəhşi dağlar sakini, boz köynəkli bu qorxunc adam bütün dinlərin, tanrıların və xristianların da düşmənidir. Və bir halda ki, sən müqəddəs ikonaları yasaq eləmişən...

Feofil qaşlarını çatdı.

— Imperatriçə, — dedi, — neçə dəfə tekrar eləməliyəm ki, ikonalara cansız şəkillərə sitayış eləmək, — bütürəstlikdir və birdəfəlik bu barədə sus!

— Susuram, imperator və ürəyimdə ağlayıram... Amma heç olmasa bu tanrıtanımazın ikonasını bu saraydan rodd elo!

— Sakit ol, mənə İranı ərib xəlifələrinin pencəsindən qopartmaq

imperator elan etmək istəmişdi. Amma o gəldi ayaqlarına yıxıldı və dedi ki, ey imperator qalibiyyətdən sərənş olmuş mənim döyüşçülərimi əfv eley! Yox, bacıma nifret səni dəli edib və bütün fikrin-zikrin budur ki, Barsisi mənim əlimlə mehv edib bacıma dil qoyasan!

Feodor:

- Eşidirsən? - deyə xəber aldı.
- Nəyi?

- Uşaq ağlayır, oğlun fəryad edir, çünkü dayəsindən qaçıb Barsisi axtarır və ele ki, Barsis onu dizinin üstünə alır, uşaq gülür, oynayır, əl çalır.

- Nə demək istəyirson?

- Dünən uşaq yenə Barsisin dizinin üstünə dırmaşanda, Barsis deyib ki, mənim dizlərim gələcək Rum imperatorunun taxtidir və gələcəkdə Romey dövlətini mən idarə edəcəyəm bu uşaqın əlilə...

Feofilin dəli ifadə alan gözləri bir nöqtəyə zillənib qaldı, sonra o batqın səslə:

- Get, - dedi, - nehayət ki, axıtdın ürəyimə şübhə zəhərini!
- Feodora getdi. Feofil kresloya tixilib qaldı, başını əlleri içərisine aldı... Barsis gəldi, baş oyib dayandı. Fefil handan-hana başını qaldırb uzun-uzadı Barsisi süzdü:
- Tanış oldun Babəkin məktubu ilə? - deyə soruşdu.
- Tanış oldum, imperator.
- Necə başlanır məktub?
- "Azərbaycan xürrəmələrinin sərvəri Babək Xürrəmdindən Romey dövlətinin hökmətləri imperator Feofilə məktub".

- Sən də cəsarət edib bir ayağı çarıqlının cızma-qarasını hərfi-hərfinə təkrar edirsin?

- Əvvəl onu, imperator, - dedi Barsis, - Babək qəsdən öz adını əvvəldə... sənin adını sonra yazmamışdır.

Feofil:

- Nədir istədiyi bizdən? - dedi, - Rahibin dediyinə görə Afşin bütün Azərbaycanı işğal edib, orda hər şey qurtarıb.

Barsis:

- Amma mən əminəm ki, buna baxmayaraq, Babək yenə möcüzə göstərəcək.

- Amin. Qoy Allah özü ona kömək eləsin.

- Yox, imperator, daha yaxşı olar ki, müttəfiq kimi sən ona kömək edəsən. İyirmi ildən artıqdır ki, xilafetin ən qüdrətli orduları bir-birinin daılınca Babəkin üstünə gedib və indi xəlifə Mötəsim hələlik sənin üstünə gəlmirso, səbəbi budur ki, arxada Babək var.

- Deyəsən sən məzəmmət edirsən, Barsis!

- Yox, imperator, mən ancaq yadına salmaq istəyirəm ki, xilafetə qarşı mübarizədə sənin Babəkələ əhd-peymanın var.

Feofil əsəbi bir gülüşle:

- Barsis, - dedi, - bu cür ki, sən Babəkin qayğısına qalırsan, görünür unutmusan ki, vaxtilə Babək Araz qırığında səni ölümə məhkum eləmişdi.

- Yox, unutmamışam, imperator, amma indi Babək rahib ilə mənə xəbər göndərib ki, xristianlığı qəbul etmiş Barsis üçün o ölüm hökmü ləğv olunur.

- Sən də bunu qəbul edirsən və hətta sevinirsən ki, səni, Romey imperatorunun yeznəsini baldırı çıpaqların və dinsizlərin başçısı əfv eleyib?

- İmperator, mən çox kədərlənirəm ki, nodənsə bu gün mənə qarşı sən heç mərhəmotli deyilsən.

- Dayan Barsis, ilk dəfədir ki, sənin üstündə belə bir qılınc görürməm. Hardandır bu qılınc səndo. İmperator menəm, amma mənim belə bir qılıncım yoxdur.

- Döyüşçülərim məni bu gecə ziyaflətə dəvət ediblər, ona görə arvadım məni bu cür geyindirib keçindirdi. Bu qılıncı da hardansa çıxardıb gətirdi, belimdən asdı və dedi ki, qılınc imperator Nikifordan yadigar qalmışdır.

Feofil bağırıldı:

- Nikifor əvvəller donuz çobanı idi, sonra Romey taxt-tacını uğurlayıb imperator oldu... Və o qılıncı ki, mən sənə hədiyyə vermişdim, sən o qılıncdan savayı belindən bir qılınc asmağa tənəzzül etməmeli idin.

- Bağışla imperator, əlbəttə ki, sohv eləmişəm. Amma arvadı imperator bacısı olan bir şəxs, gecələr yatanda arvadının öridir, gündüzlər arvadının buyruq uşağıdır.

- Barsis, şulux eləmə ki, başınlı oynayırsan.

- Elədir, çoxdan dar ağacımı çiynamdə gəzdirirəm. Amma nədir ki, ölüm? O vaxt ki, biz bu həyatdan gedirik, cismimiz anamız torpağın, ruhumuz atamız göylerindir.

— Bütpərəst, — dedi Feofil, — Ürəyini hələ də xürrəmilikdən qopartmamışan. Və deməli, hələ də həqiqi xristian deyilsən. Amma kifayətdir. Bayaq dedin ki, bağışla məni səhv eləmişəm... Halbuki səhvini düzəltmək üçün sən gerek Nikiforun o qılincını dərhal mənim ayaqlarım altına ataydın!

— Gecikdiyim üçün üzr istəyirəm, imperator.

Barsis qılincını belindən açıb Feofilin ayaqları altına atdı, imperator qızıl zəngi götürüb çaldı və dərhal içəri doluşan saray mühafizləri səssiz bir halda Barsisin arxasında düzüldülər və bir nəfəri Barsisin qılincını yerdən qaldırdı. Feofil getdi, açarla divardakı gizli bir taxçanın qapısını açdı, ordan yaşıl rəngli bir piyale götürüb geri döndü.

Barsis arxasındaki mühafizlərə işaret edərək Feofildən soruşdu:

— Bu nə deməkdir, imperator?

Feofil piyaləni Barsisə uzadaraq:

— İç bunu, Barsis, — dedi, — İç bunu ki, bu gecə mənim yuxum qaçmasın. İç, imperator özü sənə saqılık edir!

Barsis piyaləni alaraq:

— Imperator, — dedi, — seninlə dostluğumuz barədə Babek rahibə bir misal çəkib. O misalda deyilir ki, dəli o kəsdir ki, sırrını qadına etibar edir və yenə dəli o kəsdir ki, bilmək istəyir zəhərin dadı nə cürdür və daha artıq dəli o kəsdir ki, şahla, hökmədarla dostluq edir.

Sonra Barsis uzaqlara baxaraq:

— Haqlısanmış, Babek, — dedi, — həyat mənə son piyaləni namərdəlilə təqdim elədi.

...Və Barsis zəherli şərab dolu piyaləni başına çəkib yerə yixildi...

### Afşinin ədəri. Gecə.

Şamdanlardaktı uzun şamlar qurtarmaq üzrə idi. Afşin isə başını oluları arasına alaraq oturmuşdu, və yerindən qırmızıdanmırıldı. Fəzli isə ayaq üstə dayanıb gözləyirdi və nəhayət dedi:

— Ya omir, və ey qardaşım, atlı böyükklər və piyadalar bir-birinin dalınca hərəkət etdilər və o xəbis ki, bizim-qoşunlara bələdçilik edir, dan yeri ağaranda Babek öz müsibətindən xobor tutacaq! Vaxtdır qalxayağa ki, atın yəhərlənmişdir və sabah Druz təpələrində en böyük qalibiyət sənə gözləyir.

Afşin başını qaldırdı və inildədi:

— İsteməzdim o qalibiyəti ey Fəzli, və tanrı qarğımış o qalibiyəti istəmirəm, çünki Babek büsbütün məhv olsun və yaxud sağ əlimin vurğusundan sol qolum kesilsin, yanımı düşsün... Ve bu saat son Bezz galasına gedəcəksən, mənim son təklifimi ona yetirmek üçün...

Fəzli qorxu içərisində geri çekildi.

— Amandır, ey qardaşım, xəlifə bu gizli görüşlərdən xəber tutsa, beşikdəki körpələrimizə bele rəhm etməyəcək!

Afşin əlini qoltuğuna atıb əbasının astarını sökdü, sonra dardı ordan bir məktub çıxartdı:

— Ver bu məktubu ona, — oxusun. Və görsün və agah olsun ki, men bu məxfi sənədi ona göndərirəm, demək həyatımı və taleyimi ona etibar edirəm. Və sonra dil cavabı ona deyərsən ki, yayın ortasıdır və ağustos gecəsi çox qıсадır və məhz bu gecə hələ qarşısında qurtuluş yolu var, amma dan yeri ağaranda gec olacaq...

### Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.

Babek qapı yerində asılmış pərdəni qaldırıb içəri girdi. Taxçada mavi rəngli bir şam yanındı. Taxta altında taxt üzündə uzanmış Cunay dərin bir yuxuda idi. Babek bir addım ireli atdı, sonra birdən diksənin dayandı.

Cunayın yastığına bir xəncər asılmışdı və xəncərin dəstəyinə bir məktub bağlanmışdı. Babek irəli atıldı, dardı, xəncəri yastıqdan çıxardı, sonra məktubu dəstəkden açdı və xəncəri kənarə ataraq, taxçadakı şam işığında məktubu oxumağa başladı...

Cunay diksənin oyandı, başı üzündə dayanmış Babekin nə isə oxuduğunu gördü. Sonra gözləri yere atılmış xəncərə sataşdı və dedi:

— Fikir vermə, xudavənd, bu üçüncüsüdür.

— Üçüncü?

— İki əvvəlki xəncər odur, orda taxçadadır. Və hər dəfə nazikən bir hədə ki, ey afət, qardaşın Ruma getdi, qurtuldu, sən də diyari-Ruma get ki, qurtulsan. Yox, eger qal olub qalacaqsan, bil ki, son libasını hazırlamışam... Amma sən fikir vermə, ey xudavənd və inan ki, mənə viz gəlir bu hədələr, və mən istəmirdim ki, sən bu barədə biləsən, çünki istəmirəm bu ağır günlərində üstəlik mən də sənin təşvişinə bailsam.

Babek yorğun bir halda taxt üzündə oturdu və dedi:

— Ey Cunay mən həyatımda çox qorxulara qalib gəldim və bundan sonra da qalib gələ biləm, amma səni görən gündən təkcə bir qorxu məni üstələdi və bu qorxu — səni itirmək qorxusu yenilməzdir... Və indi xain əller yastiğına üç xəncər sancırsa, və sən bu barədə mənə bir söz demirənsə, ən evvəl cəzanı sən alacaqsan və sabahdan gecələr də mənimlə bərabər at üstündə olacaqsan. O vaxt, gecə qaranlığında at sürmək və at üstündə yatıb eyni zamanda oyaq qalmaq, sənə ehtiyatlılığı tez öyrədəcək...

C u n a y. Bu cəza mənə xoşdur, ey xudavənd, çünki nə olacaqsə, ayriqliq olmayıcaq.

Pərdə arxasından Abdullanın səsi eşidildi:

— Ey Babək, düşmən ordugahından yenə elçi gəlib. Və niqablı bir şəxs gecənin bu aləmində səndən xəlvət isteyir.

### Cavidan qəsrinin qüllələri.

Babək qüllə altındaki bir hücreyə girdi, içəridəki adam ayağa qalxdı, niqabını üzündən qaldırdı və Babəkə baş əydi.

B a b ə k. Sənsən, ey Fəzl? Gecənin bu aləmində xeyir ola... və əyleş ayaq üstündə durma.

F ə z l. Əyleşməyə vaxt yoxdur ya həzrat, Afşin bu məxfi naməni sənə göndərdi ki, oxuyasan və təz oxu ki, sonra dil cavabı sənə sözüm var.

Babək məktubu aldı və taxçadakı şamların işığında ayaq üstündə oxudu sonra Fezlə tərəf döndü və dedi:

— Təbəristan xürrəmилəri nə edirlərsə, özləri bilerlər — və indi Mazyar Afşinlə gizli ittifaq bağlayıbsa, bu yenə Afşine və Mazyara aid bir işdir...

F ə z l. Yox, sənsiz bu ittifaq naqisdir ya həzret və qardaşımın məramı o qədər böyükdir ki, ona böyük Babəklə ittifaq lazımdır ki, keçmişin möhtəşəm İranı yenidən ayağa qalxınsın, və adil Nuşirəvan əyyamı yenidən gcri dönsün... Və indi əgər sən də Mazyar kimi üzde xəlifədən aman isteyib, gizlində bu ittifaqa qoşulsan, o zaman ki, Afşin Xorasan valisi oldu, gizli ittifaqınızı aşkar edib, xəlifələr hakimiyətinə son qoyarsınız və sasanilər nəslindən Şarvin dağında tərkidünya bir qoca var ki, o müqəvvəni İran taxtında oturtsanız — ad onun olar, ixtiyar sizin...

B a b ə k. Ey Fəzl, mən 22 ildir, islam xəlifələrlə ona görə vuruşmamışam ki, axırda İran taxtına bir müqəvvə çıxardam və Afşinin can atdığı möhtəşəm keçmiş, yaxud adil Nuşirəvan əyyamı bir nağıldır mənim üçün...

F ə z l. Ya həzrat, sənin də can atdırığın gelecək və yaxud bərabərlik dünyası məgor bir nağıl deyilmə usaqlar üçün? Və əgər ədalətlili keçmiş birinci yalandırsa, ədalətlili gelecək də ikinci yalandır!.. Ona görə əgər isteyirsən ki, başın ciyin üstündə salamat qalsın, sən əvvəlcə müsəlman ol, sonra kafirliyə başla.

B a b ə k. Ey Fəzl, etiqad mənim üçün qumar daşı deyil və mən o məramam inanmışam ki, o mənə ya ölüm, ya azadlıq deyir... Və gecəni qal, qardaşımın qonağı ol. Mən isə getmeliyəm, vacib işim var...

Babək döndü, qapıya doğru yönəldi Fəzl isə arxadan səsləndi:

— Yox, dayan və qulaq as, ey Babək, əlbettə ki, müsibətindən hełə xəberin yoxdur və bilmirən ki, sehər açılında son türnidən də məhv olacaqdır. Çünki pusquda qoyduğun qoşunların yeri keşf olunmuşdur və bu saat lağım dörd bir tərəfdən sağdan, soldan qaya üstündən və qaya altından mühəsirədədir. Və bu ağustos gecəsi ki, çox qıсадır, məhz bu gecə hełə qarşında qurtuluş yolu var, amma dan yeri ağaranda gec olacaq...

Və Babək qəfildən kürayinə xəncər saplanmış kimi səndələdi, sonra geri dönerkən sanki dəlilik ayaq açıb üstünə gəldi, üzü heybatlı bir ifadə aldı və ağır addımlarla Fəzlin üstünə yeridi...

Fəzl qorxu içerisinde addım-addım geri çekildi və nehayət, arxası divara dəyərkən səsləndi:

— Ya həzrat, qolum sənqılı, özüm silahsızam, — və mənim burası gəldiyimi unutma!

Babək keskin bir herəkətlə geri döndü və arxası Fəzlə səri dayandı və arxadan yenə Fəzlin səsi gəldi:

— Və qardaşımın son sözü bu oldu ki, heyrət edirəm o insana ki, qarşısında qurtuluş yolu var ikən, qurtuluşdan üz çevirib məhv olmuş yolun intixab edir.

Babəkin səsi sanki quyu dibindən gəldi:

— Afşinə deyərsən ki, o heç vaxt başa düşməyəcəkdir ki, azadlıq yanğısı nə demekdir və nə üçün mübariz mütləq məhv olacağını biləndə belə, yenə mübarizəni intixab edir!

## **Uca dağ təpəsi. Afşinın qərargahı.**

Dan yeri təzəcə ağarmağa başlamışdı. Bəzz qalası üstündə ucalan bir təpə başında yere dəri xalça salılmışdı və bu xalça üstüne kürsü qoyulmuşdu və kürsü üstündə Afşin oturmuşdu.

Afşinin arxasında dayanmış 12 nəfər bayraqdarın elliñde nəhəng qara bayraq dalğalanırıldı, öñündə isə bir az aşağıda boyunlarından nəhəng təbillər asılmış 21 təbilçi yamacda bir-birinin yanına düzülmüşdü.

Daha aşağılarda isə hər tərəfə – dərələrə və təpələrə qara bulud kimi Afşinin qoşunları qonmuşdu və hamı hərəkətsiz dayanaraq öz yerində donmuşdu...

Qarşidan Bəzz qalasından çapib gələn Fəzl təpə başında atından yere sıçradı, Afşinə yaxınlaşdı və dedi:

– Ya əmir və ey qardaşım, o tanrıtanımadın inadından el çəkmədi və hava işıqlanmışdır, əmr elə hücum başlansın!

Afşin bir müddət dinmədi, yerindən qırmızıdanmadı və nəhayət dedi:

– Əgər başqa bir çəre qalmadısa, əgər qapı bağlandısa, əgər mən onu ölümündən xilas etmek üçün öz taleyimlə qorxunc bir oyun oynayıramsa...

Və Fəzl davam gətirməyərək bağırdı:

– Və qurtar bu qorxunc oyunu ki, qalibiyət ağacını sən əkdiyin halda, meyvəsinə türk əmirləri dərməsin!

Afşinin başı sinəsinə düşdü və piçildədi:

– Və tamam! Əmr elə, ey Divdad, əmr elə təbillər çalınsın!


Və dərhal 21 təbil birdən guruldadı və hər torofdən – dərələrdən və təpələrdən təkbir sədaları göyə ucaldı və Afşinin ordusu, nizələrin uclarına keçirilmiş 500 qara bayraqla hərəketə gəlib çalındı...

## **Bəzz qalası. Böyük darvaza üstündə meydança.**

Darvaza tağı üstündəki meydançada Babek ilə Tərxan yanaşı dayanmışdır. Afşinin atlı bölküleri isə bir-birinin arxasında qara dalgalara darvaza qarşısından keçərək, şimala doğru, Azinin mühəsirə olunduğu qaya altındaki lağıma doğru çapıldırılar.

Tərxan dedi:

– Qara xəyanət öz işini gördü, ey Babek və indi Afşin bütün atlı bölküllərini mühəsirəye allığı Azinin üstüne göndərir və aydındır ki, Azini məhv etməmiş qala üstüne qəti hücumu keçməyək, – ona görə izin ver, mən öz dəstəmle qaladan çıxmı və əmr elə, arxamca darvazanı bağlaşınlar.



**B a b e k. Fikrin nədir, ey Tərxan? “arxamca darvaza bağlansın” – nə deməkdir?**

Tərxan Dostomden neçə nəfər salamat qalmışdır, özün bilirsən. Və onlardan heç biri geri dönməyəcək və axırda bir nəfərimiz salamat qalsa və özünü yetirib o saqqallı ilanın başın əzsə, yalnız bu yol ilə xilafət orduşuna çaxnaşma salıb, Azini mühəsirədən qurtarmaq olar...

Babek uzun-uzadı Tərxana baxdı və batqın bir səslə dedi:

– Ey Tərxan, sən elə bir iş görmək istəyirsən ki, bu işin yüzdə doxsan doqquzu ölümdür.

Tərxan. Başqa çare yoxdur, ey Babek bu son döyüşdürü və 20 il əvvəl Gəzəc qalasının aldığı vaxt, mənə verdiyin o qırmızı bayraq altında bu son döyüşə getmək üçün mənə ixtiyar ver.

Babek ilə Tərxan bir-birini qolları arasına aldılar.

Aşağıda Bəzz qalasının böyük darvazası açıldı və əllerində siyrişmiş qılınclar olan 50 nəfər atlı Tərxan ilə bərabər qaladan çıxdı və dördnala yuxarıya, Afşinə doğru çapıldılar...


## **Dağ təpəsi. Afşinin qərargahı.**

Təpə başında, kürsü üstündə oturmuş Afşin aşağıya baxırdı və heyrlərə gözlərini döyürdü...

Aşağıda isə şiddetli bir döyüşün səsi-kübü getdikcə artırdı və xürrəmildən ibaret bir ovuc atlı, qarşılardan sof-sof dayanmış düşmənin piyada dəstələrini yarındı, yamac ilə yuxarıya doğru qalxırdı, lakin atlılar bir-birinin ardınca düşmən piyadalarının nizə və qılınc zərbələrindən sağısı üstə geri çökündü və adamlar at üstündən yere aşındılar, dəstə getdikcə eriyirdi və əridikcə sağ qalanlar daha artıq bir şiddetlə vuruşurdular...

Və nəhayət, bu ölümçü dəstədən salamat qalmış yeganə atının özünü Afşinə yetirməsi üçün beş-on addımlıq bir məsafə qaldı, yeganə atlı isə Tərxan bu adamı tanıarken qeyri-ixtiyari əlini alına çəkdi, lakin yerindən idi və Afşin tərənnümedə... və bu vaxt Tərxanın atı büdrəyib səndələdi və dərhal qabaq ayaqları qılınc zərbəsilə doğrandı və at başı üstə yero aşdı...

Tərxan isə sıçrayıb ayağı qalxdı və indi Tərxan ilə Afşinin gözləri bir-birinə sataşanda, Afşin yalnız məzəmmətlə başını buladı və döndü yanında dayanmış qardaşına baxdı.



Sol qolu boynundan asılmış Fezî sağ elində qılınc özünü yuxarıdan Tərxanın üstüne atdı... və Tərxanın başı bədənində qopub yerə düşdü.

Fəzî əyildi, Tərxanın başın yerden götürdü və yuxarıya Afşinin ayağı altına atdı. Afşin köksünü ötfürdü və dedi:

– Ey Fezî, bu adam çox böyük ığidbaşı idi, amma özünü çox uşaqcasına məhv etdi... İndi bu başı nizəyə keçirin və nizəni yanında yero sancın ki, Babək ordan – darvaza üstündən görə bilsin!

Derhal Tərxanın başını uzun bir nizəyə keçirdilər və nizəni getirib Afşinin yanında yerə sancılar...

Afşin aşağıya, darvaza üstündə dayanmış Babəkə tərəf baxaraq piçildədi:

– Bax, yaxşı bax, ey qardaşım, sağ qolun kəsildi, indi qaldı sol qolun... o qolun ki, onu mühasirə kəməndi ilə bağlamışam...

### Bəzz qalası. Darvaza tağı üstündə meydança.

Babək darvaza tağı üstündəki meydançada arxasını daş divara söykləyib hərəkətsiz dayanmışdı, gözləri yuxarıda – təpə üstündəki bir nöqtəye zillənmişdi, o nöqtəyə ki, orda Tərxanın başı nizə ucunda qaralırdı və Babəkin gözlərini örtən yaş arxasında dağlar dumanlanırdı...

Handan-hana kiminse bərk-bərk əlini sıxlığıını hiss etədi.

Döndü baxdı və Cunayı ayaqları yanında dizi üstə oturmuş gördü. Cunay iki əlilə Babəkin olindən tutmuşdu və başını Babəkin ayaqlarına söykəmişdi.

Qalanın dərə tərəfdəki hasarları altında bərk hay-küy qopdu. Afşinin qoşunlarından ayrılmış bir dəsto fədai başları üzərində iki qara bayraq, əllərində yalnız qılınclar və çiyinlərində bir çox nərdivanlar qala divarına doğru yüyürdülər.

Səs-küyə Cunay da ayağa qalxdı və nərdivanları qala divarlarına söykənen düşmən fədailərinə tərəf baxdı. Babək yavaşdan dedi:

– Ey Cunay, qardaşım Abdulla ilə Muaviyo burda, içəridə öz istehkamlarında oturublar və hər birinin ixtiyarında 250 döyüşçü var, amma mən onlara əmr etmişəm ki, düşmən bu darvazadan içəri girməmiş, öz yerlərində çıxmışınlar...

Cunay dedi:

– Ey xudavənd, xürrəmi qızları ölməyiylər, hasarlar üstünə çoxlu daş yığımışıq və neçə-neçə qulplu qazanlarda qətran qaynayırlar...

### Qaya altı. Lağım ağızı.

Azinin lağımında mühəsirəyə alınmış döyüşçüləri dəstə-dəstə lağımından çıxardılar və nərə çəkerək düşmən üzərinə atıldılar. Yuxarıdan qaya üstündən isə başlarına ox yağıdnıldı, buna baxmayaraq, Azin lağım ağızındaki düşmən qüvvələrini geri atmışdı və indi döyüş meydanını getdikcə genişləndirirdi...

Və hər iki tərəfin döyüşçüləri avqust günüəsi altında susuzluqdan yanırıldılardı...

### Dağ təpəsi. Afşinin qərargahı.

Yerindən tərənmədən təpə başında kürsü üstündə oturmuş Afşin döyüşün və günorta istisının şiddətləndiyi bir zamanda, birdən mürgüləməyə başladı, sonra bir an oldu ki, gözləri qapandı və başı sineşinə düşdü...

Və birdən aşağıda qopan və bütün digər səsleri batıran qorxunc bağırılılardan Afşin diksinib dik atıldı...

Bəzz qalasının dərə tərəfdəki divarları altından gələn bu bağırılılar elə dəhşətli bir ulayışa çevrilmişdi ki, Afşinin müxtəlif yerlərdə pusquda dayanmış ehtiyat hissələri – indi hamısı icazəsiz olaraq yerlərində çıxdılar, dərələrdən yuxarı qalxan dəstələr ilə təpələrdən aşağı enən dəstələr bir-birinə qarışdı və Afşin gördü ki, ehtiyatla saxladığı qoşunlar hərc-mərclik içerisinde çalxanıb nizamsız bir izdihama çevrilməkdədir...

Və Afşin sıçrayıb kürsüsündən ayağa qalxdı və bağırdı:

– Ey Divdad, bu nə çaxnaşmadır?

### Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.

Dərə tərəfdəki qala divarlarının üstü xürrəmi qızları və gelinləri ilə dolmuşdu. Və indi onlar nərdivanları aşırılmış və hasar dibində bir-birinin üzərinə yixilmiş düşmən fədailərinin başlarına yuxarıdan dolu kimi daş yağıdırır və qaynar qətran dolu qoşaqlıplu qazanları bir-birinin ardına üstdən aşağı boşaldırdılar...

Birdən aşağıdan, hasar dibindən ucalan böyürtü və ulayış elə müdhiş bir nöqtəyə çatdı ki, yuxarıda hasar üstündəki xürremi qızları qızları qeyri-ixtiyari ol saxladılar, qorxub bir-birinə qıslıdılar, sonra başlarını dik tutub güneşe baxdılar və hamısı bir ağızdan oxudular:

Ulu Şirvinin ruhu, səni gözləmişik,  
soni gözloyırıkk.  
Ulu Şirvinin ruhu, bizi bu dünyada,  
öz dünyamızda şad et!

### Dağ təpəsi. Afşinin qərargahı.

Hadisə haqqında Afşinə məlumat verən Divdad dedi:

— ...Və sonra fədailər yenə sənin intizamını pozaraq dərədən qalxıb qalaya hücum ediblər. Və vaxt ki, kafir qövminin qızları onların başına daş yağıdırıb və qaynar qətran qazanlarını üstdən aşağı endiriblər, o tayfanın ulayışından bütün qoşun əqli vahiməyə düşüb...

Afşin dodaqlarından qaçan əyri bir töbəssümlə dedi:

— Cox qoşong, ey Divdad və bundan sonra o möminlər daha öz sarsaq röyalıları ilə mənim üstümə gəlməzler, çünki nəhayət, bu kafiristan dağları Afşinin yox, o möminlərin öz başlarına daş yağıdırı...

Bu zaman çapılıb gələn bir mülazim köpüklü atından yerə sıçradı və Afşinə dedi:

— Ya əmir, Azin ilə bizim qoşunlar arasında çox heybətli bir döyüş gedir və su yerinə qan axır və kafirlərdən əsir düşən yoxdur ya ölürlər ya öldürürler... Və indi bizim qoşunlarda süstlük əlamətləri var, çünki hamı susuzluqdan fəryad edir:

Afşinin üzü tutuldu, qaşları çatıldı:

— Ey Fəzl, dərhal bütün şərabdarları Cəfər ibn Dinarın ixtiyarına göndər, şərbət, su və savıq aparsınlar. Yox, bu azdır. Qızıl dinar dolu kisələri də göndər və qoy bütün omirlər döyüş meydanında rəşadət göstərənlərin hər birinə bir ovuc qızıl dinar bəxş elesin! Yox, bu da azdır... Cəvarihat dolu sandıqçaları da göndər ki, qolbaqlar, boyunbağilar, üzükler və bilərziklər döyüşde fərqlənenlərə paylansın! Yox, bu da azdır. Kili dəriya rəisini de ki, onun fehlələrindən əlində balta döyüş meydanında görünən hər bir könfülli məndən 100 dirhəm mü-

kafat alacaqdır. Yox, bu da azdır... Ey qulam, atımı çək, mən özüm döyüş meydanına gedirəm...

### Bəzz qalası. Böyük darvaza qarşısında.

Babək təkbaşına at üstündə darvazadan çıxdı və arxasında yürüüb gələn Abdulla ilə Muaviyə, hərəsi bir tərəfdən irəli keçib, Babəkin qarşısını kəsdi. Babək dedi:

— Çekilin və yubandırmayıñ məni! Görüş üçün Afşinin yanına çapar göndərmək və çaparın geri qayıtmamasını gözleməyə vaxt yoxdur.

A b d u l l a. Ey Babək, ey qardaşım, bu mümkün olan bir şey deyil ki, sən təkbaşına düşmən qoşunu içerisinde düşmən sərkərdəsini axtarasan!

M u a v i y a. Və seni ki, kölgəndən başqa heç kəs müşayiət etmir... eger muradın ölümündürse...

B a b e k. Nə ölümən dəm vurursan, ey Muaviyə, mən aman istəməyə gedirəm və bu menim üçün yüz ölümən daha betədir. Lakin Azini xilas etmək üçün Babəkin başqa bir çarosi qalmamışdır...

Və Babək atını yaxındakı düşmən qoşunlarına təref çapdı...

...Yuxarıya, dağ kəndində qalxan yolda Babək bir dəstə düşmən atlısıyla üz-üzə gəldi və atının cilovunu çəkərək dedi: Göstorin, Afşin hardadır?

Düşmən atlıları dayandılar, qarşılardakı adama baxaraq gözlərini döydüler, sonra dönüb bir-birinin üzünə baxdılar və heç kəsdən səs çıxmadı.

Babək bağırı:

— Eşitmədiniz, nə dedim? Dedim ki, mən – Babəkəm, dedim ki, Afşini axtarıram. Ya göstərin, əmriniz hardadır, yaxud yol verin ki, mən yubanmayım.

Düşmən atlıları yeno susdular və Babək atını irəli sıçradanda, hələ də nə cədociyini bilməyən bu adamlar ixtiyarsız olaraq yarıldılar...

### Qaya altı. Döyüş meydanı.

Döyüş meydanı tozanaq içinde idi, döyüşen tərəflər bir-birindən seçilmirdi, və indi bu tozanaq bağırırdı, fəryad edirdi və toz dumani içinde bir-birinə çarpan minlərlə qılıncların ağzında günəş şüaları gah parıldayırdı, gah söndürdü...

Afşin əlində yalnız qılınc at üstündə bu tozanaqdan çıxdı və arxa-sınca gələn qoşun başçıları dərhal əmiri-leşgəri ortalağa aldılar. Afşin qana bulaşmış qılıncını, ağ atının boynuna çəkib sildi, sonra qılıncını qırına qoydu və döndü Cəfər ibn Dinara dedi:

— Ya Cəfər, biz ki, burda Babəkin son ümidi mühəsirəyə almışıq, əgər bu gün Azin və döyüşçüləri məhv olmasa, bu fürsət bir daha elə düşməyəcək və qalibiyyət bizdən üz əvvirəcək!

Cəfər ibn Dinar dedi:

— Ya əmir, sənin səxavətin bu döyüşü qırğına əvvirmişdir və əmin ol ki, hava qaralmamış kəsilən başları yığıb-yığışdırmaq olmayıacaq və inşallah qalibiyyət bizimdir.

Divdad qan-tər içinde arxadan çapib gəldi və Afşinə dedi:

— Ya əmir, xəbərlər boş şayis deyilmiş və o adam doğrudan da Babəkdir.

Afşin gülümsədi:

— Ey Divdad, isti getdikcə şiddət edir və bu dağ günəşi göydən başımıza od ələyir və bu səbəbdən bir çoxları kimi sən də bu gün bir az sorsomlömişən. Məgər bu mümkün olan bir işdirmi ki, Babək tək-başına mənim qoşunlarım içinde məni axtarsın?

D i v d a d. Ya əmir, başına and olsun ki, sözüm həqiqətdir və bu saat Babəkin heyati təhlükədədir. Çünkü arxadakı qoşunun həyecanı artır və cuşə gəlmış bir dəstə fədai əllərində yalnız qılınc Babəkin arxasında gelirlər və kafirə ölüm, deyib bağırırlar.

Bu zaman hardansa, yaxındakı bir təpə üstündən gur bir sesin car çəkdiyi eşidildi:

— Ey müsəlmanlar, agah olun ki, bu dağın canavarı öz yuvasından çıxb və indi isteyir ki, əmiri-leşgərə pənah aparsın, amma siz qoymayın ki, o kafir mənzilə çatsın və siğının Afşinə, nıcat tapsın və əgər bu gün də biz onu qətl ələməsək, qiyamət günü sərvəri-kainat bizzən üz əvvirə, vəvəyla, ey islam əhli, qeyrət dəmidir, və bilin ki, qiyamət günü də çox uzaq deyil...

Afşin diksindi və dedi:

— Ey Divdad, bu it kimdir ki, məndən icazəsiz mənim qoşunum içinde car çekir?

D i v d a d. Ya əmir, bu haman azançıdır ki, kürəyində yüz taziyanəmin izi var.

Afşin qəzəblə qamçısını atının sağrısına çəkdi və başındaki bütün silahlı qulamları ilə bərabər geriyə çapdı...

### Dağ yolu. Tozanaq.

Bu tozanaq içində bir-birinə doğru çapan Babək ilə Afşin atları baş-başa gəlib şahə qalxdılar və Afşin alınının tərini silərək dedi:

— Şükür olsun ki, vaxtında özümü yetirdim. Qəsdin nədir, ey Babək? Özünə müftəcə ölüm axtarırsan, yoxsa bir ordu qarşısında əzəmet satırsan?

B a b e k. Nə birincidir, ey Afşin, nə ikinci... və Babək hüzuruna gəlmişdir ki, aman istəsin!

Afşin gözləri parıldadı:

— Və nehayət ki, sözü söyleməyə dilin gəldi. Və elə bu saat burda, dizim üstə xəlifəyə məktub yazıram və məktubu berid göyerçini ilə əmirəlmöminə göndərirəm... Amma əmirəlmöminindən cavab gələnə qədər mənə girov lazımdır və kimləri səndən girov istəyirəm, özün bilirsən.

B a b e k. O adamlar ki, sən mendən girov istəyirsən, bu saat orda, qaya altında cəng edirlər, ona emr elə görə döyüş dayansın və qoşunların əl saxlasımlar.

Afşin duruxdu, sonra gözləri qayırdı və dedi:

— Ey Babək, sən xəlifədən aman istəyib sağ qalmaq istəyirsən, yoxsa Azini, son ümidi xilas etmək üçün yol axtarırsan?

B a b e k. Ya şərtimi qəbul et ey Afşin, yaxud mərd ol və burax məni onların yanına, və qoş Babək öz döyüşçüləri ilə bərabər bir yerdə məhv olsun!

Afşin bağırıldı:

— Bilirem, bu sənin üçün seadət olardı, amma Afşin istəmir ki, səninlə bərabər böyük məramı və son ümidi dəfn olunsun... Ey Divdad, çap Cəfər ibn Dinara de ki, bütün qoşun əl saxlaşın və döyüş müvəqqəti dayansın, amma Azin mühəsirədə qalsın!

### Qaya altı. Döyüş meydani.

Ağır yarallanmış Azin yamacda yıxılmışdı və artıq ayağa qalxmağa təqəti yoxdu...

Uzaqlarda isə ayrı-ayrı kiçik dəstələrə bölünmüş xürrəmələr ilə düşmən qoşunları arasında döyüş gedirdi.

Və indi yamacda, ölonlər və yaralananlar arasında bir xəstə xürəmi qız gəzinirdi, ağır yaralananlar üzərinə əyilirdilər, son nəfəsində su isteyenlərə su verirdilər. Qızlar içorisində Cunay da vardı, və indi o, əlindeki cürdekdən axırıncı damcıları bir piyaləyə süzərək Azinin başı yanında diz çökdü. Azin gözlərini açdı, Cunay əyildi, yaralının başını yerden qaldırdı, lakin Azin başını buladı:

– Əvvəl ona, ey Cunay... Sonra men də bir qurtum içərem...

Cunay dönüb baxdı, üç addımlıqda yərə yixilmiş gənc xürrəmini gördü. Əlinde piyale qalxdı, yaralının yanına getdi. Gənc xürrəmi gözlerini açdı, başını qaldırdı və hər iki elilə piyaləni qamarladı, sonra birdən kimi gördüsə dayandı və dedi:

– Ey bacım, əvvəl ona, o məndən ağır yaralanmışdır.

Cunay döndü üçüncü döyüşünün yanına getdi, yaralının başını yerden qaldırdı, döyüşü gözlerini açdı, Cunaya baxıb gülüməsədi və Cunay piyaləni yaralının dodaqlarına yaxınlaşdırarkən, döyüşünün başı birdən yana əyildi və gözləri qapandı...

Cunay qolu üstə ölenin başını ehtiyatla yerə qoydu, qalxıb ikinci xürrəminin yanına gəldi və gözləri geniş açıldı, ikinci döyüşü də ölmüşdü...

Cunay döndü Azinin üstünə yüyürdü, Azin artıq nefəs almırıdı...

...Divdad yanında iki nəfər carçı yamacı köndələninə keçdi və Cəfər ibn Dinarın yanına geldi:

– Ya Cəfər, – dedi, – əmr elə, qoşun cəngi dayandırsın. Çünkü Babək aman isteyir və Afşin əmr elədi ki, bütün qoşun ol saxlaşın!

Cəfər ibn Dinar ilə Buğa bir-birinin üzüne baxdılara. Sonra Cəfər istehza ilə gülümseyərək dedi:

– Ey Divdad, artıq gedir və özün yaxşı bilirsən ki, müharibənin cilovun həmişə əldə saxlamaq olmur və o qızıl kisələrin ki, Afşin bura göndərmişdi, indi mən yox, o kisələr əmr edir qoşuna... Dön, bax, odur fərqanə bölkələri və mənim oxçularım artıq qala divarlarının anrısına aşıblar...

### Bəzz qalası. Böyük darvaza qarşısında.

Afşin ilə Fəzəl atlarını sürərək, Bəzz qalasının böyük darvazasına doğru getdilər. Afşin başını aşağı salmışdı və çox fikrili idi. Fəzəl qardaşına dedi:

– Ey qardaşım nə üçün üzün açılmır ki, nəhayət, Babəkin ulduzu səndü və Babək aman istədi və bu sənin çaldığın qalibiyətlərin ən böyüyüdür...

Afşin başını qaldırdı və dedi:

– Ey Fəzəl, ən böyük qalibiyətim ən böyük bir dağ kimi üstümə uçub və indi mən bu dağ altından çıxmaga yol axtarıram...

Divdad yanında iki nəfər carçı arkadan çapılıb gəldi və həyecan içərisində Afşinə dedi:

– Ya əmir, arxa darvazadan Bəzz qalasına hücum edən Fərqanə bölkələri Cəfər ibn Dinarın döyüşülləri qalaya girməyə müvəffəq olublar və indi küçələrdə, bağlarda və evlərin içində şiddətli döyüşlər gedir.

Fəzəl diksində və davam getirməyərək bağırdı:

– Ya əmir və ey qardaşım, heç rəva deyil ki, işin qurtardığı bir zamanda bu Fərqanə bölkələri və yaxud Cəfər ibn Dinarın döyüşülləri sənin qalibiyətindən bu qəder çox qəpişdirsinlər. Ona görə əmr elə, orradələr irəli çökilsin və böyük darvaza sindirilsin və bütün ordu Bəzz qalasına gırsın və qarotdə hamı müsavi olsun!

...Və dərhal irəli çəkilən iki Ərradə növbə ilə bir-birinin ardınca Bəzz qalasının darvazasına “kəllə vurmağa” başladı və tezliklə darvaza sarsıldı, sonra hər iki layı qopub düşdü və Afşin qoşunlarının başında Bəzz qalasına daxil oldu...

### Bəzz qalası, dik yoxușlu küçə.

Xilafət qoşunları bir-birinin ardınca başları üzərində qara bayraqlar, dik yoxușlu küçə ilə Cavidan qəsrinə doğru hərəkət edərkən, Muaviyə ilə Abdullanın döyüşülləri öz istehkamlarından çıxdılar və qala içində küçə döyüşü başlandı...

Afşin bağırdı:

– Ey Divdad, əmr elə, nəffatınlər irəli keçsinlər!

Və dərhal yanğıncı nəffatınlər dəstəsi irəli keçdi və atoşlı neft atan qurğuların ağızını xürrəmilərə təref çevirdilər...

...Artıq qaranlıq qoşmuşdu və Bəzz qalası od tutub yanındı.

### Gecə. Meşə yolu.

Gecə idi yaman, Bəzz qalasının işıqlandırdığı meşə ciğirində Babək ilə Cunay at üstündə gedirdilər...


Sonra dan yeri ağaranda, səhər açılında, iki nəfər atlının – Babək ilə Cunayın arxasında 5 min atlının çaplığı göründü...

Və o vaxt ki, atlarını dördnala çapan Babək ilə Cunayın qarşısına yarğan çıxdı, Babəkin atı yarğan üstündən sıçradı, Cunayın atı isə yarğan qırığında şahə qalxaraq fırlanıb geri çökdü ve dərhal düşmən atları Cunayın başının üstünü aldılar və bir nəfər Cunayın atının cilovundan yapışdı...

Babək yarğanın o tayında atının cilovunu çekdi, sonra geri döndü və Cunaya doğru gəlməyə başladı.

Gözləri geniş açılmış Cunay çağırıldı:

– Xudavənd, mən edirsən mən yoxam, xudavənd, görmürsən ki, mən yoxam? Yoxam, mən ey xudavənd və əlvida, ev Babək!



Babək ətrafına baxmadan qoşun cərgələri arasıyla keçərək Afşinin qadırına doğru addımlayırdı və o vaxt ki, əsirlərin yerləşdikləri düşərgələr qarşısına çatdı, birdən hər iki tərəfdən qoşun cərgələri arxasından müsəlman qadınları çığırtışmağa və aqlaşmağa başladılar...

Babək diksindi və bir an ayaq saxladı, döndü sağa baxdı, döndü sola baxdı, keçmiş əsirlərini tanıdı, lakin bu qadınlardan nə üçün ağladıqlarını anlamadı və yenidən qoşun cərgələri arasıyla Afşinin qadırına doğru yönəldi...

Və bu aqlaşma səsinə Afşin öz qadırından çaxarkən düşərgədəki qadınlardan artıq sinələrinə daş döyərək elə fəryad qopardılar ki, Afşin davam getirməyib üzünü qadınlara tərəf tutub bağrıdı:

– Ey allahın saçdan uzun, ağıldan naqışları! Dünən axşam fəryad edirsiniz ki, neçə ildir ki, Babək siz Bezz qalasında əsir saxlamışdır və indi haman Babəki əsir görəndə yenə başlamışınız ulaşmağa və görün bütün cinsiniz lənətə gəlsin!

Düşərgədən ucalan bir qadın səsi Afşinə cavab dedi:

– Ey əmir, o əsirlərle xoş rəftar edirdi, bizi incitmirdi, bizi ac saxlamırdı və indi ki, onun dar gündür, qoy Allah özü onun imdadına çatsın!

Afşin dedi:

– Elə isə susun və bilin ki, bir olan uca Allah həqiqətən onun imdadına çatıbdır və burda, bu qadırın astanasında onun fəlakət yolu qurtarır.

Və əsirlər düşərgəsi dərhal kiridi. Babək isə gəlib Afşinin qarşısında dayandı. Afşin bir müddət diqqətlə Babəkin üzünə baxdı, sonra əlini atıb qoynundan qızıl möhürlü bir məktub çıxartdı və dərhal məktubu öpüb gözləri üstünə qoydu, sonra məktubu iki əli üstündə Babəkə uzadaraq dedi:

– A! sən də öp gözlərin üstə qoy və sonra qəbul et nicasını!

Babək qeyri-ixtiyari məktubu aldı və dedi:

– Nadir ki, bu?

A f ş i n. Açıx! Əmirəlmöminin sənə göndərdiyi aman kağızıdır. Və doğrusu, mən əmirəlmömindən bunun gözlemirdim və gümanım yoxdu ki, o səni əfv eləsin!

Babək məktubu açmadan Afşinin üstünə atdı və məktub yero düşərkən dedi:

— Ey Afşin, elə şeylər bəlkə bir gün sənə lazımlı oldu. Babek isə xəlifələr amanına möhtac deyil.

Ətrafa dərin bir sükut çökdü. Afşin bir an dondu, yerində qaldı. Babek zillənmış baxışlarında heyranlıq və çəşqinliq bir-birini əvəz edirdi.



Sonra birdən Afşin diksindi və cəld əyildi, məktubu yerdən qaldırdı, yenidən öpdü və gözü üstə qoydu və bütün qoşun eşitsin deyə, uca soslə bağdı:

— Ey Allahın bələsi, indi ki, öz nicasını özün rədd etdin, yürü son mənziline-ölümüne doğru! Amma bir daha dinlə məni, Babek xürəmə, yaxud Babek şad ürəkli. O dehşət ki, səni gözləyir, qırılacaq iradən, sarsılacaq şir üreyin! Ve tamam! Vidalaş bir nəfərlə! Sonra arxamca at çapacaqsan gecə-gündüz, ta xəlifənin hüzuruna qəder...

Afşin dönüb getdi, hamı çadırdan çıxdı və Buğday çadır ağızında göründü.

Babek uzun bir sükütdən sonra:

— Mən Afşinə demişdim ki, Bəzz qalasının xarabasını mənə göstərsin, — dedi, — son dəfə vidalaşmaq üçün... Nə üçün o səni, miskin bir yaşlı mənə göstərir? Və ondən özünü o hadisəndən sonra... hərəkət



əqidənə, döyüş yoldaşlarına xəyanətdən sonra, no üzlə özünü mənə göstərisən.

Buğday :

— Ata, sən həmişə mənə qarşı zalim olmuşan, — dedi.

— Mənə daha artıq irad tutmaq olardı, — dedi Babek, — cürki mən tuluqda zeytun yağı satan bir kişinin oğlu idim. Amma sənin atan

Buğday çıxdı və o saat çadır arxasında səs-küy qopdu.

Afşin içəri gələrək:

— İndi oğlunla həmişəlik vidalaşa bilərsən — dedi. Mühafizə nəfərinin kəmərindən xəncəri qapıb öz həyatına qəsd elədi. Ölümçül yaranmış Buğdayı içəri getirdiler. Buğday:

— Alın yazım belə imiş ata, keç günahımdan, bağlıyla məni.

Babek dizi üstə yero yixıldı, Buğdayın başını qaldırıb dizləri üstə aldı...

### Samirə şəhəri. Uzun küçə – baş xiyaban.

Uzun küçə, yaxud baş xiyaban izdihamla dolmuşdu.

Və bu izdiham qarşısında xəlifənin atlı qoşunları küçənin sağında və solunda iki sıraya düzülmüşdülər və hamisinin əllərində uzun nizələr vardı və bütün nizələrin uclarında kiçik qara bayraqlar dalğalanırdı.

Birinci olaraq bu qoşun arasıyla Afşinin bezenmiş ağ bir at üstündə gəldiyi göründü, başında qırmızı yaqtı və yaşıł zümrüdlerle naxışlanmış qızıl bir tac vardı, boynundan bir-birinin üstündən iki həməyil asılmışdı, qulaqlarında iri sırgalar oynında üstü qızıl tellərlə işlənmiş geyimi vardi...

Sonra bu qoşun arasıyla çox böyük gövdəli bir fil üstündə Babekin hərəkət etdiyi göründü. Filin üstüne yaşıł və qırmızı qumaşdan çul salınmışdı və bütün gövdəsi ipək parçalarla bozonmışdı və fil üstündə oturmuş Babek də indi şahanə bir qiyafədə idi, başında mirvari və incilərlə işlənmiş xəz haşiyəli şış bir papaq, oynında isə zərli-zibali bir libas vardi...

Daha sonra qoşun arasıyla irəlilədikcə dingildəyən, tayıyan, atılıb-düşən bir dəstə əyiş-üyüs adam göründü, bunlar hamısı Bəzz qalasının hasarlarına dırmaşarken xürtəmi qızları və gəlinləri tərəfindən şikəst edilmiş fədailər idi ki, indi filin arxasında düşüb əl çalır, rəqs edir və hamısı bir ağızdan avaz ilə oxuduqları şerin hər bəndindən sonra bağırırdılar:

— Ay Azəristan qaplanı! Ey Xorasan şeytanı!

Və qırmızı fil, arxasında bağırışlınlara mehəl qoymadan, ağır-ağır qara bayraqlar arasıyla addımlayırdı.

## Xəlifə Mötəsimin sarayı.

Xəlifə qoca katibə fəthname diqtə edir, katib yazırı.

— Yaz! Fəthname. Əmirəlmöminindən kainatın bütün islam hökm-darlarına! Bilin ve agah olun ki, biz bir olan Allahın köməyi ilə şimal iqliminin hökmdarını, Rum imperatorunun xəlifələrindən tanrı düşməni Babək Xürrəmdini məglubiyətə düşçər elədik, əsir aldiq və edam üçün qolları bağlı hüzurumaza getirdik!

— Necə dedin, ya əmirəlmöminin? — deyə katib təcəcübə Mötəsi-mə baxdı — Rum imperatorunun xəlifələrindən?


Mötəsim:

— Düz eşitmisən, qoca, — dedi, — Daha başqa cür dünyaya car çokib deyə bilmerik ki, iyirmi ildən ziyadə davam edən qanlı müharibeler-dən sonra dünənki dağ çobanını karvan qatarçısını çılpaqların və dinsiz-lərin başçısını məglubiyətə uğratmışıq.

Sonra xəlifə “ceyran göz” pərdəni kənara atıb böyük salona keçdi, əyanlar dərhal yera döşənib yer öpdülər.

## Xəlifə Mötəsimin sarayı. Böyük salon.

Sarayın ən zinətli salonunda xəlifə Mötəsim taxt üstündə türk-sayağı bardaş qurub oturmuşdu. Sağında Afşin, solunda xilafətin baş qazisi qoca Əbu Davud ayaq üstündə dayanmışdılar. Daha aşağıda bütün saray ağaları və əyanları sağda və solda bir-birinin yanında düzülmüşdülər.



— Səninleyəm, ey məlun! Və cavab ver mənə, Babəkdirmi sənin adın?

Babək yenə dinmedi. Xəlifo gözlədi və Afşin davam gətirməyə-rək foryad elədi:

— Vay olsun sənə ey Babək, eşitmirsən ki, əmirəlmöminin səndən söz soruşur?!

Babək sanki bütün həyatına yekun vuraraq dedi:

— Mon Babək idim və yenə Babəkəm, və Babək olaraq qalacağam! Xəlifə dedi:

— Ey Allahın bələsi, sən bir iş gördün ki, bu vaxta qədər heç kəs o işi görə bilməmişdi, və indi elə bir əzaba dözməlisən ki, indiyə qədər ona dözmək heç kəsin əlindən gelməmişdir. Və bununla da sənin dəh-sətli dastanına son qoyulacaq!

Babək dedi:

— Ey kor yapalaq, bütün müstəbidler kimi sən sehv edirson, cüñki mənim dastanım elə bir dastandır ki, nə Babəklə başlanmışdır nə də Babəklə qurtaracaq.

Sonra Babək yene dedi:

— Ey yazıqlar, siz heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq. İster o şirin olsun, ister acı — yalnız o idi mənim səcdəgahım! Və bu müstəbid ki, məni öldürür, o da heç vaxt anlamayacaq ki, ölümü ilə azadlıq fədaisi büsbüütün mehv olmur.

Xəlifo sıçrayıb ayağa qalxdı və bağırdı:

— Ey camaat, neyi gözleyirsiniz? Didin onun əynindəki bu zər-zibəni və qoy bu baldırıcılpaq yene öz cın-cındırında qalsın!

Və bütün saray əyanları yerlərində qopub hamısı birdən Babəkin üstünə hücum etdilər...

Sonra bu adamlar geri çekiləndə Babəkin üstündəki bütün zərli-zibə libas artıq cırılıb-didilib ayaqları altına tökülmüşdü, başı açıq qalmışdı və əynindəki öz köynəyi də didik-didik elomişdi...

Xəlifə əlini elinə vurdub və dərhal sol tərəfdəki “ceyran göz” pərdə sıyrıldı və bu pərdə arxasından çıxan qırmızı paltarlı cəllad əlində qılınc Babəkə doğru gəldi.

Xəlifə əlini qaldırdı və dedi:

— Dayan! Bir cəllad azdır onun üçün. Və onun ki, öz cəlladı burda əsirlər içindədir, əlinə qılınc verin, o da gəlsin.

Qapı ağızında dayanmış Hacib dönüb getdi və bir azdan əlinə qılınc verilmiş ikinci cəllad içəri gəldi. Sonra colladlardan biri Babəkin sağında, digəri solunda dayandı.

Və xəlifə taxtdan düşüb Babəkin qarşısına gəldi və hər iki cəllada təlimat verməyə başlayaraq dedi:

– Birinci sən – sağ əlin, bir az biloyindən yuxarıdan! İkinci sən, – sol qolun, bir az dirsəyindən aşağıdan! Sonra yene sən, – sağ ayağın, topuğundan, bir qarış yuxarıdan! Və düberə sən, sol ayağın dizindən bir qarış aşağıdan! Və yene sən, – kafir dilin! Sonra yene sən burdan, soldakı və aşağıdakı iki qabırğa altından qılıncı burcuda-burcuda yuxarıya doğru elə yeritməlisen ki, qılıncın ucu düz ürəyində oynasın! Və nəhayət sən, – qarşında oyilmeyən bu cüretkar başın!

Xəlifa bir an susdu, fikrə getdi, sonra öz cəlladına dedi:

– Ey kişi, yadindadırımı, Əbu Sərəyyanı qətl edəndə, o xəbis nə cür fəryad elodi?

Cəllad. Heç yadimdən çıxarmı, ya əmirəlmöminin, çünki o məlunun bağırtısından, bir il qulaqlarım kar oldu və o gecə cəmi şohdə yuxudan oyanmamış bir nəfər müsəlman qalmamışdı.

Xəlifə. Bəs elə isə, mənə yene Əbu Sərəyya fəryadı lazımdır.

Cəllad. Və inşallah, sən yene Əbu Sərəyya fəryadı eşidəcəksən, ya əmirəlmöminin!

Cəlladlar Babəkin sağ və sol qolundan yapışdırılar, Babək ciyni ilə hər ikisini kenara atdı və özü keçdi, “ceyran göz” pərdə arxasında yere sərilmış edam xalçası üstündə dayandı.

Colladlar Babəkin arxasında getdilər və “ceyran göz” pərdə qapandı...

İndi pərdənin hər iki tərəfində elə bir səssizlikvardı ki, hamı salonda vurnuxan yaşıl bir milçeyin viziltisini eşidirdi və bu yeknəsək viziltidən xəlifə qeyri-ixtiyari olaraq dalbadal əsnədi və nəhayət mürəğləməyə başladı...

Birdən pərdə sanki diksindi, ipək parça üstündən xəfif bir titrəyiş keçdi və aşağıda pərdənin ağ saçaqlı ətekleri tünd qırmızıya boyandı.

Və indi xəlifədən savayı hamının gözloru bu qızaran saçaqlara zillonmışdı və qara-qırmızı xallar sağa və sola yayılıraq, pərdə əteyini naxışlayırdı...

Afşinin gözləri isə yanındı və ağ saçaqlar qırmızıya boyandıqca, əsən dodaqları ixitiyarsız olaraq piçildiyirdi:

– Laçının, igidim və qardaşım.. Son gedirsen, mən tek qalıram. Əl uzatdım sənə, qəbul eləmədin, aman aldım xəlifədən sənə, rədd elədin. Nə üçün özünü özündə gizləmədin?

Və qan qoxusundan most olan yaşıl milçək havada çırpınıb xəlifənin alınmasına qondu. Xəlifə diksindi, mürəğdən oyandı, milçəyi qovdu və üzünü pərdəyə tərəf tutub uca bir səsle dedi:

– Nə oldu, ey cəhənnəm zəbanəniləri, başlamadınız?

Dərhal hər iki cəllad əllərində qırmızı qılınclar pərdə qarşısına çıxdılar, xəlifəyə baş əydilər və birinci cəllad dedi:

– Qurtardıq, ya əmirəlmöminin və Allah sənin ömrünü uzun eləsin!

Xəlifə ayağa sıçradı:

– Ola bilməz! Mən çibin viziltisi eşitdim, – Əbu Sərəyya fəryadı eşitmədim.

Hər iki cəllad başlarını aşağı saldılar və xəlifənin cəlladı dedi:

– Başımız aşağı, üzümüz qaradır, ya əmirəlmöminin, çünki kafir bənbənd doğrandı, amma kip dodaqlarından nə ün çıxdı, nə ənin...

Mötəsim bağıldı:

– İnanmiram! Ey Hacib, pərdəni qaldır!

Hacib yüyürüb “ceyran göz” pərdəni siyirmişdi ki, bu vaxt bir dəstə əgis-ügüs adam tokbir sədalarıyla salona doldular və dərhal siyirlmiş pərdə arxasına cumdular və orda edam xalçası dövresində hamısı diz çökdürlər və “dəstəməz” almağa başladılar...

Gözlərini döyen xəlifə yenidən bağıldı:

– Ey Hacib, bu mexluq kimdir və nə edir bu adamlar?

Və əgis-ügüs adamlar hamısı birdən ayağa qalxıb xəlifəyə sarı döndülər və Mötəsim ixtiyarsız olaraq bu adamlar qarşısından bir addım geri çekildi – çünki bu şikət adamların hamısının əlleri qanlı, üzleri qanlı və saqqalları qanlı idi və onlardan biri gülümşəyərək xəlifəyə dedi:

– Ya əmirəlmöminin, biz fədailərik ki, kafiristən dağlarında kafir qövminin övrətləri başımıza daş yağıdırıb, bizi kor etdilər, şil etdilər, şikət etdilər və o vaxt biz də əhd eləmişdik ki, gərək bir gün kafir Babəkin qanı ilə dəstəməz alaq...

Salonun uzaq künçündə bir-birinə qıslımsı bir neçə oğlan usağı vardi, və indi onlardan ən kiçiyi üzləri qanlı adamlardan qorxub ağlamağa başladı.

Hamı döndü, uşaqlara torəf baxdı və bu əgiş-ügüş adamlar içorisində qanlı üzündə gözleri parıldayan azançı bağırdı:

– İlən balaları! İlən balaları hələ sağdırılar.

Xəlifə dedi:

– Ey cəfakes möminlər, siz haqlısınız! Və ey cəhənnəm zəbaniləri o ilən balalarını da məhv edin ki, Babək nəslindən bu dünyada əsər-əlamət qalmasın!

Xilafətin baş qazisi qoca Əbu Davud dəhşətə gələrək bağırdı:

– Dayan, ya əmirəlmöminin, çünki onlara ölüm düşmür.

Xəlifə diksinih geri döndü:

– Ya Əbu Davud sən islamın baş qazisi, kafir balalarını qanadın altında alırsan?

Qoca qazı xəlifə qarşısında diz çökdü, lakin möhkəm bir səslə dedi:

– Ya əmirəlmömininin, mən İslamin baş qazisi, bir olan Allaha sığınib bir daha deyirom ki, o kiçik yaşılı uşaqlara ölüm düşmür.

– Mötəsim boğuldı vo nə deyəcəyini bilməyərək dardı köynəyini öynindən çıxardı və qılı bədəni açıqda qaldı və xəlifə çığrıdı:

Ya Əbu Davud, necə ki, bu köynəyi əynimden çıxartdım, eləcə də səni baş qazılık vəzifəsindən çıxarıb rədd edirəm...

– Üzü qanlı azançı gülümşəyərək dedi:

– Ya əmirəlmömininin, baş qaziyə zülm etməkdən nə hasil ki, özün qəflət yuxusundasan və sən öz qanadın altındaki kafirdən xəbərin yoxdur.

Heyrətdən xəlifənin ağızı bir müddət açıq qaldı, sonra xırıldadı:

– Ey bədheybət, indi ki, sənin ecelin yetib – çünki əmirəlmöminə böhtan atırsan, evvelcə de görüm sən özün kimsən?

A z a n ç i. Ya əmirəlmömininin, mən o azançıyam ki, kafir Babəkin casusunu öldürmək istədiyim üçün sənin kafir əmirin məno 300 taziyənə vurdu və əgər indi mən köynoyımı də çıxartsam, küreyimdə kafir əlilə çəkilmiş 300 qırımızı rəsm görərsən.

M ö t ə s i m. Mənim kafir əmirim? Və göstər o əmir kimdir, əgər istəmirsen ki, başın kəsilib itləre atılsın!

A z a n ç i. Ya əmirəlmömininin, başına tac qoyduğun, boynundan həməyillər asdığın bir kafiri barmaqla göstərməyə ehtiyac varmı?

M ö t ə s i m. Afşin?! Ey bədbəxt, sübut!

Azançı qoltuğundan çıxartdığı bir məktubu xəlifəye uzatdı:

– Sübut üçün bu məktubun tekco bir cümləsi kifayətdir. Bəzz qəlasında Babəkin qəsrini qarət etdiyimiz vaxt əlime keçdi... Oxu və gör ki, sənin bu atəşpərəst əmrin tanrı düşməni Babəkə nə hiylələr, nə dəsisələr öyrədir...

Mötəsim əlində məktub döndü və Afşinə dedi:

– Ey Afşin, oxuyum?

Ayaq üstündə durmağa taqəti qalmamış Afşin xəlifənin ayaqlarına qapandı və qorxunc bir səslə fəryad elədi:

– Əl aman, ya əmirəlmöminin, əl aman! Və öldür məni, amma oxuma!

Xəlifə eyri bir təbəssümle gülməsədi:

– Və nəhayət ki, bu gün Əbu Sərəyya feryadını eşitdim!

### Yeraltı zindan. Gecə.

Divardakı taxçada, çox yuxarıda qara bir çıraq tüstülüyirdi. Saç-saqqaqlı bir-birinə qarışmış, ordları batmış, gözleri çuxura düşmüş Afşin birdən diksindi və uzandığı küləş üstündən dik atıldı və dəli bir ifadə almış gözləri zindanın kəllə divarına zillondı...

Orda yenə Babəkin xəyalı zahir olmuşdu...

Və Afşin dizin-dizin o xəyalə doğru sürünməyə başladı və qara qızdırırmaya tutulmuş kimi gah piçıldadı, gah səsin ucaltdı:

– Yenə gəldin, və hər gece gelirsən, və bir tike çörək getirmirsin və bilirsin ki, bütün günümün cərəsi bir qırıq cad əppəyidir və görürsən ki, o əlcənin də hər gün bir az qıraqından kəsirlər və hər gün mənim alçaq yalvarışlarım artır və hər gecə öz naləmdən öz qulaqlarım batır və cüclər rəhmə galib məni ziyafətə çağırır, amma cəlladım bu cücu ziyafətini də məne çox görür və hər axşam, hər səher əlində yoluq bir süpürgə gelir və qarabığlar yan-yörəmədə qaynaşanda o halal ruzimi qapıb əlimdən alır və indi inan ki, mən dəli olmamışam və bili-rəm ki, sən de yox olmamışan və o zaman ki, sən ölüm bataqlığına qədəm qoydun, dirilmiş ayaqların altından qalxıb hüzurunda durdu və sənin ki, ruhun cismiñ uğrunda alış-veriş etmədi və menim ki, ruhum özünü müzayiədəyə qoymuşdur ki, cismimi xilas eləsin və mən ki, gecəli-gündüzlü bu barədə çox düşünmüşəm, nəhayət, bu gecə sonə elan edib bildiriyim ki, mən şirə oxşayırdım, amma şir deyildim. Mən çox qələbə çaldım, amma qəhrəman deyildim, mən böyük üşyan hazırladım,

amma üsyankar deyildim və indi ey böyük kölgə, mən ki, ölmək istəmirəm, amma çoxdan ölmüşəm, niyə gəlmisən və nə isteyirsən ki, mən artıq özüm iyrənmışəm öz ölümümdən...

Və Afşinin başı zindanın daş divarına dəydi, Afşin dorindən içini çekdi, başını geri atdı, iri gözleri bir an geniş açıldı, yuxarıda taxçadakı qara çiraq qırmızı bir tüstü içində boğuldı və sonra Afşin arxası üstə yerə sərilerkən, sənən şururundan son səhnələr süzüldü:

Babək qırmızı çullu bir fil üstündə qara bayraqlar arasıyla yol gedirdi...

SON.

## KİTABDAKİLAR

"Nəsrin şairi" (Bəkir Nəbiyev)	4
Ənvər Məmmədxanlıının Babək dastanı (Anar)	8

## HEKAYƏLƏR

Bakı gecələri	15
Ayrıldılard	56
Buz heykəl	80
Ananın ölümü	83
Ay işığında	88
Karvan dayandı	99
Qızıl qoñçelər	116
Baş xiyabanda	125

## ROMAN

Babək	131
-------	-----

**ƏNVƏR MƏMMƏDXANLI**  
**SEÇİLMİŞ ƏSƏRLƏRİ**  
“AVRASIYA PRESS”  
BAKİ-2005

Buraxılış məsul: *Umud Rəhimoğlu*  
Texniki redaktor: *Mübariz Piriyev*  
Kompyuter səhifələyicisi: *Azər Quliyev*  
Korrektor : *Rəhila Quliyeva*

Yığılmağa verilib 01.11.2004. Çapa imzalanıb 04.05.2005  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vereqi 26. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 107.

Kitab "PROMAT" mətbəesində çap olunmuşdur.